

(b) F MK və BK FIRKƏ TARIXI 30' BÖSI

RATHAYZER

АРХИВ

BAQŁDA İNKILAB
və
VATƏNDƏZ MUHARABASI

11231

Birinci hissə

9: 323.2 (47.324).1917"

R-22

AZƏRNƏSR
Baqt. — 1928

Muəllifi: Kathayzer

Çevirəni: Xəlil İbrahim

1928
336

9/47.924

BAQLDA INKILAB

P-24

VATANDAS MUHARABASI

1917—1918-ci illər

BİRİNCİ HİSSƏ

AK(b) F BK Təbliğat—Təəvikat 3ə'bəsinin mukəddəməsi ilə

Tərcüməsinin redaktorları: { Ə. Hejdərli
 M. Agajev

AZƏRNƏŞR

Baqı — 1928

APX/13

02623

MUKƏDDƏMƏ

Ratgayzer joldaşının qıtabı, hələ təqçə Bağılda inkilab hərəqəti, tarixini ilq dəfə muntəzəm və butunluqdə təsvir etdiyi və by syratlə də məzqyr sahədə birinci bejuq əsər oldygы üçün çox kijmətli bir qıtabyr. Dogrydyr, qıtabın bə'zi noksaları, da vardyr. Byñyn da sabəbi o v v e l e n by vaktacan olımızda nizama salınmış, seçilmiş material olmaması, i q i n c i s i də Oktjabr inkilabını, n 10 illiqi munasəbəti ilə Ratgayzer joldasa tə'cili syratdə tapşırıq verilmiş olmasıdyr. Zubhəsiz by jaklınlarda Ratgayzer joldaşının butun əsəri toplandıkdan sonra, jenidən nəzərdən qeyirilərəq, islah və təqmil edildiğə by noksan da islah ediləcəqdur.

Həmişə bizim butun işlərimizdə xusysən firkə məarifi və umymij-jətlə məarif işlərində bejuq bir kusyr qərulur—o da bilmərrə jerli material olmamasından ibarətdür. Halby qı, Bağı proletarjati, inkilab hərəqəti tarixi, dərəskal jerli əhəmijjətli çərçivədən çox yzaga çı-kırl və ona qərə də həmin kahramananə mubarəzənin təzkiyələrəlməsi, çox bejuq muhumm və jaxsı, bir vəzifədür.

Byna qərə deməq lazımlı qəlir qı, Ratgayzer joldaş əldə olan materiallar dagınlıq da olsa, onlardan mumqun olan kədər istifadə edib, əhdəsinə byrakılmalı vəzifəni insaf üzrə jaxsı ifa etmişdür.

Umymijjətlə Ratgayzer joldaşının təsvir etdiyi əzəqil tamamilə sənədlərə, vəsikələrə istinad edərəq tarixi həkikətə muvafikdur və by hadisələr da bolşeviq firkəsinin rəhbərliq rolyny və butun jerdə kalan firkələrin: menzəviq, es-er, daəznak, musavat firkələrinin cirqin xajinliq rolyny mejdانا çıkarılr.

Qitabda bolşeviq firkəsinin rəhbərliqi altında Bağı proletarjati, n 10 byrzyazja, sənajeçı, xan və bəjəleri jılıb, Zýra höquməti kyrmak jolynda apardıqlı mubarəzə təsvir edilmişdür.

Sonra on agırl zərajit altında, achi, pozgynlyk, qurcu menzəviqlərinin əqsi-inklabçı, həkikət, menzəviq, es-er, daəznak və musavatçıları, n 10 cinajətqarana fealijjətləri zərajiti içərisində Bağı, Kommy-nasını, möhqəmləzdirməq ygrynda Bağı işçilərinin na kədər kahramananə inubarəzə aparmış oldygы təsvir edilir.

Bağı, Kommyناسını, n 10 jılıbmışına səbəb Zýralar Rysjası, ilə əla-kəxinin qəsilməsi, butun mudaraçı firkələrin pozycy xajinanə cirqin fealijjəti, fəvkəl'adə achi, menzəviq, es-er və daəznakları, inqilisləri çağırmaq jolynda apardıkları, alçak təbligat oldy. By səbəblər

AZƏRNƏ3R
mətbəəsində basıldı.

traivəkkəti və ancak müvəkkəti olaraq Bağı, proletarjatının polad sırtalarını sarsıtmışdılar.

Bağı, Kommynası, kommynist firkəsinin son dərəcə bəjuq fəaliyyəti sajəsində Bağı proletarjatının birinci zaəzklilik və daglıqlıklär ajarlından sonra bir daha toplazarak, vahid, quclu bir jymryk təəqil etməsi, 20-nei il aprelin 27-ndə bir daha dirilməq, Azərbajcanda sosializm kyrmak və 3yra höqumətini artıq heç bir zaman, heç qəsə verməməq üçün işgəlmədi.

Ratgayzer joldaşın by əsəri bizdə firkə məarifi üçün Baş İctimai Tərbiyə İdarəsinin 2-nei dərəcəli məqtəbləri və ali məqtəblər üçün bəjuq bir qəməq olacaqdır. Artıq bynlərin dərs qitabı, olacak və by qitab üzrə Bağı, və Azərbajcanda inkilab hərəqətinin tarixini eJRənəcəqlərdür.

Ratgayzer joldaşın by qitabını, okymağlı butun işçilərə tevsiyə ediriz. Onlar by qitabi, jaxçı, baza düşərlər, çünqu qitab asan dil ilə jazılmalıdır. Və çünqu Bağı işçiləri mubarəzəsinin butun tarixinə Bağı işçiləri çok jaxçı, bələddurlər.

Xusysən by qitabi qənclərə tevsiyə ediriz. Byныn vasitəsi ilə qənclər Bağı proletarjatının mubarəzəsi ilə tanış olacaklar. By isə onlara çok fajda verər.

A. K. (b) F. BK Təbliğat və Təəvikat 3ə'bəsi

1917-ci il martın 6-da Bağı işçi vəqilləri 3yrasının birinci iclası oldy. Iclasda üç dərəcəli seçqi usuly əsası, ilə seçilmiş 52 vəqil var idı. 3yra menzəviq və es-erlər çox bəjuq bir əqsərijjət təəqil edib, bolşeviqlərin isə ancak 3-4 numajəndəsi oldygы halda, 3yra sədrlijinə, butun Zakafkasjada məşhur olan sosjal-demokrat bolşeviq, Stepan Zaymjan seçildi. Zaymjanın seçilməsinə səbəb jəkin qı, Bağı proletarları arasında onun bəjuq nufuz və e'tibara maliq oldygы idı. Zaymjanın seçilməsi inkilabın ilq devrində Bağı, sosjal-demokratları arasında fraksiya ajrılığının (təbəkələzməsinin) zəifləşənini qəstərirdi.

İşçilərin o zamanqa, iktisadi vəzijətini bilməq üçün 3yranın 29 mart 1917 tarixli atçoty ilə aza olmak qifaətdir.

«O zaman işçilərin vəzijəti o kadar bərbad idı, qəhnə höqumət onları, o kədər bogmady qı. 3yra; işçilərin haklı, kanyını nəfrət və nərazılıqlarını arzı, olynmışın bir əqil almamasını, ciddi syratda duzunməjə məcbyr idı» («Izvestija» № 1).

Umymijjətlə işçilərin, xusysən ixtisası, olmajan işçilərin vəzijətinin nə kədər ağır oldygyny 1916-ci ilin axırlarında və 1917-ci ilin birinci ajarlından inqisaf etmiş qəniş, inadlı, tə'til mubarəzəsi də isbat edir. 1917-ci ilin əvvəllərində butun jemali əsejlərin kijmətləri davadan əvvəlqinə nisbətən 423 fajızə çatmışdır. Bahalıq munasəbəti sənajecilər tərəfindən işçilərə verilən hərbi nəkdî jardım, hətta ən bəjuq firmanın belə işçinin əsas maazının 100-fajızindən artıq dejildi. By sıratlı həkiki əməq hakkı, əqsilib, 1914-cu il əməq hakkının 40 fajizi kədər olmayıdy. Həmin umumi mə'lýmat işçilərin ağır iktisadi vəzijətini hər bir sezdən jaxşı, təsvir edir. Ona qərə 3yranın atçotynda jalı, nəzərən qəhnə höqumətin silkləşdirilməndən bəhs edilib də, nədənsə polis mintəkələrinin müəssəsə salıbları kontory üçün bir jardımcı idarə oldygы qibi umyma mə'lým bir faktı suqytla qəcməsinə töccuh edilə bilir. Byrası, heç də təsadufi bir əej dejildur, janlıqlik dejildur, bəlgə es-er—menzəviq 3yrasının siyasi bacılığının ifadəsidir. Mə'lým oldygы üzrə, by firkələr, inkilabçı; bir byrzya inkilabçı hesab edirdilər. Onları butun siyasi fəaliyyəti, proletarjati, «inkilabçı» byrzya yazja ilə nəzaqətlə rəftar edərəq, onlara «həddindən artıq» tələblər verməməqə məcbyr etməqə çalızmakdan ibarət idi.

Zakafkasja menzeyiqlerinin rəhbəri Noj Zordanja 3yralar kyryltajınlı 18 mart 1917-ci il tarixli iclasında 1917-ci il inkilabını nə cur anladıqları bəjan edərəq, əz nitkində belə demisi: «Inkilabın başlıca üç kuvvə dyryr: 1—proletarjat, 2—tərəkkipərvər byrzyazja, 3—xalk evladlarından ibarət ordy». Natik həmin «xalk evladları»nın sənif fi hejətindən bəhs etməji lazımlı qərməmişdi və sonraqı cumlösündə həmin üçünə kuvvəni çox asanlıqla bilmərrə ynytdi. Səzunə davam edərəq Zordanja deyir:

«Dogrydýr başda dyran proletarjat hərəqət verici bir kuvvədür. Laqın by inkilab daxili məzmynca bir sənifin işi deyildür. Inkilab işlərinə proletarjat ilə byrzyazja birliqdə rəhbərləq edir».

Hər sezu bir mirvarlıdır, amma nəticə ajdun: byrzyazja ilə proletarjat dostlyk ittifakı bağlanır. Ona qərədə natik dərin mə'nali, təhlilini davam etdirir:

«Indiqi inkilabi, 1925-ci il ilə dytyadyracak olyrsak, əlbəttə, o zamanıq vəzijət və zərajıt ilə indiqi arasında bəsiq fərk oldygyny aşqar qəririz. 1905-ci il hərəqət zamanı byrzyazja qəza çarpmayı; amma başlıca işçi sənif, dyran rəngə-rəng qutla qərulur. Ona qərədə o zamanıq taktikamız işçilər tətilindən ibarət idi və hər jerdə tə'til qədirdi. Indi belə bir hal jok-dyr və by qonqu taktikanı, bir sənifin manafeinə təbe etməq olmaz».

Zordanja həmin «nəzəri» zərajıt mulahəzəsilə işçilərin «sənif ehitiqlərinə mubarəzə ilə deyil, saziş ilə ədənməsini tələb edirdi.

Həmin mə'ryza üzərinə 3yralar kyryltajı, belə bir kət'nama kəbyl etdi:

«Byrzya kyrylyzy dajirasında işçi və milli məsələlərin əsaslı bir syratda həlli nəkəte-nazərində dyrmak və toprakların xalk nəf'inə musadərəsi ygrynda mubarəza aparmakla barabar, proletarjat, butun inkilabçı və muxalafətçi kuvvələrinin birliliyi saklamak namənə təqfi edir qı, cari, iktisadi və sajir ittiləfləri nizam və kajdaja salt, bəll etməq üçün mənfəətdər tərəflərin razılık və yzlaşmasına çalıqlıslı və mumqun olan jerlərdə yzlaşma kameraları, təsqil edilsin»*).

Hər nə kədər demokratik cumhyrijət ygrynda mubarəzədə «muxalafətçi» byrzyazjanınlı rolyny təsəvvür etməq belə çətin isə də, kət'nama jələnlər inkilabçı kuvvələr deyil, hətta muxalafətçi kuvvələr ilə da «hərəqət birliqi» ziari e'lan etdi. Qərunur by kət'namada əsas məksəd suyutla qəçədə son gələbəjə dəq cəbhə məh-qəmliyi idı. Zordanjanınlı son gələbəjə dəq məharəbə tərəfdarı oldygы Kafkasja cəbhəsi nahiyə kyryltajında sejliədiyi nitkindən mə'lyimdir. Zordanja by nitkində ordyny 3ərkə qeniz hucyma də'vət edərəq demisi: «Sizin 3ərkə dogry zəfər ni danız: millətlərə sulh və azadlıq—mustəbidlərə hərb» olmalıdır. Qırylytyly inkilabi

sezlerin altında muharəbədən Miljyof məksədləri qəzlənirdi. Turqıjə qərəq Avropadan səkilişdirlər. Zordanjanınlı «inkilabi» nitkləri və nahiyə 3yralar kyryltajınlı kət'naması ilə silahlanmış Bağı es-er-menzeyiç 3yra, «inkilab kuvvələri birliqi»ni mukəddəs dytyb məhəfəzə edir və işçilərin «haklı, kanını həjəcanı»na karzı əlindən qələn tədbirləri qərurdu.

Jykarıda bəhs etdijimiz atçotdan qəruldju uzrə «bə'zi zavodlarda işçilər iqtisadi tələbat vermiz və tə'til ilə hədələmisi lərdür». Əzu ozlujundə by bir adı hadisədər. Inkilabdan kabakçı, son ajlar mudətində belə tə'tillər çok olmuyzdyr. Amma 3yra, inkilabi işçi qutlələr-dən «məhəfəzə» edirdi və by ittiləfləri, jatırmak üçün tə'cili tədbirlər qərməq lazımlı qəldi. İşçilərə xitabın bir neçə muracətnama byrakıldı. Muracətnamada 3yra e'lan edirdi qı,

«İşçilərin hələni, jaxıllasdırmaq üçün tədbirlər qərulmuşdur və jakınlı zamanda hajata qəçiriləcəqdür».

İşçilərin ajrlı-ajrı, dağınlıq çıxıqları, əlejhinə tədbir qərməq zəryijəti üçün dəlil olaraq qutləni mütəəqqil mubarəza üçün birləşdirməq arzılsınlı qəstərirdilər. Əslində belə bir arzı, çok haklı, kanını və dogry idı. Bolşeviqlər belə tədbirlərə tamamilə muzahərat edir və byrzyazja əlüm zərbəsi endirməqə hazırlaşırıldır. Menzeyiqlər isə, əzu-ozlujundə dogry olan, by dəlildən ancak «vahid cəbhə» və vətəndaşlıq sulhu məksədilə istifadə edirdilər.

Azəgildə qəracəqimiz vəchlə 3yra işçilərin hələni, jaxıllasdırmaq üçün heç bir tədbir qərməmişdi. Ancak onyn məksədi «muxalafətçi» byrzyazjanınlı rahatlıqlını, tə'min etməq və işçiləri cəbhə üçün can və dildən çalısmaga vadar etməq idı.

«Inkilabçı və muxalafətçi kuvvələrinin birliqi»ni hajata qəçirməq üçün 3yra; inkilabın birinci qonşularında jaradılmış olan ictimai təzqiqatlar icraiyyə komitəsinin nufyz və e'tibarı, məhəfəzə edir və onyn hukukunu dikkətlə qəzləjirdi. Uç həftə əmr etdiqdən sonra 3yra xəbər verdi qı:

«Polis idarəsinin jenidən təzqili həkkində işçi vəqilləri 3yrasına hər tərəfdən ərzili-hallar varid olyrdy... Polis idarəsinin tamamilə jenidən təzqili məsəlesi işçi vəqilləri 3yrası ilə ictimai təzqiqatlar icraiyyə komitəsi numajəndərləndən ibarət komisija verilmişdi. By qor komisija indi də isləməqdədir».

Ancak işçilərin təzjiki altınlıka polis idarəsinin jenidən təzqini luzymy məsələsinin muzaqərəsilə məsgyl oldygyny; və Fevral inkilabından bir aj qecdiqdən sonra by məsələnin həllini ictimai təzqiqatlar icraiyyə komitəsinə verdiləjini 3yra bojnyna alır. Byndıda ilavə edəlim qı, haman məsələ yzyn muddət həll olynmamış kaldi, və dajira 3yraları, by məsələ ilə məsgyl olmaga məcbur oldular. Inkilab dəvrindən kabak Bağı işçiləri arasında menzeyiqlər ilə es-er-lərin nufazy olmadığı, na bəkmajarak jenə Bağı, zəhərində işçi vəqilləri 3yrasının tamamilə menzeyiç və es-erlərdən ibarət olması, na sə-

*). «İqi il muddətində» N. Zordanja, İşçi numajəndələri 3yrasının nəzəriyyati, Tiflis, 1919 il.

bəb, muharəbə vakti, işçi təqşilatları, nüfuzdağılılmış olması, və muharəbonun birinci ilindəqi qutləvi səfərbərliq idi. Proletarjatın qəhnə kadroları, əvəzində, qəndən jakın zamanda çıkmış, jeni unsurlar mejdana qəlmisdi. Əsərəri müqəlləfijət möhləti verildiydə səfərbərliqdən «jakasını, kyrtaranlar» Bağıja dolyadılar. Bynların arasında işçi stazi, olan çok az idi. By səbəblərə qəra də mudaraçlı, firkələr İsləməq imqan tapdılar. Bynynla barabar işçi qutlesi öz rəhbərlərindən da-ha artıq inkilabçı idi və jaltı, üz bynların təzjiki altında Zira, proletarjatın an zəryi ehtiyaclarının ödənməsi jolynda bəzi addımlar atma-ga məcbur oldu.

Martın 24-də mə'dənlərdə mitinglər oldu. Aşağıda jazlılan ar-zıtlar körərə alınımlıdı: 1—İşçi vəqilləri Zyrasının protokolları, mə'ryazalar və muhazərələr turq və erməni dillərinə tərcəmə edilsin, 2—Mumqun olan kədər tezliqlə 8 saatlıq iş qunu, yzlaşma kameraları, və zavod komisjaları tətbik edilsin və həmçinin munakəsə komisjaları, üçün təlimnəma tərtib edilsin. Bila-tə'xir işçilər üçün həmqrələr ittifakı, təqşili və müstərəq mukavələnamə tərtibinə başlanması, kərara-lasıdırlılmıdı.

Kötünamada mə'ryza və məzbətələrin turq və erməni dillərinə tərcəmə edilməsi həkkiñəndə birinci maddə sajani-dikkətdir. Bağıda turq işçilər əqsərijət təqşil edirdilər. Ermənilərin də bojuq bir hissəsi qəndən jenice qəlmis işçilər idi. Belə oldygı halda madam qı, mə'ryza muzaqərat və məzbətə rysca apartlırdı, deməq Bağıda Ziranın qərduju iş proletarjatı an çok hissəsinə mə'lym dejildi. By qutlələri inkilab işlərə cəlb etməq bilavasita əhəmijətindən bəzək, byny da nəzərə almak lazımdır qı, qeridə kalmış qəntər ilə rabitə əmələ qətir-maq ancak və ancak turq və erməni işçiləri vəsitəsilə mumqun idi. İşçi qutlələri by məsalənin əhəmijətini baza duzurdular, Amma Zira rəhbərləri onun kədr və kijmətinə bilməjirdilər. Mənəeviq və es-erlər möhəqəm syratda devlətçilik qesijində dyryrdylar və aşağıda qərəcəjimiz vəch ilə həttə İran rəiyyəti olan işçiləri işçi vəqilləri Zyrasına seçqi hukukyndan məhrym etməq istəjirdilər. Rysja rəiyyəti olan müsəlmanları da möglyibijətçiliyindən zəbhələnirdilər. By halların nəticəsində Zira fe-lən ialtı, ryslərin və erməni işçilərindən də azacık bir hissəsinin numajəndəsi idi.

Musəlmanların millətçi zijalıları, Zira və sosyalist firkələrin müsəlman işçilərindən yzak olmasına istifadə edərəq onları, öz nufuz və tə'sirləri altına salırdılar.

By məslədən bir daha bəhs edəcəjiz. Ancak bir muhum nəktəni kejd etməq lazımdır qı, işçi qutlələri by məsələjə öz vaktində dikkət verməsidi, və rəhbərlik edici təqşilatlar ona fəvkələdə az dikkət verirdilərək təksir işçilərə dejildi.

8 saatlıq iş qununa qalınca, Zira rəhbərləri çok korka-korka «muxalafətçi byrzyazja»nın uzunə bakıldılar. Muxalafətçi byrzyazja

isə vətən müdafiəsindən öz cibinin müdafiəsi üçün istifadə etməqdən vaz qəcməzdidi. Laqın işçilər 8 saatlıq iş qununu bir çox müəssəsələrdə inkilabi bir syratda həjata qecirdiqlərindən Zira by məsələ ilə məsgəyl olmak məcburyiyyətində kaldı, və martın axırlarında ictimai təqşilatlar icraiji komitəsinə belə bir ərzi-hal qəndərdi:

«Bağı, proletarjatı, nüfuzdağı iktisadi hərəqatını, vahid bir jola salmagı, nəzərdə dytarak və ajri-ajrı, işçi gryplarının cur-bə-cur təq basına çıxıcları, na-jol verməməq niyyatlı işçi vəqilləri Zyrası... Bağı, mə'dən dajiro-sında bila-tə'xir:

1) 8 saatlıq iş qunu,

2) Yzlaşma kameraları, və

3) Zavod komisjalarını, məcburyi təsdiğinin bilata-xir tətbikinin birliqdə muzaqəra etməq üçün işçi vəqilləri Zyrası, tərəfindən təqşil olynyıyz yzlaşma komisjasına. Bağıda nevçyd müəssəsə salıbları, təqşilat-larından numajəndə qəndərilməsini Bağı, icraiji komitəsinə rəca edir».

Ictimai təqşilatlar icraiji komitəsinə by ərzi-hal ancak martın axırlarında qəndərilmədi. By syratda işçi vəqilləri Zyrası, 20 mart tarixli muracəətnaməsində işçi vəqilləri Zyrası, jatməmədir, umumi tə-ləblər tərtibinə başlamışdır: «8 saatlıq iş qunu tətbikini, yzlaşma kameraları, jaradılmazı, və hər əməq kəsmi, na dajir müstərəq mukavə-lənamalar hazırlanı, rəcevətli, deyə işçilərə xatır-cəm'liq verdiqdə mubaləgə edirdi.

Ancak həmin muracəətnamə e'lan edildiğdən 10 gün sonra «mə-sələnin birliqdə muzaqərəsi üçün» komisja jaradılmışdı. Müstərəq müsəlman işçilərinə həqiqətindən heç bir sey yok idi. Jeri qəlmisən kejd edəlim qı, Ziranın ezu də bojnyna aldı, uzra birinci addımlı, ancak mə'dən və zavodlarda həjəcan başlandı, dənənən sonra atıldı. By kejdin əhəmijəti byrasındadır qı, Ziranın lənq ilə iş qər-məsi təsadüfi bir sey olmayı, bəmdəfəsəciliyin dunjaja bəkləndən doğan bir sistem idi. Hər muracəətnamə və atçotda Ziranın hər tədbirindən kabak işçilərin çıxıcları, oldygyny qəstərməq, Zira əqsərijəti rəhbərləri byrzyazja tərəfinə bas ajir və «inkilab kuvvələrinin birliyi» əlej-hinə bila-ixtijar işlədiqləri xəta ja üz və dəll qətirirdilər.

Zira; icraiji komitəsinə muracəətlə «Zira tərəfindən təqşil olynyıyz yzlaşma komisjasına müəssəsə salıbları, təqşilatlarından numajəndələr qəndərilməsini» rəca edirdi. Icraiji komitə isə belə komisjanın icraiji komitəsi janında təqşil edilməsinə kərar verdi. By syratda həmin məsələ xüsusiyyəti, müzaqərələrdə Zira ancak tə-rəflərdən birisi hesab edilməzdi.

Bağı byrzyazjası, işçi numajəndələri qibi dejildi. Onlar öz sənif mənafə'lərini jaxsı, baza duzurdular və onları, müdafiəjə hazırlaşdırılar. Aprel ayında bojuq və qiciq neft sənajə'çiləri üçün qıclu təqşilatlar jaradarak, byrzyazja öz düşmənlerinin butun zəif tərəflərindən qənis syratda istifadə edir və işçilər tərəfindən on qiciciq syi-kəsədə karşılıq, öz mənafə'lərini nadir bir inadla müdafiə edirdilər. Müdafiəçi-

liq ziariñdan byrzyazja qozəlcəsinə istifadə edirdi. Həmin ziariñ onlarıñ əlində proletarjat əlejhinə ən qəsqin bir silah idi.

Yzlaçma komisjası, nüñ iqinci iclasında neft sənajə'çiləri Zyrə rəhbər'inə birinci dəfə mejdən açdılar.

Sənajə sahəbləri, əz kət'namalarında belə jazlırlılar:

.....Muharabə vakti, bütün vətəndaşlarıñ var kuvvəsi xalk təsərrüfatıñ hər kəsimində məhsyldarlıq, inqisaf etdirməqə həsr edilməli və iş muddətinin aqsaldılması jələniñ içi və müəssəsə sahəbləriñ ajid dehil, bütün məmələqət əhalisi, mənafəinə tokynan bir məsələ hesab edərəq Bağı, mə'dənciləri quman edirlər qı, by məsələnin tamamilə həllini kanyon verməq kajdası ilə bəkətləneçə kədər tə'xir etməq lazımdır».

Sənajə'çilər jələniñ mudafəə üçün işləjən müəssəsələrlə qifajət-lənməjirdilər. Onlar məsələni butunluqdə «xalk təsərrüfatıñ butun kəsimləri» hakkında kojır və menzəviqlərin sevgili «butun olqə əhəmiyyətli mənafəi» cümləsini qozəlcəsinə məniməsəmizdilər.

Sənajə sahəbləriñ cavabıñda içi numajəndələri qərəəq iştirakçılar, qərəqsa müəssəsə sahəbləri, üçün həddindən artıq (sverxyroçni) işin məcbyri olmasın, mejdana surdular. By tələb, bütün əhalı, mənafəinin mudafəəsi prinsipindən irəli qalırdı. Amma by dəfə həmin prinsip agaların hükykyna zidd idi. Ona qərəə də müəssəsə sahəbləri, kət'i syratdə ondan bojyn kaçılırlılar. Laqin by hal Bağı, sənajə'çilərinin nəziri-əşqarı, olan «Bağı» gəzətəsinin 8 saatlıq iş qunu əlejhinə ziddətli kampanja açmasıñna və əşqərləri iştirakçılar ilə salırdırmışına mane olmadı.

Sənajə sahəbləri, qızasət etməjirdilər. Zyrə işə iştirakçıları sahəbəklər əlejhinə çəkildən əzələrini saklamaga çəgirir, və əz basıñna hərəqətə karşılık cəza ilə təhdid edirdi.

8 saatlıq iş qunu hakkiñdaqı muzaqərələrin qəsilməsi munasəbətiñ Zyrə bir muracətnama byrakmı, ədi. Muracətnamada dejilirdiqi:

«Radd olsyn təq basıñna çəkilişlər. Əz mənafəinizin mudafəəsinə əz tərəfinizdən seçilmiş təsəqüatlara tapşırılıb, onlara xatir-cəm' olmak lazımdır... ona qərəə by saat nizamsız təsəqüatlardan çəkilişlər, təq-təq çəkiliç cur-bə-cüt tələblər verməqə xitam verməli... sizi təcavuzqarlıq təhrib edənlərə kylag asmın; özünü provokasiyadan qəzəljin, secdiqiniz rəhbərlərinizə kylag asın və onlarıñ ağır fəaliyyətində onlara qəməq'edin».

«İzvestija»nın 15 aprel numrasında Zyrə, müəssəsə sahəbəklər ilə muzaqəratıñ nəticələrini dərc etdirmiñdi. Muracətnama bir daha sulh və musaləmətlə yzlaçmak lazımlı oldygyny tə'qidlə kejd edərəq qostarır qı, müəssəsə sahəbləri, fitnə ilə tə'til jaratmak istəjir, amma «(Zyrə) müəssəsə sahəbləriñ belə məharətlə kyrdygы tələjə duzmañ. O tə'til e'lən etməjəcəqdür. Ixtilafın devlət joly ilə həll olyndırmışına çalızacakdır... By saat tə'til bəjuq neft sənajə'çilərinə və qərəq sahəblərinə mənfəətdür. Ona qərəə umumi ziariñdan ibarət olmalıdır — qərəq tə'til olmasın».

Zyrəniñ nə əsas üzrə tə'tilin qyja müəssəsə sahəbləriñə mənfəət oldygyny iddia etdijini deməq çətindur, və by iddianıñ həkikətə müvafik olması zubhəlidur. Sənajə sahəbləri, işə Zyrəniñ kat'ijjətsizliliğin-

dən istifadə etdilər və müvaffəkijjətli mudafəə ilə qifajətlənməjərəq hucuma qəcməq təzəbbusundə bylyndylər. By barədə məhəlli numajəndələr yzlaçma kameraları, numajəndələri iclasında mə'ryzə etdilər. Məzqyr iclas barəsindəqi atçotda okyjjeryz qı:

«Jerlərdən verilən mə'ryzələrin ajdi, lazı, rdi, qı, uzra mudirijjət ilə iştirakçılar arasında ixtilaflarıñ başlıca səbəbi müəssəsə sahəbləriñ əz və'dlərini pozmalart... və hatta mevcyd fabriq kanyonlarına əməl etmələr və bir də idarə adamlarıñ kaba rəftəridir».

Zyrə; tə'tilin müəssəsə sahəbləriñə mənfəət oldygyna inanarak, işçilər silahı, olan tə'tildən məhrym oldy, By syratla 8 saatlıq iş qunu məsələsi havada kaldı.

Ejni zamanda iştirakçılar aktivliji qet-qedə artarak ictimai təsəqüatlar icraiyyə komitəsini by məsələ ilə məzəyil olmaga məcbyr etdi və aprelin 18-də işçilər vəqilləri Zyrəsi, «Bağı proletarjatı, nüñ gələbəsi»ni e'lən etdi.

«Işçilər vəqilləri Zyrəsi, bütün Bağı, dajirəsi iştirakçılarına mə'lyim edir qı, by aprelin 15-ndə Bağı, ictimai təsəqüatlar icraiyyə komitəsi, Bağı, dajirəsində 8 saatlıq iş qunu, yzlaçma kameraları, və mə'dən və fabriq-zavod komisjaları, tətbiqi hakkiñda işçilər vəqilləri Zyrəniñ təqəlifini müzəqərə edərəq belə bir kərar vermişdir:

«Bağı, icraiyyə Komitəsi, xususi Zakafkasja Komitəsi uzuv mə'b'ys M. J. Cəfərafyın istirəq, ilə, yzlaçma komisyonu üzvlərinin mə'ryzəsini dinişərəq aprelin 15-də asağıdaqı məsələlər hakkiñda razılaşma hasil oldygyny e'lən edir:

- 1) Bağı, dajirəsində asas e'tibarlı, ilə 8 saatlıq iş qunu qecirilir.
- 2) Sənajə sahəbləri, müəssəsə mudirijjəti və iştirakçılar arasında çəkiliş ixtilaflara baxmak üçün yzlaçma kameraları, tə'sis olynyr.

3) Mə'dən və fabriq-zavod komisjaları, duzəlir.

4) Ordy tərxis edilən zamana kədər həddindən artıq (sverxyroçni) iş bütün mudafəə işləjən və birinci zəyri əejlər hazırlajan müəssəsələrdə qərəq iştirakçılar və qərəqsa müəssəsə sahəbləri, üçün məcbyri hesab edilir.

5) 8 saatlıq iş qunu, yzlaçma kameraları, və mə'dən fabriq-zavod komisjonaları, nüñ əməli syratda hajata qecirilməsi və həmçinin həddindən artıq (sverxyroçni) iş məsələsinin xususi karşılıq bir təsəqüat vasitəsilə nizam və kajdaja salınması, iştirakçılar ilə sənajə'çilər arasında yzlaçma komisyonunda həll ediləcəqdür.

6) By kərərlərin hamısı, 1917-ci il maj aji, nüñ birindən hajata qeciriləcəqdür.

Bağı, icraiyyə Komitəsi sədri: V. I. Frolov.

Xususi Zakafkasja Komitəsi uzuv: M. J. Cəfərov. *)

Joldaşlar, mutəsəqqil mubarəza sajasında çalınmış bir gələbə ilə sizi təbriq ediriz».

Gələbə adlandırlılan sej heç də Zyrəniñ saj' və himmatı ilə çalınmamışdır. Ejni zamanda gələbə ezu də çox zubhəli idi; çünkü icraiyyə komitəsinin kərərləndən ancak: «Bağı, dajirəsində bir prinsip olaraq 8 saatlıq iş qunu tətbiq edilir» dejilirdi. Müəssəsə sahəbləri, by cur ifa-

*) «İzvestija» №14

dəjə e'tiraz etmirdilər. Sez əqsəriyən by kanynyn bila-tə'xir butun Bağı sənajəndə həjata qeçirilməsində idi. Halby qı, icraiyyə komitəsinin kərətündə haman by məsələ hakkında bir əej jokdyr. Həkikət halda isə 8 saatlıq iz qunu məsələsi ta həqumətin 3yra əlinə qəcməsinə kədər işçi iclasları məsajili-jevmijjəsindən duzməjirdi.

Fəkət iz qunu məsələsi ancak birinci başlangıç idı.

Hələ 30 mart mitinglərində işçilər müstərəq mukavələnamə bağlanması, tələb etmədilər və mukavələnamə sərtlərini duzəltməq üçün 3yra tərəfindən bir komisyon seçilmişdi. Laqın azaqıda qərəcəjimiz vəch ilə mənəzəviq və es-er 3yrasının belə mubarəzəjə rəhbərliq etməq üçün bacarıgtı, az idı, bolşeviqlər isə o zaman hələ əz kuvvələrini toplamak dəvri qeçirirdilər.

II

Sosjal-demokrat təqətili, hələ təbəkələzəməməsidi (ajrılmamışdı) və hər çənd bolşeviqlər orada ustun bir rol ojnayırlıqlarla, laqın subhəli məsləqdaşlarından xilas olmadıkcə, səmərəli iz qorə bilməjirdilər.

Inkilabın birinci qunundən bolşeviqlər vakti, nəsas məsələləri hakında müajjən mevke dəyişməydi. Təbii, «inkilabçı» və muxalafatçı kuvvələrin birligi ideologları—mudafəçilər isə lənqə sahərlər və çox qəcmədən bəhrən jetişi.

Aprein 20-dən sonra vake olan dajirələr arası, konferansda cari vazifələr hakında 3aymjani mə'rızəsi üzərinə mə'rızəçi tərəfindən təqli olyñmuz kətnama kabyl edilmişdi. Kətnama inkilabın byrzə-demokratik bir inkilab əldiygyny və sosyalizm inkilabına qəcməsini kejdə izhar edirdi qı:

«1—Inkilab patlajı, 31-nacan əqs-i-inkilabçı olan rys byrzəyazjası obzekti bir syratda indi da əqs-i-inkilabçı, 11-nunda kalır... 2—Ona qorə hal-hazırda bizim ziari, 11-nuz vətəndaşlıq suluq deñil, 11-nüf mubarəzəsidur... 3—Milli-devleti nekteji-nəzərdə deñil, (internasional) 11-nüfi nekteji-nəzərdə dyran işçi 11-nüfi, əz 11-nüfi-iqtisadi tələblərinə an bojuq əhəmijət vermalıdır... 4—Inkilab futyhatını qənişləndirməqə və dərinləşdirməqə çalısan proletarjat əz işçilərini 3yralarının ətrafına toplanmalı, inkilabçı demokratianın bütün kuvvələrini oraja cəm' etməli və haqimiyət organı olmak üzərə onları müsəlman qənişləndirməlidür».

By kətnamananın ləhina 43, əlejhina 8 vəqil səs verərəq, 11 vəqil səs vermedi.

Mənəzəviqlər ajrıldılar. Amma bolşeviq təqətili, nə kə'i syratda təzəqqulu bir kədər yzandı.

Bağı Komitəsinin 28 Maj muracətnaması qəstərirdi qı, hələ je-na da «daimi və muntəzəm bir firkə təqətili, jokdyr». By hələn səbəbi olmak üzərə da muracətnama, təqətilat hej'ətinin rənqə-rənq əldy-

gyny qəstərirdi. Ona qorə umum zəhər numajəndələr iclaçı, çağırılışına və kə'i syratda mudafləçilərdən ajrılmaga kərər verildi.

By zamandan fırkə təqətili, və firkə organı, mudafləçiliq və mudaçılık əlejhinə inadlı, mubarəzə aparırlar.

Kafkasjada mudafləçiliğin özünə maxsys bə'zi xusysijjətləri var idi. Bir çox millətlərdən ibarət olan Kafkasja əhalisi arasında muharəbəjə karşılık munasəbat, milli əlamət üzrə müajjən edilirdi. Ryslər və ermənilər mudaflə tərəfdarı, idilər. Musəlman olan millətlər üçün isə Rysjanın gələbəsini arzı etməjə heç bir əsas yok idi. Ona qorə onları ən çox Turqijəjə mejl edirdi. Erməni millətçiləri hətta muharəbədə aktiv iştirak edir, qonşuly dəstələr duzəldir, çar həqumətinə jaltaklanarak, əzlərini vətənpərvər qəstərirdilər. Erməni dəstələri təqəqli və aqıdan-açıga Kafkasjada imtiazlı, bir mevkə dəytmək yemyəd yusəlmanlar üçün tə'sirsiz kala bilməzdi. By millətlər arasında munasəbat, nə qəsqinləzməsi daha artıq ziddətlənərəq, ədəvət əeqli aldı və musəlman əhali, arasında Turqijəjə mejli daha da kuvvətləndirdi. Fevrал inkilabı, by vəzijjəti o kədər dəjisdirmədi.

Bolşeviqlər by vəzijjət və zərajiti nəzərə aldılar və inkilabın birinci qunundən, mudafləçiliq mənbəsi olan rys millətçiliği əlejhinə mubarəzəni birinci mevkədə kojdylar.

«Baqinsqi Raboçi»nın 9-ncy numrəsində by məsələ hakkinda birinci məkalə nəzər edildi. Məkalə sahəbi, dikkəti milli gryplara və byrzəyazja mətbəyatının təssubqaranə təhlükətənən cəlb edərəq, jazır qı:

«Bynda beşiq təhlükə var. By bələjə karşılı, ancak sosjal-demokratja mubarəzə apara bilər. Fəkət işin müvəffakiyatla qətməsi və həkiki internasional təhlükət üçün qorəq by dil millətliq cəbbəxanasından qəturulmuş həmlələr ilə qorlanmasın. Qorəq sosjal-demokratja kə'i və müajjən syratda millətçiliğdən ajrılsın».

Qəruldugu üzrə bolşeviqlər mudafləçiliq ziarilarının pərdəli, ərtələn rys millətçiliği təhlükə olaraq, ələnləz milli nifakın artmasına yardım etdiqini və byrzəyazjanın çıraqına jag teqduqunu vaktli, vaktindən baza duzmusudulər.

Mudaraçılık və mudafləçiliq əlejhinə mubarəzə apardıkdə Bağı bolşeviqləri, pəq təbii olaraq, birinci nevbədə mənəzəviq, es-er və dəz-nakları, jə'nə demokratja və inkilab bajragı altında mudafləçiliq aparan firkələri tənkid edirdilər. Ancak inkilabdan sonra müajjən əeqil almaga başlajan musəlman millətçiliqini heç də təsvir etməməqə bərabər, bolşeviqlər o zaman by məsələni qəsqinləzdirməjə luzym qərməjirdilər. Bilkassə qı, o zaman mudafləçiliq həqumfərma bir cərəjan əldiygynən musəlman milli təqətilatları, başlangıç, əlejhinə mubarəzə çox çatın idi.

1917-nci il ijjyn ajlında mənəzəviq, es-er 3yrası, naşir—əfqarı, «Izvestija» millətçiliq əlejhinə kampanja kaldırdı. Ancak byrada məsəd məhz musəlman millətçi təqətilatları idi. Əlbəttə «Izvestija» gəze-

təsi məkalələrinin əsas dəlili tatar millətçilijinin «devlətə ziddliyi» idi. Ona qərə «Baqinsqi Raboçi» belə subhəli «internasionalçı»lık təbliğatının əlejhinə çıkdı.

«Baqinsqi Raboçi» jazlıdı qi:

«Millətçiliqə karşı imperializm vasitəsi ilə mubarəzə etməq olmaz. Millətçiliqə karşı biz ancak bir silah ilə müvəffəkkiyyətlə mubarəzə apara biləriz. O da aparılan internasionalçılık sijasatından ibarətdür».

Sonralar bolzeviqları, inkilabın birinci devrində «tatar» millətçilijina karşılıq «jümyüzak» rəftarla tehmətləndirirdilər. Laqin belə tehmətin əsla əsası, jok idi. Bolzeviqlər müdafəəciliq bajragı, altında rys və erməni millətçiliqi qətdijini dogry təkdir etmişdilər (kjmətləndirmişdilər) və madam qi, müdafəəciliq əhval-ryhijəsi Bağı proletarjati arasında rəf' edilməmişdi, turq millətçiliqi əlejhinə mubarəzə aparmagın mənənəsi, jok idi. Turq millətçiliqini menzəviq, es-er və daşnaklarla millətçiliq və bejuq dəvlətçiliq sijasəti muhumm bir dərəcədə dogyrmışdı və gədalandırlırdı. Aşağıda qərəcəjimiz vəchlə bir zamanlar var idi turq milli firkəsi «musavat» qyja bolzeviqlər ilə bir jerdə qədirdi. By hal bir çöklərlənə zəzərtməmişdi. Onlar belə quman edirdilər qi, qyja bolzeviqlər «musavata» jaltaklarırlar. Əlbəttə həkikət halda belə dejildi. Obzəktif sərajit müvəkkəti olaraq musavatı bolzeviqlərə tərəf çevirirdi, necə qi, sonralar «daşnaksutun» firkəsini də çevirirdi.

Əlbəttə rys və erməni işçilər arasında internasionalçılık idejası, təbliğ etməqlə barabar, müsəlman işçilər arasında da qəniş təbliğat aparmak və Bağı proletarjati həmin bejuq qutlösünü dərəbəj-i-byryza müsəlman firkələrinin nufuz və tə'sirindən azad etməq lazımlı idi. Xususən məzqyr qutla çok qeridə kalılmış oldygыndan və zəhər ilə qantlı qutlaşı arasında ancak müsəlman işçilər vasitəsi ilə rabitə əmələ qatırməq mürqün olacağın dan by məsələnin əhəmiyyəti daha da artırdı. İnkilabdan əvvəlqi rys höquqətinin sijasəti turq əhalini, ajişməlişdi. İstər mədəni, istər maddi cihətdən onlar dal cərqəjə atlı, məsələlər. Çar mə'myrələri, kəsdən və səhvən «inorodes»ləri alçaltmak, turqların milli zərəfini əzməq sijasəti aparırdılar. Fevral inkilabı səzdə hamını azad edir, amma həkikət halda hər zej qəhnə kajdasında kallırdı. By hal; proletarjati inkilabçı firkəsi üçün həmin hasarı, dagıtmaq, proletarjat silralarında imtiazlı millətlərə jer olmadığını isbat etməq luzyyny bir daha kuvvətləndirdi.

Təəssuf qi bolzeviqlər by məsələni həll etmədilər. Səbəbi də jəkin müsəlman işçilər arasında təbliğat apara biləcəq turq təbliğatçıları, təzqilatçıları olmaması idi. Muhazərələr, mə'rızələr və sajir işlər əqsərən rys dilində, erməni dilində az, turq dilində isə lap az qədirdi. Əyramın əzündə və komisjonlarında müsəlman işçilərinin numajəndəsi az idi. By sıratla bəj-byryza firkəsi olan «musavat» məmənət qərmədən Bağı proletarjati, çok bir hissəsini alına

aldi, və proletar firkəsinin qəndə qedəcəq jolyny qəsdi. By hal da rys və erməni proletarjati, nə bir hissəsinə syi-tə'sir edib, mə'nəvijjatlı, pozurdy. Aşağıda qərəcəjimiz vəchlə millətçiliq ryhy proletarjat arasında izalə edilməmişdi və by hal sag es—erlərin çox nufuz və tə'sirinə jardım edirdi. Bolzeviqlərin bir çox məkalə və nitklərindən qərurul qi, by mulahəzələr onlara mə'lyim idi, laqin obzəktif sərajit onlardan quclu idi.

Menzəviq və es-erlərin ezlərinə maxsys «internasionalizminə» e'tirazla «Baqinsqi Raboçi» belə jazlıdı:

«Musəlman, erməni, qurcu və sajirlərinin millətçiliğini zərsiz etməq üçün biz Rysja demokrasi, numajəndələri hamıdan avval və hamıdan artı, rysja bejuq devlətçiliq millətçiliqinə hucum edərəq, bilavasita xırda millətlərin millətçilərinə karşılı mubərəzən həmin millətlərin ezlərinə mənşyb internasionalçı, joldaşları, məzə byrakmalı, iş. Çünqü qəzəlcəsinə bildiqimizə qərə müsəlman, erməni, qurcu və sajir millətçiliqinə gida verən—baslıca olaraq Rysja istibdad millətçiliqinin təcavuzqarlılığıdır. Ona qərə də by nə kədər zəif olarsa, xırda tabe millətlərin millətçiliqi də o kədər zəminəsini itirə». *)

By məkalənin sahıbı, bir mühüm məsələni nəzərdən kaçırmıləzdir. O da əsrlərdən bəri tabe halında jəzajın bə'zi millətlərdə lazımlı təzqilat və işçilərin olmamasıdır. O cumlədən müsəlman işçiləri hələ sənli fi təzqilata calb edilməmişlər. Ona qərə də byrzaqjanın milli təbliğatına asanlı, kla yiyrdylar. Məkalə sahıbının qəstərdiqi kajda də yzyn inuddətli inqizaf üçün dogry və haklı, idi. Laqin orada qundəliq məsələdən, qunun vəzifələrindən bəhs olynyrdı və elə kilsə bir muddət-də kahramanana tədbirlər qərulmədiqə cur-bə-cur millətlər arasında munasbatı, ciddi dəjisməsini qəzələməq olmazdı.

1917-nci ildə çikan bütün Bağı mətbuatında cur-bə-cur millətlər arasında kartalaklı, münasabat hakkında faktlar üzrə mə'lyimat jokdyr. By məsələni suqytla qecirlər. Laqin ara-sıra mətbaya qəçən təsadufi xəbərlər by barədə vəzifətin o kədər də jaxşı, olmadığı, isbat edirlər. Misal üçün «Baqinsqi Raboçi»nın 18-nci numrəsində dərc olynyrys bir xəbəri qəstərəlim:

«Zəhərdə evzai, hajcanlı, oldygyny nəzərə alarak və kara kuvvələr tərəfindən təcavuz və əlyyklik salınması, karşılışını, almak arzusunu ilə R.S.D.I.F. «Hummət» təzqilatçı komitəsi Bağı, həjatının sulu və müsələmətə cərəyanının pozylaması, əlejhinə muttəhidi mubərəzə etməq üçün Bağıda mevcyd sijasi firkə və təzqilatlardan ibarət bir istixbar burey təzqil etməjə kərar vermişdir».

«Hajcanlı, evzai» nə mahiyyətdə oldygyny byndan bilməq olar qi istixbar burey təzqilinə «Hummət» təzəbbus edirdi və belə «hajcanlı, evzai» rys işçiləri arasında millətçiliyi ləgv etməjə jardım etmədijini sejlersəq səhv etməmiş olyryz.

*) «Baqinsqi Raboçi» № 17.

Milletçiliq cərəjanınlı ləgy etməq, ancak butun milli gryplar arasında ejni zamanda və inadlı fəaliyyət ilə mumqun idi. Fəkət jykarlıda dediqimiz qibi, byny etməq mumqun olmadı.

III

Inkilab. Bağı proletarjati, karlılarında müstərəq mukavələnəmə məsələsini kojdı. By məsələ Bağı işçilərini yzyn illərdən bəri məsgyl edirdi. Mə'lyim oldygы uzrə bəzi sejler hələ birinci rys inkilabından avval əldə edilmişdi. Laqin çar höquməti usyli idarəsində işçi hörəqatının juçsəliyi dəvrində əldə edilmiş nailijətləri fursət məkamında ləgy etməq sənajəçilərə müjəssər olmuydu. İnkilab isə by məsələni birinci plana qəçirdi. İşçilərin sajsız hesabsız dərəcələrə ajrlılmışından, müəssəsə sahiblərinin mikdarına nisbətən cur-bə-cur tariflər olmasından iləvə, butun əməq hakki sistemini bir də əməq hakki, cur-bə-cur əs-qillərdə verilməsi: mənzil pyly, hamam pyly, sabun pyly, janacak və sajirə muzqillədiridir. Əməq hakki, belə cur-bə-cur və karlılık olmaslı sistemi işçiləri bir-birindən ajurmaga jardım edir və onlarla mukavəmat kuvvəsini zəiflədiridir.

Qələcqəq hadisələri irəlicədən hiss edərəq, proletarjat hələ inkilabın ilq qunlərində müstərəq mukavələnəmə tələb etdi.

Bolşeviq firka təşqitlərinin organı müstərəq mukavələnəmə məsələsinin bəjuq əhəmijjəti oldygyny qəstərirdi.

«Baqinsqi Raboçi» jazıldı, qı:

«Çok jerlərdə hələ by vaktacan ac—jarlım karlı əməq hakki, var. Hər firmada bir cur əməq hakki, bir cur əməq ərajiyi var. Kabakçı qibi jena da neft mə'dənçiləri baxılsı və sajir cur-bə-cur sədəkə ilə işçilərin oxaklılı pozylar...»

«Podrijad byryk işçiləri daha mudhia ərajiyi altında jasajıllar. Xırda podratçı orumçaqlar onlarıñ kanunu soryrlar. Mə'dən işçiləri da by vakte can butun işçilər arasında kylidırlar... Neft sənajəçilərinin işçilərin axılıkları pozan siyasətinə xitam verməq lazımdır. Butun mə'dənlərdə barabar əməq ərajiyi jaratmak... bynynla da neft sənajei və jardımıçı müəssələrdə çalısan butun işçiləri dogrydan birləşdirməq və toplaşdırmaq üçün binavrə kojmak lazımdır».

Zyranın 16 may tarixli iclasında hərb və sulu məsəlesi hakki, nda Zaymjaniñ kət'naması ləhina verilmiş səslərin sajına bakıldı,da, Zyra hej'əti təqmil edildiğdən sonra orada 174 səsə karşı, bolşeviqlər ancak 9 səsə maliq idilər. Laqin by hal, müstərəq mukavələnəmə komisyonlarında onlarıñ az kala birinci jer dytmaclarına mane' olamadı.

Müstərəq mukavələnəmə tərtib edən komisjon aprelin 25-ndə işə başladı.

Zyranın 29 aprel tarixli iclasında Zaymjaniñ, müstərəq mukavələnəmə tərtibinin ləngə duzməsindən dolayı, işçilər arasında jenidən narahatlık dalgası artdı, xəbər verdi və iləvə etdi qı:

«Bəzi mə'dənlərin müdirləri ona muracətla, müzahədə etdiqlərinə qora

cur-bə-cur talablar verməq zəminəsi üzrə, işçilər arasında həjəcan oldygyny xəbər vermişlərdür»*).

Bələ korkyly xəbərlərdən dolayı, Zyra, müstərəq mukavələnəmə komisyonuna 15 qun muddətində ony duzəldib kyrktarmasını, təpziitmaga kərar verdi.

Majıñ 16-ndə Caparidze; müstərəq mukavələnəmə duzəldən komisjon tərəfindən işin bitirilmiş oldygyny Zyraja xəbər verir.

Majıñ 22-ndə Zyra Caparidzenin mə'ryzəsini dinlijərəq müəssəsə sahibləri ilə muzaqərat aparmak üçün bir komisja seçdi.

Rəsmən, bolşeviqlər Zyra əqsərijjəti numajəndələri ilə bir jerda çaltırdılar. Onlar da, bynlar da mukavələnəmənin tez bağlanmasına sə'j edirdilər. Mə'dən və zavodlarda işçilərin əhval ryhijjəsi həttə es-erləri və menzəviqləri bələ tələsiməjə məcbyr edirdi. Laqin əsas məsələdə, jə'ni mubarəzə usylları, metodları məsələsində, mudaraçular öz sijasətlərinə sadik kalırdılar.

Xusysi Zakafkasja Komitəsi tərəfindən «əməq və kapital numajəndələri arasında munasəbatı, nizama salan vəqil» vəzifəsinə tə'jin ediliniñ Isidor Ramižvili majıñ 20-nci qunlarında Bağıja qəldi.

Birinci muracətnamasında Ramižvili qələcəq fəaliyyət programını təsvir etmişdi. Sənajein mudaflə ucun işləjən bir çox əబələri və nəklijjatıñ Bağı, neftindən asılı, oldygyny kejdə Ramižvili kət'i syratda bəjan edir qı:

«Neft və neft məhsylları istehsal, e'mal və nəklijjatının dajandırılmasına yol verməq olmaz. Yüzəzəma hasil etməq ucun hər cur tədbir qərməq lazımdır. Ona qəre sənajəçilər «əldən çıkmılə sənqərlərin mudaflasından» vaz qəcməlidurlər və diqər tərafda hissə-hissə gejri muntazəm tələhat verməqdən vaz qəcməq lazımdır».

Bolşeviqlərin də çoky by fiqirdə idilər qı, vakt tə'til ucun əlverişli dejildür. Laqin by fiqir müstərəq mukavələnəmə mubarəzəsini dogry təkdir etmələrinə mane' olmadı. Bolşeviqlər Bağıda sılnıf mubarəzəsinin inqizafını umymi syratda kabakcadan qərurdular və həmin mubarəzəjə hazırlaşırırdılar. Byny məsələn, «Baqinsqi Raboçi»nın 23 iyun tarixli numrəsindəqı bir məkalədən də qərməq olyr.


«Inkilab qutla ucun jasajıñ və maddi halını, jaxılaşdırırmak mubarəzəsidur. Indijacən by barədə heç bir iş qərulməmişdir. Ona qəre işçilər arasında müstərəq mukavələnəmə məsələsinin ojatlığı marak və narahatlık heç də təaccub dejildür.

By mukavələnəmə ilə əlakədar olaraq, işçi qutlasının əhvali-ryhijjəsinə dikkat verilərsə, iclaslarında qet-qeda daha kət'ijətli notlar eziitməq olyr. İşçilər və azadlı dərəcəli xidmətçilər qyja qəzədə-kylakdadyrlar, qəzələjirler və kət'i mubarəzəjə hazırlaşırırlar».

Məkalə çox əhəmijjəti sözər ilə kyrtarır:

«Arxa nəhənqləri ozləri ucun çökdən lajık oldygы bir əej hazırlayırlar. O da tamamilə onlarıñ işdən qanar edilməsi və butun istehsalatın işçilərə qəcməsindən ibarətdür.

* «Baqinsqi Raboçi» № 3 və «Izvestija» № 25.



Inkilab javas-javas, amma dogry addımlarla məntiki nihajatına tərəf qədir.

Müstərəq mukavələnamanın həjata qəçirilməsi bir çöklərinin qəzləri ni açıb acı həkkəti onlara qəstərəcəqdür».

Zyra əqsərijjəti və Tiflis əməq komisar vəqilinin sulhçeyjanə dəha dogrysı korkak sijasəti sənaje sahıblarına «qəzəl vaxtlar» intizarlı ilə müstərəq mukavələnama muzaqəratını yzatmak imqanlı verdi və çox qəcmədən elə bir zaman oldy qı, byrzayza hucyma qəcməjə bəzlamağı, mumqun qerurdı.

Cəbhədə məshyr ibyn hucymy və butun Rysjada əqsı-inkilab kuvvələrinin səfərbərliyi Baqlı neft sənaje'çilərini ryhlandırlı. Byrzayza numajəndələrinin inadlı artdı və muzaqərat qəsildi.

Baqlı neft sənaje'çilərinin qəzəl təşqili var idi və by barədə ictimai təşqilatlar İcrayıja Komitəsinin 30 mart tarixli iclasında es-erlər rəhbərinin onlar hakkında danışarqan qəstərdiqi e'tinasi, zığla heç də lajik dejildilər. Saakjan rıxənd ilə dejirdi:

«Təşqilatlız nerda, vətəndaşlar, kabakca təşqilat duzəldin, sonra sizinla danışmamız və yziaszmamız asandır... Özünüz təşqil olyñ, onları (xtırda-byrzayzanlı) təşqil edin, o zaman mədəni mubarəzə aparılsınız, mutəsəqqil gryplar mubarəzəsi aparırsınız, devlat nökeji-nəzərində dyrırsınız daha byradə sizin üçün korkacak bir sej jokdry*».

Saakjanın mutəqəbbir danışığı, heç də proletarjatın qucunu dərq etməq üzərinə əsaslanmazı, rdlı. Çünqu həmin kuvvədən müəjjən ittifaklarda natik ezu da korkyrdı. Gələbə tony ilə danışmagınlı mənbəi «dəvət nökeji-nəzəri» idi və muti' olmajanları, bynynla məglyib etməq ymydyndə idi. Sənaje sahıbları isə romantizm xəstəliyinə mubətələ olmamışdılar və heç də Saakjanın təsəvvür etdiqi qibi gejri-mutəsəqqil dejildilər. Neft sənaje'çiləri kyryltajı, Zyrası, çok bejuq bir təşqilat idi. Aprel ajından e'tibarən də sənaje'çilərin «həmqrarlar» ittifakları var idi, ciddi intizam kojylımyzdy və muəssəsa sahıbları, tərafından by ja diqər grypyn hər çikılı, kabakcadan duzunulur, təhlil olynyrdı.

Pyl məsələləri, işçilərin iktisadi tələbləri ezu-ezlujundə sənaje'çiləri korkytmajdırı və onlar, başlıca olaraq, işçi qutlələrinin təşqili əlejhina, proletarjatın cur-bə-cur grypları arasında birləşdirilər. Deməq kapital ilə əməq arasında mubarəzə, müstərəq mukavələnama ygryndaqı mubarəzə, sijasi məhəjjətə qədiridi. Menzəviqlər və es-erlər bynny anlamamışdılar, ja-inqi anlamak istəməjirdilər.

Zyranın 1-iyil tarixli iclasında Caparidze, sənaje'çilərin təqəlif olynan zərajiti əbəl etmədiqlərindən muəssəsa sahıbları ilə dan-

zığın qəsildijini xəbər verir. Mə'ryzaçı vəzijjətin ciddi oldygyny və məzqılat çıkmamak üçün bir çarə joly tapmak lazımlı qəldiqini qəstərir.

Azadlıda qərəcəjimiz vəchlə Zyra əqsərijjəti rəhbərləri ezlərinin əsas vəzifələrini byrzayza ilə «inkilabi birləş» saklamakda qərurdular. Laqın əməq ilə kapital arasında birinci qəsqin ixtilaf Zyranın adı uzvləri üçün tə'sirsiz qəcmədi və hələ məzqyr iclasda adətə eesidilməmiz nitkər soğlənirdi və Caparidzenin mə'ryzəsi üzərinə Zyranın əz kərarında da by əlamət qəruler.

«Zyra karar verir qı: 1) müstərəq mukavələnamanın həjata qəçirilməsi məsələsinin muzaqərəsi üçün cuma aksamı, iyylyn 6-ndə zavod komisjarları konferansı çağırılsın; 2) bir qunluq tə'til təəqili məsəlesi həmin komisjonyn muzaqərəsinə verilsin; 3) işçi və xidmətçilərin butun tələbləri üçün 8 saatlıq is qunu tələbi həkkində dekret verilsin... 4) bir dəfəlik nəkdi jardım verilməsi həkkində dekret verilsin... 5) öz istehsalatını, ixtisar edəcəq olan sənaje'çilər həbsa alınarak, mahqaməjə verilsin, əsəri muqəlləflər isə cəbhəjə qəndərilisin; 6) höqumətin; neft sənajeində əməq ilə kapital arasında kərəzi, munasəbatın nizam və kajdaja salınmasına mudaxələsi tələb edilsin...».

Menzəviq və es-er rəhbərlər əlbəttə «muxaləfətçi» kuvvələr əlejhinə o kədər «ciddi» is qərməq fiqrində dejildilər. Onlar çox tez ajıldılalar və əbəl olynmış kət'naməni, zərərsiz bir hala qətirməq üçün əllərindən qələni əsirqəmədilər. Laqın belə bir kət'nama kəbylyyn ezu bir bejuq əlamətdür. By zamanlar bolzəviq təşqilatı menzəviqlər dən xilas olmuydy və ziarlari daha ajdın olmaga başlamışdır. Danışığın qəsilməsi munasəbatı ilə bolzəviqlər neft sənajeinin təhlükədə oldygyny və sənaje'çilərin mutəsəqqil lokayı hazırladıqlarını izhar edirdilər. «Baqınsqı Raboçısı» jazırlı qı:

«Daha byndan belə suyut edə bilməriz.

E'tiraz etməq lazımdır. Həddini azmış kapital əlejhinə mutəsəqqil mubarəzə aparmak lazımdır.

Joldaşlar, e'tiraza hazırlaşın!».

«Müstərəq mukavələnama» sərlevhəli məkaləsində bolzəviq təşqilatının organı, belə jazırlı:

«Onlar (sənaje'çilər) kasdan çəqir və yzadırlar, ymydlərini, əqsı-inkilabın baglajarak, inkilabın dajanacağı ymydy ilə işçilərlə kasdan oynajırırlar...». «Siz (muəssəsa sahıbları) istahı, məzqıl, aq-sildə bilməjirsiniz, işçilərin hətta muharabələrdən əvvəl maliq oldykları, belə ədəjə bilməjirsiniz... Nihajət istehsalat sizin rəhbərliyiniz altında doğrydan da kabakçı qibi işləja bilməjirsa, o halda, biz siza byndan sonra da kontrolyzə sahıblıq etməq ixtiyarı, vera bilməriz... Siza deyiriz: xalk sərvətindən kanlı əlinizi caqın... By muharabənin təksiri sizdadur, həmin pozgynlygyn təksiri sizdadur, siz onny olğasındən qələ bilməzsınız. Kəhr olsyn garətqər kapitalistlər. Butun haqimijət işçi və əsərə vəqilləri Zyra-sına tapşırılmalı, dyr*».

* «Baqınsqı Raboçısı» № 21.

*) «Izvestija» № 4.

Gərividur ki, mənşeviqlərin organı olan «Sosjal-demokrat» iyylyn 6-nanın müstərəq mukavələnamə hakkında qəsilməsinə əsla dikkət verməjirdi və ancak bir həftə qəcidiqdən sonra, mütezəzzəxus və ali-cənabənə bir məkalə jazarak, tətilə jol verməq mumqun olmadığını qəstərirdi. Gəzətənin fırınca by vəzifətdən çıkmak üçün şəxşənə çərə; məsələni eynənməqdən etru əməq komisarı, janında bir komişa jaradılması isbat edilirdi.

Əməq komisarı, ja'ni Tiflis vəqili Isidor Ramişvili, Skobolevə belə bir telegraf çəqir.

«Müstərəq mukavələnamə təbiki barəsində işçilər ilə müssəsə sahibləri arasında aparılan müzaqərə qəsilmədir. Müssəsə sahibləri müzaqərət aparmakdan imtiyət edirlər. Umumi tətil qəzənlər. By işə mədənlərin devlət əhəmiyyətinə qərə, arzı olynymyjan bir əjdür. İşçilər mukavələnamə zərajitini yenidən qəzdən qəcirməjə razıldırlar. Neft sənajecilərləndən quzaşt qəzənlərlər. Məsələnin həlli üçün höqumətin müdaxəsləsi lazımlı qələcəqdür».

«İşçilərin mukavələnamə zərajitini yenidən qəzdən qəcirməjə razı» oldykları, bildirməq üçün Ramişvilinin hansı əsasə istinad etdi-jini söyləməq çətindir. Qərunur telegraf iyylyn 2-ndə qəndərilmədir. O zaman işçilərin fırı hələ tamamilə müəjjən edilməmişdi və azağda qərəcəjimiz vəchla, işçilər mukavələnamə zərajitinin yenidən qəzdən qəcirməsini heç də mumqun hesab etməjirdilər. Ramişvili xırda bir saxtaqarlık etmişdir. Ramişvili mənşeviq rəhbərlerin fırını bildirmiş və ony işçilərin fırı adlandırmışdır.

İşçilərin nə fiqirdə, nə əhvali-ryhijjədə oldygyny isə «İzvestija»-nın azaqıdaqı mə'lymatından bilməq olar.

B i b i - H e j b a t . Neft sənajeciləri ilə suhlu danışıkları, qəsilməsi xəbəri biza hala cumə qunu çatdı, və az bir zamanda butun mədənlərə jağıldı. Birinci təsəsurat son dərəcə həjacan-amız idi. Qıya ehtiyac və achiq cəngəlinən kyrətərəf və muharəba vakti, çadıqları butun məzəkkətlərə karşılıq olmazsa ozlarına bir az müqafat verməq yemydy zail olyrdy. Həm an zaryri sejlerin kifmatlarını qondan-quna zişirdən duqançıların həjaslılığı, karnı dolüssy jeməməq, paltarsızlıq—sabr və təhəmmül mumqun olan hər sej karşısında jalnuz ryh verən bir ymyd vardı—o da müstərəq mukavələnaməni jakın zamanda bağlanacağı idi. By halda həmin xəbər qəldi. Mitingə 2.000-nə kadar adam toplanmışdı. Əhvali-ryhijjə ifrat dərəcə həjacanlı idi. Qəzələr od saçır. Həjacan və nəfrətin həddi-intihəsi, jokdyr. Nitklərdə bir ehtiras hissi qərəlür. Zyrani, xusysan ony məb'ys (numajanda) qibi zərəflə bir ad axtaran «əlu nufuz» ny məzəmmət və təkbil etmədən qəcmajırlar. Fakat mubahəsələrin mərqəzi bydyr—indi nə etməli? Indi hamı by fiqirdədur ki, tətil kapitalistlər üçün alverişlidir və hal-hazırda işçi və inkişəf hərəkatı maksadları üçün zərərdür. Ona qərə də neft sənajecilərinin sojyndır səsətinə tə'sir icrası üçün başqa tədbirlər lazımdır. Yzyn müzaqərə və mubahəsələrdən sonra belə bir kat'nama kəbəl oly-

nyr: «Biz Bibi-Hejbət dajirəsi işçiləri iyylyn 2-ndə mitingə toplanarak, təməhəq vəhbi kapitalistlərin bizim ehtiyaclarımızla karşılıq təqərəbənə münasəbatını, müzaqərə etdiqdən sonra, bütün sajir dajirələrdə qı joldaşlarımları. Zyrani, atrafında daha siyasi bir syratda birləşməjə və umumi kuvvə ilə müstərəq mukavələnaməni məcburən və tamamilə həjata qəcirləməsinə çağrılırlı. Zyrə tərəfindən təqif olynan tədbirlərin hamisi, təsviblə tezliqlə həjata qəcirləməsində israr ediriz»*).

Qərulduqu üzərə mukavələnamə zərajitinin yenidən qəzdən qəcirləməsi həkkiñəndə sez belə jokdyr.

İşçi iclasları, azaqıda kejd olynan kat'namaları, byndan az ajdılnejildir:

«Biz Əli-Abbas Dadasov varislərinin syxoj doky işçi və ystaları mukavələnamə məsələsini müzaqərə edərək belə bir kat'nama çıxardı: müstərəq mukavələnamə komisiyası, və işçilər üzərində kapitalist agaların istehzə və təhnikini qorəraq kapitalist agalarla protestomyzy e'lan ediriz» və birinci zaryri mahsullar və həmçinin ajakkablı və paltern qət-qədə bahalananmasından dolayı, dejiriz qı, daha belə jazmak olmaz. İyylyn 3-na cən iktisadi tələblərimiz kəbəl edilmədiqi təkdirdə eż tələblərimizi açıq qəjusla mədəfaə etməq üzərə aktiv çıxışlara kədər hərəqət sərbəstliyimizi saklayırlı.**)

Elektrik işçiləri ittifakı, faykəl'adə iclası, belə bir kat'nama çıxardı:

«Mussəsə sahiblərinin müstərəq mukavələnamə bağlamak həkkinə, rəftərlə, butun Rysja üçün belə ağır bir zamanda işçi siyasi karşılıq «taktika siyasi edirilməsi» hesab edərəq, elektrik işçiləri ittifakı, işçi vəqilləri Zyrasının birinci çağrılı, üzrə, həmçin mubarəzəsinin butun vəsitə və kuvvələri ilə mubarəzə aparacak və mukavəmat qəstərəcəkdir».

Rys «Neft» zirqəti 208-nci mintəkə işçiləri tərəfindən kəbəl olynyzy kat'namada denilir qı:

«Neft sənajeciləri müstərəq mukavələnaməni təsdiqdən imtiyət edərək onları, biz işçilər həkkiñəndə tətbiq etdiqləri mubarəza usulyny indi onları ezbərətərəf vətənə qəndərəməli... Əsərərlə qarajanları, həbsə almalı, səfərbərləq alıb cəbhəjə qəndərəməli, jerda kalınları, isə azad Rysiamzənin duzməni sıfati ilə həbsxanalara qəndərib müssəsələrini həcəz edərəq xəzinə ixtiyarına verməli».

Mənşeviqlər və es-erlər eż xəttlərini jurudurdular, eż mudarəcəlik sijasətlərinə sadik kıldılar və işçiləri hər durlu inkilabi çıxışdan daşındırmak ygrynda var kuvvələri ilə çalıqlırdılar.

Əməq komisarı, işçilərə xıtəbən bir muracətname byrakarak, müstərəq mukavələnamə zərtləri əlejhinə müssəsə sahiblərinin e'tirazını, «obzektif» bir syratda (bitərəfənə) təsvir edir. «Arzı oly-

*) «Izvestija» № 75

**) «Izvestija» № 77.

«Arzı olynnmajan naticaların karıslımı almak üçün, Ramizvili neft sənajecilərinə muracəatlər əz numajəndələrini qəndərmələrini və «muztarəq mukavələnamənin na qibi zərtlərlə ən jakın bir zamanda hajata qecirilə biləcəjini onlarla birləşdə mufəssəl syratda muzaqərəjə başlamalıdır» rəca edir».

Ramizvili mukavələnamə zərtlərinin jenidən qəzdən qecirilməsinə hələ işçilər konferansından kabak həll etmişdi. Bylynən ancak müəssəsə sahibləri üçün olverişli oldygyny isbata ehtiyac varmıdır?

Əməq komisarı əz «fajdalı devlati» fəaliyyətində heç də jaılınz dejildi. Bolşeviqlərdən başqa 3yra da istirəq edən firkələrin hamisi «aglıtsız» hərəqətlər əlejhinə tədbirlər qərməq üçün səfərbərlijə altına məsədlər.

Neft mə'dənçilərinin rədd cavabı 3yra üçün naqəhani idi. 3yra bir ijjyl tarixli iclasında ajın 6-nada çağırıläkən konferansda müzəqə edilməq üçün bir çox tədbirlər kejd etdi. Laqin konferans çağruluncaya kədər 3yra rəhbərləri ajıldılar, əzərlərinə qəldilər.

Konferans ərafəsində sosjal-demokratların organı, bütün numrəsinin jarılsını «iktisadi siyaset»ə həsr edir və Skobelevin: «İşçilər jaılınz əz arzularını dejil, həmçinin onlara əmək etməq imqanlarını da ynytmamalıdyr» qibi sözlərindən sadlanarak əz tərəfindən də by sezləri artırtı:

«Ynytmajın qı, xalk əməjinin məhsyldarlığı, juqsəlmədiqçə, işçi səniflərin həlt hakiki syratda jaxxalaşa bilməz. Ynytmajın qı, ancak əlqə istehsal kuvvələrinin qənəbəsi syratda inqizafı, sosjalizmə dogry apara bilər».

By syratla müəssəsə sahibləri, qərdülər qı, işçilər əz əməq-lərinin məhsyldarlığı, juqsəlmədiqçə onlara həlt, jaxxalaşdırmaq lazımlı dejildur, və Nobel ilə Mantazev üçün can və dildən işləməq sosjalizmə dogry həkki bir yol imiz!

6 ijjyl konferansı, bütün mudaraçı və byrzya firkələrin tam səfərbərliliyi altında qecdi. Rəhbərlər hədələdir, nəsihat etdilər və firkə intizamından istifadə edərəq, adı uzvlərini əzərlərinin təqəlif etdiqi kətnamaja səs verməqə məcbür etdilər.

Kətnamənin birinci maddəsində dejilirdi:

«Əməq həkki dərəcasını həjetin bahalanmasına nisbətən artırmaq principini əz qucunda baki saklajarak, tə'cili syratda əməjin cur-bə-cur kılşularında əməq əzarajiti və əməq həkki normalarını kəti syratda müəjin etməq üçün müstərəq mukavələnamə lajihəsi, əməq komisarı, janında təqəlif olynnməz komisjonu verilsin».

Son cümlə mukavələnamənin əvvəlqi zərtlərini dəjişdirməq məsələsini artıtk həll etmiş olyr. Mubarəzə usylları və müəssəsə sahiblərinə tə'sir icrası tədbirləri məsələsinə qəlinçə, by xusysda kətnamə belə dejir:

«İşçi səniflərin içtimai, iktisadi vəzifəjətini jaxxalaşdırmaq və gründən tə'tilin an həkki cəngi bir mubarəzə vasitəsi oldygyny e'tirafla, konferans hazırlığı əzarajit və ümumi devlet mənafətinə nəzərə alarak, by vasitəsi

ancaq yzlaşmə və ja devlet mudaxəlesi joly ilə hukukuna nail olmayıñ bil-mərrə munqun olmadıq, təkdirdə el atılmışını, lazımlı qərur, ona qəra da belə quman edir qı, tə'til və numajis vakti dejdildür».

Rəhbərlər çox sad idilər, onlar «gələbə çalmışdılar», «muxaləfatçı» kuvvələrin birliqi baki saklanmışdır. 3yra da rəsmi organı olan «Izvestija» gəzətəsində «Ağullı, bir kərar» qibi çox mə'nali, sər-levhə altında bir məkələ dərc edilmişdi:

«Bə'zi joldaşlar tədbirlər cumləsində 3yra (1 ijjyl iclasında) bir ja iqı qunluq tə'til və numajis kyrmagı, təqəlif edirdi. Hələ 3yra da özündə təqəlif olynan tədbirlərə karşı, muxaləfat aqşar oldy. İstər işçi, istərsə aqşar vəqillərindən bir çox numajəndələr əlqəni çöklə janacakdan mahrym edib da müsbət naticalar vorma bilən tə'til mukabilinə e'tiraz etdilər... Tə'til mukabilinə e'tiraz edənlər əlbəttə tə'tilin işçi sənifin, alında on qozal bir mubarəza alati oldygyny danmajırlar. Fəkat onlar by nekteji-nazərdən e'tiraz edirdilər qı, inkilab devri əzərajiti və xusysən elqə mənafəti proletarlardan mubarəza vasitələrindən çox dikkatqarlıq və ajriça mətanət tələb edir. Janacak; təsərrufat həjetin, an muhum səbəbi oldygы bir zamanda, inadəm qı, tə'til əlqəni bir miljon pvt neftdən mahrym etməlidur, o halda çukarıläkən nəticə bircədər: tə'til olmali. Butun əlqənin mənafəti byny tələb edir. By bir subhəsiz və mubahəsəsiz məsələ idi. Isbat edilməsi lazımlı qələm məsələ isə Bağı işçi sənifinə əz iktisadi siyasetində by nekteji-nazərdə dyrmagı bacara bilib bilməjəcəq və ja istəjib istəməjəcəq idis»⁹).

Mudaraçları, «gələbə»si işçilərə çox baha əjləzdi.

Jykarlıda qəstərdiqimiz qibi, müəssəsə sahibləri, inkilab əlej-hinə qənis hucum edirdilər. Onlar işçi təqəqatları, və o cumlədən işçi vəqilləri 3yrasını hərmətdən salmak üçün müstərəq mukavələnamə mubərəzəsindən istifadə etdilər. Heç də təsəddufi olmajarak, müəssəsə sahiblərinə xırda ittifakları, cur-bə-cur təshihlər təqəlif edərəq, bəjuq sənajecilər tərəfindən kəbyl olynnməz maddələrin kəbylyndən imtina edirdilər. İmtina'lari na dəlil olaraq, maddi səbəblər qəstəridilər, amma by dəlillər subhəli bir syratda həmisi onlar ilə ajriça mukavələnamə bağlamak hakkında bəjuq sənajecilər tərəfin-dən aqşar, ja da ərtulu bir syratda edilmiş təqəliflərə müvafik qəlir-dilər. Dikkət verilməli bir hal by idı qı, sənajecilər həmisi işçilərə muracətlərinde çöklə m u ə t ə r ə q m u k a v ə l ə n a m a l a r bağlamak lazımlı qələcəqini söyləjirdilər. Sənajecilər işçi səniflərinə birləşməsi əlejhinə mubarəza aparıldılardı. By məsələja onlar kəti' əhəmiyyət verirdilər.

Əməq həkkinə, artırmaq məsələsində bəjuq sənajecilər müəjjən bir mevke' dytyrdylər. Onlar fajiz hesabla bütün işçilərin əməq həkkinə, barabar artırmaq əsasını, mudaşəə edir və kara işçilərin əməq həkkinə edilən iləvəni 3yra komisjası lajihəsində qəstərilən mikdara nisbətən çox egsildərəq, ixtisasi işçilərə isə daha juqsəq iləvə təqəlif edirdilər.

⁹) «Izvestija» № 71

Proletarjat sənajəçilərin xətti-hərəqətini düzqun kijmətləndirdi. Proletarjat byrada məsələnin iktisadi mubarəzədən zijadə işçi sənifləri, əvvəlqi qiblə qucsuzluq və daglınlıkk halında saklamaga çalısmakdan ibarət oldygyny hiss edirdi. Byrzyazja əlejhinə mubarəzə vasitəsi olmak üzrə işçilər iqi qunluq tə'til və numajis təqəlif edirdilər. By işi ejni zamanda proletarjat kuvvələri üçün bir rəsmi-qəcid xidməti qərməli idi. Laqın mudaraçılardan belə numajisindən korkdylar və Bağı işçilərinin mutəəqqil çəkisi, əlejhinə əllərindən qələn kədər tədbirlər qərdülər və «galib» qəldilər.

Hələlik Bağı işçi səniflərin arzısı, məsələsini qanara byrakarak, Bağı byrzyazjası mufadəə və muhafəzaçılərinin zəfər bajramını vəkətsiz oldygyny deməlijiz. Misal qətirdiqimiz məkalə, byrzyazja karəsləndə bir neqərçiliq numynəsi olmak üzrə maraklıdır. «Dəvət dəşunən» byrzyazja öz mənəfətinin heç olmazsa bir hissəsindən vaz qəcməq mumqun hesab etmədiqi halda, həmin işçi sənif, «numajəndə»ləri misilsiz hajasızlıkları jariṁ ac proletarjatdan «təsərrüfat hajati» namına jeqanə mubarəzə vasitəsindən vaz qəcməsini tələb edirdilər. Byrada qutluqmu, joksa xajinliqinmi daha çox oldygyny deməq çətinidur.

Konferansın kərarı proletarjatın çok hissəsi arasında bir anlaşmazlığa, ixtilafa bəis oldy. By kərər xusysən müsəlman işçilərə tyaf qorulməli idi. Çunqu cur-bə-cur zabitlər və sajir xadimlərin vətənpərvərəna nitkləri onlar üçün jabancı idi, Ejni zamanda xırda müəssasələrdə bir çox işçilər o vakt vəzijətlərinin son dərəcə agırlığından dolayı inadlı, tə'til aparılırlar. Müstərəq mukavələnamə məsələsinin həllini yzatmak, işçilər arasına nifak salır və inkilab kuvvələrini zəifləzdirdi. Bağı proletarjatı byny anlaşıdlı, laqın ijjyl hadisələri Zýra rəhbərlərinin imdadına çatdı.

Petrograddan Bağıja qələn xəbərlər xususi ryhda təsikləndi, rülli. Ona qərə menzəviq və es-er sijasətçiləri bolzəviqlər əlejhinə ziddətli kampanja açıldılar. Zýranın rəsmi gazetəsi olan «İzvestija» bolzəviqlər əlejhinə talançılk nitkləri və kət'namalarını mufəssəl syratda dərc edirdi. By adəbijatdan numynə olmak üzrə, «Liflanda alajının tapşırığı» adlanan əejin azagıdaçı parçalarını kejd etməq qifajətdür:

«Söz qar etməjən jerdə silah işlətməli. Qənc cumhyiyyətin məhv olmasında cəza dəstələri jaxşdır...». «Mijasojedovları və Sxomlinovları, indi də bolzəviklər və fərərilər əvəz edirlər...», «Rys cumhyiyyətini bir avlə anaraistlər dejil, Petrograd mühafəza əşqəri dejil, fərərilər dejil, bələqə cumhyiyyət ordusu mufadəə edəcəqdür».

Menzəviq Sadovsqinin mə'rızə xusysyndaçı atçotda belə ibarələr vardyr:

«İstar cabhada, istər arkada olsyn, fark etməz, hər jerdə qi, nizamlılıq olmayıdýr, istintakın müəjjən etdiqinə qərə, hər jerdə nizamlılıq bazılari sabik jasayllar, candarmalar və onları atraftındaçı, bir avlə qor-

aldanmış adamlar olmayıdýr və by kampanjanın planı, Almanja bas orqani-hərbinin planına müvafik qolur».

Menzəviq təzqilatının gəzətəsi olan «Sosjal-demokrat» bas məkalələrində iqi uzluqla bolzəviqləri əqs-i-inkilabçı, mətbuatın böhtən və iftiralarından müdafiə edir, o biri məkalələrində isə «Bağı», gəzətəsindəqi qiblə böhtən, iftira, və zəzkün nidalər jazlırdı.

«Baqinsqi Raboçi»nın 16 ijjyl tarixli numrəsində jazlılmış olan bir mə'lumat bolzəviqlər əlejhinə aparılan iftira kampanjasını, bir dərəcədə kədər təsvir edir:

«İjly 14-ndə işçi və əşqər vəqilləri Zýrasını iclası, vake oldy. 3rejder və Sadovsqi cənabları, tam mə'nastı ilə talançılk nitkləri sojladılar. By nitklər öz isini qorur. Onsyz da hirs və gəzəbə dolmuş əşqər və bəhrijəjilər qutlosi zahirən har cur cabr və tacavuzə hazırlı idilər. Həmin gejz və gəzəbə dolmuş demokratija qutlosini qərməq korkyndə idil. Əzumuz və bolzəviqlər üçün dejil, həmin demokratija üçün korkyndə idil».

Jenə haman gəzətənin 19 ijjyl tarixli numrəsində «Joldaşlar agləniz, bazlınlıza toplaju» sərlevhəsi ilə bir məkalə dərc edilmişdi. Petrograd menzəviqlərinin bolzəviqlərə karşılışlışalar əlejhinə protesto etdiqlərini kejdə, gəzətə, məkaləsini belə davam etdirir:

«Biz bütün namysqar və məsləqli duzmənlərimizə muracətla ajiłmaga və ozlərinə belə bir syl verməqə dəvət ediriz; ozləri nəroja qırımı və qutlosi arkalarınıca neraja aparılırlar?!

Biz by işi öz mənəfeimiz üçün dejil, umumi isimiz mənəfei, inklab mənəfei üçün qoruruz. Aghləniz, bazlınlıza topiaju joldaşalar!»

İjly 12 ja 13-ndə Bağı, sosyalistlərinin konferansı, vake oldy. Byrada bolzəviq təzqilatının numajəndələri də hazırlı idilər. Məzqyr konferans mudaraçular ittifakının zahiri gələbəsi devrində çəgirilənəndi. O zaman bolzəviqlər əlejhinə böhtən və iftira kampanjası, yeci—ə'laja çatmışdır. Belə zərajit içərisində Ramişvilinin bütün firkələrin vahidliyi hakki ndaçı, nitki «İzvestija» gəzətəsinin dediqinə qorə «by mukaddəs bir adamın təbliğatı, qiblə hesab edilməsidi». Jenə məzqyr gəzətənin dediqinə qorə, Zaymjan demədi:

«Ja biz xajiniz, ja-inqı siz əqs-i-inkilabçı, sənif. Biz öz nökteji-nazərlərimizi qızılmağınız və qızılmağacaqız. Biz həmisi sizin cabr və tacavuzlərinizə hazi, ruz.»

Menzəviq Sadovsqi demədi: ideja mubarəzəsi vaktları, qəcmisidur. Bolzəviqlər əlejhinə mubarəzəni söz ilə aparmamalıdır.

İjly 14-ndə cari vəzijət məsələsinin müzaqərəsi üçün Zýranın iclası, oldy.

Ramişvilinin çocukcasına bütün sosyalist firkələr arasında sulh hasil etməq təzəbbusundən sonra, sosyalist təzqilatlar numajəndələri ilə birliqdə Zýranın iclası, çəqilməz bolzəviqlər ilə hesablaşmak məhijəti aldı.

Mə'ryzəçinin ətraflı, yzyn nitki belə bir nəticə çəkarmakla kyrardı, qiblə «hal-hazırda nicatımlız məsələsi mejdanda dyran mudhiş bir zamanda söz ilə kane edilməsi mumqun olmajanlar əlejhinə que işlətməq lazımdır». Menzəviq, es-er, daşnak və sajir firkələrin natik-

ləri bolzeviqlərə hucum etdilər və nəticədə «anarxi və əqsi-inkilab» ilə kət'i mubarəzə üçün diktatorlyk luzyamy hakkiñda bir kət'nama çəkarıldı.

Mudaraçular gələbə və zəfər bajramı edirdilər. Bolzeviqlər qyja təqələnmiş və «zərərsiz» edilmişlərdi. Hadisələr isə «galiblər»in işçilər karzılsında mudaraçılık, və əqsi-inkilabçılık simalarını açmış oluyklarını isbat etdi.

IV

Bolzeviqlərin ciddi bir syratdə mudaraçularını maskasını çırtmakda və 3yra sijasətinin prinsipsiz oldygyny işçilərə qəstərməqdə davam edirdilər. Konferansın 6 ijjyl kərari, hakkiñda «Baqınsqi Raboci» jazırdı, qı:

«Biz bila-tıxır öz ziərlərimiz ilə quçaja çıkmalı. Neft sənajeyinin dətahluqadə oldygyny möhəqam və müəjjen bəjan etməli idi. Proletariat jałılız quçaja çıkmakla öz iradəsini qəstərə bilərdi. Başqa vasitə yokdur. Quçaja çıkmamızla biz rəhbərlik edici idarələrimizin xətti-hərəqətinə əriq olmadıq, lakin, işçilərin daha səbr etməq istəmədiqlərini, byrzyazjanıñ əqsi-inkilabçılık sijasətinə cavab olaraq proletariatın qohna mudaraçılık sijasətindən vaz qecəraq mubarəzə çəkdiğini, qəstərə bilərdi. Başqa jol yokdur və ola da bilməz....»

İndi kapitalist agalar by kədər həjaslıcasına imtina etdilərsə, ancak səbəbi bydyr qı: onlar hələ by vakta can mudaraçılık xəttindən çıka bilməyən və kapitalistlərin çoxdan hucum etməqdə oldyklarını qərməjən işçi və əsər vəqilləri 3yrası sifatında proletariatın zəifləjini qərurür.

Ijjyl ajiñan can müstərəq mukavələnəmə mubarəzəsinin hələ bir kədər müstəkil əhamiyyəti var idi. Hər çənd bahalıq qətdiqə artırdı, sa da amma by elə bəjuq bir sur'atla artırdı. Ejni zamanda dağlınlıklärda hələ o kədər qəniş bir olçüjə çatmamışdı. Hələ byrzyazja kyrlyzy dajirəsində işçilərin halını, jaxıllaşdırmaq mumqun qıbi qərula bilərdi. Muvaffakıyyətsizliqin səbəblərinin 3yra komisiasında bolzeviqlərin aktiv numajəndəsi Fioletov firkə təşqiliñ umumi zəhər konferansında ətraflı və əsaslı, bir syratdə təsvir etmişdi: 1—Istar millijatca və istərsə auyrca Baqı işçiləri həjəatinin müxtəlifliyi; 2—sənajə işçilərində daimi unsur joklygy və dəqiqən unsurların çoxlygy; 3—içərilərin müəssəsa sahıblarından sədəkə kabylyna çalısmakdan ibarət aendrikovçılık; 4—menzəviq və es-erlərin haqim sənif ilə apardıkları mudaraçılık sijasəti; 5—iççi və əsər vəqilləri 3yrasının müstərəq mukavələnaməjə karzı kəjdsizliyi; 6—hulyıl etmiş irticə'dan istifadə edəraq işçilərin tələbinə qızəsta qetməq istəməjən müəssəsa sahıblarıñ inadı...»

Obzektif syratdə müdafəçilər işçilərə karzı byrzyazjanı, müdafə və muhafəzə edirdilər. Onlar mubarəzə aparmak istəməjirdilər. Çünqu, işçilərin mənafəfini byrzyazja muharəbəsinə, byrzyazja devlatçılıqına tabe edirdilər. Cəbhədə ijjyl hucum, Petrogradda işçilərin ijjyl çıxıslı və bolzeviqlər əlejhinə saldırlıclar kət'i syratdə mudaraçılık sijasətini kürdlər, vətəndaş muharəbəsi qənişlədi və təbii olaraq əməq ilə kapital arasında munasəbatın hukuki normajə salınması olmak həsəbilə müstərəq mukavələnəmə mubarəzəsi gejri-mumqun oldy.

Azəgida qərərəcəqimiz vəch ilə, mukavələnəmə baglandı, kdan sonra da heç bir həkiki fajda vermədi, deməq olar qı, heç həjata qəçirilmədi və mubarəzə neft sənajeyinin milliləşdirilməsi vakti, nəcan davam etdi. Laqın müstərəq mukavələnəmə ygrynda mubarəzə ozunun iktisadi əhəmiyyətini itirdi və bəjuq bir sijasi rol kazandı, və ojnadtı.

Inkilabiñ birici qunlərindən bolzeviqlər müstərəq mukavələnaməniñ, Baqı proletariatını, birləşdirilməsi, bəxçiz və işçiləri imtiyazlı, və imtiyazlızlara bəlməq qıbi sədəkələrin əxlək pozan tə'sirindən azad olmaları, üçün jecənə çara (jol) oldygyny duzqun təkdir etmişlərdi. By syratla müəssəsa sahıblarıñ inadı, bəjuq sijasi əhəmiyyəti var idi.

Jykarıda qəstərdiqimiz qıbi müdafəçi firkələr by məsələni həl etməjə kadir dejildilər.. Müdafəçilər 6 ijjyl konferansında «galib» qəldiqdən sonra tezliqlə zəminələrini itirməqə basıldılar və nadir dəkikələrdə qəzələri açıldıkdə dogry fırıq bəjan edir, fəkət lazımlı nəticələr çıkarı bilməjirdilər.

«Izvestija»nın 22 ijjyl tarixli numrəsində «Təq-təq çıxıslar» sərlevhəsilə bir məkalə dərc edilmişdi. Məkalə sahıbı, kejd edir qı: «İktisadi mubarəzədə sənajəçilər hiləqaranə» agıllı, fırıldaklarla həmisi içi sırfi, nüv kuvvalərinin parçalığı, və xırda qızəstələr ilə az subath, olanları, aldadarak bəjuq məsələləri kazanırlar.

İndi aqilmiai biçməq lazımlı qalır.

Məkalə sahıbı, cur-bə-cur jerlərdə müstərəq mukavələnaməni, həjata qəçirməq ustundə müstəkil tə'tillər baz verdiqini təsdiq edir. Zahirən vəzijjət belə iqən hətta menzəviqlərdə belə müəssəsa sahıbları, nüv inadı, məglyb etməq kət'ijəti ojanmalı idi. Fəkət anlaşıldı, uzrə «vətən müdafəsi» onyn öz fırıqını belə axıra can düşünməsinə izin verməjir.

«Butun kuvvaləri müdafəsə verməq luzyamy ia sahıblarıñ əlinə an qıclu bir silah verir və onlar zahiri qəzəl üzr və dəliller pərdəsi altında müstərəq mukavələnaməni həjata qəçirilməsini yzadırlar».

Məkalə sahıbı, by vəzijjətdən çıkmak çarəsinin «əfqari-umymijə və müvəkkət həquməti» işçilərin tərəfinə cəlb etməqdə qərur. Ajrı-ajrı, dağlınlıklär tə'tillər işçilərin kuvvəsini zəif salırdı. Laqın

byrası, işçi konefranslarında mudafeəçilərin sülh və müsaləmətlə yzlaşma huzumunu tələb edərəq məsələnin həllini yzatmalarına mane olmuşdu. «İzvestija»nın e'tirafına qərə iyylyn 24-də konferansın işləri «çox kuzgın zərajit içərisində qədirdi». Laqin bynynla barabar hələlik «əkli-səlim» galib qəldirdi.

Mudaraçlılar «gələbə»lər çalırqan «Pirro gələbəsi» bajram etdiqlərini—proletarjatın onlardan yzaklaşmaga başladığını qərmajırdılər.

Hələ iyyyn 28-də es-er təəqilatının qərqəmli uzvu Syxartsev «Baqinsqi Raboçı» gazetəsində «Ağır fırırlar» sərlevhəli bir məkalə jazarak, məşhur ijjn hucumunu təqdir edirdi. Internasionalist menzəviqlər, mudafeəçilərdən ajrlarək, bolzəviqlər ilə həmrə'j olmaga başladılar.

Bibi-Hejbət dajirəsi bolzəviq təəqilatı, iclasında jerlərdən mə'ryazaçılər «işçilər arasında bolzəvizmə tərəf bir dənuqluq qorulduqunu və həmçinin bolzəviq ədəbiyyatına tələb artıqları» xəbər verirdilər.

Menzəviq və es-er «İzvestiası» Zəhər Dymasi na bolzəviqlər sijahıslı muzaqərə edilən bəjuq seçqi kabagi, iclasında bolzəviq «demagoglarınlı» müvəffəkkiyət kazandıkları, istehza və hürriyyəti, ilə xəbər verirdi.

Firkanın Balaxana dajira komitəsi numajəndələri işçilər arasında bolzəviqlərin nüfuz və tə'sirinin surətlə artıqları bildirirdilər.

Butun by xəbərlər, ijjyl ajlınlı axıtlarına dogry bolzəvizm tərəfinə dənuqluq başlandıqlını qəstərir.

Iyylyn 27-ci qecəsi 3yra icraijə komitəsinin icası, vake' olaraq sənaje'çilərin neft kijmətlərinin artırılması, tələb edərəq inad qəstərdiqləri ajdəlnəsdi. Müəssəsa sahəbləri, höqumətə tə'sir icra etməq və neft kijmətinin bahalandırılması naqıl olmak maksadılı tə'til zərajiti jaradırdılar. By syratə işçilər fe'lən çiqlikmaz bir vəzijətdə kaldiylər. Icraijə komitəsi Petrograda bir telegraf çəqərəq vəqalatlı numajəndələr hejəti qəndəriləməsini rəca etdi.

Iyylyn 27-də zavod komisjaları, konferansı, vake oldy. Konferansda 583 adam var idi. Konferansın adı uzvləri, 3yranın fəaliyyətini tərkid edərəq, tə'tilin labud oldygyny tə'qidə qəstəridilər. Fəkət «inkilab başçısı» Ramizvili öz prinsiplərinə sadik kaldı. Məsləqədəzlərini ytanarak suqytla qəçdiqi fırı o açıkdən açıga bəjan edirdi. Ramizvili dejirdi:

«Mən işçilərin tələblərinə əmlət etməqə kuvvələri olmadıqları, sejlejən kapitalistlərə inanıram. Mən inanıram qı, sənaje böhran qeyrəir.»

Ramizvili həmçinin işçilərə də «inandıqları, onları ac oldygyna da inandıqları» ilava etdi; ona qora də əməq məhsyldarlıqları, juqsətmələrini təqflif etdi.

Ramizvilinin nitki ziddətli həjəcan və nəfrat ojatdı. Ona qəstəridilər qı, camaat içində ajləsən sənaje'çilər öz mənafə'lərinin əməq komisari tərəfindən mudafeə edilməsinə çox zaddıryrlar.

Mudaraçlılar qutləjə bir kədər qızəstə qətməqə məcbyr oldular. Konferans; neft sənaje'çiləri ilə muzaqəratı, bitmiş hesab etməq, höqumətə məcbyrən sindikatlaşdırmaq lazımlı qəldiqini qəstərməq, tə'til məsələlərinin həlli üçün qeniz komisja seçməq və höqumətə telegraf çəqərəq kət'i tədbirlər tələb etməqə kərar verdi.

27 ijjyl konferansından sonra bir neçə qun muddətində adı işçilərin çiqliklərindən korkmuyz olan, 3yra əqsərijjəti rəhbərləri byrzyazjanı, ziddətli təksirləndiriciliq rolyny ojnadılar. Fəkət çox çəqmədən saqıt oldylar və artılk «İzvestiasınlı 1 avgoust tarixli nömrəsində işçiləri hurriyyətə nicat naməna «bəjuq fədaqarlıklar» a çağırın bir məkalə dərc edildi. Qərunur jakında əməq naziri Skobelevin Bağıda qələcəqi hakkındaqı telegraf jenə də işçilərin fədaqarlıklara qədəcəqləri yemydye vermiş imis.

Skobelev qəldiqdən sonra müstərəq mukavələnamə həkkündə bir neçə müzavərə çağırıldı. 8 avgoust tarixli müzavərədə Skobelev sənaje'çiləri neft kijmətlərinin bahalandırılcacagını inandırlar və byəsas üzrə əməq hakki məssəlösündə qızəstə qətmələrini tələb edirdi.

Skobelev sənaje'çilərə muracətələ dedi qı:

«Mən məsələni byrada həll etməliyim. Neftin sabit kijmətlərinin jenidən qəzdən qeyrileşəcəkini və bahalandırılcacagını bildirirəm. İndi mənə cavab verin 4,6 əməq hakki na razılınlı ja jok?».

By syala neft sənaje'çilərinin birinci ittifakı sədri Tagianosov cavab verdi:

«Sizə ap-açık dejiriz, bizim hejəti-idaramız var. Mejdana atdığınız məsələ və verdığınız səyalı çok müüm bir syaldır. Ona cavab verməq üçün hejəti-idaramızla səyal-cavabdan ötrü 3—4 qun vakt lazımdır».

Skobelev soryzır:

«Dəmag sizin vəqalatınız jokdry?».

Tagianosov cavab verir.

«Əvvəl.

İş belə olduykda Skobelev dejir qı:

«Rəca edirəm protokola jəzənlər qı, mən sənaje'çilərin müstərəq mukavələnaməni, imzalamaga razılık vera biləcəqlərimi ja-da imtina edəcəqlərinin soryzdykda sənaje'çilər vəqalatlı maliq dejidurlər dejə cavab verdiylər.»

«Numajəndələr dejirlər qı, işçiləri tə'tildən daşındıra bilməjirlər. Qutləni tə'tildən daşındırmaga qumuzum jokdry».

Iclasdaqlılar muracətələ Skobelev dejir:

«Hal-hazırda tə'til mumqun dejil və jol verməq olmaz. Mən by qun Moskvaya müzavərəjə qətməjəcəqəm və byrada kalmalıjam. Ymydvaram işçilər və onlarınumajəndələri manim fırımla hesablaşarlar və tə'tilin karası, alımaqə müvəffək olaram».

İşçi və sənaje'çilər numajəndələrinin 9 avgoust tarixli müzavərəsində Skobelev qəlinçəjə kədər Tagianosov belə bir nitk sejliyi:

«Skobelev manı janına çağırılmışdır. Dunənqı iclasda davam etmiş daməlkə hakkinda yzyn muddət solbat edir. O: hamı, nən, sənaje'çilərin də, işçilərin də, höqumətin özünün də çiqlikmaz bir mevkə'də kaldi, gini, qəstə-

rəqəm, məsləhət və çəkiliş joly qəstərilməsini rəcə edir. 4.6 rəkəmi işçilərin başında məhəmət jerləsmədir, və Skobelev byndan nə syratla yzaklaşmak, əqiqitəq məmənənən oldygyny tasavvur etməjir. By rəkəmin kəbilyə labuddur. Laqın bynynla barabar sənajə'çilərdən bir hissəsinin fərjadınlı o tamamilə asası, və nəzərə ait, nəmət, hesab edir. Byrada rahat çalışmak məmənənən deyildür. Muzaqəratlı Petrograda qəcurməq lazımdır. Bynyn üçün hələliq müstəraq mukavələnəma hesabına olaraq avans verməq lazımdır».)

By bəjanat Skobelevin korkdygyny və zəzərlidigi, qəstərir. Sənajə'çilər nazirin neft kijmətlərinin bahalandırılacaqlını, xəbər verməsilə qifajətlənmədilər. Onlar həkik nəticələr əldə etməqə və işçilər maaşının artırılmasından doğan xarci, dəvlətin belinə juqləməqə çələrlərlər. Skobelev onların imdadına koşdu və muzaqəratlı Petrograda qəcurulməsini təqliflər. Çünqu orada işçilərin bilavasita silklərləndən azad ola biləcəq idi.

Skobelevin neft sənajə'çilərinin vəzijjətini nə dərəcə asanlaşdırıcı, sonraqı muzaqərələrdən bilməq olar.

Xırda firmaların numajəndələri qəstərirdilər qi, müstəraq mukavələnəma hesabına avans verməqə, onların qucu çatmaz.

Iqinci ittifak numajəndələri, neft kijmətlərinin 1 m. 15 k. jada, 1 m. 20 k-dən azıgi, olmajaqagına tə'minat tələb edirdilər. Bynyn cavabında Tagianosov deyir:

«Agalar, bynynla da hesablaşmalsınız qi, Skobelev daha qutlələrin kabagını saklaşa bilməjir. Onun müstəraq mukavələnəma hesabına avans verməq tələbi tamamilə asasıldır. Mənca biz işçilərin ehtiyacını nəzərə alarak, Skobelevin təqlifini kəbyl etməlijiz. Axi, siz da müəjən fədəqarlıkdən bylynmalısunuz. Qecirməqdə oldygymyz vakt və zərajit ilə hesablaşmak lazımdır».

Birinci sənajə'çilər ittifakı sədrinin təbliğatından sonra Skobelev qəldi.

Nazir öz nitkində dedi qi:

«Sez və təndidərin isə qecilməsi üçün əlimdən qələni etdim. Tə'tilin karşılıqlı alımkənən hər cur tədbir qərdum. Ynytmajın qi, qutlənin səbr və təhamimulunu imtahana əcqəməq olmaz. Ynytmajın qi, işçilər arasında demagogların çağırışına yxa biləcəq unsurlar çokdur. Hamıñız ən jakın maaş qunu işi ajlık tam, əməq hakki, verməqə razi, olsantz muzaqəratlı Petrograda qəcurməja hazırlam».

Skobelev işçi numajəndələrlə barabar bajırı çəkdi, Tagianosov əldə edilmiş nəticələri təkdirlə belə deyirdi:

«Dünənqi quna nisbatan bejuq bir sej kazandılk. Dünən biza sabit kijmətlərin nə kədər artırılacağı, həkkında heç bir tə'minat vermədən, bila-tə'xir 4.6 rəkəmi üzrə maaşlı müstəraq mukavələnənaməjə razi, olma-mızi tələb edirdilər. By qun isə müstəraq mukavələnənaməjə razi, olmak iltizamı almadan avans verməqə təqlif edirlər. Ejni zamanda müstəraq mukavələnəma muzaqərələrinin Petrograda qəcurulmasını təqlif edirlər. Orada həmin məsələ sabit kijmətin artırılması, məsələsinin həlli ilə bir jerdə həll olyanacakdır. By fursəti əldən byrakinak olmaz. Ona qərə əməq nazirinin təqlifini kəbyl etməq lazımdır».

*) Nobel fondy № 80, sahifa 62).

Əsas məsələdə sənajə'çilər asan bir gələba çaldılar. Skobelev bəjuq nəhənqlərin mənafəini müdafiə edə bildi, kapitalistlərin çoxdan ielətdiqləri sistem üzrə işçilərə sədəkə verməq bahası, na onları, narahəva hərəqətlərdən xülas etməqə müvəffək oldy. Xırda kapital da tələb edirdi qi, sosjalist nazir onların da mənafəini nəzərdən salması. Skobelev də quzəstə qetdi və dubarə müzavərə salonyuna kajıdarak bəjan etdi qi:

«Həqumat öz tərəfindən mali jardımsız qəcina bilməjən və jaşamak istə'dadi, olan müəssisələrə mali jardım qəstarər. Byna xatircəm' ola bilərsiniz...».

İşçilər numajəndəsi Mandelştam dəxi sənajə'çilərə təsəlli verirdi:

«Bizim üçün ta'til, devlat mulahəzəsi ilə mejdən verilə bilməjan bir məsələdər. Biz, əməq nazirinin təqlifini kabylla işlərin davam etdirilməsinə qəməq etməqə hazırlız».

Byndan sonra Tagianosov təntənəli bir syratda sənajə'çilərin da nazir tərəfindən edilən təqlifini kəbyl etdiqlərini bəjan edir. Fəkət bir iş adamı olmak həsəbilə byny da ilavə edir qi:

«Və'd etdiqiniz mali jardım byny kəbyl etməmiz üçün əsas jaradır. Agır vəzijjətə olan sənajə'çilərə həqumat tərəfindən jardım qotsarıləcəqinə əmin və ymydvarlız».

Müzavərənin isə kılısmı kyrtdı, və Skobelev özünə qəstərilən muzahərata kárəl, təzəqqur etdi.

«Devlatın nüfuz və salahijətinə və müvəkkət həqumatın uzvu olmak üzrə mənə karəl, husnu-təvəccuhunuzdən dolayı, təzəqqurlarımi takdimə musaəədə istrərəm».

Bir dərəjəcə kədər faciəli komediya bitdi. Sosjalist nazir; işçiləri aldadarak sənajə'çilərin təzəqqurunu kazandı. Çünqu işçilərə heç bir sej verməjərəq sənajə'çilərin isə istədiqlərinin hamisi, verildi.

Nazir ilə işçilərin vidai konferansı, byndan az təntənəli qəcdi. Hətta Mandelştam gəm və qədərlə izhar etdi qi, onların ymydləri, pyca çükdi.

V

Muharəbənin iqinci ilindən başlajarak ərzak məsələsi, zəhər idarəsi ilə neft sənajə'çiləri kyrlytaj zyrasını (soviet sjezdin) məsajılı—jevmijəsindən duzməjirdi. 1916-cı il fevralında bahalık ustundə ciddi həjacanları vake' olyrdı. Neçə juz duqan dagıldılmı, talan edilmişdi; hətta insan tələfatı, da var idi. Ona qərə həqumat təzviçə duzmüşdu. Neft sənajə'çiləri kyrlytaj zyrası, qibi «ictimai təzqilatlardan» istifadə edildi, kooperativlər jaradıldı, amma ərzak bəhrəni, əlbəttə ləğv olynmadı.

Fevral inkilabı, vəzijjəti bir o kədər də jaxlaşdırıldı. Ejni zamanda nəklijjati pozylması və Bağı zəhərinin az kala jeqana ərzak mənbəyi olan 3imali Kafaksjada vuky' bilməs hadisələr ilə əlakədar olaraq bəhrən qundən quna dərinləşirdi.

*) Jenə orada, sahifa 38-43

Ərzak işləri bazlına inkilabın ilq qunlərindən Stopani qeçdi. By, bir çalısan adam idi. Onun çalışkanlığı sajəsində bəhran müvəkkəti olaraq bir kədər junqulləşdi, bir kədər to'xırə salındı, laqın aradan qətərulmədi.

Hələ 1917-ci il mart ayında axırlarında Bağı, gybernjası, ərzak komitəsinin müzavərəsi əz kənamasında ərzak məhsyllərindən ən ciddi kənaətlə istifadə edilməsi və çərəqçilər ilə alverçilər üzərində ciddi nəzarət koyması lazımlı oldygyny kejd etmişdi. By tədbirlər həjata qeçirilməjirdi və senzli Əhər Dymasını sabotażından dolajı, daha ağırlaşmış olan jykarla kejd olynmış obzektif zərajita qəra ərzak işləri Bağı, gybernjasında qundən quna fənalasıldı.

Ərzak komitəsinin 19 aprel tarixli iclasında Stopani Bağıda ancaq 22-23 qunluq ərzak ehtiyatı, oldygyny və Kafkasjada taxıl bazarının agır vəzijjətdə bylynmasından dolajı, bəhranın qəsqinləşməsi təhlükəsindən korkmak lazımlı qəldiqini bildirdi. Ona qəra müzavərə, məjlis birindən çərəq kartoçkası, tətbikinə kərar verdi.

Bəhran muntəzəmən jakınlıqları, və məjlis ortalarında təhdidli bir dərəcədə varlığındı. «İzvestijanın» 14 maj tarixli numrəsində belə bir zej jazılımlıdı:

«By vaktə can biz Bağı, dajırəsində birinci zəryi sejlerin kılıqlıını az hiss edirdi. Kijmat baha olsa da hər halda ən zəryi sejleri alırdı... Amma indi nevbət biza da çatdı. Bir əmri-vake' karasından kaldılk, үn ehtiyatımız kyrтarmıldı. Saatlarla çərəq duqanları, kabagında nevbəjə dyrdykdən sonra jena da ən zəryi kədər çərəq ala bilməjib evə əli bos kajıdanları, sajı qundən quna artıraq».

«Hər qun aclar dəstə-dəstə ərzak əbəsinə və əhər idarəsinə qələrəq bila-tə'xir tədbirlər qərulməsini tələb edirlər. El divanı, (samasyd) və qutlunin fiqrinə qəra yn ehtiyatları, qızıləjən varlıları, evlərini əz başlarına axtmak ilə hadələjirlər».

Ərzak bəhranının bazlıca səbəbinin nəklijat pozgynlygy oldygyny qəstərəq gəzətə xəbər verir qi. 3yra tərəfindən tədbirlər qərulur və lazımlı qəldiqi təkdirdə Xəzər və Edil donanmaları, həcz ediləqdür. Həmçinin

«Butun birinci zəryi sejler istehsal və təksiminin tamamilə muəssəsa sahilərlərin alındı, alınması mənası irali surulmuşdur».

Iclasın 12-13 maj tarixli iclası ərzak məsələsinə həst edilmişdi. Mə'ryzaçı A. Stopani Bağı, gybernjasının ərzak vəzijjəti hakkında mə'lumat verərəq, belə rəkəmlərlə təsvir edir:

Bağı gybernjasında taxıl istehləqi normastı ajda 700.000 pvt (bygda)-dır. Janvarda ancak 350.000, fevralda 423.000 martda 210.000, aprelde 178.000 maj ajiının 12 qunu mudatında isə cumlətəni 34.000 pvt taxıl qalmışdır. Byñyn nəticəsində ehtiyatdaqı taxıl, jeməq lazımlı qalırdı. Laqın ehtiyat da kyrтarmak üzərədir və ancak 10-12 qun əhərin təchizinə qifajot edər. Taxıl juqlarının Bağıja tez qəndərilməsinə jardım etməq üçün içi vəqilləri 3yra, numajəndələr qəndərdi. «Fakat ərzak təəqülatları, binaquzarlıqlıdan dolajı, mənafəinə zərər tokynan zaxslar» Əhər Dyması, və əhər idarəsində əjləsmiədlər. Ərzak komitəsi üçün vəsajit Əhər Dymasından byraklı, rərdi, sa da laqın Stopani əz bazlına olaraq ərzak komitəsini Dymaja tabeijjət xəricində koymuşdu. Əhər idarəsində qeniz syratdə numajəndəliqləri olan duqançılar və tacirlər çox açıkları və mumqun olan jerlərdə ərzak idarələrinin islərinə ənqəl çəkarlı, mane' olyrdylər. Kənaət, ehtiqara karşı, mubarəzə və sajir by qibi kərərlər qagız üzərində kalırlı. Çunqu milis və gradonaçalıq Dymaşın qəstərisi uzra is qorurdular. Ona qəra, mehtəqirlər rahatcasına əz islərini davam edə bildirlərlər.

«Ərzak təəqülatları, binaquzarlıqlıdan dolajı, mənafəinə zərər tokynan zaxslar» Əhər Dyması, və əhər idarəsində əjləsmiədlər. Ərzak komitəsi üçün vəsajit Əhər Dymasından byraklı, rərdi, sa da laqın Stopani əz bazlına olaraq ərzak komitəsini Dymaja tabeijjət xəricində koymuşdu. Əhər idarəsində qeniz syratdə numajəndəliqləri olan duqançılar və tacirlər çox açıkları və mumqun olan jerlərdə ərzak idarələrinin islərinə ənqəl çəkarlı, mane' olyrdylər. Kənaət, ehtiqara karşı, mubarəzə və sajir by qibi kərərlər qagız üzərində kalırlı. Çunqu milis və gradonaçalıq Dymaşın qəstərisi uzra is qorurdular. Ona qəra, mehtəqirlər rahatcasına əz islərini davam edə bildirlərlər.

Donanmanın həczi təqlifi munasəbəti ilə ərzak komitəsi uzvu Jakobson dejir, by tədbir ən əsaslı bir əejdir. Fəkət ərzak komitələrinin qifajət kədər vəsajit və kuvvəsi jokdır, həmçinin byñyn üçün lazımlı olan həqumət də jokdır.

Sıallara cavab verərqən, Stopani qəstərir qi, çərəqçixanalar üzərində kontrol çətinləşmişdir. Çunqu kanyon və kajdanlı pozylıması hakki nda ərzak organları tərəfindən tərtib edilən protokollara əməl olynmajır. Məhsyllərlər həczi çətinləşmişdir, çunqu ərzak komitəsinin ixtiyarı (səltəsi) jokdır. Əhalimlər kara qutlesi arasında ərzak idarələri əlejhinə ziddətli təbliğat aparırlı. Ərzak idarələri bir is qəra bilməqdən acızdurlar. Əhərdə ərzak islərini kajdaja sala bilməq üçün demokratya numajəndələrindən ibarət həqumət organları lazımdır.

Başa 3aymjan olmak uzra, oradaqı bolşeviqlər ərzak diktatorluğunu koyması, təqlif edirlər. By təqlifə prnsip uzra e'tiraz jok idi. Laqın diktatorluğunu həjata qeçirilməsinə o zaman xəjala belə qətirməq olmazdı.

Iclas; nəklijatın nizama salınması, qəmilərin həczi və sajirə qiblə məsələlərə dair bir çox tədbirlər qərulməsini 3yranın icraiyyə komitəsinə tapşırırdı.

Həmin iclas daha heç bir nəticə vermadı, və verə də bilməzdı. İctimai təəqülatlar İcraiyyə Komitəsinin işləməq kabilijəti jok idi. Selli Dyma isə ərzak komitəsinin butun tədbirləri əlejhinə inadı, mubarəzə aparırlı.

İçərisində mə'qylat ali, 3-veriçiləri bəjuq jer dytan musəlman xırda byrzayjası, albəttə ərzak komitəsinin fəaliyyətdən və tədbirlərdən razı dejildilər və qeridə kalmış musəlman fukərasi, arasında məzqyr tədbirlərin əlejhinə təbliğat aparırlırlar.

Gəzetələrin rəvajətinə qəra, ijyynin birində ərzak komitəsi musəlmanları bəjuq bir dəstəsi tərəfdən ihafə edilmişdi. Izdiham çərəqin çox byrakılmışını, tələb edirdi. Ixtilaf ciddi bir səqil almışdır, və ancak bəjuq bir zəhmətlə jatırılması mumqun olm知道自己。

Ərzak təəqülatları, rəhbərlərinin dediqinə qəra, həmin ixtilaf; həjəcan vakti, qutləjə rəhbərliq edən alverçilərin təbliğati, səbəb olmur.

Ərzak işlərini jolyna kojmak xusysən mə'dənlərdə işləri duzeltməq üçün mintəkə ərzak komitələri jaratmaga karar verildi. Majnun 21-ndə komitələr seçqisi oldy. By seçqilərdə ilq dəfə müsəlman içtimai təşqilatlar komitəsi özünü qostərdi. Həmin komitə seçqijə ajraca sijahı ilə qetdi və təqəc iqi dajirədə həmin sijahıja, bütün dajirələrdə verilmiş umym səslərin jarılsı, kədər səs verildi. Belə qozlənməz nəticə menzəviqləri həjəcana qətirdi və seçqiləri ləgv etməq məsələsi kaldırıldı. Laqin mərqəzi seçqisi komisjasi, by təqflifi rədd etdi.

Ərzak komitəsinin qərdəqu tədbirlər, verdiqi əmrlər və icbari kərarlar həjata qəçirilməjirdi. Çunqu jerli höqumət byna karəl e'tinəsizlik, kejdsizlik və hətta bə'zən duzmənciliq qostərirdi.

Məhətaqirlər, by vəzijətdən qəzəlcəsinə istifadə edərəq, birinci zəryi sejlerin hamısınlıñ kijmətlərini bahalandırırdılar. İjjynyn, axırlarında, hələ müstərəq mukavələnamə yemydy olan zaman, Syraxanlıda işçilər mitingi izhar etdi qı, «son zamanlar müstərəq mukavələnamada qostərilən aməq hakki cədvəli ilə əlakədar olaraq, bütün məllatlı, hətta birinci zəryi sejlerin kijməti qundən-quna kalkarak, işçi sənəfəni çķılmaz bir vəzijətdə byrakır». İşçilər istər ərzak komitəsi, istərsə ictimai təşqilatlar icraijə komitəsinin nəzəri-dikkətlərini by vəzijətə cəlbə, alverci və sənajəçilərin həddini qəcmis iştahlarlıñ məhdyy kılınmak üçün kət'i və təcili tədbirlər qərməsini, onlarıñ üzərində kontrol jaratmasını, və ərzak nizamlıklarına xitam verməsini təqrif etməqə kərar verdilər.

Zətən Syraxanlı işçiləri elə bir əej tələb edirdilər qı, o barədə Zyrə çoxdan kərat vermişdi. Fəkət cur-bə-cur ictimai təşqillatlarıñ verdiqi kərarları həjata qəçirməq istəjən və bacaran höqumət jok idi.

İjjyn birində işçi vəqilləri Zyrəsi, jenidən ərzak məsələsi ilə mənzəyələr oldy. Mə'ryəzəci Jakobson bir daha Zyrənin nəzər dikkətinini, «mənfiətdar zəxslər»in mumənətinə, zəhər idarəsinin sabotazınıñ cəlb etdi.

«Izvestija» gəzetəsinin jazdı, qərə, muzaqərat vakti, işi cərəjan əmələ qəlməyər. Sol cərəjan numajəndələri bəhrənlən səbəbinin höqumətin inkilabçı xalk əlində olmadığında və jerlərdə höqumət olmadığında qərurlər. Xusysən məzqyr cərəjan Bağı da ictimai təşqilatlar icraijə Komitəsinin jenidən təşqilini tələb edir. İqinci cərəjan numajəndələri işi inkilabçı xalkın höquməti ez olınə almasını, məksədə inuvafik qərməjir və bütün ərzak müəssəsələrinin fəaliyyətini ciddi syratda kontrol etməqi qafi hesab edirmişlər.

O zaman menzəviq, es-er ittifakınlıñ əzjypyry olan «Izvestija» gəzetəsi ijjyn 4-ndə belə bir əej jazırlı:

«Bahalıga karəl mubarazədə by vaktacan deməq olyr qı, heç bir iş, heç bir tədbir qərulmamışdır. Bahalıq da qet-qeda artır, daga dirməsir və nə qibi intihə dərəcədə dajana biləcəgi qərulməjir. Laqin jerli bahalıq

hadisələrinə karəl, əməli tədbirlər qərulsə belə (qeydən dogry fiqir olmak üzrə) ancak o zaman məməqundur qı, bahalıqda karəl, səməralı mubarəzə ja-hintz devlet tədbiri ilə mərqəzi höqumət mudaxələsi ilə apartıla bilsin».

Gəzətə məsələni düzgün və dogry kojmışdır. Fəkət jerli bası, sojyk mudaraçı, höqumətin vəzijəti jaxzähləndir, rəmkən üçün heç bir iş qərə bilməjəcəqini və bütün kərarlarıñ qagız üzərində kaldığı, məsələni, bəzən duzməq istəməjirdi.

Qərulduqu üzrə, Zyrənin 12-13 may tarixli ciddi kərarları, qagız üzərində kələrdi, amma «iqinci cərəjan» numajəndələri hələ jenə də haqimijəti Zyrəja verməqə luzym qərməjirəldi.

Muzaqərat nəticəsində bir çox arzuları, havi nevbatı kat'nama kəbəl edildi. By kat'namanıñ ancak işçi vəqilləri Zyrəsi, janlında bir ərzak təşqili, jaradılımasına ajid 8-nci maddəsi əzajani-dikkətdür. By maddə ancak nojabrda, rəsmən Zyrə höquməti bərpa edildiğindən sonra və rəhbərliq rolyny bolzəviqlər ojnajan zaman həjata qəçirildi.

«Izvestija» gəzetəsi Zyrənin 1 ijjyl iclasına həsr etmiş oldygы məkaləsində:

«By məsalələrin müttəhid iclasda muzaqərəsini ərzak təşqilatlarıñ əməli fealiyyət jolynda qərulan həjəcanlı hadisələr tələb edir».

Zahirən by səzlərin nəticəsində işə manə¹ olan təşqilatlarıñ ləgvinin təqflif etməq lazımlı qələrdi. Laqin «Izvestija»nın əkli hələ oracan qəsməjirdi. Butun fəlaqətlərin təksirini milis nəfərləri və milis dajirələrində qərurdular.

Avgystyn 17-ndə Zyrə icraijə Komitəsi, ərzak təşqilatları və sajirlərinin müttəhid iclası vake oldy. Iclas təhdid-amız dərəcədə artımlı çərəq behranı, məsələsinin muzaqərə edirdi. Butun mə'ryəzələr, bir səsla vəzijətin çķılmaz dərəcə agır oldygyny qostərdilər. Fəkət byrada jeni heç bir əej jok idi və mə'ryəzələr üzərinə davam edən muzaqərələr ilə qəçən iclaslarıñ muzaqərələri arasında heç bir fərqli jok idi. Axırdı belə bir kat'nama kəbəl edilməzdi:

1) Cəraq paju, — aqsiltməli; 2) ambarları, axtarmalı; 3) əhalıja muracətla bir xitabnama nəzər etməli; 4) zəhərin artı, unsurlardan azad edilməsi məsələsi ictimai təşqilatlar icraijə komitəsinə tapşırılmalı; 5) mevcyd məhsyl ehtiyatlarıñ xəber verilməsi əhalıja təqflif edilməli və iləx...».

Kəbəl olynməz kat'nama butun by təşqilatlarıñ nə kədər aciz oldıklärını, qifajət kədər ajdıl qostarır; çunqu by tədbirlərin heç birisinin həkiki bir əhəmiyyəti jok idi. Hətta «Izvestija» gəzetəsinin 114-ncu numrəsindəqı bas məkalənin sahibi da «təqflif olynan tədbirlərin hamısı,—həkiki çara dejildir» deyə e'tirafa məcbyr olmaya və by kərara qəlməzdi qı, istehsal üzərində kontrol lazımdır. Həm də nə kədər qəndə zəhər sənajə məhsuly verilmədiqə ərzak məsələsi həll olynmamış kalacakdır.

Jakınlılaşmakda olan achiq çaxnazmə terətməzdi. Zəhər və mədənlərdə ərzak təşqilatları, əlejhinə təcavuzqarlıklar vake olmıydy.

Qutlolar arasında bə'zi xusysi zəxslərdə ərzak ehtijati, oldygы ərzak idarələrində syi-iste'mal və xijanat oldygы həkkləndə zajıslər jağılırdı. Ərzak idarələrinin fəaliyyətini iflic edə biləcəq, dərin bir pozgynlyk təhlüqəsi jakınlığındı.

Avgystyn 17-ndə Balaxanlıda baz vermiş olan azagi daqı, hadisə 3yrada bojuq iztirab və təsvizə səbəb oldy.

Balaxanlı dajırə mulqi komitəsi bir taj manyfaktyra həcz edərəq toplanmış camaatın tələbilə, oradaca sabit kijmətlə satmaga başlıdı. Komitə uzvlərindən birisi haman sabit kijmətlə bir neçə arzı manyfaktyra qoturərəq oz-evinə qəndərdir. Jolda camaat haman manyfaktyramı aparan adamı dytyb komitəjə qətirir. By bir neçə arzı manyfaktyramı komitə uzunga maxsys oldygyny ajdılınlaşdırıldı, işçilər butun komitənin həbsə alınımasından tələb edirlər.

Ertəsi qunu bir dəstə işçi haman irəliyi qun neçə arzı manyfaktyra qoturmuz olan komitə uzungunu komitəjə qətirmiədi. Jolda işçilər ony möhəməd dejmuz və uzunə tupurmuzlərdi. Komitə binası janında dystagı bir yəcə jərə çəkararak, uzunə də kürməz, arvat tymanı təxmlədildər.

Qullı məkndərə əhəmiyyətli topalanır. Ramizvili və sajirləri nə kədər nəsihət edirlərsə də, bir nəticə çəkməjir. Ancak təsadufən Syxartsef dystagı azad etməqə muvəfək olur.

Mulqi komitələrə belə mənfi munasəbat və by zəqildə divan heç də jaxsı bir əlamət dejildi.

İjyıl aji müstərəqə mukavələnəmə yemydy və bolşeviqlər əlejhinə mubarəzə bajragı altında qecdi. Vermiževin gəzetəsindən başlajarak, 3yranlı rəsmi naşiri-əşqarı, nəcan butun mətbuat bolşeviqlərə həcm edirdilər. Butun mitinglərdə mudaraçlar ittifakı, «anarxis»ləri ajurlar, sejurlərdi və is ilə məzgyl olmaga vakt jok idi. Ejni zamanda ərzak bəhrənli qundən-quna ziddətlənirdi və avgyst aji nda çərəq pajuñun əqsildilməsi məsələsi mejdana çıkdı. Sabıncı dajırəsinin 12 avgyst tarixli qeniz konferansında çərəq pajuñun əqsildilməsi məsələsi muzaqəraja koylarak butun natiklər qəsqin syratda by tədbirin əlejhinə çıkdılar. Məsələnin mə'dən işçi iclaslarına qoçirilməsi kərara lazdı.

Avgystyn 10-ndə gybernija ərzak komitəsi baz ərzak mudirinə belə bir telegraf çəqir:

«Baqlı taxıl qəlməjir. Butun ictimai təsəqülatlar jüngünçəgi, vəzijjəti korkyly hesab etmişdir. Mə'dənlərin dajanması və achiqən sajir nəticələrinin kabagını, almak üçün fəvkələdə tədbirlər lazımdır.»

Ejni zamanda hərbəjə, ticarət, sənajə və əməq nazirlərinə by məzmynda bir telegraf çəqilmədi:

«İşçi və əsərərə vəqilləri 3yranlı icraijə komitəsi, gybernija komitəsi... Plenim iclası gybernija ərzak idarəsinin mə'reyzəsi üzrə, jerli xalk ehtiyatı, heç dərəcədə az olması və jakın zamanda 3imali-Kafkasjadan taxıl

alınması, na yemyd olmaması, ndan dolayı, vəzijjəti korkyly hesab edir. Təxtil qətirməq işlərinin jaxalılaşdırılması, butun neft sənajinin jatması, ilə və bələqə dəha fəna nəticələrlə təhdid edir. Gybernijada, deməq olyr qı, bilmərrə məhsyl olmadı, gündən, gybernijanın vəzijjəti fəlaqətlidur.»

Mə'dən komisjaları, konferansı ilə birliqdə 3yranlı 19 avgyst tarixli iclası by telegraflarda vəzijjətin agırlığında mubaləğə edilmədiqini qəstərir.

«Izvestija»nın 25 avgyst tarixli numrəsində məzqyr iclas belə təsvir edilmişdi:

«Butun natiklərin jurutduqu ziari—qullijjəti axtarılı ziari idi. By tədbirin əlejhinə olanları, bilmərrə danışmaga koymajırdılar... İşçi və əsərərə vəqilləri 3yrası, icraijə komitəsinin komitə uzvlərinin umumi—qullijjəti axtarılı əlejhinə danışmaları, butun iclası, 3yranlı əlejhinə kaldırıldı... Həc qas heç durlu mutəəqqil iş aparmak sozunu esitməq belə istəməjirdi... Icraijə komitəsinin təqəlifini səsə koymaga belə imqan vermadılar. Camaat özündən çıkmışdır. Icraijə komitəsi uzvləri qetdiqdən sonra da nitklərin arası, qasılmajırdı. Bir çox muzaqərələr, ixtiləflər—təsəqülatlız qutluja maxsys hər əej vardı. Umumiyətə iclas çok ağır tə'sir byrakdı. Konferans, ilə dəfə olaraq pozgynlyk başlandı, azaq etdi... 3əhərin demokratik təsəqülatları by halları, bir kədər dusaunməlidurlər...»

By məkalə, mudaraçlara maxsys ryhda jazılarak, bojuq sijası hadisələr karzılışında xırda byrzyazjanın mə'nəvi acizliqini təsvir, ejni zamanda da «əvam qutla» üzərində «rəhbərlərin ustunluqu»nu kejd edir.

Rəhbərlər öz xətti-hərəqətlərini jenidən qozdən qecirməqi ləzim hesab etməjirlər. Onlar bir jerdə ajak dejməq sijasəti sajəsinde qutluların «rəhbər»lərə olan e'timad və e'tibarını, itirdiqlərini və çiçikləməz vəzijjətdən çıklı joly aramaga başladıkları, qərməjirdilər.

Sabıncıda ərzak işçisinin başına qələn hadisə musbat nəticə vermiş oldy— by hadisə işçilərin əzələrini də pozgynlyk və təcavuz təhdidi ilə korkytdı. Bir çox işçi iclasları, Sabıncı hadisəsinə karzı protesto etdilər və çərəq pajuñun əqsildilməsi təqəlifi butun işçi iclaslarında qecdi. Fəkət byrası, heç də bəhrənli təsviјə edilmiş oldygyny qəstərməjirdi. Bil'eçis, bəhrən qundən-quna ziddətlənirdi. Qutlolar fəvkələdə tədbirlər tələb edirdilər. Fəkət by məsələnin həlli albəttə Baqlıdan asılı, dejildi. Xusysi zəxslərdə çököv ərzak ehtijati, olması, zajısları qutləni həjəcana salırdı və umumi axtarılı tələbi qet-qedə dəha artıq israrla mejdana atıldı.

«Izvestija»nın jazdigı, üzrə «Ba'zi kanacaklı işçilər umumi axtarılı üçün belə dəlil qətirirlər: koj axtarılıdan heç bir nəticə çəkməsin, laqın 3əhəri axtardıdan sonra biz hər bir fədaqarlıq, ga hazi, riz.»

By dəlil zəbhəsiz zajısları—dikkətdir. Dogrydan da Baqlıda miljonlarla pyt taxıl, yn, kənd və sajirə oldygы həkkləndəq, psixolozi e'tikad və yemydyn boz oldygyny anlatmak, ajdılınlaşdırmaq lazımdır.

Laqin jenə də umumi axtarlıq nəfrət tərədəcəq, ehtirasları, kizləşdirəcəkdir. Çünqu Baqlınlı jazajlı zərajiti Rysjanın sajir zəhərlərində oldygı qibi dejildür. Byrada müsəlman əhalisi var. Onlar ta kədim zamanlardan bəri belə jazajırlar, qızılırları bazarlara qedərəq müəjjən bir muddət üçün mə'qylat alırlar... Bynynla ciddi syratda hesablaşmak lazımdır»*).

Baqlınlı «jazajlı zərajiti» by məsələni fəvkələdə qəsqinləşdirdi: proletar təşqilatları da müsəlman işçiləri üzərində heç bir təsirləri olmadıqlarından by tədbirdən ciddi syratda korkmali idilər.

Umumi axtarlıq sehəbətləri müsəlman əhalidə bir həjəcan ojatıldı. Mənfəətdər zəxsər müsəlmanları qəridə kalmış qutlələri arasında qənis syratda təbligat apardılar. Nəticədə, müsəlmanları qırıltıly iclasları, vake olaraq, axtarlıq əlejhinə qəsqin protesto kərəri, çəkartıldı. Müsəlman ictimai təşqilatlar icraiyyə komitəsi, hətta həjəcana qəlmis müsəlmanları, saqıt etməjə təsəbbus belə etməjidi, biləqis, by hərəqata rəhbərlik qəstərirdi və axtarlıza hər vasitə ilə mane olmaga kərar vermişdi. Məsələ by syratla milli mubarəzə rəngi aldı və ciddi təsvizə səbəb oldu.

Avgystyn 20-nci qunləri axtarlıq icrası üçün zavodlar tərəfindən vəqil edilmiş işçilərin konferansı, vake oldy. Basın boləzviqlər adından bəjan etdi qı, umumi axtarlıza mejdən verməq olmaz. Ərzak bəhrənini, ancak muharəbəxə xitam verməqə təsvivə etməq olar. Basın işçiləri axtarlıda iştiraq etməməqə çağırıldı.

Fioletov neft sənajesi işçiləri ittifakını idarə hejəti adından axtarlı, qəsqin bir syratda təqdirlə, by tədbirlərin təhlükə çəkərə biləcəqini kejd etdi.

Firkə numajəndələrinin nitkləri çox aramı-dil ilə karşılıqlı. Konferansda əhvali-ryhijə axtarlıq tərəfinə idi.

Müsəlman komitəsi numajəndəsi Topçibəzev iclası, açıkdan-açıqə xəbərdar edirdi qı, umumi axtarlıq qibi bir tədbir müsəlmanları «demokratyanın sajir kilsəsi» əlejhinə kaldılar. O dejirdi:

«Müsəlmanlar sizin by tədbirinizi ezelərinin əlejhinə çevrilmiş hesab edirlər... Bynynla müsəlmanları, təkkir edir və luzımsız aćıklärırlar... Müsəlman təşqilatları, 3yrası by tədbirlərin nəticələrinin məş'yiliyətini axtarlıq tələb edənlərin ehdəsinə byrakır».

Iclas, by məsələnin muzaqərəsi üçün qənis konferans çağırmağa kərar verdi.

Avgystyn 26-ndə vüky bilməz olan konferans umumi axtarlıq təqlifini rədd etdi, fəkət by konferans mərqəzi və məhəlli höqumətin acizliqi əlejhinə bəjuq bir numajız idi. Konferans; axtarlıq tələblərinin ancak höqumətə e'timad və e'tibarsızlıq bəjamından ibarət oldygyny, isbat etdi.

«Mudaraçılık səsətinin ifası» sərlevhəli məkaləsində «Baqınski Raboçi» jazırdı qı:

*) «İsvestija № 119.

«By saat Baqlıda, zavod komisjaları, konferanslarında və Hurrijət Mejdənləndə mitinglərdə vake olan, hədisələr, jahınlı daxili mə'nə və məzəmynca bəjuq bir əej olmak deñil, ejni zamanda son dərəcə mudhia və sakındırıcı, bir hadisədər... Həç şübhəsiz by saat əzunə əlkılı joly axtaran bir təbii (qutluvi) hərəqət qədir. Fəkət by hərəqət əlkılı joly tapmazsa, dəhiatlı cəbr və tacavuz əzəlində zuhyra çıxacakdır. By əlkılıdan əqsı inkilabın tam gələbəsinə bir addım kallır. Nə olmyə? Aclı və məzəkkət əqmış işçilərə ərzak, tapmak, zuhyra ətkarmak üçün umumi axtarlıq tələb edirlər... Demokratyanın rəsmi rəhbərləri by tədbirin mə'nəsiz oldygyny bəjan edirlər. By fizir çok doğdryd. Umumi axtarlıq, məksədə müvafik olmayan mə'nəsiz bir tədbirdür. Fəkət jakələ, jamanı, qutlələr masələnin əz duşunduqları qibi həllini təqlif edirlər. İşçi və əsər vəqilləri 3yrası by təqlifi rədd edərəq, onyu mukabilinə əzu nə qibi bir syratı-həll qəstərir? Həç bir əej, Icraiyyə komitəsi; zabit Lynevvin dili ilə ancak konferansda çöycəcasına deñir qı: «Bizi butun demokratya seçmisi, ona qəra siz işçilər də bizim kərərəmizə tabe olmalıdır. Lynevler baza duşmajırlar qı, elə əsil məsələ də işçi səniflərin heç də xırda-byryza demokratjası, dəlinca qətməq istəmədiqində və kapitalistlər əlejhinə sənif mubarəzəsi aparmasında. Lynevler işçilərin mənəfeini kapitalistlər mənəfə ilə barəldərəmək istəjirlər. İşçilər onlara «rədd ol» kılkırlı və siyasi cihətdən bilmərrə savadsız, fəkət onlara əz kərərəmə təqlif edən zəxsər seçirlər... Belə ələməq və adət faciənəq vəzijətə səbəb nə oldy?... Siz mudaraç, cənab menəviq və es-erlər byny istəjirdiniz... Siz boləzviqlərlə mubarəzə apardıkdə, onlar əlejhinə namyssyzcasına behtan və iftiralara yol verdiqdə, kara qurychlara yol açırdınlı. İndi işçilərə zidd səsətinizin cəzasıldır, çəqirsiniz. Inkilab xıyanətinizin cəzasıdır çəqirsiniz. Artıq işçilər sizə «rədd ol» kılkırlılar»*).

Müstəraq mukavələnəmə məsələsində oldygı qibi ərzak məsələsində də mudaraçular səsətiniflər iflas etdi.

VI

1917-nci il martın 5-nci qecəsi, zəhər idarəsi, işçi vəqilləri 3yrası, kooperativlər, həmşərlər ittifakları və ərzak müsavərəsi numajəndələrinən ibarət müvakkət icraiyyə komitəsi təşqil edildi. Sonralar icraiyyə komitəsinin hejəti dəjizərəq inkilabçı, təşqilat və firkələrin numajəndələri əqsəriyyət təşqil etdilər.

Rəsmi syratda Icraiyyə Komitəsi Baqı, zəhərinin ali höquməti idi, laqin icraiyyə komitəsi ilə janazı, bir də Zəhər Dyması, var idi qı, zəhərin butun işlərinə bakırdı, və əlində malijə vəsajiti və muntəzəm işçi aparıcı var idi. Inkilabdan kabakçı, devr kanyonu-əsasisi ilə seçilmiş Dyma, əqsəriyyət ev sahibləri, tacir və neft sənajesi numajəndələrinən ibarət idi.

Martın 16-ndə icraiyyə komitəsi, Petrogranddan qəlmis olan Devlet Dyması, uzvləri Xarlamof, Papacanof və Ca'fərof ilə birliqdə, Zəhər Dymasını demokratlaşdırmaq məsələsini muzaqərə etdi. Mərqəz

*) «Baqınski Raboçi» № 45.

numajəndələri mə'lymat verdilər ki, zəhər kanyonları, vəz'i—kanyon joly ilə dəjisdirlənə dəq. qəhnə müəssəsələri pozmak mumqun dejildür. Mə'dən-zavod dajirələri məsələsi hakki,nda da arzi edilmədi ki, Zəmstvo idarələri təzqil edilincəjə kədər, neft sənayeçiləri kyrıltajı, 3yraslı, ictimai əhəmijjəti olan məsələlər muzaqərə edilən iclaslarına qutluq nümunəjəndələrinə də byrakşınlar.

By kərar əsasılı Dyma demokratik təzqilatlar tərəfindən heç bir e'tiraz qərmədən fəaliyyətini davam etdirirdi. Əz mevkeini möhəm-ləşdirməqdən otru, Dyma əz hej'ətinin bir kədər təqmil etməq məsələsi ilə məzgyl olmaga kərar verdi.

Aprelin 24-ndə Dymanın təssəvvur olynan iclası, ərafəsində, əs-qər vəqilləri 3yraslı, icraijə Komitəsindən bir tə'likə alındı. Tə'likədə Dyma hej'ətinin demokratik unsurlarla təqmili məsələsinin muzaqərəsini həmin məsələlərin icraijə komitəsi tərəfindən həll edilməsi-nəcən tə'xirə salmak təqliif edilmişdi.

Dymanın 25 aprel iclasında bələdijjə rəjisi Arytjynov, əs-qər vəqilləri 3yraslından alınlı, tə'likə hakki,nda mə'lymat verərəq, by-nyn açıdan-açıq bir anlaşılmamazlıq oldygyny bəjan edir. Çünqu Dyma heç də demokratlaşma məsələsi ilə məzgyl olmak fiqrində dejildür. Həmin iclasda Nobel əsirqəti numajəndəsi S.S. Tagianosof Dyma rəisi və Azyrof zəhər idarəsi uzvu seçildi. Jeni seçilmiş zəxslərin maa-z məsələsini muzaqərə edərəq, Dyma onlara ildə 7,200 manat maa-z verilməsini kat' edir. Qorulduqu üzrə ev sahibləri və neft sənayeçiləri numajəndələri heç də əz haqimijjətlərindən vaz qecməq niyyətində de-jildər və zəhər pylları, əz istədiqləri qiblə sərf etməqdə davam edirdilər.

Sonradan mə'lym oldy ki, Mərqəzi höqumət, zəhər idarəsinə seçqi hükykyn qənişləndirilməsi və onların jenidən seçilməsi hak-ki,nda halə aprel ajı,nda kanyon vermiş imiz. Jəkin by kanyon Zəhər Dymasına mə'lym imiz. Fəkət nədənsə Dyma by kanyony e'lan etmə-miz və həjata qeçirilməsi üçün heç bir tədbir qərməmişdi. Boləşviq-lərin Bağı, təzqilati, organı olan «Baqinsqi Raboçi» gazetəsi, birinci dəfə byna dikkət verərəq, hətta icraijə komitəsi tərəfindən heç olmazsa Dymanı, kəsmən demokratik unsurlarla təqmili etməq üçün belə by məsələni by vaktacan muzaqərə etmədiqini kejd etdi.

Qızlı sırlər azqara ç,ldikdə, jeni kanyondan bojyn kaçırımk ar-tı, k mumqun olmadı,kdə, zəhər ataları, hərəqətə qəldilər və nihajət bələdijjə rəjisi zəhər idarəsinin statistiq əbəsinə muracəatla bila-t-xir Zəhər Dymasına jeni seçqilər iclası, üçün hazırlı,kl işlərinə dajir materjallar toplamaga başlaması, təqliif etdi.

Zəhər Dymasının 23 maj tarixli iclasında rəis Tagianosov dejir ki, həmisə lazımlı, kədər uzv tolanmadığından qondəliq nevbədə dyrən məsələləri həll etməq mumqun olmaz. Zəhər Dymasının işləməq kəbilijjəti, Tagianosovyn by sözlerindən azqar qərular. Laqin byna

bakmajarak Bağı, zəhər idarəsi haqimijjətə bərq-bərq jari,zb həmin müəssəsəsinin jenidən təzqili əlejhində hər cur tədbirlər qəstərirdi.

Təsəvvur olynan jeni seçqilər məsəlesi hakki,nda mə'ryzəni zə-hər idarəsinin statistiq burosu müdürü V.D. Smirnov verirdi. Iclasi, təh-riri—nufys texnikası, ilə tanı, etdiqdən sonra, Smirnov; qələcəq seç-qilərin statistik təhlil və hazırlığı, ilə aparılmışına imqan verəcəq bir əzqildə, əhalini, hansı gryplarını, hansı dajirələrdə, əzunu seçqi kampanjasında nə cur qəstərdiqini ajdıl,laşdırı, bilməq üzrə kojyl-ması, lazımlı qəldijini qəstərirdi. Məsələ ağır oldygynan Smirnov seçqiləri ancak 6 ajdan sonra, hər halda ən tezi nojabr ajı,nda mum-qun hesab edirdi. Hətta Dyma by muddəti çok yzyn hesab etdi və Smirnovyn təqlifi ilə jakı,ndan tanı, olmak üçün xususi bir komisja tə'jin etdi.

Dyma komisjası, by muddətin bir kədər ixtisarı, mə'lymat qə-rərəq, qifajət kədər fəaliyyət qəstərildi, təkirdə, seçqilərin sentjabr ajı,ndan axı,rlı,ndə mumqun oldygyny qəstərdi. Dymanın haman 23 maj tarixli iclasında, həmçinin seçqi hazırlığı, işlərinə ictimai təzqilatlar numajəndələrinin də cəlbİ məsələsi ortaja surulmuşdu. By təqliif əsas e'tibarı, ilə e'tiraz jok idi. Laqin möhtərəm zəhər vəqilləri byny çok çətin bir məsələ hesab edərəq, by məsələni ən jakı,ndə iclasda muzaqərə etməqə kərar verdilər.

Ictimai təzqilatlar icraijə komitəsinin tələsməq lazımlı hesab olynmadığı, hakki,ndaqı, fiqri bizə mə'lymdyr. Fəkət sol təzqilatlar rahat byrakmaju,rdilər, bir iş qərməq lazımlı idi.

Majı, 27-ndə Dyma; ictimai təzqilatlar icraijə komitəsindən bir tə'likə aldı. Məzqyr tə'likədə qəstərili,rdi ki, Zəhər Dymasına seçqi hazırlamak və qeçirməq işlərinə ictimai kuvvələrin jardımlı,na muracəat hakki,nda Dyma tərəfindən verilmiş kərər əsası ilə, icraijə komitəsi seçqi komitəsi hej'ətinin by azaqı,daqı, təzqilatlar numajəndələrinin duzəlməsi məsələsinin muzaqərəsini rəca edir: Zəhər Dyma-sı,ndan 5 numajəndə, işçi və əs-qər vəqilləri 3yraları,ndan-5; muslim ictimai təzqilatları, 3yraslı,ndan-5; erməni milli təzqilatları, 3yra-slı,ndan-3; həmçarlar ittifakları,ndan —2; kooperativlərdən—1; ti-carət—sənaj'e ittifakı,ndan—1; kadı,ln hukuky barabarlı,gl cəmijjətin-dən—1; sosjal-demokratlardan—3; sosjalist-revoljysnerlərdən—3; Daşnakşakanlardan—1; «Bynd»dan—1; «Xalk azadlı,gl» firkəsin-dən—1; cümlətanı, 32 numajəndə. Jenə by tə'likədə qəstərilmədi ki, butun seçqi işləri seçqi komitəsinin əhdəsinə verilməlidir. By təqliif butun by işin zəhər idarəsi əlindən çıxarı,lməsi, deməq idi. Fəkət icraijə Komitəsi zəhər idarəsinin hükykyn gəsb etməq mumqun hesab etməjirdi və tə'likəsini Dymanın məzqyr siyahı,razi, oldygı tokdir Dyma kərər,mlə gradonaçalıq tərəfindən təsdi,ki qəzələmə-jərəq, butun məzqyr təzqilatlara əz numajəndələrini qəndərmələrini təqliif edib də tezliqlə işə başlanması, təqlifi ilə kyrktarmı,ldyr.

Icraijjə komitasi tərəfindən qəstərilən seçqi komitəsi hej'atində senzli unsurlarə 32-dən 16 jer verilirdi. Bynynla barabar əhər ataları, saqıt olmadılar. Onlar kanynyn əzlərinə verdiqi hukyky məhəqəm mudaflə edirdilər.

By məsələjə Dyma ijjyn 6-ndə xusysi bir iclas həsr etdi. Neft sənajəçisi Benqendorf iclasın dikkətini kanyn tərəfindən butun seçqi işlərinin əhər idarələri əlinə tapşırıldıqlına və butun işlərin qedisindən əhər idarəsinin mə'syl oldygyna cəlb etdi. Məzqyr kanyna arkalananar, Dyma isə əhər idarəsi tərəfindən rəhbərliq edilməsini, siyasi və ictimai təşqilatlar numajəndələrinin qəməjə çığırlımlasını lazımlı qərdi. Dyma byndan yzak qədə bilməz; çünqu o müvəkkət höqumət kanynları əsasılı iz qərir. Bolşeviq təşqilatının uzvu olan əhər və qili Əzizbəjov Dymanın daglılmışını, və butun işlərin demokratik təşqilatlara və ilməsini tələb edirdi. By təqəlif əlbəttə ancak bir numajız mahiyyətində idi və Dyma bir səs əlejhinə butun səslərin əqsəriyyəti ilə icraijjə komitəsinin toqlifini rədd etməjə kərar verir.

Həmin kərara qərə balədijjə rəisi; icraijjə komitəsinə xəbər verir qı:

«Baqt Əhər Dyması 6 ijjyn tarixli iclasında kanynın əmri ilə qəstərilən joldan qanara çıka bilməjəcəqini və ona qərə də əhər vəqilləri səçqisi məsələsində tamamilə əz kat'naması, nekteji-nəzərində baki kalmagı kərərləndirdi. By karara əmal etməq üzrə əhər idarəsi inidən Əhər Dymasının kararında ziqr olynmış təşqilatların hamılsına dəvətnamə qəndararaq, jeni əhər vəqilləri səçqisi hazırlajan seçqi komitəsinin fəaliyyətində kat'iyyəti səslə istiraq etməq üçün ijjyn 10-ndə əz numajəndələrinin qəndərmələrini xahiş edir».

İctimai təşqilatlar numajəndələri qəlmədiqindən, əhər idarəsi tərəfindən ijjyn 10-ndə tə'jin edilmiş iclas baş dytmadı. Seçqi komitəsinin birinci iclası, ijjyn 12-ndə vake oldy. Iclasa; 14 3yra numajəndəsi qəldiqi azaqar oldy. Ona əhər rəisi numajəndələrindən 5 nəfərini kat'iyyətli. Ə nəfərini isə müzavir səsi ilə istiraqa byraka biləcəqini bildirdi. 3yra numajəndəsi sosjal-demokrat Roxlin byna e'tirazla, icraijjə komitəsinin kərəri, üzrə ictimai-siyasi təşqilatlara 14 jer verilməz oldygyny və ona qərə, bynlərin hamılsınlınlı seçqi komisjası, işlərində istiraq edəcəqini qostərdi. Ejni zamanda Roxlin Dyma vəqil-lərindən birisinin gəzetələrdə çap olynmış bir nitkini qəstərdi. By nitkdə dejilirmiş qı, seçqi komisjası, qyja ancak məsləhətçi—icraijjə organı imis. Demokratija isə məzqyr komisjonı əhər Dymasına seçqi aparmak maksadı ilə çalısan tam myxtariyyətli bir təşqilat hesab edir. Cəparidze heç də rəsmiyyət haklarında mubahəsəjə qırızməq fiqrində olmadıq, bəjan edərəq deyir qı, «Əhər seçqiləri işi lənqə sahnət, demokratija manafei zərər çəqir. Bizcə əhər seçqisi ancak demokratjanın işidur və heç qas xusysən əz jerini belə barq-barq dytan qəhənə senzli Dyma onyn əz vəzifəsinə əməl etməsinə mane

olmaz. Demokratjanın seçqi işlərini senzli Dyma əlinə byraka bilməjəcəqini tə'qidə qəstərərəq Cəparidze Dyma uzvlərinin əz mevkələrini quzəstə razı, olyb-olmadıqlarına bila-təxir cavab vermələrini tələb edir. İşçi və əsgər vəqilləri 3yrası; Dymanın hej'ətini Dymada əjləzən senzllər mikdarında demokratja numajəndələrlə təqəmil etməqə artıq kərər vermişdir. By tədbir həjata qeçirilməli, o zaman sizinlə danı, zarı, əzizbəjof deyir qı: əmrə qəcmis Dyma əz jerlərini çökdən demokratja verməli idi. Laqın o belə etmədi. Indi biz əz işimizi əlimizə almaga əzumuz qəldiq. Uzyn muzaqərat heç qəsi fiqrindən daşındırmadı. Dyma numajəndələri çüküb qətdilər. Jerdə kalan ictimai təşqilatlar numajəndələri əzlərini seçqi komisjası, e'lən etdilər. Vakt qec oldygından komisja; iclası ijjyn 14-nə tə'xir etməjə kərər verdi.

Baqı Dyması, xadimləri arasında bir çokları var idi qı, mədaxilli jerdən ajrlımkı istəməjirdi. Amma rəhbərliq roly kadetlərə maxsys idi və onlar üçün həmin mubarəzənin dərin—sijasi əhəmiyyəti var idi. Seçqi komitəsi məsələsi kadet tirkəsinin Baqt əz'bəsində muzaqərajə koymıysa və qələcəq xətti-hərəqət müəjjən edilmişdi.

Ixtlafın tarixi ilə tamamilə oldykdan sonra seçqi təşqili məsələsində Əhər Dyma və idarəsinin xətti-hərəqətini firma təsvib etdi. Jenə orada mubahəsəli məsələ hakkında Kafkasja Komisarlıqlınlı rə'jini ejrənməq üçün, Dymanın Tiflisə 3 adam qəndərməqə kərər verdiqi bildirilmədi.

Qərunur kadetlər demokratja ilə vyryəmaga kərər vermişlər imis, bixxəsə qı, Tiflisə ymydvar olmak üçün qifajət kədər əsasları var idi. Ijjyn 14-də balədijjə rəisi; icraijjə komitəsinə muracətla mubahəsəli məsələ Zakafkasja komisarlığı, tərəfindən həll edilincəjə kədər Dyma numajəndələrinin və əhər idarəsi uzvlərinin seçqi komitəsi iclaslarında istiraq edə bilməjəcəqlərini xəbər verir. Fəkət seçqi komitəsi ijjyn 14-də topladı, və iclas Dyma və Əhər Idarəsi numajəndələrinin istiraqı, olmadan davam etdi. Muzaqərat; Dyma ilə olan ixtlaf ətrafında qədirdi. Dymanın bilmərrə demokratjanın fiqrilə hesablaşmadıq, əz fəaliyyətini davam etdirdiqi və bəjuq pyllar xarcladıq, qəstərildi. Dyma son iclasında 6 miljon manat istikraz byrakmaga kərər vermişdir. Tə'cili tədbirlər qərulməzsə, zəbhəsiz byndan belə də by qibi istikrazlar olacakdır.

Musəlman təşqilatları, adından Rəsyl-zadə bəjan etdi qı, Əhər Dyması, açıkdan açıga irticə'çı, oldygından Əhər Dyması, seçqiləri işində musəlman ictimai təşqilatları, demokratja ilə əl-əla verəcəqlərdir. Tiflisə numajəndələr qəndərməjə kərər verərəq seçqi komitəsi belə komisyonlar təqənil etdi: seçqi mintəkələrinin sərhəddini tə'jin edən komisja, seçqi sijahıları tərtib və nəzər komisjası, ətraf və əqnafları, əhərə bitiədirməq məsələsi, seçqi kabagi, iclasları təşqili komisjaları, və zemstvo namzədləri məsələsinə dajir komisjon.

Caparidzenin dediqi uzra Dyma hej'etini demokratiq təzqilatlar numajəndələr ilə təqmil etməq hakkındaqlı kərari Zýra ijjyl ajtən büründə çökarmışdı. O zaman Zýra belə bir kərar vermişdi:

- 1) Mərzəzi seçqi komitəsi, bütün seçqi kampanjasını, jeganə hukyka maliq bir təzqilatdır,
- 2) seçqi kampanjasını, aparmak üçün lazımlı olan bütün vəsajiti Zəhər Dyması, məzqyr komitəsi verir.
- 3) mərzəzi seçqi komitəsinin hej'ati işçi və əşqər vəqillər Zýrası-nın daha 5 numajəndəsilə təqmil edilməlidir,
- 4) İşçi və əşqər vəqilləri Zýrasının icraijə komitəsinə tapşırılsın ki, xususi Zakafkasja komitəsinə muracətələ kədindərlər xususi bir seçqi kyrasına ajrılmış haklarında Dyma tərəfindən verilməsə istidajə aməl olynməsln,
- 5) mə'dan dajirələri qələcəq zəhər idarəsinə bitiştirilir,
- 6) hazırlanı mevcyd zəhər Dymasının hej'ati Dyma vəqillərinin (glasni) məkənlərə barabar məkəndə işçi və əşqər vəqilləri Zýrası numajəndəsilə təqmil edilsin».

By kərərlərin hamısı, bəjannama karakterində idi; çünqu Zýra rəhbərləri kanyandan qəçməja cur'at etməjirdilər və byndan dolayı, mubarəzə Tiflisə qoçuruldu. Orada mubahəsə edən tərəflərin numajəndələri xususi Zakafkasja komitəsi tərəfindən kanyuna müvafik syratdə izah edilməsinə çalııldırıllar.

Ijyyn 19-da xususi Zakafkasja komitəsi kərər verdi ki, zəhər seçqi komitəsinin hej'ati Bağı, icraijə komitəsinin kərərləna mutabik müəjjən edilsin, by syratla təzqil olynmış seçqi komitəsinin öz səlahiyyəti dajirəsində bütün məsələləri mustəkillən həll etməq hukyky təsdiq olynsyn və onun kərardadları, kanyuna mutabik olmak haklarında zəhər idarəsinin kərərləna tabe edilsin. Seçqi komitəsində sədriq Bağı, bələdijə rəsina ja-da ony evəz edənə maxsysdyr. Zəhər hudydlarınpn qənizləndirilməsi məsəlesi jerli müəssəsələrin səlahiyyəti xaricində olyb qələcəqdə ajid bylynan zəhər müəssəsələrinin təkdimi uzra xususi Zakafkasja komitəsi tərəfindən həll edilməlidur.

Məsələnin əslində xususi Zakafkasja komitəsi zəhər idarəsinin nekteji-nazərində dyrmakda idi. Byny işçi vəqilləri Zýrasının organı olan «İzvestija» gəzətəsi də danmajırdı. Məzqyr gəzətə belə jazırdı:

«Demokratia ilə qohna Dyma numajəndələri arasında ixtilaf bərərəf edildi. Indi artıq ixtilafın nə syratda bərərəf edilmiş oldygı məsələsinin müzaqəsəsinə qarşımaq qədər. Zətən by məsələnin bojuq bir əhəmijəti də yokdur».

Bələ mə'lüm olyr ki, bütün ictimai təzqilatların müzaqərə etdiyi və ictimai hajatın mərzəzində dyrmyz bir məsələ birdən birə bütün əhəmijətinini itirmiş imiz. By syratda nə üçün Zýra numajəndələrinin öz təqflilərinin inadla müdafiə etdiqlərinə təəccüb etməlidur.

Ancak by məsələdə menzəviq təzqilatının rəsmi organının bir kədər ajrı cur bakiqını kejd etməq lazımdır. O ezbəkçiyalarını,

demokratjanın gələbə çalılmış oldygyna inandırıldı. «Sosjal-Demokrat» gəzətəsi jazırdı, ki:

«Bağı, Dyması ilə Bağı demokratiası, arasındaqı mubahəsəli məsələ demokratjanın nofinə həll olyndy. Dyma məzqyr heç vəch ilə razi, olmadığı əsas maddə iş-ni seçqi komitəsinin hukyky dajirəsi maddəsi; işci və əşqər vəqilləri Zýrası ilə sosyalist firkələrin anladığı, qibi həll olyndy. Komitə; kət'iyyətli səs ilə mustəkil bir təzqilat qiblə çalılsın. »

Laqin gəzətə; xususi Zakafkasja komitəsinin kərərlənda «kərəddadları, kanyuna mutabik olmak haklarında komitə zəhər idarəsinin kərərləna tabe edilsin» deyə bir cümlə oldygyny artırımagı, yntimyadı. «İzvestija»da çalısan menzəviqlər əzələrinə qyja mubahəsənin ciddi əhəmijəti olmaması, ilə təsəlli verirdilər. «Sosjal-Demokrat»da çalısan menzəviqlər isə xususi Zakafkasja komitəsinin kərərləni, əzələrinə maxsys bir tərzdə təfsir edərəq qyja gələbə çalılmış qiblə sadlanırdılar.

Bolzəviqlər isə by barədə bəm-bəzək fiqirdə idilər. «Baqinsqi Raboçinin» 19-cy numrəsində demokratia ilə Dyma arasındaqı ixtilafə ajid bir məkalə həsr edilmişdi. Gəzətə belə jazırdı:

«Bağı, demokratiası nə səbəbə hajasızcılana zəhəri ez əlinə alınış səxslər ilə by kədər yzyn muddət allası və dajalıkdır? Inkilabi demokratjanın aktiv hərəqətə başlaması vakti, çatmadı mı? By saat inkilab devridür. Həqumət بازlında xalk dyrmalıdır. Qəhnəliqə məhəqəm işpişanlar və hukykları, xalk hukykyunu cəjnəjan kanyalar üzərinə asaslananları hamısı, tezliqlə dəf edilməlidir. Ev sahibi, agaların və onları nəqərərinin rəzalət və hajasızlığına səbəb jerli demokratjanın qəhnə Bağı, Dyması, ilə həddindən artıq nəzəraqətlə davranmasıdır».

Seçqi komitəsi məsəlesi nə olyr olsyn həll edilməsidi, laqin Dyma ilə ixtilaf hələ bitməmişdi. Nevbədə; mə'dən zavod dajirələrinin zəhərə bitişdirilməsi məsəlesi dyryrdy. By məsələ hələ inkilabdan əvvəl kalkımdı. Sabık bələdijə rəsisi Bıç vəkti bir işçi qəntləri inası, lajihəsi tərtib etdi. By lajihəjə qərə işçi dajirələri zəhər idarəsi tərəqibinə daxil edilməli idi. Fəkət neft sənajəçiləri bynyň əlejhinə mubarəzə aparırdılar, çünqu xarclarını, artırdıqlarından onlar üçün heç də əlverisili dejildi. By məsələ inkilabdan sonra həll olynməlidir, laqin jeni seçqi kanyuna səbəbindən onyn həlli varlı gryplar tərəfində bojuq mukavəmat ilə karşalandı.

Jeni kanyuna qərə Dyma zəhərin ictimai həjatında qorqəmli bir mevkə' dytmalı, oldygından ətrafları zəhərə bitişdirilməsinin bojuq siyasi əhəmijəti var idi. Mə'dən-zavod dajirəsi olmasa zəhər, sonraqı, seçqilərin də isbat etdiqi uzrə, senzilər əlində kalmalı, olardı. By syratla işçi qutlələri zəhər həjatında iştiraqdan qanar edilir-

*) «Sosjal-Demokrat» gəzətəsi № 4.

dilər. By hali, işçilər də, senzlilər də nəzərdə dityordular. Jaltuz mənseviqlər məsələni müqəmməl syratda kojmaga cur'ət etməjirdilər. Onlar «butun sərajiti» nəzərə alır və məsələnin sazlaşla həlli üçün çara axtarıldılardı. Sosjal-demokrat (menseviq)lərlən bələdijjə gropy komisjasi by ryhda rə'j verdi. Komisja by rə'jə qəldi qı, qəhnə mə'dən-zavod dajirəsinin birləşdirilməsi (Balaxana, və sajirə) texniqi maneələrə rast qəlir. Mə'dən dajirəsi zəhərə bitişdirilərsə qəntləri də bitişdirməq və qəntlərdə xusysi xəxslərin də topraklarınlı bələdijjələzdirməq lazımlı qəlir. Toprak sahələri, əz nufzy ilə Balaxana, Sabynçy və sajir dajirələrin müsəlman əhalisi na tə'sir jetirəcəq olyrsalar, o halda məzqyr dajirələrin əhalisi da e'tiraz edənlərə kozyla olırlar. By səbəbdən məzqyr dajirələr zəhərə bitişdirilməməlidur. Fəkət Ag-zəhər və Bibi-Hejbət barəsində belə dəlil jokdur. Ona qərə onları zəhərə bitişdirməq olar. Menseviqlər əz adətlərinə qərə istər zəhərin istərsə qəndin kapitalistlərinə zidd qətməq qumqun hesab etməjirdilər. Byna qərə də Balaxana və sajir dajirələrin zəhərə bitişdirilməsindən asanlıklı vaz qəçdilər və by syratla işçi dajirələri hissələrə parçalanmalı, olyrdy. By isə ancak byrzayza üçün əlverişli idi.

Məzqyr dajirələrin işçiləri isə məsələjə bəm-başka cur bakırıldılardı.

Xəzər—Kara dəniz cəmijjətinin mexaniq e'malatxanası, işçiləri belə bir kət'nama çıxardılar:

«Mə'dən və zavod dajirələrinin zəhərə bitişdirilməsini və lazımlı qələrsə by kərərin inkilabı, syratda hajata qeçirilməsini tələb ediriz».

Kara zəhər dajirə işçilərinin zavod komisjaları, uzvləri iclası; Zəhər Dyması, seçqisində dajirələrin iştiraq hukykyndan məhrüm edilmələri hakkındadır, mərzənini dirləjərəq belə bir kərər vermişdi:

«Protesto numajisi kyryllarək dajirənin zəhərə bitişdirilməsi müvəkkəti hequmətdən tələb edilsin. By tələb rədd edilərsə işçilər inkilər, syratda zəhər idarəsinə seçqi icrasına jol verməjəcəqlərini bildirirlər».

Ramanada proletar kadınlər ittifakı mitingi demokratja prinsipinin pozylması, əlejhinə protesto edərəq, dajirələrin zəhərə bitişdirilməsi mubarəzəsində işçilərə kozylmaga kərər vermişdi.

Rys «Neft» zirqəti işçiləri «butun zəhərə ətrafındaqı, neft sənajei dajirələrinin demokratik əsaslar üzrə Zəhər Dyması seçqi sijahılsına daxil edilməsini tələb etməqə kərər verir və byny hər cur vasitə və tədbirlərlə müdafə edəcəqləri» məzmunlu kət'nama çıxarıltı.

Ismailijja salonynda kyrylmış miting:

«İşçi vəqilləri Zyraslna muracətə ən jakın zamanda butun dajirələrdə bila-tə'xir dajirələrin bitişdirilməsi tələbilə numajisələr kyrylməsində; mə'dənlərdə bila-tə'xir seçqi komitələri jaradılarak seçqi sijahılsıları tərtibinə başlanması, təqəlib etməqə» kərər vermişdi.

2000-dən artıq adam iştiraq edən Sabynçy mitingində kəbəl edilmiş olan kət'namada denildirdi qı:

«İstər zəhərin ətrafları, istərsə mə'dən dajirələrinin seçqi mintəkələrinə daxil edilmələrini tələb ediriz».

İşçi və əsgər vəqilləri Zyraslna Zabrat dajirə komitəsi belə bir kət'nama çıxarmışdı:

«İşçi və əsgər vəqilləri Zyraslna zəxsində inkilabi demokratja numajəndələrinə muracətə əstir Baqı, zəhərinin ətraf mintəkələri, istərsə Balaxana və o cumlədən Zabrat dajirəsi qıbi işçi dajirələri işçi səniflərin Baqı, Zəhər Dyması seçqilərində aktiv iştiraq hukykyndə müdafə etməsi tələb edilsin.

Balaxana işçilərinin iktisadi, siyasi, tibbi, səhhi, mədəni və mənzil mənafəti, Apseronyn jegana mədəni mərəqəsi olan Baqı, ilə səkli, syratda mərbytdyr. Ona qərə, Baqı, Zəhər Dyması, uzvləri cəçqisində iştiraq etməq işçi sənifləri üçün həjat tələbi və kanını bir adalatdır».

Menseviq və es-erlər əlində olan Zyras butun sajir məsələlər qıbı by xusysda da bir is qərə bilməqdə aciz kıldı. Zyras butun Baqı, işçi səniflərin tələblərini həjata qeçirməq üçün əsla tədbir qərmədi. O; byrzayza əlejhinə kət'i tədbirlər qərməqdən aciz idi. Bolzəviqlər ətraf mintəkə və dajirələrin zəhərə bitişdirilməsinə əsla rəsmi maneə olmadığını qəstərirdilər. By işi ancak Tiflisin icazəsi ilə qərməq qumqun oldygы bahanası, jaltuz senzli unsurlər numajəndələrilə qəsqin ixtilafdan jakastı, kyrtarmak üçün ortaja atılmış bir bahana idi. Xusysi Zakafkasja komitəsi hələ ijjyn ajunda xəbər vermişdi qı, Zəhər Dymalarına; zəhər seçqiləri üçün zəhərlərin huydyny tə'jin etməq hukyky verilməsi kət' edilmişdir. Huydyn tə'jini üçün zəhər ilə zəhər ətraflı həjatlılıq həkikətən umumi olması, zəhər ətraflarında jaşanıcları, zəhər tərzi-məiəzəti ilə jaşamaları, əsas ola bilər». Məzqyr əlamətlərinin qəz kabagınlı oldygynə heç bir e'tiraz ola bilməzdi. Fəkət nədənsə, jerli hequmət idarələri; xusysi Zakafkasja komitəsinin kərərənlə qızılı saklamagi, lazımlı qərməzədülər. Zyras; emru qəçmiş Dyma əlejhinə mubarəzədə bilmərrə aciz çıxıd; çunqu o; inkilabi hərəqətdən aciz idi.

Bolzəviqlərin səkli, altında icraijjə komitəsi ijjyn 26-da mə'dən dajirələrinin bitişdirilməsi məsələsini müzakərə etmiş və Zaymjan tərəfindən təqəlib edilmiş olan azadlıqdaqı kət'nama kəbəl edilmişdi:

«Mə'dən dajirələrinin açıkdan açıga zəhər idarəsi seçqiləri üçün zəhərə bitişdirilmələrini tələb etdiqlərindən, icraijjə komitəsi, by tələbi tamamilə kanını və demokratja mənafəti nökteji-nəzərindən fajdalı hesab edərəq və xusysi Zakafkasja komitəsinin kərərəna arkalanarak, məzqyr dajirələrin zəhərə bitişdirilməsinə kərər verir».

Ətraf və əqnaflı zəhərə bitişdirilməsi əlejhinə musəlman ictimai təşqilatlar komitəsi numajəndələri də e'tiraz edirdilər. Çun-

qu əvvələn bitiədirməq məzqyr dajirələrdə topraqı olan kolçomaklara əlverisi dejildi, diqar tərəfdən onların fiqrincə mə'dənlərin zəhərə bitiədirilməsi müsəlman qutlələrini 3yra ilə jakınlaşdırıb lərdi. Rəsmi syratdə isə onlar byny bahana qətirirdilər qı, mə'dənlərin zəhərə bitiədirilməsi zəmstvo təəqilini gejri mumqun edər. By məslədə istor erməni, istar rys, butun byrzyazja müsəlman byrzyazjası ilə əl-ələ qedirdi. Xarcları, artmasından iləvə, byrzyazja ony da nəzərə alındı qı, mə'dənlərin zəhərə bitiədirilməsi seçqidə işçi təəqilatlarına bojuq əqsərijət verəcəqdür.

Ijylyn 29-da byrzyazja numajəndələrinin si,kuntı, altında, icraijə komitəsi ətraf mintəkə və dajirələr məsələsini jenidən muzaqərə etdi və yzyn muzaqərələrdən sonra 3aymjan tərəfindən tərtib olynmış bir kət'nama çıxardı qı:

«icraijə komitəsi tərafından ijylyn 26-da kəbəl olynmış kət'nama zəminasında baki kalarak bila-tə'xir Balaxana, Sabıncı, Ramana, Syraxana, Ağ-zəhər və Bibi-Hejbət mə'dən dajirələrinin xəzina jerləri qəntlilərin istifadəsindən çıxarılmış hudyd üzrə zəhərə bitiədirilməsinə təqliq ediriz».

Qəntlilər haklında isə onlardan da zəhərə bitiədirilməsini arzı, edənlərin bitiədirilməsi» kərarlaşdırılmışdır.

Jykarlıdan bəri jazdılklarımızdan qorulduqu uzrə ən muhum məsələlərdə təəsəbbus bolzəviqlərdən idi. Halby qı, mikdarca onlar 3yada qıçıq bir gryp təəqil edirdilər. Mudaraçular ittifakınlınlı prin-sipəliliyi onları ditta bildiqləri mevkə'dən məhrym etdi və fe'lən onlar hərəqəti, n dağlıca surunurdular.

Avgystyn birində Dyma icraijə komitəsinin kərardadılı, muzaqərə edirdi. Zəhər vəqili Kasimov yzyn bir nitk sejlaşdırıq mə'dən dajirələrinin zəhərə bitiədirilməsinə kət'ijən heç bir əsas olmadıqını isbat edirdi. Natik mə'dənlərin butun Rysjaja maxsys oldygyny və ona qera by məsələ haklında Petrogradın rə'jini sormak lazımlı qəldiqini bahan edir. Ejni zamanda onyn fiqrincə, qələcəq demokratiq Dymanın da belə bitiədirməqə razı olyb olmayağı, da mə'lym de-jilmis.

Zəhər idarəsi uzuu Azyrov qəstərir qı, ictimai təəqilatlar icraijə komitəsinin sədri Frolov məsələnin tədkik edilməmis oldygyny və kabakca, ciddi syratdə tanış olmadan həlli mumqun olmadığını, bojnyna almışdır. Azyrov deejir qı:

«Dajirələrin zəhərə bitiədirilməsini mədəfə və tələb ednən icraijə komitəsi uzvlərinin jeganə arzısı, — seçqidə mumqun olan kədər çox səs toplamadır».

Zəhər vəqili Ter-Zaxarjan; subyt edir qı, 3yra numajəndələri xalk rəfahının, heç də zəhərə bitiədirməq istəməjən qəntlərin rəfah hələnin kejdini çəqmajırlar. Onyn fiqrincə məsələ heç də işçilərin mitinqlərdə tələb etdiqləri qıbi həll olynmamalıdır.

Bolzəviq təəqilatı, uzuu Əzizbajov mə'dənlərin zəhərə bitiədirilməsi əlejhina senzililərin nə qıbi dəlil və bahanaları oldygyny açmaga çalışır. Zəhər ataları by nitkdən gəzəhlənlərlə və byrzyazja mətbuatı, heç olmazsa onyn nitkinin klsa məzmynyny belə dərc etməqni mumqun qərməmişdi. Ona qərə by nitkin məzmynyny ancak ona karşı atılan sözlər və e'tirazlardan anlamak mumqun olyr. Əzizbajova etirazla zəhər vəqili Əsədullaev deejir:

«Millətciliqə qəlinə man müsəlman oldygyny və bynynla fəxr etdi-qini yea səslə bahan edirən. Man byrzyjam, man neft sənayeçisiyəm, laqın man byralıjam, byranın dogma evladıjam və 80 fajizi bənim kohym-larımdan ibarət olan dogma qəndim mənəfei bənə çox jaklındır».

Axırda by məzmynında bir kət'nama çıxarlırlar:

«Baqı, Zəhər Dyması; mə'dənlərin bitiədirilməsi məzəqərə edərəq, məsələ Zakafkasja komitəsinə muracətlə jeni Dyma çağrı, həncəja kədər icraijə komitəsinin təqlifini rədd etməsini rəcə edir».

Kət'namanı, mədəfə etməqdən etru Dyma ən qərqəmli uzvlərindən 3 nəfərini Tiflisə qəndərir.

Muzaqəratdan artıq anlamak olyrdy qı, Dyma vəqilləri nahak jerə məsələnin tədkik edilməmis oldygyny dəlil qətirirdilər. Onlar məsələni qəzəlcəsinə eyrənmis, tədkik etmədilər və byna qərə, də ətraf və dajirələrin zəhərə bitiədirilməsi əlejhinə o kədər inadla mübarezə edirdilər, Maraklı, byrasıldıq qı, müsəlman qəntlilər ittifakınlı, qənt kolçomakları, ittifakınlı sədri xusysi Zakafkasja komitəsi uzuu Ca'fərofa telegraf çəqərəq qəstərir qı: «Neft mə'dən dajirələri ətraf qəntlər ilə bir ajrlılmaz və mustəkil vahid təəqil etməli» durlər. Neft mə'dən dajirələrinin Baqı bələdijə idarəsinə bitiədirilməsi lazımlı qorulduqu təkdirdə isə butun Baqı gradonaçalstvosy qəntlərinin zəhərə bitiədirilməsinə lazımlı hesab edir...

Məsələ Tiflisə qəçuruldu, amma orada muəjjən syratdə həll edilmədi. Xusysi Zakafkasja komitəsi mə'dənlərin zəhərə bitiədirilməsimi, joksa onlara xusysi jerli idarə verilməsi lazımlı oldygyny və hər iqi təkdirdə hansı qəntlərin mə'dənlərə bitiədirilməli oldygyny ajdlılaşdırırmak üçün jeni bir komisja jaradılmışını lazımlı qərdü.

Dajirələrin zəhərə bitiədirilməsi məsəlesi hələ yzyn muddət cur-bəcur komisjaları qəzir, laqın jenə də aqək kallırdı. Səbəbi də mə'lymdır: proletarjati, mənəfei byrzyazja mənəfei ilə tokkyzan jerə demokratija adlananlar tamamilə aciz idi. Gəribədur qı, hətta «Sosjal-Demokrat» jahınlıq by məsələ dejil, bir çox sajir məsələlərdə dəxi demokratjanınl tam iflas etdiqini bojnyna almak məcbyrijətində kalmışdır.

«Sosjal-Demokrat» belə jazırıldı: «Demokratjanınl dytmış oldygı mevkə' qət-qədə artmakda olan əqs-i-inkilabın həmləsi altında sarsıldı. İnkilabi demokratija hucyndan mədəfə qəcir. Laqın sənqər (mevkə')

ləri muhafəzə etməq üçün onları, kabakca işgal etməq lazımdır. Təessuf qı, biz zavallı, zəhərimizdə hala heç bir sej işgal etməməiz. *)

Menzəviqlər əzlərinin qəzəlcəsinə karakterize etmişlərdi. Laqin əz adətlərinə qərəbəz məvəffəkkiyətsizliqlərinə, əz korkaklıqlarına və inubarəzə istə'dadsızlıklarına proletarjat xusysıjjəti qiblə bəkərdilərlər. Həkikətdə isə Bağı, proletarjat, by barədə kət'iijən menzəviqlərə bənzəməjirdi. Proletarjat məhəqəm və matin bir sırətdə kət'i tədbirlər tələb edirdi; o, əzunun mubarəzəjə hazırlı oldygyny tə'qidlə qəstərir və numajış edirdi. Fəkət ona hər əjdən əvvəl əz «rəhbər»lərindən azad olmak lazımlı idi. Demokratik Dyma ygryndaqı mubarəzə Bağıda inkilab inqizifi, səfhələrindən birisi idi. Proletarjatın mudarəclarından yzaklaşmasında o da jardım etdi.

VII

Bağda Fevral inkilabından sonra birinci işi aj muddətində firkə təşqilatlarının fəaliyyəti hakkında heç bir mə'lumatımız yokdur. Bolseviqlərin Bağı, təşqilatının organı olan «Baqinsqi Raboçi» gazetəsinin birinci numrəsi aprelin 22-də çəkilişdir. Menzəviqlər əzlərinə maxsys gazetə nəşrinə ancak iyilyn 11-dən; es-erlər isə aprelin 10-dan başlamışdır. By gazetələrin hamısı, həftədə bir dəfə çıxır. Ona qərəbəz firkələrin fəaliyyəti hakkında mə'lumatımız pəq azdır. «Baqinsqi Raboçi»nın birinci numrəsindəki bir məkaləjə nəzərən deməq olar ki, inkilab başlandıkdə Bağıda firkə təşqilatları jok imiş. Onları hamısı, muharəbə illəri muddətində və xusysən Fevral inkilabı ərəfəsində daglılmış imisler. İnkilabın birinci qunları qəniş fəaliyyət meydani açılmışdır. İşçi və əsgər vəqilləri 3yralar, ictimai təşqilatlar icraijə komitəsi, ərzak komitəsi həmçinarlar ittifaqları, qutluvi mitinglər və sajira. Vəzifəjə belə iqən firkə işçilərinin təşqilat işləri ilə məzgyl olmaga imqanı yokmuz. By gazetənin qəstərdiqinə qərəbəz, firkə işlərlə «təq-təq zəxslər ja da ajrı-ajrı gryplar, məzgyl olyrdy, muttəhid və butun fəaliyyət isə qorulməjirdi». Hətta işçi vəqilləri 3yrasında belə sosyal-demokrat fraksiyası, təşqil edilməmiş, firkə aparıcı jokmuz və hətta hələ müəjjən xətt belə jokmuz. Ancak aprel ajınlı axıllarında sosyal-demokrat təşqilatı, təşqilatca müəjjən zəqili düşməjə başlamış, mə'dən, zavod və fabriqlərdə ezbək jaratmak və onları dajirələrdə və sonra butun təşqilatda birləşdirməq planı vucuda qəlir.

Muəjjən zəqili salınmış təşqilatı, və lazımlı aparatın olmadığını bəkmajarak, jenə də firkə uzvlərinin mikdəri, çox sur'ətlə artır və umumi, hətta dajira firkə iclasları, çox bejuq olyb dajirə numajandaları iclaslarına qəcməq lazımlı qəlir. Əzəqlər və dajirələr əsas-

*) «Sosjal-Demokrat» № 24.

ilə təşqilat kyrmak planı kejd olynyr və butun təşqilatın ali organı, olmak üzrə dajirələr arasında umumi konferans kəbəl edilir. Konferans butun təşqilat üçün rəhbərliq edici organ, ja'nı komita seçir. Firkə komitəsi janında təbligat-təəvikat hej'əti, malijə komisjası, hej'əti-təhəririjə, nəzriyyət komisjası, və sajira təəqil edilməli idi.

Aprelin 10-da R.S.D.I.F. Bağı, təşqilatının bejnaddəvajir (umum dajirələr iştiraqı, ilə) konferansı, vake olyr. O vakte can fraksiyalar hələ təşqilatca müəjjən bir zəqilə salınmamışdır. Menzəviqlər hələ firkə təşqilatı, sıralarında kələrdilər. Laqin inkilabının birinci qunlarından rəhbərliq roly və əqsəriyyət bolseviqlərdə idi. Cari vəzifəjə hakkında mə'rızəni 3aymjan verirdi. Konferansın sədri də o idi. Muzaqəratda menzəviqlərin qərqəmli numajəndələri də iştiraq edir. Yzyn muzaqərələrdən sonra 3aymjan tərəfindən təqrif olynan kət'nama 24 səs əlejhinə 39 səslə kəbəl olynyr. 5 nəfər səs verməjir. Kət'nama muharəbəni imperjalizm davası adlandırarak, butun millətlərin əz imperjalist höqumətləri əlejhinə isjan ziari byrakılır. Rys inkilabının mahiyyəti hakkında kət'nama belə deyir:

«Hələliq, məzmunca byrzya-demokratik inkilab olan rys inkilabı, Avropada ictimai inkilab üçün bir mukaddəmə iəzqil edərəq, ezu də onyu tə'siri altında javaz-javaz sosjalizm inkilabına çevriləcəqdür». Byrzyazjanın inkilab ilə munasəbatı, hakkında by kət'nama nahiya 3yralar kyrlytağından fərqli olaraq—Rysja byrzyazjasının «obzektif syratda aqsi-inkilabçılkda kaldırılmış» və byrzyazja numajəndələrləndən ibarət müvakkət höqumətin; proletarjatın sıklıqlarması, altında qızəstə qədəcəqini, laqin inkilabi sıklıktı, azacık zəifləşərsə höqumət açıkdan-açıga aqsi-inkilab organı olacaqını» kejd edir.

Bəzi menzəviqlər təshihlər verməqə təzəbbus etdilərsə də hamısı, rədd olyndy. Koneferans tərəfindən seçilmiş bureau jenə də bir neçə qərqəmli menzəviq daxil oldy və təşqilat hələ jenə də muttəhid hesab olynmakda davam edir. Zubhəsiz—rəhbərliq edici bolseviq jadrosy Sadovsqi, Ajollo və sajirləri qiblə menzəviqlərin təşqilatda bylynmasından bizarre idid, onlar bolseviq xətti aparırdılar, gəzəta fe'lən bolseviqlərin nekteji-nəzərini ifadə edirdi, fəkət firkəçi işçilərin əhvali-ryhijjəsi ilə hesablaşarak by məsələni bir muddətliq açıq byrakmagı, lazımlı qorurdular. Bibi-Hejbət dajirəsi firkə uzvləri iclası, hakkındaqı atçotda denilir ki:

«İz içində Rysja Sosjal-Demokrat işçi irkəsi Bağı, təşqilatının birliqi məsələsi də kaldırılmışdır. Butun işçilər vahid təşqilat jaradılmasına, tabriqla təəqilatı, parçalamak jolyndaqı, hər durlu təzəbbuslərin əlejhinə kət'i rəj vermişlərdür». *)

*) «Baqinsqi Raboçi» № 3.

Sabınçy dajırəsi firkə iclasına dajir atçotda belə denilir:

«Təzqilatı, mələkə mahiyyəti məsələsi canlı, muzaqərə və mubahəsələrə baxıb oldu. Deməq olyr qı, bütün iclas uzvləri bir birinin daliñca; bütün məsələləri həll edən və vahid rəj ilə çikarıda bylynan muttəhidi və toplu təzqilat jaradılmış, lazımlı oldygyny bəjan etmişlərdir. Təzqilat müəjjən kərar çıkarıncaya kədər azlıkdə kalanlara oz fiqrələrinin sərbəst mudaflə etməq imqanı verilməlidur. Kərar çıkarıldıkdən sonra azlıkdə kalanlar əqsəriyjətə tabe olmalıdırlar. *)

Qəstərilən kət'namalar heç də firkəçi işçilərin menzəvizimə tərəfdar oldyklarınlı qəstərməjir. Bil'eçis siklärti, menzəviqlər tərəfinə əvirlimişdi. Tamamilə əqsəriyjətə tabe olmak hakkındaqı kərar da byny isbat edir.

By kət'namada azaqar həkikət adlandırılmış əqsəriyjətə tabe' olmak hakkındaqı, kərara qorunur menzəviqlər əməl etməjirmişlər. Ona qəra təbliğat hej'ətinin 4 may tarixli iclasında muhazərələrdə təbliğatçıları, cari vəzijət hakkiñda verdiqi mə'ryzələrin kabakcadan muzaqərə edilməsi kərarlaşıdır.**)

Maj. 19-da R. S. D. I. F. Baqı Komitəsi; təzqilatı, kərərləri, həjata qeyirən bir qondəliq gəzətə nəşrinə kərar verir. «Ejni zamanda, menzəviqlər əzələrinə maxsys bir gəzətə çıkmak istər və pyl tələb edərsələr komitə tərəfindən byna əsas e'tibarlı ilə məmənət qəstərilməjəcəqi» kejd edilmişdi. By kərar artıq birləşmənin axırlınlı başlangıcı idi. «Baqınsqi Raboçi»nın 5-ci numrəsində bütün firkə uzvlərinə xitabən bir muracətname nəşr edilmişdi. By muracətname firkə təzqilatı, mudafləçilər ilə heç bir əlakəsi olmadığı, və by jakınlarda bütün dajırələrin umumi konferansı, çağırıldığlı xəbər verilərəq, dejilirdi qı:

«Bizim təzqilatı, zəifliqinən səbəblərindən birisi də, ozunu sosial-demokrat adlandıran fakt, inkilabi marksizm ilə heç əlakəsi olmayan bir çox adamların firkəmizə daxil olmasıdır. Belə unsurlar butun işləri ləngidir və firkəmizi suyurlu işçilərin qəzundan salırıdlar. Butun firkə uzvlərinə mə'lüm oldygı nrə, heç biri birinə oxsamajan unsurlərin birliqdə jasaması, son konferansda parçalanmakla kyrtardı. Menzəviqlər konferansdan çıxıb qetdilər, təzqilatı parçaladılar və sonra by parçalanmış işçi vəqilləri Zyrasındaqı fraksija da qecirdilər. Byndan belə by qıbi vəzijətin davam etməməsi üçün təzqilatı, zəbəhəli və arzı olynmış sosial-demokratlardan təmizləməq lazımdır. Mudafləçi menzəviqlər də by qıbi sosial-demokrat cümləsindəndurlar. Həmin sosial-demokratlar ilə Almanya 3ejdeمانları, və Zudekymları arasında az təfavut vardır. Sosial-demokrat təzqilatı, əsaslı, marksizm bajragına sadık kalmış bolşeviqlər və internasionalçı menzəviqlər təzqil etməlidurlər.»

Muracətname qəstərilən bejnəddəvajır konferans hakkiñda mütaəssifənə müfəssəl mə'lymatlımlı jokdyr. Sonralar menzəviqlər tə'qid edirdilər qı, onlar protesto syroti ilə konferansdan çıxıb qetmişlər imiz, parçalanmak (ajrlımkən) isə hələ müəjjən zəqilə salınmamış imiz.

*) «Baqınsqi Raboçi» № 3.

Ijynyn 11-də «Sosjal-Demokrat» gəzətəsinin birinci numrəsi çıldı, Zahirən gəzətənin çıkmışını, əsaslandırmalı olan baz məkələsində qəstərilmədi qı, inkilabın birinci qonlərindən «istər inkilabını, mələkə mahiyyətinə dajir nökteji-nəzərində, istərsə xətti-hərəqət məsələsində firkəmizdə birlik olmadığı, azaqar olmayıdyr. Birdən birə iqi xətti-hərəqət cərəjanı, zuhyr etdi və həmin iqi cərəjan biri birilə mubarəzəjə qırıdı». Ondan sonra menzəviqlərin xasijjəti üzrə «nek-teji-nəzər dari, skallıqlı», «dərnəqçiliq», baxka cur duzunənlərə karşılıq, «təhəmməlsuzluq» qıbi ziqajətlər qəlir. Axırda məkalə sahili, iləvə edir qı:

«Baqı, Rysjada məs'ydə bir istisna təzqil etməjir. Təzqilatımızda «behət həjatı» jokdyr, hər jerdə oldygı qıbı bizdə də iqi cərəjan mubarəzə edir.»

Menzəviqlərin ideja muttəfiki olan «Bynd» da səda-sədaja verərəq əz fiqirini sejləjir və «Sosjal-Demokrat»a təbriqində belə jazı:

«Bynd»yn Baqı Komitəsi leninizm əlejhinə mubarəzə aparılmışını, lazımlı qərur; çünqu leninizmin siar və əxattı-hərəqəti ilə sosial-demokratıja prinsipləri arasında bir rabitə olmamakla barabar, onlar anarsız məksədində xidmət edərəq əqs-i-inkilab üçün olverisi işləjirler.»

«Sosjal-Demokrat» gəzətəsi hələliq qyja xusysi bir nəzriyət idi. Jykarlıda qəstərildiğinə qıbi menzəviqlər rəsmi syrotda hələ R.S.D.I.F. Baqı, təzqilatı, siyalarında kalırıdlar. Laqın bolşeviqlər artıq qəsəqin syrotda onlardan ajrlılk xətti aparırdılar. Komitənin 8 iyun tarixli iclasında 3əhər Dyması na seçqi kampanjasında menzəviqlər ilə ittifaka qırməqin cajız olyb olmaması məsələsi muzaqərə edilir. Bir çökələr ittifakı əlejhinə çıkarak mudarəci menzəviqlərin sosjal-demokratıja prinsiplərindən bilmərrə yzaklaşıdları, kejd edirdilər. Haman məsələ hakkında həmin iclasda müəjjən bir kərar çıkarılmışdır, laqın məsələnin mejdana atılması, ozu fəvkələdə syrotda əlamətli bir sezdür.

Xusysən ijynyn 10-da Petrogradda qəzənlilən numajisi münasəbat məsələsi hakkiñda iqi fraksija arasında qəsəqin ixtilaf çıldı. Menzəviqlər «bolşeviqlərin anarsist çıxıclarından» dilxor olarak dejirdilər, madam qı, əlqənin bazılnda müstərəq (koalisja) həqumət dyryr, o halda:

«Həmin inkilabçı, həqumətin əlejhinə müsəlləh protesto numajisi kyr-maga çağırımagı; inkilabi pozan bir hərəqətdən baxka cur adlandırmak olmaz. Mə'sylilijsiz əkəliyət; xalk əqsəriyjətinin onyn tərəfində olmadığı, qəzəlcəsinə bilarəq, Petrograd işçi və əsərərinin bir hissəsinə arkalanıb əz istədijini bir çox miljonlara maliq əlqəja cəbrən kəbyl etdirməq istəjir.**)»

Qərulduqu qıbi Baqı menzəviqləri; umumi menzəviqlərin «bir avlə məs'ylilijsiz zəxslər, butun xalqın iradəsi» və sajirə qıbi ibarələri qəzəlcəsinə ejrənmişlər imiz.

**) «Sosjal—Demokrat» № 2.

Bejnəddəvajır konferans ərafəsində Bağı komitəsi bütün şirkə uzv-lərinə xitabən sijasi vəzifəjət və karzıdaqı konferansın vəzifələri hak-kında bir muracətnama byraklı. Muracətnama, müstərəq həqumətə ajid eż mənfi munasəbatını kejdə qəstərir qi:

«Jalınlıq inkilabçı xalk, je'ni iacı qəntli və əsər numajəndələrindən ibarət həqumət by garətqərləq muharəbəsinə xitam vera bilar...

Bizim bejnəddəvajır konferanslarımlız nizamsız və kəjdəstər qədirdi. Azlıkdə, kaldıqları halda müdafiəçi menzəviqlər təqətilatın kərarlarını təbə olmak istəməjirdilər, və fe'lən ondan çökdən ajrlımlı adıllar. Konferansdan qətidiqdən sonra onlar ezlərinə məxsus mustəkil təqətilat jaratdıllar, ezləri üçün rəhbərlik edici mərqəz jaratdıllar, iacı vəqilləri 3yurasında qərətərilişlər, parçaladıllar və menzəviq numajəndələr konferansı çağırıllar.

Ijyyn 25-də vüky bylmış olan konferans şirkə təqətilatını inqisafına mane olan qızılı fəaliyyət və gejri müəjjən vəzifətə xatimə cəq-di. Orada belə bir kətnama kəbəl edilmişdi:

1) Həzirək həjatın dogyrdyygı muharəbə və sulha, hurriyyət istikrəzə və müstərəq həqumətə munasəbat, iacı əsər və qəntli vəqilləri 3yurasının roly, rys inkilabının vəzifə və məksədləri qibi məsələlərdə və həmçinin ba'zi program masalalarında bir tərəfdə boləvəiqlər ilə internasional menzəviqlər və o biri tərəfdə müdafiəçi menzəviqlər olmak üzrə by iqisiniñ arasındaqı rəj'i ixtilafı o kədar darın və barizmaz bir dəracədə durqi, bir təqətilatda birliqdə çalısmagi, gejri mumqun hesab ediriz.

2) Təqətilatımlızın qəcmisi də bizi by natiçəjə qətirir. Bizim bejnəddəvajır konferanslarında cari məsələlərin əməli və ciddi müzaqarəsi əvəzində bir çox qəşqin musadəmələr vake olaraq, bütün təqətilat işimizi ləngə salırlar və heçə endirirdi.

3) Nihaiyyət müdafiəçilər fe'lən Bağı təqətilatından ajrlımlı və rəsmi sıratda vahid təqətilat olması ilə əsla hesablaşmajaranak, mustəkil is qərməqə baslamışlardır. Bynlərin hamısınlı nəzərə alarak, konferans bir nəfərin səs verması üzrə bütün səsler ilə kərar verir qi: «Biz bütün inkilabçı sosjal-demokrat boləvəiqlər ilə internasionalçı menzəviqləri birləşdirən bir təqətilat jaradılmışını lazımlı qəruruz. Müdafiəçilər ilə bizim jölymyz başkadır».

Ijyyn 24-də menzəviqlərin umumi icası, vake olyr. Byny rəsmən təqətilat icası, adlandırlırlar. «Qızılı» (podpolni) buro, Bağı Komitəsinin muracətnamasına istinadla, eż mə'ryzəsində mustəkil şirkə təqətilat, jaratmak lazımlı oldygyny qəstərir. Kəbəl olynymuz kətnamada eż-cümələ belə qəstərilir:

«Qıyalı menzəviqlərin bais oldygы firka parçalanması, kılımlında, muracətnamada şirkəti parçalamak hərəqəti qibi qəstərilən konferans salonundan çıkmak kəzijası, xususi bir munasəbatə vake' olyb jalınlıq konferans hejətinin demokratizmə ziddliyi və duzğun səsə kojylmamak əlejhina bir protesto zəqili idi».

Iclas umym—firka konferansı çağırılmışını, tələb etməqj kərar verir və komitənin belə bir konferansı çağırımdan imtina etdiqi təkdirdə komitəsiz çağırılmazı, buroja tapşırıllar.

Leninizmiñ «anarxist çöküzləri» əlejhinə mubarəzə aparan Petrograd proletarjatının boləvəiqlər ziari, ilə çöküzdə bylynməsلى, əqsinqılıkla jardılm edəcəq bir hərəqət hesab edən menzəviqlər, Bağı Komitəsinin eż muracətnamasında jakaslı, onlardan qanara qəqməsin-dən incimişdilər. Təqətilatın kərarlarına əməl etməqdən imtina etdiqli və qızılı fraksijaçılık fəaliyyətlərlə bütün işləri kürək pozdykları, halda menzəviqlər ezlərinin təqətilatda saklanılmalarını, tələb etməqə ezlərini haklı, hesab edir və boləvəiqlərə demokratizmə zidd hərəqətlər isnad verdilər. Qərunur menzəviqlər firka təqətilatını içəridən patlatmak istəjirmişlər və boləvəiqlər tərəfindən vaktlı, vaktında tədbirlər qərulməsindən onlar çok narazi, kalmışlardır.

Menzəviqlərin dytdyygı mevkein «prinsip» oldygyny bir dərəcəjə kədər ijyyn 28-də firka uzvlərinə xitabən byraklımlı muracətnama üzrə təsəvvür etməq olar. Inkilabın mahiyyəti, cari vaktin vəzifə və məsələləri və mubarəzə xətti-hərəqəti məsələlərində boləvəiqlər ilə menzəviqlər arasında ixtilaf az oldygyny izhar etməqə barabar muracətnama jenə də by kəzijənin şirkətin parçalanmasına səbəb olma-malı oldygyny tə'qid edir. Menzəviqlər jazırdılardı:

«Parçalanmagın karısınlı almak üçün azlıkdə kalanlara eż nekteji-nəzərini müdafiə etməq imqan və hukky verməq qifajətdür. By həmin qəenis iaci qutluları tərəfindən və dartskal fraksija mubarəzəsini iaci işi mənafəindən iykari dətmajanlar tərəfindən bila-tərəddud həjata qəcirilən bir nekteji-nəzərdür».

Axırdı muracətnama birləşməqə çağırıllar və belə jazırlar:

«Muttəhid təqətilat jaradılmazı, və byndan belə mə'naslı və karzılkılı mubarəzə kuvvə sərf edilməməsi üçün biz umym firka konferansı, çağırıllar və firka birligi nekteji-nəzərində dyran fraksija fərki qəzələmədən bütün numajəndələri konferansa də'vat ediriz».

Menzəviqlər; zyra və sajir demokratiq adlanan təqətilatları, müdaraçılık səjasəti əlejhinə firka tərəfindən aparılan mubarəzəni zəif-dərəcəliklə kazanmak üçün təbii, firka təqətilatı, sıralarında kal-ləzdiq məqədən kazanmak üçün müdafiəçi, inkilabın mahiyyəti və sajir by qibi əsaslı məsələlər «mə'naslı» və e'tinaja lajik olmajan sejler idi. Onlarınlın bütün xətti-hərəqəti sazlışlardan ibarət idi. Ona qərə də istar boləvəiqlər, istərsə bəzəkə firklər ilə birləşməqdən imtina etməqə qərunur prinsip əsasları, jok idi.

Ijyln 2-də menzəviq burosu tərəfindən çağırılmış umym firka konferansı, adlanan konferans vake olyd. Kətnama boləvəiqlərin təqətilatdan ajrlıldıkları, və muttəhid umym firka konferansına də'vat edilmiş oldykları, halda qəlməqdən imtina etdiqlərini izhar edir. Konferans Bağı təqətilat menzəviq komitəsi seçdi. By zamandan şirkətin parçalanması, kəti olaraq müəjjən zəqilə salınlı və «Sosjal-Demokrat» gəzətəsi; «Rysja sosjal-demokrat iaci Firkəsi Bağı təqətilatını orga-nizə» adlanıllar. Jəri qəlmisəqən byny da kejd edəlim qi, erməni sosjal-de-ni» adlanıllar.

mokrat işçi təqşilatı, mənəzəviqlərlə birləşmişdi, «Himmət» şirkəsi isə bolzəviqlərlə bir qədəraq onları nə rəhbərliyi altında idi.

İlq zamanlar Bağıda es-erlər ezelərini xajın hiss edirdilər. Muhabətə vakti, Bağı proletarjat, hejətinin çox dəjəmisi olmasa—bir tərəfdən qəntli unsurları—diqər tərəfdən cəbhədən kaçılıb jakasınlı kyrətaran unsurların kuvvələnməsi, Rysjanın bir çox zəhərləri qibi Bağı es-erlərinə də müvəkkəti bir müvəffəkijət verdi. 3yra seçqiləri by şirkətə bir əqsərijət kazandırdı. By şirkətin qutləjə nufuz və tə'sirini danmak olmaz. Laqın ciddi və möhəqəm birləşmisi şirkətə təqşilatı, oldygyny da iddia etməq olmaz. Es-erlər ancak hələ inkilab hərəqətindən cəlb olynmamış işçi qutlərının böyük gryplarınlı əzunə cəlb edən inkilab əlifbasını birinci pilləsi ilə dəjərıldular. Laqın qutlə qət-qədə sijasi məlyimat topladı, kəsənənən solə dogry qədirdi.

Mudaraçlı, 3yranın birinci addımlarından sonra es-erlərə kozylan bir çox grypların fə'lən mudaraçlılar əlejhinə mubarəzədə bolzəviqlərə tərəfdar çıxıqlarını səbəbi də by idi. Sol es-er fraksiyası, təqşilindən hələ çox kabak, 3yra uzlərinin böyük bir hissəsi bolzəviq kət'namasına səs verir və mudaraçlı 3yranın fəaliyyətini ziddətlə tənkid edirdilər.

Mənəzəviqlərdən xülasə oldykdan sonra Bağı təqşilatı, istər 3yra, istərsə qəniş qutlərə arasında böyük aktif fəaliyyət qəstərir, əzunə maxsys müəjjən xətt aparır və hələ yzyn muddət butun mevcyd demokratik təqşilatlarda azlıkdə kaldıq, na bəkmajarak, çox qəcmədən dikkətlər mərqəzi olyr. Mustərəq mukavələnamə mubarəzəsində bolzəviqlər təq sezdə dejil, isdə mukavələnamanı həjata qəçirilməsinə əlçən jeqənə firka idilər. Bolzəviqlər mustərəq mukavələnamanı biləvasitə əhəmiyyətindən başqa bir də qutlərən ajlıması və mudaraçlılar ittifakından çəqilməsi məsələsində də böyük rol ojnajacagınlı, anlaşılmışdır. 3yra da məhdəcə çok az oldykları, halda bolzəviqlər butun mustərəq mukavələnamə tərtib və müəssəsə sahələri ilə müzaqərat aparmak işlərini öz əhdələrinə almışdır.

3yra da mustərəq mukavələnamə mubarəzəsində jeqənə aktiv kuvvənin bolzəviqlərdən ibarət oldygyny jəkin iddia və tə'qid etməq olar. Jerdə kalan şirkələr kiyrykda surunurdular və ancak mubarəzə təhlükəli bir əzəqil almakla təhdidən başladı, kədəfən fəaliyyət qəstərildilər. Mudaraçlı şirkələr mubarəzəni var kuvvələrilə jiybadır, ənqəl tərədir və proletarjat, rəsmən də olsa mukavələnamanı sənajəçilər tərəfinən kəbəl və təsdiqinə, onları arzı və iradəsinə rəqəmən najil oldy.

Dymalıın jeridən təqşili və dajirələrin zəhərə bitişdirilməsi məsələsində də bolzəviqlər az fəaliyyət qəstərmədilər.

Qunun cur-bə-cur iktisadi və sijasi məsələləri barəsində çox isə qərdəqlərindən bolzəviqlərin bir muddət biləvasitə şirkətələrinə qifajət kədəfən dikkət verməqə imqanları yox idi. Muxtəlifi dajirələrdə bir çox şirkət iclaslarında şirkəti joldaşlarının qifajət kədəfən ciddiyyətlə ədə-

bijjet jajmadı, klari və uzvlıq hüququnu vaktində toplanmadı, qəstərildilər. By xusysda lazımlı kərarlar çıxarılmışdı. Fəkət qərunur aktiv işçilərin işi çox oldygynyndan by noksalar o zaman rəf' edilməmişdi. Fəkət bynynla barabar qutlə arasında şirkətəqşilətin nufuz və tə'siri genişlənirdi. İşçi iclaslarında kəbəl olynmış pəq çox kətnamalar da bynny isbat edir.

Petrograd işçilərinin ijyıl çıxıqları, Bağı es-er və mənəzəviqlərinin qərməq istəmədiqləri bolzəviqlərlə hesab əqməq təzəbbusları üçün bir işarə və bahana oldy. Qutlələr arasında bolzəvəzmin nufuz və tə'sirinin artması, və hətta rəsmi syratdə mudaraçlı, şirkətə mənsib olan adı 3yra uzlərinin belə bir çox məsələlərdə bolzəviqlərə onlardan jağıln qəldiqlərini və mudaraçlı agaları, heç olmazsa sözə byrzyazjaja mubarəzə e'lənləna vadər etdiqlərini mudaraçlılar ittifakı, dana bilməzdidi. Qutlələr üzərində bolzəviqlərin nufuz və tə'sirini kət'i syratdə ləgv etməq məksədilə mənəzəq—es-er rəhbərlər butun iclas və mitinglərdə byrzyazja mətbuatınlı butun yidirma və iftiralınlı, təqrar edir və açıkdən-açıqda dejirdilər qı, indi artıq ideja mubarəzəsi dejil, quc ilə hesab əqməq məsələsidur. Həmin mubarəzədə Saakjan, 3rejder və Sadovski biri birindən artıq çıxıqlardılar.

Belə iftira, bəhtən və jalən kampanjasını işçi qutlərinə icra etdiyi pozycy tə'sir bolzəviqləri məzqyr kampanjaja bir neçə məkalə həsr edərəq inkilablı təhdid edən təhlükələri qəstərməq məcburyiyyətində byrakdı. İjylyn 19-da «Ağlımlı, başınlıza toplaşın, joldaşlar» sərlev-həsilə «Baqınsqi Raboç» gəzetəsində dərc edilmiş məkalə byrzyazja mətbuatınlı böyük bir sevinc və sadlığa bais oldy. Bağı böyük byrzyazjasını, organı, olan «Bağı» gəzetəsi, sadlıqlıdan bogyla-bogyla, bolzəvəzmin kət'i syratdə nufuzdan duuduqunu, basıldıqlını, və qyja byndan dolayı, bolzəviqlərin aman diləməqə məcbür oldyklarınlı jazırdı. Fəkət belə olcusuz, biçimsiz saldırlılar proletar qutlərə arasında əvvəlcə bir hejrat və sonra ziddətlə narazılık ojatdı, və by hal mənəzəviqlər organını, qyja bolzəviqləri müdafiəjə kalkızmaga vadər etdi. Mitinglərdə bolzəviqlərlə cisməni divana dəvət edən, Petrograddaqı proletarjat çıxıqları, sabık jasayl candarmaları rəhbərliyi altında əqsı-inkilab çıxıqları e'lən edən adamlar «Sosjal-Demokrat» gəzetəsində belə jazırdılar: «Biz idejaca bolzəvəzmin əlejhindəjiz. Biz bolzəviqlərin təbliğatı əlejhina mubarəzə aparmış və aparacaqız, laqın təq səri, bylvar gəzətələri və butun sajir satılık mətbuat dejil, həmçinin «mə'təber byrzyazja gəzətələri» tərəfindən belə bolzəviqlər ətrafında kəldirilmiş, olan nəfrətlə saldırlılar janınləndən lakejd qəçə bil-məriz». «Mə'təber byrzyazja gəzətələri» nə karzı protestoja başlıca dəlil olmak üzrə də məzqyr gəzətə əqsı-inkilablı bolzəviqlərlə işini bitirdiqliyən sonra mənəzəviqlərə də aman verməjəcəqini qəstərirdi. Qyja həmin çirqin kampanjanı mənəzəviqlərin ezləri başlamamışlar imiz!

Məzqyr protestonyn iqi uzluluq oldygy hər sejdən jaxsı, menzəviqlərin 15 iyyl tarixli umumi iclasında açılımlıldı. Məzqyr iclasının müzakərəti, həkkündə by sezləri okyiyryz:

«Xaçiev joldas byrzyazja mətbuatı, tərəfindən bolzeviqlər əlejhinə kallırlımlı, olan saldırlılı, qəşqin sryatda təqdir və Byrsevin hərəqətinə nəfrət bəjan edən bir kat'nama təqəlib edir. Kat'nama müzakərəjə kojyldikdən sonra (25 səs ləhina və 32 səs əlejhinə verilməq) aqsarışılı rədd edilir. Iclas belə bir kat'nama çıxarı: «Rysya Sosjal-Demokrat İacı firkəsi Baqt, təqətilərinə zəhər dajırası umumi iclası; sosjal-demokratizm fiqrinin bir cərəjanı üzərinə saldırlılar altında butunluqdə umum inkilabi demokratija əlejhinə əqsi-inkilab fiqri qızılədən byrzyazja mətbuatını cırqın hərəqətinə bəjanı-nəfrət edir».

Byrzyazja, umid ilə kanatlanarak, işçilər əlejhinə hucyma başladı; müstərəq mukavələnəmə məsəlesi açıq kaldi, by və ja diqər ittisafı mənsyb neft sənajeçiləri cur-bə-cur bahanalarla hətta kabakdarı, olykları, quzaətlərdən belə imtina etməqə başladılar. Dyma inadında davam edərəq demokratiq əsaslar üzrə seçqi təqəqli ygrynda zyra numajandələrinin butun təəbbuslərini hər vəch ilə sabotaz edirdilər. Ərzak məsəlesi də bynlardan jaxsı, halda dejildi, bəhran qundan quna fənalasıldı.

By hadisələrin hamısı, qutlələrin siyasi idraqlının artmasına jarlım edirdi. Onlar umymijjətlə mudaraçılık sijasətinin və xusysən mudaraçılıq Zyrənin sijasətinin hara apardıqları, təcibədə qərir, jəkin edirdilər. Qutlanın by əhvali-ryhijjəsi bir çox kat'namalarda buryza çıklı. Benqendorf zavody işçiləri; butun höqumətin bilataxır işçi və əsqər vəqilləri Zyrəsi əlinə qəçməsi, bilataxır sənaje üzərində kontrol kojylması və axtarışlar icrası üçün işçi dəstələri təqəqli həkkündə kat'nama çıkarırlar.

Rotsild e'malatxanası, işçilərinin çıkmış oldygy kat'namada əz-cümə belə dejilir:

«Muzəffərana bir syratda ileri qətməqdə olan əqsi-inkilab qət-qədədə daha artıq dəracadə inkilab futuhati ilə mubarəzə edir. Əqsi-inkilab əz səri, mat'byatlı, inkilabçı demokratija kisksidir. O da inkilabçı demokratija sejus və bəhtən çıraqbı atır. Agalar, siz belə quman etmajın qi, biz sizə inanırlız. By hərəqətlərimizlə ancak sizə karşı nəfratimizi artırırsınız... Əqsi-inkilabın inkilabi demokratija üzərinə hucymyna kat'i syratda protesto ediriz. Əxsi məsynlyk, mətbuat və qəlam azadlıqları məhdyyed edilməsinə, əlum cazasının bərpasına, cəbr və təcavuz sijasatına və sajir əqsi-inkilabçılıq hərəqətlərinə karşı protesto ediriz. Jazasın proletar firkəsi, jazasın proletar mətbuatı, Jazasın internasional».

Butun Rysjada oldygy qibi Baqt da dəxi byrzyazja və menzəviq es-er mudaraçılırlar gələbə ənniliqini tez etmiş oldykları, jakın bir zamanda jəkin etdilər. Baqt bolzeviq təqətilatı, məhəqəmləndi və Zyrada höquməfərməli, edən firkələr əlejhinə açıq mubarəzə aparmak üçün özündə qifajət kədər kuvvə qordu. Bolzeviqlərin altıncı, kyryltajı, xu-

syyndaqlı atçot mə'rızəsində Caparidze əz-cümə təqətilatı, xırda byrzya firkələr əlejhinə ciddi mubarəzəjə başlamaga və onları mudaraçılık sijasətini açmaga çağırıldı. By ziari Caparidzenin agzında ajraca əhəmijjət kazanır və byny da ilava etməq lazımdır qi, onyn çağırılı, heç də qələcəq ziari, olmazıb təqətilatın nevbəti vəzifəsinin ifadəsi idi. Bolzeviqlər müdafə devrini bitirdilər və qeniz hucyma başladılar.

VIII

Jykarlıda sojləndioji qibi Skobelevin müstərəq mukavələnəmə bağlanması, ygryndaqlı təəbbusləri müvəfəkkijsiz bitdi, və nazir işin içindən çıka bilməq üçün məsalənin həllini gejri müəjjər bir vaktə can təxirə salmak məcbürijjətində kaldi. Bila-təxir tə'til başlanmasına, nüvə karzəsləni, almak üçün Skobelev heç olmasa səzdə, neft sənajeçilərini işçilərə iqi ajlıq əməq hakları, məkdərləndə pezin verməqə razı etdi. Skobelev təqəlibini belə ifadə etmişdi:

«Neft sənajei və ona jardımcı müəssəsələrdə məsgyl olan işçi və xidmətçilərlə müstərəq mukavələnəmə əkdiyi cənab müəssəsə sahibləri, numajandələri biləvasitə və dogrydan dogrya sabit neft kijmatlarının artırılması, ilə əlakadər dytdyklərləndən, by məsələjə bakacak olan xüsusi höqumət komisijsi istifadə üçün bila-təxir har iqi tərafın Petrogradda barabar numajandələr qəndərilməsini təqəlib edir. By syratla qi, işçilərin iktisadi vəzifələrinin indiqi ağır hələndə işlərin kajda uzra qətməsini təmin etməq üçün istehsalatın butun klsmlı və təbəkələrinə mənsyb müəssəsə sahibləri, cənabları, avgyst ajnən 25-dən qec olmamak şartla butun işçi və xidmətçilərə iqi ajlıq müqəmməl əməq hakları məkdərləndə pezin versinlər»).

Nazir Moskva müzavərəsinə qətməqə tələsirdi. «Izvestija» gəzətəsinin dediqinə qora by müzavərə müvəkkət höqumətin «bir nev' tac-quierləri, qibi bir sej» olmalı imiz.

Butun ymydləri, Skobelevin qəlməsinə bağlılıqlı olan menzəviqlər və es-erlərin vəzifəjəti həkikətən faceənaq idi. Nazir ancak işçilərə sybyt etmiş oldy qi, mudaraçılık; proletarjatı, qucdən salı və mərqəzi höqumətə ymyd baglamaga heç də əsas jokdyr. Byynyla barabar menzəviqlər jenə də ryhdan duzmajırdılər. Moskva müzavərəsi onlar üçün jenə bir «ləzəklı yıldız» oldy. Mudaraçilar mətbuatında «kuvvələrin rəsmi-qəcidi»nın bəjuq əhəmijjəti həkkündə məkalələr jazılaraq aqılları, qəpuqlənə-qəpuqlənə byrzyazjadən istifadə etməq lazımlı oldygyny, mudara etməq lazılm qəldiqini isbat edirdilər. Həmin «Sosialist» gəzətələr Petrograd və Moskva proletarjatı, haman əqsi-inkilab təəbbusunə nə cur bakdılıkları həkkündə bir qəlmə belə jazmajarlılar. Laqın byny mukabilində Byblikof ilə Seretelinin rəmzi bir syratda biri birinin elini sıkmışlınlı bəjuq əhəmijjətini bin dil ilə mədh edirdilər.

* «Izvestija» № 109.

Bolzeviqlar isə Moskva müzavərəsi və ony təqəil edənlərin əqsinkilabçılıq rolyny amansız bir syratdə açarak, işçi qutlələri karzılsında belə vəzifələr kojyrdylar: 1—müzavərənin xalk numajəndəliyi maskasını cırarak, xalka zidd və əqsı-inkilabçılık mahiyyətini azaqara çökarmak; 2—həmin müzavərəni inkilaba nəcat verməq bajragı ilə pərdələjərəq, xalkı aldadan menzəviq və es-erləri ifza etməq; 3—....mulqədar və kapitalistlərin kazanclarına..... nəcat» verənlərin belə əqsı-inkilab fırıldakları, əlejhinə qutlavı protesto mitingləri kirmak.

İşçi sənəfi üçün Moskva müzavərəsinin nə qibi əhəmiyyəti oldygyny Bağı işçiləri heç olmazsa əz müəssəsə sahıbları, ilə mudara tacribəsindən təsəvvür edə bilərlər. Butun işçilərə iqi ajlık maaşları, kədər pezin verilməsi hakkında yzlaşma imzalanmasından cəm'i bir neçə qun qəcmis sənajeçilərin bir çox grypları həttə by azacık quzəstən belə əlejhinə kampanja aparmaga başlıdlar. Əlbəttə by kampanja jerdə kalan sənajeçilərin də razılığı, ilə apirlərdi. «Zafatema» cəmijətinə daxil olan müəssəsə sahıbları, umymijjətla müstərəq mukavələnamə bağlamakdan və pezin verməqdən kət'i syratdə imtina etdilər. Əməq komisarı, onlara bir məqtyb jazarak məsələnin muhum oldygyny və müstərəq mukavələnamanın onlarla da müəssəsələrinə zamil edilməsindən imtina nə kədər korkyly nəticələr verə biləcəqini «məhtrəm vətəndaşlara» anladırdı. Ramizvili onlara jazır qı:

«Həqumətin istiraqı ilə iqi tərəf arasında karzıllıklı mukavələnamə bağlamak; əməq ilə kapital arasında, karzıllıklı münasəbatı ən mədəni və kənəni bir syratdə nizam və kajdaja salmak deməqdür. Belə bir mukavələnamanı rədd etməq bəjuq müzqilat və nizamsızlıqlar üçün zəmin hazırlayırlar. Əlbəttə özünüz baza duzursunuz qı, imtina etməqə siz; umymijjətə olqə karzılsında, həqumat kabagında və öz işçiləriniz huzyrynda butun müzqilat və nizamsızlıkların məşyilijətini əz əhdənizə almış olyrsynyz. Byny sizə xatirlatmagı, əzum üçün mukaddəs vəzifa sanıram qı, daha sonra, həmisi qı, deməjəsiniz qı, bildirmədiniz, xəbərdar etmadınız, çağırmadınız və iləx... Imtinaqınızdan doğan ciddi vazijəti müzaqara edib kararınlı, avgustyın 23-dən qec olmamak şərtiə kat'i əzqildə mənə xəbər vermənizi rəca edirəm. Çünqü aji, n 25-də butun Bağıda və dajiralarda avans verməqin son möhləti kyrtaç». *)

Əməq komisarlarının həmin son dərəcə nəzaqətli məqtybyndan qərulur qı, sənajeçilər çağırılmamak, xəbər verilməməq və sajirə qıbi bahanalarla butun yzlaşmaları ajak altına salırmırlar. Byñynla barabar menzəviqlərin rəhbəri və «əməq mənəfei müdafiəçisi» müəssəsə sahıbları, na muracətə vatanə nəcat verməq xatirəsinə quzəstə qətmələri üçün jalvarı. İşçilər isə daha ciddi və əsaslı, tədbirlər qərulməsini tələb edirdilər. Onlar qəzəlcəsinə bilirdilər qı, sənajeçilər ancak əz ciblərinə nəcat verirlər. «Zafatema» cəmijətinə daxil olan müəssəsələrin

zavod komitələri konferansında Ramizviliinin müəssəsə sahıbları ilə olan muzaqərəti, həkki ndaqı mərzəni dirlədiqdən sonra, tə'til komisjası, seçərəq, tə'til təqəil və rəhbərliq etməq ona tapşırırmaga kərar vermişidı.

Sentjabrın 11-də «Zafatema» ja daxil olan müəssəsələrin hamisində işçilər işləri dajandırıldılar. By munasəbatla əməq 3yrası, tərəfində mə'dən-zavod komitələri konferansı çağırıldı. Konferans sentjabrın 9-də vake oldy. Bolzeviqlər numajəndəsi Caparidze əz nitkin də demisi əqi, biz müstərəq mukavələnamamızı, məhdyy etsəq jenə də sənajeçilər razı, olmajacaklardır. Kabakçı mudaraçılık sijasəti əl-qədə heç bir məsələni həl edə bilmədi, müstərəq mukavələnamə məsələsini də həl edə bilməjəcəqdür. Inkilablı mejdana atdıgi məsələləri və o cümlədən müstərəq mukavələnamə məsələsini bir dəfəlik kyrtaçmak üçün mərqəzdə və jerlərdə butun həquməti (umyr və ixtiyarı) 3yralara verməq lazımdır. Numajəndə 3erzof deyir qı: «Zafatema» kəsdən pezin verməjir. «Zafatema» müəssəsə sahıbları, n əzumi planını həjata qecirir. Plan isə işçiləri parçalamakdan ibarətdür.**)

Axırda konferans, əməq komisarı, na muracətə avans həkki nda dekret verilməsini və işçilərə, əz işlərinə bazlıjarak, məsələnin əzumi həllini qəzələmələri təqflif edilməsini kəraraşdırıldılar. Jeri qələmizqən kejd edəlim qı, konferansı, n kərari, qagız üzərində kalmış və işçilər tə'tili davam etdirmişdilər.

3erzof tərəfindən müəssəsə sahıbları, n əzumi planı, həkki nda verilmiş rə'j əsaslı deyildi. Yzlaşma komisjası, n 9 avgust tarixli protokolyndən qərulur qı, birinci ittifak uzuv olan bəjuq sənajeçilər hərçənd «Zafatema» cəmijətinə daxil olan müəssəsə sahıbları, n işçilərə mustəkilən avans verməqə kuvvələri çatdılgını, tə'qid edirdilərsə də, laqin hamısı, onlara mali jardım qəstərməqə razı, olmuyıldır. Fəkat həmin jardım qəstərilməmişdir. Diqər tərəfdən «Zafatema» cəmijətinə daxil olan müəssəsələrdən çökyyn bəjuq sənajeçilərdən asılı oldykları, nəzərə alarsak, onlarla atdıgi addımların birinci ittifak bazçıları, tərəfindən əmr edilmiş oldyggy ajdılınaz.

Sentjabrın 17-də Nobel işçiləri tə'til etdilər. 18 sentjabr tarixli konferansı, n kərari, ilə tə'til jatırıldı, da, laqin mudaraçılık sijasətinin curujub qətdiqinə əsla subha ola bilməzdi.

Mudaraçuların idejaca qutlədən yzaklaşmıləz və elakəsiz oldykları, Kornilov işjanı, zamanında çox ajdılın zuhyra çılkıdı. Kornilovun çılkırı xəbəri çatdıkdə avgustyın 28-də sosyalist firkələr ilə birliqdə işçi və əsgər vəqilləri 3yrası, n icraiyyə komitəsi üzvlərinin tə'cili qızlı müzavərə belə bir kətnama çökartmışdır:

*) Inkilabçı demokratyanın numajəndə və rəhbəri, sosyalist firkələr və mərqəzi buronyň iqisər numajəndələrlərila təqmil olynmış işçi və əsgər

**) «Izvestija» N 132.

*) «Izvestija» N 116.

numajəndələri Zyraları icraijə komitəsidur. 2) Əksi inkilab ilə mubarəzə üçün icraijə Komitəsi əz arasından bir buro ajtılır. Məzqyr buro bütün hə'atiə ictimai təşqilatlar icraijə komitəsinə daxil olyr və həmin icraijə komitəsi bəz hequmat organı olyr».

Qəstərlən kət'namanın birinci maddəsi heç də iñinci maddəsinə mutabik qəlmajır. Çunqu Zyranın icraijə komitəsi inkilabçı demokratyanın rəhbəri isə, o halda əksi-inkilab ilə mubarəzəni byrzyazja numajəndələrinin də istiraq etdiqi ictimai təşqilatlar icraijə komitəsinə tapşırmağa heç bir əsas jok idi. By kərarın məntiki mə'naslılığı ilə barabar ejni zamanda bir dərəcəjə kədər sijasi mə'naslı vardyr. Menzəviq, es-er ittifakı mudaraçılık xəttinə sadik kaldi. O, byrzyazjasız inkilabi, agluna belə qətirə bilməjirdi, hətta byrzyazjanın əksi-inkilabçıları karzı, mubarəzəni belə haman byrzyazjanın istiraqı, olmadan aparmagı təsəvvür edə bilməjirdi. Kərardadın birinci maddəsi isə iñilərin nəzəri-dikkətinə əsas məsələdən jañlınlırinak üçün deklarasja qibi bir əej idı.

Hətta Bağı byrzyazjası, açıkdan-açıga iñçi silnili, və butun demokratiq təşqilatlar əlejhinə mubarəzə aparması, belə əksi-inkilab ilə mubarəzə üçün jaradılmış olan Hərbi Inkilab Komitəsinin, menzəviq və es-erlər tərəfindən jenə haman byrzyazjanın da numajəndələri istiraq edən ictimai təşqilatlar icraijə komitəsinin rəhbərliqinə verilməsinə mane olamadı. By kərardadın xianət dərəcə mə'naslılığı, qoz kabığında idi. Ona qərə Zira, 30 sentjabr tarixli iclasında bəs bir kət'nama kabyl etdi:

«Cari hadisələr məsələsini muzaqərə edərəq, iñçi və əsər vəqilləri Zyrası, əksi-inkilab ilə kat'i mubarəzə aparan butun hequmat idarələrinə jardı, məqəstərəcaqını bildirir. Ejni zamanda qəstərir qı, həmin mubarəzə istər daxili, istarsa xarici sijasatda byrzyazja ilə ələkənin qasilmasına bəs ola biləcək tədbirlərdən çəqinməməlidur. Zira lazımlı qərir qı, umum Rysja Mərqaçı icraijə Komitəsi muracəətlə səlahiyyətdər inkilabçı, hequmat jaradılmış məsələsinin kat'i syratda həlli üçün birinci imqandan istifadə edərəq, iñçi, əsər və qəntli vəqilləri Zyraları, həmçinin sosialist firkələrinin istiraqı ilə inkilabçı organlar kyryltığı, çağırması, təqəfif edilsin. Əksi-inkilab ilə mubarəzə edən jerli organa qəlinəcə, Zyraların fiqrinə, icraijə Komitəsi tərəfindən jaradılmış buro, əksi-inkilab ilə mubarəzə məsələlərində mustəkil olaraq ictimai təşqilatlar icraijə komitəsinən asılı, olmajan, iñçi və əsər vəqilləri Zyrası, organı qibi iz aparmalıdyr.»*)

Es-erlərin bejuq bir hissəsi ilə bolzəviqlərin səsi ilə kəbyl edilmiş olan by kət'nama icraijə komitəsinə təsvizə saldı. Ona qərə də icraijə komitəsi tə'cili bir iclasında iste'fa verməqəj kərərlərdə. Həmçinin əksi-inkilab ilə mubarəzə burosuya iste'fa verdi.

Fekət is bynynla bitmədi. Sentjabrı, birində Zyranın kapalı icasi, vake' olaraq, 30 avgust kət'namasından dolayı icraijə komitəsinin

iste'fası, məsələsi muzaqərə edilir. Məzqyr kapalı, iclas nəticəsində Zira kəbəy! etmiş oldygı kət'namadan vaz qecərəq icraijə komitəsinə bəjani-e'timad edir.

Bağı, Zyrasının organı Zyranın haman kapalı, iclası, həkkında bir kədər müfəssəl mə'lymat verməqəj mürəqəbədən qərməməzdi. Ancak «Baqınsqi Raboçı» gəzətəsində iclas belə təsvir edilmişdi:

«Bağı, iñçi və əsər vəqilləri Zyrası, hejrət-amız dərəcə hakir bir mənzərə təqəfil edir... By iclasda olmajan və o rysvalıkları qerməjən joldaşlar bəxtəvərdurlar. Zyranın irticə ryhly rəhbərləri iñçi və əsərləri azacı, qələşinə razı ola bilməjirdilər. Əzləri azlıkdə kəldikləri, haldə, Zira əqsəriyətinin iradasına tacavuz etdilər. Onlar iste'faja çıkmakla hədələjərəq və qəsəqin sijasi vəzijətdən istifadə edərəq Zyranı qecən kət'namasını, qəri qetürməqə və iqi qun kabak yzyn muzaqərədən əqsəriyət tərəfindən tam idraqla rədd edilmiş olan kət'namanın ləhina ses verməqə məcbur etdilər.»*)

Inkilabın ilq qunlarda seçilmiş olan Zira çoxdan Bağı proletariyatının fiqrini ifadə etməjirdi. Hələ by da azdlı. Vəqillərin çoxı o jan by jana dağılmışdır. Ona qərə Zyranın, deməq olyr qı, butun iclasları az mikdarlı numajəndələrin istiraqı ilə qedirdi. Kapalı iclasın kərəri, Zyranın İsləməqdən aciz oldygyny isbat etdi, ona qərə bolzəviqlər qərdulər qı, Zyranın jenidən seçilməsi ygrynda kampaniya aparmak vakti, çatmışdır.

Bağı, bolzəviq təşqilatı, konferansı, hələ avgystyn 31-nə tə'qidə qəstərməzdi qı, hərbi-inkilab komitəsi, əksi-inkilab ilə mubarəzə məsələlərində ictimai təşqilatlar icraijə komitəsindən asılı, olmajarak, iñçi və əsər vəqilləri Zyrası, organı, qibi işləməlidür. Həmçinin iñçilərdən klzll gvardiya jaratmak luzyamy həkkində bir kərardad kəbyl edilmişdi. Ejni zamanda konferans Zira fraksiyasına tapşırılmışdır, qı, Zyranın jenidən seçilməsi həkkində Zira tərəfindən kərər çıxarılmışdır. Bolzəviq təşqilatı, komitəsinin 3 sentjabr tarixli iclasında; Zyranın jenidən seçilməsi jolynda dajirələrdə qəniş təbligat aparmaga başlanıması, kərərlərdən qəlinəcə, əksi-inkilab ilə mubarəzə barəsində komitə; internasionalçı sosjal-revoljüssionerlər və hərbi təşqilat numajəndələri ilə birliqdə həkki mubarəzə aləti olacak bir ərqani-hərb jaratmaga kərər vermişdi. Dajirə syraları, təşqilatları, numajəndələrinə; zyraların fəaliyyətini artırarak, qutlər üzərində onları nu-fyzyny qutla arasındə qənişləndirmələri tapşırılmışdır. Ejni zamanda Bağı, Zyrası, janlındaqı, hərbi təşqilatın qənişləndirilməsi və məhəqəmləndirilməsi kərara alınmışdır.

Menzəviq—es-er ittifakı byrzyazja ilə mudara fiqirlərini müdafiədə davam edirdi. Hətta Kornilovyn çıxıçı və kadetlərin by çıxıçda istiraq, də Bağı, müdafiəçilərini ytandırmadı. Bağı, zərajiti icərisində

*) «Baqınsqi Raboçı № 48».

by qibi fiqrin mudaſəesi üçün heç bir əsas yok idi. Ona qərə «İzvestija» da çalısan muhərrirlər tarixi misallar qətirməqə kaçırdılar.

«İzvestija» belə nəsihət verirdi:

«Ba'zi vakt olyr qı, höqumət bəzənə, haqim səniflər deñil, iktisadi və sijsi cihətdən qifajət kədər möhəqəmləşməmənia olan səniflər qeycirlər. Belə olan sıyrtda onlar höqumət bəzəndə dyrdykları, halda, javaz-javaz əzələrini abşırdañ salırlar və onlarıñ faaliyyətlərinin butun səmərələrindən haqim səniflər, istifadə edirlər. 1848-nçi ildə Fransada da inkilab belə-qedirdi. Indi hənsi, fajdalıdyr—1789-ncı ilni, joksa 1848-nçi il? Zubhəsiz hamı, razı olar qı, 18-nçi əsrin axırındaqı inkilab inqizafı, möhəqym sənif üçün son dərəcəda daha alverişli və fajdalıdyr*»).

By hədjanlar isbat etməli idi qı, kadetlər əzlərini rusvaj etmişlər-sə də, laqın koalisja idejası heç də byndan mutəzərrir olmazı. Höqu-matiñ Zyrələrə qəcməsi ancak işçi sənifini, rusvaj edər və jałnuz byrzyazja mənəfəat olardı. Ona qərə də menzəviqlər və es-erlər, höqu-mati işçi sənifini, rusvaj edər və təzəbbus etməjib «jetismiz» sənif, ja'nı byrzyazja, əlində saklamagi, daha jaxxı hesab edirlər.

Baqlı menzəviq və es-erləri; işçi və əsqər vəqilləri Zyrələndə jeritdiqləri xəttin əsasını belə qəstərirdilər.

By «rəhbər»lərin bədbaxlığı, byrada idi qı, onlar çoxdan işçi qutlərindən yzaklaşmırlılar. Baqlı proletarjati, bony məzqyr devrin bir çok iclas və mitinglərində isbat etmişdir.

Nobel kardaşları, zirqətinin Mərqəzi Komisjalar Zyrəsi, 5,000 işçi adından; avgystyn 30-nda Zyrə tərəfindən çıkarılım, və kəbyl edilmiş kat'namaja tərəfdar oldykları, və jardım edəcəqini bildirmiñdi.

Nobel zirqətinin dulqərlıq əbəsi cari vəzijət məsələsini muzaqərə etdiqdən sonra, Zyrələn 30 avgyst tarixli kat'namasına tamamilə əriq oldygyny bəjan etmişdi.

Nobel zirqəti inzəat əbəsinin butun işçi və ystaları, bir səslə işçi vəqilləri Zyrələni, jenidən seçməqə kərar vermişdi.

Nobel zirqətinin bory—zalonqə e'malatxanası, və bory ambarı; əqsisi-inkilab kuvvələrinin çıxı, ilə əlakədar olaraq vucyda qəlməsi vəzijəti muzaqərə etdiqdən sonra «başka bir çarə tapmajarak bir səslə avgystyn 30-nda işçi və əsqər vəqilləri Zyrələndə iclasında kəbyl olynmış kat'namaja əriq olmaga» kərar vermişdi.

Nobel zirqətinin 6-nçi, mə'dəni son hadisələr məsələsini muzaqərə edərəq höqu-matiñ işçi-qəntli və əsqər vəqilləri Zyrələna qəcməsi həkkında kat'nama çıkarılıdı. Çünqu onlar jałnuz Zyrəni, hurrijət məhafəzəcisi hesab edirlər.

Es-erlər tərəfinən Bibi-Hejbətdə çağırılım, olan işçi mitingi belə bir kat'nama çıkarılıdı:

«Biz tamamılı muvakkət höqumətə jardım edəcəq, və hər cur əqsisi-inkilab çıxı, əlejhina—by çıxı hər qəsdən həz verir-versin mubarəzə

aparacağız. Zyrələn 30 avgystda çıkarılım oldygy kat'namaja biz də istiraq ediriz. Byrada məhallində dəxi işçi və əsqər vəqilləri Zyrələndə məhəqəm bir demokratik höqumət olmasın, və həmçinin Zyrələrin ən jakın bir zamanda jenidən seçilməsini tələb ediriz.»*)

Fəkət bütün Baqlı proletarjatının səsi menzəviqləri kane' etməq üçün qifajət etmədi. İşçi iclasları, tərəfindən kəbyl edilmiş kət'namalar menzəviqlərə subyt etdi qı, Zyrələrin emru-qunu qəcmiñdür. Menzəviq və es-erlərin höqumfərməlik etdiqi Zyrəja kərə, qutlərən e'timadı, zili, və mə'dən-zavod işçiləri tərəfindən Zyrələn mudarəçilik sijasəti əlejhinə protestolar jagdırılmışını, həmin jalançı rəhbərlər umymijjətlə Zyrə sisteminin ifası, subty qıbi baza duzmusdular. 129 numrəli «İzvestija» gəzetəsinin bas məkaləsində menzəviq təqətilatı, rəhbərlərindən birisi, ozu üçün pəq əlamətini bir hadisə olmak üzrə, qutlərə tərəfindən Zyrələrin jenidən seçilməsi tələb olyndygyny kedjədərin mə'nalı, bir syratdə xəbər verir qı:

«Bizcə Zyrələrin zəifliqi; javaz-javaz demokratiani, oz ətrafi, na top-lajan bir təqətilat olmakdan duzməsindəndür. İnkilabın birinci devrində, demokratija dağınık və olğun olan zaman, Zyrələr dağınık kuvvələri toplayırdı, və bilaixtir ahali, nənə bir çox təbəkələrinin dilaq və arzularını, aqs etdirirdilər...»

Qət-qədə dymən dağıldı, kca zyror dəxi dal-ba-dal vəzijətlərindən azad olyndylar. «Bynyn mə'nası elə olmalı idi qı, həddizatında Zyrələrin dəha heç bir vəzifəsi kalmamışdı, və onyn jaşamaga ixtiyarı, məsəlesi umymijjətlə syal əlaməti ilə kejd edilə bilir». Qərunur by məkaləni jazan Baqlıda tanınan mənzəviq Ajollodyr. O; zyrələn 6 sentjabr tarixli iclasında deməq olyr ləfzən ejni fiqri bəjan etmiş və demisdi:

«Zyrələrin zəifliqinə qəlinçə, həmin zəifliq, başlıca olaraq, zyrələnin rolynin dəjişməsindən irali qılır. Inkilabın əvvəllərində bizdə heç bir sijsi firkə, heç bir həmşərlər ittifakı, və təqətilat jok idi. Zyrə bynlərin hamısı, əvəz edirdi. Inkilab inqizaf etdiqə mustəkil təqətilatlar sijsi firkələr, ittifaklar və sajirə vucyda qəlməqə başladı. Zyrə dəha vahid təqətilat olmakdan duudu və əvvəlcə təq onyu ətrafi, na toplanmış olan kuvvələr dağılmaga başladılar.»**)

Fəkət by dəlil jałnuz menzəviqlərin viedanını, saqıt edə bilərdi. Laqın, hətta menzəviqlər də qutlərən təqidli tələblərinə lakejd kalınagın münqün olmuşdur, anladılar və Zyrə nihajət jenidən seçilməsi hakkında, təqlifi kəbyl etdi. Gəribədir qı, Zyrələndə xarici təbəkələri ja'nı neçə min iranlı işçinin seçqı hukykyndan məhrym edilməsi məsələsi kaldi, rılmışdı. Mubadəlji-sfqardan sonra kərar verilmişdi qı, xarici təbəkələri seçqıda istiraq edə bilər, amma vəqil seçilə biləməzler.

*) Kat'namaların hamısı, «İzvestija»nın 128-nçi numrəsində çap edilmişdi.

**) «İzvestija» № 130

Hələ 30 avgust tarixli iclasında menzəviq təəqilatı, rəhbərlərindən birisi Kornilovyn çəkicili həkkündə məryəzə verərəqən belə bir «dərin mə'nali» fırıq bəjan etmişdi:

«Ağulları, maşgıl edən ahvali-ryhijjəni bir neçə qələmə ilə ifadə etməq olar. Hamı, inkilabdan mumqun olan kədər çox huky whole mak istəjir, amma heç qəs ez vazifəsinin ifası, həkkündə fırıq etməjir. Demokratija by xusysda vəzifənin tələb etdiyi kədər yea olmadı». Natikin fırınca, Kornilov çəkicili demokratyanın heç bir sejə jaramadı, ləndən va Petrograd işçi va əsərərənin mumqun olan kədər çox huky altıb heç is qərməməqə çələməsindən iləri qəlmis imis. Muvəffakijjət kazandı, kəndən sonra, demokratja qutla və hamidən avval işçi va əsərərə inkilabi, məhəqəmləsdirməq üçün heç bir is qərmədilər... Inkilab hərəqəti, hər jerdə parçalandı, dağlıdı, hamı maddi fejzər zəbti joly ilə qətdi və hər jerdə inkilab rəhbərlərinin qutlərindən ajrıldı, yzaklaşdırıldı, qorulur. *)

By nitkin e'tinasiylək ryhy və inkilaba karşılık bəhtan və iftiraları, təq bir jykarlıda ziqr olynan natikin fırıq dejildi. Menzəviqlər qyja proletarlarla mudaraçılık əlejhinə çəkicilişlərin intikamını, alırdılar. Ona qərə də istər mətbyatda, istərsə çəkicilişləndə menzəviq—es-erlər itti-fakı, rəhbərləri işçiləri, isjan edən bir qutla qibi kələmə verirdilər. Rəsmi zyra gəzetəsinin 8 sentjabr tarixli numrəsində belə bir məsələ müzəqərə edildi: sollaşma hərəqəti varmıdır? «Baqlı Zyrasında yea səslə dejirlər qı, qutla sollaşmazdır və bolzəviqlərin təqlifləri son dərəcə husni-rəgbətlə karşılınlı. Qyja inkilabçı demokratja ahvali-ryhijjəsinin sollaşlığı, qoz kabagında qibidur». Fəkət məzqyr məkalənin sahəbli by nokteji-nəzərə zəriq olmaları, onun zənnincə «inkilab nəzənuma edir, laqın idraqsız arzılları, idraqlı, bir syrətdə bəjan edənlər çox sejələri baza duzmajırlar... Qutla, Kornilov macərasından sonra nəcati ifrat inkilabçı, həqumətdə arajır və mevhym Nəzarətdən mə'cuz qozlojir. İjyıl və avgyst, sentjabr qunlərindəqi irticai psixolozi astarı, (iç uzu) birdur. O zaman da, imdi də əvəm korkaklık və zəzki, nığı, burzə çəkicili. O adamlar həquməfəmalı, edirlər qı, Zan-Zak Ryssony dedji qibi azad (hurr) olmaga izin diləjir və ona qərə də azadlıq, (hurrijətə) lajik dejildurlər».

By syrotla menzəviqlərin korkaklığını, ifza edən və əqsisi-inkilaba karşılık tədbirlər tələb edən işçi si.miflərin menzəviq—es-er rəhbərləri «korkak əvəm və azadlıq lajik olmajan» e'lən edirdilər. Daha ajdılın olmak üçün Baqlı Zyrasının rəsmi gəzətəsi biny da ilava edir

«İdejaltı, bolzəvism də, menzəvism də, hər sej də, syda kənd əriyən qibi by qutla əriyir. By; canlı, nə varsa tamamilə ydan və qəzəl, saf inkilabi ehtirasçıqları ilə bəzənən bir bataklıkdır. Kabakda sağlamam olmadı, qibi indi sollaşmak da jokdyr».

Umum Rysja və Baqlı həjati, nə faktları, bolzəviq—es-erlər itti-fakı, çok təsviə salırdı. Petrograd işçi və əsərərə vəqilləri Zyrasında

*) «Baqlı», № 195.

da bolzəviqlərin gələbəsi xəbəri hətta «Izvestija» muhərrirlərini belə düşünməqə məcbür etdi, inkilab tarixində jeni səhifə başlandı, qı, e'tiraf etməq lazımlı qəldi. Haqimijjətin işçi-qəntli qutlələr əlinə qəcməsi vakti, nən jakınladaşı, ləndə, istər-istəməz izhar etməq lazımlı qəldi. Laqın menzəviqlər və es-erlər ozlərinin inandırıcıları, qı, həqumətin işçi-qəntli əlinə qəcməsi inkilabın axıltılın başlanması, olacakdır. Inkilab karası, nən jeni kyrylyza «bir nev' huky təsdiqnaması» verən bir çok dekretlər qibi «xidmət»lərinin sajarak, onlar Kornilova çalınlıq gələbəni də ozlərinə isnad verirdilər. Fəkət busbutun ynydyrdılar qı, haman gələbə; Baqlı mudaraçılıkları, nən «canlı, nə varsa, tamamilə ydan bataklık» adlandırdıkları, proletarjatın səj və himməti sajəsində çalınlı, qəldi. By gələbəni haman qəniş qutlələr çalmışdır, qı, «Izvestija» muhərrirlərinin dediqinə qərə, onları, arasında «butun xuljaçlar əfsanəciilər və anarxistləri qəçən ahvali-ryhijjə jetisir».

Əlbəttə, by qibi alçak fırırlar heç qəsi aldada bilməzdi. Mudaraçılık, nən iflas etdiyi, proletarjatın ondan uz dəndərdi həmija qifajət kədər ajdılın idi. Menzəviq es-er muhərrirlərə jazdı, qəsqin cavabında «Baqınsqi Raboci» «ez mudaraçılık sijasətini mudafə etməq üçün ony qutlənin anlaşa bilməjəcəqi kədər agıllı, çatın murəqqəb bir sijasət» adlandıra, Zyrasın rəhbərlərinin xətti hərəqətini təsvir, məkaləsini by sözlərə kyrtarıltı:

«Jok, vətəndaşlar, ozunu və ozqələri aldatımdan siza bir çarə hasil olmaz. Daha sizin məhnəiniz okynnıyyadır. Mudaraçılık bajragını, kajatırı, nən da, mart ayında bizim janımlıza haradan qəlmədindən, oraja kajıdın, işçiləri barındırmak və birləşdirməq istədiğiniz unsurların janına ozunuz qədiniz... Kəhr olsyn mudaraçılık sijasəti, jasasın əqsisi-inkilabçı, byrzyazja əlejhinə mubarəzə. Qyunun ziari, belə, Baqlı işçilərinin iradəsi də bydyr».

Demokratiq müzavərəjə zyra və icraijjə komitəsi tərəfindən 5 nümayəndədən 2-nin bolzəviq və iqisiniñ internasionalçı, es-erlərdən seçilmiş oldygyny kejd etməq oldykə maraklıdır. By seçiqi proletarjatın heç bir sejə jaramadı, ləndə, iddia edən menzəviqlərin fırınqə karşılık, proletarjat, tərəfindən ən kijmətli bələq bir cavab idi.

Petrogradda və Rysjanın sajir mərqəzlərində vake olan hadisələr Baqlı proletarjat, üçün to'sırsız kalmamışdır. Xusysən Baqlı, nən ez həlt, və Baqlı, da si.mif mubarəzəsinin qəsqinləzəməsi mudaraçılık sijasətinin zərər oldygyny işçi si.mif, na dəfələrlə isbat etmişdi.

Hələ Skobelev Baqlı, da konak olan zaman, avgyst aji, nən əvvəllərində, yzlaşma komisjası, iclaslarında sosyalist mazirin: mə'dən-zavod komisjaları, nən huky məsələsində, jə'nı Baqlı, işçilərinin əsas tələblərindən birisində, müəssəsə salıbları, nən nokteji-nəzərinə qəcidiyi aşqar oldy. Skobelev tam məntik üzrə is qərurdur. Onun zənnincə inkilab byrzyazjanı, kyrylyzynyn məhəqəmləzəməsinə dogry aparıltır. O; bojuq byrzyazjanı, həkiki tərəkkipərvər kuvva hesab edir, ona qərə də tam səmimiyyətlə, bələqə açıldan açıq, bojuq kapitali, nən mənafəini müdafiə etdirdi.

Müstərəq mukavələnəma muzaqərələri Bağı proletarjatından yzaklara, Petrogrda qoçuruldu və hərçənd mukavələnəma bağlanmadı, sa da, laqın əməq nəzarəti, işçi və xidmətçilərin kəbəl və xaric edilməsi üçün müəssəsə sahiblərinə müstəsna ixtijar verən tə'mimnamə nəzərinə lüzüm qərdi. By tə'mimnamə işçi qutlərinin səbr qasasınlı doldyrdı və onun əlejhinə, deməq olar, protesto etməjən bir zavod, bir mə'dən kalmadı. Misal üçün bir neçəsinə byrada kejd edəlim.

«Neft» sırqəti işçi və xidmətçilərinin umumi iclası, əməq naziri Skobelevin işçi kəbəl və xaric etməq ixtiyarınlı müəssəsə sahiblərinə verən son kərarlı məsələsini muzaqərə edərəq, belə bir kət'nama kəbəl edir:

«Biz işçi və xidmətçilər əməq nazirinin işçiləri an ibtidai hukykdən məhərəm edən və işçi hərəqətinən qədunu kuran irticəç, kərariñdan son dərəcə narazılığdır. Əməq naziri «sosyalist» Skobelev nazir sandalijasiñ, işgal etdiqdən sonra, işçilərin hukyk futyhatını, məhəqəmləşdirməq əvəzində, onların allarını baglaçır və işçi sənəfiñin an gəddar duzmənini karşı, son mubarəzə vasitəsinə alındıñ alır. Ona qəra butun ryhymzla by qibi kərara protesto bəjanı ilə bila-ta'xir lagvini tələb ediriz»*).

«Lijanozof sırqəti işçiləri an kəti bir syratdə əməq nəzarətinin binəquzarlıqlı əlejhinə protesto edir və zavod komitələrinə verilmiş hukyky alda olan hər vasita ilə müdafə edəcəqlərdür»**).

Xusysən 5 işçinin iədən çəkariñması, munasəbəti ilə çagırılmış olan Syraxanlı işçiləri mitinginin kət'naması, zajanı—dikkətdür:

«Jerli höqumətə bəjan edilsin qı, işçilər jahıñız toplaşmak, danışmak və kət'nama jazmagı dejil, onları, müdafə etməj də bacarırlar. Ona qəra nihayət işçilərin çəkariñması, mukabilinə protestolarını icraijə komitəsi və əməq komisarına by syratdə xatırlatmak üçün sabah sentjabrın 7-ndə Syraxanlı dajirəsinin tə'til etməsini karar veririz».

Jykarlıda misal qətirdijimiz kət'namaların əhəmiyyəti; umum Rysja menzəvizimi sutynlarından birisinin əlejhinə cevirlmiş olmasındadır. Komisjaların hukyky məsəlesi Bağı işçilərinə subyt etdi qı, onlarıñ mubarəzəsi təq Bağı zəhəri ilə məhdyyd kalmır və umyimijətlə mudaraçılıkdan xilas olmak lazımdır.

Işçilər mə'dən-zavod dajirələrinin zəhərə bitiñdirilməsi tələbərini də bynca inadla müdafə edə bildilər. İşçilərin tələbi üzrə xusysı Zakafkasja komitəsi məsələ ilə jerində tanıñz olmak üçün bir komisja qəndərdi. Əlbəttə, çox vakt tələb olyndygypnən komisja məsələni ejrənə bilmədi, laqın qeniz qutlələrin əhvali-ryhijisi ilə tanıñz oldy və dajirələrin bitiñdirilməsi hakkında bir kət'nama çəkardı. Komisja, əz kət'namasına dəlil olmak üzrə məzqyr dajirələrin təsərrufat və iktisadiyyat cihətindən zəhər ilə ajrlılmaz bir syratdə sıķı, mərbüt oldygyny qəstərməzdi. Zəhər butun mə'dən dajirələrinin iktisadi həjati, üçün bir təsərrufat əsası və təzqil edici mərqəzdür. By ala-

mətlərin mevcyd olması, qəstərir qı, Bağı icraijə komitəsinin xahiñinə əməl edilməlidir.

Bütün millətlərin byrzyazjası, mə'dən dajirələrinin zəhərə bitiñdirilməsi əlejhində silahlandı. Byrzyazjamıñ ən gərgəmli numajəndələri həftələrlə Tiflisde qecirərəq ez tələblərini müdafə edirdilər. Zubhəsiz, xusysı Zakafkasja komitəsinin bütün husni-təvəccuhu də byrzyazja numajəndələri tərəfində idi, laqın işçilərin sıķıntıslı altunda xusysı Zakafkasja komitəsi canlıñı diziñə dytarak 7 sentjabr tarixli iclasında belə bir kərər verməqə məcbür oldy:

«Mə'dən dajirələri ilə birliqdə umumi bir zəhər idarəsi vahidi təzqil etməq məksədi ilə mə'dən-zavod dajirəsi zəhərə bitiñdirilsin. Bila-ta'xir Baqlıda indiqi huddy daxiliñde Dyma seçqisi ta'jin edilsin və jeni bitiñdirilən mə'dən-zavod dajirə və qantlırdır sijahı, tərtibinə baslanıñ və seçqisi icrası, həkkində müvəkkəti kanyonnamada qəstərilən muddətin tamamında məzqyr dajirədə iləvə olaraq zəhər vəqilləri seçilsin. Oradan seçiləcəq vəqillərin mikdarı, bitiñdirilən dajirənin əhalisiñiñ mikdarına müvafik olaraq ta'jin ediləcəqdür».

Karşılarda məclisi-muəssəsan seçqiləri dyrdygypnən və demokratiq təzqilatlar işləməqə kabil olmadıklarından, by kərərən əməli əhamiyyəti jok idi. Laqın əsas e'tibarı, ilə məsələ işçi qutləsinin tələbinə müvafik bir syratdə həll edildi.

Ərzak pozgynlygy qundən-quna dərinləşirdi. Ona qəra işçi qutləri javaz-javaz baza dusurdular qı, məsələ jalıñız Baqlıda ərzak idarələri təzqilatıñ noksası, ilə bitməz, pozgynlyk və bəhrənlən səbəbi haqim firkələrin umumi sijasi xətti-hərəqətindədir. Bağı, həjati, ancak umumi vəzijətin bir numynəsi idi. Pajların mikdarı əqsil-məqdə və çəraq duqanları kabığında nevbəjə dyranlarıñ saçı, qundən-quna artmakda oldygypnə halda, ərzak komitəsi binaquzarlıklar verərəq atlara taxiñ (çərəq) verməqi kədəgən edirdi. Byrası, zəhərde məhəqəm höqumət olmadıqlıñdan ərzak təzqilatlarıñ aciz kallıklarıñı qəstərir. Fəkət by həkikətlər umymijətlə mevcyd sijasi sistemin ifasıñı, təsvir edirdi.

By barədə 3,000 adamın istiraqı ilə Sabıncıda vake olmuyz bir mitingin kət'naması, zajanı-dikkətdür. Kət'namada əz-cumla belə dejiñirdi:

«Biz e'tiraf ediriz qı, ərzak idarələrinə karşı, qutlənin narazılığ; ictimai təzqilatlar icraijə komitəsi və işçi vəqilləri əyrasılıñ byrzyazja unsurları ilə mudaraçılık sijasati və fəaliyyətsizliqinə qəra, qutlənin onlara inanmamasından dogyr. Ona qəra, qutlələrin əz əyralarına inanıb e'tibar etmələri və onyx rəhbərliyi altında mutəəzziqil işləmələri üçün işçi vəqilləri əyrasılı, jenidən seçməq lazımdır».

Baqlıda inkilabın inqizafında kəti rol ojnajan məsələ isə müzərəq mukavələnəma ygrynda aparılan mubarəzə idi.

* «Baqınski Raboci» № 47.

**) Jena orada.

Avgystyn axırlarında Mandelstam Petrograddan kajıtdı. Mandelstam müstərəq mukavələnəmə muzaqəratı, üçün Skobelev tərəfindən Petrograda çağırılmış olan Bağı işçiləri numajəndəsi idi. Mandelstam Petrograddan xəbər qətirdi ki, sabit neft kijmətinin artırlımaslı hakında neft sənaje'çilərinin tə'minat tələbinə əməl edilmişdir. Neftin kijməti 60 kəpiqdən artırlıb 96 kəpiq edilmişdi. By syratla müstərəq mukavələnəmə xarclarını ədənməsi üçün sənaje'çilərə neftin hər ptynda 36 kəpiq verilmişdi, həm də by artırmama jılız qələcəqdə istehsal ediləcəq neftə deñil, hətta bəjuq sənaje'çilərin əlinde mevcyd olan çöklə ehtijatına da zamil idi. Çöklə neft ehtijatı oldygı, heç olmasa Skobelev və ticarət-sənaje naziri zəxsində, Müvəkkət Həqumətə qəzəlcəsinə mə'lym idi. Dogrydyr, işçilər neft kijmətlərinin bahalandırlıması əlejhinə kat'i syratda protesto edir və çox dogry olaraq neft kijmətinin bahalandırlımasının bir daha jasajız bahalıqını artırmaqna bəis olacaqını, qəstərirdilər. Laqın nə olyrsa, olsyn kanyın artıq verilmişdi və sənaje'çilər işçilərə hələ müəjjən heç bir əej verməmiş oldygı halda, həqumət onlara çok bəjuq əejlər vermişdi. Fəkət bynynla barabar sənaje'çilər müstərəq mukavələnəmə əlejhinə mubarəzəni davam etdirirdilər.

Bəjuq sənaje'çilər əməq hakkını artırlıması, məsələsində müxtəsərə quzəstə razı, olyrdylar. Byrası, qəstərir ki, onlar təqcə əzələrinin bilavasitə mənafəini müdafiə etməqlə qifajətlənməjərəq umymijjətə inkilab əlejhinə mutəzəqqıl mubarəzə aparmakdan bojyn kərməzdilər. Jykarlıda qəstərildiqi qiblə müstərəq mukavələnəmənin məsəlesi (məksədi) vahid əməq hakkı sistemi jaratmak, cur-bə-cur təbəkələr və dərəcələr sistemini ləgv etməq və işçiləri mudirijətin qejfi-majəzasından asılı, olmakdan kyrtarmak idi. Sənaje'çilər bazıca olaraq by əsas prinsipin əlejhinə zor verirdilər. Onlar var kuvvaləri ilə ajrlı-ajrlı işçi grypları ilə ajrlıca mukavələnamalar baglamaga çalıslırdılar. By məksədə çatmak üçün birinci ittifak numajəndələri məzqyr ittifaka daxil olan firmalar adından müstərəq mukavələnəmə zərtlərini ba'zi dəjiziqliqlərlə kəbyla razı, oldyklarını bildirdilər. Ejni zamanda sajir gryplara mənsyb sənaje'çilər ja müstərəq mukavələnəmma baglamakdan bilmərrə imtina edir, ja da kəbyly mumqun olmajan təqliflər edirdilər. By hərəqətlərin umumi bir məksədə—Bağı proletariatını birləşdirən mukavələnəməni kürmkə məksədinə xidmət etdiqini zənn etməq olyr.

Zyra Komisjasını lajihəsinə qərə, işçilərin maaş, artırlıldıka juqsəq ixtisaslıları artırlı fajiz nisbatı ilə aqsılməli idi. Umumi prinsip əhəmijjətindən bəzək, Bağı əzərajiti içərisində by maddənin daha bəjuq əhəmijjəti var idi. Kara (ixtisassız) işçilərin ən çöky məsələn və bir az da ermənilərdən ibarət idi. Rys işçilərin isə çöky yusta və ixtisaslı işçi idi. By syratla əməq hakkını bir dərəcəjə kədər

barabarlaşdırılması, cur-bə-cur millətlərə mənsyb işçilərin jakınlaması üçün zəminə hazırlamalı idi.

Bağı neft sənaje'çiləri adətə işçilər əlejhinə mubarəzədə müstərəq mukavələnəmənin rəf' etməli oldygı daglınlıklardan tez-tez istifadə edirdilər. Ona qərərys işçiləri ja da heç olmazsa onları jykarlı təbəkəsinə karşı provokasiya jarada bilməq üçün sənaje'çilər bütün işçilərin maaşını barabar mikdar fajiz artırırmak prinsipini müdafiə edirdilər.

Sənaje'çilər ez təqliflərini bütün işçilərə pajlamak üçün ajrlıca bir qıtəbça əsərlində çap etdirmiştir. İşçi numajəndələri əlbəttə by təqlifləri kəbəl etmədilər və müəssəsə sahibləri, ilə muzaqərat sentjabırın ortasında qəsildi. Qutlələr; bəjələ əzərajit altında başqa çara qərməjərəq, tə'til e'lanı tələb etdirildilər. Fəkət menzəviq es-erlər ittifaku, pəq məntiki olaraq tə'tili ez əsas siyasi xəttləri üçün bir təhlüqə hesab etdirildilər. Sentjabırın 16-nda mə'dən-zavod komisjaları, konferansında mudaraçular muzaqərənin davam etdirilməsi hakkinda bir kat'nama çi kartdırırmaga müvəffək oldılar. Fəkət konferansın kərari işçiləri kane etmədi və bir azdan sonra daglınlıktə tə'tillər başlandı. O cümlədən Nobel sırqəti işçiləri də tə'til etdi. By hadisə ilə əlakədar olaraq sentjabırın 18-nda konferansın iqcinci iclası vake olyb belə bir kat'nama çi kardı:

1) Konferansın iclası, fasiləsiz e'lan edilsin.

2) Muzaqərat aparan komisja hər bir nəticə hakkinda konferansın məryza versin, muzaqərat vakti, birinci nevhədə by məsələlər yltimatym əsərlində kojylmalıdır: «Zafatema» cəmijjəti işçilərinin tələbinin bila-tə'xir kəbəly; ev qirajısı və yol qirajısı də daxil olmak üzrə komisja tərəfindən təqlif olynmış əməq hakkı mikdarını tamamilə kəbəly: əməq hakkı mikdarını asqər arvatlarına da zamil edilməsi və komisjanın kəbəl və təsdiqi məsəlesi.

3) By məsələnin hamisliqna qəçən konferans tərəfindən tə'jin olynmış məhlet muddətində kat'i syratda cavab verilməlidir.

4) Təqlif kəbəl etilmədiqi təkdirdə konferans; tə'til komitəsi e'lan edilir».

Jeri qələmişqən kejd edəlim ki, konferansın by iclasında Petrograd müzavərəsi hakkinda Zevinin (bolzeviq numajəndəsi) məryzəsi dinlənmiş və bolzeviqlər tərəfindən təqlif edilmiş bir kat'nama kəbəl olynmışdır. Kat'namada Müvəkkət Həqumət siyasetinin tam iflas etdiqini izharla by siyasetin davam etdirilməsi inkilabi, tam məglybijjətlə təhdid etdiqı qəstərilir və ona qərə də by tədbirlər təqjif olynyr:

1) Mudaraçlık siyasetinə xitam verilməsi və byrzyazja ilə əlakənin tamamilə qəsilməsi.

2) Butun həqumatın həkiki inkilabçı demokratija qəcməsi.

3) Muharəba edən və bitərəf devlətlərin bütün millətlərinə bilətə'xir umumi demokratik sulh təqlifi.

4) Jelarda aqsi-inkilab çukuları, alejhina mubarəzə üçün aktiv bir kuvvə olmak üzrə işçilərin bila-tə'xir şirkətəqlətləri, kontroly altında silahlandırlması.

5) Butun möhbəs boləviq və internasionalçıları, bila-tə'xir azad edilmələri.

6) Kornilov macarasi, alejhina kat'i və açıq mubarəzə aparılması, byrzaya aqsi-inkilabçıları (Miliyko夫, Gycko夫, Rodzjanko və sajirlorının) həbs edilməsi, aqsi-inkilabçı təşqilat və gəzətələrin kapadılmasi, rys inkilabına zərər vyrən müttəfik kapital acentlərinin Rysjadan surqun edilməsi.

7) Inkilab duamənları və xajinləri üçün baki saklanmakla barabar əşqərlər üçün olum cəzasını, ləgvi, komanda həjətinin bila-tə'xir təmizlənməsi».

Byndan ilavə kat'nama olğənin malijə və iktisadi həyatını, nizam və kajdaja salmak üçün mulqədar toprakları üzərində xususi mulqijətini ləgvini və toprak məsələsi məclisi-muəssəsan tərəfindən həll edilənə cən məzqyr toprakları qəntli komitələrinə verilməsini; devlet əhəmijəti olan bojuq sənaje və o cümlədən neft sənajeinin milliləşdirilməsini tevsiyə edirdi.

By kat'namanı, alejhinə ancak 7 adam səs vermişdi. By isə menzəviq-es-er rəhbərlərinin tamamilə zəzərlər, əldyklər, isbat edirdi. Onlar ancak iqi qundən sonra fiqirlərini topladılar və boləviqlərin bəjannamasını, tənkid etməqə başladılar. «Izvestija»nın menzəviq-es-er mühərrirləri soryzyrlar qı: «Müttəfik kapital acentlərinin Rysjadan surqun edilməsi nə deməqdur? By təqəlif Inqiltərə, Fransa, Amerika, Japoniya və Italija ilə siyasi munasabatı, qəsməq, onlara muharəba e'lan etməq deməqdur». Məkalənin axırdında müəllif malxulja ilə dejir qı:

«Ona qəra da konferans, boləviqlərin təqəlifini tamamilə kəbyl etməqə özunu fəna bir vəzijətdə byrakdı». Jel, gəzətənin nə üçün konferansın özündə mudaraçuların «boləviq bəjannaması» alejhina səs verməq kədər mərdanlıq qəstərə bilmədiqlərini iləvə etməməsi təəccubdur». Tə'til jakınlasılarından, Tə'til labud olmayıdy.

By tə'tilin bir çox səbəbləri var idi. Birinci səbəb müəssəsə sahiblərinin müstərəq mukavələnamə sərtlərini kəbylyndən imtina etmələri idi. Laqin işçi qutlərinin umumi əhvali-ryhijjəsi byrzayazjaja karət, dərin nəfrət və mudaraçılık səsəstindən çəqinmələri də byrada bojuq rol oynamışdı. Jykarlıda dejildiji qibi hələ Skobelevin qəlməsindən əvvəl işçilər tə'til e'lanı, və protesto numajisi təşqilini tələb edirdilər. Bağı proletarjati, bilavasitə əz iktisadi mənafəindən başqa, sənəfi hiss ilə kat'i vyryzma zamanı, jakınlasdıqları, da hiss edir və əz qucunu qəstərməqə çalıdırlı. Menzəviq və es-erlərin əlkənti, slıkluştırlı, numajisə bas dytmadı. Laqin bynynla barabar, toplanmış inkilab enerzisi ozu üçün bir əlkən joly tələb edirdi və müstərəq mukavələnamə məsələsində müəssəsə sahiblərinin inadı, həmin əlkən üçün səbəbdən zijadə bir vasita oldy.

Boləviqlər, heç olmasa onları, çoky, by halı, nəzərə alırı. Laqin bynynla barabr, deməq olyr qı, heç birisi tə'tilə həlinə çukmagə cur'ot etməjirdi. Bynyn da səbəbi by azagi, daqı, hadisə idi: bir dərəcəjə kədər korky var idi qı, tə'til müajjən syratda neft sənaje'çiləri üçün əlverişli olsyn; sənaje'çilər, işlərin dajandırılmamasından istifadə edərəq, neft kijmətlərinin daha artıq bahalandırılmamasına müvəffək olsynlar. Bağıda çox bojuq neft ehtiyatı var idi. Həzərəxan jolyny baglanmasına da az kalmı, əldi. Amma by məsələdə boləviqlərin ehtiyatqarlılığı, na ən umdə səbəb mə'dənlərdə cəbr və tacavuz icrası, təhlükəsi idi. Musəlman işçilər və erməni proletarjati, nəçəsəsi inkilabçı, şirkələrin nufuz və tə'sir dajırəsinə cəlb edilməmişlər. Milli munakəə hələ o zamanlar Bağı, zəhərində çox qeniz mejdan almamışdır, da, jenə də korky var idi. Əyranın mudaraçılık səsəstə qutlərinin ajrlımasında, yzaklaşmasında səbəb olmuydu. Çukla, rəhbərlik edə bilməq üçün qifajot kədər nufuz və səlahiyyəti olan bir təşqilat jok idi. Sonralar mə'lüm oldy qı, müstərəq mukavələnamə idejası, qutlər arasında o kədər mə'təbər imiz qı, butun Bağı proletarjati, birləşdirən bir kuvvə xidməti qərməzdi.

Sentjabrı, 21-ndə konferans özünü tə'til komitəsi e'lan etdi və əjn, 22-ndə, sentjabrı, 27-ndən başlajarak tə'til e'lanı, na kərər verildi.

Menzəviqlər və es-erlər qyja tə'tilə jardım edirdilər. Amma onları, tə'tilə karət, dərin bir mənfi əlakə bəslədiqləri subhəsiz idi. Tiflisdən qəlmis olan menzəviq rəhbəri Gegeçkorinin əlkən, byny hamdan jaxəz, isbat etdi. Hətta neft sənaje'çiləri iclasında belə Gegeçkoru tə'tili xəta hesab etdiqini, işçilərin tələbinin bəlgə də həddindən çox oldygyny və işçilərin inadı, dytdykda əkli-salime kylak asmak istəmədiqlərini bəjan etmişdi.

Tə'til muntəzəm və mutəzəqqil qəçdi. Oktjabrı, 2-ndə ibtidai mukavələnamə imzalandı. By mukavələnaməjə qəra, müəssəsə sahibləri, iqi həftə muddətində, kat'i mukavələnamə baglamagi, iltizam etmişdir.

Butun mətbuat Bağı proletarjati, nə gələbə çaldıq, tə'qid qəstarıldı. Bir dərəcəjə kədər by tə'qid dogry idi. Əvvəlcə bir çox maddələrin alejhina sənaje'çilər inadla mubarəzə aparırdılar; indi tə'til nəticəsində məzqyr maddələr kəbyl edildi. Tə'tilin əsil əhəmijətini isə Aljosa Caparidze «Baqinsqi Raboçi»nın 4 oktjabr tarixli numrəsindəki məkaləsində belə qəstərməzdi:

«İşçilər mudaraçılığa gələbə çalarak mubarəzə joly dytdılar. Tə'til qutlərinin mutəzəqqil və birləşə malik oldygyny isbat etdi. Çukla ərafəsində qərulməqdə olan kejdizliyden dolayı, byraslılıq bojuq əhəmijət var idi. Ən muhummu də bydyr qı, tə'til qunları; həqumatın işçi və qəntillərə qəcməsi ziari, nə mumqun və dogry oldygyny isbas etdilər».

Inkilabın birinci jarılmında Bağıda jykarlıda təsvir etdiqimiz sənif mubarəzəsi inqizafçılarının tarixi ilə Rysjanın bütün proletatar mərəqələrinən inkilab inqizafçılarının qədisi arasında əslində heç bir təfəvut yokdry.

Mudaraçılığının ifası, qutlənin mənəzəviq və es-erlərdən yzaklaşması, sənif mubarəzəsinin qəsqinləzməsi—hamisi, fevraldan oktjabra can inkilab tarixinin umumi halları idi. Ancak Rysjanın sajir sənajə mərqəzləri ilə Bağınlı fərki, umymijjətlə əhalisini hejətində və xusysən proletarjatının cur-bə-cur millətlərdən murəqəb olmasına iddi. Bağıda işçi səniflərin ən bəjuq hissəsi qanardan qəlmə unsurlarından: rys, iranlı və Kazan tatarlarından ibarət idi. By syratə iktisadi və mədəni cihətdən umymijjətlə qəridə kalmış olan Azərbajcan qəntərləri, deməq olyr qı, tamamilə zəhər nufuz və tə'siri dajirəsindən xusysən işçi qutlərinin nufuz və tə'sirindən xaricdə kalırdı.

Əlbəttə by hal Bağıda işçi hərəqəti, inqazafçıların bütün qədisiinə tə'sir edirdi. Sənif mubarəzəsinin umumi kanyonları əlbəttə Bağıda da hər jerdə oldygы qibi idi. Laqın jykarlıda ziqr olynan xusysijjətlər sajəsində proletarjatının mudaraçılık xuljasından azad olması, cərəjanlı çatınlaşdırıldı. Ona qərə, sentjabra jakın Bağı işçilərində mudaraçılık sijasatına karşılık daha husni-rəgbət kalmamışdı, da proletarjat qəsqin və muajjən syratda byrzayza ilə hər cur yzlaşma (mudara) nın alejhina rə'j vermişə də, laqın bynynla barabar təəccublu bir hadisə qəruruz—mənəzəviqlər ilə es-erlər, xusysən es-erlər səhnədən çəqilməjirler. Azəqida qərəcəqimiz vəchlə, işçi qutləsi ilə mənəzəviq—es-er ittifakınlı bir çox tokyəmları, na bəkmajarak istər jerli, istərsə umym Rysja mahiyyətli bir çox məsələlərdə, bolzəviqlər tərəfindən çıxarıllan tələb və ziarlara qutlənin jardım etməsinə bəkmajarak, Zəhər Dyması seçqiləri, məclisi-muəssəsan və jerli mərqəzi 3yra seçqisi es-er şirkətinin jasamaga kabil oldygyny qəstərdilər və bolzəviqlər bynynla hesablaşmaga vadar olyrdylər. Zahirdə təəccublu qərulen by halın səbəbi o idi qı, Bağı işçiləri mudaraçılıkdan asanlıklı azad oldular. Amma rys və erməni proletarjatının çok hissəsi yzyıl muddət mudafəciliqdən azad ola bilmədi.

Mənəzəviqlər ilə es-erlər musəlman işçilərin arasında iş aparmagın kejdini o kədər çəqməjirdilər. Dogrydyr qı, hərdəm bir by məsələjə bir neçə makala həsr edirdilər, laqın by makalələrin ryhy musəlman millətçiliyi ilə mubarəzə aparmak, musəlman qutlərinin «devlətə zidd» gərəzi mukabilinə mubarəzə etməq məsələsindən ibarət idi. Çox dərəcə murəqqəb olan milli məsələnin həlli yglynda onları tərəfindən heç bir təzəbbüs edilməmişdi və edilə bilməzdidi də.

Musəlmanlar arasında işləməq məsələsi bolzəviqlərin konferansı,

və Bağı komitəsi iclasları məsajili-jevmijjəsinə tez-tez daxil edildi-qində qerunur qı, bolzəviqlər musəlman işçi qutlərinin isə cəlb edilmələrinin inkilab üçün nə kədər bəjuq əhəmijjəti oldygyny jaxsı, baza duzmusudular. Fəkət inkilabın birinci devri muddətində işin sezdən o jana qetmədiqini kejd etməq lazımdır. Bynyn da səbəbi musəlman işçilərin dillərini bilən fitkə işçilərinin olmaması, firkə aktivinin son dərəcə məzgyl olması, və işçi qutlərləri arasında mudaraçılık və mudafəciliyi dəfə etməqə müvvəfək olmadı, kəcə musəlmanlar arasında milletçiliq inqizafı, üçün əlverizli bir zəminə oldygyny duzunməq idi.

Uzyn illərdən bəri Rysjada musəlman millətlər üzərində həqum-fərma olan zylym və təhəqqumdan dolayı, musəlman və o cümlədən Azərbajcan ziyalıları, azacık bir hissədən başqa, onları çar həquməti və onyn inzibatçılarından xılas edən inkilabçı təbriq etdilər. Musəlman byrzayza sijasi xadimləri Rysjaja karşılık inkilabçı idilər. Onlar çox haklı, olaraq baza duzurdular qı, həqumət bazında bəjuq byrzayza dyrarsa «jabancı millətlər» in hali, əsla dəjizməjəcəqdur, ona qərə demokratyanın gələbəsini təbriq edirdilər. Musəlman xalklar ilə məsəqin olan bir çox olqələrdə agalıq edən «inqilis demokratja»sı, onları nə qəzunun kabarındı iddi. Umym əhəmijjəti dəvləti məsələlərde Azərbajcan millətçiləri də demokratyanın ən sol kanadı ilə əl-ələ qetməqdən çəqinməjirdilər. Xusysən muharəbə məsələsində onlar, Turqijə təməjul edərəq, muharəbə istəməjirdilər və sol demokratja ilə barabar qetməqə mejl edirdilər. Azərbajcan byrzayza və xırda byrzayjası, millətlərin ajrlınmaga kədər təjini-mukəddərat hukkyə ziari, məmənnyijjətlə karşılıdlılar. Çünqu by ziarylərini musəlman qutlərinin jeqanə numajəndəsi e'lan etməq imqanını, onlara vermişdi. Byrada ony da kejd edəlim qı, fevraldan oktjabra can 8 aj muddətində Azərbajcanda millətçiliq hərəqəti, müjjən ittihadı-islamçılk mahiyyətində qedirdi. Bəlgə də sabik Rysja imperiasi, musəlmanları, dejil, hətta bütün dunja musəlmanları, nıñ birləşməsi məsələsinən bəhs olynyrdı.

Fəkət məzqyr xadimlərin inkilabçılığı, Azərbajcanın kapılarında kyrtarıldı. Byrada, əz evlərinin içində onlar inkilabın adını belə eitməq istəməjirdilər.

Bağı Musəlman İctimai Təəzəlatları Komitəsinin Əxbarı, gəzətəsinin birinci numrəsində («Kaspı» № 95) komitə baz məkalədə zahirən öz programını əsaslarla təsvir edir.

«Xalk işinə xidmət etməqə başlarqan, biz; jahınlıq jerli, milli məsələ dejil, umym dəvləti məsələlərdə də mustakil olmayı, lazımlı qəruruz... Tərxi və mədəni birləşməs və bilmərrə təbəkələzənməsi demokratiq musəlman xalk qutlərinin mənafəini müdafiə etməqə barabar olqənin demokratiq cumhyrijət yglynda bizə azadlıq vermiş olan həkkiki demokratiq sijasi şirkəti ilə həmisiə hamraj olacaqız. Parlman olqələrində məzryati byrzayza usyli-idarəmizin bizim qibi musəlman millətlərə heç bir zej vermədiqini heç bir zaman yntymajacagız. Inqiltərə ilə Fransa bynyn canlı, numyunaləridur. Rysjadaqı imperjalistlər bizim dostymyz ola bilməzər». 75

Azqardır qı, musavatın rəjincə «bilmərrə təbəkələzməməiz» müsəlman xalkları qutlösünün sənif təşqitlərə ehtiyacı, jokdır, onlar üçün sənif mubarəzəsi olumdur. Çünqı müsəlman millətlər üçün bütün səniflərin birləşməsi və umymyn səadəti üçün birliqdə işləməsi lazımdır.

Jenə həmin gəzetənin 13 iyun tarixli nümrəsində başqa bir məkalədə müsəlman ictimai təşqitlərlərin «sənifsizlığı» daha kət'i və müəjjən syratdə ifadə edilir. Məkalə sahiblərin qəstərdişi üzrə, müsəlmanlar arasında sun'i sənif təmsilindən korkan milli təşqitlər alehədarlarına cavabla, məkalə sahiblə onlara belə təselli verir:

«İnkılabçı demokratija numajəndələri bilməlidurlar qı, bizim milli təşqitlər katijion və mutlək sənif gərəzə jabancı olaraq öz uzvləri və xadimlərinin daxili məsləq və e'tikadi məsaləsinə heç də karisəmərlər».

By sezlərin cəfəngijat olmasına iləvə, işdə heç də həkikətə muvafik olmadıqları, kejd etməq dəjməz və azaqlıda qərəcəqimiz vəchlə müsəlman komitəsi sənif mubarəzənin bütün məsələlərində ən aktiv iştirak edirdi.

Milli komitanın qimlərdən ibarət oldygы onyn siyasi simasını qifajət kədər qəstarı:

«1) Məhəllə (məscid) komitələrinin tərəfindən bir numajəndə. 2) Monarist və anarxistlərdən başqa hər müsəlman siyasi firkə təşqitləndən üçər numajəndə (məsləq fərki koymadan). 3) Müsəlman qənt kooperativ cəmijətlərinin hərəsindən bir numajəndə; və bütün əzəhər kooperativlərindən 7 numajəndə. 4) Hər həmşərlər ittifakından 2 numajəndə. 5) Hər işçi dajirasindən bir numajəndə olmak üzərə cümlətən, 12 işçi. 6) Bağı grodonaçalstvosy dajirasində qənt cəmijətlərindən 12 numajəndə. 7) 3-u böyük və uçu qıçıq tacirlərdən olmak üzərə 6 nəfər tacir numajəndəsi. 8) Hər mədəni-məarif müəssəsəsindən iqi numajəndə. 9) Müsəlman əsgərlərdən (hərbçiyindən) 5 numajəndə. 10) Hər zemliyəstvədan (həmşəhərlilər) komitasından bir numajəndə. 11) Müsəlman neft sənayeçilərindən 2 numajəndə. Muhərrir, doktor, vəqil və mühəndislərdən hərəsindən 4 numajəndə və mülliimlərdən 8 numajəndə.

daha izahata hacət jok.

Komitənin canı, liberal mulqədarlar və xırda byrzya ziyalılar firkəsi olan «musavat» idi. Azərbaycan müsəlmanları, arasında byrzyaçja zəif tərəkkı etmiş oldygından və Bağı byrzyaçjasınlıñ ən çöky, xariciləri çıkdıldan sonra, rys və erməni oldygından «musavat» firkəsi öz programında boyuq mulqədarlarıñ manafeini müdafiə etməqdə iğən işçi məsaləsində deməq olyr qı, tamamilə sosial-demokrat firkələrinin əkəll programını kabıl etmişdi.

Müsəlmanlar ilə ermənilər arasında çar hequmətinin saçılılı milli adavat və ryslərin imtijazlı, bir mevke' dyması, təbii olaraq, müsəlman işçiləri ilə erməni və rys işçiləri arasında bir ajrlıq jaratmışdı. Muharəbə vakti rys proletariatının bir hissəsi və xusysən ermənilər millətçiliqə alıstdıqlarından və «Daşnakşutun» firkəsi qonyllı dəstələr təşqil etdiqləndən Kafkasja müsəlmanları, və həmçinin Bağı müsəlman işçiləri tərəfindən ermənilərə və kilsəmən ryslərə karşılıq hissini dərinləşdirdi. Inkılab

muharəbənin və «Zərk istibdadı, əlejhina mubaraza»nın davam etdirilməsi bajraqı, altında qətdiqə, Kafkasja millətlərinin jahi, lazımasına jardım etməjirdi. Müsəlmanlar arasında firkə işləri aparılmışması, müsəlman millətçilərinin müsəlman işçilərini öz nüfuzları, altında çəqməqlərinin asanlaşdırıldı.

Millətçi komitənin işçilər arasında, müvəffəkijətini sentjabrı 29-nda boləviqlərin bejnəddəvajır konferansında müsəlman boləviq təşqitlərinin verdiqi ma'lumatdan qərməq olyr. «Himmət» və «Birlik» qıbi müsəlman boləviq təşqitləri, numajəndələri həmisi son dərəcə namuna-sib əzərajit altında çalısmak məcburiyyətində kaldıklarınu qəstarırlar. By əzərajitin başlıca xusysijjəti hələ by vakte can müsəlman byrzya-köç təşqitlərinin nüfuz və ta'siri altında kalan müsəlman demokratija qutlaşının tamamilə mutəssib millətçiliq ryhy ilə ryhlanmasından ibarətdür.

Axırda natiklər, müsəlman əməqçi demokratija qutlaşını byrzya-köç təşqitlərin nüfuzundan azad etməq üçün by məsələjə lazımlıncə dikkət verməjə də'vat edirdilər» *)

By təşqitlərin mə'dən işçiləri üzərində nə kədər nüfuz və ta'siri oldygyny bilməq üçün maj ajlında mulqı ərzak komitələri seçqilişlərinin nəticəsi hakkında rəkəmlər qafidir. Uçuncu mintəkədə 7.120 səsdən 787-i sosyalistlər ittifakına, 6302-si isə müsəlman sijahılsına verilmişdi. 4-ncu mintəkədə 11271 səsin 1293-u sosyalistlər ittifakına, 9888-i müsəlman sijahılsına verilmişdi.

By syratla səslerin ən çökyin müsəlman ictimai təşqitlər komitəsinə verilmiş oldygы qərular.

Sosyalist firkələr tərəfindən müsəlman işçiləri arasında heç bir iş aparılmadıqları, iykarıda kejd etmişdi. Hələ by da azddy. 3yra-da, deməq olar qı, müsəlman numajəndəsi jok idi və birinci devrə mənsyb 3yra komisjaları, sijahılarında bir turq familjast, qəzə çarpmaçıdır. Hətta mə'dənlərdə işçi mitinglərinin də çöky rys dilində aparıldı, və gəzətələr dəfələrlə qəçəri syratdə müsəlman işçilərin rys dili bilmədiqlərindən mitinqə qəlmədiqlərini kejd edirdilər. Gəribədər qı, maxsys müsəlman iclaslarında çəkilişlər kət'namaları, çöky rys, jada erməni sədr və qatib tərəfindən imza edilmişdir. 3yranın 6 iyun tarixli iclasında Caparidze öz nitkində əz-cumlə belə demişdi:

«3yradə qənis syratdə müsəlman işçilərindən numajəndələr bylyndyr. Müsəlman demokratjasını, təqsil etməqə baslamak və işçi və əsgər vəqilləri 3yrası, janlındaqı komisjalarla onlarınumajəndələrini daxil etməq lazımdır. Tez-tez müsəlman dilində muracəətnamalar və iclaslarınlınlı protokolları, nəzər etməq lazımdır» **)

Misal qətirdiğimiz iclasın atçotyna qərə, sajir natiklərin nitkələrində Caparidzenin kaldi, rdı, məsələdən bir qəlmə bəhs edilməjir. Qərunur by məsələ 3yranın dikkətini cəlb etməmişdir.

*) «Bağısqı Raboci» № 61.

**) «Izvestija» № 57.

Bolşeviq təzqilatının jykarıda ziqr olynmız bejnəddəvajır konferansında «Baqınsqi Raboçı»nın verdiği atçota qərə, milli məsələ hakkında kət'nama çəkəmajarak, umym Rysja bolşeviq konferansını kət'naması, zəminasında kalmaga kərar verilmişdi. Əlbəttə, umym Rysja bolşeviq konferansı milli məsələnin həllini çox dogry kejd etmişdi, laqın Bağı ərajiti içərisində umym Rysja konferansının direktivlərini ajdılınlaştırmak, müzəxxəs etməq lazımlı idi. İnkilabın birinci devrində by məsələ çox çətin idi və Bağı konferansı, əslində məsələni həll etməq deñil, nevbədan qətnurmusdu.

Millətçi musəlman təzqilatları, munakəə zamanı, Zyrada və sajir demokratiq təzqilatlarda musəlman işçiləri və müsəlman ictimaijətinin numajəndələri olmadıqını tez-tez qəstərirdilər. Fəkət bynyn anək bir munakəə usuly oldygyny kejd edərsəq, səhv etməmis olarlıq. Həmin musəlman təzqilatları, na kədər qı, hələ məhqəmləzmənişdilər, Zyrada qifajət kədər musəlman işçiləri numajəndəsi olmasına çalısmajırdılar. Həmin qutlələrin Zyradan yzak olması, ancak millətçi byrzya firkələrə mənfəət idi. Jaltınlı mə'dən və zavodlarda öz nufuzları, məhqəmləzdirdirdiğən sonra by təzqilatlar istər Zyrada, istərsə başqa demokratiq təzqilatlarda qifajət kədər numajəndəlik tələb etməjə başladılar.

Ma'lum oldygı uzra, mərqəzdən Kafkasjaja Xarlamov, Babacanof, Cəfərov və Çxenqelidən ibarət bir xusysi komitə qəlmidi. Xusysi Zakafkasja Komitəsi Zakafkasjada höqumət təzqiline başladı, və by iżdə hər millətə öz topragında höqumət təzqili ixтиjari, imqanınlı verməq prinsipi ilə iş qərurdu. Qeridə kalmış musəlman vilajetlərində—həm də jaltınlı musəlman vilajetlərində deñil—kabakcadan həzrlıq qormadan jeni höqumət təzqili əmri höqumati kolçomak və mulqədarlarla əlinə tapşırılmış oldu. Xusysi Zakafkasja komitəsinin o muddətdəqi arxivlə bir çox əraqajatlarla dolyrdı. Cur-bə-cur gryplar mulqədar və koçylarla öz basılna butun əhalinən üzərində kontrolyoz höqumətməlk etdiqlərindən əraqajət edirlər. By hal qəndin zəhərdən yzaklaşmasın, ajrlılgınlı bir az daha dərinləzdirdi. Qəntərə tamamilə byrzya-mulqədar gryp və firkələrin əlinə qeqdi.

Majnə axırlarında Zyranın organı olan «İzvestija» millətçiqliq məsəlesi ilə məzgyl olmaga başladı. Byna da səbəb mulqi komitələr seçqisi və Bağı Gradonaçalstvosunda jəsajan Edil bojy musəlmanları, milli zyrasına seçqilər oldu. Birinci məkalədə by sözər və o cümlədən denildi:

«Vəqillər Zyranızın horcydyr butun əməqçiləri birləşdirsin və onları arasında ajrlılık (hasar) amala qəlməsinə və məhqəmləzməsinə işlə vermasın. Zyranın horcydyr öz arasında musəlman numajəndələrini artırılsın və onları arasında an ciddi mədəni-maarif işləri aparsın»*).

*) Izvestija, № 43

Əməqçilər arasında milli ajrlılık bas verməsinə və məhqəmləzməsinə «işlə verməməq» ezu-ezluqundə dogry bir fiqirdür. Laqın menzəviq—es-er muhərrirrər, Edil bojy musəlmanları, milli cərəjanı, əlejhinə hucum açmakla barabar, erməni, qurcu və sajirlərin mevcyd milli təzqilatları, ndan bir qəlmə belə olsyn bəhs etməq hələ luzym qərməjirdilər. Menzəviq və es-erlərin əzləri, hər nə olyr olsyn devletçiliq və müdafiəciliq təbligatı, aparmakla, fe'lən rys-bejuq devletçiliq millətçiliyi aparırdı, və ona qərə musəlmanları, millətçiliqdə təhmət və məzəmmət etməjə hakkları, jok idi.

Millətçiliq məsələsinə həsr edilmiş olan o biri məkalədə «İzvestija», musəlmanları, ancak əzlərini və öz tələblərini tanımağda mutəhim və məzəmmət edərəq jazlıq qi:

«Byrası, gazetəmizin kabakda dediji ajrlılığın nəticəsidur. By ezu üçün Zyrə təzqil etmiş musəlman demokratjasını, jerdə kalan rys demokratjasından ajran sərhəddi ajırmakdır. Halby qı, rys demokratjasının birinci məksadi əlqəni və onyn əhalisini, bütün demokratiq təbəkələrini siddətli muharəbenin təxrib edici tə'sirindən azad etməq, demokratiq hukyık və kanyın əsasları, məhqəmləzdirməq, əlqənin təsərrüfat həyatını, dirçəltməq və əməqçi jəsaşlərinə maddi əzərajitini jakəllaşdırmaqdır».

Gəzətənin fiqrincə by fejz və səadətlərin hamısına Miljykovlar, Gyçkovlar ejləzən və İstanbul və Dardanelisz Rysja üçün səadət qərəməjən bir höqumətin vasitəsi ilə kazanılmalı, oldygı qanarda dyrsyn, demokratiq hukyky və kanyın əsasları, məhqəmləzdirməsinə millətlərin hukyky da daxil idi. «İzvestija» isə nədənsə məhqəm millətlərin hukykyını müdafiə etməqi xusysi hukyık ygrynda mubarəza aparmak hesab edir və ryslərin bələ hukyık və imtiyazlara çoxdan bələ maliq oldyklarını, busbutun nəzərdən kaçırlırdı.

Həmin məkalələr munasəbəti ilə «Baqınsqi Raboçı» jazlırdı qi:

«Sejiləməq nə kədər agır və ələmnaq olsa da, işçi və əsərər vəqilləri Zyrasının organı, Kafkasjada jəsajan millətlərdən birisi hakkında heç də demokratia üçün məkbyl olmayış və son dərəcədə bir nəkəte-nəzər ditziyadır... İşçi və əsərər vəqilləri Zyrası, internasional bir müsəsədər. Belə olmak həsabla millətçiqliq karşılı mubarəza aparmak onyn borcydyr. Amma musəlman, rys, erməni, qurcu və başqa millətçiqliqinə karşılı deñil umymijətla millətçiqliq əlejhinə mubarəza etməlidur... Imperializm əlejhinə imperializm vasitəsi ilə mubarəza aparmak olmaz. Millətçiliq əlejhinə ancak məntiki bir syratə aparılan internasionalçılık siyaseti silahı ilə müvəffəkliyi mubarəza aparmak olyr».

Hadisələr isə öz cərəjanı, ilə qedirdi. Kafkasja cəbhəsindən rys koşyndlər, tərəfindən işgal edilmiş zəhərlərdən, qəntərlərdən, provokasiya talanları, rys və erməni əsərərləri tərəfindən musəlman əhalinən kılıtlı, b talan edilmsi xəbərləri qəlməqdə idi. By dalga javaz-javaz rys nahiylərinə dogry irəliləjir, vəzijət qət-qədə çətinləzir, korky qət-diçə artırdı.

Təəssuf qı, inkilabın birinci devrində milli munakəzə əsası, ilə istər ətraflarda, istərsə Baqınlıq əzundə vuky' bilyməz hadisələr hakkında mə'lumatlılıq azdur. Gəzətələr əqsərən əhalin, həjəcana qətirməməq üçün by hadisələri suqytla qeçirdilər. By xusysda «Baqı, Musəlman İctimai Təşqilatlar Komitəsi Əxbəri» gəzətəsinin bir qəstərizi çox maraklıdır qı «erməni və musəlman cəmijjətinə fəna tə'sir byrakmak istəməjərəq, komitə vilajətlərdən qələn xəbərləri dikkatə suzqədən qeçirir və çox vakt əsil məsalədən bəhs etməjir. Sajir gəzətələr də belə xətt aparırlılar. Fəkət bynynla barabar bə'zi xəbərlər mətbuat səhifələrinə qeçirdi və işlərin vəzijjəti hakkında bir dərəcə mə'lumat verirlər.

«Musəlman komitəsi Əxbəri»nın 28 iyun tarixli numrəsində Myganda altınlıq bir muxbir məqtyby dərc edilmişdi. Məqtybda əz-cumla jazılır qı:

«Aldıqlımlız əziz hurriyyət qonundən bəri Myganda jeni bir zəj jokdry. Cokdan bəri arzılınlı əqqidələri kijmətli hurriyyətdən kabak kardaşları, mələk səkan unsurların çəngalından onlar hələ də xılas olmamışlardır; jenə də onları çəngalınladılar... Cür-bə-cur maskalar altında bə'zi adamlar, musəlmanların təşqilatçıklarından istifadə edərəq, Myganda musəlmanlar əlejhina ziddətli təbligat aparırlılar».

Sonra muxbir jazır qı, musəlmanları silahlanması, hakkında zəjəələr byrakıldıqlıdan və tez-tez garət və soygyn baz verdi-qindən rys qəntilərinin çöky Rysjaja qəcməməqə hazırlırlaşır. Ejni zamanda «Baqı» gəzətəsi xəbər verir qı, musəlmanlar tez-tez hucum etdiqlərindən rys qəntiləri qutləvi syratda qəçub qedirlər.

Musəlmanları silahlanması, zəjəəsi əhəri həjəcana salmış və labuddən jakınlasmakda olan bir hadisə qəzələməq zərajiti jaratmışdır. By hali isbat üçün gəzətələrdə çap olnymış by xəbər qifajətdir:

«Zəhərdəgi həjəcanlı vəzijjəti nəzərə alarak, və kara kuvvalar tərəfindən cabr və tacavuz imqanlarının karşılışını almak məksədi ilə Rysja sosjal-demokrat işçi firkəsinin «Himmət» təşqili, komitəsi, Baqıda mevcud səfəri firka və təşqilatları, numajəndələrindən ibarət bir istixbar burosu təşqil etməqə karar vermişdir qı, Baqı, həjətənin sülh və musələmatla cərəyanının pozylması əlejhina məzqyr firkə və təşqilatlar biri-birinə müvafik və yığın əlkələda bylynsynlar»).

By zəjəələrin nə mahiyyətdə oldygyny ondan bilməq olar qı, istixbar burosu təşqilini «Himmət» əz ehdəsinə almışdır.

Ibyn ajımda ictimai təşqilatlar icraiyyət komitəsi sədri, işçi və əs-qər vəqilləri 3yerası, sədri və umym Rysja musəlman kyryltajı, numajəndələri sədrinin imzaları ilə əhali ja xitabən bir muracətname nəzər edilmişdi. Muracətname Kafkasjada ciddi milli tokyəma həzirlaşan provokasjadan bəhs olynyr. «Musəlmanları cəmijjətə zidd məksədləri, qəntilər və o cumlədən ermənilərə hucum məksədi ilə silahlanmaları hakkında zəjəə jağılır.

*) «Baqınsı Raboci». № 18.

Məzqyr zəjəələrin jaratlığı, həjəcan üzərinə bə'zi jerlərdə ryslar ilə musəlmanlar arasında tokyəmalar olmayıdılır».

Əlbəttə əslərdən bəri surən ədavəti ləğv etməq üçün təq bir muracətname qifajət dejildi; bəzək bir tədbir də qərulməmişdi və hətta tələsiq də bir tədbir qərməq belə çətin idi. Jenə haman ijyn ajımda əhərdə atıqma kalkarak neçə adam jaralanmış və elməz oldygından, əhərin bə'zi hissələrində çaxnazmə olmayıdılır. Butun əyliklik salan bir neçə xylikan olmayıdılır. Amma ən muhum məsələ bynyn bir çaxnazmaja bails olmalıdır. «Baqı» gəzətəsinin jazdılgına qərə,

«Cək adamlar evlərdən quçulara və damlara çıkmış, açılk kalan duqanlar o saat bağlanmışdır. Nə oldygyny dusunmədən quça və damlardan iclas jarımlıq qasılaraq komitə üzvləri korkmaz əhalin, təşqinlətməq və qulla atmaga başlamışlardır. By zaman icraiyyə komitəsinin iclası, varmış, arzı olynmajan hərəqətlərin karşılışını almak üçün avtomobillərdə əhərin müxtəlif hissələrinə getmişlərdir».

Milli nifak qət-qədə artmış və azaqıda qərəcəqimiz vəchlə korxuly bir dərəcəjə varmışdır. Hələlik ancak byrasını, kejd edəlim qı, jakınlasmakda olan fəlaqətin həjəcanlı əlamətlərinin Baqı üçün son dərəcə fəna tə'siri olmayıdılır. Rys işçiləri erməni və musəlman işçilərinin ajrlılgı, nifakını, qərdəqdə əz canlarından korkyrdılar. Kafkasja cəbhəsində gələbə ja da, məglybijjət məsələsi Baqıda rys əhəlinin varlığı, məsələsi əzəqlini almışdır. Byrada mudaraçılardır həjəcanlı zəjəələrlə əhali, məzqyr hissələrinə məzqyr işçilər və cari sijasət məsələlərində bolzəviqlərin dələnə qədiridilərə də, laqın Baqınlıq xusysi zərajiti mudaraçıl-mudafəçi firkələr və o cumlədən es-erlər ilə kat'i syratda ələkəni qəsmələrinə imqan verməjirdi.

X

Olqədəqi umymi təsərrufat pozgynlygy və 3imali-Kavkasja dəlləri, ilə Terek kazakları, arasında bağlanmış muharəbə Baqınlı ərzak vəzijjətini çox fənalazdırılmışdır. Belə qı, oktyabrın ortalarında açılk təhlükəsi qət-qədə muəjjən həjəcanlı mahiyyət aldı. Oktyabrın 10-da butun mulqi ərzak komitələri divani-rijasətləri iclası, gybernija ərzak komitəsi sədrinə bir məqtyb jazarak mudhiş təhlükə jakınlazdılgından ən ciddi tədbirlər qərməq lazılm qəldiqini qəstərməmişdi. Məqtybda jazılmışdır, qı:

«Bizim mərəqəz by saat facealı bir vazijətdədər, qələcəq perspektivlər isə dogrydan dogryja fəlaqətlidir. By qun vətəndəslərin içi qutlularının jarlım ac həlt və sabah jegənə jeməq məhsyly olañ cərəqəndən tə'min edilməmələri kəlbərimizdə bəjuq bir həjəcan ojadır... Bil'xassa, bizim Bağı dajirası bəjuq vətan və hurrijət hissijətinə sədakət, müvafəkat və mutasəqqiliqliq bir numyndə qəstərməzdür»*.

Içi qutluları jerli ərzak idarələrinin noksalarını qəstərirdilər - də laqin artuk baza duzmusdular qı, əsil məsələ jerli ərzak komitəsində deñil butun idarə sistemindədər, və elqəni mudhiş bəhrandan xillas edə biləcəq tədbirlər ərzak müəssəsələrinin, jerli höqumətin əlinde deñil, bəlqə, mərəqədən asılıdır. Mudaraçılık sijasətinin boşulgyny və heç bir əzəjə jaramadı, qı, içi qutlularına ajdılın isbat edən masalalardan birisi də by idi.

Byrzyazja ilə yzləzəmək və elqə həjati, qı, kajda və nizama salınması, tədbirini onlar ilə yigynlaşdırmağa çalısmagın nə qibi nəticələr verə bildiqini içi qutlularına isbat edən məsələlərin birisi də 3əhər Dymasını, fəaliyyəti ididir. 3əhər idarəsinin demokratlaşdırılması ygrynda aparılan yzyn mubarəzələr axıra vardı, ləməldi; dajirələrin zəhərə bitiçdirilməsi məsələsi xususi Zakafkasja komitəsi tərefindən musbat syratda həll edilmişdir. 3əhərdə seçqinini qunu tə'jin edilmişdir. Laqin Dyma seçqiləri daha bir neçə qun tə'xirə salmagə kərər vermiş və məclisi-müəssəsəsəna seçqinə hazırlajan və mə'dən dajirələrində siyahı, hazırlıjan komisjanınlı pyl byrakmak hakkındaqı istid'asını, rədd etmişdir. İmtiyaz sahibləri, xususi Zakafkasja komitəsinin dajirələrin zəhərə bitiçdirilməsi hakkında kərərləndən ziqajət etmiş oldykları üçün, Məclisi-Müəssəsəsəna seçqinə hazırlıgtı işlərini lənqə salmagə ezlərini ixtiyardar hesab edirdilər. Öz mubarəzələrini davam etdirməq imqanlılıq kazanmak üçün byrzyazja numajəndələri butun zəhər əhalisini arzılsınna dikkət vermədən seçqiləri tə'xirə salmagə kərər vermişdir.

İmtiyaz sahiblərinin by addımlı byrzyazjanınlı inkilab əlejhina mubarəzəni kuvvatlaşdırmaqə kərər verdilərini isbat edən bir çox faktlardan birisi idi. Bolşeviq təəqülatını Bağı Komitəsi iclasında mə'ryzəçilər neft sənaje'çilərinin iqı tərefdən hucym etdiqlərini qəstərirdilər; avvala içi vəqilləri 3yrası, və sajir inkilabi təəqülatlar əlejhina mubarəza apararak xitmətdən çəkarmak təhdidi ilə tələb edirdilər qı, məzqyr təəqülatlardaqı, içi numajəndələri mə'dən və zavodlarda işlərini byrakılıcək iclasa qətməsinlər. İlkinci də mə'dənçilər hələ kət'i syratda jazılımamış olan müstərəq mukavələnamadan mumqun olan kədər qəsməqə çalıdırlılar.

Bağı bolşeviq təəqülatı, komitəsi neft sənaje'çilərinin provokatorlyk sijasəti əlejhina qəsqin syratda protesto edən bir kət'namə-

nı, 3yrada qeciriləməsini və kapitalistlərin inkilabçı müəssəsələr əlejhina hucyma başladıklarınlı kejd etməq qərara alımlıdı. Oktjabrı, 20-də Balaxana dajirəsi mə'dən zavod komitələri konferansı da neft sənaje'çilərinin müstərəq mukavələnamə və inkilabçı təəqülatlar əlejhina aktif çıxışlarınlı izhar edir. Konferans; höqumətin 3yrələrə qecməsini, ictimai təəqülatlarda məşgyl olan işçilərə sənaje'çilər tərefindən maaş verilməsini, xalk milisi jaradılmışını, sənaje' məhsyllər istehsalına və birinci zəryri sejlerin təksiminə kontrol koyması, müəssəsə sahibləri, tərefindən baglanan müəssəsələrin devlətə verilməsini və işçilərdən kılzıllı-gvardja təəqil olynmasını, tələb edən bir kət'nama kabyl etmişdir.

Iqı həftə muddətində müstərəq mukavələnaməni, kət'i zəqildə jazmalı, olan təhririjə komisjası, sənaje'çilərin rəf'i kabil olmajan maneə və ənqəllərinə ogradı, nə kədər qı, mukavələnamə imzalanımlıdı, sənaje'çilər hər maddəni ez istədiqləri qibi təfsir etməqə əzələni haklı hesab edirdilər. Müstərəq mukavələnaməni işçilər üçün müsbət cihətləri hələ həjata qecirilməmişdisə də müəssəsə sahibləri müstərəq mukavələnamə baglanmasından kabab işçi və xidmətçilərin istifadə etdiqləri və mukavələnamə lajihəsində kejd olynmamış imtiazlardan imtina edirdilər. By tədbirlərin hamisindən məksəd az duşuncəli işçilərə isbat etməq idi qı, müstərəq mukavələnamə daha da onlarınlı hələ, fənalasdırılr.

Sənaje'çilər həmçinin işçilərin kəbilyə və iədən qanar edilməsi məsələsində zavod komitələrinin iştiraqı, əlejhina də siddətli kampanja aparıldırılar. İşçilərin sıxılıntısi, altında xususi Zakafkasja komitəsi, yzyn tərəddudlərdən sonra bir icbari kərərdən vermişdir. Məzqyr kərərdən qərə əməq byrsası, təəqil edilincəjə kədər işçilər mudirijət tərefindən kəbyl edilməli, fəkət həmçarlar ittifakları, namzədləri baskaları, dənəndən əvvəl kəbyl edilməli idi. Iədən qanar edildiğdə isə qanar olynan işçijə izin verilirdi qı, mudirijətin kərərləndən lazımi, həmçarlar ittifakları, ja da mə'dən zavod komisjaları, ziqajət etsinlər. Çöklü işçiləri birdən iədən qanar etməq isə xususi kontrol komitəsi vasitəsilə olmalı idi. Sənaje'çilər by kət'namaja protesto edərəq açıkdən açıga, həmçarlar ittifakları, vasitəsilə kəbyl olynmış işçilərin qanar edilmələrini tələb edəcəq və by tələbə əməl edilmədiqi təkdirdə zavodlarınlı, kapajacaklarınlı, bəjan etdilər. Onlar həmçinin komisjalarınlı tələbi üzrə qanar edilənlərin qəri kajtarılmışını, tələb edirdilər.

Inkilab əlejhina byrzyazjanınlı umymı hucym Bağı proletariatı, qı, çok hissəsinin aktivliqini artırdı. Hətta rəsmən mudaraçılık firkələr sırasında hesab olynanlarınlı bir çökləri, bir jerdə dyryb ajak dəjməq sijasətinə razı ola bilməjirdilər.

Oktjabrı, 15-də qəenis 3yra konferansında demokratik müəssəsələrə hakkında internasionalçı, es-er Syxartsevin mə'ryzəsi koymılmış-

dy.. Ma'ryzaçı müzavərə hakkındaqı, təəssuratını, təsvirlə kejd edir qı, höqumət sun'i syrətdə müzavərəni ən e'tidalçı, unsurlardan toplamış oldygı halda jenə də müzavərənin çox hissəsi mə'lüm oldygı üzrə istehkakçılar ilə koalisjasız demokratiq höqumət kyrılmış, na rə'j vermişdi. Byñynla barabar Seretelli müzavərə əqsəriyyətinin iradəsinə pozarak öz arzusuna müvafik bir kət'nama çıxarılmış, na müvəffək olmuyşdı. By mulahəzə ilə Syxartsev Əyranın təsdiğinə bir kət'nama təqəlif edir. Kət'namada qəstərilir qı, demokratiq müzavərə, hej'at e'tibarı, ilə inkilabçı demokratyanın iradəsinə ifadə etməjirdi, jenə jaradılmış olan koalisja höqumətin qəçən kabinetlərdən heç bir fərki jokdır və olqədə heç bir əej vero bilməz. Ona qora konferans quman edir qı, ancak demokratja arasında e'timad və e'tibarı, olan bir höqumət anarai və pozgynlyg heç olmasa kılsmən rəf' edə bilər.

Syxartsevin təqəlif etdiqi kət'namamı, konferans bəjuq əqsəriyyətlə kəbəl etdi.

Konferansda müzaqara edilən məsələlər cumlasında bir də oktjabrin 20-nə tə'jin edilmiş Əyralar kyrıltajında istiraq məsəlesi var idi. Numajəndələrin əqsəriyyətinin bolzəviqlər dələnəcə qətdiqini nəzərə alarak menzəviqlər və es-erlər isbat edirdilər qı, konferansın belə məsələləri həll etməjə salahijjəti jokdır, və numajəndələr seçqisi ancak Əyraların ixtiyarlındadır. Onlar, əlbəttə çoxdan bəri zyrada əqsəriyyət toplamagın mumqun olmadığını, bilirdilər. Deməq mudarəçələr ittifakının by təqəlifindən məksəd Bağı proletarjatı, by qibi asası inkilab məsəlesi həkkində öz führini sejələməq imqanından məhrim etməq idi. Fəkət konferans by təqəlifə razı olmadı, və əzunu Bağı proletarjatının salahijjəti numajəndəliyi e'lan etdi. Məsələ əsas e'tibarı, ilə müzaqara edildiğindən sonra 55 səs əlejhinə, 284 səsin əqsəriyyəti ilə 3aymjan tərafından təqəlif olynmış kət'nama kəbəl edildi.

1) Kyrlıtaç çağırılıması, həkkində birinci kyrlıtaç tərafından tə'jin edilmiş 3 ajlıq muddətə tamam oldygyny.

2) Hal-hazırda höqumətin Rysjanı, məhvə dogry aparan aqsi-inkilabçı byrzyazja olunda oldygyny.

3) Məclisi-muəssasənin vakti-muəjjəndə və xalkın hüquki iradəsinə ifa edəcəq hej'atla çağırılıması, üçün höquməti xalk düşmənlərinin əlinə atıb, inci asqar və qantlı vəqilləri Əyralar, əksində xalkın öz alına taslim etməq lazımlı qəldiqini,

4) Məclisi-muəssasənin tədbirlərini həjata qəcirməq və ona jardım etməq üçün məclisi-muəssasən idarəən zaman istər mərəqəzdə, istərsə məhallələrdə kusəvəli əyralara malik olmak lazımlı qəldiqini nəzərə alarak Bağı, əzər və dairəsinin əməniyiçi və əsər vəqilləri Əyrası, oktjabriji 20-də əyralar kyrıltajında istiraq etməq və öz numajəndələrinin qondorlunu qəzar verir.

By sıratla, deməq olyr qı, inkilabının birinci qunlarından ətrafında mubaraza qədən bir məsələ, ja'nı höqumətin Əyralara qəcməsi məsəlesi həll edilmiş oldy. Gələba çaltındı, və «Bağınsı Raboçi» pəq

haklı, olaraq qəstərmədi qı, by gələbəja byrzyazja mətbyatının muda-raçlılara karzı, qəstərdiqi muhəbbət və byrzyazjanı, heç də qızılmatmədən proletar inkilabına karzı, bəslədiqi nəfrət çox qəmaq etmiş oldy. Dogrydýr sonraqlıq qunlər zyrada hələ jenə tərəddudlər oldygyny qəstərdi, laqın butunluqda proletarjatın xətti-hərəqəti umymijjətlə müəj-jən oldy və ony möhəqmləşdirməq lazımlı qəlirdi.

Bağı, qutlələrinin əhvali-ryhijjəsində belə dənuqluq təsadufi bir əej olmazı, bən inkilabın umumi inqisafi, nəticəsi oldygyny menzəviqlərin əzləri də bojnırların almak məcburyiyyətində idilər. Dogrydýr mətbyat səhifələrində və iaçı iclaslarında menzəviqlər çalıçıları, isbat etsinlər qı, qutla heç də solləzməmişdir və bolzəviqlər ancak avamfərbliq (demagogija) ilə bo'zi müvəffəkijjətlər əldə etmişlərdür.

Laqın öz təqələtlərinin iclaslarında menzəviqlər başqa dil ilə danı, əzərdirilərlər. Bəzədə Ramizvili ilə Xaçijev olmak üzrə menzəviq təqələtti, uzvlərindən bəjuq bir gryp firka sijasətinin dəjizdirilməsini lazımlı qərurdu. Onlar qəstərirdilər qı, qohnə sijasət davam edərsə, iaçılər kət'i syrətdə menzəviqlərdən uz dəndərərlər. Çıklıçda bylynanlar belə dejirdilər: seçqı kabagi, iclasları, na qəlməjirlər, muhazərələrə kylag asmajırlar. Qutla bizdən çəqilir, məhv olyryz, həmisə bir jerdə dyryb ajak dejuruz.

Muxaliflər sijasətin dəjizdirilməsinə najil ola bilmədilər; çünqü sijasəti dəjizdirilməq menzəvizməndən və mudarəçilik sijasətindən vaz qəcməq deməq olyrdı. By isə həmin firkanın varlığı, təqələt edirdi. Laqın muxaliflərin iləridən sejələmis oldygı sozlər dogry çıldı, və Bağı menzəviqləri dogrydan da qutla arasında butun nufuz və e'tibarları, itirdilər. Onlar fe'lən es-erlərin dələnəcə surunurdulər. Es-erlər isə hələ o zaman umumi təqələtləndən ajrlılmamış olan sol kanadın varlığı, na qora və bir də rəhbərlərinin «çapılık»luq, na qora Bağı, iaçı silsilə, arasında hələ bir kədər nufuzya maliq olmakda davam edirdilər.

Petrograddan, Hərbi İnkilab Komitəsinin fəaliyyəti və Petrograd iaçı və əsərərlərinin bolzəviqlərin rəhbərliyi altında çöküçə hazırlananları, xəberinin alınması, ilə əlakədar olaraq, oktjabriji 25-də Bağıda müxtəlif sijasi təqələt və firklərin numajəndələrindən ibarət bir müzavərə çağırılırlar, ali inkilabi bir müəssəsə təqəlili məsəlesi müzaqara edilmişdi. Aju, 26-da iştirakçı müzavərə çağırılırlar, byrada syra icraiyyə komitəsi bütün sosyalist firklər, həmçərlər ittifakları, zyrəsi, Kaspi donanması, Mərəqəzi Komitəsi, dəmir yol xidmətçiləri icraiyyə komitəsi, posta-telegraf xidmətçiləri icraiyyə komitəsi, əsər kitələri və sajirlərinin numajəndələri istiraq edirdilər. Əqsəriyyət-ara ilə Əyra icraiyyə komitəsindən 3 numajəndə və by təqələtlərin hərəsindən bir numajəndənin istiraqı, ilə bir inkilabi müəssəsə təqəlilər «Bağı, İnkilabi, İctimai Musaləmət Komitəsi» adlandıruşması, na kərar verilmədi. Bolzəviqlərin numajəndəsi olan syra icraiyyə komitəsi sədri 3aymjan, jenli bir müəssəsə jaradılması, na protesto edərəq, rəhbərliq edici müas-

səsinin içi və əsərə vəqilləri Zyrası icraijə komitəsindən ibarət oldygyny qəstərmisdi. Icraijə komitəsində bolşeviqlər rəhbərlik röly ojnadtıklarından menzəviq və es-erlər ony höqumət bazından dəf' etməjə çalınlardılar. Menzəviq və es-erlərin by təqlifi kəbəl olyndykda Zaymjan bolşeviqlər adından mə'dən-zavod konferansı və alaj, beləq və qəməni komitələri numajəndə (uzv)lərinin istirəqilə ilə qəniş Zyrə tərəfindən by məsələjə jenidən bəkilməsini, tələb etdi.

Iqinci qun qəniş zyrənən iclası oldy. Petrograd hadisələri hakanda mə'rızə üçün sez verilmiş olan bolşeviq numajəndəsi Caparidze asas e'tibarı ilə by məsələdən bəhs etməqni artıq hesab etdiqini bildirdi: çünqü qəniş Zyrə by xusysda haqimijətin zyraja verilməsini tələb edən müəjjən kət'nama çəkmişdir. Fəkət menzəviq—es-erlər blok haqimijət məsələsinin umymijətlə muzaqərəjə koyması, tələb etdilər və cari vəzifət həkkündə mə'rızəçi sifatılı es-erlərin rəhbəri olan Saakjan çıldı.

Yzyn muzaqərə və mubahəsələrdən sonra iqi kət'nama okyndy. Bolşeviqlərin kət'namasında belə dejilirdi:

«Peterbyrgda actik muharəbədə iqi kuvvə karşı-karşıya dyryr. Birisi by vakti can bir neçə jalancı sosialistin dəlinca pərdə arkasında olan qibi qızılənib rys inkilabi, bogan mülqədar və kapitalistlər höquməti; o birisi jeni xalk höquməti ja'nı Zyrə höquməti jaratmak üçün kahramanlaşdırma çəkmiş olan inkilabçı, iqi və əsərlər höqumətidur. Bağı, dajirəsi iqi və əsərə vəqillərinin qəniş Zyrası, müstərəq höquməti e'timad etməq və höqumətin Zyrələrə qəcməsi luzyym həkkindəq, qohna kərərlə üzərində möhəqəm kalarak Peterbyrg və bütün Rysjada vake olan by muharəzədə müəjjən syratda jeni jaranaqda olan jeni xalk höqumətinin tərafını iltizam edir... Byrzyazja və Kaledinçilər alejhina olaraq, umym Rysja mikjasında dogmada olan jeni höqumətə muzahərat qəstərərəq qəniş Zyrə Bağı dajirəsində də Zyrələrin ixtiyarı, (saltəsinə) qənişləndirərəq, bütün haqimijətin Zyrə əlinə qəcməsinə çalışımagı, lazımlı qorur. By xusysda Zyrənən ən jakın bir iclasında mə'rızə vermaqı e'z icraijə komitəsinə tapşırılarak, qəniş Zyrə bizim dajirədə bir əqsı-inkilabçılar ja da proletariatın iktisadi mubarəzəsi ilə əlakadər olaraq, vəzifət qəsənləndişi təkdirdə komitanın əzunu Bağıda jeganə höqumət e'lən etmasına rəj verir...».

By kət'namada «Bağı, dajirəsində də Zyrələrin ixtiyarı, (saltəsinə) qənişləndirərəq bütün haqimijətin Zyrə əlinə qəcməsinə çalışımagı, lazımlı qorur» cumlesi zajani-dikkətdür. Bolşeviqlər Bağıda haqimijətin Zyrə əlinə qəcməsi üçün xusysi hazırlılk və çox ehtijatqarlık lazımlı qaldıqını nəzərə almışdırlar. Qutlələr umymijətlə bolşeviqlərə muzahərat (jardım) edirdilərsə də laqın proletariatın bəyinq bir kəsmi, o cumlağın müsləmanlar və ermənilər hələ höquməti əla almakdan ətrü inkilabi çəkiliş üçün qifajət kədər hazırlanma-

məzdilər. Ona qərə bolşeviqlər hadisəti sur'ətləndirməqə məcbyr olyordular.

Mudaraçılard ittifakını kət'naması, isə belə dejirdi:

«Bolşeviqlər tərəfindən Petrogradda kaldırılmış isjan ilə əlakadər olaraq əlqədə vucuda qəlmis vəzifəti muzaqara etdiqdan sonra, Bağı iqi və əsərə vəqilləri Zyrası, e'tiraf edir qı:»

1) İstər haqimijətin Zyrələrə verilməsi, istər by cərəjanın jatırılması, əlqədə vətəndaş muharəbəsi qət-qədə artmakda oldygundan əqsı-inkilabın gələbəsi və bütün hərrijetimizin məhvi üçün bir əsas təsəqil edir.

2) Ona qərə inkilabın müdafiəsi; bolşeviqlər tərəfindən Petrogradda kaldırılmış olan isjanın ən azarsız bir syratda və musaləmatla jatırılması, tələb edir.

3) Butun haqimijət ancak məclisi-muəssəsanə verilə bilər. Məclisi-muəssəsanə tə'jin edilmə zamanda çağırılmalıdır. O vaxta can da mumin qənənə olan əqsı-inkilab ilə mubarəzə cərəjanında inkilab kuvvələri və mevcyd höqumət zəif oldygundan, butun haqimijətin demokratija içərisində koalisija verilməsini lazımlı qərur...».

By kət'nama 169 səsə karşılı 248 səsin əqsəriyəti ilə kəbəl olna myəzdy.

Qerulduqu uzra mudaraçılardı blok Petrogradda kijamın əzdirilməsinə yol verilməməsini, onun azarsız və musaləmətlə jatırılması, lazımlı qəldiqini kejd etməqə məcbyr olmuyadılar. By tələbin menzəviq və es-er rəhbərlerinin əhvali-ryhijəsinə müvafik olmadıqları, qəstərməqə luzyym jokdır. Bylynə ən bəyinq əhəmiyyəti orasındadır qı, qəniş qutlələr həttə tərəddud zamanlarında belə Oktjabr inkilabının əzdirilməsi fırqinə belə yol verməjirdilər. Bir də icraijə komitəsinin 28 oktjabr tarixli iclasında, Zyrə tərəfindən kəbəl edilmiş kət'nama muna-səbətilə Zaymjan; icraijə komitəsi sədriyindən istəfa məsələsini kəldirdikdə icraijə komitəsi bir səslə onyn sədriyini təsdiklə e'timad bəjan etdi. By da muhum bir məsələdir. İzci qutlələri arasında ancak bolşeviq numajəndələrinin qifajət kədər nufuz və e'tibarı, oldygyny mudaraçılard ittifakı, qəzəlcəsinə biliirdi.

Rəsmi syratda Zaymjan jeni jaradılmış olan ictimai musaləmət komitəsinin uzvu hesab olynyrdı, laqın bolşeviqlər by komitə əlejhinə qəniş kampanja açmışdırlar. Bir az qəcmədən oktjabrın 31-də mə'dən zavod komisjaları, konferansı ilə birliqdə qəniş Zyrənən iclası, olaraq haqimijət məsələsi jenidən kaldırılmışdır. Hələ by iclasdan kabak da bolşeviqlər davası, təslim olmak fırqində dejildilər, və əsərə hissələrinə arkalaranak imqan dajirəsində icraijə komitəsi haqimijətini həjata qeçirirdilər. Oktjabrın 31-də konferansda by məsələ yzyn muzaqərə və mubahəsələrə səbəb olmyzdy.

Birinci nevbədə Caparidze müstərəq mukavələnamənin təhriri həkkündə mə'rızə verərəq komisjanın fealiyyətində ogradığı, çətinliq-

ləri təsvir edir və neft sənajəçilərinin işçilər əlejhinə hucumyndan bir çox faktlar qəstərir. Nəticədə işçiləri inkilabçı, təqşatçıları müdafiəsi və müstərəq mukavələnaməni həjata qəçirilməsi üçün mutəəqqil mubarəzə aparmaga çağırın bir kət'nama kəbəl olynyr. Həmçinin konferans mərqəzi tətil komitəsinin jenidən vucydə qətirərəq ona lazımlı vəqalət verməqni kərarlaşıdır.

Iqinci məsələ—oktjabrın 27-də kəbəl olynmış kərarın jenidən qəzdən qəçirilməsi idi. Bolşeviq numajəndələri; işçi iclaslarında kəbəl olynyb da haqimijətin Zyraya verilməsini tələb edən bir çox kət'namalar okyyırlar. Menzəvq—es-erlər blok yasaqlar ilə birliqdə iclası, daglıtnaga çalıbzarak dejirdilər qı, iclasın qəçən qəniş Zyranın kərərləri jenidən qəzdən qəçirməqə ixtiyarı, jokdyr. Fəkət bynynla barabar, əqsərijət konferansı, səlahiyyətli hesab etməqə kərər verir və yzyın mubahəsələrdən sonra bolşeviqlər tərəfindən oktjabrın 27-də qəniş zyrada təqflif edilmiş kət'nama 78 səs əlejhinə 288 səsin əqsərijəti ilə kəbəl olynyr. 21 adam səs vermişdir.

«Bağınsqi Raboçi»nın qəstərdiqi qibi oktjabrın 27-də menzəvq, es-er və yasaqlar ittifakını kəsə muddətliq galib qəlməsinə səbəb es-er firkəsinin sol kanadını tərəddudu və onları rəhbəri olan Syxartsevin by iclasda olmaması idi. Oktjabrın 27-dən sonra vake olan işçi və əsərər iclasları isə isbat etdilər qı, Zyraya tərəfindən çıxarılımlı kət'nama heç də qutlənin fiqrini və əhvali-ryhijjəsini ifadə etmişdir.

Numynə üçün azadlaşqı, kət'namanı, qəstərəlim:

«Kaspi donanması belə bir kət'nama kəbəl etmişdir: Biz Kaspi donanması bəhrijjeliləri dejiriz qı, fırıldakçı, Qerənsqi tərəfindən təqşil edilmiş koalisja ilə oynamak qifajətdür. Bila-tə'xir mərqəzdə və jerlərdə bütün haqimijətin işçi, əsərər və qəntli vəqilləri Zyrasına verilməsini tələb ediriz. Rədd olsyn muharəba! Butun cəbhələrdə mutarəqə e'lən edilməli, Qerənsqi tərəfindən Petrograd üzərinə aparılan ordu dajandırılmallı».

E.F. Bering sahmdarlar cəmijjəti işçi və xidmətçilərinin umumi iclası belə bir kərardadı çıxarılımlı:

1) Ma'dən zavod komisjaları konferansı tərəfindən 27 oktjabr tarixli iclasda müstərəq həqumətə e'timad hakkında kəbəl olynmış kət'nama və jerlərdən vəqalatı olmadı, ləhəd by qibi kət'namanın ləhina səs vermiş olan bütün üzvlərin əlejhinə e'tiraz edilsin.

2) Bilətə'xir bütün haqimijət Zyralara verilsin.

3) Tamamilə Petrograd inkilabçı proletarjatına və onun fəaliyyətinə kosylyryz və birinci çağırı, üzrə inkilab və hurrijət ygyrynda əksi-inkilab əlejhinə səngərlərə dolmaga hazırlız.

4) Kardaş kani, təqməq kürəklərinin tezliqə jatırılması, və bilətə'xir demokratik əsaslar üzrə sulu bağlanması, tələb ediriz...».

3---və 4-cü boluq əsərərlerinin umumi iclası deñir qı:

«Əksi-inkilabçı müvəkkət həqumətin işkişimi, və haqimijətin tamamılı Zyralar əlinə qəcməsi ygyrynda Zyralar kyryltajı, ləhəd bütün təzəb-

buslərinə hər vəchlə jardım edəcəjiz. Ejni zamanda olqa və inkilabın nüccarı, üçün işqəna çara, haqimijətin Zyralara qəcməsində oldygyny tə'qid ediriz...».

Oktjabrın 29-da bəhrijjelilərin numajisi olyr. Numajıçılər «Hurrijət» mejdəlinə çatıldıkdə bejuq bir qutlənin istiraqı ilə miting kyylararak belə bir kət'nama çıxarılırlı:

“1) Bilətə'xir həqumət işçi, əsərər və qəntli vəqilləri Zyrasına təslim edilsin.

2) By kət'namanı icraiji komitasına verəraq bilətə'xir kahraman Petrograd işçi və əsərər vəqilləri Zyrasına xəbər verilməsi təqflif edilsin».

Xusysən Benqendorf işçilərinin kət'naması, çox zajani-dikkətdür.. İclas menzəviqlər tərəfindən çağırılımlıdı. Menzəviqlər Petrograd hədisələri hakkında mə'ryzələr vermədilər. Laqin nəticədə belə bir kət'namə kəbəl edilmişdi:

“Biz işçi və xidmətçilər, konferansın 27 oktjabr tarixli kərardadına protesto edəraq bolşeviqlərin kət'namasına kosylyryz»*).

Misal qətirdiqimiz kət'namalar Oktjabr İnkilabı devrində qəniş işçi və əsərər qutlələrinin əhvali-ryhijjəsini qifajət kədər təsvir etmiş olyr.

Zyianlı 31 oktjabr tarixli kət'naması, munasəbatılı Baqt es-er təzqiliatını gəzetəsi jazır qı:

“Dograsy, jerli bolşeviqlərin əməli syratda nə istədiqlərini bilməjiriz. Əqər kuvvatların həkiki tənasubunu dəstavuz etməq fiqrində isələr o halda heç bir çəkiliş başlamasalar jaxəzdir. Joksa proletarjata kovysan və sənif mansiyibijati hala tə'jin edilməmiş olan janrıml proletar, ac, avam və milli nifikasiyə yjməs parçalanmış qutlələrin fəna hissələrə ojnajarak demagoglyk etməq istəjirər... Bolşeviqlər açıkdən-açıqla inkilabçı proletarjatın sajir fraksjaları, ilə aranı, qəsirlər. Onları dəvətinə kəbəl ediriz və tezliqlə cavab verəcəqiz”**).

Es-erlər işçi qutləsinin hərəqatını, anlaja bilməjirdilər. Onları nekteji-nəzərinə proletarjatın iradasını ibraz etməq onları sijasətinə müvafik olmadı, üçün demogoglykdyr. Zığlılılk əzəmətilə əzlərinə yca dytarak proletarjata avam qutla qibi xor baki rdılar.

Laqin Baqt da vəzijjet ilq təzərdə qerulduqundan çox-çox murəq-qəb idi. Heç zəbhəsiz, zəhər mühafəzə əsərərleri tamamilə bolşeviqlərin tərəfində idilər. Byny oktjabrın 29-da 3əhər Dyması, seçqiləri də isbat etdi. Əsərərlerin, deməq olar qı, bütün səsləri bolşeviqlərə verilmişdi. «Bağınsqi Raboçi»nın 73-cü numrəsində 3aymjan by həkikəti kejdələ Baqt da inkilab üçün bynyn bejuq əhəmijjəti oldygyny qəstərdi. Fəkət işçilər barəsində byny deməq olmaz.

*) «Bağınsqi Raboçi» № 73.

**) «Znamja Tryda» № 40.

Oktjabrın 20-ci qunlarında 3yra seçqiləri vake olmuyşdı. Seçqinin nəticəsi belə olmuyşdı:

Binekadi:	musavat . . .	1520	səs			
	daşnak . . .	867				
	bolzəviq . . .	599				
	es-er . . .	587				
	menzəviq . . .	492				
Ramana:	musavat . . .	1523				
	daşnak . . .	959				
	bolzəviq . . .	947				
	es-er . . .	359				
Balxani:	musavat . . .	2076				
	daşnak . . .	1100				
	es-er . . .	649				
	bolzəviq . . .	571				
	menzəviq . . .	66				
Zabrat:	musavat . . .	831				
	daşnak . . .	1259				
	Syraxanada:	musavat	səhifəsində 1200	səs	verilmişdi.	
	İşləndiklər:	es-er . . .	240	səs		
		bolzəviq . . .	212			
		menzəviq . . .	68			
	İşqəsə dajiroasi:	es-er . . .	254			
		bolzəviq . . .	140			
		menzəviq . . .	124			
	Kara sehər:	es-er . . .	1365			
		bolzəviq . . .	810			
	Ag sehər:	es-er . . .	1618			
		bolzəviq . . .	53			
	Bibi hejbat:	es-er . . .	887			
		bolzəviq . . .	279			
		musavat . . .	2467			
	Zavakzal dajiroasi:	es-er . . .	346			
		bolzəviq . . .	272			

By seçqilərin nəticəsini kuvvələr tənasubunun dogry ifadəsi hesab etməq olmaz. «Baqınsı Raboci» gəzətəsi seçqi sisteminin müvəffək-jətsizliyindən iləvə hələ millətçi təşqitatlar tərəfindən syi-iste'mallara da jol verilmiş oldygyny isbat edirdi. Ejni zamanda byny da nəzərdə dytmalı qi. es-erlərə verilmiş olan səslərin bejuq bir hissəsi bolzəviqlərlə barabar qədən sol es-erlərə məxsəs idi. Laqin bynynla barabar danmamalı qi. işçi sənəfiyin aktiv hissəsi bolzəviqlərin dəlincə qədirdisə da bejuq əqsəriyyəti bir çox məsələlərdə, bolzəviqlərin tərəfində olmakla barabar, jenə də başqa şirkələr səralarında kalmakda idilər. «Znamja Tryda»nın jykarıda misal qətirdiqimiz numrəsində es-erlər bolzəviqlərin işçi icislərində milli nifikasi istifadə etdiqlərinini qəstəririd. Həkikət hal isə bynyn tam əksi idi. Musəlman işçiləri musavat və erməniləri daşnak şirkəsinin nufyz və tə'siri altında saklajan milli nifikasi id. və es-erlərin alındığı səslərin bejuq əqsəriyyəti həmin milli nifikasi dogmuyşdı. İşçilərin höquməti 3yralara verməq tələbi 8 ajlık sənəf təcəribəsinin dogyrımış oldygы bir tələb idi. Jykarıda qəstərdiqimiz qılıb işçilər byrzyazja ilə mudarani, açıkdan açıga və hajaslıklı mütəraqə mukavəlanama əlejhinə və işçi sənəfiyin həlli, jaxınlasdırmaq ygrynda qərulen hər cur tədbirlər mukabilinə mubarəza aparan byrzyazja ilə yzlaşmagı, fiqirlərinə də qətirməjirdilər. Laqin bolzəviqlər baza duzurdulur qi. Bağılılık xususi zərajiti son dərəcə ehtiyatqarlılıq tələb edir və by fiqir bolzəviqlərin təqəlif etdiqi kə't-nama ilə ifadə olmuyşdı. By məsələjə azaqıda bir daha kajıldacagız.

Oktjabrın 31-də 3yra tərəfindən kəbyl olynmyz kə't-nama icraiyyə komitəsinə tapşırılmışdı qi. haqimijjətin 3yra qəcməsi hakkında bir mə'ryzə versin. Nojabrın 2-də konferansa mə'ryzə verildi. Laqin icla-

şlı əvvəlində menzəviq, es-er və daşnaklar höqumətin 3yra qəcməsinə məzqyr şirkələrin razı, olmadıklarını bildirdilər və sonra numajis-qaranə bir syratda iclasdan çılkıb qətdilər. İclasda 84 sol es-er, 6 nəfər internasionalçı menzəviq, 15 nəfər daşnak, 31 işçi bolzəviq, 62 bolzəviqlərə ragib, 14 bitərəf, cumlatanı 344 adam kaldı. O cumladən 146 nəfəri jerli muhafəzə əşqərləri numajəndəsi idi. 3yra bolzəviq və so! es-erlərdən ibarət bir icraiyyə komitəsi seçdi.

Ony da kejd edəlim qi, bolzəviq təşqitatı komitəsinin iclasında bir az əvvəl seçilmiş 3yra seçqilərinin düzqun olmadığını və ona qərədə jenidən seçilməsi lazılm qəldiqi kərəlaşdırılmış və bý kərər qəniz 3yra tərəfindən təsdiq edilmişdi.

Mudaraçular ittifakı, çlkıb qətdiğdən sonra 3yamjan haqimijiatın 3yra əlinə qəcməsi üçün qərulması lazılm qələn tədbirlər hakkında mə'ryzə verdi. Mə'ryzəsində 3yamjan dejir qi:

«Indi karşımızda bir byrzyazja bir də işçilərin ayaqına dolasən by tərəddudlu unsurlar dyryrlar. By saat birinci nevbədə icraiyyə komitəsinin nufyzyny artırmamız lazımdır. Icraiyyə Komitə namysqarlıklı işçi və əşqər sijasəti apararsa işçi və əşqərlərin ona jardımı ta'min edilmiş olar. Indi karşımızda İctimai Təşqitatlar Icraiyyə Komitəsinin lagvi məsələsi dyryr. Ondan sonra zənnimizcə bütün silahlı, kuvvələr bizim ixtiariyimizda olmalıdır. Icraiyyə Komitəsinin xəbori olmadan heç əşqər hissəsi bir jerdən başka bir jera hərəqət etməmalıdır. Əşqər hərəqəti üzərində kontrol bylyndyrmak üçün əşqər hissələrində komisarlarımlız olmalıdır. Həmçinin gradonaçalstvo və milis. Ərzak məsələsindən bə'zi çətinliklər vardır. Ola bilər qi, qazıg pyl məsələsində də bə'zi məsələlər olsyn. Ona qərə banklarda da komisarlarımlız olmalıdır»*.

3yamjan tərəfindən təqəlif edilmiş tədbirlərin hamısı bir səslə kəbyl olyndı.

3yamjanın misal qətirdiqimiz nitkindən anlaşıldığınə qərə bolzəviqlər mudaraçuların çlkıb qətmələrini 3yra höquməti təşqili üçün bir fursət məkəmli hesab edirmişlər. 3yamjan 4 nojabr tarixli mura-cəətnamasında da belə bir fiqir bəjan və ifadə olynyr. Muracətnamada denilir qi:

«İşçi qutlələri və bütün namysqar demokratyanı jardımına qıvənən və inkilabçı Bağılı muhafəzə əşqərlərinə arkalanan işçi və əşqər vəqilləri 3yazı, ən yüksək əhalinin mənafei qəsiqində dyrəcək və zəhərdə müqəmməl inkilabçı asajıə saklajacakdır».

«Mudafəçilərin qətməsi» sərlevhəli bir məkalədə by sözləri okyuryız:

«Məsələ ajdlılaşdır. Mudafəçilər proletarjati, tərqlə açıkdan açıga əqsi-inkilabçı byrzyazjanı tərəfinə qəcdilər. By addımı səmimiyətlə təbriq ediriz. Mudafəçilər ancak qutlələrin e'timad və e'tibarına mözəhər oldıqları zaman müsəjən bir kuvvə idilər. Onların xıyanətqaranə addımı həmin e'timad və e'tibarı, kürər... Byndan belə işçi, əşqər və qəntililərin

*) «İzvestija» № 178.

vahid inkilabçı cəbhəsi mevcyddır. Byndan belə kapitalistlər, mulqadalar, candarmalar və xəfiyyəçilərin da vahid əqsı-inkilab cəbhəsi mevcyddır. Byndan belə arada jalançı sosialistlər kərarqahı, jokdır. Inkilabın anpis düşmənlərinin ideja və mənəvi təhəqqümündən qutluların azad olmasına, tələb ediriz»*).

Əqsı-inkilabçı mərqəzlərin direktivi və Tiflisin aktiv qəməqi ilə Zyradan çəkili bəftmiş mudaraçular blokuy Inkilabçı Ictimai Musaləmət komitəsi adlı ilə bir komitə təşqil etdilər. Komitə əhalilə xitabən müracətnamasında xəbər verir ki:

«Ictimai Musaləmət Komitəsinin məksədi Bağıda hürriyyət futuhatını, kardaş kanunu gərk etməqlə təhdid edən vətəndaş muharəbəsinə işləməqdür. Inkilabçı Ictimai Təhlükəsizlik Komitəsi inkilabın jaratmına, əldiyi nizam və kajdanı qəsidiyyətində dyracakdır. Həc tacavuz və gəsəqarlıq işləməqdür». **)

Bağıda qıya baş verə biləcəq vətəndaş muharəbəsi əlejhinə muharəzə e'lan etməqlə barabar, mudaraçular ittifakı, fe'lən ozu haman vətəndaş muharəbəsini istəjirdi. İcləsədə mə'dən, zavod həmcinin əs-qər kit'ələri numajandələri iştirak etdiqləri halda Zyradan çəkili bəftmiş və qəniş Zyranın kəbəl etdiqi kərərlən əlejhinə çəkməklə, onlar fe'lən muharəbə e'lan etmiş olyrlar. Ancak iqi uzluluq edib birlik və inkilab müdafiəsi ziari, altınlıda qızıləndilər. By komitə butun zəhərə çököylə qaguzlar pajlajarak, əhalilə, jeni höqumət əlejhinə mubarəzəyə çağırıldı. Zira höquməti əlejhinə byrakılan bohtan, iftira və jalana-nın hamsin, by komitə təqrar edirdi.

Nojabrlı 5-də mə'dən zavod komitələri və əs-qər kit'ələri numajandələrinin iştiraqı ilə qəniş Zyranın iclası, vake olyr.

Byrada Zaymjan nevbədən xaric bəjanat verir. O deyir:

«By vaxta can hec qasa mə'lyim olmajan bir Ictimai Musaləmət Komitəsi, zəhərdə çököylə qaguzlar pajlajarak, əhalilə, işçi və əs-qər vəqilləri Zyrasına tabe olmaga çağırı... By jalançı komitə anarsı və vətəndaş muharəbəsi təratmaq istəjir və özunu zəhərdə jegəna və salahijətli höqu-mat işnad verir... Bir dəfəlik tərəddudlərə xitam verməq lazımdır. Ja biz salahijətli höqumatı və hamı, kejd və zərtis byna tabe olmalıdır. Ja-inqı belə salahijətli höqumat kara qızılərdən çəkili, jalançı, Ictimai Musaləmət Komitəsidur». ***).

Konferansda iştiraq edən es-er Tər-Okanov es-er firkəsi adından bəjanat edir ki:

- 1) Nojabrlı 2-də iclasdan çəkili bəftmiş firkə protesto syratıla xususi bir iş hesab edir və firkə üzvləri jenə də Zyraya kajidiirlər.
- 2) Mumqun olan kədər tezliqlə jeni Zira jaratmak lazımdır.
- 3) Vahid inkilabi cəbhə lazımdır.
- 4) Tezliqlə jeni İcraiija Komitəsi seçilməlidür».

*) «Bağınsı Raboci», № 76.

**) «Inkilabçı Ictimai Təhlükəsizlik Komitəsi Əxbarı», № 1.

***) «İzvestija», № 176.

Ter-Okanovyn by bəjanatı, es-erlərin nə qibi mevke dytdykərləri, və by mevkein menzəvişlərin mövkeindən fərqli olmasına, bir kədər aj-dınləşdirilmiş olyr. Es-er təqətilatı, kisinən sol cənahlı, si, kəntli, altınlı və hejəti e'tibarı, ilə Bağıda bir proletar təqətilatı, oldygı üçün qutlonın əhvali-ryhijəsində hesablaşmaga və daha iqi uzlü bir sijasət aparmaga məcbur idı. Blokyn kat'naması, oktyabrda seçilmiş Zyranın kəbəl və təsdiyini tələb etməqdə iqən Ter-Okanovyn bəjanatında jeni zyra jaradılması, luzymyndan bəhs olynyr. Zira seçqilərində millətçi tirkələrin bojuq gələbə çalması, belə bir Zyraya proletarjat nəzərində qifajət kədər nufyz və səlahiyyət verə bilməzdi. Byndan ilavə es-erlər arasında rys millətçiliyi də muhumm bir rol ojnayırdı. Ona qərə bə'zi vakt, heç olmasa dildə es-erlər müsəlmanları nufyzynyn artmasından kor-karak bolşeviqlər ilə bir qətməqə mejl edirdilər. Menzəvişlər isə işçilər arasında çoxdan nufyzdan duzmusulər və butun çəkilişlərində ancak xırda byrza zijalişlən əhvali-ryhijəsini ifadə edirdilər.

Diqər es-er Juzbaşev konferansı, Ictimai Musaləmət komitəsi ilə müzaqərata qırışmasını təqliif etdi. Çəkili, bylynan natiklər xususən Zaymjan, kət'i syratda by təqliifi rədd etdilər. Zaymjan deyir: «By komitələrə deməq lazımdır ki, iqi quna cən ez muracəəthamlarından vaz qeçsinlər. Joksa onları əlejhinə kət'i tədbirlər qərəcəqiz». Zaymjanın təqliifi bojuq əqsəriyyətlə kəbəl olynyr. «Znamja Tryda» gəzətəsinin jazdi, gəna qərə natiklərin çöky konferansı, bojuq əqsəriyyətinin husni-təvəccihu ilə Ictimai Musaləmət Komitəsi xadimlərinin həbsə altınlalarını tələb edirlər. Laqin Zaymjan byna e'tiraz edir.

İşçi qutluları arasında pəq az nufazy olan Bağı, həmçinarlar ittifakları, zyrası, mudaraçular ittifakına kozylyr və jeni zyra jaradılması, tələb edir. Laqin rəsmi syratda özünün «bitərəfliq mevkeini» bahana edərəq Ictimai Musaləmət Komitəsinə numajəndə qəndərməqdən imti-na və vahid inkilabi cəbhə jaratmak luzyyny tə'qidlə kejd etmədi.

Bank xidmətçiləri, Ictimai Musaləmət Komitəsinə tərəfdar çəkarak demədiilər ki, umymijjətlə Zyralar və xususən Bağı, Zyrası, mütə-zəqqil demokratjamən əqsəriyyətini təmsil etməjir. Ona qərə də onlar icraiija komitəsinə tabe olmaga protesto edirlər.

Bağı, zəhəri validejn dərnəqləri zyrası, «bolşeviqlərin agılsız və ibtidajı adab tələblərini pozan işjanı, əlejhinə» protesto etdi,

Ictimai Musaləmət Komitəsi ez muracəətnamalarında işçi qutlərinin rə'jine işnad edirdi. Laqin nə «Ictimai Musaləmət Komitəsi Əxbarı» gəzətəsində, nə də mudaraçuların organı olan gəzətələrdə işçi iclasları, Zyranın Ictimai Musaləmət Komitəsi nəf'inə kət'namaları, qəzə dəjməjir. O zamanlar Zyranın sol kanadı, əlində olan «Zira Əxbarı»nda bir çox işçi və əs-qər iclasları, kət'namaları, dərc edilmişdir. By kət'namalar qəniş qutlərinin əhvali-ryhijəsini qəstəririlər. Misal üçün bir neçəsini byraja dərc ediriz:

Kaspi donanmasının birinci kyryltajı, belə bir kət'nama kəbəl etmədi:

«Haqim sülfların koalisija diktatorlygy tərəfindən apartılan bir jerdə ajak dojməq sijasəti olğanı çırkılmaz bir vəzifətə salınıdır. Əqsı-inkilabçı, byrzayza və mülqədarlar manafei numajəndəsi olan Qerenski-Konovalov höquməti, olğanı və vəzifətədən çıkmarmadı acıdur. Höqumətin bütün fəaliyyəti Rysja inkilabının futuhatını müdafəə edən jegənə bir kuvvə olan 3yraların əlejhinə cevrlimiştir. Ona qərə butun hakikət hal həmin inkilabçı, bəğən höqumətin son dəkikədə müəjjən vaktda xalk qutlularının həkiki iradəsinin ifadəsini tə'min edən zərajit üzrə məclisi-muəssəsan çağırılışını, da kürməjacagına xatir-cəm'liq verməjir. Kaspi donanması, kyryltajı; Petrograd işçi və muhafəzə əşqərlərinin muzəffəranə inkilabını və onlara yardım edən sajir zəhərlərin işçi və əşqər qutlularını təbriq edir.... Kyryltaj; Bağı, işçi və əşqərləri əqsərijətinin bütün jerli sijasət rəhbərliyi və hərbi inzibat idarə islərinin qəniş işçi və əşqər vəqilləri 3yrası, icraijə komitəsində cəm'ləadirilməsi kərərini, təbriq edir. Kyryltaj arzı edir qı, eż numajəndələrinin zyradan qəri çağırılmış olan bütün jerli inkilabçı kuvvələr; numajəndələrinin icraijə komitəsinə kajtarsınlar».

By kət'namanı, qyrlyty olması, o zaman Kaspi donanması, bəhrijjalılörinin sol es-erlər rəhbərliyi altında bylynməsi, ndandır.

Nobel kardaşları 3irqətinin jeni mintəkələr və 2-ci mə'dəni işçi ləri belə karar vermişdir:

«Mülqədar və kapitalistlər höquməti olyb da başında Qerenski dyran Muvəkkət Höqumət olğanı məhv olmak dərəcəsinə qətirmiştir. Pisər sifatlı Rysja inkilabının başında dyran və əməqçü xalk namına və onlara jaxəz qələcəgi üçün Petrograd işçi və əşqərləri zalımlar höqumətini jükdələr və bütün haqimijəti həkiki hurriyyət və inkilab müdafəəsi olan işçi və əşqər vəqilləri 3yrasına verdilər.... Butun inkilabi haqimijətin Bağı, işçi və əşqər vəqilləri 3yrasının icraijə Komitəsinə veriliməsini nəzərdə dytarak, inkilabçı, muəssəsəmizə həm mə'nəvi həm maddi cihətdən yardım edib bir qəniliq əməq həkkələmizin jarişinə ona veririz».

Nobel kardaşları 3irqətinin mexaniq e'malatxanası işçiləri isə eż kət'malarında belə dejirlər:

1) Belə mə'yiliyatlı və ağır zamanda numajəzqaranə bir syratdə konferansdan çıklıb qedən joldaşlara tam nəfrət və narazılığımız, bəjan ediriz.

2) Jeni təqziq olynmışa inkilabçı icraijə komitəsinə tam e'timad və e'tibarlılız, bəjan ediriz və hər bir ağır dəkikədə son damla kanlımlıza can ona qəməq edəcəqiz. Lazi, qələrsa icraijə komitəsinin çağırılışı, üzərə biz işçi və ystalar əziz proletar inkilablımlızın müdafəəsinə kalkısaqıza.

«Motovilixa» cəmijəti işçiləri:

«Məclisi-muəssəsan çağırılışına can, istər mərqəzdə, istərsə məhəllədə bütün haqimijət by vakta can vətən və inkilaba nəcət verməq işində xalka bütün sədakət qəstərməsən demokratik unsurlər ilə 3yra sifatında inkilabçı demokratyanın elinə qəcməlidur».

Mirzoje夫 kardaşları, 3irqətinin işçiləri isə belə dejirlər:

«Mərqəzi nahiya əylər kyryltajı, kət'naməsi, na koşylmaga karar veririz qı, vətəndəs mühərəbəsi ancak sulu və müsaləmat joly ilə lagv edilməli və bolseviqlərən xalk sosialistlərinə can butun fraksiyaların höqumətə cəlbə joly ilə inkilabçı demokratyanın öz içərisində koalisija təqziq etməli və məclisi-muəssəsan mutlak müəjjən vaktda çağırılmalıdır».

Bələ kət'namalar çokdur və deməq olar qı, hamısı, ejni ibarələrlə tərtib edilmişdir. Müdaraçlər ittifakının hesabı, janlı, ç.kd. Onlar Petrograd rəhbərlərinin joly ilə qədər qən bir məsələni nəzərdən keçirilənlər qı, qutluların müdaraçılığı karələ ədavət bəsləmələrindən başqa bir də Bağı, 3yrən jerli zərajiti haqimijətin 3yra qəcməsini kət'i syratdə tələb edirdi. Məclisdən çıklıb qətməq ilə, blok, butun işçiləri uzuno ak ttdi. İşçi qutlularının əhvali-ryhijəsini əqsərijən by fəkərənin müəjjən etdiqini byndan bilməq olyr qı, başında Zaymjan dyran icraijə komitəsi by məsələdə böyük ehtiyatqarlıq qəstərmədi. 9 nojabr tarixli muracəətnaməsində icraijə komitəsi xəbər verir qı:

«3yradan çıklıb qətməs firkələrin bəzı nufuzlı rəhbərləri icraijə komitəsinə muracəətlə İctimai Musalamət Komitəsinə numajəndələr qəndərmiş olan firkələrin ezləri məzqyr komitə məsələsini jenidən qəzədən qecirdiqlərini bildirmişlər... icraijə komitəsi qəniş 3yra karşılarında mə'yiliyati eż əldəsinə alır və bütün işçi və əşqərlərə muracəətə məzqyr komitənin mevcydijətini sulu və müsaləmətlə azar və azijətsiz bir syratdə lagv edərəq firkə numajəndələrini qəri çağırımlarını, təqəlif edici bir muracəətnamə byrakmakla qifajətlənir».

icraijə komitəsi 10 nojabr tarixli muracəətnaməsində belə jazır:

«Xusysən işçi joldaşlara muracəət edir və dejiriz qı, aglı və viedanını itirib də sizi açıldıdan açıga kardas kırğın, mühərəbəsinə çağırılan cənəralların, nizama də'vat ediniz.... 3yradan çıklıb qətməs işçi joldaşlar, tezliqlə işçi və əşqər kardaşları, məzqyr janına kajı, dı, nı, z. By kədər çox patlangıç materjal olan zəhərimizdə vətəndəs mühərəbəsi başlanmasına səbəb olmayı, n».

Nojabrın 12-də 3yradan çıklıb qətməs firkələrin hamısından konferansa numajəndələr qəldi. Zaymjan eż mə'ryzəsində xəbər verir qı, Tiflisdə olğan mərqəzi; Zaymjan ilə Fioletofdan ibarət iqi icraijə komitəsi uzvunun sağ es-er, menzəviq və daşnaklarla konferansına qələrəq muzaqərat aparmalarını, təqəlif etmişdir. Bolseviqlər byndan imtiyənə edərəq ajrlımlı grypları barabər hukyka maliq tərəf hesab etmədiqlərini qəstərdilər. Məzqyr firkə konferansı icraijə komitəsi numajəndəsi istirəq etmədən vake oldy.

Xusysən es-er təqziplatı, rəhbəri Saakjanı, nitki çox ajrlıca dikkətə lajı, kdyr. Natik bitərəfanə bir haqim (sydja) qibi çıklıb 3yradan qətməs firkələrin heç də əqsı-inkilabçı olmadıklarını, isbata çalıqlar. Bağı, icraijə komitəsinin muracəətnaməsini, təhlil edərəq Saakjan firkə uzvlərinə xıtəbən eż rəhbərlərinə 3yra kajıtmak üçün icraji-tə'sir edil-

məsi hüquqdaqı muracətnaməni dogry hesab edir, laqin muracətnamənin sijsi klsmlını dogry hesab etməjir.

Muzaqəratdan sonra 4 kət'nama təqəlif edilir: bolzəviqlər, menzəviqlər, ts-erlər və daşnaklar tərəfindən bolzəviqlərin kət'naması və təndəz müharəbəsinin kabaglılı almak və inkilabi asajılı saklamak üçün İctimai Musaləmət Komitəsinin ləgvini qecən seçqi vakti, daxil olmamış firkələrdən icraijə komitəsinə uzvlər seçilməsini və həmçinin hər sosyalist təşqilat tərəfindən icraijə komitəsinə bir numajəndə qəndərlənməsini tələb edirdi.

Es-erlər kət'naması əz-cumlə jerli demokratja arasından bir höqumət jaradılmışını və jeni 3yra çağırılana kədər bynyn ali höqumət olmasına, təqəlif edirdi; 3yra isə jerli əlcudə höqumət məsələsini həll etməlidur.

«Musavat» firkəsi əz kət'namasında Muvəkkət Höqumətin sijsəti dogry olmadıqları, qəstərərəq demokratiq bir höqumət jaradılmışını təqəlif edirdi. Musavat, ixtilaflın bolzəviqləri əzməq joly ilə jatiyli masını, son dərəcə zərərli hesab edir. Firkə həmçinin demokratjadən bir hissəsinin bolzəviqləri təqləməq taktikasını, məksədə gejri muvafik hesab edir.

Bəjuq əqsəriyyətlə bolzəviqlərin təqəlif etdiyi kət'nama kəbyla qecir.

Menzəviqlər icraijə komitəsi hejətinə daxil olmadan imtina edirlər. Jerdə kalan firkələrin hamısı, jykarlıda qərdən qurumuz qibi, 3yraja kajıltmaga məcbür oylarlar. Bynyn da səbəbi jykarlıda qəstərdiqimiz qiblə, bütün firkələrin işçi qutlosi sılkıntısı, altında olmalarıdır. Saakjanın başdan ajaga jalan və iqi uzluluqdən ibarət olan nitki es-er firkəsinə kozyan işçilərin əhvali-ryhijəsini də 3yra höquməti əlejhinə mübarəzədə məzqyr firkənin rəhbərlərinin metodlarını, da hər əjdən jaxşı təsvir edir. «Baqinsqi Raboçı» pəq haklı, olaraq kajıldan işçilərin səmimi syratda birlik arzıslıda oldykları, komitəcılərin isə koltyklarında daq qızıldərəq kajıtdıkları, qəstərir və jazır qı: «Birlik luzyomy haklında onlardan çoxlyca kəsənq sezər eziidiq, amma bynlərin hamısından saxtalıq və iqi juzluluq jağırdı... Saakjanın nitki əqəqilə nudrətən təsaduf olynan bir avamlıq numynəsi və məzmynca eziidənləri ifgal üçün çaplık bir usyl idi». Jykarlıda qəruldunuq qiblə Saakjan, icraijə komitəsi muracətnaməsi na bir neçə kompliment sejliqidən sonra, fe'lən bəzək bir ad altında haman ictimai təhlüqəsizliq komitəsinin təşqil olynmasını təqəlif etdi.

«Musavat» firkəsi hakkında azagıda bəhs olynacakdır. By firkə əz sijsi xəttini əz kət'namasında qəzəlcəsinə izhar etdi:

«Bolzəviqlərə Muvəkkət Höqumət əlejhina jardım etməq, amma Azərbaycanda jok».

Bolzəviqlərin kət'naması əz mevkeini mədəfədə davam edirsə də laqin onları mədərəklər zyradan çıklıq qetdiqi zaman danlıqları,

XI

dil (tony) jokdyr. Hərçənd onlar (bolzəviqlər) və xusysən 3aymjən es-erlər ilə daşnakların əməqdaşlıqlının kijmətinə bilirsələr də, laqin kət'namə sajir firkələr ilə əməqdaşlıq lazımlı qərur. «Baqinsqi Raboçı» 10 nojabr tarixli kls bir xəbərində belə jazırlı:

«Əz nifakçı ceneralıarına icraiji-tə'sir etmiş və Baqı demokrat-jast arasında parçalanmanın kabaglılı, almış olan işçi sol es-er, sol menzəviq və daşnak joldaşları təbriq ediriz».

Butun dediqlərimizdən qərulur qı, qeniz işçi dajirələri bolzəviqlər tərəfindən qərulən tədbirlərə muzahərat edirlərsə də, laqin bynynla barabar həmin qutlələrin bəjuq bir kls, mədəfəçi firkələrin nufuz və tə'sirindən xilas olmamışlardır. Bolzəviqlər bynynla hesablaş əvəzə məcbür idilər.

By mulahəzələr nojabrın 13-də 2-ci Nobel mə'dəni işçiləri tərəfindən kəbəl edilmiş kət'namada ifadə edilmişdir:

«Vətənimiz agır qunlər qecirməqdə oldygыndan butun demokratja sılkı sıralarda birləsməli və inkilabın mədəfəsinə kalkızmalı dyr. Belə agır bir zamanda biri birinə hucum etməqla məsgyl olan sijsi firkələrin hərəqətinə karşı kət'i syratda protesto və bila-tə'xir mubahəsa və munasəbatı, bəjan etməqi lazımlı və murnaqın qərmədi—o hələ qəzəljirdi. Ancak haqimiyətin 3yralar əlinə qəqməsindən 20 qun sonra by gazetə Muvəkkət Höqumətin sijsətini təhlil etməqla məsgyl oldy və jeni höqumətə karşı əz munasəbatı, bir kədər gejri müəjjən bir əzqildə bəjan etdi. Gəzətə, Rysjanın «jaradıcı, lük kyrylyzy» çok az oldygı üçün məhv oldygyny qəstərərəq, dejir qı:

«Bolzəvizim ziarlariñin tənkid və təkdirini qanara atmakla barabar jenə də ancak onlarıñ xalk fealiyəti nidası, oldyklarıñ e'tiraf etməq lazımdır. Koj by gələbənin olqə mənəfeinə nə kədər muvafik olyb olmaması, mubahəsəli bir məsələ olsyn, amma onyn məntiki bir tədric üzrə vake oldygyny danmak olmaz».

«Baqı Musəlman İctimai Təşqilatlar Komitəsi əxbarı» hadisələri təhlil edərəq, by əsasla da bila tə'xir federasiya prinsipinin həjata qəçirilməsini tələb edir. Çunqu xalkın iradəsi belədir.

*) «İzvestija» № 187.

«Biz bolşevizm məfqaçısı dejiliz və onları nördən dajandıksa, məhz məksədimiz ony bir numyna qəstarəq subhəsiz bir həkikəti isbat etməqdır qı, xalq arzusunu əqs etdirən hər bir fırıq jələnəz geniş qutlular arasında asanlıqla intisar tapınak dejil, həmcinin onları kahramanana çıxılara da sevk edə bilər».

«Musavat» firkəsi ideologları, nüvə qələcəqi nə cur təsvir və təsəvvür etdiqlərini by gəzetənin 4 nojabr tarixli bas məkaləsinin by parçasından qərməq olar:

«İndi sez sonindur (musəlmən xalkının) və ony agili, və sadəcə bir syratda dejəraq öz həkkini, kyry siyasi nəzəriyyə ilə dejil, hər zəxəsə jara-dılış hukkyky ilə verilmiş həkkyllah ilə təsdiq edərsən».

Hələliq «Musavat» firkəsinin bilətəxir ez idealları, həjata qeyri-məq üçün lazımlı olan qucu jok idi. Ona qərədə bolşeviq firkəsi millətlər üçün tə'jini-mukəddərat hukkyky e'lən etdiyindən qyja bolşeviq-lərin qərdəquq tədbirlərə qəməq edirdi. Fəkət by hal məzqyr firkənin ciddi syratda kət'i çıxıla hazırlanmasında və cur-bə-cur əqsi-inkilabçı təzqilat və zəxslər ilə aktif əlakə saklaması, mane olmaları. «Musavat» ajrıca bir ciddiyyət ilə musələh kuvvə jaratmakla məsgyl idi. Həla oktyabrın 24-ndə sabık tatar alayı komandanı general Polovsefin Qəncəjə qəlməsi münasəbəti ilə musəlmən milli komitəsinin fevkəl adə iclası çağırıldı. Toplaşanlar cənəralı, qyrlytyly alkıclarla karşılıqlı və musəlmən millətçi təzqilatları, məşhur xadimlərindən Xasmə-həmmədəf təbriq nitki sejlədi. Dostanə təbriqlərdən sonra milli komitə numajəndələri—Zakafkasja sejmi xadimləri—ez nitklərində «millət üçün milli alajlar, bəjuq əhəmijjətinin, komanda hejətinin zabitlər və adı əsqrə və atlılarla birliqda qıraqatını kejdə milli alajlar ilə milli komitə arasında sıxı rabitə və əlakəjə çağırıllar». Inkilabçı demokratija ilə izvəbazlıq etdiyi halda, «Musavat» ejni zamanda Tersk kazakları, əqsi-inkilabçı hissəsi ilə 3imali-Kafkasja dağlıları, bazçuları arasında mukavələ bağlanması, ryhyndə təzqil edir və 3imali-Kafkasjada əqsi-inkilab ocağı olan Tersk—Dagıstan höqumətinə var kuvvəsi ilə jardım edirdi.

Baqtı musəlmən milli komitəsi və «Musavat» firkəsi, istər istəməz, inkilabçı təzqilatları varlığı, və musəlmən işçilərin əhvalı-ryhijjəsi ilə hesablaşmaga məcbür idilər. Onlar ez yemyərlərini, bir kədər dymanlı, bir zəqildə ifadə edir və ez arzularını Turqustan 3imali-Kafkasja və sajirləri həkkində bir çox məkalələrdə bəjan edirdilər. Məzqyr məkalələrin hamısında müəjjən bir xətt aparılırdı—o da inkilabçı Rysjadan ajrlılmak idi.

Qəncə milli komitəsi daha açıq is qərurdu, o ez tərəfdarları, silahlandırmaga və milli əsqrə hissələri jaratmaga çok dikkət verirdi.

Nojabrın 5-ndə Qəncədə birinci Kafkasja musəlmən hərbi kyryltajı vake oldy. Kyryltajı, inkilabçı demokratjanı və onyn musəlmənlər ilə rəftəri, tənkid etməqlə məsgyl oldy. By tənkiddə bir çox haklı cihat da oldygyny danmaz; çunqu cur-bə-cur millətlər üçün mil-

li əsqrə kit'ələri təzqil edildişi halda, Müvəkkət Höqumət musəlmənlərin əsqrə hissələri təzqil etmələrinə izin verməjir və bynynla da onlara jənanmadığını qəstərirdi. Laqın kyryltaj by tənkidlərdən tamamilə əqsi-inkilabi nəticələr çıxarıldı. Laqın belə korkak addımlar çok qəzmədən daha mehqəmləndi. Qəncə mulqədarları, əzlərinə qurcu mənseviqləri qibi me'tobə bir muttafiq tapdılar. Bynləri, da birləşdirən; hər iğisinin proletar inkilabından ajrlılmaga çalışması idi.

Nojabrda Tiflisdə Zakafkasja Komisarlığı, təzqil edildi. Byraja Azərbaycan numajəndəsi sifəti ilə 4 musəlmən millətçisi daxil oldu. Komisarlık təzqili hakki, kət'namada jeni təzqil edilən Höqumətin ancak məclisi-muəssəsan çağırıllana can mustəkil is aparacağı, qəstərilməzdən də, laqın «Baqınsı Raboçi»nin kejd etdiyi qibi, Komisarlık təzqili fe'lən inkilabçı Rysjadan ajrlılmagın başlangıcı deməq idi. «Musavat» firkəsinin Baqı Komitəsi hələ bir muddətlik qyja demokratiq təzqilatlar ilə yigyn isləməqdə davam edirdi, laqın musəlmən byrzyazjası, hucuma hazırlanmakda oldygyna artıq şübhə ola bilməzdi. By hal Baqıda sosyalist firkələrin xətti-hərəqətində muhumm bir rol ojnajırdı.

Dəfələrlə qəstərdiqimiz qibi, es-erlər öz əqsi-inkilabi mudarəci, həkki sijasətlərinə sadık kalarak, sapıtmaga və yigynlazmaga çalışırlar. Ejni zamanda, onları arasında bir çox sollar, xususən işçilər var idi qı, es-erlər sırasında kalmakla barabar, bir çox məsələlərdə firkənin rəsmi sijasətinə karşılık muxalafətde idilər.

Nojabrın 19-ndə es-er təzqilatı, nüvə gyberniya konferansında Saakjan cari vəzijjətdən bəhsələ belə bir xətti-hərəqət təqəlif edir:

«Bolşeviqlərə kət'i mubarəzə aparmakla barabar, onları bojkot etməməlijiz. Onları jaratdı, butun müəssəsələrə qətməli, orada öz xətti-hərəqətimizi jeritməli, orada onları, təqələməlijiz; çunqu qutlular onları da hələcə qədirlər və biz qutlular ilə əlakəni qəsə bilməriz və qəsməməlijiz».

Saakjan, var kuvvəsi ilə çalışarak, cəbhə ordysynyn tələf olmasına jol verməməqi lazımlı qərur və ətraf vilajətlərdən mərqəzə drogy inkilabçı demokratiq höqumət kyrmkla məsgyl olmayı, təvsijə edir.

Bolşeviqləri qutlədən ajrlımak çox çətin bir məsələ idi. Ona qərə es-erlər hələliq Icraiyyə Komitəsinin Kızılı Gvardiya təzqili tədbirlərinə mukavəmet qəstərməqə çalışırdılar. 3yra Icraiyyə Komitəsi inkilabçı, muhafəzə əsqrərlərinin inkilab mənafəi qəsijində dyrdygyny bəjan etmişdi. Es-erlər by sezə istinad edərəq öz kət'namalarında Kızılı Gvardiya təzqilinə luzym olmadığını, qəstərir və təqəlif etdiqləri kət'namaları, hamısında Kızılı-Gvardiya təzqilinin əlejhina rəj'i verirdilər. Onlar əlbəttə ordynyn fe'lən byrakuqları (tərxis) olması, ilə əlakədar olaraq muhafəzə əsqrərlərinin qet-qeda əriyərəq əqsildiqini, əsqrərlərin daglılıqları evlərinə qətdiqlərini jaxzıla bilirdilər. Laqın iqi uzluluq edib

by bahana ilə 3yra höqumətinin mudaſə və muhafəzəsi üçün hökiki kuvvə təzqiliñə mukavəmat qəstərildilər.

Butun çiklərlərdə «Bağılı nı xusysi zərajiti»ni əlində bahana edərəq, es-erlər əzələri üçün əlverişli hesab etdiqləri jerda belə nifaka qəməq etməqdən vaz qəcməzdilər. By barədə es-er firkəsi Bağılı, təzqiliatı 3yrasını 30 nojabr tarixli kərarı, çox dikkətə lajıkdır. 3yra seçqilərinə Iran raijjətlərinin iştiraqı məsəlesi hakkında məzqyr kərarda belə denilir:

«3yra, by məsələləri muzaqəra edərəq, işçi və əsqrər vəqilləri 3yrası seçqilərinə xarici tabakalərinin iştiraqı, əlejhina protesto etməqə karar verir. Qəniz işçi və əsqrər vəqilləri 3yrası iclasında uzvlərimiz müvəkkət İcraiyyə Komitəsi və seçqi komitəsinin kərardadı, əlejhina çikmaga borcılırlar»*).

By kərar hajata qecirilsəldi Bağılı işçilərinin 40 fajır, kədərini seçqi hukkyndan məhrym etmiş olardı və ejni zamanda müxtəlif milletlərlə proletarjatı arasında nifakı dərinləşdirirdi. By munasəbatla «Bağınsqi Raboçı» belə bir 3ej jazıldı:

«Qərəgili, mudaraçuları, məzqur da dərəcəjə qələmisiñərdir. Əzərəqətlərinə onlar sadəcə olaraq belə uzr qatırırlar: neçə jol verməq olar qı, əzələr qəlib mənim evimdə agalıq etsinlər. Belə üzrlərlə ancak idraqçı işçiləri kane etməq olar. Amma məsələni belə deñil, by cur kojmak lazımdır: Bağılı nı sajir işçiləri qibi həmin 40 oda bizim kapitalistlər istismar edirlər. Onları da əzunu istismardan mudaſə etməqə ixtiyarı varmı. Joksa byna əzqə evində agalıq etməq deñərlər?... Əzunu adlatmak ilə məzqyl olmak jetər. İşçilər sizin istismarçılıq sijasətinizi jaxşır basa duzurlər. İşçilər mudaſəçilərin dələncə qətməzərlər. Çünqü siz işçilərin kuvvatlarını parçalamak istəjirsiniz»**).

Es-erlər hələ yzyn muddət işçilər arasında nufuya maliq idilər. Laqın nufyzlarıñıñ əqsildiqini əzələri də bojynlarına almaga məcbür idilər. Es-er təzqiliatıñıñ Bağılı Komitəsi iclasında, dekabrın 14-nə firkə gəzetələri məsəlesi muzaqəra edilən zaman mə'ryzəçilər gəzətə tirazlarıñıñ əqsildiqini, xusysən erməni və turq dilində gəzetələrin tirazlı duzduqunu xəbər verirdilər. Byñyn nəticəsində turq və erməni gəzetələrini dajandı, rərak rys dilində gəzetənin rəvaci, üçün tədbirlər qərulmasına kərar verilir.

Prinsipsizliq dərəcəsinə kədər yigynlaşmak bacaran es-er firkəsi; qutlərinin ehvali-ryhijjəsini nəzərə alarak, tez-tez 3yra höquməti tərəfdarı, dönya qırıldı. Məsələn: dekabrın 20-nə, jə'nii İctimai Təhlükəsizliq Komitəsinin byrakılmasından cümlətanı bircə aj sonra, es-er firkəsinin Bağılı təzqiliatı, 3yrası, Bağılıda höqumət məsələsini muzaqəra etdiqdən sonra, əqsəriyyət-ara ilə anarci və nizamlılıq ilə mubarəza ixtiyarıñı (höquməti) işçi və əsqrər vəqilləri 3yrasına verməq hüququnda bir kət'nama kəbəl etmişdi.

*). «Znamja Tryda» № 47.

**). «Bağınsqi Raboçı» № 106.

Dogrydan-dogryja işarə jok isə də laqın zəbhəsiz 3yra höquməti ygrynda mubarəza apararqan, bolzəviqlər vəzijjəti və höqumət məsələsində meydən firkələrin munasəbatını, çox qəzəl nəzərə alırdılar.

Höquməti quc ilə almak mümqün deñildi. Byñyn üçün qutlələr arasında lazımi, ahvali-ryhijjə və hökiki kuvvə jok idi. Jerli zərajit ilə də, jahı, nız xırda byrzyazja arasında deñil, mə'dən və zavodlarda da meydən olan milli nifak ilə də hesablaşmaz lazılm qələrdi. Həla nojabrın əvvəllərində bolzəviq təzqiliatı, lazılm qərməsu e'lən etsin qı:

«Bağılıda bolzəviqlər heç bir çikı, sa həzirlaşmaları, Çikılsı məsəlesi bolzəviqlər arasında hətta muzaqəra belə edilməmişdir. By xusysda dəvəran edan butun sajealəri kara kuvvələr müsəjjan provokasiya məksədi ilə jağırlar». *)

Həmçinin dekabrın axırlarında 3əhər Dymasındaqı bolzəviq numajəndələri də byny tə'jid etdilər. Fəkət bynləriñ hamısı, o deməq deñildur qı, bolzəviqlər plan üzrə haqimijjətə dogry qətməjirdilər. Onlar, cur-be-cur ən muhumm məsələlərdə mudaraçlı firkələrin sijasətinin iflas etdiqindən qəzaləcəsinə istifadə etməqə bacararak, addıml-addıml 3yra mevkeini möhəqəmləndirir və kət'i mubarəza üçün kuvvə toplayırlılar.

Dekabr aji, na jakın 3yra höqumətini deməq olar qı, butun firkələr təsdiq etmişdir, 3yradə rəhbərlik roly isə bolzəviqlərə maxsys idi. 3yra əlejhina və xusysən bolzəviqlər mukabilinə mubarəza səhnəsi indi də jeni seçilmiş demokratıq Dyma oldy. Mudaraçlılar blok yəhəbərləri; işçi qutlələrindən yzakda əzələrini 3yrdadañdan çox-çox sərbəst hiss edirdilər.

Dyma ömrünün birinci qonundən hej'ati e'tibarı ilə is qərməqə mustəid deñildi. Sol firkələr əqsəriyyət təəqil edirdilər, amma byrzyazja numajəndələrindən də çoxly bələdijjə vəqili (glasnij) var idi. Butun əsas məsələlərdə, ümumi sijasət məsələlərində, mudaraçlılar blok ilə byrzyazja numajəndələri arasında tam sazış var idi, laqın 3əhərin qundəliq həyat məsələlərində demokratıja əzunu maxsys bir xətt aparmaq çəkilişlər. Amma bolzəviqlərin «həddindən artıq tələbləri» mudaraçlıları, namunasıb bir vazijjətdə byrakılırdı. By syrətdə həmin jeni demokratıq müəssəsə, həmisi bir jerdə dyryb ajak dəjurdur. Bolzəviqlər əlbəttə dyrmadan heç bir hökiki is qəzəlməjirdilər. Onlar muntazəmən koalisja əlejhina mubarəza xətti aparır və Dymaja ancak menzəviqlər ilə es-erlərin mudaraçlılıq sijasətini açmak və by sijasətin butun zərərini qəniz işçi qutlərini isbat etməq üçün qedirdilər. By məksədli onlar, Dymada kaldırlan butun məsələlərdən istifadə edirdilər.

Dyma ömrünün birinci iclası, qəstərdi qı, qəhnə Dyma oz varislərinə ancak bejuq borclar kojyb qətməşdir. Kassada hətta xidmətçilərin maasını verməq üçün belə pyl jok idi. Ona qərə 3əhərin demokratıq

*). «Bağınsqi Raboçı» № 77.

ataları birinci iş olarak borç almak üçün banklara muracəət etməli oldular. Səpqi üzrə Bağılı olan bankları, hər biri cəm'i 88,000 manat verməli oldygı halda, Bağılı bankları, Dymaja 1 miljon manat borç verməq istəmədilər. Jəkin by məsələdə Dymanın sağ kanadının razılığı olmamış dejildi. By iş byrzyazja tərəfindən demokratıq Dyma əlejhinə bir numajız idi. Hətta Saakyan «by işin banqır agalar tərəfindən ibtidai bir əzqildə jeni Dymani sabotaz etməq sijasəti» oldygyny bojına almak məcburiyyətində kalmışdı. Dyma 3aymjən tərəfindən təqəlf edilmiş kat'namni, kəbyla məcbyr oldu. Kat'namada belə dejiliirdi:

«Bankların səhər dymasına bore verməmələri siyasi bir məsələ olyb numajisqarana bir syratda jeni Dyma əlejhinə əvviliməsə oldygыndan, Dyma jerli bank rəhbərlərinin hərəqətinə karş protesto edir və Dymaja jakın qonlarda lazımlı olyb da iktisadi cihətdən hər cur tə'min edilmiş istikrazın nəkdədirilməsini israrla təqəlf edir».

Dymanın həmin iclasında iqcinci nevbədə mə'dən dajirəsində seçqi məsələsi dyryrdy. Byny da bolşeviqlər kaldırılmışdılar.

Mə'lyim oldygı üzrə by məsələ Tiflisə cəm hər jerdə həll olynmış və ancak istehkakçıları protestosuna qərə Muvakkət Həqumət xususi Zakafkasja komitəsinin kərari, ləgv etmişdi. By məsələ hakkında mə'ryzəçi sıfəti ilə 3aymjən və iqcinci mə'ryzəçi sıfəti ilə səhər idarəsi üzvü Aseyrov çıkmışdı. Prinsip e'tibarı, ilə menzəviq və es-erlər dajirələrin səhərə bitiədirilməsinə tərəfdar idilər, amma jeni təqəfil olynmış Zakafkasja Komisarlığı tərəfindən təsdiq edilməsini lazımlı qorurdular. «Birlik gropy» numajəndəsi Frolov eż nəkəte-nəzərini müdafiədə davam edir və dejirdi ki: məsələ ətraflı, təhlil edilməmiş və ajdlılaşdırılmamışdır və mə'dən dajirəsinin səhərə bitiədirilməsi kətarlı, xususi Zakafkasja Komitəsi ancak 3aymjən təzjiki altında kəbül etmişdur. Rəsmi syratda isə, Frolovyn zənnincə, Dyma Muvakkət Həqumətin kərari na tabe' olmalıdır. By saat həqumət bazında «bir avlę gəsbəqarlar» dyryrlarsa da, laqın Muvakkət Həqumət davam edir.

Musəlmənlər numajəndəsi səhər vəqili Topçubəzəv kat'ı syratda mə'dənlərin səhərə bitiədirilməsinə e'tiraz edərəq, dejir ki:

«Musəlmənlər səhərə bir araqı belə jerin bitiədirilməsinə razı olmaya-caffardır. Bilin ki, aqs syratda Dymanın heç bir kərari, bizim üçün məcbury dejildur və ona əməl etməjacagı. Bizim əlimizdə kuvvə var və byna jol verməməqə by kuvvə qifajət edər».

Əqsarijjati-ara ilə mə'dən-zavod dajirələrinin səhərə bitiədirilməsi hakkında bolşeviqlərin təqəlfisi kəbül olynyr, və səhərə bitiədirilməq ilə əlakədar olan əməli məsələlərin həlli üçün bir komisja seçilir.

Musəlmən fraksiyası protesto olaraq iclasdan çıklär qədir.

Topçubəzəvin bəjanatı, millətçi firkələr və o cümlədən «Musavat»ın fəaliyyətində jeni bir devr açıldıqını qəstərir. «Bağılı Musəlmən

Ictimai Təəqülatlar Komitəsi Əxbər» 24 nojabr tarixli bas məkaləsində jazır qı:

«Zahirən belə ixtilaflı məsələlərin həlli üçün i stər bir a v t c i r i l i s i j a s a t c i t l a r i n bitiədirməq istədiq və istərsə zəhərin jeni zimamdarları (idarə bazında dyranlar) adından danışdıkları zavallı əhalilərin diləq və arzularını müəjjən etməq üçün rə'ji-amə (refevendyma) muracəət etməq lazımdır».

«Musavat» onun üçün by dil ilə danışdırlı qı, zəhərdə olmasa da butun kəzalarda arkasında həkki bir kuvvə hiss edirdi. Çünqü məclis-muəssəsan seçqilərində səslərin 90 fajılzılna kədəri «Musavat» sijahılsına verilmişdi.

«Musavat» kuvvə ilə hədələjir, Dyma, eżunu həqumət hesab etməqə barabar, intihəsiz mubahəsə və munakəzelərə məzgyl olyr, zəhərdə isə həjəcanlı, sajeolər və əhali, dedi-kodyları, subatsızlıq və həqumətsizliq əhvali-ryhijisi jaradıltır. Musəlmən numajəndəleri Dymadan; qet-qedə artmakda olan hucymalar, kanynszx axtarıclar və sajir by qibi hərəqətlər əlejhinə tədbirlər qərməsini tələb edirdilər. Laqın Dymanın zəhərdə nizam və asajis bərpa etməqdən bilmərrə aciz oldygyny söyləməqə qəlməz. Pozgynlyk və nizamsızlıkları, ancak əqsi-inkilaba olverisi oldygyny nəzərə alarak, 3yra İcraiyyə Komitəsi 3yrtanın fevkə'lədə iclasını, çağırırdı. Byrada butun muhafəzə əşqərləri beluq komitələrinin də numajəndələri iştiraq edirdilər. İclas; işçi və əsqrər vəqilləri 3yrtanın İcraiyyə Komitəsi janında bir hərbi-inkilab komitəsi jaratmaga və zəhərdə inkilabi intizam və asajis bərpası, üçün ona ən qeniz vəqalət verməqə kərar verdi.

Hərbi İnkilab Komitəsinin fəaliyyəti muhafəzə əşqərləri və butun zəhərə zamil olmalı idi. İcraiyyə Komitəsi Hərbi İnkilab Komitəsi ilə birliqdə muhafəzə əşqərləri və zəhərə üçün icbari kərərlər verirlər. Hərbi İnkilab Komitəsi eż arasından hərbi inkilab məhəqəməsi ajırırlar. Muharəbə ordysynyn beluq və alaj komitələri əzlərini hərbi inkilab komitəsi e'lan edir və butun fəaliyyətlərində Hərbi İnkilab Komitəsinin kərərlərini, dəstaviz edirlər.

Dekabrın 15-ndə Hərbi İnkilab Komitəsi bir icbari kərərdən nəzər edərəq, quçə və mejdənlarda toplazmak, dəstə ilə ictimai və ərzak təəqülatlarına muracəət etməq, işqi satmak, sərxoz halında zəhərə çıkmak, zəhərdə qullə atmak, eż bazına axtarıç jəpmək və sajirlərini kadagan edir. İcbari kərərdə pozanlar 6 aj muddətinə həbsə alınırlar və hərbi inkilab məhəqəməsinə verilə bilərlər.

Hərbi İnkilab Komitəsi təqəfilə demokratıq Dymanın butun fraksiyaları, çaxnazmaja salmışdı. By munasəbtə fevkə'lədə iclas çağırılmışdı.

Həqumət məsəlesi bir neçə dəfə Dymada kaldırılmışdı. O cümlədən ləgv edilmiş olan Ictimai Təəqülatlar İcraiyyə Komitəsinin xəlef (varisi) qim olması, məsəlesi ilə əlakədar olaraq jenə həqumət məsa-

leşti kalkmazıdı. «Demokratja»nın qəməqi ilə byrzyazja numajəndələri tə'qid edirdilər ki, zəhərdə jeqanə höqumət Dymadyr, onun fəaliyyətini ancak mərqəzi höqumət kontrol edə bilər və belə bir höqumət isə olmadıqından Dyma kontrolsyz olmalıdır. Dymani, jeqanə höqumət hesab etməq ancak bir numajız mahiyyətində ola bilərdi; çünqu Dyma belə bir hukkyk həjata qəcirməqçi fiqrinə, xəjalına belə qətirə bilməzdi. Bylynla barabar məsələnin bir dərəcəjə kədər əməli əhəmiyyəti də var idi. 3yra «Izvestija»si, çap olynan mətbəə Ictimai Təzqitlərlər İcraiyyə Komitəsinin maxsys mali, hesab olynyrdy və məzqyrə gazeta bolşeviqlərin əlində oldygыndan mudaraçular blokby gəzetədən jakasını kytarmak üçün mətbəəni əllərinə almak təzəbbusundən vaz qəcməzdi. 3yra İcraiyyə Komitəsi, məsələnin zəhər ataları, tərəfindən həlli edilməsini qəzəlməjərəq, mətbəəni işgal etdi və Dymani, bir amri-vake karşılığında kojdı.

Milis da Hərbi İnkilab Komitəsinə tabe olmalı idi. Belə bir komitə təşqili demokratıq Dyma başçılarına gejri-cajiz qəruruldu və by masalə üzərində neçə saatlar ilə mubahəsə edilmişdi. Bolşeviqlər by cəngi-məglyəbəni kəbəl etdilər və Caparidze Dymaja qəstərdi ki, o bir az qəciqməsidür; çünqu işçi və əsqər vəqilləri 3yrası, haqimiyətin əz əlinə qəcməsini çoxdan kərarlaştırmayıldır. Hərbi İnkilab Komitəsi, ancak həjəcanlı, zajeələr ilə əlakədar olaraq jaradılmışdır və İcraiyyə Komitəsinin bir organıdır.

Musalmanlardan başqa bütün fraksijalar höqumətin Hərbi İnkilab Komitəsi əlinə qəcməsinin əlejhina danışdırılar, musalmanlar isə belə bir uzr qəstərdilər ki, haqimiyət məsələsinin muzaqərəjə kojylagacı onlara mə'lüm dejilməz və kabakca firkələr tərəfindən muzaqərə edilməmişdir.

Xusysən kadet firkəsi numajəndəsinin nitki zajani-dikkətdür. Natiq musalman vəqillərinə muracəətlə deyir ki:

«Quclular orada əjləzmis və suqyt edirlər, amma həkikət halda vəzifətə haqim olanlar danışırlar, biz zəiflər ilə mubarəzə edirlər. Başqa cur ola da bilməz. Çünqu bir dəfə quclular bolşeviqlərə sis deyərlər—kyrtardı, qətdi*»).

Inkilaba karşılı o kədər ziddətli nəfrət var idi ki, kadetlər hətta musalman millətçi firkələrin qəməqinə muracəət etməqə cur'ət edildilər.

Uzyn muzaqərələr və bir çox ziddətli ixtilaflardan sonra dert kət'namə təqəlfə edilmişdi: 1-ncisi—zəhərdə jeqanə höqumət zəhər Dymasıdır, 2-ncisi—zəhərdə jeqanə höqumət organı, işçi və əsqər vəqilleri 3yrasıdır, 3-ncüsü—Dyma ilə 3yranın biri-birinə zidd (karşılı) dytylməslən cajiz qəməjərəq höqumət jaradıllarındə hər iqisinin hərəhar hukyka maliq oldygyny müdafiə edirdi. 4-ncüsü—isə zəhər

Dyması, işçi və əsqər vəqilləri 3yrası, qəntilər ittifakı, və milli əyraların barabar hukyк əsası ilə müvəkkəti bir höqumət organı, jaratımlarınlı təqəlfə edirdi.

By kət'namalardan heç birisi əqsərijət kazanmadı. Vəzifətən içindən çıkmak üçün mənseviqlər numajəndəsi bəjan edir ki, onun firkəsi əsas e'tibarı, ilə höqumət jaradıllarındə milli əyraların iştirakına zidd isə də, laqin hazırlıda belə bir bəhran çıkmış oldygыndan, mənseviqlər 4-ncu kət'namaja səs verəcəqlərdür.

Dekabrın 19-ndə bələdijjə rəjisi Dymaja, kəbəl olynnym kət'namə üzrə jeni höqumət organı, təzqili lajihəsi təkdim edir. Zəhər vəqili 3or Dymanın nəzəri-dikkətini cəlb edir ki, zəhər idarəsinin məzqyrə lajihə tərtib olynan iclasında bolşeviq fraksijasının numajəndələri işok idi. Hal by ki, jeni höqumət organında onları iştiraq etməq istəjəcəqlərini, ja da istəməjəcəqlərini bilməq çox muhum bir məsalədir. Əgər onlar istəməsələr, o halda jeni bir höqumət kyrlyzy duzunməq lazımlı qələcəqdür; çünqu «onlar bizimla qətməsələr o halda bizim əlejhəhimizə qedəcəqlərdür». Zəhər vəqili 3oryn by ağılli, sözü Dymani, çıxılmaz bir vəzifətə byrakdı. Dogrydyr bə'zi zəhər vəqilləri byrada səzun bolşeviqlərdə deyil, işçi vəqilləri 3yrasında oldygyny isbata çalıblı və bizim isimiz 3yra ilə olacakdır, dejirdilər. Laqin by dəfə mənseviq Ajollo «əsliyə bınların iqisi də bir sej deməq» oldygyny bojnuna aldı. Ajollo təqəlfə olynan lajihəni 3yranın iştiraqı, olmadan həjata qəcirməq lazımlı qərdi.

Fəkət mənseviq rəhbərinin dətələb nitkləri az qəməq etdi. Bolşeviqlərsiz höqumət jaratmagın mumqun olmayağı, hamı qəzəlcəsinə biliirdi. Ona qərə isin içindən bir təhərliq ilə çəkə bilməq üçün Dyma sədri zəhər idarəsinin lazımlı tədbirlər qərəcəqini bəjan edir. Zəhər vəqilləri hətta nə qibi tədbirlər qərəcəqindən maraklanması belə istəmədilər və by «naquvara» məsələdən jakalarını kytarmaga sad idilər.

Bolşeviqlərin Dymaja başlıca olaraq mudaraçları, ifza etməq məksədi ilə qətdiqlərini iyakarıda sejlemişdilər. Xusysən asağıda kejd olynan nektələr çox maraklıdırlar. Dymanın 28 nojabr tarixli iclasında saldat arvatlarına artıq paj verməq məsələsi muzaqərə edilirdi. Bynyn üçün ilq zamanlar 1,250,000 manat lazımlı idi. Kanyna qərə, zəhər ancak 100,000 manat verməli idi, jerdə kalanını xəzinə verirdi. Fəkət Dyma mərqəzi höquməti kəbəl etməmiş oldygыndan by vəsajiti zəhər içərisində tapmaga məcbür idi. Sajir firkələr bolşeviqləri zəhər idarəsi işlərində işləməq istəməməqdə təhmətləndirir və məzəmmət edildilər. Bynyn cavabında 3aymjan deyir ki:

«Biz byrada olan kompaniya ilə iştiraq etməq istəməjiriz... Na üçün by saat Petrograddaqı höqumətə muracəət edib pyl qəndərməsini xahiş etməjirsiniz?».

* -Kəspis № 276.

Ba'zi zəhər vəqillərinin «hequmət jokdyr» dejə səsi eəidildiğdə Zaynjan belə cavab verirdi:

«Sizin bəzəniz üzərindən butun əhalı və əşqərlərə bildiririz ki, pyl musiqiləti, sizin qunahınlı hasıl olmayıdır; cüntu siz Petrograddaqı inkilabçı hequməti kəbəl etməjirsiniz, tanımak istəməjirsiniz, siz Rodzjankov və Qerenski hequmətin kəbəl edirdiniz. Amma həzirət ən quclu hequməti kəbəl etməjirsiniz. Hami eşidə-eşidə, uzuunuza karşılık sizi by hequməti tanımak istəməqlə pyl bəhrəni, jaratmakda təksirləndirirəm. Siz bəska bir irticəli hequmətin qəlməsini qəzləjirsınız və o zaman onun karşılığında diz çəqəcaqsınız»*).

Dekabrın 23-ndə zəhərdə qagız pyl tapılmaması məsələsi müzəqərə olynan iclaslarda da bolzeviq Fioletov belə ifzə nitki sejliyəndi. Natik əz nitkində zəhərin agit vəzifəsində Dymanın mukəssir oldygyny qəstərməydi. Əqər Dyma əz vaktında Xalk Komisarlar Şurası hequmətin kəbəl (e'tiraf) etmiş olsadı, o halda zəhər belə çlküləməz bir vəzifəsində duzməzdı. Fioletov dejir ki:

«Siz hələ bizimlə mubarəzə və munakəzə aparmak ilə məzqislyunuz. Vaktı, catmıs, jetimiş masalələri həll etməqə siz kəbil dejilsiniz».

Bolzeviqlərin çlküləri mudaraçular blokyny çok hajecanaya qətirirdi və müstərəq hequmətin xırda bir numyunəsi olan demokratiq Dymanın heç bir sejə jaramadıqını qutlularə anlatmaga yardım etdi.

XII

Məclisi-muəssəsanın çağırılması vakti, jakınlıqları.

Mudaraçular byrzyazja ilə bir jerdə butun yemydlərini «xalk iradəsinin həkiki ifadəsi» olan məclisi muəssəsanə bağlayır və by ziardan qərəməq istəmədiqləri şyralar əlejhinə mubarəzə üçün istifadə edirdilər. Baqı əksi-inkilabçı da hərəqətə qəldi.

Qundalıq ən muhum məsələlərin hamısında iflas etdiqdən sonra mudaraçular butun əksi-inkilab kuvvələrini məclisi-muəssəsan bajragı altında səfərbərliyə almaga başlıdılar. Butun byrzyazja ilə mudaraçular arasında tam fiqir birliyi əmələ qəlir. Vermiževin gəzetəsi «Znamja Tryda» ilə dabən-dabana qədir, Taglıjevin organı olan «Kaspi» gəzetəsi isə menzəviqlərin «ağlılı devletçiliq» sijasətini sadıqla tə'rif edir.

Jalınlıq bolzeviq gəzetəsi olan «Baqınski Raboçi» əz vaktında işçiləri xəbərdar edir ki, qunu qəcmis ziara yımışları. «Baqınski Raboçi» məclisi-muəssəsan hakkında belə jazlı:

«Məclisi-muəssəsan əhaliyin gryplarının əhvali-ryhijəsi munasəbətini son dərəcə gejri-muqəmməl numajis etdirir... Kadet firkəsinə sag es-erlərin də jardı, mədəcəqini nəzərə-alarsak, o halda məclisi-muəssəsəndə

*.) «Kaspi» № 262.

inkilabçı işçilər, əşqərlər və qənt joksyllarının əlejhinə qədən bir əqsəriyyət əmələ qələ bilər... Əlbəttə belə olan sıratdə inkilabçı, işçi əşqər və qəntlilərin kadetlər ilə birliqdə es-erlərin hequmənlük etdiqi məclisi-muəssəsəndə razı, olmajaqkları aqşardır... Bizim borcımızdır həmisiə işçi əşqər və qəntlilərin jadına salak ki; bizim əzumuz maxsys parlamları, məzq, ja'nı «zýra»lar, məzq oldygyny bir dəkikə belə yunytmamalısunuz»*).

Qərəldiğində uzrə Baqı, bolzeviqləri tamamilə Leninin «məclisi-muəssəsan hakkında tezislər»ində ifadə və «Pravda»nın 26 dekabr tarixli numrəsində dərc edilmiş nəekteji-nəzərini jeridirdilər.

Baqı, mudaraçular, byrzyazja ilə birliqdə məclisi-muəssəsan ygrında mubarəzə səhnəsi olmak üzrə, mətbyatdan ilavə Zəhər Dymasından da istifadə etməqə çalişərdilər. Dymanın 16 dekabr tarixli iclasında sədrlik edən Sako Saakyan Moskva bələdijə rəisi Rydnevin məclisi-muəssəsanı, mudafəejə çağırılan telegrafını, e'lan edir. Natik dejir ki:

«Biz bilmajirdiq ki, butun zəhər vəqillərinin məclisi-muəssəsanı, mubarəzə və mudafəejə çağırıla, husni-ragbat və təvəccuhlu karşılıqla arzuları, bolzeviqləri həjacana qatırıraqdır. Onlar məclisi-muəssəsanı, heç bir təhlükə təhdid etmədiqini biza isbat etməli idilər. Laqin indi məzqyr məclisi ciddi təhdidi altında oldygyny qəruruz. Fəkat sizin svi-kəsdiniz jararsız vasitədir. Ona qəra siza dejiriz: cinajatqar alınız qəqin. Biz; məclisi ciddi təhlükə təhdidi altında oldygyny qəruruz. Fəkat sizin svi-kəsdiniz çalişacaqız (Caparidzə—«ç. k sejlein»), avət açıq dejiriz. Çox səbr etdiq, çox ənənəvi və çox suyut etdiq, laqin səbrin da bir intihasi, olyr. Ciddi təhdidə bəzələnən, o zaman biz də sizi kanyandan xaric e'lan edərəm. (Caparidzə—«Mayzərlər?»). Mən siza dejirəm—karşılıqla ç. kan—toplar və pylemjotlar olacaqdır».

Butun dəhəətli nitklərin nəticəsində bolzeviqlərdən başqa umum-fraksiya numajəndələrindən ibarət olmak üzrə məclisi-muəssəsanı, mudafə planı hazırlanmak üçün nevbəti komisja seçilir.

Inkilab ə l e j h i n ə mubarəzədə tam ciddiyyət və katijetlə çalişan mudaraçular qondəliq ən muhum məsələlərin həllində təmamilə aciz oldykları, qondən-qunə aqşar edirdilər. Baqı, gybernasiyada ərzak məsələsi fələqətlə bir hal altı. Gybernija ərzak idarəsi sədri Beqzadjan ancak gybernjanı, faciənaq hələ hakında Dymaja mə'ryzə verə bilirdi. Tereqdə milli muharəbə oldygynadan 3imalı Kafkasja deməq olyr ki, bilmərrə Baqıja taxi'l qəndərməjirdi.

«Baqı, zəhəri və mə'dən dajirələri üçün 6 miljon pty yə da 8 miljon pty taxi'l lazımdır. İyil və avgyst ayları can qehnə ehtiyat ilə jasağırdı. Laqin sentiabrda bəri 3imalı-Kafkasja biza qunda ancak 10 vagon taxi'l qəndərdiqindən açıq çağırız».

Beqzadjanı, by mə'ryzəsində adı, çəqilən Tereqdə o zaman dəhlər ilə ryslər arasında kardaş kırğıznı, başlanımtırdı.

*) «Baqınski Raboçi» № 105.

Fevral inkilabından sonra Devlet Dyması, komitəsi tərəfindən Dyma məb'isy Karaylof Tersk əjalatına komisar tə'jin edilmişdi. Kazak kolçomakları numajəndəsi oldygı üçün Karaylof o saat inkilabı «zərərsiz bir hala salmaga» başladı, və by fəaliyyətində kazaklar və daglı millətlərin byrzyazjası, arasında özünə sadik müttəfiklər tapdı.

Bynaların birinci məxsədi, Tereqdə jeqanə proletar mərqəzi olan Grozni zəhərindən jakalarını kurtarmak idi. Karaylof by məxsədə düşunce ilə janazırıldı, və müvəffəkkiyətsiz də kalmadı. Qəniz syratda provokasiya fəaliyyəti başlajaran, Karaylof butun Tersk əjalətini milli muharəbə mejdunuñna döndərdi. Kafkasja ordysynyn ali komandanlığı, jardımlı ilə bolşeviqlərə mejl və təvəccuhə subhəli hesab olynan əşqər kitələrinin hamısı Grozniñdan çıkarılarak zəhər muhafəzasız kalmışdı. Ejni zamanda Karaylof «vəhşəi divizjaja» silah pajlaşır və inkilab ocagi olan proletar mərqəzini talan etməqə hazırlaşır.

Dağlıstan joksyllarıñıñ dikkətlərini inkilabdan jayınlırmak və joksyllarıñ inkilabçı əşqərlər ilə birləşmələrinə yol verməməq üçün Karaylof Dağıstan byrzyazjasıñıñ bazçıları, ilə birliqdə cəbhədən kajıdan əşqərlər üzərinə tez-tez banda dəstələri hucymları təqvil edirdilər. Grozni-Xasaviyrt dəmir joly xətti kardaş muharəbəsi cəbhəsinə dəndərilərəq ajalarla kan aklıdıldı.

Tersk-Dağıstan höquməti sıfətində Karaylof ilə Dağıstan mülgədarlarıñıñ ittifakını Baqıñıñ millətçi müsəlman təşqilatları zədliklə karşılıdlılar. «Musəlman İctimai Təşqilatlar Komitəsi Əxbarı» Tersk-Dağıstan höqumətinə təbliğ edib o barədə məkalə jazmıdı. Topçubəzəflər əlbəttə bilirdilər ki, Tereq hadisələri Baqıñıñ ərzak təchizatını bəjuq təhdid altına alıı. Onlar dəmir jolynıñ bərpasına hamidian artıkk müvəffək ola bilərdilər, laqın by məsələ heç də onlarıñ planına daxil dejildi.

By fırıldaklarıñ hamısı bolşeviqlərə tamamilə mə'lým dejildi, iekət ony hiss edirdilər. Dekabrın 3-də Zaymjyan «Rysja inkilabi və Zakafkasja höquməti» sərlevhəli məkaləsində belə jazırdı:

Zakafkasjanı idarə edənlər bizim çəraqsız kalacagımızdan korkurlar. Nə kədər fərasatsızlıq! Ancak jurudulmaqdə olan siyaset sajəsində iakin zamanda Zakafkasjada achtıq oeqzəməq olar. 3imali-Kavkasanın Kaledin macəralarıñı Karaylof işlərini ancak hərbi kuvva ilə ləğv etməq olar. 3imali-Kafkasjaya bilətəxir əşqər kuvvəsi qəndərməq lazımdır. Rostofa can butun dəmir jol xəttini inkilabçı əşqərlərin muhafəzası altına alıı və bynynla da ordy və arkası uçun taxıl təchizatını, tə'min etməq lazımdır... Biz tə'qidən deyiriz: Rysja inkilabınıñ da, Zakafkasja millətinin də mənəfei bizdən ejni əzji tələb edir—o da Xalk Komisarları 3yrası höqumətinə kəbıl və tasdik etməqdən ibarətdür. Koledinlər və Karaylovlərin kabagına ordy qəndəriniz. Zakafkasjada ordy və arkası taxılдан tə'min edimiz»*).

* Baqınsqı Raboci, № 215.

Zubhəsiz qi, Zaymjyan tərəfində qəstərilən tədbirlərin qərulməsi o zaman tamamilə mümkün idi. Laqın aşağıda qəracəqimiz vəch ilə by məsələ əsla Tiflis höqumətinin hesabına daxil dejildi.

Karaylova Tiflis tərəfində hamiliq edildiğini iykläda qəstərmişdiq. Zaymjyanın 17 dekabr tarixli məkaləsində məzqyr təksiri isbat edən kuvvetli dəlillər vardır. Məzqyr məkalədə Zaymjyan belə jazıır:

«Fe'lən və sənəd subty uzra müajjən olmıyadır qi. Karaylov və Polovtsevin banda dəstələri Kafkasja ordysynyn başında dyrmyz olan adamlarıñ sajı və çaltımları ilə silahlantırılırlar. Baqı 3yrası 32 wagon qulla dymyzydır. Məzqyr qullələr byradan Karaylova qəndərilirmis. By qunlarda dekabrın 7-8-də biz jenə haman Karaylova 7 wagon qulla qəndərilidiğini açarək nahiye və ordy mərqəzini, Baqıja telegraf çəqərəq məzqyr vagonlarıñ ditylyb saklanılmışını əmr etməqə macbyr etdiq. Jena biz Karaylovin numajəndəsi olan «vəhşəi divizjaniñ» ərgani-herb kapitanını, telefon ilə çağırılmışını, açdıq. Ona da Vladikafkas və Grozni işçilərinin kürmək üçün silah və qulla vermaq istajırdılar... Grozni işçilərinin kani, və 3imali Kafkasja rys əhəlisiñən əzab və məzəkkətləri mudafləçilər ilə naqijə mərqəzinin vicdanı üzərinə duzur. Byny açıkk sejələməq lazımdır. Xalk Komisarlar 3yrası höqumətinə kəbıl və təsdiq etməq istəməjən və əqs-i-inkilabçı Karaylovlara, Kaledinlərə qəməq edən inkilab xajinlərini rusvaj etməq lazımdır».

Jeri qəlmişqən byny da kejd edəlim qi, Tereq kazak ordylarıñıñ basında general Folovtsev dyryrdy. İykläda qəstərdiqimiz qibi Əncə və Baqıda «musavat» numajəndəleri general Polovtsefi çok hərəmət və ehtiram ilə karşılıqlılaşdırılar, və general müsəlman əşqər kitələri ilə milli şyralarıñ arasında tam yigynlyk olmasınaq lazımlı qərmüdü.

«Musavat» firkəsi tərəfində rys dilində nəzər edilən gəzetədə məzqyr firkənin vəzifə və məxsədləri hakkında ancak dymalı, cümlələr qəruruz. Laqın turq mətbəyatı səhifələrində «Musavat» öz idejasını, daha ajdıñ və aəqar bir syratda təbliğ edirdi. Dunjanın bir tərəfdən avropalılar, diqər tərəfdən islam millətlər olmak üzərə iqi hissəjə ajtılımlı oldygyny kejdə, gəzetə jazıır qi:

«Hal-hazırda Avropa və Amerikada tam mə'nastı, ilə sənif mubarəzəsi qədirsa bynyn sababi mə'lýmdır. Onlar öz işlərini itmama jetirmiş, milli məksədlərinə çatmış, hurriyyət və istiklaliyyətlərinə tamamılıq tə'min etmişlərdür... Indi də əməq və insanlıq-pərvərlik hissisi, üçün mejdən aqklär. Liberallar indi artıkk imperializmin vakti, qədidiqini və proletarjatiñ jasajı, tə'min etməq vakti, qədidiqini sejələr və natiqədə sənif mubarəzəni başlançır. Avropalı olmajan millətlərin vəzifətli bəm-başkadır. Kapitalistlər də əməqçilər də avropalıların əlindədirlər... Butun by müləhəzələrlə mubarəzəni byradan başlamak lazımdır: əvvəlcə by millətləri bir avlıc Avropa millətlərinin bojyndyrygyndan xılas etməq lazımdır. Byna da ancak və ancak hər millətin hükykyny öz əlinə təslim etməq və öz işlərini öz idarələrində öz iradə və arzularına müvafik aparmalarına imqan verməqlə najil olmak mumqundur».

By idealları, hajata qeçirməq üçün əvvəlcə Rysja inkilabından çıxas olmak lazıım idi və «Musavat» firkəsi Zakafkasja menzəviqlərinin aktiv jardımı ilə ezi məxsədində dogry mehqəm addımlarla qədirdi.

Dekabrın ortalarında Qəncədə bəjuq hadisələr vake oldygы xəbəri alındı. Bağı 3yerası, təcili iclasında nizam və asajılı bərpası üçün nə qibi tədbirlər qorulması lazıım oldygyny muzaqərə edir. Tiflisdən xəbər verirlər ki, hadisələr milli mahiyyətdə dejildür. Zakafkasja komisarlığı, Bağı 3yerasına təqvilif edir ki, dəmir jollarının muhafəzəsi üçün tədbirlər qərsun. Sonradan belə bir hal ajdılınlaşırlı: milli kit'ələr təqzili həkkiñdaqı kərar ilə əlakadır olaraq, turq alajına emr verilir ki, Qəncədə dyran alajına rys əşqərlərinin tərqi-silah etsinlər. Əmra ejnən əməl edilir və zəhər muhafəzəsiz kaldığından ərzak və əşqər ləvazimatı anbarları talan edilir. Nəticədə dəmir yol xidmətçiləri və dəmir yol tabyry əşqərləri arasından bir çox adamlar olur və jaralanır.

Millatçı firkələr numajəndələri ilə müstərəqən Zakafkasja komisarlığı, jardılmasının nə qibi nəticələr verəcəqini bolzəviqlər kabakcadan qorurdular. Hələ nojabr ayında bolzəviqlərin Bağı organı, işçi qutlərinin nəzəri-dikkətlərini Tiflisdən təhdid edən təhlükəjə cəlb etmişdi. Bolzəviqlər dejirdilər. Tiflisdə jardılınca olan həqumət ancak milli ədavəti bəjutməqə, artırmaga, talanlar və gəsbəqarlıklara səbəb olacaqdır. «Baqınsqi Raboçi» belə jazırlı:

«Erənəni-musəlman talançularının əlinə həqumət qibi bir silah verəməq və onların taassubqarlıkk təbiatını inkilabi demokratya bajragı ilə pərdələməqə mudafəacı firkələr tərəfindən bəjuq bir cinajət hesab ediriz. Onları, xalk qutlərinin numajəndəsi və erməni-musəlman joksullarının mənəfeini ifadə edən numajəndə qibi qəstərməqə, mudafəacılar qutləni aldatıclar və bynynla erməni-musəlman işçi və qantılılarını istismar və məhqym edənlərə xidmət etmiş olyrlar.... Butun joldaşlar inkilabdan qənara atılmış olan es-erlər ilə menzəviqlərin əqsi-inkilabçı, byrzyazja işjəni duzəlişməsini təqdir edici və e'timad etməməq kətnamaları, çıkmaga da'vat ediriz.»

Zakafkasja komisarlığı, bazçuları, açıkdan-açıqla Bağı proletariyatının alehini çıkmagı, hələ tez hesab edirdilər, əmma jatmaçılıqları. Ordu komandanı, general Przevalski Bağıda olan kozyń kit'ələrini byrzkıldı. Əmrnamada by məsalənin milli gryplara ajid olmadığı, və milli əşqər gryplarının silah bazında kalmalı, oldykları, qəstərilmədi.

Milli əşqər kit'ələri təqzili və rys əşqərlərinin cəbrən tərqi-silah etdirilmələri cəbhəni pozurdy. Rys əşqərləri, təbii, cəhnədən çıklıq qətməqə başlajırdılar; çünqu onlarla jabancı, hətta düşmən qibi rəftər edən bir olqanı mühafəzə etməq üçün əsasları, jo'k idi, və ola da bilməzdil. By munasabatla bolzəviq təqziləti, gəzətəsi belə jazırlı:

«General Przevalskinin əmrnaması, Zakafkasja komisarlığının və ajrlıma tərəfdarı olan millatçıların təlkini ilə jazılımdır. Məzqyr əmrnaması cəbhəni jerli düşmən kabığında bos byrakmakla barabar olqə içə-

rısında də bəjuq bir hərcu-mərcliq jaradır. Vahid Rysja ordysynyn byrakılması, və milli kol-ordylar jaradılması, jahınz Rysja inkilabına zərbə vymak dejil, Kafkasja millətlərinin mevcydijətinə də bəjuq təhlüqə jaradır»*).

Cəbhə pozylıdy, dagılıdı. Bynyn nəticələrini kabakcadan qərməq üçün pejgəmbər olmaga ehtiyac jok idi. Tiflisin əmri ilə rys əşqər kit'ələrinin silahı, alınlı və erməni byrzyazjası, ilə turq mulqədarları, rəhbərliyi altında milli alajlar təqzil edildi. Tereqdə milli muharəbə həqumfarma idi. Dəmir joly dagılımlıdı. Fe'lən Bağı, ilə 3imali-Kafkasjanın əlakəsi qəsilmədi. Halby ki, Baqlınlı işqanə ərzak mənbəi 3imali-Kafkasjadır. Əşqərlərin byrakılması həkkiñdaqı əmrnamalar nəticəsində Baqlıda olan əşqər kit'ələri qundən-quna kar qibi ərijadi. Hətta Tiflisdən qəndarılmış bir kazak kit'əsi qəlib çökdi. Qərunur by kit'ə «nizam və asajılı bərpası» üçün qəndərilmədi. Laqın kazaklar Bağı proletarjati, üçün cəllad qəsilməq istəmədilərsə təksir Tiflisdə dejildi.

Azərbaycanın butun kəzalarında «musavat» firkəsi həqumranlıq edən jerlərdə, həmçinin daşnaklar agalıq edən jerlərdə tam bir hərcu-mərcliq həqumfarma idi. Baqlınlı əzündə də həjəcanlı, zajeələr caamatı, çaxnasmajə salırdı. Dekabr ajlını axırlarında hərbi-inkilab Komitəsi tərəfindən Bağı, gəzətələrində bir muracətname dərc etdirilmişdi. 3əhərdə vəzijjətin nə cur oldygyny by muracətname bir kədər ajdılınlaşıdlı.

«Kara kuvvələr cırqın əməllərində davam edirlər. Onlar ərzak müqətiləndən istifadə etməq istəjirler. Provokatorlar artıq açıkdən açıq, çıklıb talan, el divanı, (samosyd) və sajirə də'vat edirlər. Qərunur, inkilab düşmənləri belə quman edirlər ki, fursət vakti, çatımış və sezdən isə qərməq zamanı, qəlmişdər. Hərbi-Inkilab Komitəsi butun işçilərə, əşqərlərə inkilab tərəfdarı olan butun vətəndaşlara, biləfərk millijat, muracətələ Hərbi-Inkilab Komitəsi ətrafına toplanmaga və butun inkilab düşmənlərinə mukavəmat qəstərməqə çağırır.... İşçi və əşqər joldaşlar, inkilabın qəzijində dyrynyz. By saat inkilabımızın ən qəşqin bir devrini qeçiririz. Ona qəra də butun inkilabi kuvvet və imitzamızı, toplamalı, hər nə cur olsa inkilabi nizam və asajılı bərpa etməli və hər cur əqsi-inkilabçı, çıklıqlına karşılı, amansız mubarəzə aparmalıız.»

Qəruldunuq uzra Bağı proletarjati, həm Tiflis tərəfindən, həm də Tersk Dagıstan həquməti tərəfindən bilavasita zərbə altında idi. Təhlükə çox bəjuq idi və bynynla hesablaşmamak əlbəttə mumqun dejildi.

Neft byrzyazjası, fəaliyyətsiz dajanmajır. Onlar da fursət məkanı, taparak müstərəq mukavələnəmə üzərinə hucuma başlamışdılar. Iqi həftə muddətində müstərəq mukavələnəməni redakte edib "kyrtarmalı, olan redaktorlar komisjası, sənəjəcılərin inadlı, mukavə-

*) «Baqınsqi Raboçi» № 114.

mətinə ograđı və axırdı işçi numajəndələri muzaqəratı, qəsməqi lazımlı qərdülər.

Mevcyd vəzijjət içərisində tə'til səzunu dili qətirməq belə mümqün dejildi. Başqa tədbirlər qərməq lazımlı idi. Fəkət bynyn üçün 3yra və icraiyyə komitəsinin qifajət kədər kuvvəsi jok idi. Məsələ dəfələrlə firka təşqilatında muzaqərə edilərəq əqsəriyyət, mevcyd agırt vəzijjət-dən kytarmak üçün jeqanə vasitə olmak üzrə, neft sənajinin milliləşdirilməsini lazımlı qərməsəndi. Laqin bir çökələri, da mevcyd ərajet-dən dolayı, by tədbiri mümqün hesab etməjirdilər; çünqu ərzak jok, qazız pyl taplımajır, Rysja ilə munasəbat çətinləşmişdir. Fəkət işçi qutluları məsələnin həllini tələb edirdilər. Onlar mevcyd vəzijjət-dən çıkmagı zyradan qəzəljirdilər.

Baqqı ərajeti içərisində 1917-ci ilin axırlarında 3əhər Dymaslı, ləgv etməq mümqün dejildi. Laqin bynynla barabar 3yra icraiyyə komitəsi mə'dən-zavod komisjalarına arkalanarak javaz-javaz əz haqimijjətini genişləndirirdi.

Müstərəq mukavələnəma məsələsi hələ də həll edilməmişdi. Tə'til komisjası, neft sənajinin milliləşdirilməsi məsələsi ilə məsgyl olmaga başlandı. Kapital əlejhinə əməq mubarəzəsini mudaraçular elə bir çıxılmaz nektəjə sokmuşlardı, qı, vəzijjətin içindən çıkmak üçün ancak by tədbir tələb olynyrdı. Fəkət tə'til komisjası, uzvlərindən bəziləri, o cumlədən tə'til komisjasınlı aktiv işçisi olan Ter-Gabrijeljan, by tədbirə e'tiraz etdilər.

Tə'til komitəsindən rə'j ixtilafları, hakkında müfəssəl mə'lýmatlılız jokdur, laqin dekabrın 11-ndə qenis 3yra iclasında numajəndələrin nitkində bir kədər əqs etmişdir.

Ter-Gabrijeljanın nitkindən qərunur qı, sənajei idarə edəcəq aparat olmadıqlıdan və texniqi hej'ət by məsələjə mənfi nəzərlə bədələndən sənajinin milliləşdirilməsini hələ tez hesab edirmiş. Tə'til komitəsinin əqsəriyyəti adından Caparidze isbat edir qı, milliləşdirməq məsələsini nə cur olsa da mejdana surməq lazımlı qələcəqdür. Ona qərə də by masaləni müstərəq mukavələnəma ilə əlakədar olaraq kojmak daha munasibdur. İşçilərin tələbini ədəməq üçün isə Caparidze yzlaşma komisjası protokolları əsaslı ilə müstərəq mukavələnənamanıñ məzmunyny nəzər etməq və sənajeciləri mukavələnənamanı həjata qecirmeqə məcbur etməqi təqvil edirdi.

Zyra belə bir kətnama kəbəl etmişdi:

- 1—Müstərəq mukavələnəma bizim tərtib etmiş oldygımız əəqildə bir icbari kərardad qıbi e'lan edilsin.
- 2—Mərgəzi tə'til komitəsi, Mərgəzi Kontrol Komitəsinə dəndərləsin,
- 3—Dajirə-zavod komitələri kontrol komitələrinə dəndərləsinlər,
- 4—Kontrol icraiyyə Komitələri müstərəq mukavələnənamanıñ həjata qeciriləsi üçün cəbri tədbirlərə kədər hər cur tədbirlər qərməlidurlər,
- 5—Bila-təxir xalk komisarları, karzıslarda neft sənajinin milliləşdirilməsi məsələsi kəldirilsin.

Müstərəq mukavələnəma məsələsində oldygı qıbi, işçilərin ərzak ilə təchizi məsələsində də 3yra icraiyyə komitəsi, Dyma və sajir demokratik təşqilatlara e'tina etməjərəq, ərzak komisjası jaratıldı. Komisja javaz-javaz butun 3əhərin təchizi işini əz əlinə aldı. Ərzak komitəsi ilə janaçlı, olaraq Icraiyyə Komitəsi komisjası, da işə başladı, və taxlılı dajirələrdə taxlılı tədaruquna kədər hər durlu tədbirləri fe'lən əz əlində toplaşdırıldı. 3yra həmçinin dəmir jolynnıñ muhafəzəsini də əz əhdəsinə almaga məcbur idi. Hətta mudaraçular 3yra təşqilərini əlejhinə arası, qəsilmədən ziddətlə mubarəzə aparıldılarsa da laqin onlar ilə hesablaşmaga məcbur idilər.

By işlərin, by tədbirlərin hamısı, mə'dən və zavod işçilərinin qenisi jardımlı sajəsində mümqün olyrdı. Deməq olar qı, butun işçi iclasları, Icraiyyə Komitəsinin tədbirini təsvir edirdilər; hətta menzəviq, və es-erlər belə 3yra höqumətinin əlejhinə açıkdən-açıga çıkmaga cur'ət etməjirdilər.

Fəkət 3yra işlərlə çox məsgyl olmak bolzəviqlərin mə'dən və zavodlarda lazımlıca firka işləri aparmalarına mane olyrdı. Dekabriñ birindən bolzəviq təşqilat konferansında komitənin mə'ryzəsindən anlaşılsı qı:

«Komita üzvləri başqa təşqilatlarda çox məsgyl oldyklarından komitə işləri çox zəjifləzmişdir. İşçi dajirələrindən məclisi-muəssəsan seçqilərinin nisbətən müvəffəkliyətsiz qeçməsinin də səbəbi by olmyzdyr».

Dogrydan da, 3əhər dajirəsində bolzəviqlərin məclisi-muəssəsan sijahıslı birinci jer dytyb 16,808 səs almış idi. Jəkin by cumlədən 3əhər muhafəzə əsərərləri çöklə səs vermiş imişlər. Çünqu əsərərlərin hamısı, bolzəviqlərə səs vermişdilər. Mə'dən dajirələrində isə bolzəviqlərin sijahıslı, ancak 4-cü jer dytməzdi. «Musavat» 12,074 səs, «Daşnakstut» 8,893, es-erlər, 7,602, bolzəviqlər isə 5,390 səs almışdı. Dogrydýr es-erlərin səsləri içərisində çöklə sol es-er səsi də var idi, laqin hər halda bolzəviqlər butun səslərin 20 fajizindən artıqlını, toplamamışdılar.

Firka sijahıslı, üzrə seçqi olanda işçilər eż seçdiqlərinin fəaliyyət və hərəqətini kontrol edə bilməq imqanından məhrimdirler. Byny nəzərə alarak bolzəviqlər ajrlı-ajrlı mə'dən zavod təşqilatlarında vasitəsiz səs verilməsini mudafə etməqi lazımlı qərurdular. Dekabriñ birində qenis 3yra iclasında yzyn muzaqərələrdən sonra əqsəriyyət-ara ilə kərər verilmişdir qı, 3yra seçqiləri vasitəsiz jerlərdə hər zavodda, hər mə'dəndə icra ediləcəkdir. Belə seçqi işçilərə bilavasitə tanıldıqları adamları seçməq və qələcəqdə işçi vəqilləri 3yra-sında onlarıñ fəaliyyətini kontrol etməq imqanı verəcəkdir.

Dekabr ajınlığı, 3yra seçqilərinin nəticəsini ejnən müəjjən etməq çox çətindir. Amma hələ seçqilər kytarmamış mandat komisjası tərəfindən dekabriñ 31-də verilmiş mə'lýmata qərə cumlətanı, 190 vəqil seçilmişdir. O cumlədən: bolzəviq 51, sol es-er 38, daşnak

41, sağ es-er 28, Musavat 21, menzeviç 11 idi. Mudaraçlılar blok 89 səsə karsı 101 səsə maliq idi. Seçqi kampanjasına kat'ı işqin vyrlydykdan sonra 3yrada kuvvələr tənasubu dəjizmədi. Dogrydyr bolşeviqlərə husni-ragbəti olan bəjuq bir gryp əmələ qəldi. Laqın jənə də bolşeviqlər sol es-erlər ilə birliqdə 3yrada əqsərijjətə maliq dejildilər. Ona qərə də rəhbərlər rolynyn bolşeviqlərə verilməsi görüb qəruls bilar. Dekabrın 31-də icraiyyə komitəsinə 20 uzaq seçilmişdi. 20 jerdən 6-sl bolşeviqlərə 4-u sol es-erlərə verilmişdi. Jə'ni butun icraiyyə komitəsi hej'ətinin jarlıqları bolşeviqlər və internasionalçılarından idi. Byñyn birinci səbəbi qəniş qutlələrin mudaraçılık sijasətinə mənfi bakmaları idi. Qəniş qutlələrin belə munasəbatı, blok rəhbərlərini öz arzularına rəqmən ən muhum məsələlərdə bolşeviqlər ilə barabar qətməqə məcbur edirdi. Laqın başka səbəblər də var idi.

1917-ci ilin axırlarında Tiflisdə işçi vəqilləri 3yraları, kyryltajı, və Kafkasja ordysynyn əlgə kyryltajı, çağrılımlıdı.

Jeni Bağı 3yrasının fevkələdə iclasında işçi, əsgər və qəntli vəqilləri 3yralarını, əlgə mərqəzi numajəndəsi dekabrın 17-də 3yralar kyryltajı, tə'jin edilmiş oldygyny və by kyryltaja hər 500 seçoçığa bir numajəndə seçiləcəkini xəbər verir. Belə qəniş numajəndəlik heç də təsəddufi bir zəj dejildi. Tiflis menzeviqləri byny nəzərə alımlıqları qı, mevcyd vəzijjət içərisində Kafkasjamın proletar mərqəzləri lazımlı olan kədər vəqil qəndərə bilməjəcəqlərdür; çünqu belə numajəndəlik norması üzrə Bağı 160 kədər numajəndə qəndərə bildi. Halby qı, vəsajit joklygyndan by kədər qəndərə bilməjəcəqdidi. Tiflis mudaraçılarnı, Bağı, Grozni, və sajir belə zəhərlərin ən çox bolşeviqlər və onlara janazan vəqillər qəndərəcəqlərinən korkmalarına əsasları, var idi. Əzələrinə əqsərijjət tə'mini üçün onlar ən qəniş numajəndəlik norması kojdylar və byny nəticəsində proletar mərqəzləri öz hukyklarından istifadə imqanından məhrim oldykları halda, Tiflis və jakın dajırələr öz hukykyndan tamamilə istifadə etdilər.

3yranın iclasında Fioletov həmin hadisəni qəstərərəq deyir qı:

«Belə bir numajəndəlik sistemi tərtib etmədən məxsəd Kafkasja proletariyatının rə'jini və fırını saxtalaşdırmaqdır. Bağı, Grozni, Petrovsk və sajir proletariyatı hamı, numajəndələrini qəndərə bilməzler. Tiflis proletariyatı isə tamamilə isbat-vucyd edəcəkdir; çünqu onlar öz zəhərlərindədirlər. Bizim səsimiz zəif çəkacakdır; çünqu bizim 150-160 numajəndənin xərcini, əqib qəndərməqə kuvəmiz jokdır».

«Əlgə mərqəzi» numajəndəsi mandatlarının bir hissəsini Tiflisdəki joldaşlara vermaqı təqəlif etdi, laqın by təqəlif ləhiniñ ancak 56, əlejhina isə 119 vəqil səs verdi. Axırda hər 2000 adama bir numajəndə qəndərməq və hər numajəndəjə 4 səs verməqə kərar verildi. Kyryltaj onlarıñ səsini kəbəl etməq istəməsə numajəndələr kyryltaja iştiraq etməməli və ancak istixbar məxsədilə iclasa qətməli idilər.

Axırda bolşeviqlər numajəndəsi Caparidze belə bir təqəlif edir: «Zakafkasja komisarlığı, və əlgə mərqəzinin kazak ordu höqumətinə qulla və sajir silah qəndərməqdə təhmətləndirildiğini nəzərə alarak, Bağı 3yrası, kərar verir qı:

1—By barədə komisarlık və əlgə mərqəzindən atçot istənilsin,
2—Istər zəxslər, istər müəssəsələr kazak başçılarına Kaledin və Karaylova—silah qəndərməqdə mukassir olsalar inkilabi məş'yiliyətə cəlb edilsinlər,

3—Əlgə mərqəzi və Zakafkasja komisarlığından əqsi-inkilab və kazaklarıñ əqsi-inkilabçı başçıları, əlejhinə mubarəzə aparmaları tələb edilsin»*).

Təqəlif edilmiş kət'nama muttəhidirrəj kəbəl olynyr.

Tiflisdə kyryltajda mə'lym olyr qı, 198,306 işçini birləşdirən və 397 numajəndə qəndərməqə ixtiyarı, olan 15 bolşeviq və sol es-er 3yrasın cəm'i 91 numajəndə qəndərməsidür; çünqu 397 numajəndə qəndərə bilməq üçün jarlım miljon manata kədər xarc lazımlı idi. Tiflis və Kytajis gybernjalatıñ 3yraları, 200 kədər numajəndə qəndərməsidilər.

Kyryltaj əlbəttə proletar mərqəzləri vəqillərinin hərəsinə bir neçə səs verməqdən imtina' etmişdi və by syratə heç əsas olmadığı, halda, mudaraçlılar blok Kafkasjamın mukaddəratını, həll etməq imqanı, kazanmış olsu. Bağı, 3yrasının kərərləna qərə es-erlərin rəhbəri Saakjandan başka butun Bağı, numajəndələri, hətta musavat və daşnakstutun numajəndələri də kyryltaja iştiraq etməmişdilər.

Oktjabrın 10-dan 23-nə cən Tiflisdə iştirici əlgə ordu kyryltajı, davam edir. By kyryltajda 3aymjan bəjuq bir nitk sejələrəq Tereqdə əqsi-inkilaba qəməq verməsi hakkında 3imali Kafkasja numajəndələri tərəfindən əlgə mərqəzinə atılan təhmətləri sənədlərlə isbat edir. Jykarlıda kejd etdiqimiz faktlardan başqa 3aymjan general Przevalsqinin general Polovtsev ilə xətti-mustəkim üzrə danışdıraq sözleri də kyryltaja mə'lym etmişdi. Səhəbdə denilir qı:

«Qulla barəsində danışacakagam. Tersk kit'ələri qulla qatırırlar. Rysjatı Tiflisə qəndərlən qullanın bir hissəsini zəbt etməq mumqun olar. Bəlgə də mumqun olacaqdır. Synzen əsqərlərinə silah verilmişdir, juq-lənir. Ehtiyat alajlarıñ silahını 40,000-nə kədər toplamak olar. Artıq çəkməz. Əzum olanda silah ilə jardım edərək. Qulla üçün Tiflisə adam qəndəriniz. Qəruram, işləriniz duzalır. Qələcəqdə də siza müvəffəkijətlər dilərəm. Mixajil Aleksandroviç Karaylova məndən səlam».

Ərəqani-hərb komisarı es-er Donskoj əzunu bilməməzliqə vurmağa çalışırsa da Tiflis mudaraçılarnı kazak əqsi-inkilabçıları, ilə əlbir işlədiqləri və dəmir jolynyn dağlılmışına, Zakafkasjada ərzak behranıñ ziddətlənməsinə jardım etdiqləri hakkında qimsədə zəbhə kalmamışdır.

*) Izvestija, № 212.

Bela ifsaat ordy kyryltajında bolzeviqlerin gələbəsinə jardı. Byrada jeni əlqə zyrası seçildi. Jeni zyrada əqsəriyjeti bolzeviqlər ilə sol es-erlər təzqil edirdi. Basında da sədr sıfətılı bolzeviq Karganof dyryrdy.

Inklab əlejhinə mubarəzədə qurcu menzəviqləri Qəncə mulqədarları ilə albır olmuyıldalar və Noj-Zordanja müsəlmən millətçi firkələrini Azərbaycanlı jeganə numajəndəsi deyə kəbyl etmişdi. Qərunur «Daşnakstun» firkəsi tərəfindən zyranın 31 dekabr tarixli iclasında aşağıda kejd olynan bəjannaməni e'lan etməsində by hal muhum bir rol oynamışdır. Bəjannamada belə dejiliydi:

«Rysjanın iktisadi, siyasi və mədəni ərajinini nəzərə alarak «Daşnakstun» firkəsi prinsip e'tibarı ilə bütün haqimijətin zyrələrə verilməsinə zidd idi. Çünqü haqimijətin ayrıra verilməsi firkənin Rysia inkilabının mahiyyəti və xasijətinə bakıtlıq nökteji-nəzərə zidd idi. Firkənin nökteji-nəzərindən Zyrələr ancak demokratik xalq inkilabının bəjuq ziarrələrini, həjata qecirməq qəsijində kalmalıdırlar. Laqın 1—umym pozgynlyk və haqimijətsizliq içərisində mutəzaqqıl demokratyanın jegana organı, Zyrələr oldygyny və jaltuz zyra ətrafında birləşmisi bütün demokratya cərəjanlarıñın biri-birinə qızası sijasatı asası il bəri-birilə yigyn və bıraq fəaliyyətinin inkilabın galabasını və qet-qeda artmak və inqizaf etməqdə olan əqs-i-inkilab o cumlödən Zakafkasja əqs-i-inkilabına karşı, mubarəzənin müvəffəkliyətini təmin edə biləcəqini; 2—indiqi zərajit altında Zyrələrə numajəndəsi olan demokratyanın əqsəriyjan demokratik sulu idejası və onyla əlakədar olan cəbhə mufadəəsinin həjata qecirilməsinə jardım edə biləcəqini nəzərə alarak «Daşnakstun» firkəsi fraksisi, indiqi zərajit altında bütün həqimətin Bağı, işçisi və əsərər vəqilləri Zyrəsinə verilməsinə e'tiraz etməjir və Zyrənin fəaliyyətində aktiv istiraq edəcəqdür. Mərqəzi həqimət məsələsində «Daşnakstun» firkəsi bütün həqimətin məclisi-muəssəsanə verilməsini tələb edir.»

Sag es-erlər də həqimətin Zyrəja verilməsinə zidd olmadıkları, fəkət biny mərqəzi həqimət ilə əlakədar dytmadıkları bilidirlər. Baqlıda hərcə-mərciliq və pozgynlyk ilə mubarəza etməq lazımdır. Ona qora firkə pozgynlyk ilə mubarəza etməq üçün icraiyyə komitəsinə daxil olacakdır.

Menzəviqlər bəjan edirlər qi, haqimijət Zyrə Dymasi na maxsys olmalıdır. Fəkət Dymada mə'dən dajirələrinin numajəndəsi olmadıqdan menzəviqlər Zyrə zəxsində işçilər ilə Dymani, birləşdirən bir idarəe jadılmastı, təqəlif edirlər.

Xusyan məshyr Rəsylzada tərəfindən bəjan edilmiş olan «Musavat» bəjannaması sajani-dikkətdir.

«Musavat» firkəsi prinsip e'tibarı ilə haqimijətin Zyrəja verilməsinə zidd deyildir, fəkət Bağı, Zyrəsi demokratik əsaslar üzrə seçilməmis oldyzindən və orada qantlıların numajəndələri olmadıqlıdan musavat firkəsi həqimətin elə bir Zyrəja verilməsindən imtina edir və icraiyyə komitəsinə daxil olmayaçaktır.»

Bəjannamalar dinləmildiğdən sonra Zyrə; mərqəzdə və məhəllərdə Zyrə həqimətinin kəbyl və təsdiqi hakkinda bolzeviqlər tərəfindən təqəlif olynmış kət'namanı, əqsəriyjet-ara ilə kəbyl edir.

Musavatın bəjannaması, bir daha isbat edir qi, həqimət ygrynda mubarəza bolzeviqlərin qyja musavat firkəsindən istifadə etmələri hakkinda danı, əlan sozlər boz əfsanə idi. Müsəlmən millətçi firkələr mərqəzdə Zyrə həqimətin kəbyl və təsdiq etməqə razı, idilər, amma Azərbaycanda jok.

Bolzeviqlər qet-qeda mudaraçılık və millətçiqliq sijasatının zərərlərini açıb qəstarırdılar. Bağı, həjati, da biny bir çox əejlərdə subyt və təsdiq edirdi. Qəniş işçi qutluları bütün qundəliq məsələlərdə bolzeviqlər mejl və rəgbət qəstərir və byrzayza mudaraçular əlejhinə mubarəzədə onlara jardım edirdilər. Xırda bir dəstə aktiv bolzeviqlər fe'lən müstərəq mukavələnamə, mə'dən dajirəsinin zəhərə bitişdiriləsi və zyra həqimətinin rəsmi syratda kəbyl və təsdiqi ygrynda mubarəzədə rəhbərliq etməqə olmuydalar.

Bağı, işçiləri, ərajininin xusysijəti: proletar və əməqqilərin bir çox millətlərdən təzəqqul etması, ətraf qəntərlərdə əhalilərin son dərəcə qəridə kalması, və Zakafkasja və 3imalı-Kafkasjada milli ədavətin javaz-javaz artması, musavat və daşnak firkəsinin qeniz syratda inqizaf və tərəkkiləri üçün zəminə jaratımlı, İstər məclisi-muəssəsan, istərsə, Zyrə seçqiləri müsəlmən işçilərin əqsəriyən musavat, ermənilərin də «Daşnakstun» firkəsi dənəcə qetdiqlərini isbat etdi. Məzqyr firkələrin Bağı, təqəliləti, umymı firkə xəttindən bir kədər başka xətt aparıldılar. Baqlıda işləri işçi qutluları ilə oldygından onlar əslində inkilaba heç dəxilləri olmadı, halda inkilabçı demokratya jaltaklanırdılar. Təəssuf qi, bolzeviqlər by az muddətdə müsəlmən və erməni işçilərini həmin əqs-i-inkilabçı firkələrin nufuz və tə'sirində xılas edə bilməmişdilər.

Ejni zamanda rys işçilərin də bəjuq bir hissəsi milli nifak və milli ədavət tə'siri altında tamamilə bir nev' milli müdafəəciliqdən jakalarını, kyrta məmlədi. Grozni, və Mygan hadisələri Baqlıda rys proletarları, bir hissəsi arasında həjat korkysy ojatımlı. Klismən belə dərəq edilməmiş bahanalarla es-erlər, xırda byrzya rys millətçi grypy sıfətılı hələ yzyın muddət işçilərin bəjuq bir hissəsi üzərində nufuz və tə'sira maliq idilər.

Məzqyr hal es-er firkəsinin adı uzvlərinə də tə'sir edir və firkəni dagılmakdan saklajır.

Hələ 1917-ci il nojabr ayında es-er firkəsinin gybernja kyryltajında; firkədə 3 cərəjan oldygы anlaşılmı, dı. Təqəlilət uzvlərinin jarlısına kədəri fe'lən sol es-erlərin tərəfində idi. By cərajandan başqa prinsip e'tibarı, ilə sol es-erlərdən fərki olmajan, fəkət firkənin parçalanmasına e'tiraz edən quclu bir gryp da var idi. By syratla məzqyr firkədə adı uzvlərin bəjuq əqsəriyjeti bütün məsələlərdə bol-

zəviqlər ilə birliqdə qədir və öz rəhbərlərini, Zıra höqumətinə tərəfdarlık roly oynamaya məcbur edirdi. Fakət by gryplar jenə jykarlıda ziqt olynan səbəblərə qərə firə sərasında kalırıdlar.

1917-ci ilin axırlarında mə'dən-zavod proletarjatı arasında fe'lən menzəviqlərin nufuz və tə'siri kalmamışdır. Ancak kantor, posta-telegraf və sajir xidmətçiləri onlara səs verirdilər. 1918-ci ilin avallarında hətta «Sosjal-Demokrat» gəzətəsini baglamagi, lazımlı cərdülər və bitəraf bir grypyn firması altında «Naz Golos» gəzətəsi verməqə basıldılardı. Açıkdan açıga mudaraçlık sijasatları və Tiflis ilə əlakələrlə onlar işçi qutlələrini ezlərindən yzaklaşdırıldılar.

1917-ci ilin axırlarında musavat şirkəti məhqəmləşdiqindən və Azərbaycanın cur-bə-cur jerlərində, o cumlədən Qəncədə, müsəlman milli alajları təzqil edildiqlişdən sonra, məzqyr şirkətənən həkiki əqsisi-inkilabçılık mahiyyətini qəstərməqə basıldı. İnkilabçı müsəlman mülgədarları tərəfindən əzdirilməsi təhlükəsi meydən aldıkdə bolseviqlər tədric və məntik üzrə inkilabçı mudafəxə xətti apararak mudafəciliq ja'ni proletarjat və inkilabçı mudafəxə mevki dytdılar.

Zakafkasja mudaraçları, inkilabçı Rysjadan ajrularak Azərbaycan mülgədarları ilə yzlaşıdlar və məəhər Zakafkasja komisarlığı, təzqil etdilər. Xas-Məhəmmədoğullar, Cəfəroflar və sajirlərinin təzjiki altında Zakafkasja komisarlığı umymijjətlə milli ordy kit'ələri və o cumlədən müsəlman kit'ələri təzqilini təsdiq etdi. Cəbhədən qələn əsərərlərin silahlılsızdan xılas olmak üçün Tiflis mudaraçları onların silahlınlı almak ziari byrakdları və Qəncə mülgədarları, by ziardan qenis syratda istifadə etdilər. Belə vəzijjət altında «Daşnakstun» şirkəti və sag es-erlər jakınlazan təhlükə mukabilinə Bağı, Zırasından istifadə etməq lazımlı qərurdular.

Bolseviqlər musavat və sonra daşnaklardan istifadə etməq dejil, belə by şirkələr ezləri nevbə ilə Zıra höqumətindən istifadə etməqə çalişırıdlar.

XIII

«By saat elə bir kargasalıkdə vyryzyryz qi, duzunulmuş tədbirlər təqdim etməq imqamı jokdyr. Həç bir zaman Bağı əhalisi imdiqi kədər bohranlı bir vəzijjətdə olmamışdır. Umumi iktisadi bohran, pyl, ərzak və sajir bohranı, jalınlıq qutlələri deñil hətta, irəli qalmış idraqlı, işçiləri belə pozuy... Hətta Zıra höqumətinin əsasına koymış olan minimimy belə həjatı qeçirə bilməjiriz. Cur-bə-cur narazılık ilə jalınlıq biri-birimizi zəfləndiririz. Butun gybernija garət alavına dytylməsydər. Bağıda inkilabçı demokratia birləşərsə butun işçi demokratiani, öz tərəfinə çəqa bilər və butun zybernjaja jakəl, tə'sir icra edər. Nicatımlız jalınlıq byndadır» *).

By sözləri Caparidze Bağı Zırasının 31 janvar tarixli iclasında deməndi. 1918-ci ilin avallarında Bağıda işlərin nə vəzijjətdə oldygyny by sözlər ajdıl təsvir edirlər.

*) Izvestija № 28 1918-ci il.

Butun Kafkasja və o cumlədən Bağı gybernjası, milli mubarəzə alavına dytylməsydər. O zamanlıq gəzətələrin hər hansı numrəsində qondəliq xronika alınırsa Caparidzenin əhval və evzai, təsvirdə heç də mubaləgə etməmiş oldygы qərələr. Xusysən bəjələr və xanlıqları məhqəmə kalası olan Qəncə ziddətli milli mubarəzə və hərcu-mərcliq mejdəni, idi. Vəzijjətin təsviri üçün Kafkasja hərbi okryg komisarı, ilə Qəncədən zirehli katar naçalniqinin xətti-mustəkim üzrə danışdırımlı misal qətirolim:

«Vəzijjət fəlaqətlidur. Stansijanın bir hissasi jandırılmış və xidmətçilər tərəfindən tərəq edilmişdir. Hərbi kuvva qafı dejildür.. Hərəqəti, təzələməq üçün bir divizjaja kadar əsər və topxana lazımdır... Joksa 300 nəfər dəmir yol işçisi sabah əlkib qedəcəq və Qəncə stansiyası, jandırılıb garət ediləcəqdür... Tam əzəkiliyə həqmfərmədər. Dəmir yol xətti boyunda aralıq stansiyalar janırlar. Quraqqaj neft qəməri stansiyası, da janır. Qələn katarlarının hamısı, kyldyn dəstələri qullajə bastırlar. Telegraf və telefon muxabərəti, qəsilməsdir. Xidmətçilərin çoxu kaçıb daglılmışdır. Ba'zi xırda stansiyalarda bilmərrə heç qas jokdyr. Butun iş qəsiqçiləri və tə'mir işçiləri kaçmışlardır. Qəsələr və kılələr janırlar» *).

Qəncə tərəfindən Bağı, baj və xan dəstələri təhdid edirdilər. Onlar Azərbaycan mərqəzində proletarjat höquməti olmasına razı, ola bilməjirdilər. Bağı, taxılidan to'min və təchiz edən jeganə Vladikafkas dəmir yol xətti hərcu mərc içində və son dərəcə bərbəd bir halda idi. Çeçenistan və Inkyzystan dajirələrində və Tersk Kazak əlqəsinin bir hissəsində hərəqət deməq olar qi, tamamilə qəsilməsidi. Bynynla əlakədar olaraq Zıralar Rysjası, və Bağı, dojdýran taxıl dajirələri ilə Bağı, əlakəsi qəsilməsidi.

Vəzijjət çox ağır idi. Amma yemydsyz dejildi. Dondan kırımlıcların müvəffəkkiyyətli hucumlu qəlməqdə idi. Tereqdə Karaylov əldənurduqdən sonra 1918-ci il yanvarda jenı höqumət təzqil edilməqə başladı. By höqumətin başında qərqəmli bolseviqlər dyryrdylər. Zıralar Rysjası, üçün Bağı, son dərəcə bejuq əhəmijjəti olması, əsası ilə quman etməq olyrdy qi, vaktli, vaktında Bağı proletarjatı, təmədən çatmak üçün mərqəz tərəfindən hər cur tədbirlər qəruləcəqdür. Bağı bolseviq təzqilatının karısılsında nihajət dərəcə mə'sylijjətli bir masələ dyryrdy—jardım qələnə cən son imqana kədər sabit kalmak. Stepan Zaymjanlı rəhbərliyi altında bolseviqlərin qəstərməz oldykları, bejuq himmət, subat və mətanətə təaccub etməlidur. Ən ağır zərajit içərisindən Bağı Zırasında və nə dajirə zıralarında əqsərijətə malik olmadıkları, halda, zəhərin işçi qutlələrini mə'nən pozan, xarab edən zərajit altında bolseviqlər zıraları, və onları içərisində öz nufuz və tə'sirlərini məhqəmləşdirə bildilər. Bir çox əqsisi-inkilabçı, və mudaraçlı muəssəsələri ləğv etməqə müvəfək oldular və hətta es-erlər

*) «Bağı» № 6 1918-ci il.

ile daşnakları, belə Zıra höqumətin kəbəl və təsdiq etməqə məcbur edildi.

Bağı es-erləri gəzətəsinin baş məkaləsi by dediqlərimizi hamıdan işçisi təsvir edir. Zəhər Dymasındaqı byrzya joldaşları, es-erləri, məclisi-muəssəsanı, müdafəə etdiqləri halda, höqumət ustunda Zıra ile Dymanın mubahəsəsində Zıranın ləhini rə'j vermələri ustunda məzəmmət edirlər. Məkalə sahibi by məzəmmətə cavab verərəq deyir qi:

«Biz səyl ediriz, by saat həkikətdə höqumət qimin alındadur—işi və əsər vəqilləri Zırasının, joksa Zəhər Dymasının? Zənnimizcə höqumətin Dyma əlində olmadıqını zəhər vəqilləri əzləri də bojynlarına alalar. Dymanın bir arkası jokdır. Təqə häqumətin zəhər idarəsinə maxsys olmaslı hakkında kətnama çəkarmak qafi dejildür. Byynyňla məsələ bitməz, işlər kajdaja duzməz. Hələ Dyma ev sahiblərinin, ezi kapılırlarında tərk jandırımagə belə vadə edə bilməjir; haman ev sahibləri, qı, numajəndələri Dymada by kədər canfasanlıklı höqumətin Dyma verilməsini iddia edirlər.... Elə isə Dyma bir tədbiri, məsələn bir siyasi tədbiri həjata qecirməq istəsa qıma arkalanmak fırıldır. Joksa milli alajlarımı? Bize deyə bilarlar qı, Zıranın da arkalanacağı bir kuvva jokdır. Zəhər mülahafə əşqəri jokdır və Zıra höquməti ozunu aldatmak deməqdür, Bəlgə də belədir. Amma bynyň mukabiyyədə Zıranın işçisi ordusyu var. Məzqyr ordy Zıranı hər halda ozunun ali müəssasəsi hesab edir, ona tabe olyr. Ja'nı Zıra məzqyr ordya arkalana bilər....

Ona qera Dymanın he'ətini və Kafkasjanın saf jerli zarajitini nəzərə alarak deyiriz qı, hal-hazırda zəhərdə siyasi haqimijət işçisi və əsər vəqilleri Zırasına maxsys olmalıdır*).

Es-erlər bir sejji iləvə etməqini ynyitməzdiyalar qı, neçə həftə əvvəl ağızları qəpuqlanı-qəpuqlanı höqumətin Zıraja verilməsinə e'tiraz edirdilər və Icrayija Komitəsi hej'ətindən çıkmagı lazımlı qərməsədülər. Məkalə sahibi sağ es-erlərin mumqun olan kədər Zıra höqumətini qəzədən salmaga, rusvaj etməqə çalıçdı, qı suqytlı qecir. By xususi jenə məzqyr gəzətənin sajir məkalə və xəbərlərindən eñrənməq olyr. Indi Zıra höqumətini kəbəl və təsdiq etmələrinin səbəbi: işçilərin by arzıda olmaları və ezi rəhbərlərinini həmin höquməti kəbəl və təsdiqə məcbur etmələri idi.

Zəhərdə fe'lən Zıranın höqumət oldygyny byrzayza mətbuatı, da inqar edə bilməjirdi. «Kaspi» belə jazırdı:

«Icrayija Komitəsi miljonca kijməti olan zəhər mətbəəsini mənimsinə məsdir. Zəhər Dyması, byna karşılık, bir tədbir qərdumu?—Heç ağılnı də qəlməmişəm.

Qından quna artmakda olan anarçı, sojgyn, kıldırylyk və qecə atınlarına karşılık mubarəza jolynda Dyma və onun organları, nə is əsərlər? Əslə bir is qərməjirler. Amma Icrayija Komitəsi ba'zi işlər qorur. Ba'zi adamları dityr, habsa alır. Dyma by ygyrdə heç bir is qərməjir. Amma Icrayija Komitəsi ba'zi işlər qərməqə çalıçdır. «Baqınski Raboçi»

gəzətəsi «Kaspi»nın məzqyr məkaləsində bəhsə iləvə edir qi: «Byrzayza gəzətəsinin kejd etdiqi tədbirlər ezu-ezluqunda əlbəttə sahv dejildür, lazımdır. Amma Zıra höquməti üçün belə tədbirlər qifajat dejildür. Sınıf proletar mahiyyətli tədbirlər lazımdır. »)

Proletarjatın bəjuq bir klısmı, hələ bir kədər əqs-i-inkilabçı, və mudaraçlı firkələrin nufizy altında oldygynadan Bağı, zərajiti içərisində «Sınıf mahiyyətli tədbirlər» i javaz-javaz ehtiyatqarlıklı hadisə qedişinin məntiki jaçılırı belə tədbirləri anlamak və qərməqə məcbur etdiqi kədər həjata qecirməq olyrdı. Bağı bolzəviqlərinin bəjuq xidməti; qeniz qutlələrin əhvali-ryhijjəsini nəzərə ala bilmələrində və by əhvali-ryhijjədən Zıra höqumətini daha məhəqəmləzdirməq üçün istifadə etməqni bacarmalarındadır.

Dəfələrlə qəstərdiqimiz qiblə müstərəq mukavələnamə məsəlesi Bağı proletarjat, jazajlılarında qərəqəmlı bir jer dityrdi. Onun etrafında byrzayza ilə proletarjat arasında bilavasitə mubarəzə açılmışdır.

Mudaraçlılar bloky müstərəq mukavələnaməni, sabotaz edirdilər. Açıkdan açığa onyn əlejhina çıkmaga gejərti jok idi. By firkələrin rəhbərləri dildə mukavələnamə zərajitinin müəssəsə sahibləri tərəfindən kəbəl edilməsinə çalıçmak lazımlı oldygyny dejirdilər, amma isə həjata qecirilməsi üçün heç bir is qərməjirdilər. Müstərəq mukavələnamə komisjalarının hamıslında mudaraçlıların bloky numajəndələri də iştiraq edirdilər. Laqın atçot və stenografiyalarda mukavələnamə nəfərinə haman proletarjat mədəfəçilərinin heç bir dəjərlə nitki təsaduf edilməjir. Butun işlər; Fioletov, Basın, Ter—Gabrijeljan qiblə bir dəstə bolzəviqlər tərəfindən qorulmuşdur. Bynlər də başında Caparidze dyryrdy. Zıranın butun iclaslarında hələ bolzəviqlərin cumlətəni, bir neçə numajəndəsi oldygı halda müstərəq mukavələnamə hakkında mə'rızəni həmizə məzqyr bolzəviqlər verirdilər. Es-erlər ilə menzəviqlərin roly ancak byndan ibarət idi qı, jaltıñız proletarjatın hucymyny zəiflədirir və bynyňla da neft sənayeçilərinə qəməq edib məsələnin həllini yzatmalarına imqan verirdilər.

1918-ci ilin axırları və 1919-cu ilin əvvəlləri inkilab ilə əqs-i-inkilab arasında ziddətli mubarəzə devri olmakla barabar, neft sənayeçilərinin da işçilərə karşılıq qeniz hucymy devri idi. By hucym birinci nevbədə mukavələnamənin tərtib edilmiş zərtlərini kəbyldən intiina etməqdə qəruldular. Fe'lən Nobel kardasları, firmalarının dəftərxanası, olan birinci neft sənayeçiləri ittifikasi, komitəsi mukavələnaməni məzəmnyyny islah və təshih etməq və butun maddələrini ezi qejfinə qera ezi istədiqi qiblə təfsir etməq ixtiyarınlı bənimsemədi. İşçilərin adı mubarəzə aləti olan tə'fildən istifadə etməq mumqun dejildi. Byna subha jok idi. Başka tədbirlər lazımlı idi. O da cəbri tədbirlərdən ibarət idi.

*) «Baqınski Raboçi» №38

1918-ci il fevralın 6-19-da müstərəq mukavələnamənin muzaqəsi üçün İcrayıjə Komitəsinin icası vəke olyr. İcrayıjə Komitəsi baza dusurdu qı, rəsmi səratda höqumət Zyraya verilmiş oldygыndan, müstərəq mukavələnamə məsələsinin yzanması by höquməti qəzədən salır. İcrayıjə Komitəsi üzvlərindən birisi ajdun qəstərmədi qı, «sənajəçilər ilə daha dənizlik aparmak artıqdır. İcrayıjə Komitəsi höqumət isə, o halda neft sənajəçilərinə tə'sir icası üçün kət'i tədbirlər qərməq lazımdır». Zevin müəssəsələrin milliləşdirilməsi və neft sənajəçilərinin sabotazlına xitam verilməsi lazımlı qəldiqini qəstərir. Deməq olyr qı, bütün bolseviqlər by vəzijətdən çəkənək üçün jeqanə çar — neft sənajəinin milliləşdirilməsi oldygında həmrəj idilər. Fəkət o zaman hələ aməli səratda həjata qeçirilməsi mumqun dejildi. Ona qərə Caparidzənin təqflifi uzra müəssəsə sahələri, ittifakları, numajəndələrini çağırıb ylittimatym səratində işçiləri tə'til komitəsi tərafından tərtib edilmiş əsəqildə mukavələnamə uzra ədəmələrini təqflif etməqə kərar verilmişdi. Zyranın ondan sonraqı icası by məsələ hakkında daha kət'i kərar kəbəl etmişdi:

«Zyranın qəhənə kərələrinə həjata qeçirilməsi ylittimatym əsəqlində müəssəsə sahələrləna təqflif edilsin. Əqs səratda mukəssirler icbari kərardadı pozanlar qibi hərbi-inkilab məhəqəmasına verilsinlər».

Jykarlıda qəstərilən səbəblərə qərə Zyranın kərarı, həjata qeçirilə bilmədi və bilməzdi də. Sənajəçilər ilə müzaqərat hələ yzyn bir muddət davam etdi və məsələ nihayət mart hadisələrindən sonra həll olyndı.

Inkilabın birinci deyrində məsələ əqsərijən işçilər ilə sənajəçilərin arasında karzılıklı munasəbat və işçilərin iktisadi və hükyki vəzijəti etrafında qedirdisə 1918-ci ilin əvvəllerində Zyrə umymijjətlə neft sənajəinin mukəddəratını duzunməli olyrdı. Artıq umymijjətlə kapitalizm kurylyzyn mukəddəratını həll olynməsi, və sez neft sənajəçiləri tərafından işçilərə quzəət məsələsində deejil, umymijjətlə «mukəddəs» xüsusi mulqijət əsaslarında oldygı zəbhəsiz idi. Sənajəçilər ehitiyatqarana fəkət tam tədrici, məntiki və müəjjən səratda işləri dajandırıllı, neft istehsalını əqsildirdilər. Byryg işləri deməq olyr qı, tama-mile dajandıru! məzdi. Butun işlər qəstərirdi qı, tə'cili tədbirlər qərulmasa neft sənajəçiləri butun müəssəsələri baglamakdan belə çəqin-majəcəqlərdür.

İcrayıjə Komitəsi işçilərə xitabən byrakdıgi muracətnamada byny izhar edirdi:

«Onlar (sənajəçilər) öz sənif ixtiyarları, saklamak xatirasına işçilər ilə mubarəzədə an alçak mubarəzə usyllarına əl atırlar. Onlar istehsalı sabotaz edir, fabriq və zavodları, kapajırlar qı, bize öz kuvvat və kəndalarını kəbəla machyr etsinlər... Hal-hazırda bizim nevbatı vəzifəmiz butun əlqəmizin sənajə həjatının siniri olan Baqı, neft mə'dənlərinin əndirmək və bədəhxətlərdən mühafəzə təşqil etməqdur. Ünytmamalı, qı,

by qibi pozgynlygy dajandırmaq və Baqı neft sənajənin bitməz, tuğanmaz sərvətindən iaçı sənif üçün fajdalı, bir səratda istifadə etməqi ancak biz bacararız».

Bila-tə'xir neft sənajəini milliləşdirməq mümqün dejildi. Fəkət lazımlı oldygı qeniz qutlər üçün lap ajdun olmuy və prinsip əsası, ilə məsələ kabakcadan həll olynmışdır.

Zyra həmçinin qundən quna qəsqinləşməqdə olan pyl behramı, məsələsi ilə də məsgyl olmaga məcbür oldy. Əhər Dyması, by məsələjə bir çok iclaslar həsr etmişdi. Bon byrakmaga kərar verilmişdi. Laqın içsi iclasları, zyra tərafından təsdiq edilmədiqçə bonları, kəbəl edilməjəcəqini kərərləşdirilmişdilər. By səratla by ja diqər tədbirlərin fe'lən həjata qeçirilməsi zyradan baz verməli idi. Pylyn nə olması, və pyl muaməlati, nə, tədavulunun kanyonları, həkki, nda es-erlər və o cümlədən Saçkjan yzyn yzadıja nitklər sejlejir, muhazərələr okyiyrdylər. Fəkət heç bir həkiki təqflif etməjirdilər. Zyra axırda İcrayıjə Komitəsi janında bir mali-iqtisadi komisja jaratmak və devlet bankına komisar tə'jin etməqə kərar verdi.

Devlet bankına komisar qəndərməq kərari, İcrayıjə Komitəsi tə-rəfindən hələ janvarın birində çıkarılmışdır. Butun sajir səbəblərdən ilava by kərəlin bir səbəbi də Zakafkasja Komisarlığı, nəzərən tərafından komisar qəndərməq nijjətində olması idi. Baqı, Zyrası, isə rəsmi səratda Tiflis ilə əlakasını qəsməmis idisə də, laqın hər vəch ilə Tiflis komisarları, işlər qəçinməqə çələbrərlər. Fəkət by kərar yzyn muddət həjata qeçirilməjirdi. Çünqu bank xidmətçiləri Zyra komisarını, byrakmakdan kət'i səratda imtina etdilər. Yzyn müzaqəratdan sonra, Zyrada iştiraq edən butun firkələr komisarın byrakılmasına, tələb etdiq-dən sonra xidmətçilər müzaqərətə qırıdilar.

Fevralın 4-17-də Zyrə tərafından tə'jin olynmış komisar kabaca xidmətçilər ilə yzlaşdırıldıdan sonra banka qədir, fəkət onun bir neçə saatdan sonra qəlməsini təqflif edirlər. Iqinci dəfə qəldiqdə bank müdürü işlərinin çox oldygyny və ejni zamanda İcrayıjə Komitəsi tərafından komisara verilmiş olan mandatı, bank xidmətçiləri üçün e'tibarsız oldygyny bojan edir.

Bank xidmətçilərinin sabotazı həttə mudarəcələrin höqumranlıq surduqu həmqaşalar ittifakları, zyrasının da nərazılıqlına səbəb oldy. Həmqaşalar ittifakları, Zyrasının 9 fevral icasından bank xidmətçiləri ilə olan ixtilaf məsələsinin müzaqərəsindən sonra iqi kət'nama təqflif edilmişdi. Birinci kət'nama qəstarirdi qı, bank xidmətçiləri ittifakın kontrol kojylaması, əlejhinə çevrilmiş kərari:

«Əhərin bütün qeniz demokratik gryplarının kərari, na zidd qədir. Ona qərə bila-tə'xir kərərləri, jenidən qəzədən qeçirmələrini təsvija ediriz. Əqs səratda onlar bütün demokratjadən aqırmış, təqlənmış olacak və ciddi sənif nəkəteji-nəzərində dyran rəhbərlik edici mərqəzinə təbe olmajan bir idarəsi umumi proletar təəqülatlarından çıkarılmalı, olacakdır».

Menzəviq, es-er, həmçarlar ittifakları, zyrasına by kət'nama çök siddətli qəldi və əqsəriyyət-ara ilə iqinci kət'nama kəbəl olyndı:

«Malijə komisjası, bütün sosyalist şirkətlər və ictimai təşqilatların o cümlədən həmçarlar ittifakları, zyrasının da numajəndələrindən təqəril edilmiş oldygynan bank xidmətçilərinin kət'namasını umumiyiyyatla məzqyr təqətilatlarla və o cümlədən həmçarlar ittifakları, zyrasına zidd hesab ediriz. Zura, bank xidmətçilərinə bila tə'xir ez kət'namalarını, jenidən qəzdan qeyrətmələrini və kararlarını, zyraja xəbər vermələrini təqəlf edir.»^{*)}

İşçi və əsərər vəqilləri Zyraslı muttəhidirrə'j olaraq ciddi tədbirlər qərməqə karar verəraq, belə bir kət'nama çəkarmılsıdı:

«1) Başa komisar və Markarjan joldaşlar olimak üzərə bir dəsto bəhrijəli qəndərlərəq komisar joldaşın banka kəbəly təqəlf edilsin və təbe olmajanları xidməti byrakmali, olacıkları qostarılısin.

2) Bank müdürü xidmətdən çəkarsın və İcrayıja Komitəsi tərəfindən təsdiq edilincəja kədər jeni mudir seçilməsi xidmətçilərə təqəlf edilsin»^{**)}.

Bir çox sajir dəfələr qibi by dəfə də bolzəviqlər kuvvələrin həkiki munasəbatını nəzərə alarak mudarəcələri, heç də məzqyr firkələrin rəhbərlerinin arzusuna müvafik olmajan tədbirlərə jardıma məcbur edə bildilər.

Ən agrı məsələ olan ərzak məsələsi istər işçi işçilənlərdən, istərsə seçilmiş muəssəsələr iclaslarında qundalıq məsələlər cərəqəsindən çıxmajırıdı. Hələ 1917-ci ildə zyra eż hejatindən bir mərqəzi ərzak komisjası, aji, rəmli, və dajirələrdə mulqi komitələr əvəzində ərzak komisjaları jaradılmışdı. Kanyuna qərə komisjalar ərzak idarəsi və ərzak təqətilatlarının fəaliyyətini kontrol etməli idilər. Ərzak idarəsi Zəhər Dymaçlınlı bir əşbəsi olyb bir dərəcədə kədər onun rəhbərliyinə təbe' idi.

Prinsip e'tibarı, ilə by iqi təqətilat—ərzak idarəsi ilə ərzak komisjası, arasında sıklı rabitə olmalı idi. Dildə idarə rəhbərləri zyra komisjası, ilə birlidə çalızmagın lazılm oldygyn yojynlarına alırlıdlar. Amma idə ərzak idarəsindən qərə menzəviqlər və es-erlər işlərinin çölygyny bahana edərəq bir jerda iclas etməqdən kaçır və hər vəch ilə zyranın kontrolyundan jakalarını, kaçırmağa çalınlırlar. Ərzak idarəsinə toplaşan camaati, dagıtmak üçün kuvva lazılm oldykda zyranın jardımılna muracaət edirdilər. Amma qundalıq fəaliyyətdə qəhnə mudarəcəlik metodları, ilə işləməqə davam etdirirdilər. Məhtəqirlər heç bir məmənət qərməjarəq və hətta bə'zən ərzak idarəsinin xidmətlərindən istifadə edərəq qəniş fəaliyyət açmışdırlar. Zəhərin ərzak vəzijjəti qundən quna fənalılaşırı, və jaxınlazmasında heç bir ymyd jəri yok idi.

Jerli zərajit və qantılırların vəzijjəti ilə tanış olmak üçün işçi konferansı Zimali-Kafkasjaya bir hejat qondərmisidi. Orada komisja cur-

-ba-cır zəhərlərin numajəndələrini qərməz amma Baqı, zəhər idarəsinin bir numajəndəsinə belə rast qəlməmişdi. Gybernia ərzak idarəsinə rəhbərlik edən əlqə ərzak komitəsi Zimali Kafkasjaya təqətilatlarını Baqıda çərəq məsələsinin kənaətbəxə bir halda oldygyny xəbər verməqə Baqı zəhərini fe'lən narjadsız koymuşdu. By syratlı Baqı, dajirəsi birinci nevbədən çlkib 4-cu nevbəjə duzmuşdu.

Zimali Kafkasjada janacak olmadıqından dajirənlərin ən çoky dajanmışdı. Zyra numajəndələri Zimali Kafkasjanın nəzəri-dikkətinə Baqı dajirəsini təhdid edən təhlükəjə cəlb etmişdi. Zəhər ərzak komitəsi ehtiqrəlejhinə mubarəzə əvəzində ony daha da təsvik edirdi. Komisja; manyfaktyraçılardan ittifakında 3200 top manyfaktyra tapmışdı. Laqın həcz etməq olmazdı. Çunqu manyfaktyraçılardan ərzak idarəsi sədrinin imzası ilə verilmiş vəsikə təkdim etmişdilər. Müzəqərat vakti, butu, n. tiklər və zak idarəsinin ləgvini və butun ərzak işlərinin Zyraja verilməsini tələb edirdilər. Fəkət vəzijjətin qəsqinliyini nəzərə alarak Zyra rəhbərləri by tədbirin qorulmasıni hələ bir kədər tə'xirə salmagı, münasib qərərəq birinci nevbədə ərzak idarələri ilə karşılıklı munasəbat məsələsinin həllinə çalızmaga karar vermişdilər.

Əslinə bakıldıkdə qəniş dajirələr Zyrani, jegənə höqumət organı, hesab etdiqlərindən hər halda ərzak işləri barəsində zyra xalk qutlələri karşılığında cavab verməqə məcbur idi. Məsələn Kaspi bəhrijəlilərinin unymı iclası, belə bir kərənəmə çəkarmılsıdı.

«Zyra İcrayıja Komitəsinin nəzəri-dikkəti çərəq tapılmamasından dogan mudhiş vəzijjətə cəlb edilərəq İcrayıja Komitəsinin daha ciddi tədbirlər qəriması və Baqıya əhalinin ehtijacı üçün taxi qətirilməsi jolynda çarələr araması rəcə edilsin».

Belə kət'namalar çox idi, laqın bynynla barabar, zyra jənə də ərzak idarələrini ləgv etməq və zəhərin ərzakla təchizi mə'syiliyyətini təmamilə eż əhdəsinə qəturməqə mumqun hesab etməjirdi.

Mə'dən zavod komisjaları konferansı, 25 janvar tarixli iclasında Zyra ərzak komisjasının rəhbəri komisjanın mubarəzə aparmağaya məcbur oldygı çətinliyələr hakkında mə'rızədə deməzdi qı:

«Tiflis əlqə idarəsi bizi acıldan Kafkasjaya Komisarlığını, kəbəly və təsdiqə məcbur etməq istəjir. Tiflise hejat qəndərərəq bizim üçün müəjjen bir kaza aji, masnıcı, və mustəkkilən taxi almak ixtiyarı, verilməsini tələb etdiq. Laqın vermadılar və imdi Novorossisk joly ilə qələn taxi biza qalib çatmazı».

Mə'rızəçi, Stavropol gyberniasından taxi, almagın mumqun oldygyn yəkət qisəciliq məsələsinin dəmir jol nəkliliyatı, pozdygyyny kejdə möhtəqirliqə karş, ən ciddi tədbir qorulmasını təqəlf edir.

Ərzak komisjası, qisəcilişin taxi, ilə həcz edilməsini təqəlf edir, laqın by təqəlf konferansı, bir kilsə, arasında narazılığla bais olyr. Ziddətli ərzak bəhrəni, ilə əlakədar olaraq bir çox işçilər dəstə-dəstə ja-da təq-təq qisəciliq ilə məzgyl olyrdy. By hal nəkliliyat bojuq zərbə

*) Həmçarlar Ittifakları, Zyrasının protokolları.

**) «İzvestija», №32.

vyrmakla bərabər işçilərin də mə'nəvijjatlı pozırdı. Məzqyr məsələ ətrafında muzaqərat qəşin bir əeqil alarak qecə janlısına kədər davam edir. Xususi syrətdə taxıl almayı, kədəgən edən kət'nama ancak ertəsi qunu səsə kojylyr və 102 səs əlejhinə jalınlıq 113 səs ilə kəbəl edilir. Kət'namadan narazılı olanlar jenidən səsə kojylmasın tələb edirlər. Laqin jena də axırda 83 səs əlejhinə 118 səs ilə kət'namanı, kəbəl etdirməq mumqun olyrdı.

Ərzak idarəsinin bacarıksızlığı və bə'zən sabotazlı məzqyr idarəni ləgv edib zəhərin ərzak təchizatını tamamilə 3yra idarələrinə verməq məsələsini mejdana qətiirdi. Məsələn fevralın 17-də bəhrijjelilərlə iclasında kəbəl edilmiş kət'nama kejd edir ki:

«Qəhnə ərzak alan komisja əzunu tamamilə e'tibardan salmışdır... Bynı bildirərəq, Kaspi ticarət donanıması bəhrijjelilərinin umumi icası; ərzak işlərinin işçi, əsgər və bəhrijjelilər vəqilləri 3yrasına tapşırılmışında israr edir. 3yra Bağı zəhərini və sənajə dajirələrini çərəqlə təchiz üçün əz janında bir ərzak əzəbi jaratmalıdır».

Bibi-Hejbət dajirəsi işçiləri:

«Ərzak idarə və komitəsinin rədd edilməsini, ərzak işlərini işçi əsgər və bəhrijjelilər vəqilləri 3yrasının əz əlinə alması» tələb edir və «bizim jardımımlı lazımlı qalarsa hamımlız təni-vahid qibi 3yra qəməq edəcəq və 3yra fəaliyyətinə əngəl torədənlərin hamılsınlı supurəcəqiz» dejirlər.

Kara və Ag zəhər işçiləri Balaxana işçi numajəndələrlə birliqdə belə bir kət'nama çəkarmışdırlar:

«Guberniya ərzak idarə və komitəsi rədd edilsin. Ərzak işlərini işçi əsgər və bəhrijjelilər vəqilləri 3yrası əz əlinə alsın. Bizim qəməqimiz lazımlı isə hamımlız təni-vahid qibi 3yra jardım edəcəq və 3yra fəaliyyətinə əngəl torədənlərin hamılsınlı supurəcəqiz».

Syraxanı dajirəsi işçi vəqilləri 3yrası mə'dən-zavod komitəsi ilə birliqdə belə bir kət'nama çəkarmışdı:

«İşçilər; son zamanlar Bağı zəhər və dajirələrində çərəq və pyl taptılmadı, ləndən amansız açılk əzəbi mubarəzə etməq və mə'dənlərdə işlərini davam etdirməq imqanından malıym olsalarını, bəjan edirlər. Dajirə komitəsinin işçi, əsgər və bəhrijjelilər 3yrası icraijə komitəsinə muracəatlə belə qətsə işçilərin çalısa bilməjacəqlərinin və mə'dənlərin byrakmaga məcbür olacaklarının bildirməsini tələb edirlər. Ərzak məsələsini muzaqəra edərəq və işçilərin by sezlərini nəzərə alarak Syraxanı dajirə komitəsi əz tərafından icraijə komitəsinə bildirir ki, ərzak məsələsində belə əgrı vəzifət davam edərsə, dajirə komitəsi daha ac işçiləri saklaja bilməz və ac qutla tərafından arzı olynmajan hərəqətlər baz vermasından korkyr. Ona qora komitə işlərin ən mühum ehtiyaclarının ödənməsi jolynda ciddi tədbirlər qərulmasını rəca edir».

İşçilərin cidi tələbləri 3yranı ərzak idarələrinin işlərini nizama salmak məsələsilə məzqyl olmaga vadər etdi. Martın 4-17-ndə ərzak muzavərəsində Caparidze belə demişdi:

«Hal-hazırda elə bir vazijətdə kalmışız ki, 3yra ərzak işlərini əz əlinə almalıdır. Icraijə Komitəsi belə duşunur: ərzak işləri hər qəşin əlinə toplansa da hər halda işin qədisi üçün o məs'yidir. Icraijə Komitəsi ərzak idarələrini hal-hazırda tankidə belə lajik qərməjir.... Daha ərzak pozgynlygyna səbr etməq mumqun dejildir, 3unqu Ag və Kara 3əhər, Bibi Hejbət və sajir dajirələrin mə'dən-zavod konferansları, ərzak işlərinin 3yraja verilməsini təlab edirlər. Icraijə Komitəsi həmisi ərzak təqvilatlarını, muhafaza etmisi və onlar ilə mubarəzə aparmışdır. Indi isə bir ərzak təqvilat, jaratmak lazımdır. Məzqyr təqvilat, işçilər, qəntilər, jerli hoqumat və guberniya ərzak idarəsinin numajəndələrindən ibarət olmalıdır».

Muzavərə uzvu Atabəjov jeni ərzak təqvilatını, bütün guberniya-nı kejdini çəqməsi lazımlı qəldiqini qəstərir. 3unqu açılk çəqən qəntilərə dikkət verilməsi onları, 3yranı tərəfinə cəlb edir. Borjan əz nit-kində qəstərir ki, Icraijə Komitəsi ərzak məsələsinin həllinə qec baslamışdır. 3unqu mevcyd ərzak idarələrinin əsla nufuz və e'tibarı, jokdır.

Caparidzenin izhar etdiqi qibl muzavərədə ərzak işlərinin 3yraja verilməsinə bir səs belə zidd dejildi. 3yra janlında ərzak idarəsi təqili həkkündə bir lajihə tərtib etməq üçün muzavərə bez nəfərliq bir təqvilat komisjası seçir.

Jykarda kejd etdiqimiz nitk və kət'namaların qəstərdiqi üzərə Icraijə Komitəsi zəhərdə ərzak vəzijjətinin nihajət dərcə qəşin oludygyny nəzərə alarak və vəzijjətin tez jaxəzəsməsindən ymydy az oldygundan zəhər idarəsinin ərzak muəssəsələrini ləgv etməqi tə'xirə salırdı. Ancak qutlələrin st. 51, art. 51, altınlıda by agrı məsələni əz əhdəsinə almaga məcbür olmuyğ və hətta mənseviqlər belə by tədbirə e'tiraz etməqi mumqun qərmədilər.

3yra bir birinin dəlincə mevkə'ləri əla qətirir, zəhərdə jeqanə həqumət olyrdı və mənseviqlərdən başqa 3yra həqumətinin əlejhinə açılk çəkmə maga cur'ət edən heç bir sosyalist gryp jok idi. Fəkət mudaraçlı firkələrin mevcydijjəti və işçi qutlələri üzərində əhemmijjətli tə'sir və nufuz maliq olmaları, qifajət dəracədə qəstərirdi ki, həquməti suh və musaləmətlə kazanmak ancak rəsmi bir gələbə verə bilər.

Mudaraçlı firkələrin hamılsınlıdan açılk mənseviqlər proletar inkilabi, əlejhinə mubarəzə edirdilər. Jykarda kejd etdiqimiz qibl by firkənin qutla arasındə nufuz və e'tibarı, jok idi. O ancak zəhərin xırdə byrzya zıjalları, hesabdarlar, mudirlər və əz agalarınpı janlında işləri jaxsı, olan xırdə killykçuların bir hissəsinin diləq və arzularını ifadə edirdi. Əhalinən məzqyr grypy, adət etmiş oldygы jazajlı kajdalarını, dəjişməsindən hamıdan bərq korkyrdı, və heç vəchlə 3yranı sijasətinə razı ola bilməjirdi. Onları, xırdə byrzya səadət və rəfah-ətinə təhlükə təhdidi başlanar başlanmaz, huriyyət zərəfinə nəgmə okymak qibl vətən müdafiəsi hakkında, qurultulu nitklər və cumlaclarda tez zajıl olyrdı. Inkilab; byrzyazja inkilabı, çərçivəsindən çəkar çəkməz onlar ondan uz çevirdilər. 3yra əlejhinə mubarəzədə mənse-

viq zıjahlar vətənin məhv olması, vətəni Almanja imperjalizmindən müdafiə luzyamy və sajirə hakkında fərjad koparıldılar. Fəkət by fərjadlar onları hətta Tiflis Turqijə ilə suluş baglajarak turqların Azərbaycanı işgal etmələrinə imqan verdiqi zaman belə qurcu menzəviqləri və musavat baj-xanları, ilə əlbir islamələrinə mane' olmyrdı.

Bağıda menzəviqlərin əhəmiyyəti çox az idi. Amma başqa firkələr haklarında belə deməq olmaz.

«Daşnakstut» firkəsinin Bağı, təzqilatı, şəralarında çöklə iacı var idi. By hal məzqyr təzqilata tə'sir edirdi. O cumlədən «Daşnakstut» firkəsinin 3yra fraksiyası, işçilərin əhvali-ryhijə və arzuları ilə hesablaşmaga məcbur idi. Ona qərə də çöklə vakt bolzəviqlərin təqlif etdiqi tədbirlərə jardım qəstərməqə məcbur olyrdı. Diqər tərəfdən «Daşnakstut» firkəsinin demokratik unsurları musavat firkəsinin möhəqəmləzməsindən korkyrdı. Əsas da var idi. Ona qərə, Tiflisin sijasəti müsəlman bəj və xanları, ilə koalisja xəttılı qetdiqə, Tiflis; Qəncə mulqədarları, Azərbaycanın jeqanə jüssəsi hesab etdiqə, daşnaklar da əshərdə hər durlu təcavuzə karşılı mubarəzəjə kadir olan jeqanə həkiki kuvvəjə jardım etməqə məcbur idilər. By kuvvə də iacı vəqilləri 3yrasından ibarət idi.

Sag es-erlər bir kədər başqa mevkə dytyrdylar. Bağıda by firkə başlıca olaraq rys proletariatının imtiazlı, kəsməlinin məfqyrəsini ifadə edirdi. İacı sənəflin by təbəkələri müəssəsə sahəbləri, ilə mubarəzə məsələlərində; müstərəq mukavələnamə məsələsində və sajirlərində bolzəviqlərə jardım edirdilər. Laqin jerli əhali, üçün milli hukuk məsələsinin dəjisməsindən korkyrdılar. Çunqu by məsələnin dəjisməsi onları imtiazlı vəzifəjatına tə'sir edə bilərdi. Onlar rys höqumətinin nufyzdan duzməsini əzləri üçün bir təhlükə sajir. Ona qərə də es-er firkəsi ətrafında toplaşmakda davam edirdilər. Sol es-erlər konferansında butun natiklər sag es-erlərin dələncə ancak millətçi iqliq azarından jakaclarını kyr tarara bilməjən unsurların qətdiqlərinin qəstərməsindilər. Inkilabın birinci devrində işçilər arasında çöklə nufzy olan məzqyr unsurlar butun məsalələrdə müdafiəçilərə jardım edir və müvəkkəti höqumətə e'timad kat'namaları çəkarıldılardı. Müvəkkəti Höqumət məhv olyb Bağı isə Qəncə tərəfindən hucum təhlükəsi altında kalkıda, Əshər Dymasında kadet unsurların inkilab əlejhinə müsəlman mulqədarlarından jardım qəzələməqdən çəqinmədiqləri anlaşıldıda, sag es-erlər; mərqəzdə 3yra höqumətini inadlı, bir syratdə kəbəl etmədiqləri halda, Bağı 3yrasını kəbəl və təsdiq etməqə məcbur oldılar. Çunqu onlar 3yramı rys devletinin müvəkkəti numajəndəsi qiblə qərurdular.

Musavat firkəsi tərəddudsuz olaraq öz məxsədinə, jə'nin Azərbaycanda höquməti öz elinə almaga dogru qedirdi. Müsəlman qutlələri aeridə kalmış və qəntilər arasında təbəkələzmə zəif oldygundan

musavat firkəsi Azərbaycan müsəlman əhalisini bojuq bir əqsərijətini toplamaga, birləşdirməqə müvəffək oldy. By firkədə rəhbərlik roly zubhəsiz mulqədarları, və by sənəflər jakın grypları, əlində idi. Toprak məsələsində musavat firkəsi hətta programı, e'tibarı, ilə Rysjada ən irticəçı, firkələrdən irəli qətməmişdi. Laqin müsəlman əshər byrziyazjası, az tərəkki etnis oldygundan və neft sənayeində az istirəq etdiqindən, məzqyr firkə iacı məsələsində sosyal-demokratjanın həddi-əsgər (minimym) programını, kəbəl edə bilməzdi. Əlbəttə musavat firkəsi əshər proletariatının mənafəini müdafiə etməqə bilmərrə kadir dejildi. Laqin jykarlıda qəstərilən ərajitudən dolayı, Bağıda müsəlman proletariatının bejuq əqsərijətini öz nufyz və tə'siri dajirasına cəlb etməqə imqanı var idi. Inkilabın birinci devrində musavat, kuvvələri toplamak və təzqil etməqlə məzgyil idi. Oktjabrдан sonra isə daha kət'i hərəqətlərə qeçir və silahlı, kuvvəjə arkalanarak, Bağı əshərinə sahəb olmaga hazırlaşır.

Bolzəviqlər belə muhit içarısında işlərin butun agırlığı, öz çıxılarda daşlaşmaga məcbur idilər, və ancak mətanətli, sabit bolzəviq taktikası, sajəsində 3yra rəhbərlik edici bir kuvvə olmak və addılm-addılm öz höqumətlərini möhəqəmləzdirməqə müvəffək oldylar.

Es-er, menzəviq və daşnaksañanlar öz gəzetələri səhifələrində dəfələrlə tə'qid edirdilər qı, Zakafkasjanın xususi ərajitudən dolayı, 3yra höqumətini kəbəl və təsdiq etməqlə barabar onlar bolzəviqlərin rəhbərliqini kəbəl etməjirlər və «bir firkənin diktatorlygy» mukabiliyə var kuvvələrile mubarəzə edəcəqlərdür. By syratdə Bağıda məzqyr firkələrin mubarəzəsi 3yra höquməti əlejhinə dehil, bolzəviqlərin əlejhinə idi.

Mudaraçı, firkələr bolzəviqlər əlejhinə birinci ciddi mubarəzəni məclisi-müəssəsan məsələsində açdılar.

3yranın 22 janvar tarixli iclasında 3yra fraksiyalarının hamısı, məclisi-müəssəsanın kovylması, munasəbatılı bəjannamalar okydyalar və nitklər sejəldilər. Es-erlərin rəhbəri Saakyan inandırdı, qı, «xalk özə aga olmak istəjirsə öz iradəsinə tam hukuka malik bir organ olmak üzrə məclisi-müəssəsan sıfətində təəqil etməlidur». Sajir mudaraçı, firkələrin nurnajəndələri də təxminən by ryhda danışmışdılar.

3yraja dört kat'nama təqlif edilmişdi. Sag es-erlərin kat'namasına 68 səs verilmişdi; menzəviqlərin kat'namasına 49, daşnakların kat'namasına 45, bolzəviqlərin kat'namasına isə (76 əlejhinə) 98 səs verilmişdi. Bolzəviqlərin kat'naması, by məzmynda idi:

«Bağı, iacı əsər və bəhrijələr vəqilləri 3yrası, məclisi-müəssəsan hakkında qı, məryzələri dinişərəq bildirir qı, Bağı 3yrası, ancak iacı əsər və qəntilər sıfətində əməqçi xalqın iradəsinə əməl edəcəq olan məclisi-müəssəsanına jardım edir. Janvarın 5-də açılmış olan məclisi-müəssəsan iaci qəntili və əsərlərin Mərqəzi İcrəjə Komitəsinin tapşılığını, rədd etdi, və bynynə əməqçi xalqın iradəsindən yuzaklaşmış oldy. Bağı 3yrası belə bir məclisi-müəssəsanə muzahərat etməjəcəq və butun

kuvvasını by il janvarın 14-də Petrogradda açılmış işçi, əşqər və qəntli vəqilləri Zyrasının 3-cü kyrlıtauına və işçi qəntli və əşqər vəqilləri Zyrasının 3-cü kyrlıtau, tərəfindən irəli suruləcəq olan inkilabçı organlara verəcəqdür. Baqı Zyrası həmçinin dogry olmajarak es-er firkəsi numajəndəliyi təzqil etməsi əsaslı uzra məclisi-muassasənin byrakılması, həkkündə 3-cü Zyralar kyrlıtauṇu kərərəna tamamilə zəriq olyr».

Zyranın həmin iclasında 275 vəqil var idi. Amma səs verməqdə ancak 174 adam iştirəq etmişdi. 100-dən artıq vəqil səs verməqdən çıxılmışdı. Ola bilar qı, iclasın əvvəllərində orada olanların bir çoxu kət'nama kəbilyindən kabak çıxıb qetmiş olsyn. Laqin bynyn ezu də adı Zira üzvlərinin bejuq bir grypynyň əzizliliğe oldygyny qəstərir.

Məclisi-muassasənin kovylmasına qəniş qutluların munasəbətini byndan bilməq olar qı, o zamanlar es-er və mənseviq gəzətələrində məclisi-muassasənin kovylması əlejhina işçi iclasları tərəfindən çıxarılmış kət'nama dərc edilməmişdir.

Jalınlı Zara Əhərdə Nobel işçilərinin bejuq bir hissəsinin kət'naması vardır. Orada işçilərin çoxu jykarı dərəcəli mutəxəssis və ystalardan ibarət idi. Bir çox sajir muassasələrin işçiləri isə müəjjən səratda məclisi-muassasən əlejhina rə'j vermişdilər.

Kaspı-Kara dəniz cəmijjəti işçilərinin kət'namasında əz-cumla belə deyildi:

«İstər jerlərdə, istər məqazda bütün höqumat başa Xalk Komisarları Zyrası olmak uzra işçi, əşqər və qəntli vəqilləri Zyrasına verilməlidür. Çünqı bizim diləq və arzularımızla belə höqumat amal edə bilar və edəcəqdür. Məclisi-muassasəni ancak o zaman kəbyl edəcəqiz qı. Xalk Komisarları Zyrası tərəfindən verilmiş dekretlərin hamısı, həjata qecirsin, proletar sənəflərin mənfaətinə işləsin, əqsi-inkilablar ilə mubarəzə etsin, kadetlər və onların kiyrykları qibi sabotazlər əlejhina mubarəzə aparsın. Məclisi-muassasən onların jeri dejildür».

E--F. Biering səhmədarlar cəmijjətinin Balaxana 30'əsi işçiləri əz kət'namalarında belə demişdilər:

«Petrogradlı, joldaşlarımlıza və onların qəzu açık və xalkın iradəsinə müvafik hərəqətlərinə, mərhyüm byrzaya məclisi-muassasənin kovylmasına tamamila zəriq olyryz. Bilətəxir həkiki demokratik məclisi-muassasən çağrılışını, tələb ediriz. O da çağrılısa və xalkın iradəsini ifadə etməsə, ja'nı mərhyüm məclis qibi hərəqət etsə, o saat onun da kovylmasın, tələb ediriz».

Bələ kət'namalar çokdır. Butun by kət'namalar uslyb e'tibarıyla kət'nama tartibində ysta kələm ilə jazişləşlərdər. Amma byrası, işçilərin əhvali-ryhijjəsini bəjan etməq mənasında kət'namaların əhəmiyyatını aşsiltməz. Jykarıda dediqimiz qibi Kara-Əhər Nobel işçilərinin iclasında es-erlər tərəfindən təqəlf edilmiş kət'nama kəbyl edilmişdi. Laqin bynyn dañınca haman işçilərin ajrılığı grypynyň

iclası, vəke olaraq byrada bolzeviqlərin kət'naması, kəbyl edilmişdi. Təq by dejil, belə hallar çox olmuyzdyr. By hal işçilərin cari sijasi məsələləri tamamilə anlaşıkları, və kəbyl olynan kət'namalar by və ja diqər məsələ hakki nda iclasın əhvali-ryhijjəsini ifadə etdiqini qəstərir.

Suhlu məsələsində mudaraçılard bolzeviqlər əlejhina kampanjanı, bir kədər artıq müvəffəkkiyətlə aparmışdır.

Fevralın 14-27-də sag es-erlər nevbədən xaric olaraq suhlu bağlanması, həkkündə bəjanat verərəq məsələnin əzya tərəfindən muzaqərəsini tələb edirlər. Bolzeviqlər və sol es-erlər suhlu əzərajiti həkkündə müfəssəl və jəkin mə'lýmat olmadıqları qəstərərəq məsələnin qundəliq muzaqərətə kojylamasına e'tiraz edirlər.

Ehtimal qı, bolzeviqlərin by məsələni qundəliq muzaqəratdan çıxarmagı, tələb etmələrinə, bolzeviqlər fraksijasında məsələ həkkündə rə'jlərin muxtalif olması, səbəb olmuyzdyr. By syratə onlar vakt kazanıb kabakca fraksijada muzaqərə etməq istəmişlər. Baqı bolzeviqlər təzqilatı iclasında təzqilat üzvlərindən bə'ziləri o cumlədən Caparidze, sol kommunistlərin nekteji-nəzərini qecirirdilər. Laqin səslərin əqsəriyət ilə Mərqəzi Komitənin sijasəti təsvib edildiğdə Caparidze by kərara tabe olmuyzdy və martın birində Zira iclasında firkənin umumi xəttini müdafiə etmişdi.

Məzqyr iclasda fraksijaların numajəndələri çıxıb mudaraçılardan adəti uzra nitklər seyləmişdilər. Dikkətə lajik olanı, daənaklar numajəndəsinin nitkidur. Natik sulhun əlejhina danışmakla barabar axırdı hər halda by sezləri də ilava etmişdi:

«Belə faciali qunlarda mən sağ və sol kanadı, təksirləndirməqə məzgyl olmak istəməzdəm. Hadisət bizi qəzəlməmiş. Sağ və sol tərəfin sahvinən bəhs etməq olmaz. Byna tarix höqum veracəqdür».

Natik nitkini by sezlərlə kyrtaqmışdı:

«Joldaşlar, qızasına qədin. Zir-zəminlərdə bir jerda çalıq, sosializm qunəsi altında da bir jerda çalıqsalım».

Zira bütün fraksijalar tərəfindən təqəlf edilmiş kət'namaları dinişmiş və 87 səsə karzı, 115 səs ilə bolzeviqlərin kət'namasını, kəbyl etmişdi. Kət'nama umumi sijasi vəzijjəti təsvir edərəq axırdı belə deyirdi:

«Baqı işçi, əşqər və behrijjəlilər yaqilları Zyrası; Xalk Komisarları Zyrasının və işçi, əşqər və qəntli vəqilləri syraları, Mərqəzi İcraiyyə Komitəsinin tədrici məntiki sijasatına karzı tam həmrə'liqini və ona hər vəch ilə jardım etməqə hazır oldygyny bildirir və Rysja əmaqçı qutlaşlarının daha sıxı, syratə öz ali höqumat organı olan işçi, əşqər və qəntli Zyraları, ətrafında birləşmələrini lazımlı qərir. Zira bütün əmaqçılari sıxı, dəstələrlə Kızıl Ordı və Kızıl Gvardja sıralarına dolıb Rysja inkilabını, daxildən və xaricdən hər cur səyi-kəsddən mühafəzə və müdafiə istinadqahı onla Zira höqumətini müdafiə etməqə çağırır».

Mudaraçlar blok yəlbəttə zyranın kənarına tabe' olmamış və işçilər arasında qəniş təbliğat aparmışdı. Bir çox işçi iclaslarında sülh əlejhinə kət'nama çıxarılmışdı. By hadisənin səbəblərini işkarla qəstərməmişdi. Byrada ancak ilavə edəlim ki, mudaraçların by məsələdə işçi iclaslarında bir kədər gələbə çalmaları onları nə vəzijətinə məhəqənləşdirməmişdi. Sonrağı hadisələr işçiləri öz kərarları, nə jenidən qoşdən qecirməqə məcbur etdilər və azaqında qərəcəqimiz vəch ilə işçilər nə-inqi jerlərdə hətta mərqəzdə də zyra höqumətinə jardımda davam edirdilər.

Əqs-i-inkilabın zyra əlejhinə mubarəzə meydani, Zəhər Dyması idi. Dyma; zəhər işlərilə hamildən az məsgyl olaraq ən çox dikkətini höqumət məsələsinə verirdi. İşkarla kejd edilmiş oldygı qiblə Dyma zəhərdə höqumət təqili lajihəsi tərtib etməq üçün bir komisja jaratmaga kərar vermişdi. By komisjamın işindən elə bir nəticə çıxma bil-məzdi; cunqu Zyra, əlbəttə by məsələ hakkında Dyma numajəndələrlə müzaqərat aparmakdan imtina etmişdi.

Janvarın 27-də Dyma iqcinci dəfə özünün qəçən kərardadılın müzaqərə etməqlə məsgyl olyr. Bələdiyyə rəisi öz mə'rızəsində qəstərir ki, İeraijə Komitəsi inadlı bir syratda komisja iclaslarında iştiraq etməq istəmədiqindən Dyma həkki bir nəticə əldə edə bilməmişdir. Məsələn komitəsi Təqsilatlar Komitəsinin numajəndəsi Topçibaşev isbat edir ki, Dymajın bütün əhali numajəndəsi oldygyna və zəhərdə ondan nufuzlı bir təqsilat olmadıqına subhə etməqə əsas jökdür. Ona qərə, məsələn komitəsi zəhərdə nizam və asajis bərpası, kejinin Dyma ehdəsində olmasını lazımlı qərir. Yüzəzməjə qırməq istəməjən gryplar varsa byrası onyn öz vəzifələrinini ifa etməsinə mane' ola bilməz.

«Daşnaksurut» firkəsi numajəndəsi prinsip e'tibarı, ilə höqumətin Dymaja verilməsini tələb edir, amma Zakafkasja Sejmı çağırılıncaya kədər by məsələnin tə'xirə salınması, münasib hesab edir.

Mənseviqlər mudaraçlar blokun sajir firkələrinin tədricsiz və məntiksizliyindən ziqaç edir, jalınlı mənseviqlərin Zyra da mənseviqlərin əzətərəq höqumət jaradılmamasını tələb etdiqlərini qəstərir. Məshyr V. I. Frolov «Birlik» grypy adından Dymaja milli təqsilatların qəməqi ilə höquməti öz əlinə alması, təqrif edir.

Saakjan öz nitkində qəstərir ki, Dymada mə'dən dajirələrindən numajəndələr olmadığı üçün, Dyma haqimijət organı ola bilməz.

«Biz Xalk Komisalar Zyrasını rədd ediriz. Amma byrada xalk təqsilatını, cunqu qururuz. Zyra çalışacakdır ki, oraja məsələn işçilər və qəntli unsurlar da daxil olsyn (Topçibaşev jerindən: «Onlar oraja qətməzər»). Bizim firkə acıklı, zijalılar firkəsi dejildur—O xalk ilə, hətta şəhərən azımla xalk ilə qədir və ony atmajacak, bəlgə əməqçi Rysjanın milli zyralar tərəfindən deñil əməqçi demokratja tərəfindən jaradılmışına çalışacakdır».

Sədr musavat numajəndəsi Rəsylzadaja söz verir. Ermənilər Dymada belə bir fraksija olmadıqları, qəstərərəq by çıxıza e'tiraz edirlər. Rəsylzada musavat firkəsinin məsələn blokundan çıxıb mustəkil bir vahid təqili etdiqini bildirir və nitkində belə deyir:

«Həqumat təqili məsələsinə musavat firkəsi e'cətqatqarlıqla janazır və bütün Kafkasjam, ləndirə biləcəq ixtilaf çıxarmadan korkur. Belə tokyma korkusunu nəzərə alarak, musavat Zyra höqumətinin əlejhinə danışmajsın. Bixassa ki, bir zaman qələcəq mutəəqqil kuvvə və həqumat məsələsini aza və əzijjətsiz həll edəcəkdir».

Son cumlösündə Rəsylzada musavat firkəsinin taktikası, müej-jən syratda aqşar etmişdi. By firkə silah kuvvəsilə höquməti «azar və əzijjətsiz» zəbt etməqə hazırlaşırırdı. O vakta can da Zyra firkəsi roly oynamagı, cunqu hesab edirdi.

Məsələn komitəsi adından Topçibaşevin çıxızi, və Rəsylzadənin nitki qəstərir ki, musavatın qyja bolşeviqlərə jardım etməsi nəzəri janlıdır. By əfsanənin meydən almasına bir səbəb var. Oktjabr inkişabına can məsələn separatizmi ideologları, milli mukəddəratçıları həllin «inkilabçı demokratyanın sol kanadı»ndan qəzlədiqlərindən onlara husni-rəğbət bəjan edirdilər. Həc bir zaman bolşeviqlər ilə musavat arasında başqa bir tömən nektəsi olmamışdır.

Fraksijalar höqumət məsələsi hakkında kət'namalar çıxarırlırlar. Bynlardan dikkətə lajik olanı es-erlərin kət'namasıdır:

«Səlahiyyəti mərqəzi höqumət təqil olynanə kədər Bağı zəhəri və dajirələrində ali höqumət işçisi əşqər və qəntli vəqilləri Zyrasıdır. Bağıda işçi, əşqər və qəntli vəqilləri Zyrasını, ali höqumət hesab etməq bir tərəfdən Xalk Komisalar Zyrasını kəbəl və təsdiq, digər tərəfdən də zəhər idarəsinin myxtarijatını rədd etməq deməq dejildür. *)

Təqrif edilmiş kət'namalardan hec birisi aqşərijət kazana bilmədi. Haqimijət məsələsini Dyma ajarlarla müzaqərə edir və bynynla barabar məzqyr məsələ hakkında müəjjən bir kərar kəbəl etməq cunqu olmayırdı. By kərari Bağı proletarjati, çıxarırlırlar.

Neft sənajei həmşərlər ittifakının Sabıncı dajirə idarəsi 22 yanvar tarixli kət'namasında izhar edir:

«Bağı Dyması, öz vəzifəsinə lajik dejildur. Cunqu qanduz sojyncıları, olan miftəxor ali, veriçilər əlejhinə hec bir tədbir qərməjir. Dyma yzyn bir muddədə işçi si, ni, fi, na əsla bir mənəfət verməmişdir. Byrada agaçk edən magazacılardır, ali, veriçilər, aaxanacılardır. Dəri sojanları, cırqın hərəqətinə bir xitam verməq lazımdır... Ma'lym oldygı üzər Dymada kapitalistlər, mulq sahibləri, və onları neqarları ajaadi-qından Dyma by isin elhdəsindən qələ bilməz. Biz işçi numajəndəsi oldygımız üçün Bağı zəhərində höqumət basıldı da dyran işçəna organları olan işçi və əşqər vəqilləri Zyrasından jeni Zəhər Dyması, seqiqliri tə'jin etməsini və mə'dən zavod dajirələri ilə Bağı zəhərinin cıvarlarını Bağıja bitişdirməsini, tələb ediriz».

*) «Bağı» № 23 1918-ci il.

Agzəhər və Karazəhər zavod komitələrilə birliqdə fevralın 3-də belə bir kət'nama çəkmişlərdir:

«Demokratik Dyma seçildiçi qandan öz işlərində vətəndaşlar mənfaatının samərəli fəaliyyət qəstərməməsi oldygundan və dajirələrdə iləvə seqçi kürmədğündən konferans İcraiyyə Komitasına muracəatla bilətə'xir məzqyr Dymancı byrakarak jeni Dyma seçimlər lazımlı qəldiqini xəbər verməgi kərərləndirdilər».

Saakjanın «sol» lygyna səbəb by kət'namalar idi. O çok qəzel bildirdi ki, Ziya həqumətinə (zyranın ixtiyarlarına) karzı, hər durlu siy-kəsd qeniz qutlər tərəfindən inadlı mukavəmətə ograjacakdır.

XIV

1917-ci ilin axırlarında Tiflisdə Kafkasja ordysynyn olqə kyryltajı, iqi barabar hissəjə ajrıldı. Bolşeviqlər bir az əqsəriyyət kazandılar və ordynyn olqə zyrası bolşeviq və sol es-erlərdən seçilmiş oldu. Mədaraç, firkələr jeni seçilmiş zyraya tabe' olmakdan imtina' etdilər və onun əlejhinə inadlı mubarəzə apardılar. 1917-ci il dekabrın 28-də Kafkasja ordysy inkilabçı olqə komitəsi bir muracətnama byrakarak «proletarjat və jerli əsər butun həqimijəti öz əlinə almış və Xalk Komisarlar Zyrasını təsdiq etmiş olan» Baqlı müvvəkkətən olacağını, xəbər verir. Inkilabi Zyranın Baqlı ja qəcməsi zyranın mevkiini möhəqəmləndirdi. Amma Tiflis həquməti də əlini janına salt, bəjəzəməni və cənəralları, ordy komandanları, qəməqi ilə bolşeviq ryhly əsər kit'ələrini muntəzəm bir syratdə pozır, dagıldır, ryhyny zəhərlajırı.

Ərqani-hərb komisarı, es-er Donskoj belə bir əmrnama vermişdir:

«1) Ordı milli əlamət üzrə nizami vahidlərə ajrılır.

2) Təzqil edilməqdə olan erməni, qurcu, müsəlman, ykrainalı və səfir əsər kit'ələrindən iləvə bilətə'xir bir rys kol-ordysy təzqil edilməlidir.

3) Kafkasja ordysynyn Kaikasja cəbhəsində xidmət etməq istəməjən əsər və zabitləri lazımlı olan jerinə tə'jin edilməq üçün öz hərbi naçal-nıqlarının janına qəndəriləcəqlərdür».

Bələ binaquzarlıklar əlbəttə ordynyn pozylıb dagılmasına, sur'atləndirirdilər. Amma hələ umdəsi kabakda idi. Əməqir hadisələri, ja'ni Tiflis menzəviqlərinin aktiv jardımı, ilə Qəncə mulqədarları tərəfindən rys əsərələrinin tərqi-silah etdirilmələri minlərlə qu-nahslı rys əsərərinin tələf olması, təbii bəjuq həjəcana bais olyb butun ekədə milli nifak və anarsını dərinləndirdi.

Ordynyn ryhyny pozmak və mulqədar bandalarını silahlandırmakdan iləvə Əməqir hadisəsi, javaz-javaz artmakda olan toprak (qəntli) hərəqəti, əlejhinə mubarəzədə dəxi Qəncə mulqədarlarına jardım qəstərdi. 1917-ci ilin axırlarında və 1918-ci ilin əvvəllərində

Qəncə Gybernjasında qeniz qəntli həjəcanı, bazlanmışdır. «Baqinsqi Raboçi» gəzətəsinin jazdıqlına qərə, hərəqət:

«Ziddətli sünf inkilabi zəqlini almışdır. Mulqədarları, mulqları tamamilə jandırılmış, bütün boylar, xanlar ailələrilə barabar kırılmış, bütün jerləri və mulqları qəntilər tərəfindən zəbt edilmişdir... Butun qəntilərdə (qəntli həjəcanı olan jerlərdə) toprak və məzələr qəntilərin malı, e'lən edilmiş, kabakda qəntilər tərəfindən əqilməjən jerlər əqilməmişdir. Mulqədarları, atları, mal karalarını, aparıcı, mulqlarını jandırı, bütün sərvətləri, ehtiyatları, talan edildi».

By dajirənin Xas-Məhəmmədov, Xan-Xojsqi, Vəzirov və sajirləri qibi ən bəjuq mulqədarları, Zakafkasja koalisija həqumətinin üzvü idilər. Qəncə gybernjasında alavələr, ziddətli hərcü-mərcliq onlar üçün əlverişli idi. Rys əsərərlərinə hucum edilməsi cavabında rys əsərərləri də jerli əhali, ja hucum etdilər. Mulqədarlar inkilab alavəni, kardas kırğıını, ody ilə sendurdular.

Qəncə mulqədarları, ilə kampanjada Tiflis menzəviqlərinin əqs-i-inkilabçılık və insanıjətsizlik hərəqəti qeniz qutlərə arasında nifrat tyfani, ojatlı və hətta mədaraç, firka rəhbərləri belə onları, haklı, qəstərməq üçün bir sez tapmadılar. Əzlərini sosialist adlandırma firkələr milli zyralar ilə yigyn işləməqdə davam edirdilər. Es-er firkəsi Baqlı, təzqili, zyrasının iclasında firka üzvlərinə milli zyralar daxil olmak müsaadəsi verilməmişdi. Byna uzr olmak üzrə də firka üzvlərinin byrzyazja üzərində kontrol roly ojnajacakları, qəstərilməmişdi. By məsələ həkki, mə'ryzə verən Atabəqjan ez mə'ryzəsində dejir:

«İndi ajrı, ajrı, millətlərin biri birindən ajrı, jaşadıkları, ajrı, çalı, adıkları, qəstər. Es-erlər milli zyralarda işləməqi qəsərsələr millətlər arasında rabitə və əlakə da qəsilər. O zaman byrzyazja qejfi istədiqini edər, xalkı, ez istədiq tərəfə aparır».)

Erməni, müsəlman və rys milli zyralarının nə cur işlədiqləri və xalkı, hara apardıkları, qifajət kədər, mə'lymdyr, və by «islər» mudaraç, firkələrin ən aktiv istirəq, ilə qərələndi. Milli nifak (ajrı, əlejhinə mubarəzə üçün onlar milli həqumət organları, jaratmadan başqa bir zəj tapmadılar. By organlarda isə rəhbərliq rolyny əzəminist, əqs-i-inkilabçı, byrzyazja ojnajırı. Zakafkasja sejmində Azərbajcanlıdan ancak mulqədarlar və onları kiyrykları, daxil olmayıdylar. Belə bir sejmə munasəbat həkkində es-er firkəsi erməni belməsinin, kət'naması, çox maraklıdır: «Erməni belməsi Zakafkasja sejmini belə bir müəssəsə hesab edir ki, orada Zakafkasja millətləri numajəndələri əlqənin cari işlərini həmrə'liqliq çalı, əsmak və umumi kuvva ilə aparmak imqəni, byləcəklərdür. Sejmın bilavasita vəzifəsi hər jerdə quclu və demokratik jerli həqumət təzqili joly ilə əlqədə inkilabi nizam və asajız bərpası olmalıdır»... Qəruldju üzrə, es-erlər bütün əlqədə və o cümlədən Baqlı zəhərində «inkilabi nizam və asajız bərpası» Xas-Məhəmmədovlara, Xanxojsilərə tapşırılmakdan çəqimləndilər.

*) «Znamja Tryda» № 8 1918-nel II.

Firkə iclaslarında və əz firkə müsəsəslərində es-erlər Zakafkasja komisarlığında e'timad bəyan edirdilər. Zyrada isə es-er rəhbərərinin çəklərlə qəniş qutluların kontroly altındada oldygыndan orada onlar Tiflis höquməti həkki nda bəzək dil ilə danışırlılar.

Fevralın 8-də İcrayija Komitəsi iclasında Tiflisdən qəlmis olan elqə mərqəzi numajəndəsi Əməqir hadisələrini təhkik edəcəq istintak komisjasında istirəq etməq üçün Bağı, Zyrasında numajəndələr qəndərilməsini təqvil edir. Tiflis höquməti əlejhinə bir çox qəsqin çəklərləndən sonra by məzmynda bığ kət'nama kəbəl edilir:

«By hadisələrdə ali olan təqətilatlar tərəfindən seçilmiş istintak komisjasına əsla e'timad və e'tibar etməməli və heç bir material verməməli, jeni bir fevkəl'ada istintak komisjası, seçilməli və byraja haman işdə ali olmayan firka və ictimai təqətilatların numajəndələri daxil olmalıdır».

By kət'nama deməq olar qı, muttəhidi dirəj kəbəl edilmədi. Mudaraqı firkələrin numajəndələrindən heç qəs elqə mərqəzinin müdafiəsinə çıkmak mərdanlılığı qostərmədi. By hal Bağı, es-erlərinin iqi uzluluğunu bir daha təsvir etmiş olyr.

Hələ 1917-ci ilin axırlarında bolşeviqlər Tiflis menzəviqlərinin Zakafkasjanı, inkilabçı, Rysjadan ajırmak sijasəti apardıkları, qəstəridilər. Menzəviq və es-erlərin mətbuatı, əz adətləri üzrə bolşeviqləri bohtan və iftirada təhmətləndirərəq dejirdilər, ajırmak sözünü agıza belə almak olmaz fəkət çox qəcmədən bolşeviqlərin dediqi oldy və Zakafkasja sejmi rəsmi syratdə Rysjadan ajırlıqlı, e'lən etdi. Bynynla erməni, turq və sajirə millətçiliqinə inkilabi bogmək jolynda qəniş imqan vermiş olyd.

Martın iqisində Bağı, Zyrasında Tiflisdən jeni qəlmis olan 3aymjən mə'rızə verir. Mə'rızəçi qırıltılıy və surəqli alkılıclarla karşılanarak itti fak - a r a ilə Zyrə iclasına fəxri sədr seçilir.

Son ajar muddətində Zakafkasjada inkilab hərəqatını təsvir etdiqden sonra mə'rızəçi Tiflis mudaraçularının inkilaba xıyanət etdiqlərini və Xas-Məhəmmədov və Xanxojsqi sifətində feodal xanlar numajəndələrlə koalisaja qırdıqlarını qəstərir.

Menzəviqlər və es-erlər kabakda bəjər və xanlar ilə koalisaja qətmələrinə bahana olaraq qəntilişin onları, secdiqlərini qostəridilər. Ləqin müsəlman qəntilişin kijam edib bəjərən çoxyny kürməkləri, belə bahanalari redd edir... Ejni zamanda bəjər milli aşqərlərdən qəntilişlər əlejhinə istifadə edir, onları kijamını, jatırı və açıkdə açıq vahidələmə qəntilişlər əlejhinə allarında hakiki kuvva oldygyny bildirirlər... Bizim vəzifəmiz Zakafkasja sejmi əlejhinə mubaraza etməqdur. Müsəlmanların bəjər və xanlar əlejhinə kijamı zahirdə nə zaqılda olyr olsyn, əz zalim və həqiqələri əlejhinə hakiki inkilab hərəqatıdır».

Mə'rızadən sonra Zakafkasja sejminin fəaliyyəti əlejhinə və onyn Rysjadan ajırlımkərərdə mukabilinə protesto kət'naması kəbəl edir. İcrayija Komitəsinə butun Zakafkasja zyralarının kyryltajını.

çəgirməsi və Zyrə Kızılı Ordı təqəili üçün kət'i tədbirlər qorməsi tapşırılırdı. By kət'namanın ləhini 121 bolşeviq, sol es-er və daznaksakan səs vermişdi. Kət'namanın əlejhinə 16 səs verilmişdi, və 32 adam səs verməmişdi.

Verilən səslərə bakdıkdə deməq olar qı, kət'namanın əlejhinə səs verən başlıca olaraq mənəzəviqlər imiz. Es-erlər ilə müsavatçılar qorunur bitərəf kalmışlar imiz.

Tiflis menzəviqlərinin Qəncə mulqədarları, na qəstərdiqləri jardım təqcə kərardadılarla məhdyyd kalmayırdı. Bağı, uzarına hucum təqəlinde Tiflis aktiv istirəq etdi. Caparidzenin verdiqi xəbərə qərədəmir jolyndaqı, nizamsızlıqlar ilə mubarəzə üçün Bağı, İcrayija Komitəsi Qəncə tərəfinə bir zirehli katar qondərmişdi. Hacı-Kabır stansiyasının jaku, lıqında Zakafkasja Komisarlığının zirehli katarı, onun kabagını qəsib daha o janə qətməməsini təqvil və hətta Bağıja kajı, tmaslı, tələb etmişdi. Tiflis by syratla, silahlı, əqs-i-inkilab üçün jol açmaga hazırlamaga çalışırdı.

Zyra höqumətinin erməni byrzyazjası, da müsəlman byrzyazjası, da ejni dərəcədə çəqə bilməjirdi və milli zyraları, ləgv etməq üçün yzlaəmək ygrynda bə'zi təzəbbuslər etmişdilər. Fəkət by təzəbbuslər müvəffəkkiyot kazana bilməzdi; çünqu hərbçy millətçiliq arasında yzlaəmə onyn təbiətinə zidd idi. İclaslarda və mətbuatda erməni və müsəlman byrzyazjası, muntəzəmən fəlaqət hazırlayırdı. Rys dilində çap olynan və erməni və müsəlman qutlularının okymadığı, gəzətələrdə millətlərin kardaşlığı, hakkında muracətənmalar və məkalələr jazi, lıq, halda turq və erməni dillərində çikan gəzətələrdə milli adavət zişirdilir, biri-birinin əlejhinə ədavətqarana məkalələr və qyrillyty və xəbərlər dərc edilirdi. Misal üçün turq gəzətəsində dərc edilmiş bir məkaləni qostərməq olar. «Konzularımızın jeni fitnələri» sərlev-həsilə jazlılıq olan by məkalədə dejilir qı:

«Çarizm devrində qorduqları işlərdən inkilabın övvəllərindən hədi al çəqmajən. Kafkasja və Anadoly turqları həkkündə min durlu fitnə və işad jaratma olan ermənilər, başqa millətlər milli həyat kyrdygy bir zamanda turqları xırda masalələr ilə məzgyl edirdilər. Qorunur xıyanət-qarana hərəqət və cinajatlarından jenə da osannamı, lərdir. Onlar indi də jeni fitnə və dəhəzələr jaratmak istajırlar. Erməni konzularımız turq-lərdən altınmış jerlərdə terədiqlərini indi də Kafkasja qoçurmaq istajırlar. Bynyn üçün Qəncə hadisəsindən istifada və Kafkasja turqlarını əqs-i-inkilabçı, e'lən edərəq rys, qurcu və erməni xalkları, turqlar əlejhinə hirlədirməqə çalışırlar»*).

Daznaklar da əz tərəfindən erməniləri müsəlmanları, əlejhinə salıdırlılar. Amma bəjuq və xırda erməni byrzyazjası, na firkəsi ilə müsavatçı, bir fərki var idi: by firkə inkilabi cumlələri daha jakər bilirdi və əz çırqın sovinist siması, inkilabi cumlələrlə pərdələjirdi.

*) «Açık Səz», № 697 1918-ci il.

Bynyn təsviri üçün «Aşxatavor» gəzətəsindən bir parça byrada məsal qəstərəlim:

«Kafkasja millətləri və xusysən ermənilərin azadlıq hərəqəti, bəjuq təhlüqə altındadır. Zərbə jalanız cəbhəyə deñil, inkilabçı arkaja da çəvrimlidür. Həç olmazsa mukaddəs ideya namına, butun Zakafkasja demokratjası, jakınlaşmakda olan təhlüqə əlejhina birləşməlidür. Hamından avval qurcu, erməni vərys demokratjası, birləşməlidür.»

Bələ karşılıqlı, saldırmalar Baqlı proletarjati, üçün tə'sirsiz qəçmedi. Baqlı zəhərinin dajirələrində talan, zajı və dedi-kodyları, kəzallarda ən siddətli kırğın xəbərləri zəhər və mə'dənlərdə bəjuq korky və çaxnazmaja bəis olyrdy. Illərlə jan-jana jəzajan erməni və müsəlman işçilər dehəzətli xəbərlər tə'siri altında biri-birinə əjri bəkmaga, biri-birindən korkmaga başladılar. Bir çox işçilər, o cümlədən ryslar otyrydkları, jerləri byrakarak ba'ziləri Iran, ba'ziləri Karabaga, diqərləri Rysjaja kaçırdılar. Çoqları, mə'dəndə tacavuzdən korkyb zəhərə qəçurdular. Zəhərdə və mə'dən zavod dajirələrində nə dərəcə çaxnazmaya oldygyny aşağıda kejd etdiqiniz gəzətə xəbərlərinəndə və işçi iclasları, kət'namalarından bilməq olar. «Izvestja»nın 9 janvar 1918-tarixli numrəsində belə bir xəbər okyujyryz:

«Baqlı dajirəsində milli adavat əsası, ilə bir çox jalan və fitnəqaranə zajılar devran edərəq az idraqlı işçilərə fəna tə'sir byrakdı, giñandan və by işçilər da zajılardan korkarak hakki-hesablalı, altıb mə'dənlərdən çıxıklarından, işçi və əsqrər vəqilləri 3yurası, Syraxanı dajira komitəsi təcili syratda 1917-ci il dekabrın 30-da miting çağrımagı, lazımlı qərmisidür. Miting işçi qutluları arasında korky və nifak salan hər cur fitnəqaranə zajılar əlejhina mubarəzə aparmaga kərar vermişdi.»

«Baqinsqi Raboçi» 30 janvar 1918-tarixli numrəsinin bas məkaləsində belə jazımlıdır:

«3 gün əvvəl axsam çağlı Baqlıda vuky bylaraq nisbətən səlamət kytarmış (bir neçə adam olmusp və jaralanmışdır) olan hadisələr mudhisi bir xəbərdarlıq idi. By saat Baqlı, biri birinin karşılığında dyrmyz və hər dəkikə dəzmənə həmlə etməqə hazırlı olan işçi dəzmən ordyqah təqəll edir. proletar qutluları silahlandırlı, biri birinə salıdı, rərak işçi hərəqətlərin xərabəzərlə üzərində çuruq millətçi bina tiqməq istəjən xalk dəzməni və əqs-i-inkilabçı, kuvva—musavat ilə daşnakstundur. Tokyama labuddur. Mudhisi xəbərdarlıq zəhərimizin butun demokratiq unsurlarını ojanıb hərəqətə qələraq bilət-xir işə başlamaga jalınlı, işçi inkilabını, deñil hətta əməqçi xalkın cismanı mevcydijətinə belə təhdid edən vəhzi millatçılıqə karət muharəbəja məcbür etməzsə, tokyama labuddur... Açıldan açıla hamının qəzu kabığında işləjən və hətta məs'yilijsi muassəsələrdə iclaslarda işləzən baa qəsənlər dəstəsinin cinajətqarana fəaliyyətinə xitam verməq lazımdır.... Millətçiliq provokasiyası, hər cihətdən işləməqdədir. Bilət-xir internasionalçılarla, silraları, birləşdirməq, si, klasdırmaq lazımdır. Vakt qozləməjir.»

Lianozof zirqəti işçilərinin internasional jüngicagında Zabrat dajirəsi karzılık komisjası, sədri mə'ryzə verərəq demisidur qı,

komisjası məksədi əhalilə, xusysən ermənilər ilə müsəlmanları, saqıt etməqdur. Əqs-i-inkilabçıları provokasiyasından bynlar mə'dən dajirəsindən kaçırırlar. Iclas kət'namasında çaxnazmə üçün heç bir əsas olmadı, jalınlı by işlər provokasiyadan ibarət oldygyny və onun əlejhina mubarəzə aparmak lazımlı qəldiqini bəjan etmişdi.

Belə kət'namə və kərardadlar çok çıxarılmışdır. Amma çaxnazmə bynynla əlbəttə əqsilməjirdi. Bilkassə qı, çaxnak heç də əsassız dejildi.

Qurcu menzəviqləri, erməni daşnakları, və müsəlman mulqədarlar, koalisiası fe'lən Zakafkasjada müsəlman mulqədarları, məvkineini məhqəmlədədirirdi. Qəncə gybernjasi, həqumət tamamilə muvasat firkəsinin və ona əsbyylan grypların əlində idi. Baqlı proletarjati, əlejhina zərbə hazırladı, əsla zəbhə ola bilməzdi və müsavat firkəsi heç də byny danmajırdı. Baqlı, mudaraç firkələri isə iqi uzlu sijasətlərlə fe'lən zəhərdə milli nifakı, daha da zişirdir və əqs-i-inkilab üçün zəminə hazırlajırdılar.

Cənyb təhlükəsini Baqlı işçiləri baza duzmusədular və Tiflis əlejhina mubarəzədə ən qeniz qutlərə bolşeviq İcrayıjə Komitəsinə jardım edirdilər. Təəssuf qı, hamınlı jardım səbəbi (dəlili) bir dejildi: işçilərin idraqlı, hissəsi internasjonalçırmə ygrynda mubarəza edirdi, amma bə'zi gryplar zyrəni, rys həquməti numajəndəsi qiblə qərməq istəjirdilər. Nə olyr olsyn, by devrdə proletarjati, çok təbəkələri bolşeviqlərin dəlinə dyrryrdy.

Zəməqir hadisələri və Zakafkasja koalisjası, ən umumi siyaseti işçi iclaslarında tez-tez müzaqərə edilir və həmizə Zakafkasja komisarlığı, əlejhinə qəsəqin kət'namalar çıxarıldı.

Misal üçün bə'zilərinin byrada kejd edəlim:

Benqendorof işçiləri belə kərər vermişdilər:

«Zakafkasja Komisarlıqları, kərardadına karşı protesto edilsin, məzqyr karardadıñ lagvi və Zakafkasja Komisarlıqları, dagıdılması, tələb edilsin. Qəncə gybernjasi, əhalislna butun nizamsızlıklara xitam vermələri təqəll edilsin və əqs syratda onlara taxił byrakılmasın. Əqs-i-inkilabçılar tərəfindən jaradılmış milli alajlar bila-tə'xir byrakılsın və inkilab futyhatı, mudafəsi üçün internasjonal ordy jaradılsın. Ejnt zamanda İcrayıjə Komitəsinə bildiririz qı, bizim qəməjimiz lazımlı qalırsə, birinci çağrı, işda joldaşlarımlı, zərər mudafləsinə kalkızmaga hazırlız.»

By kət'namənin məzmununa və ajrlı-ajrlı maddələrinin ifadəsinə bakdılkə aktiv bolşeviq tərəfindən tərtib edilməmis oldygyny qərməq olar. Byna qərə də kət'namə Tiflis koalisjasına karşı işçilərin munasəbatını, qəstərməq cihətiindən bir numynədər.

İşçi vəqilləri 3yurası, Karazəhər rajon komitəsi belə bir kət'namə kəbyl etmişdi:

«Zakafkasja sejminin Zakafkasja xalklarından əsla vəqaləti olmadı, gönü... həddi-zatında xıyanətqarana bir syratda Qəncə altında tərqi-silah vakti, əsqrərləri kırın və 3yra həquməti əlejhina mubarəzə məksədi qudən

Zakafkasja Komisarlıqlıqının mabədi və qoşu-inkilabçı, oldygyny nəzərə alarak, Karasahər dajirə komitəsi Zakafkasja sejmi təsəqil edənlərin bütün demokratyanı avəz etməsi təsəbbuslarına karal protesto edir, var kuvvəsilə Zyrə höqumatına yardım qəstərəcəqini bildirir. Byyny üçün Zakafkasjada Zyrələr kyrlyltaj, çağırmaq lazımdır».

Kaspi hərbi donanmasının umumi iclası Tiflisin fəaliyyəti əlejbina dəlli protesto ilə qəniş bir kətnamə kəbəl etmişdi. Kətnamada əzumla belə dejilirdi:

Dəftərtü hadisələr jetisir. Zakafkasja komisarlıq və sejmi zəxsində birləşmiş olan Kafkasja mutəggəlibləri (plytokratları) jahınlıq rys Kaledin bandaları ilə cinajətqarana mudaraçılık etməq deyil, həmçinin turq paşaları ilə da alakəsiz qırımları... Biz Kaspi donanması, bəhrijjeliləri fevkələdə Kafkasja komisarı Zaymjan Joldaşın mərzəyəsini dirləjərəq Xalk Komisarları Zyrəsinin fəaliyyətini tövriq etməqə kərər verdiq.

Jeri qələmizqən byny da kejd edəlim qı, Kaspi donanmasında bolşeviqlərin nufuzu az idi. Donanma sağ və sol es-erlərin kalası, hesab olynyrdı.

Xusysən işçi vəqilləri Zyrəsinin Sabynçy dajirə komitəsi tərəfindən fevral ajnənin axırlarında kəbəl edilmiş kətnamə ajrlıca dikkətə lajikdır.

Zakafkasja komisarlıqlıq höqumatı demokratiq hesab edilmədi. Qından və onyn dekret və təlimatları, həjata qecirilmədiyindən Sabynçy dajirə komitəsi qəntiliyəndən 25 nafor milis kəbəlyin rədd edir və milis nəvəlini jaməndaqı Zyrənin rajon komitəsi tərəfindən verilmiş kərədən amal etməsini və milisləri ancak şirkətlərin müarrifliyi ilə kabəl etməsini təhdid edir.

İşçi vəqilləri Zyrəsinin Sabynçy rajon komitəsi es-erlərin nufuzu altında idi və by kətnamananın kəbəlyindən bir neçə qun əvvəl mənzərdə Zyrə höqumatı əlejhinə və sülh bağlanması, əlejhinə qəşqin bir kətnamə çəkərəldi. Jykarıda kejd etdiqimiz kətnamananın məzmununa baxdılkda es-erliq edən bir zəxsin kələmili jazi, ləməz oldygyny anlamak çətin dejildür. Ona qərədə qəniş işçi qutlərənin Zakafkasja komisarlıqlıq munasəbatı nökteji-nəzərindən son dərəcə maraklıdır.

Bolşeviqlər proletar qutlərənin rə'jini təsəqil və ona rəhbərliq edirdilər. Onlar jykarıda qəstərdiqimiz qiblə Zyrə höqumatının möhəmməldirilməsi üçün hər bir siyasi andan hejrət-ənqiz bacarıqla istifadə edirdilər. Laqın son dərəcə ağır zərajit içorisində is qərməqə machbyr olmaları, daha kəti is aparmalarına imqan verməjirdi. İcraiyyə Komitəsinin hər addımlını ətraflı muzaqəra etməq, millətlər arasında karalıklı munasəbatı və kuvvə tənasubunu nəzərə almak lazımlırdı. Mudaraçular kismən qəniş işçi qutlərənin sıxlantısi altında, kismən da Zyrəni xaricdən qələn hucyma mukavəmət qəstərə biləcəq işçəna kuvvə hesab etdiqlərindən bolşeviqlər ilə yigyn çıxmışa machbyr idilər. Laqın bynynə barabar bolşeviqlərin nufuz və tə'siri əlejhinə muntəzəman mubarəzə aparır və jerli zərajitdən

istifadə edirdilər. O, cümlədə mudaraçular hər vəch ilə İcraiyyə Komitəsinin həkiki müsəlləh kuvvə jaratmasına mane olmaga çalışırlar.

By barədə (Sentrokaspı) sıfətində Kaspi donanması, nüdytdiygı mevke çok gəribədər. Es-erlərin və daşnakları byrada çox numajəndələri var idi. Sentrokaspının Zyrəja munasəbatı, həkkində müfəssəl mə'lýmatımız yokdur, amma 1918-ci il yanvarın 21-də Sentrokaspı və olqə erməni mərqəzi numajəndələri ilə birliqdə İcraiyyə Komitəsinin iclasında verilmiş atçotdan bir zej çəkərmək olyr. Qərunur by iclasın çağırılmışına səbəb İcraiyyə Komitəsinə maxsys və Kızıl Ordynyn silahlandırlıması, üçün olan silahların təjjarə məqtəbi tərəfindən zəbt edilməsi olmuydu. Sentrokaspı sədri öz sezonə qərəbəhrijjelilərə tufənq çatmadıq, halda İcraiyyə Komitəsi tərəfindən Kızıl gvardjalıları silahlandırlımasında protesto edir. Sentrokaspının diqər bir numajəndəsi də ilavə edir qı:

«Tufəngləri vera bilməriz; çünqı nə kədər biz byradajız. Qəncə və Grozni, hadisələrinin təqrar etməməsi üçün zəhərin əzu-ozunu müdafiəsinin tə'min etməlijiz».

Bir çox natiklər danışıldından sonra Caparidze dejir:

«Biliniz qı, millatçılıq xəstəliqi qəlinə usylı-idarə xadimləri üçün zəminə hazırlajır. By xəstəliqə bir çöklər, dytylməydir. Byrada dedilər rys əshənlərin kejdina kalmamız lazımdır. Həm də byny internasionalizm bajragı, altında dyrmalı, olnalar dejirlər... Joldaşlar, açıq dejin qı, İcraiyyə Komitəsi müsəlmanları, silahlandırlı... Byrada kejd etməlijəm qı, jerli muhafəzə əşqərləri ba'zi zəxsərin dediqli qiblə mahv olmamışdır. Dogrydyr orada az əşqər kalmışdır, amma kalan bir dəstə əşqər kuvvetli bir idraqlı, inkilabçı, xadimlər jadrosydyr».

Həmçinin mə'lým olan səbəblərə qərəbə Zyrə mətbəyatı ortadaqı milli nüfakə, və bir millətin işçi və əşqərlərinin o biri millət işçi və əşqərlərinə e'timadlızlıq qəstərməsini açıq təqməq istəməjirdi. Caparidzenin nitkindən numynə qətirdiqimiz parça Bağı, bolşeviqlərinin nə kədər ağır bir zərajit altında çəltəzləklərini, və nə kədər çətinliqləri rəf' etməli oldykları, bir dərəcə ajdılınadırı.

İaçılər arasında olan çaxnazmə və gəflətən quncən zərbə vyrımları, korkysy Bağı proletarjati, mudaraç, mudafəçi şirkətlərən ajrlımları, yzaklaşmaları, mane olyrdı. Onlar öz aralarında hər cur ajrlılk və parçalanmadan korkyrdylar və dəfələrlə şirkətlərin fraksija mubarəzəsindən el çəqmələrini tələb edirdilər. By məsələ hakkiyəndə işçi jüngücləri, tərəfindən çəkərəlməz kətnamələrin çöklygy by vəzijjəti qəzəlcə təsvir edə bilər.

Bibi-Hejbətdə Nobel işçilərinin umumi iclası, öz kətnamasında təqəlfidir qı:

«İşçi və əşqər vəqilləri Zyrə fırka dediamalarla məzgyl olmajarak bütün proletarjati, iradəsinə eməl etsin; çünqı hal-hazırda Zyrə İsləməjir, bələqə ancak fırka cəqizmələrila məzgyl olyr».

Zabrat dajırası işçilərinin qutluvi iclası, Zýra höqumətinin ləhini və Zakafkasja Komisarlığının əlejhində bir kət'nama çəkarmış və ilavə etmişdi ki:

«İçi və əşqər vəqilləri Zýrasında firkə-fraksiya təhəmməlsuzluqlarına karşı narahatlıqları, bajarla Bağı əshərində və dajıralarında hərcə-mərcəliyi (anarsizm) rəf etməq və Zýra höqumətini möhəqəmləşdirməq yglynda ciddi fəaliyyət tələb ediriz. Butun məclisi-muassasənə əməqçi xalqın iradəsinə ifadə etdiqi kədər e'timadlılız, bajar ediriz».

Butun bu kət'nama, xusysən axırlı, iclasını Zýra höquməti yglynda mubarəzə bajragı, altında qətməsində şübhə byrakmalar. Ona əqər fraksiya mubarəzəsindən al çəqməq tələbinin əhəmiyyəti daha artırmış olyr.

Bibi-Hejbət byxtasını, doldyran işçilər mərqəzdə və jerlərdə iktisadi və sijasi höqumətin içi vəqilləri Zýrasına maxsys olması, lüzumyny tə'qidlə kejd etdiqdən sonra kət'namanı, by sözər ilə kyrtauqlar:

«Butun joldaşlarımlı, butun firkə mubahəsalərini ynydarak Zýra ətrafında birləşib vahid əməq ajılısı təqəil etməqə çagırırlız. Cunqu bazaq jol jokdyr. Bizim qıcumuz birləşdədir. O zaman əqsi-inkilab əməqçi xalkın kuvvet və əzəməti karşılığında bajragını endirir və Oktjabr inkilabının butun açık və qızılı düşmənləri qəzəl cumla və ziarrələ ilə içi sılfı, arasına düşmənciliq sala bilməzlər. Zira qısqıslıqlarını qərurlar. Joldaşlar, siz bir dala birləşə çagırırlız. Kuvvet birləşdədir və biz galib qələcəqiz».

Misal qatirdiqimiz kət'namalar «Zýra Əxbarı» və «Baqınsıqi Raboçı» gəzətələrində dərc edilmişdi.

Zýra qıja tilismə düşməs oldy. Əshərdə çaxnazmanı, ləgv etməq, işçiləri silkləntili, haldan kyrtaqmak və azacık rahat işləməq zərajiti jarada bilməqdən otru əqsi-inkilabi kət'i syratdə əzməq üçün həkiki ciddi kuvvə jə'nı internasional ordy jaratmak lazımlı id. Belə bir həkiki kuvvənin jaradılması, isə butun proletar kuvvələrin bir jerə jügəlməsini, tələb edirdi. By da mevcyd zərajit altında deməq olar qı, məməqun dejildi. Cəbhədən qəlmış olan əşqər hissələri birinci ajlar muddətində zýra höquməti üçün bir istinadqah təqəil edirdilər. Laqın çox qeymədən Zakafkasja dəmir jol hadisələri və Tiflisin binaquzarlığı ilə əlakədar olaraq onlar da pozylədlər, daglıqlar və zýraja çox zəhmət verdilər.

Hələ 1917-ci ilin axırlarında zýra kuzül-gvardja jə'nı internasional əşqər hissəsi təqəil etməqə kərər vermişdi. O zaman es-erlər və sajir mudaraçı firkələr by tədbirə mukavəmat qəstərmədilər. Həmçinin Zýranın əlinde silah olmaması, da işi çətinləşdirirdi. Ordy kit'ələrindən əşqər lavazimati, almak təzəbbuslarına o zaman «Sentro-kaspı» mane oldy. Kafkasja ordysynyn Hərbi İnkilab Zýrası, Bağıja qədəduqda is bir kədər jaxşılaşdı. Ordy zýrasının əsasında Karganov, Golympibjejski və sajirləri qıbi sıxanmış, təcribəli bolzəviqlər dyrdylər, və onlar hərbi kuvvə təqəli işini əz allarına aldılar.

Məsələnin ağırlığı, byrasında idi qı, əşqər hissələrinin jahınlızyalar və ermənilərdən təqəil edilməsi ixtifal doqyra bilərdi. Internasional alajlara turq və sajir millətləri də cəlb etməq jolynda hər cur tədbirlər qərməq lazımlı id. Musəlman qutlələr qəridə kalmış və çöky musavatun nufuzu altında oldygundan müsəlmanları, internasional alajlara cəlbə ləngə duudu. İçəi vəqilləri Zýrasını, bə'zi dajırə komitələri və həmçinin içi jügəncəklərini jykarlıda kejd etdiqimiz kət'namalarından qəruldju uzra internasional kit'ələr təqəqilinə ilq zamanlar rys işçiləri də e'timadlılık qostərdilər. İçəi və bəhrijjelilərin es-er təbligati, tə'siri altında olan hissələri müsəlmanları silahlandırılmışlarından korkyrdylar. Ancak 1918-ci ilin əvvəllərində işlər bir kədər duzəlməqə başladı. «Izvestija» gəzətəsinin 23 janvar tarixli numrəsində belə bir sej okyjjryz:

«Tatar, erməni, osetin, lazqı, rys, qurcu və sajir işçilər jahınlız müəjjen kət'namalar çəkarmakla qıfajatlanməjirlər, bələqə sılf haunra'lılıq ryhy ilə milli muharəbə əlejhində aktiv mubarəzə üçün təqəqilata başlamışlardır. 15 janvar iclaslarında butun millatçıların sijasatını təqədirlər onlara muharəbə e'lən etmişlər... Onlar milli erməni və müsəlman vətəndaşlar ittifakının mukabilində ozlərinə maxsys internasional sılfı, içi həmvilayatları ittifakı, çəkarmaya kərar vermişlər».

Azadıda qərəcəqimiz vəch ilə məkalə sahəbli qutlələrin əhvaliyihiiyində vake olan dəjiziqliqi heç də zişirtməjirdi.

Hətta kabakda kuzül gvardja təqəqilinə katı, syratdə zidd olan mudaraçı, firkələr belə ona kuzğun tərəfdar oldılar. Ancak onlar by kit'ələrin bilavasitə bolzəviqlərin rəhbərliyi altında olmamalarını, tələb edirdilər. Nə olyrsa olsyn, by firkələrin xusysən es-erlərin tərəddudunu ancak işçilərinə təqələsində olan dəjiziqliqi qostərir. Es-erlərin Saakjan, Atabeqjan, və sajirə qıbi rəhbərləri tamamilə mudaraçılık mevkində dyrr və bolzəviqlər əlejhində mubarəzə üçün heç bir vasitədən çəqiməjirdilər. Amma işçilərin sılfı, altınlı, altınlıda çok vakt qızəstə qətməqə məcbür olyrdylər.

Əz mevkeini möhəqəmləşdiridinq Zýra həmçinin milisi də əz əlinə almaga kərər vermişdi. By məsələjə bir çox iclaslar həsr edilmiş, amma kət'i syratdə ancak zýranın 22 fevral (qehnə kajda ilə) tarixli iclasında həll olynmışdı.

Milisin jenidən təqəqili sol es-erlərin rəhbəri Syxartsev mə'ryzə verirdi. Mə'ryzəci milis hejətinin kənətətəxə olmadığını, milis hejəti içərisində bir çox cinajətqar unsurlar oldygyny, fe'lən milis heç bir is qərməjərəq zəhərin mühafəzəsi Hərbi-İnkilab Komitəsi janınladı, komisjanı bojnyna duzduqunu qostərir. Çlkı, əsas bylynan natiklər «musavat» və «daşnakstun» qıbi bə'zi firkələrin əz uzvlərini milisa tövsiyə etdiqlərini və bynynla da tərsinə xidmət qostərdiqlərini kejd edirlər. Caparidze nitkəndə Zýranın istər istəməz milisi əz əlinə almaga məcbür oldygyny kejd edir. Madam qı, butun

haqimijjetin Zyrada maxsys oldygyny dejiriz, o halda hər hansı bir müsəlləh kuvvənin başka bir idarə əlində olmasına işləməq olmaz. Caparidze by məsələjə çox ehtiyatlı, janazmagı, lazımlı qərurdu. Hər çənd Dymanın əsla nufuz və e'tibarı, jok idi və ony ləgv etməq lazımlı qələcəqi ajdıl idi, laqın binyňla barabar milis hakkiñda bir kanyň lajihasi tərtib və 3əhər Dymasına təkdim etməqi munasib qərurdu. Qərunur Caparidze Zyrada milisi idarə etməq üçün lazımi vəsajit olmadıgını və Dyma ilə kət'i vyryzma vaktlənlən hələ çatmamış oldygyny nəzərdə detyrmyz.

Iclaslı axırında xusysi syratda seçilmiş komisja tərəfindən tərtib edilmiş bir kət'nama kəbəl olynyr. Kət'namanıñ məzmuny belə idi:

«Bağı dajirasında jegano haqimijjet organı işçisi vəqilleri Zyrasından ibarət oldygyny və ona qera milisin dajirədə ali höqumüətə tabe' olması, lazımlı qədidiqini izharla Zyrada «milisi ancak Zyranın idarəsinə tabe' etməq» karar verir, ejni zamanda milisin maddi—təsərrufat idarəsi 3əhər idarəsinin idarəsinə byrakılıltır.»

XV

Qureustan olqa komitəsi tərəfindən Noj-Zordanja və Seretelinin imzası, ilə Mərqəzi Komitəjə jazılmış olan bir məqtybdə ən həjasız bir jalan və vəhətan numynəsi var:

«Turqıja ilə mubarəzədə xusysan bolşeviqlərin Bağıdağı, siyaseti ol ayaqımızla bağlaçıldı. Byrada bolşeviqlər höqumüəti zəbt etməq üçün kadımdan bəri Zakafkasjanın mənəhəs və bədbaxlılıq, olan milli nüfakdan istifadə etdilər. Rysstanın hər ierində bolşeviqlər tərəfindən alavandırılmış olan vətəndəs muharabəsinin Bağıda onları, millətlər arasında kırğın zaqqılıq saldıqları.»^{*)}

Butun jykarlıda kejd etdiqlərimiz bolşeviqlərin butun tədbirlərinin də qəstəriqləri dərin ehtiyatqarlıkların jerli zərajiti nəzərə almakdan irali qəldiqini qifajat dərəcədə təsvir edir. İnkilabın birinci qunlarından e'tibarən mudafəçilərin millətçiliq siyasetindən dolayı, təhdid edən fələqətdən sakindırıran jegano firkə—bolşeviq firkəsi idi. Bolşeviq təşqiliatı müsəlman işçilər arasında iş aparmak luzymanyı inkilabın birinci qunundan dərəq etmişdir. Ancak qifajat kədər turq kommunistlər kadrosyu olmadıqdan duzunulon və lazımlı olan işləri qorməq mümkün olmamırdı. Deməq olar ki, butun firkə konferanslarında və firkə iclaslarının çoxında müsəlmanlar arasında iş aparılması, məsələsinə çox dikkət verildi və azacık imqan hasil oldykdən sonra bolşeviqlər müsəlmanlar arasında qeniz fəalijjətə başladılar.

Dildə internasionalizm təbliğ edən butun mudaraçlı firkələrin aktif iştirakı, ilə milli zyralar duzəlir və qeniz fəalijjətə başlaçıldılar. Onlardan hər birisi özünü «öz» milləti üçün höqumüət hesab edirdi. O za-

*) Dəzginkə sanadlar, Azərbaycan İnkilab muzesi.

man tamamilə mudaraçuların əlində olan «Zyra Əxbəri» qyja millətçiliq əlejhinə mubarəzəjə başladı, kda erməni, qurcu və sajirlərinin apardığı, cirqin millətçiliq siyasetindən bir sez belə səjiləmədiyi halda butun oklari, müsəlman millətçi təşqilatlarına jagdırıldı. Mudafəçiliq platformasında dyrmak və Zərkə «huriyyət bajragı, saqmaga» can muharəbə təbliğ etməqlə mudaraçlı firkələr və o cümlədən es-erlər rys bejuq devletçilər grypy təşqil edirdilər.

Hətta Saakjan qibi mahir mudaraçlı es-er firkəsinin Bağı təşqiliatı, əyراسında 4 mart tarixli iclasda «Zakafkasja menzəviqlərinin siyaseti sosyalist firkə üçün məkbyl dejildür» deməqə məcbyr olmyadı. Saakjan, Zyrada höqumüətinə karzı, gorazqarlılıkda təhmətləndirən Ata-beqjan belə bajanaatda bylynmak məcburyiyyətində kalmışdı:

«By qunlər ağır məglybijjətə ogradım. By məglybijjətə sizdən deejil həjat həkikətdən qərdüm. Suh barasındıqı butun dəntəklər jalançı, siyasetçiliqdən ibarət olmuşdur. Turq orduları, ilərləşdirilərlər. Çəlkiliş joly jokdry. Indi də vəzijjətimiz belədir: «Zyra höqumüəti bir aej vera bilarsa, rəca ediriz, byjyrsyn, ona müvəffəkijjətə dileriz, siz Zyrada işləjən joldazlara da kuvvət və himmat dilərjiz.»^{*)}

Hətta Bağı menzəviqləri arasında, ja'nı jahınlıq obzektif deejil, hətta sysbzəktif syratda də aqsı-inkilabçı, olan bir firkə arasında belə bə'zi adamlar Tiflis menzəviqlərinin millətçiliq, aqsı-inkilabçılıq siyasetinə razı, ola bilməjirdilər. Belələri az idi, amma hər halda var idi.

Martın 14-də Bağı menzəviq konferansında Sadofsqi iqi məryza vermişdi—birisi Zakafkasjanın istiklalijjəti, diqəri elqə höqumüəti kyrlyzy məsələsi hakkiñda. Devletçiliq və son damla kanuna can vətən mudafəçiliq tərəfdarı, olan əsqər Sadofsqi «inkilabçı, Rysja tarixinin hazırları, devrində istiklalijjət Rysja ilə haman-haman rabitə deməqdur» deejə inandırmaga çalıdırdı.

By «sosyalist»in fiqrı daha sadə sozlərlə belə ifadə edilə bilər: rys proletarjatından müsəkkil olmak Kaledin, Deniqin və sajirlərinin dəstələrilə birləşməq deməqdur. Zakafkasja menzəviqlərinin siyasetini byndan ajdıl açıb təsvir etməqə luzym jokdry.

Konferans uzvlərindən qim idisə qəstərməq istəjir ki «Ukraina ajrlılmak istədi və Avstrya—Almanja—Turqıja imperjalizminin aqsyna duzərəq fe'lən onyn tərəfinə qəcdi. Laqın by dəllillər menzəviqləri kane edəmədilər. Onlar ozlərini Kafkasja höqumüətinin iltifatından Avstrya—Almanja—Turqıja imperjalizminin artıq fe'lən Zakafkasja sahıblənməz oldykları, bilməzliqə vyryrdylar.

Uç adam səs verməməq üzrə 5 səs əlejhinə bejuq aqsərijjətər ilə mahal komitəsinin siyasetini təsvib kət'naması, kəbəl edilmişdi.

Zakafkasja höqumüətinin kyrlyzy hakkiñda, məryzsində Sadofsqi müsavat firkəsinin aqsı-inkilabçılığını, bojnyna almışdı. La-

*) «Znamja Tryda» № 20 1918-nı ll.

qıń onyn zənnincə by hal onynla koalisjaja qırməqə mane' ola bilməz; çünqu demokratizm prinsipi butun kuvvələrin koalisjasını, tələb edir. Daha məhəqəm inandırmaq üçün Sadofsqi hətta Bağı bolseviqlərinin musavat numajəndələrini Zyraya byrakmalarını dəlil qətirmiədi.

Sosralar bolseviqlər musavatın zyraja byrakılmasına, səhv ol-dygyny jazırdılar. Belə tə'qidə hələ e'tiraz etməq olar. Laqın nə olyrsa olsyn Bağı Zyrasında «Musavat» firkəsinin uzvləri iştiraq edirdilər. Dogrydyr, orada iştiraq edənlərin çöky işçi idi. Halby qı, Tiflis sejmində bir nəşər belə olsyn müsəlman işçi ja-da qəntli jok idi. Orada Xas-Məhəmmədov, Xanxojsqi, Vəzirov və sajirlər qiblə qorqəmli mulqədarlar əjləzdinqini Sadofsqi qozəlcəsinə bilirdi. Menzəviqlərin «sol» grypy e'tiraz etməjə çalıçırdı. Laqın konferans uzu A. (qorunur Ajollo) camaati, inandırıcıları qı, musavatın həqumətə byrakılması, müsəlmanlar arasında təbəkələsmə cərəjanı, sur'ətləndirəcəqdür. B. adlı birisinin zənnincə:

«Müsəlman qutluları musavatın nüfuz və tə'siri altından çıxarmak üçün an dogry yol—həqumətdə musavatçılara qorqəmli jer verməqdür». Belə munakəsələr nəticəsində konferans «Zakafkasjada musavat da daxil olmak üzərə jeqrənəq demokratik həqumat jaradılması»na rə'j vermişdir.*)

Həmin konferans hakki,ndaqı, mufəssəl mə'lyimatdan anlaşıldı, uzra, Zakafkasjada həqumətdində iclas edən «musəlman demokratjası»nın Qəncə gyberniasında çok qəniş əqsi-inkilab fəaliyyəti açılmış olduqy və proletar mərqəzi olan Bağı zəhərinə kət'i zərbə endirməqə hazırlaşdı, heç qəsin agli na qəlməmədi. Mart hadisəsi ərefəsində Bağıda Zyrə həquməti ilə Qəncə mulqədarları arasında kət'i mubarəzənin jakınlıqlı hamlüja azaqar mə'lyim idi. Belə bir zamanda menzəviqlərin by barədə bir 3ej bilmədiqlərini zənn etməq olmaz. Menzəviqlərin inkilabla karşılı, nəfrətdən və Bağı proletarjatına karşılı xırda byrzaya meşən acıqlından suqytla Bağıda Zyrəni dagıdlımasını təsvib etdiqlərini zənn etməq daha dogry olar.

1918-ci ilin əvvəllərində bolseviqlərin müsəlmanlar arasında muvəffəkijətlə iş apardıkları, iyakarıda qəstərdi. Daha jəkin olmak üçün azıldaqı faktları qəstərəlim.

Fevral inkilabının il dənəmu bajramında Caparidze numajı-işçilərə xitabən belə demiədi:

Ağır bir zaman var idi qı, müsəlman sosyalistləri qunduz əli çıraqı, axtarmak lazımlı qəldirdi. Həm də belələrini müsəlman sosyalistlər dejil, qurcular, ryslar, ermənilər axtarırlılar. O zaman onlara dejirdiq müsəlmanlar arasında cəhəlat zulmatı, həqmfərmədər. O zaman müsəlmanların vahid sosializm ajilasına calbi fırına qulur, bos xulja hesab edirdilər. O ağır zaman deendi. İndi minlərlə sosyalist müsəlmanlar qoruruz.**

*) «Naz Golos» № 57-59.

**) «İzvestija» № 47—1918-ci il.

Qutlulara xitabən sejlerənərəq «binlərlə sosyalist müsəlman» oldygyny izhar edən bir nitk by jolda əldə edilmiş olan müvəkkijətləri qifajət kədər isbat etmiş olyr.

Qutlular arasında apart,lan internasionalçı,lk fəaliyyəini by azaqıdaqı, gəzətə xəbərləri də qəstərirlər:

Janvar ayında Binəkədidiə daznak işçilərin umumi icası, olmuyşdy. Çıklıda bylynan natiklər Zakafkasjada həqumətinin sijasətini və by sijasətin ələmənəq nəticələrini qəstərirdilər. 150-jə kədər «Daznaksutun» firkəsi uzvu hazır olan iclas Zakafkasjada Komisarlıqlıqna e'timad-sizlərini, bəyanla «muxtəlif jerlərin idraqsız qutluları arasında həqumfərma olan hərcu-mərcliqə xitam verməjə» çalızmakda Rysja demokratjasına jardım edəcəqini bildirmiədi.

Janvarın 18-də Balaxanada butun millətlərə mənsyb işçilərin iştiraqlı ilə bejuq bir iclas olmuyşdy. Əfəndijef, Mikojan və Myxtadijevanlı mə'reyzələrini dinlədiqdən sonra «Zakafkasjada Komisarlıqlıq»ın butun əzinizm və əslində əqsi-inkilabçı, lk sijasətinə protesto edən və bila tə'xir ony byrakılmasına, və butun əlqədə həqumətin işçi, əsərər və qəntli vəqilləri Zyralarına verilməsini tələb edən» bir kətnamə çıxarılı, əzəmətli dejil:

«Kafkasjada həqumət başındə dyran firkələrin milli munasəbatını, əqsoñlədirən və Kafkasjada inkilabçı, demokratianın kuvvalərini parçalayan əzinizm sijasətinə protesto etməqla barabar yca səslə bəjan ediriz qı, biz müsəlman, erməni, qurcu, rys, ləzgi və sajir işçilər hamımlı kardaşız. Millətçilərin və varlı, sınlıların provokasiyasına aldanmajacagız, biri birimizə əl kaldırmajacagız. Mustərəq mukavələnamə mubarəzəsində hamımlı əl-ələ verib birliqdə çalı, əzələq qiblə qiblə, indi də əl-ələ verib işçi qəntli inkilabını, bogmak və ez qəqimijatına nəcat verməq üçün milli muharəbə provokasiyası, kyran sıñif duşmənlərimiz əlejhina mehəqəm stralarla çəkəcagız. Ətraf mə'dən dajirələrində jəsajan bə'zi rys və erməni işçilər kara kuvvalər və xylikanları fitnəsinə yjarak qyja müsəlman işçilərdən karkıb dajirələri tərəf edib və zəhərə qəçürər. By ələmənəq həkikəti izharla, idraqlı, joldaşları, məzli, by hadisəjə xitam verməq üçün tədbirlər qerməjə çağırı, tələz. Çünqu belə hal milli munasəbatı, əqsoñlədirir, çaxnazmanı, qucləndirir və bynynla da duşmənlərimizin provokasiyasına jardım edir...».

Zabrat dajirəsində butun millətlərə mənsyb 248 işçinin umumi icası, milli nifak əsası, ilə jajı,lan provoksja zəjələrini muzaqərə edərəq provokatorlar əlejhina mubarəzə üçün bir karlı, lk komisja təzqil etməqə kərər vermişdi. Kətnamada əz-cumla mə'dənləri korymak üçün internasional muhafəzə təzqilini sur'ətləndirməq lazımlı oldygyny qəstərilir və iclas butun işçi dajirələrini belə rəftar etməqə çağırılır.

Sabynçv dajirəsinin Internasional işçi ji, gı,ncagında Nərimanof ilə Mikojan mə'reyzə verir. Nərimanof Oktjabr inkilabının mahiyyətini işçilərə anlatmak, sonra Kafkasjanın vəzifəjətini qəstərir:

«Bizim mulqədarlar, bəjər, kapitalistlər və onları, neqərləri, butun miliatçılar Miljyof Gyçof və Qerensqi həqumətlərini öz sənif manafətərini inkilabdan koryjan həkiki mühafəzəçi hesab edirdilər. Ona qərədə

məzqyr höqumətlərə jardım qəstərir və ezlərinin ajrlımk arzları, hək-
kında bir söz deməjirdilər. Laqin işçi-qəntli inkilabçılın gələbəsindən sonra
Kafkasjanın varlı sənəfləri, ezlərini və ezbəqimijətlərini korkyly hiss
etdilər. Onlar inkilabçı Rysjadan ajrlıdlar və Zakafkasja komisarlığı, qibi
ezlərinə maxsys bir höqumət jaratdılar.... Byrzyazja və mulqədarları, nəfrat
etdiqləri inkilab pəncəsindən xülas olmaları, üçün jeganə jol—milli
kurgun işçi və qəntli kardaşların kanları, mən sel qiblə akıdülməsi və umymı
hərcə-mareliq və acılıkdir».

Qəntlərdən qəlmiz işçilər üçün internasional həmvilajətlər ittifakı
təqṣil etməq təqəlifini iclas qırıltıly alkışlarla karşılımlaşdır.

Butun dajirələrdə internasional həmvilajətlər ittifakları, jaradılmış
və musavat və daznaksun provokatorları, əlejhinə mubarəzə üçün
bir istinadqah olmuydular. By baradə kazaklıları, həmvilajətlər it-
tifaklarının kərardadı, sajani-dikkətdür. Kərardadda az-cümə belə
dejilir:

İşçilər ilə milli həmvilajətlər ittifakları arasında butun əlakəni qəs-
məli, onları, millətçi, əqsı-inkilabçı, fələlijətinif ifsa etməli... ciddi syratda
Bağıda kazaklı işçilər və Kazax kəzasında qəntiləri təqṣil etməqə basla-
maltı və orada 3yra höquməti jaratmalı».

Xusysən Taglıjev fabriqi işçilərinin bir çox iclaslarında kəbəl edil-
miş kat'namalar çok sajani-dikkətdurlər. Numynə olmak üzrə mart ha-
disəsi ərafəsində kəbəl edilmiş olan by kat'namanı, misal qəturəlim:

«Zakafkasja komisarlığı, sadəcə ardi, olyb da Kafkasja işçi və
qəntiləri deñil, əqsərijən sənəf düşmənlərimiz olan bəjər, xanlar və kapita-
listlərin numajəndələrindən ibarət olan Zakafkasja sejmına e'timadı, z-
ləğləməzi bəjan ediriz. Zakafkasja seymi tərəfindən Zakafkasjanın istikla-
lijəti və tamamilə işçi qəntli Rysjasından ajrlıması, həkkündə çəkari, mənəz
kərara ziddətlə protesto ediriz. Bilətəxir milli ordy hissələrinin dagı, dül-
masını və milli əzqil almış əqsı-inkilabın təqṣilat mərqəzi olan milli komi-
ta və 3yranın byrakulmaları, taləb ediriz... Butun by tələbləri daima işçi
3yrasında müdafiə etməq üçün 3 ajdan bəri 3yranın fələlijəti həkkündə
bir məryza verməmiş olan qəlinə vəqillərimizi qəri çağırarak onları
jerinə jenilərini seçməqə lazımlı qəruruz»*).

Qəri çağırılan vəqillər «musavat» firkəsinə mənsyb idilər. Onları
jerinə 3 bolşeviq və təq bir musavatçı seçilmişdir.

«Baqinsqi Raboçi» gəzetəsinin jazdığına qərə 1200-dən ziyadə
işçi çalişan və an çöky musəlman olan Taglıjev fabriqində 1917-ci ilə-
cən musavat firkəsinin bəjuq nufuz və tə'siri var idi. Amma 1918-ci
ilin avvalılarında işçilərin əhvali-ryhijjəsində bir dənənluq əmələ qəl-
mişdi. İşçilər az təzəbbuslərilə məryza üçün bolşeviqləri və sol es-
erləri çağırıldılar. Fabriqda kılzıl gvardja kit'esi təqṣil edilmişdir. Mart
hadisəsi zamanı məzqyr kit'ə fabriq silahlı bandaların hər nev' təca-
vuzundən muhafəzə edirdi.

Musəlman işçilər tərəfindən musavatçı, vəqillərin 3yradan qe-
ri çağırılmaları, bir dəfə vake olmaya təsaduf dejildi. Byny azaq-
daqı, rəkəmlər də qəstərir. 3yranın 31 dekabr tarixli iclasında
mandat komisjası, tərəfindən verilmiş məlymata qərə 191 və-
qıldən 21 nəfəri musavatçı idi. O zaman hələ seçqilər kytarmalı
mənədi. Xusysən gəzətələrin verdiyi məlymata qərə, sonradan musa-
vatçıları, mühüm gələbə çalmış oldykları, dajirələrdə seçqilər bit-
mənədi. Apreldə isə 308 vəqıldən ancak 22 nəfəri musavatçı, idi.
Gəzətələr musəlman işçilərin «musavat» firkəsində çəqildiqlərini
xəbər verirdilər. By rəkəmlər məzqyr xəbərlərin dogry oldygyny hər
sejdən jaxzı isbat edirlər.

Vəzijjət və ərajit bolşeviqləri 3yradə mudaraçı, firkələr ilə bir
jerdə çalişmaga vadar edirdi. Icrayija Komitəsində mudaraçı, firkə-
lərə çöklər jer verilmədi. Laqin by hal bolşeviqlərin onlar həkündə
xulja bəslədiqlərinin isbat edəməz. Bil'əqis hələ 1917-ci ilin axırlarından
e'tibarən höquməti əldə etməq luzymy bolşeviqlər üçün ap-az-
qar idi. Ona qərə, 3yra xaricində, işçi jüguncaklarında və həmçinin
mətbyatda bolşeviqlər hər rənq müdafiəçilərin və həmçinin «musavat»
firkəsinin əlejhinə ən ziddətlə mubarəzə aparırdılar.

«Icrayija Komitəsinin 6-19 fevral tarixli iclasında «daznaksutun»
firkəsi numajəndələri «Izvestija» gəzətəsinə protesto edirlər, cunqu
«Izvestija» gəzətəsi «daznaksutun» firkəsinə çırqab atır. Byna jol
verməq olmaz. Zira «daznaksutun» 3yra daxildür və uzvi syratda
Icrayija Komitəsində çalişır». Grigorjan Icrayija Komitəsindən «da-
znaksutun» ilə birlidə çalişmak istəjib-istəməməsi həkkündə cavab-
taləb edir; cunqu «Izvestija» «daznaksutun» firkəsi əlejhinə belə muba-
rəzə aparır.

3yranın 9-22 fevral tarixli iclasında «daznaksutun» fraksiyası,
rəhbəri Məliq-Jolçijan dejir ki: «Dərin bir təəssuf və təhəssur hissi
ilə bəjanat üçün xitabət qurusunu çəkliram. Biz var kuvvəmizlə 3yra
birliqdə islaməjə çalişməz və çalişmakdajız. Laqin cari həyatda
vuky' bylməz olan hadisə bizi belə bir bəjanatda bylynmaga vadar
edir». Natik «Izvestija» gəzətəsində ziqaçət edir. Gəzətənin müdürü
isə bolşeviq Karinjan idi. Daznaklar 3yranın rəsmi gəzətəsi tərəfin-
dən onları həkkündə belə rəftar və munasəbəti cajız qərməjirdilər.

Daznakları ziqaçətinə cavabən Karinjan 3yra əqsərijjətinin
direktivləri üzrə is qərdəqənə və gəzətəni internasionalizm ryhyn-
da apardıqları, bəjan edir.

«Nə kədər mən gəzəta idarəsində varam gəzətin xətti haman ryhda
aparılacakdır; cunqu 3yranın əqsərijjəti məni millətçiliq əlejhinə mubarəzə
aparmaga vəqil etmişdir».

Protesto olmak üzrə «daznaksutun» firkəsi iclasdan çıxıb qedir.
Onun daliñca «musavat» numajəndələri də qedirlər.

* «Izvestija», № 55 1918-ci il.

Daşnaklar ilə musavatçıları ilə belə birlikçi ajri, ca dikkətə lajıkdır. Təessuf qı, erməni milli syrasının protokolları və müsəlman milli komitəsi və «musavat» firkəsinin arxivini əldə jokdır. Laqın əldə olan vasitəli məlyimat mart hadisələri ərefəsində by iqi milli syra arasında albəttə erməni milli syrasında höqumranlıq edən daşnakları ilə birlikdə çalısmak hakkında bə'zi danışıklar qətdiqini qəstərir. Erməni byrzyazjasi umumi duəmən olan işçi vəqilləri Zyrasına karşılık vahid cəbhə jaratmak üçün müsəlman mülqədarları ilə yzlazmagə çalıçırıldı. İşçi vəqilləri Zyrasındaqı «daşnaksutun» fraksijası milli syradaqı joldaşlarınlıq əqsi-inkilabçılığı, danmagırdı. Amma uzr qətirirdilər qı, «Zyra» daşnakları, işçi numajəndəsi oldyklarından milli syradaqı firkəçi joldaşlarından soldyrlar, və onların əlejhina qyja mubarəzə aparırlar. Quman var qı, fraksijanın adı uzvləri bəlgə də Zyrada səmimijətə işləməq istəjirdilər, amma Zyra fraksijası rəhbərləri zəbhəsiz milli syra ilə əlakə saklavı, və onun rəhbərliyi ilə is qərurdular. By əlakəni Jolçijan və Zyrada es-erlərin rəhbəri olan Saakjan da dejirdi. Hətta Saakjan ilavə etmişdi qı. Zyradaqı daşnak fraksijası uzvləri milli syrada Bağı Zyrasının haqimijətini kəbəl və təsdiq etməqin əlejhinə danışmışlardır.

Mart ayında musavat Zyra əlejhinə qənia hucuma başladığını halda erməni milli syrası bitərəfləq e'lan etmişdi.

Bolşeviqlər, pəqəsəslik olaraq, daşnaklar ilə es-erləri Zyradan və ja heç olmasa İcrayıjə Komitəsindən çəkarmagi, təhlükəli bir addım hesab edirdilər. By firkələri ancak millətçiliğə karşılık, inadlı və ziddətli mubarəzə ilə basmak olardı. By barədə bə'zi müvəffəkijətlər əldə edilmişdisə də laqın tam gələbə hələ çox yzak idi.

1918-ci il martın 19-da mərqəzdən Baymjan ilə Caparidze adlına qəndərilmis bir məqtybdə əz-cümə belə dejildi:

«Bir sej zəbhəsizdir, Baqı, hərbiji və malijə cihətindən möhəmmədədir. Müsəlmanlar myxtarijjat istəjirlərən onlara myxtarijjat verməq və istər mərqəzdə, istər jerlərdə Zyra höqumətinini kəbəl və təsdiqə razı etməq lazımdır. Bağı, işçi Zyrası, janlında müsəlman əz'bəsi təqərilənmiş, müsəlman ədəbiyyatına qənia rəvac verməli, belə bir erməni əz'bəsi da jaratmələr və əz jykarlı tabəkələri əlejhina mubarəzədə erməni və müsəlmanları azərətənən hərbi syra jaratmak, onları bir-ləşdirən səsəsi aparılmalıdır. Sizə iqi tərəfdən qoməq qəlin: 31maldan və Təzqənt tərəfindən. İstənən onlardan istifadə edə bilərsiniz»*).

Myxtarijjat verməjə albəttə Bağı bolşeviqləri e'tiraz etməjirdilər. Bila'eqis Baymjan əz məkala və nitklərində Zyra höqumətinin milli mukəddərat hukkyə ziari, sadik oldygyny dəfələrlə kejd etmişdi. Fakət ziddətli vətəndəz muharəbəsi və milli kürqən zərajitində mülqədarlar və byrzyazjani ideja ustunluqu zərajiti içərisində Azərbaycan turqları arasında m y x t a r i j j e t e ' l a n

*1) Azərbaycan İnkilab muzesi—daglınlıq sənədlər.

etməq həquməti «Musavat» firkəsinə verməq dəməqdi. Əvvəlcə işçi və qəntilərə jardım edib, onları bəjər və xanları nufzy altından çəkarmak lazımdı. By işə yzyn bir muddət tələb edirdi. Müsəlman və erməni xalkları, azərətənən təbəkələri arasında qənia is aparmak luzyymyna qəlinəcə jykarlıda qəstəriqimiz qibi bolşeviqlər by işi çiddi syratda aparırlılar.

Millətçiliq xəstəliyi əlejhina aparılan mubarəzədə kazanılmış müvəffəkijətlər Zyranın rəhbər firkəsinə pəq ajdıl və müəjjən bir syratda mudaraç, firkələrin işi uzluluqu məsələsini iləri surməq imqanı, verdilər. Məsələn «Baqinsqi Raboçi»nın 7 mart (jeni kajda) tarixli numrəsində «Daha da belə davam edə bilərmi» sərlevhəli bir məkalə dərc edilmişdi. Məkalə sahəbi, Zyra əqsərijətinin sajir fraksijalar ilə suh və müsaləmətlə jazamaga çalıçdırı, fəkət dajirələrdə məzqyr firkələr, xusysən sag es-erlər tərəfindən bolşeviqlər əlejhinə aparılan mubarəzədə artıq birqə işləməqin məməqun olyb olmaması məsələsi üzərində düşünməqə məcbyr etdiqini qəstərir. Məkalənin axınlında belə dejilir:

«Byrada sag es-er agaları təcavuzqarano niyyətləri ajdındır. Ehni zamanda onları Zyra silahı ilə silahlandırlı, Zyra əmlaqı üzərində binəqazırılıq etmələrinə yol verirlər. Xulasa by qibi gejri-təbii syratda birqə jazajı, davam etdirir və Zyra höquməti əlejhinə mubarəzəçilər kadrosu hazırlanırlar. By bir təbii halmıdır? Belə is cajizmidür?».

Mart hadisələri ərefəsində «Baqinsqi Raboçi» gəzetəsi «daşnak-sutun» və «musavat» firkələri hakkında bir baş məkalə jazarak belə dejir:

«Musavat ilə «daşnak-sutun» bir birilə mubarəzə edir. Amma onları bə'zi umumi məksədləri vardır. O da işçi hərəqəti ilə mubarəzədən ibarətdir. Daşnak-sakanlar ilə menseviqlər Kafkasında xan və boj əqsi-inkilabi, ilə mubarəzə edirlər; by işe janglı, benzin ilə səndurməq qibi bər zejdür. Ona qərədən cur səndurduqların qərurul. Janglı qətidiqə artı. Həm də xarici cəbhədə qərulen işlər daxili cəbhədə qərulenlər nishətən bir zərafat qibi olyr. Mülqədarlar əqsi-inkilabi, aqıldan açıq və iuqsaq baş kəldirməzdir. Mülqədar—musavat əqsi-inkilab tənəgələbə çalmak üçün işqana vəsiti—xırda byrzya menseviq, daşnak-sakan irticətənən gələbə çalmakdan ibarətdür» (Kyrsif müəllifidir).

Qərulduqu üzrə bolşeviqlərə qyja qah musavatçılar qah daşnaklar ilə oynamak tehməti atmak heç də həkikətə müvafik dejildür. Bolşeviqlər arası qəsilmədən bütün mudaraçlar əlejhinə mubarəzə aparırlılar. Onlar millətçi firkələrin əqsi-inkilabçılıq mahiyyətini açmak üçün hər munasib təsadufdən, hər fursətdən istifadə edirdilər*).

*1) A. Popov, Bağıda inkilab hakkında jazmımız oldygı əsərində bolşeviqlərə curba-cur milli gryplar arasında qah nala, qah mixa dejməq isnad verir və hətta bolşeviqlərin qyja musavat ilə daşnak-sutun qolla-qollə vərtdyklarını söylərir. Jykarlıda ziqr etdiqilərimiz bynlərin hamisilən albəttə əsər sahələrinə fantazjası məhsyly oldygyny isbat edir. Sabit bolşeviq sijasəti by firkələrin əqsi-inkilabçılıq mahiyyətini açır.

Martın axırlarında (jeni kajda ilə) kat'i mubarəzənin jakınlazlığı ajdıl oldy. Internasional əsər kit'ələri təqili müvəffəkijətlə inqizaf edirdi. Zyranın əlində bir kədər silahlı həkiki kuvvə var idi. Proletarjat arasında bir dənuqluq qərulurdu. Musəlman və erməni işçiləri javaş-javaş da olsa hər halda milli firkələrdən çəqiliirdilər. Erməni və musəlman proletarjatının da irəli qalmış unsurları Zyrə ətrafına toplaşır və javaş-javaş ən jakın qəntlər ilə də əlavə düzəldirdi.

Tereqdə by zamanlar bolşeviqlərin rəhbərliyi altında xalk haqqiməjəti mehqəmləzirdi.

Butun by hallar musavata korkyly qərulur və onlar kat'i hərəqətə kərar verirlər. Diqər tərəfdən «mustəkil Zakafkasja» artıq turq ordylarının zərbəsi altında bylynyrdy. Tiflis menzəviqləri əz dostları olan Qəncə mulqədarlarının sikkəntisi, altında Turqijə karəsləndə təslim oldylar və «musavat» firkəsi Turqijənin qəməji ilə Bağıda inkilabi ləğv etməqə yemydvar olyrdy.

Azərgəda qərəcəqimiz üzrə mart hadisələri Zyranın rəhbərliyədən firkəsi üçün qoşlanmaz bir hadisə dejildi. Byny Caparidze 26 mart tarixli nitkündə də tə'jid etmişdi.

Caparidze dejir qi:

«Butun qəçmiş sijasətimiz qəntiləri təqil etməq üçün lazımi qələm vəkt kazanmadan ibarət idi. Əqs-i-inkilabçı kuvvələr ilə çərpışmamız lazımlıq qələcəqini bilir və byna hazırlaşırımk. Petrofsk hadisələri bizi zahiri passif vəzifətdən çıxardılar».

Caparidzenin dediqi Petrofsk hadisələri ondan ibarət idi qi, Bağıda vətəndəz muharəbəsi başlanmasından bir neçə qun əvvəl, o vaxta kədər sosjalist firkələrin əlində olan Petrofsk-Dagıstan əqs-i-inkilabının başçısı olan Gytsinsqi tərəfindən zəbt edilmişdi. Bağı, Zyrə gəzətələrinin dediqinə qərə Gytsinsqinin Petrofska hucumy Tiflis və Qəncədən tələb edilmişdi və məksədi Bağılı, 31mali Kafkasjadan ajiitmak idi. By syratla zəhər fe'lən hər tərəfdən duzmənlərlə ihata edilmiş oldy və jakınlazmakda olan təhlükənin karəsləndən tədbirlər qərməq lazımlı id. Onsyz da ziddətli olan achıq Petrofskyn əzgali, ilə daha artmışdı, və by hal Bağı proletarjatının tamamilə zəif duzməsinə səbəb olacakdı.

Jykarıda erməni milli əyrasi ilə musəlman milli əyrasi arasında müzaqərat aparılıqları, kejd etmişdiq. Musavatın çıxılarından bir neçə qun əvvəl erməni milli əyrası Tiflisə butun firkə və təzqitlərlə by məzmynda bir telegraf qəndərmişdi:

*İki ajdan bəri Tiflis—Bağı dəmir yol xətti ermənilər üçün bağlanmışlığından və orada ermənilərə eziyyət və tacavuz edildiyindən, İran və Gərb cəbhəsindən evlərinə kajıdan ja-inqi Kafkasja cəbhəsinə qədən neçə min silahlı erməni əsəri Bağıja toplanmışdır. Belə bojuq musəlləh kuvvanın məcbəri olaraq byrada kalması, qundən quna dəha bojuq korky təqil və an aqır natiçələrlə təhdid edir. Byndan

iləvə Tiflis—Bağı, jolynın bağlanmasından məxsəd arkada hərcə-mərciliyi artırmaq və bynynla da Kafkasja cəbhəsinin müdafiəsini çətinləşdirməq oldygyna müəjjən dəllillər vardır. Ona qərə erməni milli əyrasının Bağı, əz'bəsi sizə muracətələ Bağı—Tiflis dəmir jolynda korkysız hərəqət və munasəbatın açılmışına mane' olan ənqəllərin dəf'i üçün lazımlı kat'i tədbirlər qərəmənizi kat'i syratda rəca ediriz. By tədbirlər Həm Zərkə-Zakafkasjanın rahatlığı, həm də əlgənin müvəffəkijətlə müdafiəsi üçün lazımdır. Sərəncamınızla biza mə'lym etməniz iclä rəca olynyr»*)

By telegraflı gəzətələrdə nəzər edilməsi onyn musəlman milli əyrası, ilə müzaqərat nəticəsində çəqilmis oldygyny quman etməqə bir kədər əsas verir. Çünqu martın 13-də (qehnə kajda ilə) jə'nin müsavatın çıxılarından 5 qun kabak erməni milli əyrasının byndan xəbərsiz olyb musəlləh erməni kuvvələrinin zəhərdən çıxarılmışını istəməsini quman etməq olmaz. Erməni milli əyrası tərəfindən belə bir iz ancak o zaman qərələ bilərdi ki, musəlman milli əyrası, ilə by xususda yzləzmiş olsyn. Jykarıda kejd etdiqimiz üzrə erməni milli əyrasının bitərəfliq e'lan etması də bizim fərzimizi bir daha tə'jid etdir.

Bağı proletarjatını, təhdid edən təhlükə, Turqijənin jardımı, ilə musəlman bəjləri və xanları, tərəfindən inkilab üzərinə hucum qəzələməsi, bolşeviqləri «mudafəçi» olmaga jə'nin inkilablı müdafiə etməqə məcbəri etdi.

Kafkasja sejmi həkkində Zaymjanlı mə'ryzəsi üzərinə Zyrə tərəfindən çıxarılmış olan kat'nama munasəbəti «musavat» gəzətəsi «Bağı bolşeviqlərinin kadetlər karəsləndə bəjək endirmələri» qiblə gəribə sərlevhə altında bir məkalə dərc etmişdi. By məkalənin bə'zi parçaları, ilə tamılsız olmak maraksız dejildür.

«Bir ildən bəri menzəviqlər ilə biri birini bogmakda olan bolşeviqlər by qun kadet, daşnak və sajirlərinə təslim olyr, onları karəsləndə bəjək endirirler.... Bizə kahırsa bolşeviqlər ancak iqi maddədə kadetlər ilə bir-ləzə bilərlər. Onlardan biri muharəzəni axıra daq davam etdirənqəzi, iğincisi isə—milli mubarəzədər. Onlar heç bir vəch ilə by siarlardan qəri dyrəməz, və birləşməq üçün ancak by əsas üzrə umumi bir ideya təpə bilərlər... Suhlu əvəzində bir il davam edən muharəbədən sonra kadetlər ilə bir jerdə muharəbənin davam etdirilməsinə səs verməq və siñif mubarəzəsi əvəzində bir milləti o birisi ilə salınlırmak nəgməsi okymak demokratia üçün faceənaq bir təslimdir»**) .

Musavatın «siñif mubarəzə nəzəriyyəçi»ləri qərunur bolşeviqlərin müdafiəciliyini dərin mə'nali, bir syratda kijmatləndirməqə Bağı menzəviqləri rəhbəri Ajollodan ejrənməslərdür. By məsələdə Ajollo musavat jazıçılıqlarından artıq anlamadıqları, qəstərməsidür. Zyranın 7 mart tarixli iclasında Ajollo əz nitkündə belə demisi:

«Hərçənd nəfrat ilə biza müdafiəçi dejirsiniz, amma indi siz (bolşeviqlər) əzunuz da müdafiəçi olmyasınız. Siz müdafiəciliyi jaxsı ejrənmə-

*) «Bağı», № 56 1918-ci il.

**) «Açıq Söz», № 627 1918-ci il.

məsiniz. Siz öz siyasetinizlə qutləni parçalajırsınız, laqın bizim zətti-hərəkatımız bütün inkilabçı kuvvələrin səra ətrafında birləşməsinə səbəb olyr».

Mənseviqlərin «butun inkilabçı kuvvələri Ziya ətrafında» nəcər birləşdiqləri məsələsini qənara byrakarak Ajollony bir əzəj ynt-dygyny qostərməliyiz. Petrograd mənseviqləri qibi Ajollo da hələ 1917-ci il sentyabr ayında Zyrələrə fatihə okyiyir və demokratik adlanan Dymantın jəsadi, muddət boyunda həmişə Ziya əlejhinə mubarəzə aparırdu. Amma bunaqla barabar bolseviqlərin Ajollo cənabları üçün müdafiəciliqini jaxşı efrənməmiz oldykları, zəbhəsiz bir həkikətdür. Onlar belə müdafiəciliqi nə-inqı efrənməməsindilər, hətta onun mukabilinə mubarəzənin də arası, qəsməjirdilər. Bolseviqlərin müdafiəciliqi parçalamaga səbəb olyrdı, amma qutləni deñil, bəlgədənəklər ilə rys milli Zyrələrin fəxri mevkə dytdykləri, «inkilabçı demokratija»ni parçalamakda idilər. Bolseviqlər həkiki müdafiəciliq, ja'nı inkilabçı əqsi-inkilabdan müdafiə etməq siyaseti aparırdu. By siyaset qeniz proletar qutlələrin diləq və arzularına müvafik idi və by sajədə es-er və daznak qibi prinsipsiz firkələr qah nala, qah məxədənəqə və Zyrələrə jaltaklanması məcbur olyrdılar. Bolseviqlər bəz-əjak vyrəməjirdilər. Onları siyaseti by barədə bəzəndən-əjaga sabitdir. Bəz əjak vyrən qah nala, qah məxədənəqə—ancak prinsipsiz olmajan xırda byrzə firkələri idi.

XVI

Bolseviqlər və həmçinin «musavat» firkəsi baza duzurdular qı, muharəbə labuddur. Yzanan mubahəsə silah qucu ilə həll olynar. Ona qərə hər iqi tərəfi vyryəmaja hazırlaşırdu. Mart hadisələrinən sonra Ziya gazetələrində jazılış məkalələrdə Zyrələri by hadisələri kabekcadan qordu və hazırlaşdı, kejd olynyrdı.

«Bağı Zyrəsi, azqar qorurdu qı, əqsi-inkilab ilə mubarəzə üçün baslıca dava mejdəni Bağı və Bağı dajirəsi olacakdır. Bağıda vətəndəs muharəbə labuddur və tez-qes Zakafkasja əqsi-inkilabı, Bağı, Zyrələna hucum edəcəkdir. Ona qərə Bağı Zyrəsi, byna hazırlaşırdu, kılçıl-ğevvarlığı və Kızıl ordyu təqvil edirdi».

By barədə Zaymjan 1918-ci il mayın 16-da mə'dən zavod komisjarları iclasında fırqəni daha açıq və müəjjən sejlemisi:

«Mikdərt, çox olan duzmənlərindən özünü müdafiə və mühafəzə etməq üçün Zyrəja həkiki silahlı kuvvə jaratmak lazımlı qəlirdi. Zyrə höquməti üçün istinadqah jaratmagının kejdini bolseviqlərdən başqa heç bir fırqə çəqmajırdı. Olşa hərbijə Zyrəsi təqvil edildiqdə o saat Zyrə höquməti üçün həkiki silahlı kuvvə binevrasi jaratmak lazımlı qəldiqini kərərləşdirdi. 3 ajanında Zyrə çox bojuq isər qordu və nəticədə in di inki-ləhət müdafiə və mühafəzə etməq üçün silahlı kuvvəmiz varды».

Musavatın Bağı, zəbt etməjə hazırlaşdı, məzqyr firkənin turqəcə organında dərc edilmiş bir çox məkalələrdən qərulur. Xusy-sən Qəncə gybernijasında hadisələr javaz-javaz qənişlənərəq qət-qədə daha qeniz dajirə altı Bağıja jakınlılaşdı, zaman ajidin qərulur.

Fəkət hər iqi tərəf muharəbəni haman-haman martın 18-ndə başlamak istəjirdimi, jokmy—jykardı dediqlərimiz by məsələni həll etməjir. Biləqis bizcə 18 mart hadisəsi hər iqi tərəf üçün tez idı və bir dərəcəjə kədər istər Ziya, istətsə musavat üçün qəzlənməz bir hadisə idi.

Dəfələrlə kejd etdijimiz qibi Ziya hər əjdən əvvəl işçiləri mil-lətçi firkələrin nüfuzundan çıxarmagı lazımlı bilirdi. By jolda müntəzəmən is qərulur və müəjjən müvəffəkijət əldə edilirdi. Amma hələ by is kyrəmamışdı. Ziya rəhbərlərinin mə'ryzələrindən anlaşıldı, qərə, onlar Bağı, qərə, onlar Bağı, dərt tərəfi qəridə kalmış qəntilər oldygyny və heç olmazsa jaklı qəntilər ilə əlakəjə qırməq lazımlı qəldiqini qəzəlcəsinə nəzərə alırdılar.

Həmçinin rəhbərlik edən zəxslərin zəhərdə bylynan daznak əs-qər hissələrindən istifadə etməq fırqəndə oldykları, da quman etməq olmaz. Bolseviqlər tərəfindən daznak və es-erlərə karşı, apardılan inadlı, mubarəzə belə bir fırqən olmadı, isbat edir. Musavat firkəsi hakkında isə Zaymjanı ez nitkində qəstərdiqi qibi Ziya be-juq qızəstlərə qədirdi. Misal üçün belə bir faktı qötürəlim: fevralın 24-də cənəral Talisinsqı başa olmak üzrə müsəlman divizjası, ərqani-hərbi Bağıja qəcməsdi. By ərqani-hərbdə Talisinsqidən başqa bir müsəlman olmadı, da jeri qəlmizqən kejd edəlim. Icraiijə Komitəsinin binaquzarlığı, ilə ərgan hərb butun hej'ətilə vagzalda dytylmışdı. Müsəlmanlar Icraiijə Komitəsinin əmrini ez hukyklarına təcavuz hesab edərəq hajəcana qəlmisdilər. Əlbəttə cənəral Talisinsqinin Bağıda olması Ziya üçün korkyıldı. Bunaqla belə byna bəmajarak Icraiijə Komitəsi es-er Vəzirof ilə «Himmət» firkəsi uzu doktor Nərimanovyn zəminliyi ilə Talisinsqini byrakmaga razı olmuşdı.

Bir neçə qundən sonra Vəzirof Icraiijə Komitəsinə belə bir ərzhal qəndərmişdi:

«General Talisinsqinin fəaliyyətinin məs'yiliyətini əhdəmə almak və byndan belə ona zəmin olmak istəmədiqimdən vermiş oldygym iltizamnamamı, e'tibardan sakit hesab etmənizi rəcə edirəm».

By ərzihal Talisinsqinin fəaliyyətini jaxşıla qəstərir. Bunaqla bərabər Ziya ony azad byrakmışdı. Əqər Ziya höquməti musavat ilə kət'i vyryəmaja hazırlaşmada bylynsajdı, belə qızəstlərə jet verməzdı. Muharəbə başlanan qun məscidlərdə müsəlmanları qutluvi mitingləri olyb natiklər camaati, çıxıza çağırıldıkları halda Nərimanovyn təzəbbusu ilə çağırılmış müzəvərədə Zaymjan məsələni sulh

və musaləmətlə həll etməq ygrynda var kuvvəsilə çalışmagı, və'd etmişdi. Zaymjaniñ butun fəaliyyətində bə'zi vakt qəsqinliq dərəcəsinə kədər varan bir açılık, duzluq oldygыndan ony by bəjanatlı, jılız bir manevra hesab etməq olmaz. Vyryzmañın başlanmasından bir neçə saat kabak Zaymjaniñ ez fiqrini qızılətməsilə heç bir əsas jok idi.

By dediqlərimiz Zyranın hələ vyryzma arzisində olmadıqları, və ancak hadisətiñ byny vadar etdiqini qəstərir.

Bizcə «musavat» firkəsinin rəhbərliq edici jadrosy da vyryzmañın 18 martdan başlanmasını qəzləməjirdi.

Əvvəlcə byny qəstərelim qi, musavatın dajirələrdə olan kuvvələri vaktli-vaktında zəhərə qətirilməmişdi. O qunə cən zəhərdə musavatın nizamı əsərə hissəsi jok idi. Ancak gejri mutəsəqqil bandalar var idi. Bynlar da qorunur çox vakt umymı rəhbərliq olmadan is qorurlərmiş.

Heç olmazsa erməni milli zyrası, tərəfindən Tiflisə qəndərilmis olan jykarlıda dediqimiz telegraf əsası, ilə, musəlman milli komitəsi jakın qələcəqdə erməni kit'ələrinin zəhəri byrakıb qetməq imqanı kazanacaklartna ymydvar ola bilərdi. Erməni milli zyrası, erməni kit'ələrinin bitəraf kalacaklarına inandırmak istəjirdiš də laqin by sezər musəlman əqsi-inkilabi rəhbərlərini rahat edə bilməzdi. Erməni kit'ələrinin Bağıdan çıklıb qetmələrini qəzləməq onlar üçün daha əlavəli idi. By syratla mart hadisəsinin naqəhani və təbii zəqildə baslandığını quman etməq olar.

Laqin by; o deməq dejildir qi, «musavat» firkəsi mart kırğınından məş'yl dejildür. «Musavat» kırğını hazırlajırdı, və muharəbə başlandıkdə zərajitin imqan verdiqi kədər ona rəhbərliq edirdi. «Musavat» firkəsi ez siyasi programına qəra, musəlman fukərəsi, arasında sənli idraqınlı tərəkkı və inqizaf, əlejhinə həmisə mubarəzə edirdi. O hər fursatdən istifadə edərəq milli nifak və adavəti zişirdirdi. İcraiijə Komitəsinin musəlmanlara ajid olan hər binaquzarlıq, musəlman milli komitə rəhbərləri tərəfdindən ciddi mukavəmətə ograyırdı. «Musavat» firkəsinin fəaliyyətinin by cihəti 3 aprel tarixli «Himmət» gəzətəsində hamıdan jakı, təsvir edilmişdir.

«Məlyim oldygı üzrə milli hissijat ince və zərif bir əejidur. Byny bilərəq boşkab dibi jalajanlar sərvətdar—mulqədar və xanlarıñ sufrasının artıqları, jıyanları, millət sezlərilə ojnajarak, odly nitklər sejlajırdılar. By adamlardan bə'ziləri millətə asla daxli olmayan xırda əejərdən etru zəhəri qəzib duşanları, baglatdırırlar və mejdanda miting kyrarak odly nitklər sejməqə xalkı həjəcan və galajana qatirirdilər.»

Musəlman milli komitə rəhbərləri tərəfindən muntəzəm syratda aparılan təbliğat, cur-ba-cur əhamiyyətsiz əejərlər munasəbətilə məscidlarda sejlənən əzvinist nitklər elə bir vəzijjət və zərajit jaratmaları qı, tokyzma labud olmuydu. Bə'zi vakt olyr qi, silah ezu işlə-

məqə baslajırt. Mart ayında Bağıda belə bir vakt qəlmədi və ony qəlməsində mukəssir ancak «musavat» idi.

Zyra tərəfindən hərb əməlijat difai idi. Çunqu «musavat» galib qəlsəjdidi Zyra höqumətinin jılızlaşmasından ilavə zəhər əhalisinin bəjuq kırğınıñ cismani mevcydijjəti belə təhlükə altında olardı. Zaymjaniñ jykarlıda misal qətirdiqimiz mə'ryzəsində belə bir mə'nalı, söz var:

«Mən kət'i syratda tə'qid edirəm qi, cavab verməsəjdıq ondan daha artılk kan təqulacaq idi. Əhaliniñ butun müsəlman olmajan hissəsi kırıldır. Butun Zakafkasjada inkilab məhv olardı.»*)

Bağıda Zyra höquməti ygrynda aparılan mubarəzənin ezu-ez-lujundə hajiz oldygı əhəmiyyətdən başqa inkilabiñ umumi qədizinə də bəjuq tə'siri var idi. Bağı bir işçi mərqəzi və Zakafkasjada jeqanə sənajə mərqəzi oldygыndan butun olqədə Zyra höquməti üçün bir istinadqah olmalı, idi. Bağı nefti butun Rysja elçusundə inkilaba nicat verirdi və Bağıñ, itirməq inkilab üçün saja hesaba qəlməz fəlaqətlərlə təhdid edirdi. Byny Fioletof zyranıñ 26 mart tarixli (qəhnə kajda) fevkələdə iclasında belə bəjan etmişdi:

«Jılız mahəllində zyra höqumətini əldə saklamak və Zakafkasjada məhəqəmləşdirməq namına deñil həmçinin Rysja inkilabiñna nicat verməq üçün çıklärda bylynmamız lazımlı idi. Çunqu bəjuq neft sərvətlərinə malik olan Bağı, butun Rysjanı, gidalanırlırlar.»

By syratla məsələ Zyra höqumətinin eżunu müdafə etməqdə, oktjabr inkilabiñin müdafə və muhafəzəsində idi.

Inkilabi. Müdafə Komitəsinin verdiqi mə'lyymata qərə mart hadisəsi belə vake' olmuyzdyr: martın 17-də (qəhnə kajda) «Evelina» paraxodyna silahlı, kuvvələr toplandı, İcraiijə Komitəsinə bildirilir. Hərbi-Inkilab Komitəsi paraxodyn dajandırılmış hakkında binaquzarlıq verərəq oraja kontrol dəstəsi qəndərər. Paraxoda jıglanlar—musəlman diviziyaları əsərə və zabitləri imiz. Kontrol komisjası onlarıñ janına qəldiqdə komisja uzvlərindən bə'ziləri həbs edilir, jerdə kalanlarıñna atəz açılırlar. Nəticədə bir neçə adam olur və jaralanırlar. Hərbi Inkilab Komitəsi byny qərdiğdə silahlarıñ təslimini tələb edir. Musəlman və erməni milli zyraları, numajəndələrinin vasitəçiliyi ilə silah təslim edilir.

Martın 18-də səhər tezdən zəhərin çox jerlərində musəlmanlarıñ mitingləri başlanarak akşam-çagına can davam edir. Qunduz saat 4-də cur-ba-cur musəlman firkələri tərəfindən bir numajəndələr hej'ati qələrəq alınlı, silahıñ musəlman milli komitəsinə kajtarılmışını xahiş edir. İcraiijə Komitəsi sədri Caparidze hej'atin xahişini dinləyərəq tezliqlə Hərbi-Inkilab Komitəsinə qədəcəqini və silahlarıñ kajtarılmışında israr edəcəqini və'd edir. Saat 6-ja 15 dəkikə isləmisi

*) «Izvestija» № 98 1918-ci il.

Caparidze Hərbi-Inkilab Komitəsi binasına qədir, fəkət məsələ muzaqərə edildiqli zaman 30 maylı jolynda və Tatarsqı quçədə Zıra əsgərlərinə qullə atılması xəbəri qalır. Həmçinin Kızıl Ordynyn atlı bələsu və topxanasına hucum edildiqli xəbər verilir. By hadisələrdən dələjə Hərbi-Inkilab Komitəsi Caparidzenin məryyzəsini muzaqərəjə koymağı, artıq hesab edir. Byna bəkmajarak Caparidze numajəndələr həjətinin janına kajtdır, və inandırıqlı qı, atəzəmə jatırılsa, silahlar kajtarılaçadır. Hejət qyja by vədə kane olyr. Fəkət akşam saat 6 radələrində zəhərin müsəlman hissəsində sənqərlər kyryldygy və bir çox evlərin damından muntəzəm atəz açıldı, həkkində İcraiyyə Komitəsinə məlyimat verilir.

Müsəlman əhalinən bəjuq əqsərijjəti əlbəttə hucumda istiraq etməmişdi. Laqın rəhbərlər əhalinən bir hissəsi arasında qı, çaxnaşma və korkydan istifadə edərəq, ony mubarəzəjə cəlb edirdi.

Ajtn 18-ndə qecə Syraxanlıda Kızıl-gvardjanın silahı əlindən alınarak müsəvət əsgər kit'ləri ilə əvəz edilmişdi. İrəli qunu təqziq edilmiş olan İnkilablı Müdafəə Komitəsi martın 19-ndə kijamın ləgvə üçün tədbirlər qərməq məsələsini muzaqərə edərəq toplardan seyrəq atəz açmaga kərar vermişdi. 3 qəmi irəli surulmuşdu. Zəhərin bə'zi hissələrinə top atəz açılması, zəhərdə agla qəlməjən bir çaxnaşma jaratmışdır. Doktor Nərimanov ilə B. Artyjnovyn təsəbbusu ilə muzaqərat üçün Hərbi-Inkilab Komitəsinə numajəndələr qəlmışdı.

Numajəndələrə belə bir yltimatym e'lan edilmişdi:

«Bağı, zəhərində Zıra höquməti əlejhinə açılmış olan hərbi əməlijatın bilətəxir dajandırılmışını tələb ediriz. Bilətəxir müsələhə karayolların qəturulması və sənqərlərin dağıdılması, tələb ediriz».

Qələcəqdə belə çlkılıcların kabagını, almak üçün İnkilablı Müdafəə Komitəsi:

1) Açıldan açıga və kejdə zərtsiz Bağı işçi, əsgər və bəhriyjellər vəqilləri Zıra höqimiyətini kəbəl və təsdiq etməq və onun bütün binaquzarlıklarına tabe' olmayı, tələb edir.

2) Dikaja divizija aqsi-inkilabçı, bir hərbi kuvvə oldygыndan Bağı və onun rajonlarında kala bilməz. Jerdə kalan müsəlman əsgər hissələri də erməni hissələri qibi zəhərdən çirkarılmalı, ja inqi tamamilə işçi, əsgər və bəhriyjellər vəqilləri Zırasına tabe' edilməlidirlər. Əhalinən bütün silahlanması, işçi, əsgər və bəhriyjellər vəqilləri Zırasına sijahı və kontroly altında oiməldür.

3) Bağıdan Tiflisa və Bağıdan Petrovska kədər dəmir jol xəttinin tezliqliqə açılması, jolynda ta'cili təhdirlər qorulmasını tələb ediriz.

Jeni kajda ilə aprelin birində qunduz saat 3-cən by tələblərə «musavat» firkəsi ja da əhali tərəfindən vəqalətlə başqa bir təqziyatdan razılık almazsaq İnkilablı Müdafəə Komitəsi müsəvətçilər tərəfindən başlanılmış hərb halında davam etməqdə hesab edəcəq və bütün nəticələrinin məs'yiliyətini də onları şəhəsinə atıf.

Yltimatym müsəlman təqziyatları, numajəndələri tərəfindən kəbəl edilmişdi. Fəkət çlkılıq gejri-mutəəqqil oldygыndan zəhərdə atıf, ma hələ bir zaman davam edirdi.

Martın 20-ndə hərbi əməlijatın dajandırılması üçün hər cur tədbirlər qorulmuşdu. Ba'zi dajirələrdə garət başlanılmışdı. Nizamlılıqları jatırlmak üçün Hərbi İnkilab Komitəsi ən ciddi tədbirlər qərməqə vəddər olmyıydı.

Numajəndələrlə muzaqərə zamanı Caparidze by kijamı «müsavat» tərəfindən təqziq edildiqli və rəhbərliyi də ona maxsys oldygı həkkində Hərbi İnkilab Komitəsinin əlində qifajət kədər məlyimat oldygyny bildirmişdi. İnkilablı Müdafəə Komitəsi uzu es-er Saakjan bir es-er olmak həsəbilə bir çox məsələlərdə həmisi bolşeviqlərin rə'jinə səriq olmadı, gəlin, kejdə Bağı, Zırasına mudaferəsinde butun demokratyanın vahid oldygyny qəstərir. Müsəlman numajəndələri yltimatyma e'tiraz etməjərəq butun müsəlman əhalinən İnkilablı Müdafəə Komitəsi binaquzarlığının tabe olacaqına əmin oldyklarıntı bəjan edirlər.

Uymijjələ İnkilablı Müdafəə Komitəsi tərəfindən verilən məlyimat mart hadisələrini butunluqda dogry təsvir edir. Hadisətə istiraq etmiş bir çox adamları, verdiqi məlyimat da byny təsdiq edir. Misal üçün Həmid Syltanovyn jazdı, gəlin, byrada kejd edəlim:

«Bağı, byrzayazjası, həmisi hequmati gəsb etməjə çəltəri, Asan kazanc joly axtaran ən xylikan unsurlardan toplanmış əsgərlərə ciddi təlim verilməqə başlandı, qazmandan by məsələ lap azaq oldy. Fəkət Kızıl Gvardijanın varlığı, əsgərlərə təlim verilməsinə mane olyrdı, ona qəra də onları, yzak bir dajirəjə qəndərilər. 1918-ci il martın 14-ndə əsgərlərin birinci dəstası 19-ncı qərpudən qəndərilmişdi. Bir kızıl əsgər by xusysda bas ərgani-hərbə məlyimat verir. O da bilətəxir bir məs'yiliyətli əməqdaş, oraja qəndərir. Məzqyr məs'yl əməqdaş qərpuja toplananlardan qim oldyklarıntı sordykda cavabında kyrzyn qullə alyr. Biz onları mukabilina silah ilə çıkmaga məcbur oldyk. Pylemötələrdən atəz açıldı. Bir saat vyrəzənən sonra onların çoxyn silahını, alıtk, jerdə kalanları, kaçış zəhərə dagıldılar.

Ertəsi qunu səhər tezdən byrzayazja ta'cili iclas çağırıldı. Icləsədə Azırbəjnovlar, Əsədyləlavələr, Topçubəzəv, Rəsylzada və sajirələri istiraq edərəq alınmış silahların kajtarılması Zıradan yltimatym əzəlində tələb etməqə kərər verdilər.

Qınduz saat 2-də Nərimanovın mənzilində bir müzavəra çağırıldı. Orada Stepan Əzimjan ilə Rəsylzada da istiraq edirdi. Əksən man də orada var idim. Müzavəra silahları, «Himmət» firkəsi vasitəsi ilə müsəlmanlara kajtarmaga kərər verdi. «Musavat» firkəsi rəhbəri Məhəmməd Əmin Rəsylzada dəxi byna razı oldy. Fəkət hejhat; iclasdan iqi saat qəcməməsə kydırınyız byrzayazja tərəfindən Zıra və Kızıl Ordu ərgani-hərbə üzərinə provokasiya qullələri atıldı.

Aşağıda akşam saat 6 radalarında başlanarak başlıca olarak bazar, sabık Nikolajevski və içəri Əshərdən atıldırdı. Əməq sarayı janından daşdan sənqər kyrmyz və oradan dəxi qullə atıldılar.

Əqsi-inkilabçılar başlıca olarak Səfəralijev və sajirları rəhbəriq edirdilər. Baş əsgəri-hərb «İsmailiyyə» binasında idi. Dava 3 gün davam etdi. Dəhaatlər tərəfindi^{*)}.

Zyra tərəfindən təqəril edilmiş və bütün dajirələrin işçilərindən ibarət olan külək-gvardiya ezu mulqədar və byrzyazjamın əqsi-inkilabçıları təsviye edə bilməqdən aciz idi. Ona qora Zyra əshərdə olan daşnak əşqəri kitələrindən istifadə etməqə məcbür oldy. Həc zəbhəsiz erməni kitələrində olan işçi və qəntilər səmimi syratdə Zyra höqumatını əqsi-inkilabdan müdafiə edirdilər. Amma byrzya və xırda byrzya unsurları, xusysən zabitlər vətəndaş mühərəbəsinə milli kürşəna çevirməjə çalıqlarıdır.

Inkilabi Mədafiə Komitəsi bulletenində by xusys açıq və ajdıl qəstərilir:

«Kejd etməq lazımdır qı, suh izinə hamından artıq zərər vyranlar bir gryp muftəxor, cinajətqarlar idi. Bynlər dikkətləri jağındırmak üçün atəzəmə salırdılar. Ejni zamanda muftəxor bandaçular evləri jandırırlar, dinc əhalilər hucym edir, duğanları, jartır, təksirsiz adamları əldururdular. Cırqın, kan içici, alçak, muftəxor—vəhşilər mejdana çıkarak səhər tezdən kətl və garat təqəril etdilər. Zyra höqumatı indi də bütün dikkətinə ejni alçak duşəmani olan muftəxor sojigyncı, garətqərlərə verməqə məcbür oldy. Ichari kərarlar verildi, dinc əhalini, məhafəzə etməq üçün karavyllar köyldy, garətqərlər ilə amansız mubarəzə üçün İnkilabi Mədafiə Komitəsi tərəfindən xususi dəstələr təqəril edildi. Cinajət jerində dytylmış bir neçə garətqər qulləndi. Həmin mubarəzə hələ də davam edir. Inkilabi Mədafiə Komitəsi alçak garətqərlər ilə mubarəzə üçün amansız tədbirlər qərimusdur»^{**)}.

By garətqərlərin qımlar oldygyny anlamak çətin dejildür. «Himmət» gazətinin aşağıda qəstərilən məkalə və xəbərləri Mart hadisələrini qifajet kədər tələkləndirilərlər. Məzqyr gazətinin 36-ci, numrəsində belə bir məkalə dərc edilmişdir.

«Biz əzumuzu həc bir zaman aldattmamızı və aldattmıyoruz. Əvvəlcə siyasi mahiyyətdə olan mubarəzinin axırdı milli rəng alılgını qəzəlcəsinə bılırız. Nə-inqi bilməq, hətta əlimizdə subytlarımlı vardır; və lazımlı qələn zaman haman subytlar ilə Zyra höqumatına öz sezumuzu dejəcəqiz. Ona qora, müsəlmanlar belə quman etməsinlər qı, biz əzumuzu aldadırızz. Xejir. Biz bolşeviqliqimizdə baki kalmakla barabar, ejni zamanda da müsəlman fukarəsinin nahak təqulmuş kamının hədər qətməsinə izin verməriz. Müsəlmanlar hakkında rəya qo-

rulmuş bütün alçak və cirqin hərəqətləri ajdılınasıdır. Məqtbə yolunda var kuvvəmizlə çalızcacagız. Belə cirqin və alçak hərəqətlər janınlıq müsəlmanlar deñil, hətta bolşeviqlərin də hakkinda rəva qorulmuşdu.

By munasabatlı N. Nərimanov joldas 3aymjən joldasə bir məqtbə jazmazıdyr, cavabını qəzələririz».

Nərimanov by məkalədə kejd olynan məqtbə və həmcinin Zyra numajəndələrinin cavabı, «Himmət»in 37-ci numrəsində dərc edilmişdir.

«Joldaslar.

Zəhərdə kalmış müsəlmanlar öz səhvlerini anlaşıla və Zyra höqumatını səmimi syratda kəbəl etmişlərdir. Ancak onları nifrətəndiren bydyl qı, siyasi mubarəzə milli rəng atı, və by hadisələr Zyra höqumatını ləqələndirərəq kara qolqa saldı. Ən jakın zamanda by kara qolqonu izələ edib ləqəni silməsəniz, Zyra höqumatı və bolşevizm idejası, byrada məhkəməcəvə davam edə bilməjəcəkdir. Əzunuzə nə'ləm oldygı üzrə silah qucu ilə alınlıq höqumat xalk qutlələri arasında nufuz və e'tibara malıq olmazsa, uzyn muddət davam edə bilməz. Ona qora, var kuvvəmizlə çalıçarak mubarəzəjə milli rəng vermiş olan «kara kuvvə»lərin Zyra höqumatına əsər dəxli olmadı, əslən əhalilər anlatmalı, və hiss etdirməlisiniz. Kara kuvvələrlə açıq muharabə elən etmiş oldygynyzy sezdə jok, idə qəstərməli, ja da jandırımlıksızınız. Mən sizə söz verirəm qı, zəhərdə müsəlman əhalisi tərəfindən Zyra höqumatı həc bir təhlükə jökdür. Müsəlmanlar səmimi syratda Zyra höqumatını kəbəl və təsdiq etmiş və sulu istəjirlər. Hələ by da azdır. Əhalı, ezu qəntilərə adamlar qəndərərəq qəntiləri sulh və müsaləmətə çağırır.

By bakmajarak kara kuvvələr hələ jenə də müsəlmanlara hucym etməqdən el çəqməq istəməjirlər. By qunlarında Zyra höqumatı özünü haman kara və alçak kuvvələrə qəstərməzsə, mən və mənimlə barabar bütün sosialist joldasların höqumatdən çəqiləcəqiz.

Müsəlmanların jaralanmış kəlbina mümqün olan kədər tezliqlə mülaçə etməq üçün mənim sözərimə dikkət vermənizi rəca edirəm».

Nərimanov joldasın by məqtbəynə cavabən 3aymjən və Caparidze joldaslar by məsələnin müsəlman sosyalistlər ilə bir jerdə müzaqərəjə kojyləşməli, təqəlif etmişdir.

Iclas tə'jin edilmişdir.

«Himmət» və müsəlman sosyal-revoljüssyonerlərin umajəndələri 3aymjən və Caparidze joldaslar ilə birliqdə by məsələni müzaqərə edirlər.

Verilən syallara cavabən 3aymjən joldas dejir qı:

«Kara kuvvələrə muharabə elən edilmişdir. Amma hal-hazırda bizi dağıstanlıları hucum yəqindirir. Ejni zamanda biz var kuvvəmizlə çalıçırız qı, Zyra höqumatı öz adəletini qəstərsin. Ən jakın zaman müsəlmanlar bynə qərər və hiss edərlər. Əmin olynyz qı, Zyra höqumatını kəbəl etmiş müsəlmanları hukykyna təcavuz etməqə qimsə cəsarət edəməz. Onları müdafə etməq üçün Zyra höqumatının əlində kuvvə vardır».

Caparidze dejir:

«Mən öz tərəfindən 3aymjən joldasın sözərimi təsdiqə bəjan edirəm qı, əgər müsəlmanları mənə inandıqlarımlı, iəkin etmiş olsadılm, bütün

^{*)} Hamid Sultanov. Xatirat. Azərbaycan firka tarixi arxiv. Əl Jazıslı.

^{**) Izvestija № 63, sahifə 3.}

ıslərimi byrakıb musəlman hissəsində asajis bərpası, ıslını əz əhdəmə alardı». *

Musəlman sosjalistləri:

«Biz Caparidze joldaşın by işi cur'atlı oz əhdəsinə almasını, rəca edir və musəlmanlar arasında Caparidzenin nufuya maliq oldygyny açıkcasına bildiririz».

Vəzijjət və zərajit bolşeviqləri musavatın əqsi-inkilab ətkisi, əlejhinə mubarəzədə «Daşnakstun» firkəsindən istifadə etməqə məcbür edirdi. Amma onlar əz jol joldaşları barəsində heç də səhv etməjir və onlara karzı munasəbatlərini qızıləməjirdilər. Bağı, bolşeviq təsəqülatının gəzətəsində by barədə belə bir əej jazılımlı adı:

«Firkə üçün Oktjabr inkilabından sonra vucuda qalmış obzektif zərajit sajəsində və Turqiyə korkusu ilə əlakədar olaraq byrzya rəhbərlərin sysbəzətif arzularına baxmajarak firkə Rysja inkilabı, məksədlərinə xidmət edir.

Elə bir zərajit vucuda qalmışdır qı, rəhbərlər ja Zýra höquməti ilə əl-bir əsləməli, ja da qutlu üzərində nufuz və tə'sirlərini itirməlidurlər. Ona qəra də rəhbərlər sazlaş edirlər.

Laqın by saat Zýra höquməti «Daşnakstun» firkəsinə arkalanırsa zərajit sabah qəşqin bir syratdə dejişə bilər—o zaman məzqyr firkə jenə də kabakçı qibi proletar inkilabı əlejhinə barişmaz mubarəzə aparacakdır. Ona qəra əqsi-inkilab ilə mubarəzədə «Daşnakstunun» hal-hazırda bizim üçün son dərəcə kijməti olan jardımları, rədd etməqə barabar, jenə də biz tarixi qələcəqi nəzərdən kaçırınamalı, məzqyr firkənin milli mahiyyətini ynytmamalı, və fursətdən (bizim üçün əlverisiyi vaktdan) istifadə edərəq erməni qutlularını irticəçə rəhbərlərin nufuz və tə'sirindən azad etməq üçün var kuvvəmiz ilə çalısmalı tützə»).

«Həmid Syltanov oz xatiratında pəq haklı, olaraq qəstərir qı, bizim sahviniz byrzayazja ilə kət'i sytorda hesab əqib kyrətəndi, g. m. zda, j. ni na erməni, nə də musəlman əqsi-inkilab kuvvəsini tərgi-silah etdirmədiqimizdədur. Bizi by məsələdə təksirləndirməq olardı, amma dörd byrası dyr qı, biz oğumuz çok azılk. Haqimijjəti əla almaga müvəffək oldyksa qumuz kuvvəmiz sajəsində dejil, bələqə inad və cəsarətimiz sajəsində aldılk».

Musəlman komitəsinin rəhbərləri və musəlman byrzayazjası, numajəndələrinin çoxı kaçmışdırlar. Cur-bə-cur dajirələrin musəlman əhalisi, mevcyd höqumətə tabe olmaga razı, olmayıdy. Zýra höqumətinin gələbəsi muqəmməl idi. Əshərdə olan firkələrin hamısı, Zýra və İsrailiyyə Komitəsinə e'timadları, bəjan və jardımları, və'd edirdilar. Hətta menzəviqlərin rəhbəri Tiflisə çəqdiqi bir telegrafında menzəviq firkəsi «əqsi-inkilabla mubarəzədə zýraja aktiv jardım qəstərməq əzunə borc bilməs və bilməqdədur» demişdi. Telegraf sahibi, Ajollo Zýraja aktiv jardım qəstəməqi menzəviqlərin əzləri üçün borc hesab etmiz oldykları, iddia etməqdə mubaləgə qəstərir. Amma by

telegrafı əhəmiyyəti əhalini hadisətə munasəbətini təsvir etməsin-dədir.

Menzəviq gəzətəsinin mart hadisələrindən sonraqı, birinci nəmrəsində hadisətten bəhs edən bütün məkalələr bynların qyja sırf milli mahiyyətdə oldygyny tə'qidlə qəstərirdilər. By cur tə'qid həttə es-erləri belə həjəcana qətirmişdi və es-er rəhbərlərindən birisi olan Ymansqı ma'dən zavod komitələri konferansı, iclasında demişdi qı, Zafkafasja zərajiti içərisində es-erlər ilə menzəviqlərin joly bir dejildur. «Çunqu hər mudarəçiliğin da bir həddi-intihası vardır». «Daşnakstun» numajəndəsi Zaraiyan menzəviqlərdən müəjjən cavab tələb edirdi. Demokratijə tərəfdardırılar, joksa onun əlejhinədurlər? «Hələliq menzəviqlərin fəaliyyəti demokratija mənafei tərəfdarı oldykları, qəstərməjir. Onlar dejirlər bizdə vətəndaş muharəbəsi dejil, milli kırgınlıq olmayıdy». Karinjan əz nitkündə qəstərir qı, byrzayazja «dərəbəjələrin mühasərəsi altında bylyndykca» Zýraja husni-rəgbət qəstərir.

Bağı, hadisələri hakkında es-er firkəsinin Tiflis təşqili, organı, mütaləəsi ajrlıca dikkətlərə lajıldır. Tiflisdə çikan «Znamja Tryda» jazırlı qı:

«Bağı, hadisələrinin bütün təsətilatı, hələ biza mə'lüm dejildur, amma biza mə'lüm dır qı. Bağı, bolşeviqləri mütəəqqil neft sənajei işçilərinə istinad edirlər. Oradaqı bolşeviqlər heç də ozlərinə jakın olan sajir sijsi və ictimai təşqilatlara karzı, qəşqin təcavuzqarana meyke' dymajıllar. Hətta onlar ilə ol-sə verib çalışırlar Ona qəra biz bolşeviqlər sırasından hesab edilməqdən korkmajarak by mubarəzədə irticə'cti, ittihadı-islamü, əlejhində, musavatın əlejhində oldygimiz və Zərk ussilly sosialistlər ilə bizim jolimyz bir olmadığını açıkdan açıga bəjan ediriz». *)

Butun kuvvələrin by syratdə Zýra ətrafına toplaşması, səbəbi mə'lüm dır. Musəlman olmajan byrzayazja və xırda byrzayazja unsurları turqlar və onları pəzdarı, olan «musavat» əlejhinə mubarəzədə Zýramı, rys dəvət numajəndəsi qərməq istəjirdilər. Fəkət by məsələ heç də Mart hadisələrinin mahiyyətini müəjjən etməz. Hər çənd Zýra rəhbərləri «musavat» əlejhinə mubarəzədə müvəkkəti olaraq musəlman olmajan grypların millətçi unsurlarından istifadə etməjə məcbür oldılar da, laqın onlar internasionalizm jolyndan çıkmayırlılar.

Inkilabı, Mədəfəə Komitəsi erməni əsqər kit'ələrindən istifadə etməjə məcbür idilər. Onlar da b ymubarəzəjə milli mubarəzə rəngi vermişdən çəqiməjirdilər. Zýra rəhbərləri by həl, bilib nəzərə almışdırlar. Obzətif syratdə Bağıda inkilab mubarəzəsi labuddən bir kədər milli mubarəzə rəngi almalı, idi. Laqın əlbəttə byndan elə nəticə çəkar mak olmaz qı, Bağıda inkilab, əqsi-inkilab karzılsında təslim olmalı, idi.

*) «Znamja Tryda» № 58 1918-nel il.

*) «Baqınsqı Raboci» № 70 1918-nel il.

16 may tarixli mə'rızəsində Əzaymjan demədi qı:

«Kafkasjada heç vəchilə milli rəqəsiz vətəndaş muharəbəsi mümkin deyildur. Laqın byndan elə nəticə çırkarmak olmaz qı, inkilabdan bilmərə el çəqməq lazımdır. Ancak by ədavəti doqyran zərajiti junqulləsdirməqə çalısmak lazımdır».

«Daşnakstun» firkəsinin nufuzu altında olan erməni əsqər kit'ələri syra tərəfindən «musavat» ə q s i - i n k i l a b ı əlejhinə aparılan mubarəzəjə milli ryh daxil etdirilər. Bə'zən hətta tez-tez müsəlman əməqqilərinin qullələşirmişlər. Heç bir töksiri olmajan bir çox Iran jok-sylları, məhv olmuydu. By hal Bağılın mubarəzə tarixində ələmnəq bir hadisədər. Laqın byna bəkmajarak heç subhəsiz 18 Mart muharəbəsi əslində milli dejil, və tənəda 3 m u h a r e b e s i i d i .

Mə'lym səbəblərə qərə hadisət devrində bir kədər əzəgülük və duşqunluq qəstərmis olan «Hummət» gəzətəsi jenə də hər halda hadisənin siyasi mahiyyətdə oldygyny kejd edir. Məzqyr gəzətə hadisə hakkında belə jazmədi:

«Ə v v a l c a s i j a s i m a h i j j e t d a o l a n hadisətin axırdı milli rəqə alılgını, qəzəlcəsinə biliriz. Nə-inqi biliriz, hətta əlimizdə subyalarımız vərdy və lazımlı olan vaktində by subyları, əldə dytarak 3yra həqumətinə əz sezumuzu dejəcəqiz». *)

Bolşeviqlər daənak əsqər kit'ələrindən istifadə etdiqlərini heç bir zaman qızıləməjirdilər. Fəkət Bağılda 3yra həqumətinin bütün sonrağı, siyaseti bolşeviqlərin es-er və daənaklardan istifadə etməqlə barabar, ejni zamanda umymijjətlə məzqyr firkələrin əlejhinə və xusysən millətçiliq mukabilinə mubarəzəni davam etdiridiqlərini qifajət dərəcədə isbat edir.

«İçəri vəqilləri 3yraslınlı Əxbarı» adlı gəzətənin 12 aprel tarixli numrəsində belə bir zej okuyuyryz:

«Vətəndaş muharəbəsindən əz tamah və cinajətqarana maksədləri üçün istifadə edərəq ony milli muharəbəja, əshərin Avropa hissəsinin müsəlman hissəsi əlejhinə muharəbəsinə dəndərib əz silahını, həmçinin məzlym, məhəq məsələn fukərəslərinə da üzərinə əvvələrə qələşən provokator unsurların kara fəaliyyəti müsəlman fukərəslərinə çok fəlaqətlər jaradıb, onlardan bir çox qunahtız kyrbanlar apardı, bir çöklərini, iyrdisz yiyasız kojdı, var-jökləri əllərindən çıxdı».

Qurcu menzəviqlərinin jardımlı ilə is qərən millətçi firkələrin çoxdan bəri aparmakda oldykları insanıjjətə zidd təbliğatın nəticəsində Zakafkasjada vəzijjət belə idi. Inkilab istər-istəməz by qecidi qecməli idi. Byrası 3yranın töksiri dejil, zəryri bir faceə idi.

Mart hadisəsindən əvvəl də həqumət 3yranın əlinde idi. Bağılda rəsmi syratdə by həqumətin inqarı, iddiasında olan elə bir təqvilat jok

idi. Ona qərə muharəbə təzəbbusunu əz əlinə almak üçün 3yranın elə bir əsası, jok idi. Bilxassə qı, 1918-nci ilin birinci ajları, istər müsəlman, istərsə erməni işçilər arasında inkilabçı, proletar firkəsinə bəjuq gələhələr vermişdilər.

«Bağınsqı Raboci» gəzətəsinin dediqinə qərə hadisət ərafəsində İcraiijə Komitəsində müsəlman komitəsinin tələbləri muzaqərə edilir-mis və İcraiijə Komitəsi üzvlərindən bir çökləri daha quzaştə qetməq qo mejl qəstərirmis. Fəkət hadisət isbat etdi qı, söz quzaştə dejil, umymijjətlə 3yranın mevcyd olyb olmasındadır. Əqər 3yra həquməti tamamilə həqumət iddiasında olan «musavat» firkəsinə versədi, jenə də kan təqulməsinin na inqi karəsi, alınmazdı, hətta bil'əqis, dəha çox kan təqulərdi. Byrada olan milli nifak və ədavət sajəsində o kədər silahlı, erməni kuvvəsi bitərəf kala bilməz və muharəbə labuddən sırf milli muharəbə əzli alardı. Əzaymjan pəq haklı, olaraq qəstərmisdi qı, musavatın çırçınlı, jılınlı, 3yra həquməti ən az kyrban ilə jaṭıra bildi.

XVII

Bağılda çalınlı, əzələbə heç də umymijjətlə əqs-i-inkilabın təsvijəsi deməq dejildi. Musavatın başlıca kuvvələrinə zərər tokynmamılä, firkənin bütün rəhbərləri sag-salamat və azad kalmışdır. Həlla kabakda ziddətli vyryzmalar olacaq, bolşeviqlər qəzəlcəsinə bilirdilər və jakın hadisələr by qibl korkynyn əsası, oldygyny isbat etdirilər. Byndan ilava jykarlıda dejildiçi qibl 1918-nci ilin birinci ajlarındə müsəlman əciliyi və jakın qəntərə arasında qeniz syratdə aparılmakda olan fəaliyyət labuddən bir kədər ləngə duzməli olyrdı.

Bynynla barabar çalınlı ələbə Azərbaycan inkilabı tarixində jenə sohifələr açılmışdır. Aprel ajına can 3yra həquməti fe'lən rəsmi bir həqumət olyb byrzyazja kypylyzynyn əsaslarını əl vyrmajırdı. Bolşeviqlər Zakafkasjanın xusysijjətini nəzərə alıb, çox diqqətli və ehtiyat-qarənə iz apardıklarından birdən-bira bəjuq təzəbbuslara qeda bilməjirdilər. Onlar pəq haklı, olaraq nəzərə almışdır qı, iktisadi dəjizisiqliq jolynda atılan hər addım və xusysi mülqijjət əsaslarını əl vyrmak müsəlmanları, qeridə kalmış qutlərə arasında janlı, təsəvvurat və mulahəzə doqyra bilər və təcavuzqarana hərəqətlərə səbəb ola bilər. Musavatın çırçınlıdan sonra daha kabakçı, ehtiyatqarlı və sər-hesablıq artıq idi. Indi byrzyazja əlejhinə mubarəzədə 3yranın və 3yra həqumətinin jarı, jolda dajana bilmədiqləri və dajanmamalı, oldyklarında heç qəsin, hətta qeridə kalmış müsəlman qutlərini də subhəsi kalmamışdır. Bil'əqis Mart hadisələrinin həkiki mahiyyətini qeniz qutlərlərə isbat etməq üçün byrzyazjanı, əzməq və məzlym qutlərlərə jardırmışdır. 17 aprel tarixli numrəsində bas məkalə sahibi, da by həl, kejdələ dejir qı:

*) Hummət №36, 1918-nci il.

«İndi, muvaffakijatla mubarəzə apara bilməq üçün kat'i sosjalist səsənatı lazımdır. Neft sənayeini nizam və kaidajə salmak üçün müəşir işlər qorulmalıdır. Öz amal və hərəqətləri ilə iaların qədiqini pozan sənayecilər karal kat'i tədbirlər qərməq lazımdır.... Bynı etməq bizim hərcəmiz və vəzifəmizdir».

Mart muzəffərijəti 3yranlı oenis sosjalizm kyrlyzy jolyna çıxardı. 3yra əlinf mubarəzəsi prinsipi e'lan etdi.

Mart hadisələrinin sijasi mahiyyətdə oldygyny Tiflis höqumətinin Bağı 3yrası ilə rəftar və munasəbatı, hamıdan jaxsı təsvir və isbat edir.

Zakafkasja höqumətinin 16 aprel 1918-nci il tarixli iclasında Bağı məsələsi müzaqərə edilir.

Sədr Ələncədən Xasmahəmmədov və Cəfərovdan bir telegraf allınlıq oldygyny xəbər verir. Telegraf sahəbləri bildirirler ki, Bağıda bolzeviqlərin əlejhinə təcavuzqaranə tədbirlər qərmədiqi üçün höqumətin əlejhinə müsəlmanlar arasında təbliğat aparılırlar.

Ələncə mulqədarları, «təcavuzqaranə tədbir» tələb edirdilər, çünqu Bağı 3yrasını, əzələri üçün beşiuq bir təhlükə hesab edirdilər. Onlar xusysən gybernijada davam edən qəntli nizamsızlıkları, ilə əlakədar olaraq 3yradan korkyrdylar. Menzəviq-musavatçılar höquməti albəttə o saat jardıma koşdylar və belə bir kərədən çıxardılar:

«a—Hərbijiə və daxiliyyə nazirlərinə Bağıni zəbt etməq joly ilə Bağı hadisələrini tezliqlə ləğv etmələri təqdim edilsin.

b—Istənilən əsqrə ləvazimti qəndərilsin».

İqi qundən sonra Zakafkasja höquməti bir daha «Bağı məsələsinə» kajıtmagı lazımlı qərməzədu.

«Xan-Xojsqi ma'ryzsəsində qəstarır ki, Bağı hadisələri, ələncə gybernəjasının hər jərində müzaqərə edilir və çıxarılan kat'namaların hamısında turq ordysynyn Baqıja bırakılması, tələb edən bir maddə vərdy. Höcumət Bağı məsələsini təsviye etməjə müvəffək olmasa Ələncə gybernəsi müsəlmanları, ilə by tələhəsi amal etməq lazımlı qəlacəqdır. Bir da Xan-Xojsqi xəbər verir ki, Hacı-Kabvildə dtylmvə 13 casısysın verdiqi mə'lumat bolzeviqlərin oenis amaliyyat fırındında olydkalarını qəstarır. Ona qəra tezliqlə by məsələni kyrtyarmak lazımdır... Bağı məsələsi cumhyriyət üçün elum—dirim məsələsidur.

Byny da kejd edəlim ki, Xan-Xojsqinin ma'ryzsəsində əsla erməni korkysyndan bəhs edilməjərəq jalınlıq bolzeviqlərin planı, zığr olynyr. Ələncə mulqədarları Zakafkasja höqumətindəqı dostları, ilə komedi oynamak istəməjərəq hər sejində öz adını, açıq demisədilər. Menzəviqlər Ələncə dərəbəjələrinin tələblərinə tam husni-rəgbət və təvəccuh qəstərmişdilər və höqumət muttabhidirrəj olaraq belə kərar vermişdi:

«Hərbijiə nazirinə əmr edilsin ki, Baqıja qəndərilməli olan əsqrə kit'ələri majnun birində jola duasunlar. İməqan var isə jeni təqəril edilmişən kit'ələrinə də silah verib qəndərilsin. Həmçinin iqı aeroplən qən-

dərilsin. Malija naziri höqumətin 21 mart tarixli kərarla izin verilmə olan jerdə kalan 300.000 manatı əsqrə dəstə naçalninqina versin».

Tiflis höqumətinin qərdəquq tədbirlər hələ bynynla kyrtyarmajır, ancak by barədə hələ azərgələ bəhs olynacakdır. Jalınlıq byny iləvə edəlim qı, kapalı iclaslarda komedi oynamak lazımlı qəlmədiqindən qurcu menzəviqləri ilə Ələncə mulqədarları, açıkdən açıqga 3yra höquməti əlejhinə və Mart hadisəsindən sonra kat'i syratda azaqara çıkmış olan istikbal əlejhinə mubarəzədən bəhs edirdilər. Tiflis es-erlərinin organı, by dəfə çok dogry olaraq qəstarır ki: Zakafkasja höquməti Zakafkasja Turqijə acəntlərinin höqumfərməltək etdiqləri və kat'i syratda Zakafkasja höqumətinə tabe' olmak istəməjən ajalatların əlejhinə mubarəza etməqi htç də lazımlı qərməjirdi. O ajelatlırlar arası, qıslımajən milli kürəqəna karşılıq, Tiflis höqumət başçıları, heç də ciddi bir tədbir qərməjirdilər. Amma Bağı Ələncə dərəbəjələrinin əli ilə «nizam və asajis bərpa etməqə» çələngərlərlər.

Zakafkasja höqumətinin cirqin hərəqəti hətta sag es-erləri da acıklanırmadı. Xusysən by firkənin Bağı, təqsilatının organı, Tiflis höqumət və sejmindən ziddətli hucum edirdi. By gəzətə jazır ki:

«Myrdar bir bataklıkdən iharət olan sejm öz zararlı həxərlər, ilə artıq qutləni osandırırmadı. Alınan məlumatı qəra, qutla arasında həjəcan və hərəqət hazırlanırmadı. Bağı 3yrasının 13-i, quclu bir inkilabi mubarəza prozektoru qibi qutlənin idarəqini, tərkəldiriləndirdi. Tiflisdəki hərəqət Ramizvili, Ələncə dərəbəjələrinin Rəsylzada və Xan-Xojsqi ilə koalisiası, səsənatının iflasını, qəstarən bir jaxsı olamət dejilmidur».

Es-erlərin rəhbərləri Ymansqi o kədər yzak qədir ki, Zakafkasja kuvvaləri bir jərə toplamak təzəbbusunu Bağı 3yrasının ez əlinə alması, təqdim edir. Tiflisdəki həjəcanlar və işçi vəqilləri 3yrasının sejmindən kərədən karşılıq, çıkmışından bəhsət Ymansqi belə bir səyəl verir:

«By dəjisiqliqdən istifadə etməmizin vakti, çatmamışımı? Vakt dejilmə Bağı 3yrası, bütün şəhərləri, tezliqlə kyrlytaja işğib sözleşməsi və sejm kargasından tavş ləlaqlarını qayıb çıxarmaga cəgərsin?».

Es-erlər qec baza duzmusdular. Onları 1918-nci il aprel ajlında dediqlərini, bolzeviqlər, xusysən 3aymjan, hələ 1917-nci il noyabr ajlında xəbər vermişdilər.

Ancak by firkənin qurcu menzəviqləri mudaraçılıqlıdan narazı, işğilə, jalınlıq birçə səbəb: Zakafkasja höquməti Antanta imperjalizminin kycagına dejil, Almanya-Turqijə imperjalizmi kycagına atılmışdı. Əzunu koalisija və imperjalizm duzməni qəstərən jalancılar birinci imqandan istifadə edərəq təpəsi ustundə Antanta imperjalizminin kycagına atıldılar.

1919-ncı ildə «musavat» firkəsi Azərbajcanda höqumət bəzəndə olan zaman Mart hadisələrini tədkiq və təhkiq etməq üçün höqumət tərəfindən xususi bir istintak komisjası, təşqil edilmişdi. Bəzi sahələrinə verdiqi mə'lumat ilə tanış oldyk. Amma bynlərin hamısı, o kədər mə-

nasıl, məzminnsyzdır qı, hətta musavatçılar belə by komisjanın materialını nəzər etməqi mumqun qərməmişidilər.

Mart hadisəsinin il dənəmu munasabəti ilə höqumət gəzetəsi olan «Azərbaycan» da by hadisələrə dair bir neçə məkalə jazişmişdi. Bəz məkaləsi hələ bir kədər özunu saklajarak vukarlı, riyha jazişmişdi, və müəllifi bojnyna ait qı:

«Bağıda Mart hadisəsi, bizim bolşeviq ordymızın musallah çıxıları, ideja e'tibarı, ilə ictimai təbəddülət mahiyyətində idi, laqın fe'lən müsəlman qutlaşı əlejhinə bir çıxıq idi».

Məkalə azaglıdaqı maraklı, cümlə ilə kyrtanır:

«Sıxıcı ərajinin cərəjanindan dolayı, by kanalı, alavda bolşeviqlər ilə daşnakların məxsədləri birləşdi və onun həjata qəçirilməsi bütün Azərbaycanın, bəlgə də Qurcstanın da varlıqları, təhdid edirdi».

«Varlıq» qəlməsi heç vəchlə Qurcstanı, təhdid edən təhlükə sehibi ilə duz qəlməjir. Qurcstanı, təhdid edən bir təhlükə vardısa, o da yalnız qurcu byrzyazjasının höquməti üçün idi. Qurcu xalkının varlığına isə heç bir korky jok idi. Qorunur məkala sahibi sözünün bəz ajadıllı bir jərə toplaja bilməmişdir.

Laqın bəz məkalədə zahiri bir məntik qərulsə belə jerdə kalanları, sajıtklamak tə'siri byrakır. «Jakın qəcmiətdən» sərlevhəli məkələdə apaqçık ermənilərə saldırmak və hucymdan bəzəkə belə gəribə sejlerə də təsaduf ediriz:

«Sosjalitlər bajraqı, altında Zyraya qəcmis olan daşnak Zaymjan, Səko Saakjan və Araqeljan müsəlman işçilərinin Zyrə hejətinə kəbylyna hər vəchlə mümənaat etməqə çələnglərdi. Mə'dən və zavodlarda Kızılı Ordu təqəfi edilmişdi. Oraja ermənilər də jazıldı, ryslər da müsəlmanları da, amma müsəlmanları kəbəl etməjirdilər. Kızılı—Ordu deməq olar qı, bəzən ajaga ermənilərdən ibarət idi və hərəkətə cəllad Avaqjan dyryrdı».

Bir neçə sətr azaglıda məkalə sahibi, Kızılı-Ordu da müsəlman olmadı, lakin, jazılgınlı ynytarak, qıja bolşeviq əsərərlərinin müsəlmanlara hucymyndan bəhsə by cümləni də artırlı: «Fəkət xoəbaxtanə rys və tatar Kızılı Gvardjalişləri, qəlib jetisərəq by adamları, xilas edirlər». Madam qı, tatar əsərərləri müsəlmanlara hucym edən dəstəni kova bilirdilər, deməq Kızılı Gvardjalişlər arasında tatarlar var idi, həm də az dejildi.

Jenə məzqyr məkalənin diqər bir jerində jazıllıq qı:

«Bynlərin hamısı ilə barabar ejni zamanda Zaymjan ilə Avaqjanın provokasiyası, sajasında Zəmaxlı hadisələri vake oldy. By munasabətlə Zaymjan tərəfindən jazişmiş olan məqtyb Qəncə komandanının əlinə qəcmışdır. Haman məqtybdən Zaymjan ilə Avaqjanın təmiz daşnak oldykları aşqar olyr».

Çox gəribədur—nə üçün gəzətə by məqtyby dərc etməqi mumqun qərmədi.

Numynə qətirdiğimiz məkalələrdən qəruldugu üzrə musavat höquməti hər na kədər istəsə də Mart hadisəsinin milli kürşən mahiyyətinə oldygyny isbat üçün həkikətə bənzər heç bir subyt vera bilməmişdi.

Mart hadisələrinin mahiyyətini tə'min etməq üçün Zakafkasja sejmının 20 mart 1918-neci il tarixli iclası, stenografiyasının daha böyük tarixi kijməti vardır.

Daxilişə naziri Ramişvili Bağı hadisələri hakkındaqı syala cavabla bildirir qı:

«By barədə biza mə'lyim olanın hamısı, xəbər verməjacəqiz. Bynlərin hamısı, hakki nda öz vaktində Zakafkasja sejmına müfassal mə'lyimat veriləcəqdür. Ancak mə'lyim oldygы üzrə Əsimli-Kafkasja və Kybanda höqumat Xalk Komisarları Zyrasına qecər-qecməz Zakafkasja höqumatına hucym planı dəsunulmuşdu. Bağıda bolşeviqlərin hucymy avvalcədən dəsunulmuş planın icrasıdır... Bağıda höqumat möhəqamlanmışdır idqdən sonra onlar dəha Gərba dogry hərəqət üçün jol açacaklardır».

Safiqurdısqı dejir:

«Bolşeviqlər internasionalist dejildurlər. Çok firkələrin dediqi qibi o ancak bir velikorus firkəsidür və bolşevizm əzli altında bütün Rysjanı birləşdirəq by jakında itkməz oldygymız istibdad höqumətini bərpə etməq istəjir. Byny bolşeviqlərin və bütün millətlərin müsəlmanları əlejhinə cikmaları, isbat edir».

Ancak natik byny iləvə etməqi ynytmyzdyr qı, Bağı, kadetlərinin rəhbəri Podəbiqajın dəfələrlə müsavata muracətla «bolşeviqlərin tacavuzuna» xitam vermasını rəcə etmişdi.

Safiqurdısqı Zakafkasja höqumətini korkydarak müsavatdan sonra Zakafkasja höqumətinə nevbət qələcəqini qəstərir və kat'i tədbirlər qərməqə çəgürür.

Rəsylzada Bağıda müsavati, «taktikası», təsvir etdiqdən sonra nütkinin axırında Zakafkasjanı turq ordysy dyran cənybdən təhlükə təhdid etmədiqini qostərərəq by sezlərlə kyrtarır:

«Zakafkasjanı, bila-vasita təhdid edən təhlükə simaldandır. Oradan kılınc və atas ilə bizim ustumuza qalırlər... Hər vəchlə bolşeviqlərin mukabilina və Əsimdan qəlib də mustəkil, hamra'j jazajınlımızı poza biləcəq hucymyn kabagına cikmak lazımdır».

Rəsylzada cənabları, «hamra'j jazajınlardan» bəhsə luzym jok. Haman iclasda sejm mə'bysları o barədə qifajət kədər bəhs etmişdilər. Ancak mehtərəm sejm mə'bysları, belə «xırda» sejlerə əhəmiyyət verməjirdilər və Ramişvili. Rəsylzada ilə Safiqurdısqını inandırır qı

«Sejmə tamamilə mə'lyim olan bir çox səbəblərə qərə, by barədə höqumat tərəfindən qərulen tədbirlərin hamısı, hakki nda o müfassal dənəzə maglı mumqun qərməmişdir». (Səslər: «Dogrydyr»).

Byrada kejd etdiqimiz muzaqərat parçaları, ezu-ezunu qəstərir. Sejm mə'bysları, Bağı hadisələrini lap qəzəl təsvir etmişdilər—onları bolşevizmin qəlqəsi korkydyrdı. Ona qərə də erməni byrzyazjasının

razılık suqyty ilə qurcu mənseviqləri də, Qəncə mulqədarları da bolşevizmin alejhinə çıxırdılar. By dediqlərimizin hamısı, by syretlə 3-yarın 19 aprel tarixli iclasında Mart hadisəsinin mahiyyəti hakkında 3aymjan tərafından verilmiş mə'lumat və bəjanatının tamamilə doğry oldygyny tə'jid etməq əsası verir.

«Diqi-divizjanın byraja qəçurulması təzəbbusu hamija mə'lymdur. Bəjər və xanlar təqvilət, özunu tacavuzqarana aparırdı. Onların mejdən okymasına cavab vermaq üçün hizda qifajat kədər kuvvə var idi. Nəticələr bizim səhv etmədiqimizi qəstəriidlər. Əshərimizin milli tərəqibini korkdyrdı. Mubarəzinin arzı olynimajın bir rəng alacağından kor-kurdyk. Hətta erməni alajlınlı jardımlına muracəət etməqə məchyr oldyk. Ermanı alajlınlı xidmətdən istifadə etməq lazımlı idı. Gələba isə o kədər bejuqdır qı, hakikat hal ony az karalaşa (laqalıja) biler. Vətəndaş muharəbasının labuddan milli rəng almazı, və Kızıl Ordu ilə janazə milli alajlınlıda jəsamaga davam etməsi bizi onların alejhinə müajəjan muharəba aparırmaga vədar edəcəkdir. Dogrydýr onlar biza müttəfiq cükdürkləri üçün onlardan istifadə etməq məchyrrijətində kaldı, laqın onlar millətçiliq unsuru daxil etdilər. Ona qəra internasionalın galabəsi üçün milli 3yra və alajlınlı möhəmməlaaməsinə jel verməməq lazımdır. *)

3aymjan özüne maxsys qəsqinliq və kət'iyyətlə Bağıda vətəndaş muharəbasının çirqin cihətlərini qızıləməjərəq düzqun və müqəmməl təsvir etmişdir. Butun əldə olan mə'lumat 3aymjanın sözlərinin doğry oldygyny son dərəcə qəzəl təsdiq edir.

XVIII

Bağıdaqı vətəndaş muharəbəsi musəlmən əhalisi, nənə proletar hissəsinin aqsarıjjən millətçiliq xəstəliyindən xillas olmaya və bolşeviqlərin aljalı qərdən bejuq işlərin naticəsiz qecməmis oldygyny qəstərdi. Binəkədi dajirəsindən başqa butun mə'dən dajirələrində muharəbə qunları dinc və salamat qəddi. Rys. erməni və musəlmən işçilər birliqdə mə'dənləri muhafəzə etdilər, fitna və fasada yjmadılar.

Əshərdə musəlmən joksyllarının çöky muharəbədə passiv kaldi, və ancak əhalisinin ən çərəsiz, amansız kilsə, sifəti ilə zərər çəqqdi. By hissə samimi syratda sulu və musaləmət arzılsında olyb höqumətin əmərlərinə təbe olyrdı. Fakat by hələ o deməq deejildi qı, muharəbə bitməzdi. Xejr. Muharəbə ancak indi başlanımlıdı. Silahlı, bandalar butun dajirədə çal-çap edirdilər. Qəntlər və zəhərlər od içində idi. Hər tərəfdən dəstə-dəstə hər millətə mənsybə kaçgınlar qələrdilər. Qəncə mulqədarları, kydvrmış və Bağı ustundə mubarəzə üçün kuvvə toplamakda idilər. Daxiliyə naziri Ramizvilinin jykarlıda misal qətirdiğimiz bəjanatından qəruldunuq uzrə Tiflis də iəsiz əlliəməjirdi.

Əshərdə atəzəmə qəsilir-qəsilməz butun firkələr Tiflisə muracəətla əqsi-inkilab alejhinə muharəzədə hamislənlə arasında birlik oldygı-

ny xəbər vermiş və Bağı, alejhinə dava əməlijjati, ndan vaz qəcməsini tələb etmişidilər. Sejm üzvü Ter-Gazarjan, Çeidezjə belə bir telegraf çəqmişdi:

«Ajı, 21-ndən Bağıda saqılıqdır. Dunən Daglıstandan Biləcəri mahalında Xırdałan stansiyası, na atlı, alaj, qaldıqı haklarında mə'lumat alındı. Alaj by qun Binəkədi səmtində dava əməlijjati, açılmışdır. Bağı üzərinə Tiflisdən əsər hissələri və Qəncə və sajir jerlərdən silahlı, musəlmənlərin hərəqət etməsi həkkində mə'lumat ali, nm, əddy... Bila-istisna bütün sosialist, demokrat və inkilabçı firkələr Bağıja hucum edən əsər kitələrinə karşı, Bağı, dajirəsinə muhafəzə və müdafiə etməq üçün Bağı, vəqillər Zyraslı ilə birləşmişlərdir... Sejm kuvvalərinin Bağı, alejhinə çıkması, na əsla iş vermaq olmaz.»

Es-er və mənseviq numajəndələri də Tiflisə belə telegraflar qəndirmişlərdir.

Bynlərin cavabı, nda belə bir xəbər alınmı, əddi:

«Bağı, üzərinə hərəqətdən nə höqumət istiraq edir, nə də inkilabçı təqvilətlər. Əlqə mərəqəzi, 3yranın jenidən seçiləsi və demokratija təzqili və Bağıda adı nizam və asajis hərpası, tələb edən bir kat'nama cükarı, əddy. Ali, nan mə'lymata qora, musəlmənlərin hərəqəti, qutlavı bir mahiyyətdədir və ony dajandırırmak ətindür. Musəlmən kol-ordisyu muharəbəyə mütəəssəqil bir ənqil vermaq istəjir. Bağılılar məsələni sulu joly ilə ləğv edilməsi ygrında hər cur tədbirlər qərməlidurlər. Bizim hamı, miz Turqija ilə baalanımla muharəbə ilə məsgylyz. Noj-Zordanja». Noj-Zordanja».

Zordanjanın telegraftı, iqı uzluluq numynəsi oldygыndan ajrlıca dikkətə lajı, kdyr. Əshərdə bütün sosialist və demokrat firkələrin 3yra ətrafında birləşdiqi heç olmazsa ali, nan telegraflar əsası, ilə Zordanjanın qəzəlcəsinə mə'lym idı. Deməq o demokratjam, təzqil etməq lazımlı oldygyny qəstərərqən ancak byrzyazjanı, nəzərdə dytmyz olyr. «Bağı, üzərinə hərəqətdən höqumət istiraq etməjir» deməq isə kəsdən sejənən jalandan başqa bir əej dejildür.

Bağı, üzərinə musəlləh hucum haklarında Zakafkasja höqumətinin bir çox kərərlərini, jykarlıda kejd etmişidir. Höqumətin by azaqıdaqı, kərərləni, da kejd edəlim:

«Majı, 9-ndə Zakafkasja höquməti Bağıja qəndərilmiş əsər dəsəsinin təchizi üçün 10 miljonylyk fonddan 500,000 manat byrakılması, haklarında hərbijə nazirinin mə'rızasını diniladı. Karar verildi qı: höqumətin 21 və 27 mart və 17 aprel tarixli karardadları, əsası, ilə höqumətin 10 miljonylyk fondyndan Bağıja qəndərilmiş dəstanın təchizi üçün hərbijə naziri binaqızarlıqına 500,000 manat verilsin». *

By kətnamədən qəruldunuq üzrə martı, 21-ndə ja'nı Zordanjanın Bağıja təselli verməsindən iqı qun əvvəl Zakafkasja höquməti Bağı, alejhinə dəstə təchizi üçün lazımlı olan pyly byrakmaga, kərər vermişidir.

*) «İzvestja» № 74. 1918-ncl il.

Martın 28-ndə Tiflisdə çıxan «Znamja Tryda» gəzeti «Bağı, üzərinə cəza dəstəsi munasəbəti ilə» sərlevhəli bir məkalə dərc etmişdi. Məkalədə əz-cümələ belə deyildirdi:

«By syratla bilat-xir və kət'i syrotda Bağı dajirəsini fəth etməq karar verilmişdir... Rəhbərlik edici siyasi fırkalar açıdan açıq deyirlər ki, sy çara etməjən jerdə, dəmir çara etməlidür. By mulahəzə ilə da Bağı, üzərinə təzqil edilən hucymyn kan dərjası, akılmasına bəlgə də Bağı, proletariyatın talan və möhvina, neft sənajinin tələf olmasına səbab ola biləcəqini nəzərə alarak sejmni və onyn İcraiyyə organı olan E.P. Qəqəçkori höqumatını xəbərdar etməq və jeni cəza səfərindən vaz qəcmələrini rəcə və tələb etməqə casarət ediriz».

Qəruldugu qibi Noj-Zordanja Tiflis tərafından Bağı, heç bir kor-ky təhdid etməjir dediqdə kəsdən jalan dejirdi. Amma Bağı, bolşeviqləri da hər zəjə inanan dejildilər. Onlar kət'i mubarəzəjə hazırlaşır və by barədə on boyuq ciddijət və hummət qəstərirdilər.

Martın 19-ncı qecəsi vətəndaş muharəbəsinin labud oldygы an-laşılılıkdə Bağı İnkilabi, Müdafəə Komitəsi jaradıldı. Komita hej'ətinə by adamlar daxil oldylar: Kafkasja işlərində Xalk Komisarlar Şurasının fevkə'ləda komisarı Stepan 3aymjani, Kafkasja ordysynyn hərbini, İnkilab şurası, sadri G. Karganov, Bağı Şurası, sadri joldas Caparidze, Bağı Hərbi İnkilab Komitəsi sadri I. Syxartsev, Sako Saakjan, doktor Nəriman Nərimanov, S. Meliq-Jolçyjan. Komita belə bir xəbər nəzər etmişdi:

1—İnkilabi, Müdafəə Komitəsi, Bağı, zəhəri və dajirələrində bütün 3yra təqşilatları, birləşdirən ali hərbi siyasi müəssəsədər.

2—Zəhər və dajirələrinin bütün sajir hərbi və siyasi təqşilatları, İnkilabi, Müdafəə Komitəsinə tabe olyrlar...»

Haman qun İnkilabi, Müdafəə Komitəsi Bağı, muhasərə halında e'lən edərəq belə bir əmrnama vermişdi:

«Bağıda hilynyb da 3yra, höqumatına jardım edən bütün əsər kit'ələri by kət'i dəkikələrdə öz inkilabi borclarını, mukəddəs bir syrotda ada etməlidurlar... Hər qas hərbi vəzifəsinə əməl etməsə qullələnməqə kədər tə'kib ediləcəqdür.

Ziyeklyk salanlar, garət edənlər, adam əldurənlər hər qim olyr olsyn oradaca qullələnəcəqlərdür...»

Musəlman numajəndələri verilən ylittimatamy kəbəl etdiqdən sonra 3yra təqşilatları höqumatı möhəqəmləşdirməq və zəhərdə asajis bərpa etməq üçün ciddi fəaliyyətə başladılar.

İnkilabi, Müdafəə Komitəsinin əmri ilə:

«Vakt həjəcanlı, oldygından və əhalini, adı provokasiya ryhly təbliğatdan xilas etməq üçün bütün byrzyazja və həmçinin sosyalist olmajan nəzriyyatlar dajandırıltır...».

Fə'lən Bağı menzəviqlərinin organı olan «Sosjalist», «Naz Golos» gazetəsi də məzqyr komitənin əmri ilə kapadılmışdır. Əmrnamaya belə bir əz ilava edilmişdi.

«Naz Golos» idarəsi butun əməqdaşları, əzəxi məs'yiliyəti ilə heç bir başka ad ilə başka bir gazeta vera bilməz».

İnkilabi, Müdafəə Komitəsi belə əz'bələr təzqil etmişdi: ərzak və təchizat əz'bəsi, umumi əz'bə, ticarət, sənajə və malijə əz'bəsi, ədlilik və zəhəri muhafəzə əz'bəsi, tə'minat əz'bəsi və hərbijə bəhrijə əz'bəsi.

22 mart tarixli kərarda qəra İcraiyyə Komitəsi ərzak komitəsinin 3 qun muddətində butun işlərini, muxəlləfatını, və kassasını, Bağı İcraiyyə Komitəsi janınladaqı, ərzak komitəsinə təhlil verməsini təqlif etmişdi. Müvəkkəti olaraq ərzak işləri ilə 3aymjani məzgyl oldy.

Vəsajit olmadılgınlı İnkilabi, Müdafəə Komitəsi Kızıl Ordu təzqil etməq və zərər qərməz joksyllara jardım qostarməq üçün ticarət bankları, neft ticarəti, neft sənajesi və sajir cəmijətlərdən 50 miljon manat tejci alımagə kərər verdi.

By munasəbətlə İcraiyyə Komitəsində bir xususi müavərə çagırılmışdı. Orada 3yra numajəndələri ilə byrzyazja numajəndələri arasındaqı, dənizlik çök maraklıdyr.

3aymjani müavərəni müdafəə komitəsinin kərəri, ilə tanış edib, verqinin sənajəçilər arasında pajlaşdırılması, üçün bir komisja seçilənəsini təqlif və bütün işlərin 5 qun muddətində bitirilməsi lazımlı qəlidiqini iləvə etmişdi. Hami, əzəli, Tagianosov təccub edir: onlar 3yra höqumatı ilə mubarəzə etməmiş oldykları, halda höqumat nə üçün onlardan muharəbə xarci (təzminat) tələb edir. Jok əqər istənilən pyl adı verqi isə, o halda kabakca Bağı, zəhəri ticarət-sənajə səniflərinə kədər pyl verə biləcəqini ajdılınasıdır, lazımdır. Natikləri dindiqdən sonra 3aymjani İnkilabi, Müdafəə Komitəsinin heç də çənə-boğaz etməq fiqrində olmadılgını bildirib pyl öz aralarında pajlaşdırılması, təqlif edərəq iclasdan çıxıb qədir.

O biri iclasda Tagianosof höqumat numajəndəsi Dosseri nəzəri-dikkətinin Mərqəzi höqumat binaquzarlığı, ilə təzminatın ləgv edilməz olması, na cəlb edir. Dosser cavab verir ki, İcraiyyə Komitəsi byn y bilir. Amma bynynla barabar verqinin verilməsindən israr edəcəq və boyin kaçırımkı istəniləs cəbri syratda almak üçün kət'i tədbirlər qəracəqdür. Sənajəçilər verqini verməqdən inadla imtina edirdilər. Amma bə'zi adamları, dityulmasıdan və əmlaq təchizi ilə korkytdykdən sonra tələb olynan pyl verildi.

Martın 21-ndə (qohnə kajda) musəlman numajəndələrinə verilmiş olan ylittimatamy iñinci maddəsi istər musəlman, istərsə erməni əsər kit'ələrinin 3yraja tabe' olmalarını, tələb edirdi. By maddə əsası, ilə İnkilabi, Müdafəə Komitəsi erməni milli 3urasına muracəətlə xusydi nulli erməni kit'ələrinin byrakılmasına, və onları mevcyd və jeni təzqil etməq istəməjən kit'ələr bilat-xir zəhərdən çəkarılmalı, tələbə əməl etməq istəməjən kit'ələr bilat-xir zəhərdən çəkarılmalı,

amma zəhərdən qıkarlılıncaya kədər heç bir kejd və zərt koymadan 3yra həqumətinə təbe' olmaq idilər. Jeni milli kit'ələr təşqili və mevcydalarını genişləndirilməsi ən əiddətli bir syratdə kadagan idi. Ejni zamanada mədəfə Komitəsinin milli syraja artıq mevcydijjətinə də artıq xi-tam verməsini təqli etdi. Həcz hukyky və sajir by qibi sejler ancak işçisi vəqiləri 3yrasına məxsusdyrlar.

Bynyn cavabında erməni milli zyrası, verilmiş ultimatamy hələ martın 21-nə kəbəl etmiş və Mədəfə Komitəsinin əmrini həjata qeyrəməqə hər dəkikə hazırlı oldygyny bildirmişi. Həqumət məsələsinə qəlinə erməni milli zyrası, heç bir zaman həquməti mənimisəməmis ol-dygyny və həqumət iddiasında olmadı, qınlı, xəbər vermişdi.

Erməni milli zyrasının sulhçiyigiy əlbəttə o vaktqı, əsrajitin tələbindən irəli qəlirdi, verdiqi vədlərə isə əməl edilmədi. Erməni əsəqrə kit'ələri təqli olynan zərtləri rəsmi syratdə kəbəl etdilər amma həki-kət halda əvvəlqi qibi milli əsəqrə olyb kəldilər və jeni bələlər üçün mənbə' təqil etdilər.

Cəbhələrin varlığı və zəhəri hər tərəfdən təhlükə təhdid etməsi ordynu islah və jenidən təzqili barəsində həqumətin əl kolunu bagla-jırı. Mart ayında çalınmış gələbə millətçi təzqilatlar mukabilinə və Bağıda həqumförma olan millətciliq xəstəliyi əlejhinə mubarəzəni bir kədər asanlaşdırırdı. Laqin Zakafkasjanın xusysi əsrajitini bir zərbə ilə məhv etməqni mumqun hesab etməq səhv olyr.

3yra həquməti milli əsəqrə kit'ələrinə dərin mənfi munasəbatını qızıləməjirdi -- 3yranın bütün iclaslarında byny dejirdilər. Ba'zi erməni kit'ələrinin xusysən əjalətlərdə bir çox təksirsiz müsəlman qəntilərini əldurduqları, sojyb garət etdiqləri heç qəsdən qızlı dejildi. Fəkət hə-qumətin onlardan xılas olmaga imqanı, jok idi, çunqu Zijadxanoiflar əlejhinə mubarəzə üçün Bağı, 3yrasının əlində hələliq başka bir kuvvə jok idi. Mərqəzdən jardım qəndərilməsinə və internasional Kızıl ordy təzqiline ynyd var idi. Amma o vaktə can inkilabçı proletar firkəsi Ba-qı, inkilab üçün hifz etməqə borcly idi. Ağır Bağı, əsrajitində bolze-viqlərin qəstərdiqi sa'j və hummatə ancak təəccub etməq olar.

Cəhə əsərərərli ittifakının mərqəzi idarəsi də Bağıda idi. Onyn Bağıda olması da 3yra çox əzijjət verirdi. O mərqəzi idarə ordy və hərbi inkilab 3yrasına muracəətlə cəbhədən kajıtmış əsərərlərdən ajraca kit'ələr təzqil edilməsi və 3yranın bütün ali təzqilatlarında itti-faka numajında jeri verilməsini tələb etmişdi. By tələb rədd edildiqli-təkdirə, cəbhəçilər; təzqil edilmiş və edilməqdə olan kit'ələrin byra-kılmajacagını, və onlara silah və ərzak verilməsə işçilərin və siyasi firkələrin nəzər-dikkətlərini 3yranın belə sijasətinin imqan daxilində olan ələmnəq nəticələrinə cəlb edəcəqlərini bildirmiştir.

Cəbhəçilərin tələbinə əməl edilməmis və 3yra həquməti onlara yzyн və inadlı mubarəzəjə məcbür oldy.

Erməni milli zyrası, numajəndələri ilə birliqdə Mədəfə Komitəsinin 26 aprel tarixli iclasında belə bir kərardad kəbəl edilmişdi:

«1-2-ci erməni etihad pija da alazı, byraklı, r. Onyn bir hissəsi Ama-zasp tabyryna daxil olyr, kalan hissəsi də jeni təqil olynan 3yra Kızıl tabyrlarına qədir.

2-Amazaspın tabyrları, jenidən təqil edilir, tamamilə 3yra həqumətinə təbe olyr və Kızıl ordynın 16 və 17-nci tabyry adı ilə Kızıl ordyja daxil olyrlar.»

Həmin muzaqərat və kərardadlarla üzərində onyn üçün dajandık qı, bynlar 3yra həquməti tərəfindən erməni milli kit'ələrinin mustəkil jasamaları, əlejhinə mubarəzə aparıldıqları, qəstərlər və əqər bynynla barabar 3yra onlardan xılas əla bilmədisə, byrası, həqumətin təksiri dejil, bədbaxlı, idi. İnkilab mənəfei erməni kit'ələrinin xidmətindən vaz qəzməqə izin verməjirdi. Internasional dəstələri təzqilinə cən qəz-ləməq lazılmı idi.

Caparidze hələ 26 mart tarixli mə'rızəsində demişdi qı, inkilabın juqsəlii üçün qəntilərin təqil edilməsi zəryri bir sərtdur. By məsə-ləjə həsr edilmiş olan məxsisi bir məkaləsində «Izvestija» belə jazırdı.

«İnkilabın zahıraqı, devrində qəntilər özərini bir aktiv kuvvə qibə qəstərdiqləri və quclu mutəzaqqıl mulqədar aqsi-inkilab, karəlsində kal-dıkları, bir zamanda bizdə kommyunizm və xusysan 3yra həqumətinin mukaddərəti, aqəriyən ətrafı, mızda olan qəntilərin işçilər və onları ilə həqumət organları, nə cur bakacaklarından asılıdır. Öz bəjəri iləm ioksə butun işçilər? Bağıda 3yra həqumətinin qələcəqi qəntilərin by sysala nə qibə cavab vermələrindən asılıdır. Proletarjat ilə qəntilərin arasında məhəqəm inkilabı ittifak olmasa zəhərdə inkilabın gələbəsi tə'min edilmiş olmaz.»

Bir əfsanə var qı, qyja Bağıda 3yra həqumətinə rəhbərliq edən gryp qəntilərdə is aparılmış, na qifajət kədər dikkət verməjirmiş. Jyka-rıda bir parçasını, misal qətirdiğiniz məkələ qəntiləri inkilab sıraları-na cəib etməqin bejuq əhəmijjətinin boləvinqlərin nəzərdə dytmış ol-dykları, qfajət kədər isbat edir. Hələ Mart hadisələrindən əvvəl İcrai-jə Komitəsi janında bir 3e'bə təzqil edilərəq qəntədə is aparmak onyn əhdəsinə tapşırılmışdır. Jerli əhalini, dili və Azərbaycan qəntilərinin həjatına bələd ictimai işçilər olmaması, qəntilər ilə stiki, əlakəjə qırmə-qə imqan vermedi. Mart hadisəsindən sonra da vəzijjət əvvəlqi qibə kallıdı. Anuma məsalənin əhəmijjətini dərq etməq kahramananə tədbir qer-məqə vadə edirdi. Aprelin 13-nə 3yralar kyryltajı, çağırılmışına kərar verilmiş və by məksədlə cur-bə-cur kəzalara bir gryp ictimai iş-çilər qondərilmədi. Əsrajitin fevkə'lədə çətin olmasının, bəkmajarak elə bir kəza kalmadı, qı, 3yra numajəndələri oraja daxil olmasın. Azagıda qərəcəqimiz vəchlə kəza kyryltajları, çağırılmış və müəjjən mu-vəffəkijjət ilə qəcmiştidi.

Butun cəbhələrdə mubarəzə davam edirdi. Bağı, cəbhəsinin vəzifəti həkkündə verilən qundəliq məlyimat byny ap-açıq qəstərir. Haç-Kaby! dajirəsində, Vladikafkas dəmir jolynda, Lənqəranda, Zamanlıda və Petrovsk dajirəsində muharəbə qədirdi. Petrovsk dajirəsinə neçə qəmidən ibarət bir dəstə zirehli qəndərilmisdi. Təessuf qı, zyra kosynaların hej'əti səbəbinə bə'zi dajirələrdə bir çox arzı olynmajan hadisələr baş vermişdi. Bə'zi vakt Baqıdan qəndərilmis əşqər kit'ələri şahə ilə ixtilafı, sulli joly ilə jatırmaq imqanından istifadə edə bilməjir, hətta bə'zi vakt etməq istəməjirdilər. Milli nəfrət və ədavət ody içində bir çox musəlman, erməni və rys qəntləri jandı. By işdə Zyra höqumətinə əsla mükəssir dymak olmaz, چunqu mevcyd zərajit altında Zyra höquməti sajir mudaraçı, firkələrin vasitəli və vasitəsiz jardımı ilə «musavat» və «daznak» firkələrinin apardığı təbligatı, nəticələrinə bir zərba ilə inəhv edə bilməzdi.

Özlərinin jeni çəkməz «muttəfik»lərində bolşeviqlərin subhəsi jok idi. Onlar qəzəlcəsinə basa duşurdular qı, by dajirədə jeni həyat kürmək onları qəməqi ilə olmajaçakdır və Zakafkasja əksi-inkilab, onları qəuci ilə ləğv edilməjəcəqdur. Həzır olan kuvvələrdən istifadə etməq lazımlı qələrdi. Amma bolşeviqlər heç vakt onlara jaltaklanmayaçlılar, biləqis hər vəchla onları höqumət vəzifəna byrakmaga çalıqlı və mürməqən olan kədər zərərsiz bir hala qətirirdilər.

Aprelin 21-ndə butun cəbhələrdə mubarəzə hələ kizğın bir syratda davam etməqdə oldyggy zaman Zyranın organı, zəhərdə dajimi höqumət təsəqil edilməsi və höqumətin hej'əti məsələsini mejdana atdı. Bas məkaləsində «Baqınsı Raboçi» jeni höqumətin programını kejd edərəq, on jakın vəzifəsi sosjalist islahatdan ibarət oldygyny qəstərməzdi. Jaradılaşacak höqumət ə məqəci iżçi kommunistə təsəqil etməli və işçi-qəntli höqumətinin dekretlərini həjata qəçirməlidur.

Zyranın 19 aprel tarixli iclasında Zaymjan hazırları, vəzifət və höqumət təsəqili hakkındaqı məryzəsində deməzdi qı:

«Jeni höqumətdə nə-inqi jahılz haqim fraksiyaların numajəndəsi olmalıdır. Başka tə'birlə jeni höqumət bolşeviqlərdən və sol es-erlərdən muraqqəb olmalıdır.»

Es-er və «daznaksutun» firkələrinin numajəndələri çəkib byny qəsqin bir syratda tənkid etmişdilər. Bağıda inkilaba etmiş oldykları xidmətləri və musavat əksi-inkilabına karşılı mubarəzədə aktiv iştiraq etdiqlərini qəstərərəq höqumətdə iştiraq etmələrini tələb edirdilər. Garinjan mudaraçılara ziddətli cavab verərəq dejir qı:

«Dogrydýr, Zyra höquməti ygrynda mubarəzədə aramızda əməqqi qutluların munafevi jabancı zəxslər və təzqitlərlər var idi. Biz xanları və əgaların haqimijəti əlejhinə mubarəzədir, by mubarəzədə byrzyazja da mənfeətdər idi. Kafkasjanın Turqiyə humajası altında olmasında byrzyazja mənfeətdər dejildur və ona qərədə Zyra höquməti əlejhinə mubarəzədə iştiraq etmədi... Byrası sizi korkytmasın. Bağı, zəhərində ə məq

kommunistə jaratmak lazımdır. Bağı, Zyrası, jahılz Bağı, zəhərində dejil, butun gyberniyada da əqli olmalıdır. Qəntli joksyalları, ətrafımızda toplamak və birləşdirməq lazımdır. Jeni höqumət idarəsinə ancak Zyranın sol hissəsi ilə barabar düşünənlər daxil olmalıdırlar.»

Natiklərin nitkini «İzvestija» gəzetəsində dərc edilmiş məlyimat üzərinə misal qətiririz. Laqın əlbəttə Garinjan nəzərdə B a q ı . Z y - r a s ı ygrynda aparılan mubarəzəni dytyrdy və janlınlı byrzyazja dejil, həmçinin mudaraçı, cənabları da «inkilabçı»lıqlı məsələsində heç də səhv etməjirdi.

Es-er Saakjan Zaymjanı İctimai Müdafiə Komitəsi adlından dejil, bolşeviqlər tərəfindən çəkməkda məzəmmət edərəq Saakjana maxsys iqi uzluluqlə dejir qı:

«Karaimdə Zyramı, joksa firkə məsəlesi dyrdykdə, mən Zyranı seçirəm. Hətta firkənin zərərinə olaraq mənim üçün Zyranın mənəfei firkədən juqsadırdur.»

By sözlərin jalan olmasına iləvə Saakjan byrada ancak özünün prinsipsizliyini numajış etdirmişdi; چunqu firkəsiz Zyra—muəjjin fəaliyyət programı, olmadan qutlənin dələncə surunməq deməqdur. Özunu Zaymjanı karşılı koymakla Saakjan Zaymjanı sabit bir bolşeviq olmak uzra prinsipçi və məksədə doğry qedən bir adam oldygyny isbat etmiş olyr.

Mənəzəviqlər numajəndəsi Ajollo qyryltyly bir əzəmətlə dejir:

«Sosializm mənim xalkımlı cismanı mevcydijatına zərər jetirərsə mənə lazımlı dejildür.»

Ajollony «mənim xalkı» sözünü nə məzmynda işlətdiğini by cumlələrdən bilməq olar: «Mevcyd zərajitin mükəssiri» qımdur? Cəbhədən qəlimiz bitli saldatlar ilə milli zyramı dəyri? Əşqərlər «camaat» həkəndə belə e'tinaslılk ryhy ilə danışmak haman «inkilabçı»nın butun nitklərində və məkalələrində təsaduf olynan bir ryhydr və Ajollony «xalkı»nın qeniz qutlələr ilə əsla əlakası olmadığındə bilmərrə subhə byrakmajır. Hər cur müdafiəçilər üçün xalk qutlələri ancak byrzyazja vətəninin müdafiəsi üçün bir kyrbənəti idi.

Ajollo tə'qid edirdi qı, mart hadisələri ancak milli muharəbə idil və orada musəlman əməqqiləri zərər qəqmışdır, Musavat höqumətinin Ajolloja «bojuq bir iltifat» qəstərib onyu məkaləsini 1919-ncı ildə «Azərbaycan» gəzetəsinə iktibas etməsi əbəs dejildi.

Muzaqəratdan sonra Zaymjan jakın muddət üçün qərulmalı olan ən mühüm tədbirləri kejd edən bir kətnama təqəlif edir; məsələn: Klizil ordyny kuvvələndirməq, işçi və zəhər joksyalları, iqtisadi halını, jaxınlıqlaşdırmaq üçün bir çox ictimai tədbirlər qəçirməq və mulqədar toprakları Bağı, gyberniyası qəntililərinin əlinə qəcməsi üçün, hər cur tədbirlər qərməq, musəlman işçi qəntli və zəhər joksyalları, ara-

sında təbliğat və təəqilat işlərini kuvvələndirməq, umumijjətlə millətçiliq.

«və xusysən Bağıda milli Əyra və milli əsgər kit'ələrinə istinad edən erməni millətçiliqi əlejhinə mubarəzəni kuvvələndirməq, erməni milli əyra, təsviyyə edilməsi, milli alətlər, dəqiqdələb internasional Əyra Kızıl ordusuna karşılıqlı maltdyr». Bağı əyberniyasi üçün Əyra ja da İcrayıj Komitəsi karşılığında məs'yl Xalk Komisarlar Əyrası, jaratmak, «sijasətinin» bir cur məntiki—tədrici olması, mənafəti naməni Xalk Komisarlar Əyrası; Əyradə əqsəriyati olan sol blokun numajəndələrindən ibarət olmalıdır. Sajir fraksiyaların numajəndələri Komisarlar Əyrasında istirəqə zəxsən ham da Əyra höqumətini tamamilə kəbəl və təsdiq etmələri zərti ilə dəvət olynyrlar».

20 adam səs verməməq üzrə, 2 əlejhinə, 124 səs ilə 3aymjaniñ kat'naması, əsas kəbəl edilmişdir. Saakjan belə bir təshih təqəlif etmişdir: «Höqumət, Əyra höqumətini kəbəl, təsdiq və ona jardım edən sosialist fraksiyaların koalisjası əsası ilə təəqil edilir». By təshihin ləhinə 39, əlejhinə 85 səs verilib 24 nəfər səs verməmişdir.

Əyranın 25 aprel tarixli iclasında höqumət təəqili həkkində eserlər fraksiyası, əz tərəflərindən bir kat'namə e'lən etdirilər. Kat'namə es-erlərin mülgədarlar və əqsi-inkilab əlejhina mubarəzədə fədajı dəstələrində istirəq etdiqlərini izhar edir. Bağı, Əyrasıñın gələbəsi onlarla karşılığında Əyra höqumətini bütün Zakafkasjaja jajmak, hər jerdə içi və qəntli vəqilləri Əyrası, jaratmak, bütün əyraların kyryltajlarıñ çağırırmak və sajir vəzifələr bylyndyryr.

Saakjanın zənnincə by vəzifələrin ifası, by işlərin həjata qecirilməsi ancak inkilabçı demokratyanın bütün kuvvələri birləşdirildiğinə təkirdə mumqun ola bilər. Es-erlərin kat'naması inandırır qı, «Əyranın qecən iclasında kəbəl edilmiş olan 3aymjaniñ təqəlifi Əyranın kuvvəsinin (haqimijjətinin) zəiflədirir. Es-er firkəsindən ajrı-ajrı, zəxsələrin dəvət edilməsinə qəlinəcə firkənin zənnincə onlar höqumətə o zaman daxil ola bilərlər qı, es-er firkəsi Bağı, Əyrasıñın barabar hukkuyk uzu olaraq kəbəl və təsdiq edilsin. Kat'mana by sözlərlə kyratırdı:

«Bynynla barabar es-er firkəsinin Bağı, təəqilatı, əyrası, bütün es-erləri haklı narazılık hissijətli, qapılmajarak Əyra höquməti məhəqəniləsindən kədər fəaliyyətdə bylynyb, istər silah kuvvəsi və istərsə təəqilat işləri ilə hər vəchla ona jardım, davam etdirməqə çagırır».

Son cümlələrin nə kədər təəqilat rəhbərlərinin xətti-hərəqətini samimi ifadə etdiqini aşağıda qəracəqiz.

3aymjaniñ bynlara e'tirazla byrada sözün bir firkəjə e'timad ja-da e'timadızlıq bəjan etməqdə deyil, bir rəngli höqumət təəqilində oldygyny qostarır. Əyra tərəfindən iqi sol fraksiya namzədlər sijahı, tərəbi təqəlif edilir. By kərardad vəqillərin bəjuq əqsəriyətinin səsləri ilə kəbəl olynyr.

Məsələ səsə kojyldykdən sonra Saakjan belə bir bəjanat verir:

«Boləeviqlər (bynyn) əlejhində dejilsələr, es-erlər bir firkə numajəndəsi sıfatı ilə çağırılsalar höqumətə daxil olmaga razıdırlar. (3aymjaniñ jerindən: «Pəs daznaksutun?»). 3aymjaniñ da internasionalistdur. Man də. Biz milli firkələri kuvvələndirib, onlara jardım edə bilməriz».

Saakjan əz bəjanatıñ bir kat'nama qibi səsə kojyləşən, tələb edir. Saakjanıñ təqəlifinin ləhinə 60, əlejhinə 76 səs verilir.

İcimiz daznaklar Saakjanıñ məzəmmət edirlər qı, es-er firkəsi milli əyralarda istirəq edirdi. Onlar, jə'nii əyranın daznak fraksiyası, isə birinci olaraq milli əyralar əlejhinə protesto etmişdilər və indi də kejdə və zərtsiz Əyra höqumətinə qəməq tərəfdarıldırlar.

Əyra es-er fraksijasıñ kat'namasıñ, rədd etdiqindən Saakjan belə bəjanat verir:

«Məndə es-er fraksijasıñ iqi kat'naması var idi. Birisini e'lən etdim. Ony kəbəl etsədiniz aglı, bir is qərməsə olardınız. Amma allah sizin aglı, məni almışdır, ona qorə mən də ony cibimə kojyram. Indi iqcinci kat'namanı e'lən edirəm:

«Bağı, işçisi, əsgəri və bəhrijjelilər vəqilləri Əyrasıñın sosjal-revolusioner fraksiyası, vaktın məs'yiliyətlərini hiss edərəq, əqsi-inkilab təhdidinin qucunu nəzərə alarak, hukyk və vəzifədən qanarda dyriməyi, mumin-qun hesab etməyərəq, höqumət juqunun agırlıqlına sajir fraksiyalarla bərabar əriq olmak üçün bir firkə sıfatı ilə höqumətə daxil olmak istəjirdi. Fəkət fraksijanın bütün saj və həmisiyətlərinə bəkmajarak, boləeviqlər və sol sosjal-revolusionerlər zəxsində Əyranın əqsəriyəti höqumətə es-erlərin firkə numajəndələrini kat'ı sıyratda rədd etdi. Es-er fraksiyası, by hərəqəti zərərlə, Bağı və ony dajırələri demokratjasıñın jenicə toplasmış, birləşmələ olañ səralarınıñ pozan bir kədəm hesab edərəq bütün məs'yiliyəti əqsəriyətə təqələdən etmədən fraksijanın əhdəsinə byrakır və höqumət hej'ati səsə kojyldykdə istirəqdan vaz qecir».

Əyra Saakjanıñ «bəjannama»sları diniqliqden sonra Xalk Komisarları, Əyrasıñın namzəd olanları səsə kojmaga başladı.

Hərbijjə-Bəhrijjə İsləri Komisarlığı, vəzifəsinə sol fraksiyalar namzədi Karganovyn ləhinə 76 səs verilmişdir, 69 nəfər səs verməmişdir. Daxiliyə İsləri Komisarlığı, vəzifəsinə Caparidzenin ləhinə 76 səs verilmiş, 75 nəfər səs verməmişdir. Xalk Təsərrufat İsləri Komisarlığı, —Fioletovyn ləhinə 77 səs verilmiş, 72 nəfər səs verməmişdir. Nəkləjijat, Posta və Telegraf Komisarlığı, —Syzxartsefin ləhinə 82 səs verilmiş, 73 nəfər səs verməmişdir. Əhər Təsərrufatı, və Sihhijə Komisarlığı, —Nərimnovyn ləhinə 75 səs verilib, 74 nəfər səs verməmişdir. Məarif Komisarlığı, —Kolesnikovanın ləhinə 75, səs verməjən 70. Ədlilik Komisarlığı, —Garinjan—ləhinə 78, səs verməjən 69. Malijə Komisarlığı, —Qirejef—ləhinə 72, səs verməjən 83. Xalk Komisarları Əyrası, sədri və jerli işlər komisarı, vəzifəsinə 3aymjaniñ ləhinə 89 əlejhinə 1, səs verməjən 70.

İcrayıj Komitəsi jami,ndaqı, mandat komisjasıñ, 13 aprel tarixli «Baqınsqi Raboçi»da dərc edilmiş məlymatına qorə cumlətəni,

Zyranın 308 uzuvar idi. O cumlədən kommunist firkəsi uzu—58, husni-rəgbətli—2, sol es-er—46, husni rəgbətli—7, internasionalçı, mənseviq—3, sol firkələrə husni-rəgbətli—4, bərətəf—6, jakınlarda müxtəlif firkələrdən çıkmış uzvlər—2, sağ es-er—47, onlara husni-rəgbətli—1, mənseviq—23, daşnakstutun—36, musavat—23. Bynlərdən başqa 44 uza daha var idi. Bynlərin firkə mənşəbəjəti haklında məlyimat jok idi. By syratə Xalk Komisarlar Zyrası, naməzlərinin Zyrada səsə koçylmasının nəticələri təsadüfi dejildi, Zyranın firkəvi həjətinə müvafik və mutabik idi.

XIX

Jeni seçilmiş Xalk Komisarlar Zyrasının programı, əlbəttə kommunist firkəsinin programı və Mərqəzi Zyra höqumətinin dekretləri ilə müəjjən olynyrdı. Amma Bağı zərajiti içərisində jerli Komisarlar Zyrası mərqəzi höqumətə karzı, əz munasəbatını təqidlə kejd etməli və həjata qecirilməsini mumqun bildiqi tədbirlərini qəstərməli idi.

Majn birində gəzətəldə nəzər edilmiş olan bəjannaməsində Komisarlar Zyrası:

«Umym Rysja mərqəzi höquməti ilə ən sıxı, rabitədə bylynacığını və jerli zərajiti nəzərə almak üzərə Rysja işçi-qəntli höqumətinin bütün dekret və binaqızarlıkları, həjata qecirəcəqini.»

bajan etmişdi. Əsas vəzifələrində birisi olmak üzərə Komisarlar Zyrası mülgədar topraklarının qəntilərə verilməsi üçün kət'i tədbirlər qərməq lazımlı oldygyny qəstərməmişdi. Bəjannamada həmçinin jeni höqumətin müzəffəranə bir syratda başlanılmış vətəndəs muharəbəsini davam etdirəcəqini və by məksədlə Kızıl ordu jaratmak fəaliyyətini təmən ciddiyyətlə davam etdirəcəqi də qəstərilir. Nəzərdə dtyylan vəzifələri ifası, və həjata qecirilməsinin çətinliqini kejdə Komisarlar Zyrası, Bağı proletarjatı, əzunu qəməqə və by tədbirlərin həjata qecirilməsinə jardım etməqə çağırıldı.

Zyranın bir rəngli höqumət jaratmak kararı, munasəbatı ilə es-erlərin organı olan «Znamja Tryda» gəzətəsi belə bir sej jazmılıdı:

«Baqinsqi Raboçi» nə-inqı təq biz sağ es-erlərlə məsələni bitirdi, hətta «çət» boləviqlərə (dortda bir boləviq) və sol es-erlər də əl atdı... Qəraq na zaman «Baqinsqi Raboçi» kommynarları, əz səralarında jeni dortda bir boləviqləri də sol es-erləri də cəqməqə başlajacaklardır.»

Digar bir məkaləsində Saakjan dejirdi: Zaymjan firkə içində bir firkədər. By izarələr höqumət kyrlyzy məsələsində Bağı, boləviq təşqilatının bəzə hissəsinin tərəddudunu nəzərdə dtyrdı. Məzqyr gryp belə quman edirdi qı, Zakafkasja zərajiti içərisində sajir Zyra firkələrinin də numajəndələrini höqumətdə iştiraka byrakmak la-zımdır.

Sonraqı hadisələr, başda Zaymjan olmak üzərə firkə təşqilatı, əqsərijətinin sağ es-erlər numajəndələrinin Komisarlar Zyrasına byrakılması, e'tiraz etməqdə pəq haklı, oldygyny qəstərdi. Saakjanın inkilabi sözlərinə baxmajarak sosyalist-revolşyonerlərin Bağı təşqilatı, mahiyyət e'tibarı, ilə mudarəci, —əqsı-inkilabçı, firkəliqində kalmışdı, və hətta Zyrada kilsə muddət bir jerdə işlədiqdə sağ es-er təşqilatı, Bağı proletarjatı, nən agrı vəzijətindən istifadə edərəq əqsı-inkilabçı, lük təbliğatı, aparıldı. Azagıda qərəcəqimiz vəchlə Bağı, es-erləri 3imali Kafkasja əqsı-inkilabi, ilə əlakə saklavıldılardı və birinci imqan və fursət məkəmi, qəldiqdə İranda inqilislər ilə muzaqərata qırıdılardı. Höqumət organı, es-erlərin əlinə, Mərqəzi Zyra höqumətinə kəbəylə və təsdiķdən inadla imtina' edən bir firkənin əlinə tapşırmaq və Mərqəzi Xalk Komisarları, Zyrasının dekretlərini həjata qecirməsini qəzələməq agıla sığan bir sej dejildi.

Obzektiv cihətdən Bağı, boləviq təşqilatı, nən xətti-hərəqəti məntiki dejildi. By hal Zyra höqumətini kismən müvəffəkijətsizliqə əgradi. Es-erlər ilə daşnakları, höqumətdən yzaklaşdırırgan onları, zərərsiz bir hala qətirməq üçün hər dyrlı tədbirlər qərməq lazımlı idi. Höqumətdən qanarlaşdırılmış firkələrin mədən-zavod dajirələrində bojuq əlakə və rabitələri və quclu təbliğat kuvvaləri oldygı boləviqlər üçün qızılı dejildi. Höqumət başı, byrakılmamaları onlara ancak Zyra əlejhinə qeniz təbliğat açmak imqanı, və bahanası, verdi. Ağır ərzak bəhrəm, qecirilməqdə və by bəhrəndən da tez xılas olmağın yımıd olmadığı, halda, boləviqlər qeniz qutlərə karzılsılda bütün məş'yiliyati əz əhdələrinə aldılar və ejni zamanda duşənlərinə apaqıck mevcyd höquməti və rəhbərlik edici firkələri ac iəçilərin qəzundə rusvaj etməq, e'tibardan salmak imqanı verdi. Hələ by da azdyr. Es-erlər zəxsən höqumətə daxil olmadan vaz qəçidiqləri halda, bəzən əhdələrinə elə işlər qətururdular qı, Zyra höqumətinin mukəddərati, o işin qərulməsindən asılı, olsyn. Ejni zamanda da höqumət bəzənda olmadıkları, bahana edərəq, məş'yiliyətdən xılas olyrdylar. Azagıda qərəcəqimiz vəchlə, Mygan, Lənqəran və sajir dajirələrda məhsyl 1918-nci ildə çox bol idi və es-er təşqilatı, nən bir çox uzvləri məhsyly nəkdlaşdırmaq işləri təşqili üçün o jerlərə qəndərilmədi. Amma nəticədə Bağı, məzqyr dajirələrdən bir pyt belə olsyn taxıl qəlmədi. Es-erlərin kəsən by işi pozdykları, kejd edərsəq səhv etməmiş oları, zənnindəjəm.

Boləviqlərin rəhbərlik edici grypy bynyn haməslini bilirdi və qələcəqdə xəjanət edəcəqlərini qərurdu, amma qorunur es-er və daşnakstutun firkələrinin iəçilər arasında olan nufazyndan korkyrdı. Boləviqlər bir tərəfdən mərqəzi höqumətin jardımı, nən və digər tərəfdən məntik və tədric üzərə sosyalizm tədbirləri qorulərəq iəçiləri Zyranın rəhbərlik edici jadrosu ətraflına toplamasına yemydvar olyrdylar. Nə olyr olsyn jykarlıda dediqimiz tədricsizliq və məntiksizliq var idi və rəf'i mumqun olmadı.

Həqumət Zyranın sol hissəsinin əlində idi. Vakti çatıb da inkilab ajları muddətində mubarəzəsi davam edən məsələləri tə'cili sıratda həll etməq lazımlı qəlirdi. Birinci nevbədə neft sənajei və mevcyd həqumət ilə sənajəçilərin karzılıklı, munasəbatlı, məsələsini həll etməq lazımlı idi. 1918-ci ildə bütün Rysjada həqumət Zyralarının əlinde olduğu zaman bütün olğanın sənajei üçün zəryri olan ən umda janacak mənbəi olmak üzrə, Bağı, neft sənajei dikkətlərin mərqəzində jer dytdi. Indi jalnız işçilər ilə sənajəçilərin munasəbatlı, deejil, umy mijjətə neft sənajeyinin mukəddərəti, məsələsi idi.

Hələ 1917-ci ildə müstərəq mukavələnəmə mubarəzəsi qədən zaman bolşeviqlər baza düşurdular qi, tez-qec, cərəjan məntiki üzrə labuddən neft sənajeyinin milliləşdirilməsi məsələsi ortaya qələcəqdür. Bolşeviqlər sənajəçilərin inkilaba karzı, mubarəzədə işləri dajandırmaq və neft sənajeyini daglıtmakdan çəqinməjəcəqlərini pəq haklı, olaraq dəfələrlə qəstərməidilər. Məsələnin jeqana dogry həlli bütün sənajeyin Zyrə devleti zəxsində işçi sənajəfina qəcməsindən ibarət idi. Laqin bynyyla barabar by təzəbbusun mərqəzi həqumət tərəfindən təsdiyi və həmçinin pyl və lazımi idarə aparati, lazımlı idi. Mərqəz ilə rabitə qəsilmis və pyl və lazımi, idarə aparati, olmadığından jeni təsəqil olynyныз həqumət hələ kabakca bir çox hazırlılk tədbirləri qərməli idi.

Majn 12-ndə Bağı, Xalk Təsərrufatı, Zyrasının deklarasjası, nəzər edilmişdi. Deklarasjada Zyrə qəstərərqi, byrzyazja basıldıqları, bojynına alıb özunu məglyb hesab etdiqindən byrzyazja əlejhinə cənqi bir və a si tə olmak üzrə sənajeyin milliləşdirilməsi artıkdır və həqumət müvəkkəti olaraq by tədbirdən vaz qeçib, əvvəlcə xusysi muəssəsələrə rəhbərlik etməq üçün özünə maxsys bir aparat jarada bilər. Əsas e'tibarı ilə istehsalatın milliləşdirilməsi işçi təzqilatları, həmçən ələzəcəkləri, bir məsələdər. Laqin Xalk Təsərrufatı Zyrə, müvəkkəti olaraq muəssəsələri trestləşdirməqə kərar vermişdir və ancaq by iş kyrtdıkdən sonra onları, devlet malı, e'lən etməq olar.

Byryg işlərinin bəjuq əhəmijjəti oldygyny nəzərə alarak Xalk Təsərrufatı Zyrə, byryg işlərinə lazımlı olan bütün material və vəsajiti cəm'ləşdirməq və müajjən plan üzrə pajlaşdırmağa kərar vermişdi. Həmçinin istehsal, e'mal və naklijjat barəsində də bir çox tədbirlər kejd edilmişdi.

Sənajə müvəkkəti olaraq xusysi sahıbqarları, əlində kaldığı üçün Zyrə neftin intihə kijmətlərini jenidən qəzdən qəcirərəq janacak əsərlərinin mumqun olan kədər çox istehsal etməq və qəndərməq jölynədə xusysi kapitala müjjən hərəqət verməqə lazımlı qərurdu. Zyranın 21 may tarixli iclasında Xalk Təsərrufatı Zyrə, sədri Fioletov bir mə'riza verərəq nəzərə alınmış fəaliyyət programını, kejd etmişdi. Fioletov demisi:

«Deklarasjadan qəruldugu qibi biz dekret joly ilə bilata'xır sənajeyin milliləşdirilməsini e'lən etməqə təqəlf etməjiriz. Ma'lymynyz oldygyny üzrə

by məsələ dəfələrlə Zyranın iclaslarında müzaqərə edilmiş və Bağı, Zyrasının milliləşdirilməq lazımlı qərdənuq kərərlər, ləmədər. Laqin milliləşdirilmənin həjata uə cur qəcirilməsi hakkında Bağı, Zyrə, hələ rə'jini deməmişdir... By saat tə'xir qəzələmədən milliləşdirilməq mumqun olmadıq, bərəsində Zyrə iclaslarında çox mufəssəl dənizməzi. Indi by saat Xalk Təsərrufatı Zyrə, neft sənajeyinin hər jerinə sokymalı, və jalıntı kontrol etməq deejil, lazımlı olan jerində xususi muəssəsə salıbları, by və ja diqər tədbirlər qərməqə də vadər etməlidir».

Sonra Fioletov birinci nevbədə neft sənajeyini cəm'ləşdirməq və trest idarəsinə Xalk Təsərrufatı Zyrəsində numajəndə qəndərməq lazımlı qəldiqini və ancak idarə aparati, duzəlib hazır olydkdan sonra milliləşdirmə məsələsini kojmak mumqun olacaqını qəstərir. Jerin altınlı milliləşdirilməsi hakkında 3-nü umym Rysja işçi-əsqər və qəntli vəqilləri kyrvitajlınlı kərəri, əsası ilə; Xalk Təsərrufatı Zyrə, Bağı, neft sənajeyinə dair bir mutabik dekret tərtib etmişdi.

Fioletov həmçinin əməq hakki, bilata'xır artırlması, məsələsini irəli surmuşdu. Bahalıkdən və ərzak joklyyndan dolayı, əməq hakki, əsasına ən az jazaj, tələbi kajdası, kojmak mumqun olmayırdı. Ona qərə Xalk Təsərrufatı Zyrə, Bağı, işçilərinin əməq hakki, Rysjanı, sajir sənajə zəhərlərindəqə işçi əməq hakki, ilə barabarlaşdırmağı, təqəlf edirdi.

By prinsip əsası, ilə jeni əməq hakki, cədvəli tərtib edilmişdi.

Neft sənajeyinin milliləşdirilməsi məsələsi Zyrada və bolşeviq təzqilatı, iclaslarında bir çox dəfələr müzaqərə edilmişdi. Jalnız zyrada deejil, hətta bolşeviq təzqilatında belə by tədbirlərin bilata'xır həjata qəcirilməsi əlejhinə e'tirazlar edilib. Milliləşdirməqə zidd olanlar korkyrdylar qi, həqumət belə bəjuq bir işin ehədəsində qəle bilməz və sənajeyi bila-tə'xır milliləşdirməq təzəbbusu islahı, mumqun olmajan fəlaqət tərədə bilər. Fəkət sənajəçilərin sabotaz ilə məzgyil olacakları, və sənajeyi diriltməq, bərpa etməq əvəzində daha da pozyb dağılmışını, dərinləşdiracəqləri ajdin idi. Laqin bynyyla barabar əqər Zyrə milliləşdirməqdən çəqinirdi, bynyndan başlıca səsəbi vəsajit joklyy idi. Heç olmazsa əməq hakki, vaktli, vaktında verməqə imqani, olmadığı, halda, alich qəqən qəniş qutlələrlə uz-uza qəlməq jeni həqumət üçün son dərəcə korkyly idi.

By məsələni ajdılınlaşdırmaq üçün bolşeviq firkəsinin Bağı, təzqilatı, komitəsi tərəfindən Ter-Gabriyeljan Moskvaja qəndərilmis və gəzetlərin verdidiq xəbərlərə qərə majn 28-ndə Moskvadan bir telegraf çəqərəq neft sənajeyinin milliləşdirilməsinin Xalk Komisarlar Zyrə, tərəfindən təsdiq edildiqli bildirilmişdi. Ejni zamanda Bağıdan neft aparmak və neft mə'dənlərində işçilərə əməq hakki, verməq üçün devlet xəzinəsi vəsajitindən janacak 30'bəsi binaquzarlıqlı, 100 miljon manat byraklıldı, (təxsis edildiqli) xəber verilmişdi.

İljynin birində Bağı, Xalk Komisarlar Zyrə, neft sənajeyinin milliləşdirilməsi hakkında dekret verdi və dekreti həjata qəcirməq xusy-

synda tə'limmama nəzər etdi. By munasəbətlə Bağı Xalk Komisarlar Zyrası işçilərə xitabən bir muracətnama nəzər etmişdi. Muracətnamada əz-cümə belə dejilirdi:

«Həmisi Bağı proletarjatının xylja və ziari olan bir masala indi həkikət olaraq mejdana çıxı... Əla-həsrət Bağı proletarjatının iradəsi ilə xalk əməqi ilə jaradılmış bejüq sərvət ictimai işlər müftəxorlarının əlindən alındı və Zyrələr Cumhuriyyəti əsərsində əməqçi xalqa verildi. Bağı byrzayazışının kapitalizm haqimijətinə sagalmaz bir jara vyryldy. Amma, işçi joldalar, sizin karşılığında və Zyrə höqumatının karşılığında daha çətin və ağır bir masala dyryr. O da kapitalistlərin əlindən altınmış və milliləşdirilmiş sənajei təaqil etməq vazifəsidur...».

Mart hadisələrindən sonra Zyranın əlində höqumət məhəqəmləzdirdi. Neft sənajeyi işçiləri müvəkkəti olaraq əmri-vake'lə razılaşmagı, lazımlı qərdülər və hətta jaxşı qunlər intizərləndə mədən komisjalarının hukukunu məhdyyət etməq və muəssəsələri baki saklamak üçün Xalk Təsərrufat Zyrasının bəyannaması, nəzər edildiydən neft sənajeyi işçiləri ittifakı, komitəsi irəli surulmuş kanyon və kajdaları müzaqərə etdi və mubadə-leji əfqardan sonra sənajeyi işçilər ony məlyimat və dəstəvəz üçün tam kəbyəla kərar verdilər. Milliləşdirme xəbəri isə onlar üçün tam qəzənlənməz bir sej olyb ezlərini itirdilər. Neft sənajeyi işçiləri ittifakı Xalk Təsərrufat 30-basına bir məryza verərəq əzunun və həmçinin iqinci neft sənajeyi işçiləri ittifakının princip e'tibarı ilə milliləşdirməqə e'tiraz etdiqlərini tə'qidə qəstərir. Çünqu onların zənnicə milliləşdirməq neft sənajeyinin dagılıb mahv olmasına səbəb olacaqmış. Sənajeyi işçilər Bağı neft sənajeyinin bütün Rysja üçün jegənə janacak mənbəyi oldygyny qəstərərəq ony milliləşdirməqdən sakınmagı, tevsiyə edirlər. Çünqu milliləşdirməq mevcyd təqşilatın qəqundən dəjidişdirilməsini tələb edir, by isə hazırlıq zərajıt altında mumqun dejildür. Sənajeyi işçilər həmçinin Bağı Xalk Komisarları Zyrasının mərqəzdən müfəssəl tə'limat almamış milliləşdirme dekreti verməsi mukabilinə da protesto edirdilər.

Bir neçə qundən sonra sənajeyi işçilər Moskvadan bir telegraf aldılar qi, sənajeyin milliləşdirilməsi hakkında dekret vermaqdən etru Bağı Xalk Komisarlar Zyrası üçün bir əsas olaraq Mərqəzi Xalk Komisarlar Zyrası, tərəfindən kərərdən çıxarılmış, hakkındaçıxarılmış, xəbər doğrular. Bəzən neft komitəsi da 3aymjan ilə Xalk Təsərrufat Zyrasına dejildür. Bəzən neft komitəsi da 3aymjan ilə Xalk Təsərrufat Zyrasına dejildür. Bəzən neft sənajeyinin milliləşdirilməsi hakkında Mərqəzi telegraf çəqəraq neft sənajeyinin milliləşdirilməsi hakkında Mərqəzi Xalk Komisarlar Zyrası, tərəfindən heç bir kərar çıxarılmamış oldygyny bildirmişdi.

Byna bəkmajarak Bağıda Zyrə höquməti hər cur tədbirlərlə neft sənajeyinin milliləşdirilməsini həjata qecirməqə çalıdırdı. 1918-ci il iyunun 7-ndə Fioletov əz-məryzsində milliləşdirmənin nə üçün təcili syratda icra olyndygynyn səbəbini bəjan etmişdi.

Xalk Təsərrufat Zyrası, belə quman edirdi qi, kabakca neft sənajeyini idarə etməq üçün bir aparat jaratmaga müvəffək olacakdır. La-

qın jykarı, dərəcəli texnika xidmətçilərinin inadlı sabotazi bilətəxir sənajeyin milliləşdirməq məsələsini irəli surdu. Əməq məhsyldarlılığı, qundən-quna azalırdı, höqumət işçilərə muracətnaməni canlandırmak, kuvvələndirməq lazımlı oldygyny qəstərdiqdə, onlar da e'tiraz edib neft sənajeyi işçilərini varlandırmak istəmədiqlərini bildirirdilər. Milliləşdirme e'ləni isə işçilərdə ryh juqsəqliqi ojadı, b əməq məhsyldarlılığı, artıra bildirdi.

Sonra Fioletov qəstərir qi, neft ixracını sur'ətləndirməq üçün neftin kiyəmətini artırmaq lazımlı qəlirdi. Laqın müstəraq mukavələnamənin həjata qecirilməsi ilə əlakədar olaraq by tədbir bir çox çətinliklərə ograyırdı. Sənajeyi işçilər var kuvvələri ilə neft ixracına əngəl tərdidilər. By isə mevcyd zərajıt içərisində Rysjanın bütün təsərrufatı, üçün bir təhlükə təqşil edir. Mərqəzdə sənajeyin milliləşdirilməsi məsəlesi kaldırılmış, həkkında mətbuatın verdiqi xəbərlərdən dolayı, sənajeyi işçilər tərəfindən neftin talan edilməsi əlejhina tədbirlər qərməq və milliləşdirme xususunda dekret verməqə tələsməq lazımlı qəlirdi.

Ejmi zamanda Fioletov sənajeyi işçilərin dekret əlejhina inadlı, mübarəzə apardıkları, qəstərmədi. Muəssəsə sahibləri, əməq hakki, məsələsinin həllində qorulən çətinliqlərdən istifadə edərəq işçilər arasında provokasiya aparırlar, və onlardan:

«Ba'ziləri provokasiya yiyr, ba'ziləri mənəhys müstəraq mukavələnamənin by vaktacan həjata qecirilməməsi olmasından istifadə edir və işçiləri bizim üzərimizə salıdırlırlar».

Xususən Zyranın bir kərəni, ajrı, müqətilat tərədir. Zyrə; müstəraq mukavələnamə üzrə verilməli olan əməq hakki, fərkinin Həstər-xan joly baglandıldan sonra verilməsini kərərləndirdi. Haman kərərin verilməsinə səbəb onszıq da qutləvi syratda (dəsta-dəsta) çıxıb qətməqdə olan işçilərin sənajeyi lazımlı olan işçi kuvvəsiz byrakmaları korxysy idi. Fioletov dejir:

«Nobel işçiləri tə'til e'lən etmişlərdir. By tə'til bir kədar adı məhəqəti dejildür. Onlar bütün tə'til e'lən etmişlərdir. Amma bajram qunları isə qələməjirler, hal by qi, müstəraq mukavələnamada onlara belə ixtiyar verilməmişdir»).

Xalk Təsərrufat Zyrası, neft sənajeyində vucyda qəlmis vəzifəti munasəbəti ilə işçilərə xitabən bir muracətnamə nəzər etməqə lazımlı qordu. Muracətnamə işlərin əz kajdası, ilə qətmədiqini qəstərərəq əməq intizəmi, lazımlı oldygyny anlatırdı.

Bağıda Zyrə höqumətinin karşılığında hər nə olyr-olsyn Rysjan, neft ilə təchiz etməq vəzifəsi dyryrdy və bütün tədbirlər by məsələnin həlli jolynda qorulurdu. Neft sənajeyini milliləşdirərən höqumət işi da-ha səmərəli bir syratda düzəltməq və sənajeyə nəcat verməq üçün, bütün imqanlardan istifadə etməqə ymydvar idi. Fəkat neft qəndərməq

*) «İzvestija» № 109. 1918-ci il.

məsələsi donanmanın halına bağlı idi. Əzunu by cihətdən də tə'min etməq üçün Bağı Xalk Komisarlar Zyrası neft sənajinin milliləşdirilməsi dekretindən sonra, donanmanın milliləşdirilməsi hakkında da bir dekret verdi.

Bağı Xalk Komisarlar Zyrası, mərəqəzi höqumətə tabe olaraq əz fəaliyyətində Mərəqəzi Xalk Komisarlar Zyrasının dekretləri üzrə iş aparırdı. Neft sənajei və jardımçı donanma məsələsinin də prinsip ci-hətindən başqa, inkilab üçün də ajrlıca bəjuq əhəmiyyəti var idi. «İz-vestija» gəzətəsinin rəhbərliq məkaləsində belə bir əzəj okiyryzy:

«By saat Bağınlı butun neft ehtiyatı tamamilə Zýra höqumətinin binaqızarlığındandır. Butun by ehtiyatı, tezliqlə daşınmak lazımlı qılır... Jerli Zýra höquməti Xəzər dənizinin milliləşdirilmə ticarət donanmasından səməralı bir syratda istifadə etməqlə barabar var kuvvəsi ilə neft ixracını intiha dərəcəcə kədər kuvvaləndirməq üçün butun kuvvətlərini səfərberliqə almırlıdyr.

Rysjada sənajə mahv olyr, zavodlar jatır, iasılıq təhlükəli bir dərəcəcə varır, vəzifət falaqtı bir hala qılır. Aclıq məsəkkətinə ogramız və əz kommyunizm idraqı, ilə faxr edən kürzü! Rysja proletarjati... işqanə umydyny biza baglamıldıdyr. Butun rysjaltı, joldaşlarımlızın qəzu bizdə, Bağı dajirəsinin zəngin neft sənajəindədur. Onlara ta'xırsız jardım qəstərməqi azacık ləngitməq bizim tərafımızdan mudhiş bir cinajət olar... Hər əzəj, butun neft ehtiyatını, bilata'xır ixrac etməqdən ibarət olan ən bəjuq bir vəzifəyə tabe edilməlidür»*).

By vəzifə və məsələjə paq çok əzjələr tabe edilmiş və Bağı Zýra höquməti, proletar inkilabının jardımlına kozmak üçün mumqun olan kədər hər cur tədbirlər qerdü. Bağında Zýra höquməti bir neçə ajəmər etdi, by muddətdə 80 miljon pytdan artıq neft daşındı. By jardımlı əhəmiyyətindən bəhsə luzym belə jokdry.

Həmçinin mənzil məsələsi barəsində höqumətin qərdüqu tədbirlər çox dikkətə lajıtkdyr.

Hələ aprel ayında tezliqlə evlərin milliləşdirilməsi hakkında bir dekret verməq üçün tədbirlər qərulməsi kərarlaşırlımlıldı. İcraiyyə Komitəsinin həcz (revizisja) komisjası, janlında bir mənzil ə'bəsi jadıllımlı və oraja bir çox təşqilatlar, o cümlədən müsəlman sosialistlər bureynin numajəndələri daxil olmayıdy. Komisja mənzillər və mənzildə yaşayanlar hakkında müfəssəl dogry mə'lymat toplamalı, və by syratla ehtiyacı, olan işçi və zəhər joksylları, arasında pajlaşdırmaq üçün boş mənzil fondyny müəjjən etməli idi. Zərər çəqmis müsəlman əhalisi na jardım etməq üçün zəhərin mərəqəzində bəjuq evləri həcz edib joksylları, oraja qəçurməqə kərər verilmişdi.

Majn 15-ndə bir əmrnamə nəzər edilmişdi. Məzqyr əmrnamaya görə ev komitələri boş otak və mənzillər hakkında mə'lymat verməli

idilər. Boz otak və mənzillər rekvizisija komisjası, tərəfindən hesaba alınlıb onyn binaqızarlığında kalırı.

«Ajid bylynan komisjanıñ orderi olmadı, kca heç bir mənzil ja da otagi, dytmak olmaz».

Höqumət by tədbiri tamamilə həjata qecirə bilməzdi. Byynıñ üçün lazımlı olan aparat jok idi. Ev komitələri isə əslində əqsəriy়ən Zýra zidd unsurların əlində idi. Amma by muhum tədbirin həjata qecirilməsi jolynda vəktli-vaktlında təzəbbus edilmişdi.

Kadet firkəsinin Bağında çökərlə, na mə'lym olan xadimi Bajkov Bağında 1918-1919-ncı illər xatiratında Bağı, Məarif komisarlarının fəaliyyətinə bir neçə sahifa həsr etmişdir. Bajkov istehza ilə Zýra xadimlərinin cəhalatindən, məqtəblərin dağılmışından bəhsə, xususən məqtəb xadimlərinin inadlı, sabotazi, ajrlıca vəcdlə kejd edir. Kadetlərin rəhbərindən ondan artıq bitərəf və bigərəzliq və məsələni ondan dərin anlamagı, tələb etməq olmaz. Həkikət halda isə Bağı, Məarif Komisarlığı, tərəfindən xalk məarif işlərini jenidən təşqil etməq ýgrynda edilmiş olañ təzəbbuslər, 1918-nci ilin birinci jarılsında Bağında Zýra höquməti tarixinin ən qəzel sahifələrindən birisidur.

Zəhər hər tərəfdən duşmən kuvvələrilə ihatə olynmışdı. Bağı Zýrasını, əlejhinə həm Zakafkasja höquməti mubarəzə edirdi, həm Turqiyə imperializmi, həm də hər rənq, hər cur əqsi-inkilab. Ətraf qəntərin əhalisi, mən bejuq bir hissəsi də bynlər aktiv jardım edirdi. Zəhərdə ziddətli aclıq höqumförmə idi. Ərzak idarələrinin butun tədbirləri hər tərəfdən mukavəmətə ograyırdı. By xusysda azığda müfəssəl bəhs olynacakdır. Aclıq zəminəsi üzərində kadetlərən es-er və menzəviqlərə kədər əqsi-inkilab zəhərin əzündə, hətta milli nifak və ədavətdən istifadə etməqdən əqinməjərəq qəniş fəaliyyət açmışdır. Byna bəkmajarak Zýra höquməti sadakətlə çalısan xidmətçilərən bir aparat jaradarak məarif işlərini jolyna köyməti, mumqun qərmüşüd. Bağında Zýra höquməti binaqızarlığında elə bejuq bir vəsajit olmayırdı, halda, jenə by azacık vəsajitdən müəllimlər üçün müəjjən bir məbələg ajrlımlıdı. Məarif Komisarlığı, birinci nevbədə butun məarif işçilərinin maaşını, artırmıla və Komisarlıq təşqilindən kabakdan jığılıb kalmış əməq hakki, borclarını, vermişdi.

Məarif Komisarlığı, na bajannamasında və komisar Kolesnikova-nın Zýra iclasında sejələmiş oldygы nitkində zəhərdə qəruləcəq işlərin programından ilava, bir çox illərdən bəri cənab Bajkovlari, cəhalət də sakladı, qəntərə də dikkət verilmişdi. Kolesnikova demisi:

«Bizdə bejuq bir başqa zəhərlər ə'bəsi açılarak Bağı, Xalk komisarlar Zýrasının idarəsi altında olan dajirədə məarif işlərini təşqil etməq əzəhdəsinə alacakdır. Hələ byndan ilava qutubxana işlərinə, yəzək bagçalarına və sajirələrinə də rəvac verməq fırıldajız».

Xalk darulfunyny, bejuqlər məqtəbləri, kylyblar və cur-bə-cur mədəni-məarif müəssəsələri jadıllımlıdyr. Butun by tədbirlərə müə-

*.) «İzvestija», № 107, 1918-nci il.

limlər azad bir istisna ilə sabotazla cavab verdilər, komisarlıqlı program və əməli fəaliyyətinə rixənd və istehza etdilər. «Qəzəl qəçmə qıruların» məarif xadimləri komisarlıkdən hətta jaj zamanınlı butun maaşını, eyni tarif ilə tələb etməqdən cəqinməjərəq eyni zaman da məarif işlərinin jolyına düşməsi əlejhinə mubarəzə üçün var kuvvələrini əsirgəmədilər. By azadlık muddətdə komisarlıqlı qəstərdijii səj və fəaliyyətə ancak töccub etməq olar. Kolesnikova Zyrada öz nitkini by sözlərlə bitirmişdi:

«Man qələcəqə cəsarət və xatircənlilik ilə bakarak xalk maarifi jölyunda komisarlıqlı butun təsəbbuslarına yardım edəcəqimizə (Zyra tərəfindən) eminam. Man öz isimə başlajram».

Byny ancak işçi sənəflərin gələbəsini bir hakk və həkikət hesab edənlər dejir və deejə bilərdi.

Baqı Kommynasının karzılında iqi məsələ dyryrdy. Onny mükadəratı. Baqıda Zyra höqumətinin mukaddərəti, by iqi məsələnin hallindən asılı idi. Birinci məsələ—proletarjatiñ rəhbərliyi altında təqəntliliği təsəqil etməq, iqincisi—zəhəri ehtiyacı olan ərzakla təchiz etməq idi.

Zyra höquməti xadimlərinin nitk və məkalələrində yüksəldə misal çatirdiqimiz parçalar onlarıñ qəndi azad etməq məsələsini tama-milla məzərdə dytmyz oldyklarıñ isbat edirlər. Qəntli məsələsinə mumi-qun olan kədər çox dikköt verilmiş və by jolda təsaduf edilən hədsiz çətinliklərə baxmajarak, bəzi müvəffəkkiyyətlər əldə edilmişdi.

Umymijjətlə qəntlərin xususən müsəlman qəntlərinin qəridə kalmış olması mulqədar və byrzə ziyalılarla butun qəntli qutlələrinin əq-sərini millətciliq təbliğatıñ ta'siri altına almaga imqan verirdi. Tiflis şəhərinin millətciliq təbliğatıñ ta'siri altına almaga imqan verirdi. Tiflis menzəviqləri, İravan daşnakları və Qəncə xanları öz aralarında duzmənlikliliq etdiqləri halda, eyni zamanda öz insanıjjətdən qanar təbliğatları ilə biri-birinə qomaq edirdi. Butun Zakafkasjanı burumuz olan milli muharəbənin jaratlığı, vəzijjətdən dolayı, bir millətin əməqqi qutlaşı, o biri millətin əməqqi qutlaşına inanmazı, e'tibar etməjir və nəfəsi, by vəzijjətdən çıkmak üçün birçə çərə var idi. O da millət muharəbəni vətəndaş muharəbəsinə döndərməqdən ibarət idi.

Azərbaycanın bir çox dairiylərində toprak məsələsi üstündə qəntlilər arasında gələjan və həjəcan başlanğıç, bəzi jerlərdə mulqədarların jerləri zəbt edilmişdi. Yüksəldə dediqimiz qibi bir çox boyların və xanların evi, mulqu, qəndi qəntlilər tərəfindən talan və jəgma edilmişdi. Qəntli inkilabını qenisləndirməq üçün mulqədar əqsi-inkilabçıları silahlı kuvvələrinin təsviye etməq və milli ədavət əlejhinə qenis mubarəzə aparmak lazımlı idi.

Baqtı, Zyra höqumətinin karzılında belə bir məsələ dyrdy: ja Azərbaycan mulqədarları, bandası, əlejhinə mubarəzə üçün zəhərdə olan erməni əsər kitələrindən istifadə etməq, ja-inqi əqsi-inkilabçı qəntlərlə daha möhəqamlazmasına və erməni, müsəlman vərys qəntli-leri arasında milli muharəbənin dərinləşməsinə yol verməq.

Həqumət birinci joly seçməqə məcbur oldu. Hərçənd by hərəqətin butun fəna cihətləri də ona mə'lym idi.

Mart hadisələrindən sonra İcrayija Komitəsinin qanar zəhərlər ə'bəsi butun bəj xan təcavuzundən xılas edilmiş qəntlərdə Zyra höquməti təsəqilinə başladı. Məzqyr ə'bənin mə'lymatına qərə majnū axı, tənacan Lənqəran kəzası, 16 qəndində, Baqı, kəzası, 24 qəndində və 3amaxı, kəzası, 4 qəndində Zyra höquməti təsəqil edilmişdi. Qanar zəhərlər ə'bəsi Baqı, gybernijası, qəntlərinə 50-jə kədər tə-şimatçı qəndərərəq butun ixtilafları, sulh və musaləmət joly ilə jati, təb-hıl etmələri jolynda təlimat verilmişdi. Muxtəlif dillərdə gybernija əhali, sına xıtaban bir çox muracətməmalar nəzər edilmişdi.

O vaktin gəzətələrində Zyra höqumətini kəbəl etməq və mulqə-darlar və əqsi-inkilab əlejhinə mubarəzə aparmak hakkında qənti jü-guncakları, tərəfindən çəkari, 16 bir çox kət'namalar və kərardadlar dərc edilmişdir. By kət'namalara çox ehtiyatqarana janazmak lazımdır. Çünkü həmizə də qenis Azərbaycan qəntli qutlərinin sıfırını və əhvali-ryhijjəsini ifadə etməjirdilər. By munasəbətlə «Baqınsqi Raboci» belə jazırdı:

«By vaktəcan biz müsəlman qəntlilərinə jaxsı, sözləri çox dediq. Amma Turqijə tobligatçıları, da onlara bir çox jaxsı, sözler dejib Zyra höquməti dağı, larak syltanlı, k üsly kyryldykda behist ne'mətləri və'd edirlər. Qəntli numajəndələrindən birisi kyryltajda qəntlilərin adından dedi qı, onlar Zyra höqumətinin dəlinə qətməqə hazırlıdyrlar, ancak onları, kirmasınlar. By sadəlev, sadəlil sözlərə dikkat verilərsə, byradə butun bir faceə vardyr. Qəntli bojın dəlinə qədir qı, həj ony əldürmosin, ancak qəntli Zyra höqumətinin də dəlinə korkydan qədir» *).

Byrası, təqəcə qəntlilər üçün dejil, Baqıda Zyra höquməti üçün də bir faceə idi. Qəntli qutlələri Zyra höqumətinin də oldygyny və onlara də qətfirdiqini bilməjirdilər. Bile də bilməzdilər. Qəntlilər kyryltaj vəqillərindən birisi demisi: «Biz bilməjiriq bolşeviqlər qimdur. Onlarıñ qim oldygyny biza anladı, n». Amma sez ilə dejil, is ilə anlatmak lazımdır. Ləqin 4 tərəfdən ihata olynmış bir halda və rəfi' gejri mumqun olan ziddətli achiq içərisində qəntlilərə rahatlı, və çorəq verməq mumqun dejildi.

Ləqin bynlərin hamısı, ilə barabar jenə də bizcə yüksəldə ziqr olynar, kət'namaların hamısı, korky nəticəsi dejildi və Zyra höqumətinin qəntlərdə qərduqu işlər səmərəsiz kalmamı, ətdi. Qəntlilərin özü-lərinin kolçomakları, höqumət idarələrindən qanar etmələri, mulqədar toprakları, əllərindən almaları, və millijjət fərki qozləmədən butun əhaliləri, muhafəzə etməq üçün dəstələr duzoltmələri çox təsaduf olynan bir haldır və byrası, jokşyl qəntlilərin əhvali-ryhijjəsində subhəzəz müəjjən dəjiziqliq oldygyny hər sejdən artıq isbat edir və Azərbaycan qəntlilərinin inkilab bajragı, altına qəçəcəqini ymyd etməqə əsas var id..

*) «Baqınsqi Raboci» № 98, 1918-nel il.

V Mayın 26-ndə Bağılıda Bağı, kəzası, qəntli vəqilləri syraları, nüñ kyryltajı, açılımlaşdı. Mandat komisjası, nüñ məlymatı, na qərə, kyryltajı, 29 qəndən 70 numajəndə istirəq etmişdi. O cumlədən 27 qəndən qəntli syraları, təzqil edilmişdi. Kyryltajı, n üçuncu qunu 11 numajəndə dəha qəlmışdı. Umymijjatlı vəqillər 38,000-nə kədər qəntlinin numajəndə dəsi id'lər.

«Baqınsı Raboçı» təbriq məkaləsində jazır qı:

«Qəntli syraların birinci müsavərəsi açılış, qununun Zakaikas, ada Zıra haqimijjati kyrylyzy isində bojuq tarixi əhəmijjati vardır».

Jenə by gəzətənin o biri numrəsində by sətirlərə təsaduf ediriz:

«Cokdan bəri başladığımız xylja nihajət bir həkikət oldy. Bir çox numajəndəliqlərin istirəq ilə Bağı, kəzası, qəntli vəqillərinin kyryltajı, na zəhid oldyk».

Kyryltajı, təbriq edərəqən Caparidze demədi qı:

«By saat Bağı işçilərinin mulqədarlar, xanlar, bojlar mənəfəti mülqədarlarla karşılıklı apardıqları mubarəzənin nəticəsi müsəlman qutlularının nə kədər təzliqlə öz sənfi mənafəni baza duşub, işçilərlə birliqdə, bütün mulqədarlar və hər cur byrzayza əlejhinə mutəzəqqil mubarəzə joly dytma-larından asılı olacakdyr».

Misal qətirdiqimiz nitk və məkalələr Bağı, da vətəndaş muharəbəsinin milli mahiyyətdə olmas, hakki, nda menzəviqlər tərəfindən byrakılan bəz-hogazlıklara ən jaxsı cavabdır. Bynlar həmçinin bolşeviqlər tərəfindən qəntilərin əhəmijjətinin qifajət kədər təkdir edilməməsi və milli məsələnin həllinə təzəbbus edilməməsi hakki, nda dəvəran edən fiqri də jalansıdlılar. O zamanqı əzərajit altında dekret verib Azərbajcanı myxtarijjətli e'lan etməq Musavatı, n çəragına pij basmak deməq idi. Ənqı o zaman müsəlman əhalisi, arası, nda haman byrzayza-mulqədarlar firkəsindən başqa bir m u t a z a q q i l k u v v e jok idi. Əhali, cur-bə-cur millətlərdən ibarət olyb erməni və müsəlman qəntiləri arasında əqs-i-inkilabçı, millətçi firkələrin nufuz və təsirləri pəq çox oldygı və ejni zamanda Zıra höqumətinin əlində qifajət kədər həkiki kuvva olmadığı halda belə bir əzərajit altında myxtarijjət e'lan etməq daha qeniz milli muharəbəjə isərə xidməti qərurdu. Əvvəlcə Zıra höquməti üçün bir istinadqah jaratmak lazımlı idi və bolşeviqlər bütün kuvvələrini by məsələjə həsr etmişdilər.

Zaymjan öz nitkində kyryltajı, n karşılığında dyran əsas məsələləri kejd etmişdi. Birinci nevbəjə mulqədarlar haqimijjətini mahv etməq və toprakları onları, alındən almayı, sormyz və ejni zamanda by məsələnin Bağı, kəzası, na bilavasita dəxli olmadı, gəl, n qəstərmışdı. Ənqı neit jerləri devlatın ixtiyarında kalmalı, dyr. Bağı, kəzası, qəntiləri isə by tədbirlərin bütün gybernijada həjata qeçirilməsinə jardım etməlidurlər. Natik kyryltajı, n nəzəri-dikkətlərini turq ordysynyn qəlməsindən doğan çətinliqlərə cəlb edərəq, qəntiləri milli ədavət əsası, ilə provokasiya təhligati, na yjmamaga çağırırdı.

Jerlərdən verilən mə'tyzələr qəntilərin fəna bir halda jəzadı, klər, təsvir edirdilər. Jeni təzqil olynnymz Zıfa höquməti hələ çox qəvrəq idi və nizam və asajı, bərpa etməq üçün qifajət kədər həkiki kuvvəsi jok idi. Numajəndələr ərzak jardımı, tarlaların mühafəzəsi və qələcəq biçin barəsində çox danışarak kaçak-kyltdyr dəstələrinin hucymyndan dolayı, biçin işlərinin çox çətinə duzduqunu qəstərirdilər.

Ejni zamanda Zamaxı, kəzası, n qəntilər kyryltajı, vake olyb 299 numajəndə istirəq etmişdi. Mə'tyzəçi Markarjanı, verdiqi məlymata qərə, Zamaxı, kyryltajı, öz mutəzəqqiliyi ilə insani hejrtədə byrakırmı, z. Qəntli numajəndələr bütün məsələlərin muzaqərəsində aktiv istirəq edirmişlər. Mə'tyzəçinin dediqinə qərə, numajəndələrin arasında bir nəfər belə olsyn varlı, qəntli jok idi və qəntilərin təzəbbusu ilə cur-bə-cur qənt jülgəncəkləri, nəndə kolçomakları, istirəqdan no cur qanar etməq məsələsi muzaqərə edilmişdi. 10 desetindən artı, k topraq, olanın qənt işlərində istirəqa ixtijari, olmaması, kərərləndiriləndi.

Jykarıda dediqimiz qibi o zamanqı, mətbuatı, n jazılardında Azərbajcan qəntlərində inkilab ryhy artı, k qəstərilmüşdür. Amma byrası, o deməq dejildür qı, hər 3ej qəhnə halında kalmışdı. Bağı, Zıra höquməti o zaman mulqədarlar və turq cənəlləri, əlejhinə mubarəzədə bütün qəntiləri, oz tərəfinə çəqməqə muvaffək olmamışdı, amma əqilmis sənfi idraq toxymy hədər qətmədi.

Zıra höqumətinin bütün ictimai-sijasi tədbirləri və o cumlədən həmçinin ərzak jardımı, nəhtac olan, jaklı, qəntlər ilə əlakə və rəbitə baglamak təzəbbusunun mukaddərəti, iñinci ja'ni ərzak məsələsinin həllindən asılı, idi.

Mart hadisəsindən dolayı, Vladikavkas dəmir joly ilə ərzak qələməjirdi. Oz vaktında 3imalı-Kafkasjadən qəndərilmüş olan marşyrt katarları, Petrofskda saklanmışdılar. O zaman Petrofskda müvəkkəti olaraq Gotsinsqi və onyn bandaları, höquməfəmalık edirdilər. Gotsinsqi tərəfindən təhdid təhlükəsinə qərə, yn, bygda, kartof və sajir ərzak sejleri ilə juqlanmış olan 80-dan artı, vagon jenidən Tereqə kajtarılmışdı. Zəhərdə olan azacık ehtijatın da bir hissəsi jangırdan mahv olyb, bir hissəsi də talan edilmişdi.

Martın 21-ndə ərzak direktorjası, təzqil olynyb, isə başlamışdı. Direktorja birinci nevbədə jerlər ilə daha artı, əlakə jaratmak mə'nasi, nda aparatı, n, jenidən təzqil etməs və kontrol organları, n hukukyanı qənişləndirmişdi. Tə'cili syrətdə isə mintəkələri təzqil edilmiş və məzqyr mintəkələri tezliqlə çökəlmək jolynda tədbirlər qərulmuşdu.

3imalı-Kafkasjanı, n syralaşması, ərzak direktorjası, tədarüq komisjası, n isini asanlaşdırılmışdı. Taxi, ll, dajirələrdə Bağı, zəhərinə ən çox dikkət verilmiş və azacık bir muddətdə Stavropol gybernijası, ilə Tereqədə neçə juz min pyt taxıl tədarüq edilmişdi. Laqın nəklijat pozylmya və Petrofsk Gotsinsqi bandaları, tərəfindən iğal edilmiş oldyndan byrları, hamısı, ilə barabər vəzijjət jaxsılaşmadı.

Petrofsk tərəfindən təhdid edən bilavasitə əqsisi-inkilab təhlükəsin-dən bəzək by zəhərin azad edilməsi Zimali-Kafkasja ilə əlakə bərpası, üçün də son dərəcə lazımlı idi. Ona qərə Bağı, 3yrası, çoxlı kuvvələr toplajarak Petrofsk tərəfə jolladı.

Aprelin 20-ndə Bağıda belə bir radio telegraf alınımına əldi:

By qun aprelin 20-si qondur saat 4-də yzyn muddat «Ardahan» qəmisindən bombardıman etdiqdən sonra, 3yra əşqərləri zəhəri dəydalar... Byrada 3yra hökuməti kyrlyryz. By qəca paroxodlara iqi marşyt katarı, yn juqlajəcəqiz. Ambarlarda olan butun ərzakı, rekvisitsja edib Bağı qondarmaq fırıldajız»*).

Laqın Petrofskyn alınıması, Zimali-Kafkasja ilə bilavasitə əlakə bərpası, məsələsini həll etmədi. Tereqdə alavələnlər milli muharəbə Dagıstan ilə Zimali Kafkasjanı arası, qəsdi və Tereq ilə Kybənda alınımına ərzak juqları qətirilə bilmədi.

İranda pozgynlyk oldygыndan, xusysən manatı, kyrsy duzdu-qundan İrandan duju və sajir ərzak zəjləri almak da son dərəcə çətin-ləməidi. Oradan bir az ərzak qətirilirdi. Amma by mikdar dənizdə damcı qiblə olyb zəhərin ərzak vəziyyətini əsla jaxlaşdırırmayırdı.

Vəziyyət son dərəcə ağır idi, laqın Xalk Komisarlar 3yrası, tezliklə jaxlaşacagına ymydvar idi və by ryhda direktorja majı, əvvəl-lərində işçilərə xitabən bir muracətnama byrakmı, əldi:

«Ərzak direktorjası, məcbirdyr qəstərsin qı, ərzak və xusysən taxi, juqlarını qətirməq zərajitini son dərəcə çətinləşdirən umumi səbəblərdən bəzək bir səbəb daha vardır: Bağı, 3yrası, əhdəsinə; Rysja 3yra Cumhurijinin təsərrufat həyatında çox bojuq əhəmiyyəti olan neft dajırısını öz əlində saklamak qiblə bojuq bir vəzifə qəturməsədər. Ərzak direktorjası, da ez tərəfindən achi, kəçən əhalının vəziyyətini junqullaşdırmaq üçün var kuvvəsi ilə alındıq galanı asırqamajaraq hər vasitə ilə çalıqtar. Siz də bir ornaq olaraq by ağır qonuları sabr və təhiəmmul ilə qəcirməlisiniz. 3yranın əhdəsinə aldi, ki vəzifə junqul dejildir. Laqın o oz fəaliyyətində sizin e-tizəzədən alımdır. Ərzak direktorjası, da əzəmətli qətirməq son dərəcə çətin olmazdır. Məhsyly ələ qətirməq imqamı, jok dejildi. Laqın byyni üçün işçi kuvvəsi, nəklijat vasitələri və qənt-təsərrufat alatları lazımlı qalır.

Muracətnama ərzak ehtiyacından dolanı, işçilər arasında təbii bir həjacan oldygyny qəstərir. Numynə qətirdiqimiz muracətnamada vəzifənin jaxlaşacagına ymydvarlıq qəstərilməsinə əsas var idi. Laqın müajjən səbəblərə qərə, ymydlər pyç qı, kəndi və jarılmış tədbirlərə əl atmak lazımlı qəldi. By isə zəhəri ağır bohrandan kyrтara bilməzdi.

Majı 11-ndə ərzak direktorjası, butun ərzak zəjləri altı-verisi edənlərə muracətlə mevcyd malları, hakki, məlyamat vermələrini təqdim etmədi. Əmrnamalarda qəstərilmədi qı, ərzak zəjləri qətirməq çətin oldygыndan direktorja zəhərdə olan ərzak ehtiyatları, məsələ satın alıb əhali arasında pajlaşdırırmaga kərar vermişdir.

*: Azərbaycan İnkilab Müzesi, Dəqiqlik sənədlər.

Tereqdə milli muharəbə saqıt olmayırdı. Tereq xalk hökuməti tərəfindən Bağı ilə dəmir jol munasəbatını, bərpa etməq jolynda qərulen tədbirlər bəza çıkdı. Çeçenlərin işkarı, təbəkələri jəkin Qəncə ilə əl-bir olaraq Turqıja acentələrinin vasitəsi ilə çəçən dəmir joly hissəsində nizam və asajı, bərpası, hər vəchlə mane' olyrdylər. Taxlı qətirməq üçün bəzək jollar aramak lazımlı qəldi. Stavropol'gybernijasi, ilə Sarisin joly ilə əlakə bərpə etməq təzəbbus edildi; laqın by təzəbbus də elə həkiki bir nəticə vermədi.

Icraijə Komitəsinin 8 may tarixli iclasında Caparidze zəhərin ərzak vəziyyəti hakkında işçilərin dogry məlyamat tələb etdiqlərini bildirdiğdən sonra xəbər verir ki: Zimali-Kafkasja qifajət kədər taxi, altınmış həlli, hazırkı. Fəkət adı Petrofsk joly daglılmışdır və taxi, Sarisin joly ilə qətirməq istədiqda orada da janacak olmadığından by təzəbbus da müvəffəkliyətsiz kalmışdır. Uçuncu bir joly da Kızlardan araba joly ilə Kaspi dənizi qanarındadır. By joldan istifadə edilir və dəmir joly çəqməq üçün tədbirlər qərulur.

Direktorja numajəndəsi, Caparidzenin kəldirdigi məsələ üzərin-də müfəssəl dajanır. Zimali-Kafkasja qifajət kədər taxi, altınmış oldagy həkkində Caparidzenin dediqlərini təjidlə, mə'ryzəçi Kızlar və Zəndirkovsqi qerpu joly ilə taxi, qətirməqin fevkələdə çətinləşmiş oldagy qəstər. Kızlardan dəniz qanarına can 62 verstdür; dənizin qanarından da paroxod dajanan jərə cən juqu 7 verst kəjikdə dəzmək lazımlı qalır.

By məlyamatdan sonra Icraijə Komitəsi ərzak işlərinin vəziyyəti həkkində istixbar vərəkəsi nəzər etməqə kərar verir.

Qərunur by tədbirlərin heç birisi ərzak məsələsini həll edə bilmirdi. Laqın taxi, almaga bir ymyd daha var idi.

Ləngərandan və sajir kəzalardan xəbər verilmədi ki, butun dajirələrə xusysən Myganda misli qərulməniş məhsyl olmazdır. Fəkət dajirədəki pozgynlyk və daglımkəndə dolajı, əhali, məsələ bojuq bir kisə, kaçqıb daglılmışdır. Ona qərə taxi, biçməq və ələ qətirməq son dərəcə çətin olmazdır. Məhsyly ələ qətirməq imqamı, jok dejildi. Laqın byyni üçün işçi kuvvəsi, nəklijat vasitələri və qənt-təsərrufat alatları lazımlı idi.

Ərzak direktorjası, statistiq 30'əsinin məlyamatı, na qərə 1918-ci ildə Bağı, gybernijasında məhsyl 16,180,000 pvt olmazdır. By syərətə Bağı, gybernijası, oz ərzak ehtiyacını, tamamilə ez taxi, ilə ədəja bilirdi.

Ərzak məsələləri təbii, 3yra hökumətinin butun fəaliyyətinin mər-qəzində dyrırdı. Laqın na kədər tyahf olsa da bolşeviqlər ərzak məsələlərinin fəaliyyətində bilavasitə iştirak etməjirdilər. Direktorjanın sədri sol es-er idi. Direktorja aparatında isə kara sıqrlılar və mehtəqırlar az dejildi.

Direktorja kəsənq sezlər danızmakda çox səxavətli idi. Butun atçot mə'ryzeləri niqbinliq və xatircəmliq ryhynda idi. İədə isə vezijət əslə jaxşularazmajırdı, butun lajihələr qazlı üzərində kələrdi. Direktorjanın içərisində isə mehtəqirliq və ogyrlyk əl-kol açılışdı.

Bağı gyberniyasiında məhsyly ələ qətirməq məsələsinə bir çox məkalələr və nitklər həsr edilmişdi. Amma həkiki tədbir çox az qoruldu. Hələ majn ortasında Ləngəran toprak komisjası bir neçə qundan sonra biçinə başlamak lazımlı qəldiqini, fəkət qənt-təsərrufat alətləri olmadıqını və almaga da bir jer olmadıqını xəbər vermişdi. Başka xəbərlərdən qəruldugu üzrə hətta by işləri qərməq üçün duzqun tərtib olynniyz bir plan da jokmuz və məhsyl qundən-qunə əriməqdə oldygı halda, hələ ijjn ajnun 15-ndə əməq muqəlləfijjəti məsəlesi müzaqəra edilirmiş.

Mart hadisələri bə'zi zəxslərdə belə bir xylja jaratılmışdı qı, qıja zəhərdə butun firkələr və az kala butun əhalı, Zyrasının ətrafına toplaşmış. Zyrə ətrafında birləşmişdir və qyja hamisi var kuvvə ilə ona jardım etməqə hazırlırdı. Həkikət hal isə bam-başka idi. Zyrə höquməti ygrynda mubarəzədə əhalinən bir çox sajir gryplarına mənsyb mudaraçı-mudafəçi firkələrin rolyny azaqıda müfəssəl syratda ajdınladılar biləcəqiz. Byrada isə ancak bə'zi faktları, qəstərməq istəjiriz.

Ləngəran kəzasında qənt-təsərrufat alətləri istənilidinqə Bağıda belə alətlərin olmadığı, cavab verilmədi. Başka mənbə'lərdən aliñan mə'lymata qərə isə Bağıda çökök qənt-təsərrufat alətləri varmış, laqın-kara fiqirlilər isə ənqəl terədir və höqumətin tədbirlərini heçə endirirmişlər.

Jerli məhsyly ələ qətirməq məsəlesi hələ jenə də ancak bir lajihə olyb kələr. Vladikafkas dəmir jolynda duzqun hərəqət bərpası, ygrynda edilən butun təsəbbuslər isə bir nəticə verməjirler. İstər-istəməz kızlardan Əndrikov qərpusuna cən dəmir joly çəqməq lajihəsinə kajitmak məcburiyyəti hasil olyr. By məksəd üçün maxsysi texniqi komisja qəndarılır.

By lajihənin həjata qecirilməsi Bağı, Xalk Komisarlar Zyrasının elində olmayan bir çox sejlər tələb edirdi. Ona qərə taxi, ən kədim usyllar ilə qətilərlər. Ərzak sejlərinin Bağıja nə kədər çətinliqlərlə qətirildiğini by xəbərdən bilməq olyr:

«Son mə'lymata qərə, 3imali-Kafkasjada Bağı, üçün 600 wagon taxi, alınılmışdır. O cumlədən 160 wagon kismən dəmir jolyndadır, kismən də qorpuja qətirilmişdir. Təəssuf qı, malları qorpudan reiddan paroxoda daşınmak son dərəcə çətindür. Əndrikov qərpusu janında sahil çox dajaz oldygından paroxodlar 15-16 verstlikdə dajantılar. Taxi, juqulu arabalar sahildən syja qırıb 4-5 verst iləri qalırlar. Sonra taxi, arabalardan kajıklara, hətta sadəcə qolzlara jüglərək paroxodlarının janına aparılır və orada juqlanır. Fəkət by cur taxi, daşılmak da ancak hava saqıt olanda mümkündür».

Əlbəttə belə zərajit altında zəhəri muntəzəmən taxi, ilə təchiz etməq mumqun olmazdı, və agit bəhrən qundən-qunə qəsqinləşirdi.

Majn 15-ndə mə'dən zavod komitələri konferansı iclasında Caparidze ərzak vəzijjəti hakkında mə'ryz verərəq qəstərmədi qı:

«Bağı, proletari, jaliñiz Zakafkasja dejil, butun Kafkasjada inkilabın istinadəqahıldır. Hər nə cur olyr olsyn Bağıja Rysja üçün nicat verməq olğomızın zəif duamus təsərrufat, nənə o kədər mehtac oldygı nefti Turqija dərəbəjələrinin ac qəz tamahından xilas etməq lazımdır».

Çıklıda bylynan menzəviqlər Zyrə höquməti və bolşeviq firkəsinin sijasətini qəzdən salmak və ləqələməq üçün ərzak bəhrəni, dənən qənis syratda istifadə etməqə çalıçmılədlər. Onlar ərzak vəzijjətini jaxşularadırmak jolynda bir əməli və müəjjen təqəlif belə etməmişdilər, butun nitkləri isə ancak sijası məsələlər ətrafında dolanarak həmlə edən əqs-i-inkilaba karşılı, bəjuq kahramanlıq qəstərən höqumətin əlejhinə olmuyşdır.

By dəfa konferans uzvlərinin bəjuq əqsərijjəti Xalk Komisarlar Zyrasının sijasətini təsvib edib (xoşlajıb), byna müvafik də kat'nama çıxarınləşdi. Ejni zamanda konferans tezliqlə kızlardan dənizə cən dəmir joly çəqməq üçün işçi arteli təqəlif etməqə kərar vermişdi.

Qəsqin ərzak bəhrəni, zərajiti içərisində proletar höquməti möhəqəm diktatırlyk bərpa etməli idi. Təəssuf qı, belə diktatorlyk vucyda qətirməq mumqun olmamış və ona qərə də Bağı, Xalk Komisarları, Zyrasının qərdən tədbirlər müvəffəkijjətsiz kalmışdı. Bağıja taxi, qətirməq həkki, hətta qazlı üzərində çox qəzəl tərtib edilmiş lajehələrin həjata qecirilməsi mumqun olmamışdı. Höqumət numajəndələri tez-tez camaata çökök taxi, aliñim, oldygyny və jakın zamanda Bağıja qətiriləcəqini və'd edib, həkikətdə isə həjata qecirmədiqindən Zyrə höqumətinə inanmamazlıq tərədirdi. By mudaraçı, firkələr üçün çox əlvərişli idi. Onlar achılıdan istifadə edib bolşeviqlər əlejhinə mubarəzə aparılırlırdılar. Zyrə höquməti duzmənlərinin na cur provokasiya apardı, klapı, klopsun Bağı, Xalk Komisarlar Zyrasının 2 ijjn tarixli muracəət-namasından bilməq olar:

«Joldaşlar! Ərzak çətinliqi davam edir, Zyrə və onyn icraiija müəsəsələrinin var kuvvaları ilə çalıçmalarına bəkmajarak çökök dərəcə aliñib jügləlmış olan ərzak az məldərə qətirilib çıxarıltır.

Joldaşlar! By uzdən, achılık uzundən uraqlarınzdə narazılık və həjəcan hissə vucyda qəlir. Bir dəha sizi mə'yis və naymyd olmamaga çağırırlı. Achılık provokasiya üçün jaxsı, bir zəminəndür. Joldaşlar, duzənlərinizin tobligatı, yjmajın. İşçi vəqilləri Zyrə, və Xalk Komisarları, Zyrə ərzak ehtiyaclarını, junqullədirməq üçün hər cur tədbirlər qorurlar. Bynan ilə iqi həftədən sonra Ləngəran və Cavad kəzalarından taza məhsyl taxi, qəlacəqdır. İşçi joldaşalar, sizin agı, təsəqülatınız, qurvenitiz! Çökə sabr etməsiniz, bir az da sabr ediniz. Umumi mənəfeimiz bony tələb edir!».

*) «İsvestija» № 44. 1918-ncl II.

İllərin əyləndən əyləndən, əyləndən

Bir muddətiq menzəviqlər ilə es-erlər əzlərini qəlqələ verib, az idraqlı və kara zəxsləri 3yra höquməti üzərinə salırdırlar. 1jyn 10-nda mə'dən-zavod komitələri konferansında 3imali Kafkasjada dəstə-dəstə taxıl almaga izin verilməsi hakkında bir kampanja kaldırıldı. By kampanjinə basılında Islepçenko adlı bir nəfər dyryb konferansın böyük bir kürsündə, öz tərəfinə cəlb etməqə müvəfək olmayıdy. Yzyndija avamfəribanə (demagog) nitkində Islepçenko Bağıda ərzak işlərinin fəlaqətli bir halda oldygyny kejdə deñir:

«By fakt ilə hesablaşmamız lazımlı qəlqələ. Ərzak təşqilatları və ərzak komisarlığı, neçə ajdan bəri biza taxıl vəd etdi, amma taxıl qəlib çıkmayırlar. Halby qı, işçilər daha belə dəhəzətli sərajiçində jasaşa biləməzler. Hər qun an jaxsı, joldaşlarımlız acıdan əlurlar. Daha byndan artıq qəzələjə bilməriz... Vuçyda qəlmis vəzijətdən çıkmak üçün jegəna çərəyplərlə taxıl almakdır».

Həqumət numajəndələri xususi tədaruqların mənfəətsiz, hətta zərər oldygyny isbat edirlərsə də, konferansı kane edə bilməjirlər. Konferansda menzəviq və es-er başçıları, da by tədbirlərin əlejhinə danışırlar. Laqın bynynla barabar böyük əqsəriyyətlə gryp ilə taxıl almaga izin verən bir kət'nama çıxarıllı.

By kət'nama işçi vəqilləri 3yrasının kərari na zidd idi. Həqumət numajəndələri ona karşılıq mubarəzə aparırdılar, laqın işçilər arasında vazijət və əhvali-ryhijə elə idi qı, konferansın kərari na mukavəmat qəstirməq mumqun dejildi. Gryplarla taxıl almak əlbəttə işçilərin hələni jaxsılaşdırırmayırlı. Ancak məhtəqirlərə taxıl almak və çox baha satmak imqani verirdi. Bağıda ərzak əşləri ehtiyanına nə dərəcələrə vardıqları, «Baqinsqi Raboçi» gəzətisinin 16 ibyn tarixli numrasındaqı bir məkalədən qərməq olyr. Çərəq açıkdən açıga qırıvəngası 7-8 manata, ət 3-4, duju 8-9 manata satılır və iləx....

«Ona qera istar-istəməz belə bir syal arız olyr, by qisəciliq qimlərinin naftına belə tərəkkii və inqizaf edir. Ağırlığı qırıvəngədən artıq olmajan çərəq biri 6-7 manata qima lazımdır. Halby qı, hər tin bası, belə çərəq satılır».

Axırda gəzətə belə bir syal verir:

«Joldaşlar, daha prolet diktatorluq harada kaldi?».

Beləliqlə bir tərəfdən məhtəqirliq, o biri tərəfdən provokasiya Bağıda 3yra höqumətinin qəponu kazılmakda idi.

Bazında sol es-er Sibolsqi dyran ərzak direktorjası, ymydləri pyça çıxardı. Dogrydan da rəfi deməq olar qı, mumqun olmajan paxarıci sabəblərdən başqa, ərzak direktorjası, əlinde olan ərzakın pajılanmasını, da azacık da olsa kənəftəxəz bir syratda duzəldə bilməmişdi. Ərzak direktorjası aparatu, nəuzu bir ogyrlyk və xəjanət iyivəsi idi. Byny axırda direktorja sədri də bojnyna almışdı. Anbarlıarda çökök mallar var idi qı, hesaba alınmamışdı. By isə ogyrlanınlarda talan edilməsinə jardım qəstərirdi. Bağıda ziddətli behran, masına, talan edilməsinə jardım qəstərirdi.

İşçilər aclaq çəqir, vəzijətin tezliqlə jaxsılaşmasına əsla ymyd jok. Belə sərajiç altında ərzak təşqilatları, nə ez içərisində olan məhtəqirliq və sajir xəjanatlı işçilər arasında böyük narahatlılıq sabəb olaraq höqumətə e'timadları, kürldi. Nihayət ijjyl ajında direktorjanın ən böyük anbarı jandı. Çökök on kijmətli əşyalar tələf oldy. By jangının ərzak direktorjası, xidmətçilərindən bir çökərlərinin cinajətlərini qızıləməq üçün oldygynnda əsla zəbhə jok idi.

Kommunist firkəsi Bağı, təşqilatının konferansı, ərzak direktorjası, sədrinin mə'rızəsini dönləjərəq ərzak komisarı, vəzifəsinə Capridzenin namzadlıqını kojmaga kərar vermiş və ijjyn ortalarında Capridze by vəzifədə İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdi.

✓ Capridze Bağı, Kommynasiunu, an nufuzlı xadimlərindən birisi idi. Ən behranlı bir zamanda onun ərzak komisarı, vəzifəsinə tə'jin edilməsi işçilərin qəzundə ərzak idarələrinin e'tibarını artırımk üçün son çərə idi. Laqın o zamanlı sərajiç altında by da bir kədər korkyly addım idi. Aclaq çəqmiz işçilər çərəq tələb edirdilər. Bağıda tezliqlə taxıl qətirməqin mumqun olacağınə ymydvar olmaga isə həkiki əsas çok az idi. Ərzak aparatu, qəqundən dəjizdirməqə ehtiyac var idi. By da jeni komisarı, fəaliyyətini çok çətinləşdirirdi. 3yra, nə 22 ibyn tarixli fevkəl adə iclasında Capridze öz mə'rızəsində istər ərzak müdürüyyəti və istərsə ərzak direktorjası, mərqəzi aparatu, nə ez vəzifəsinə lajık olmadığı, nə qəstərməmişdi.

«Təəssuf qı, son zamanlarda açılmakda olan xəjanət söhbətləri ilə alakədar olaraq by aparat işçilərin qəzundə bütün nufuz və e'tibardan düşməsəd. By aparata jakınlıqla təşqilatın hər işçisini zəbhə ilə həmkar lazımlı qəlqələ. Onları hamısı, nə jen adamlarla əvəz etməq mumqun olsa idi, daha jaxsı, olar və rahat kəlbə iaa başlamak imqani, verordi».

Sonra Capridze 3imali Kafkasjadan taxıl daşılmak və Bağı, gyberniyasında məhsyly elə qətirməq jolynda höqumətin nə qibi tədbirlər qərduqunu bildirir. Capridze özü rəkəmlərin hələ tətbiq komisjası, tərəfindən təhrik və tədkik edilməmiş oldy üçün, rəkəmlər əsası, ilə mə'lymat verməqdən vəz qəcməli oldygyny boynuna almışdı. Capridzenin direktorja tərəfindən verilən rəkəmlərin doğry olmasına korkması, çox haklı, və əsaslı idi və çox qəcmədən mə'lym olmayıdy qı, hakikət halda vəzijət direktorjanın zyraja təselli verməq üçün təsvir etdiqi haldan çök-çök yzak idi.

Capridze ərzak komisarı, vəzifəsinə tə'jin edildiğdən sonra, o saat ogradıq, əsaslı məsələlərdən birisi də gryplarla taxıl almak məsələsi idi. Ijjyn 23-ndə mə'dən-zavod komitələri konferansı, nə iclası, vəke olaraq jenə də gryplarla ərzak almak məsələsi müzaqəra edilmişdi. Ərzak məsələsi mə'rızəsi Capridze hər vəchə belə tədaruqun məxsədə yigyn olmadığı, isbata çalızarak ancak qisəciliq tərəkkii verdigini və ərzak müəssəsələrinin isini çətinləşdirirdiğini kejd etmişdi. Kabaklı, konferans qibi byrada dəxi Capridze

konferansın əqsəriyyətini fiqrindən dəndərə bilməmiş və gryplarla taxlı almaga izin verici kət'nama çıxarılmışdı. Gryplarla ərzak alımagın işçilər üçün butun zərərlərini bilərəq Caparidze böyük inadla byna karşılı mubarəzə aparırdı, və kət'i syratdə ony təsviye etməqə müvəffək olmadısa da, məhdyyed edici tədbirlərlə fe'lən heç dərəcəsinə endirmişi. Mə'dən-zavod komitələrinin 4 iyul konferansında yzyn muzaqətələrdən sonra əqsəriyyət-ara ilə bir sazişli, kərar çıxarılmışdı. Jeni kərara qərə, butun tədaruq işləri Ərzak Komisarlığının elində cəmləşirdi.

Ərzak Komisarlığında çalıdıgı, kiçə bir muddətdə Caparidzinin əlbəttə Bağılının ərzak işlərini çox jaxşılatmaga imqanı, jok idi. Amma hər halda işçilərin e'timad və e'tibarını kazanmışdı, və gəzətələrin verdiği mə'lumatdan anlaşıldığına qərə, jeni komisarın ciddi tədbirləri sajəsində işçilər bir kədər saqit olmayıdylar. Fəkət işçilərin halını, elə jaxşılaşdırıra bilməmişdi və byndan dolayı, mudarəcələrin provokatorlyk fəaliyyəti müvəffəkkiyətlə inqisaf edirdi.

Mart hadisələri Bağı mensəviq təqərilatının sijasətini əsla dəjisdirməmişdi. Məzqyr təqərilat Zýra höquməti əlejhinə mubarəzəni kabaklı, inadlı ilə davam etdirirdi. Zəhərin deməq olar qı, butun işçi əhalisi, siyasi, altında mensəviqlər müvəkkəti olaraq Zýra ətraflında birləşməq ziari, byrakmaga möcbür olmayıdylar. Laqin ejni zamanda həm mətbyatda, həm işçi iclaslarında tə'qid edirdilər qı, Bağılda vətəndaş muharəbəsi deñil, milli muharəba olmayıdvr. Hatta es-erlər belə mensəviq gazetəsinin bağlanmasına e'tiraz etməjirdilər. Byynyyla barabər mensəviqlər Zýra höquməti əlejhinə mubarəzəni davam etdirir və by jolda ərzak bohranı ilə rys işçilərdən bəzi gryplarının sajır millətlər işçilərinə e'timadlılığından istifadə edirdilər.

Bağılda sag es-erlərin dytdyygý mevkəe daha dolaşık idi.

Mart qunlərindən sonra birinci devrə sag es-er təqərilatı, Bağı Zýra höqumətini müdafiəye kalkı, şarak Zýra höquməti ilə həmrəj oldygyny qəstəri. Zýranın 2 maj tarixli iclasında Saakjan hətta es-firkəsinin byrzyazja ilə koalisaja zidd oldygyny bildirmiş və demisi:

«Biz dejiriz, koalisija səfhəsi labud idı və nə kədər tez qecdisə, o kədər jaxşıldır. Cunqu Rysia inkilabi, butun kuvvalərin təbii sevki ilə butun bir devri bir neçə ajiñ içində qecirir... Sosyalist revolişyonerlər heç təbənnamada (Xal Komisarlar Zýrasının bəjannamasında) kejd olynda məsələ myz tədbirlərə zidd dejildurlər. Biz ancak hal-hazırınlınevəti məsələsi zəryi taləbini nihayət aməqçi xalq arasında birləq vucuda qətiro-qəq jolları tapmakda qəruruz»*).

Fəkət bynlərin hamisi, o deməq dejildur qı, Bağılının sag es-erləri proletar inkilabını müdafiə edirdilər.

* Izvestija № 83, 1918-nci il.

Onlar öz sijasətinin bazında «Inqiltərə-Fransa demokratjası» ilə ittifakı, saklamak məsələsini kojmışdalar və hər vəchlə ony həjata qecirinəqə çalııldırılar. Bağı es-erləri Zakafkasja menzəviqlərinin Zakafkasjanı, Rysjadan ajırmak sijasətini qəsqin bir syratdə təqdir edirdilər; cunqu onlar pəq haklı, olaraq byny Almanja-Turqıjə imperjalizmi ilə jakınlazzmaga dogry bir addım hesab edirdilər. Onları dilxor edən umymijətla imperjalizm ilə jakınlazzmak deñil, bəlgə Inqiltərə-Fransa imperjalizmi zərərinə Almanja-Turqıjə imperjalizmi ilə jakınlazzmak idi. Ona qərə də çox təbii olaraq Tiflisin Turqıjə ilə muzaqərəti, «muttəfiklər»dən ajrı, həb yzaklaşması, subyt etdiqdə es-erlər Zakafkasja höquməti əlejhinə inadlı mubarəzə apardılar. İstər butun Rysjada, ister Bağılda es-er firkəsi həm obzəktif, həm sybzəktif syrytdə Inqiltərə-Fransa mənəfeinə xidmət edirdi və məzqyr firkənin butun sijasəti by mulahəzələr ilə müejjən olynyrdı.

Bilavasita Almanja-Turqıjə imperjalizmini tərəfindən korky altında olan Bağı zəhərinin vəzijjəti es-erlərə Inqiltərə imperjalizminə xidmət etmələrini dərin inkilabi cumlələr ilə pərdələməq imqanı verirdi. Onlar inkilabçı, Rysja «mudafəçi»si, Bağılı, Rysjanın əlinde saklamak ziari, müdafiəçisi roly ojnajırdılar. Bağı sag es-er təqərilatının organı, 5 maj tarixli bas məkaləsində Tiflisin sijasətini ziddatla tənkid edərəq axılda belə jazmışdı:

«Bağı—sejmi ilə və Turqıjə ilə deñidur. Bağı—inkilabçı, Rysja ilə və ancak onyndlərdir. Bağı Zakafkasja millətlərini seim atalarının hakir və həzin nəgmlərindən xilas edəcəkdir. İstiklalijət ekdi cavabında bizim ziariımız daha qəsqin səda ilə juqsəlməlidür:—O da, irəli Tiflis ustuna, Zakafkasja millətlərinə dogry, inkilabçı, Rysja ilə rabitə namına, Zakafkasjada həkiki aməqçi Koçma Cumhuriyyət bərpası namına».

Byny da kejd edəlim qı, sag es-er gazetəsinin məzqyr «inkilabi» məkaləsi «Zýra» Rysja qəlməsindən həvər-həvər kaçır. «İnkilabçı, Rysja» qəlməsini es-erlər əlbəttə Inqiltərə-Fransa imperjalizmini ilə ittifaka sadik olan Konovalov-Qerensqi Rysjasından ibarət hesab edirdilər. Inqiltərə-Fransa imperjalizmi hələ Bağılı, bilavasita təhdid etməjirdi. Ona qərə es-erlər işçi qutlərini aldata bilirdilər.

Laqin insafən es-erlər Brest sülhünə karşılı münasəbatlərini heç də qızıləməjirdilər və ony əlejhinə mubarəzədə öz laqejliq simalarını, pəq ajdıl izhar edirdilər. Misal üçün es-er gazetəsinin bas məkaləsinə dən by parçanı, qəstərə bileriz.

«Bizim numajəndələr Batyma qətdilər. Brest mukavəlanamasının sərtləri sulu muahədənaməsi, baglamak üçün asas nöktəji-nəzərdür. Turqlar belə sərt kojrular və qorunur Tiflis höquməti by sərtləri kəbəl edəcəkdir. Almanja höquməti öz turq agenti vasitəsi ilə nihayət an zəngin vilajətləri öz iqtisadi və haqimijəti dairəsinə daxil etməq üçün Rysjadan ajrılmaga nüfıl oldy. Almanlar üçün Bejnəməhrejin və Xilici-fars işləyiblərdir.

Almanja imperjalizmi üçün Bagdada və daha ojana qədən jolyın əvəzində Zaqafkasja tariki ilə Bəhri Muhiti-Hindi joly bejüq bir bədəldür»^{*)}).

Qəruldugu qibi es-erləri hamıdan artıq «Bəhri Muhiti-Hindi joly» həjəcanlandırlırdı, çünqu byrası Inqiltərə imperjalizmi üçün bir təhlükə təşqil edirdi.

Nə olyr olsyn es-erlər bir muddətiq Bağı və Zaqafkasjanı, basıknı edən duzməndən müdafəə etməqi lazımlı qərurdular. Ona qərədə ezlərini Bağı Zyrasını, kəbyl və təsdiq etməq və bütün kuvvələrin birləşməsinə əlçəmək məcburyiyyətində kojyrdılar. Menzəviqlər isə belə dejildilər. Onlar Zyrə höquməti əlejhinə mubarəzədə hər haradan olyr olsyn muttəfiklər axtarırlırlar. Hələliq inqilislərə ymyd jok idi. Ona qərə menzəviqlər hətta Turqijə zəxsində olsa belə hər hansı bir «naci»nin (nicat verən) kycagılna atılmağa hazırlı idilər. Qəncə mulqədarları ilə birliqdə Turqijə cenerallarınlı Zaqafkasjanınlı jeqana inkilab mərqəzi olan Baqlıja maliq olmalarını asanlaşdırmaq üçün menzəviqlər ac işçilər arasında qəniş provokasiya fəaliyyəti açarak onları əshərin müdafəesindən vaz qəçməqə çağırırlırlar.

Majn birinci qunlərində menzəviqlər işçi jügencəklərindən bir çox kət'namalar qəcirməqə müvəffək olmayıyadılar.

Agəshər, Karazəhər və Zavagzal dajirəsi işçiləri mitingində 6,000-dən artıq işçi iştiraq edən bir iclasda höqumət və ərzak məsələlərinin muzaqərəsindən sonra, belə bir kət'nama kəbyl edilmişdi:

«Ərzak direktorjasından Zəndrin sahilindən taxıl qətirməsini tələb ediriz. Bynyn üçün işçi kuvvəsi lazımlı qələrsə işləməq və maddi əməq ilə hər cur jardıma hazırlıtz. Amma hələliq yn. ja da bəka taxıl və ərzak alıncaya kədər İcrayıja Komitəsindən rəca ediriz işçi əhalisi Kızılı Ordı ilə barabar çəraq pajı versin».

Haqimijət məsəlesi hakkında kət'namada belə dejiliirdi:

«Başa İcrayıja Komitəsi olmak üzrə, Bağı əshəri Zyrasının jenildən seçilməsini və həmcinin Lenin tərəfindən komisar tə'jin edilmiş olan fevkələda komisar Baymjən joldaşın da jenidən seçilməsini tələb ediriz. Jeni seçqilərdə «kadet» şirkəsi ilə «musavat»dan başqa bütün sosyalist şirkələr iştiraq etməlidurlər. Jykardaqı, kərər və ərzak məsələsinə çara edilməsə, hiz məzqyr dajirələrin işçiləri bilataxır Baqlıdan sərbəst syratda çıkmak istiqəti, tələb ediriz. Ejni zamanda biliriz qı, bütün tələblərinizə əməl edilməjincə, işə başlamajacagız. Bizim ziari, məz—jerlərdə haqimijət «musavat» və «kadet» şirkəsindən başqa bütün sosyalist şirkələr şıralarına»^{**)}.

Syraxanıda miting tərəfindən çıkmılınca kət'namada əz-cümə deejiliq qı:

«Bir həftə muddətində taxıl qatırılmasa bilataxır Baqlıdan sərbəst bir syratda çıkmaga izin verilməli və jeni Zyrə seçqiləri tə'jin edilməlidur».

*) «Znamja Tryda» № 39, 1918-ci il.

**) «Izvestija» № 87, 1918-ci il.

«Znamja Tryda» gəzətəsinin verdicjı xəbərlərə qərə, menzəviq Atabəjof Kara əshər mitingində kət'namaja vətəndaş muharəbosına xitam verməq tələbi daxil edilməsini təqvil etmiş imis.

Butun mətbuatın jazdığını qərə, by kət'namalar menzəviqlərə maxsys imisərlər. Onlar məzqyr şirkətin provokatorlyk sijasatını qifajət kədər ajdıñ qəstərirlər. Byrada söz heç də menzəviq şirkəsinin prinsip xəttində dejildür; çünqu kət'namalarda umda məksəd qızıl-dılmışdır və bütün tələblər demagogija və hajaslıcasına provokasiya ilə dölydyr. Jykardə qəstərilen kət'namaların hər iqisində Zyrə höqumətinin kəbyl və təsdiqi və «kadet» ilə «musavat»ın Zyradan qanar edilməsindən bəhs olynyr. Jykardə demis oldygymyz qibi menzəviqlər «musavat» ilə koalisija prinsipini müdafəə edirdilər. Byxusysda menzəviqlərin şirkə konferansında kərər çıkmılınca, Bağı ərajanı altında «rədd olsyn vətəndaş muharəbəsi» ziari höquməti Qəncə mulqədarlarına ja'ni «musavat» şirkəsinə verməq deməq idi. Halby qı, menzəviqlər qyja Musavat əlejhinə mubarəzə edirdilər. İşçilərə Kızılı Ordı ilə barabar paj verilməsi tələbindən məksəd ancaq Kızılı Ordynıq ac işçilərin qəzundən salmak və Turqijə cenerallarına əshəri asanlıklı zəbt etməq imqanı, verməq oldygyny deməqə ehtiyac jokdır.

Xusysən butun işçilərə əshərdən sərbəst bir syratda çıkmak istiqəti veriləsi tələbi ajrılca dikkətə lajık bir məsələdir. Hələ Mart hadisəsindən kabak və sonra rys və iranlı işçilərin çox grypları qətməqə başlamışlardı, və Zyrə by mudhiş bəlanın əlejhinə kahramanına mubarəzə tədbirləri qərməqə məcbur olmayıydy. İşçilərin çıklıq qətmələri neft istehsal və ixrac işlərinin dajanması ilə təhdid edirdi. By isə inkilaba əlüm zərbəsi vyrardı. Baqlıda proletar kuvvələrin zoifləşməsi mulqədar və byrzyazzaja əlverişli idi. Byrası, musavat əqsi-inkilab nəf'inə höqumətdən əl çəqməq deməq idi. Bynaların hamıslınlı menzəviqlər qəzalcasına nəzərə almışdlar və Zyrə höqumətinə nifretlərinən işçiləri ən kara əqsi-inkilab nəf'inə provokasiya qəqirdilər.

«Izvestija» gəzətəsi jykardə ziqr olynan kət'namalar muna-səbəti ilə belə bir əej jazmılınca:

«İşçi sənəfunu vəzifətini nə kədər aglır olsa da,—bynlarla barabar onyn ən bejüq hissəsi Kızılı inkilab bajragı altında mətanat və sədakətlə qədir və bütün işi uzluları kovur. Zyrə höquməti duşənləri byny qərur və bilirlər. Byna qərə onlardan heç birisi açıkdən açılgə bütün Bağı proletariyatının müvəqqil organı olan işçi, əsərər və bəhrrijelilər vəqilləri Zyrəsindən əlejhinə çıkmaga cur'at etməjir. Provokatorlarıq heç birisi açıkdən əzunun bəjər mudafləçisi olmasın, sejməmajır. Biz hətta onların qyja jerlərdə Zyrə höqumətinə mudafləçi olmalıları, sözlarını esidiriz. Xalk duşənləri inkilaba belə ehmallı, və hilə ilə hucum edirlər. Onlar kabakca mərqəzədə Zyrə höqumətinə zidd qədirlər, sonra «Lenin tərəfindən tə'jin

edilmiş» fevkəl'adə komisarın əlejhinə çırkırlar—sabah da Ukrayna mülqədarları qibi işçi sənəflərin duzmənləri ilə kan içənlər ilə kycaklaşacaqlardırdı.

Es-er təzqiliatlı gəzetəsi də menzəviqlərin provokatorlyk fəaliyyəti əlejhinə çəkmişdir. Gəzətə belə jazırlı:

«Byrada biz menzəviqlərə kat'ı syrətdə dejiriz qı, 3yra höquməti əlejhinə aktif syrətdə saldırmak üçün namunasıb bir vakt seçmişlərdür. Aclıq-pis bir müsavirçidir. Sosialistlər üçün belə bir vəziyyətdən istifadə edib siyasi duzmənləri ja'nı indiliq 3yra ilə hesab əqməq qutləni hər bir həkiki sosyalist üçün əziz olan hər əzin əlejhinə aparmak deməqdür. 3yra duzmənlərinə kat'ı syrətdə rəddiyyə verilməlidür.»

Es-erlərin menzəviqlərdən az provokasja sijasəti aparmadıklärını deməqə ehtiyac yokdur. Laqin Inqiltərə imperjalizminin sadik nəqərləri hələ bir muddətliq 3yra höqumətini saklamayı, lazımlı qərurdular, çünqu turqların hucymyna karşılıq təzqil etməq üçün belə lazımlı idi. «Znamja Tryda» gəzətəsinin haman misal qətirdiqimiz məkalədə dərc olynyuz numrəsində sosyal-revolusionerlərin Balaxanıjarlım dajirə komitəsinin belə bir kat'naması vardır:

1) Biz məclisi-muəssəsan çağırılmışmızı, tələb ediriz. Əlqəni hazırlığı vəziyyətdən ancak o çəkara biləcəkdir. 2) Mərzəzə Xalk Komisarlar 3yrası, höqumətini kəbəl və təsdiq etməlijiz. 3) Bağı, işçi, əsərər və bəhrrijjililər vəqiləri 3yrasının demokratik əsaslar üzrə jenidən seçilməsini tələb ediriz. 4) Umum Rysja işçi və əsərər vəqilləri 3yraları, kyryltajı çağırılmışını və Marqəzi İsraili Komitəsinin jenidən seçilməsini tələb ediriz. 5) Moskva əshərində işçi vəqilləri 3yrası, jenidən seçildiğən bolzəviqların torətdiləri təcavuzu karşılıq və mətbəyata edilən tacavuz əlejhinə protesto ediriz. 6) Bir tərəfli Xalk Komisarlar 3yrası, kyrylməsi əlejhinə protesto edir və byndan belə onun sijasatının məş'yiliyətini əhdəmizdən atırız.»

Hucum edən duzmənlər ilə ağır mubarəzə zamanı və ziddətlilərəzak bəhrəni zərajılı altındadır. Bağı, 3yrasının jenidən seçilməsini tələb etməq ancak cəbhənin tamamilə pozylıb dagılmasına səbəb olabilərdi.

Bolzəviqlər sağ es-erlər barəsində heç də aldanmazlıqları. Onlar by firkənin nə oldygyny və inqilis imperjalizmi karşılığında laqejliqini qızıləməjirdilər. By məsələ həkkində bolzəviqlərin jazmılı əldykları, bütün məkalələr bony isbat edirlər. Ancak Kafkasjada vucydə qəlmış zərajılı altındadır es-erlərdən imperjalistlərin o zamanlı zərajılı içərisində Bağı inkilabı üçün ən təhlükəli olan grypy əlejhinə mubarəzə jolynda istifadə etməq mumqun oldygyny nəzərdə dəytən lazımlı qələrdi. «Izvestija» gəzətəsi 21 may tarixli məkaləsində jazırlı qı:

«Qecən numrəmizdə Zakafkasjanın javaş-javaş işi imperjalist gryp-Almanya və Inqiltərə grypları—arasında mubarəzə mejdani, olmaga bəslədi, işi, jazmılıdır... Hər işi imperjalist gryp bizə duzməndür. Hər hansı galib qələsə Zakafkasjada 3yra höqumətinin mevcyd olması, mumqun

olmaz. Fəkət istər bütün dunja əlcusundə, istərsə Zakafkasjada vucydə qəlmış mustəşəna zərajılı altındadır by saatrys inkilabını. Inqiltərə imperjalizmindən zəjada Almanya imperjalizmi biləvasitə təhdid edir. Bizi var kuvvəmizi toplajarak Almanya jürtəclisi, dəf etməmiz və son damca, kanlımlızcan müdafiədə bylynmamız lazımlı qalır. Xüsəsnə o səbəbə qı, Almanya dərəbəjii Turqiyə ilə müttəfikdir.»

Həmin biləvasitə təhlükə əlejhinə mubarəzədə bütün kuvvələrdən istifadə etməq lazımlı idi. Əlbəttə es-erlər çox korkyly «müttəfiq» idilər. Laqin Bağı, bolzəviqləri 3yra Rysjası, tərəfindən qəməqə yemydvar idilər və onları vəzifə və məksədi haman qəməq qəlinçəjə kədər hər nə cur olsa höquməti saklamak idi.

Karazəhər və Syraxanı, işçi işçiləncəklərinə kət'namaları ilə əla-kədər olaraq majn 15-ndə mə'dən-zavod komitələrinin konferansı, çağırılarak höqumət və ərzak məsələləri müzaqərə edilmişdir. By konferansda menzəviqlər 3yra höquməti əlejhinə kydyrgancasına bir kampanja açmışdır. Məzqyr firkənin başçıları, vətəndaş muharəbəsinin əlejhinə çəkarak Tiflis höqumətinə tabe olmayı, tələb edirdilər. Laqin Bağı, bolzəviqləri 3yra Rysjası, tərəfindən qəməqə yemydvar höquməfərma idilər. Menzəviq başçıları hər hajasız nitklərinə hətta es-er və daşnaklar belə e'tiraz etmişdir. Es-er Ymansqı demişdi:

«Zakafkasja zərajılı içərisində deməlijiz qı, menzəviqlər ilə bizim jölymyz ajridır. Çünqu hər mudarəciliğin da bir həddi-intihası var. Ona qərə əməqqi xalkın mənafei üçün açıkdən-əçiça cınajət olan mudara (e'tifat) heç vakt işçi numajəndələri arasında jardım ilə karşılana bilməz.»

Daşnak Zarafjan demişdi:

«Demokratija bir əsas üzərində birləşməlidir. Ona qərə birləşmədən bəhs edənlər ajdılınadır, mənalıdırlar qı, onlar demokratjanın tərəfindədur-lər, joksa əlejhində. Hələlik menzəviqlərin fəaliyyəti onları demokratija mənafei tərəfdarı, əldykları, qəstərməjir.»

Muzaqəratdan sonra konferans 3aymjanın təqəlib etdiqi kət'naməni, kəbəl etmişdi.

«Höqumət məsaləsini müzaqərə etdiqdən sonra fabriq-mə'dan komitələri konferansı, bəjan edir qı: 1—Qenia işçi qutlələrindən jardım qora biləcəq ieqana höqumət—3yra höquməti, ja'nı işçi və jokşyl qəntililərin öz höqumətidir. 2—Konferans təsdiq edir qı, 3yra höquməti Bağıda duzğun sijasət aparmı, ajalar yzyny həkiki sıfahlı kuvvə hazırlamlı və onun sajəsində Bağı proletariatını, nefi sənajəini və 3yra höqumətinin tamamilə məhv və tələf olmadan xilas etməidur.... 3—Konfrans ərzak bəhrənindən 3yra höquməti əlejhinə mubarəzə üçün istifadə etməq isajən kara unsurları, 3yra duzmənləri və menzəviq firkəsinin sijasatını təqdirlə butun işçiləri öz seçilmiş höqumət məsəsəsələri atraflında daha sıx, toplaşmışaq, birləşməqə və mutəsəqqil qutlavı zəksi faaliyyət işləy ilə inkilab, butun Rysjada məzəkkət çəqən proletarjat və qənt jokşylları, mənafei üçün irəli aparmaga çağırıır.»

By kət'namanının lahitə 301, əlejhinə 50 səs verilmişdir. 53 adam səs verməmişdir.

«Həkiki silahlı kuvvə» Bağınlı mudaflə və muhafəzəsi üçün qıfajət idi. Laqin by kuvvənin bir hissəsi daşnak əsərərində iba-

rət idi. Bynlar 3yra höqumətinə kəbəl etmiş və rəsmən Bağı Xalk Komisarları, 3yrasınlı hərbijə komisarına tabe olmuydular. Ammən hakikət halda millətçi «daşnakstun» firkəsi əlində bir silah olyb kalmışdır. Bağı 3yrasınlı başəkə həkiki kuvvəsi jok qibi idi və daşnaklardan nə qəzələməq oldygyny bolzəviqlər qəzəlcəsinə biliirdilər. Fəkət onlarla karşılında bir məsələ dyrmyzdy: 3yra Rysjast tərəfindən qəməq qəlinçəjə kədər müvəkkət olaraq by kuvvədən istifadə etməq, ja da zəhəri Turqijə cənərallarına təslim etməq. Bir işçi mərqəzi olmak həsəbili Bağınlı bilavasita əhəmijjətindən başka bir də umymijjətlə inkilab üçün by zəhərin kət'ijjəti bir əhəmijjəti var idi. Hərbijə və bəhrijə komisarı Karganov eż muracəətnaməsi,ndə by xususy ajrlıca kejd etmişdi.

«Bağı proletarjati, bütün 3yralar Rysjasını gidalandıran neft sənaye mərqəzindən ən muhum bir əməqciliq vəzifəsi ifa edir... Rysja işçi və qəntiləri qəməqə qəlacəqlərdür; Rysja 3yra höquməti Bağı, işçi, ordu və donanmasına hər vəchlə jardım edəcəqdür».

Byrada muracəətnamaja belə bir cumlü ilavə edir:

«Milli klrgın provokasi, aparan katilləri də eləcə amansızlıklı mahv etməlisiniz».

Es-erlər ilə daşnaklarla əqs-i-inkilabçı, hək xətti heç qəsdən qızılı dejildi. Laqın mart qunlörünün birinci devrindən sonra onlar xələrini müvəffəkkiyyətlə pərdələjə bilirdilərsə də, məjün iqinci jarlışından e-tibarən es-er firkəsi Mərqəzi Komitəsinin direktifləri üzrə haman inqilis kapitalı, laqejlərinin hucum garəzi qət-qedə, aəzqara çəkməkda idi.

İşçilərin qundən-qunə fənalazmakda olan ağır ərzak vəzijjəti və Bağıja ancak muharəbə zamanı qəlmis olan bir çox proletar gryplarla rələn mevcyd olmasa provokatorlara alçak əməllərini işlətməq imqanı verdi. İşçilərin qutləvi 'syrətdə zəhərdən kaçılmaları,ndan dolayı, neft sənajinin bojuq təhlüqə altında oldygyny yekarıda söyləmişdiq. İşçiləri heç olmazsa Həstərxan joly baglanıncı saklamak üçün Xalk Komisarlar 3yrası, müstərəq mukavələnamə üzrə verilməli olan əməq hakki, fərkini pajıza can saklamaga kərar vermişdi. Byñyn ustundə daşnaklar ilə es-erlər Karazəhərdə Nobel işçiləri arasında həjəcan torətməqə müvəffək olmuydular. Məzqyr işçilər kərar vermişdilər qı Xalk Komisarlar 3yrası, bilatəxir əməq hakki, fərkini verməsə tətili e'lən etsinlər.

1918-nci il maj ajlında Paris Kommynası, həkki nda mə'ryzəsində 3aymjan Kommynanı səhvərini müfəssəl syrətdə təsvir edərəq Bağı Kommynası həjaqtandan ajdlı və muəjjən misallar qəstərmədi. By mə'ryzədə 3aymjan əz-cümlü demədi:

«Ən bojuq səhvərdən birisi də by id: höquməti alı alıdkdan sonra Paris işçiləri eż duşmanlarını habs etmədilər, halby qı, beləliqə irticə imqanının karşılıntı ala bilərdilər. »*

«Baqınsqi Raboçi» gəzətəsi 3aymjanı mühəzərəsində bəhsə Bağı Kommynasını da səhv edərəq Mart çəkili, mukəssirləri olan «musavat» firkəsi baççularını qifajat kədər cidiyyətlə tə'kib etməjərəq kaçıb qızılənmələrinə imqan verdiqini qəstərmədi.

Bağı bolzəviq təqiliatı rəhbərlərinin menzəviq, es-er və daşnaklar hakkında heç bir xylja bəsləmədiqləri bizi subyt olmuyzdyr. Onları əqs-i-inkilabçı, hək mahiyyəti zəbhəsiz idi. «Baqınsqi Raboçi» 12 maj tarixli bas məkaləsində jazı, r qı:

«Provokatorların acların əhvali-ryhijjəsindən istifadə edərəq əqs-i-inkilab əlejhina işçilərin inkilabi mubarəzəsini rusvaj etməq və qozdən salmagə çalıçmaları, bynlara qifajat etməjir. By saat bynlar rys işçilər ilə ermənilər arasında ajrlı, həfif (nifikasi) səhərlər. Ermənilərin 3yra höquməti ygrynda müsəlman əqs-i-inkilabçıları, alejhina mubarəzədə istiraq etmələrini onlar ancak milli ədavətə isnad verirlər... Bakınlız dajırələrdə ermənilər ilə rys işçilərinin arası, nə cur qəsəqinlədirilir. Bakınlız bir zaman saat olmuyz kara-quryh unsurları işçilər arasında nə cur bas kıldı, rı, rılar».

Byndan sonra bəzədə 3aymjan olmak üzrə Bağı bolzəviqlərinin əqs-i-inkilabçı, firkələr alejhina məcbiri tədbirlər qərməməqlə p r i n - s i p səhv byrakdıkları, quman etməq olarmı? Belə deməq üçün heç bir əsas yokdur, və menzəviqlər ilə es-erlərə karşılık taktika münasəbəti məsələsi ancak Bağı Xalk Komisarlar 3yrasınlı əlində nə qibi həkiki imqanlar oldygyny ajdlı, nəzərdə, rıdan sonra həll edilə bilər.

Kommyna devrində bolzəviqlərin 3yada əqsərijjətə malik olmadıkları, jykarıda qərdəq. Kommynanı mə'syliliyi təsirindən bərisi tərəfindən jazı, lmlı, və «Sentro-Kaspi bulleteni»ndə dərc olynomyz «Moskvaja məqtyb»da belə qəstərişlər yardır:

«Bağıda hadisətin qədisi duzqun basa duzməq üçün nəzardən kaçırmamalı, dyr qı, bizim gələbə qunlərimizdə vəqillər 3yarsı,ndə 240 uzvdən ən çoky 80 nəfəri kommynist hesab olynyrdı, amma hakikət halda 58 fraksiya uzvu var idi. Başka jerdə və başka ərajin altında 3yra uzvlərinin dertde bir hissəsində azı, na malik olan bir fraksiya höquməti eż əlinə ala bilməzdə».

Misal qətiirdiqimiz məkalə bolzəviq fraksiyası, həkki nda əlimizdə olan mə'lymatı, ancak bir daha tə'jid edir.

1917-nci il dekabrında seçilmiş 3yra əlbəttə qeniz işçi qutlərənin əhvali-ryhijjəsini ifadə etməjirdi. Ona qərə, Icraiija Komitəsi tez-tez fabriq-zavod komitələri konferansı, qaglırlırdı. 1918-ci il aprel və maj ajlında bolzəviqlər sol es-erlər ilə birlidə eż təqif etdiqləri kət'namaları, çox çətinliq çəqmədən qeçirirdilər. Amma ərzak bəhriyin qəsəqinləzməsi ilə əlakədar olaraq vəzijjət dəjizib fənalazırdı.

Umymijjətlə Icraiija Komitəsi butunluqda eż xəttini müdafiə etməqə müvəffək olmuyzdy. Laqın bə'zi təsaduflərdə məsələn gryplarla

taxıl almak məsələsi qibi məsələlərdə numajəndələrin əqsəriyətli həqiqiyyət numajəndlərinin rəsmi xəttinə ciddi syratda mukavəmət qəstirildilər.

Zavodlarda da iş jaxsı, dejildi. Məsələn işçilər qutluvi syratda umumi inkilabi fəaliyyətdən qanarda dyryrdylar. Erməni işçilərin çox «daşnaksutun» şirkəsinə kozulyrdy. Rys işçilər arasında da mənseviq və es-erlərin əqsisi-inkilabçı, təbliğatı, bir kədər müvəffəkijət kazanırdı. İnkilabın ən muhumm məsələləri hakkında Nobel işçilərinin nə qibi kətnamalar çəkardıkları, işlər jykarlıda qərdi. Dogrydyr by kətnamalar ən ziddətli aclıq zəminəsi üzərində provokasiya meşvəsi idi. Amma həkikət əz jerində kalır və pəq təbii olaraq 3yra rəhbərləri hər addımın, hər tədbirin nə qibi nəticələr vera biləcəqini nəzərə alarak son dərəcə ehtiyatqarlılıklı iş qərməqə məcbür idilər.

Bağı Kommynasının silahlı kuvvəsi qifajət kədər var idi. Laqın by kuvvələrin əsas kadroları, çox e'tibar jok idi. Çünqu onları, ən çox «daşnaksutun» şirkəsinin millətçiliq təbliğatı, tə'sirində idi və inkilabın mülxədar əqsisi-inkilabçıdan nicat vermaqla barabar çox vakt Azərbaycan joksyl qəntililəri hakkında əz rəftarları ilə 3yra həqumətinə ziddətli zərbələr vyryrdy. Bağı Kommynası, Kızılı Ordysynın hejəti-murəqqəbəsi hakkında 1917-1918-nci illərdə Baqınlı aktiv siyasi xadimlərindən Lijadov belə mə'lumat vermişdi:

«Kızılı Ordı, deməq olar qı, tamamilə əsla muharəbə kabilijəti olmajan və daşnak zabitlərinin rəhbərliyi altında bylynan cəbhədən qəlmis ermənilərdən ibarət idi. By kit'ələr ətraf qəntlərdə talançılık edir və məsələn qəntililəri daha artıq acıkladırları. Onlar ancak evlərinə qətməqə jol tapmadıkları üçün cəbhəni byrakıb qətməjirdilər. Kaspi donanmasında hələ Mart hadisələrindən kabak bəhrijəlilərin ən jaxsı, kit'ələri evlərinə byrakılmış idi. Indi donanma əqsəriyən Bajlı meşən və duqançularından jüglimiz pyl ilə dytylma bəhrijəlilərdən ibarət idi. Byylər cəbhəyə baslıca olaraq qışaçılıq və mehtəqirliq üçün qədiridilər. Nadzarov və Zmejkov başa olmak uzrə es-erlər onları arasında çox məhəqəmləşmiş idilər. Kızılı Gvardiya kit'ələri mikdarca nisbətən az idilər və butun sucaatlari ilə barabar cəbhədə vəzijətli dəjisdirdə bilməjirdilər. *)

Lijadov byrada çox rənqi-roğən vyrmyzdyr. Amma umymijjətlə Kommynasının silahlı kuvvəsi hakkında verdiqi mə'lumat butunluqda Kommynada istiraq etmiş sajir zəxslərin verdiqləri mə'lymata, müvafik qəlir.

By dediqlərimizin hamısından sonra bojnomyza almak lazımlı qəlir qı. Xalk Komisarları, 3yrasının açıq vyryzmada es-er və daşnakları basmasına ymyd pəq az idi və istər-istəməz vəzijətin dəjisməsini və daşnaklar ilə es-erlər qibi «muttefiklər»dən jakasını, kytartmasını qəzələməq lazımlı qəlirdi. Başka çarə jok idi.

*) 3yralar İttifikasi, Ali Məhəqəmasının arxiv. Iş № 125 cild 11 sahifa 287.

XX

1918-nci il mayın iqcinci jarılsından es-erlər ilə daşnaklar bolşeviq və Mərqəzi 3yra həquməti əlejhinə mubarəzədə bəjuq ciddijət qəstərməqə başlaçırlar. By firkələrin əqsisi-inkilabçı, çəkicələri, 3yra həquməti əlejhinə muttəhiid əqsisi-inkilabçı umym Rysja olcusundə kampanjası, və Tiflis daşnakları, ilə Turqıjə komandanlığı arasında muzaqərat başlanması, vaktləna təsaduf edir. Bağıda by zaman bə'zi hadisələr dəxi vake olmypsyd. Ufukdə inqilislər qərulmuşlər.

1918-nci il fevral ajiñın iqcinci jarılsındə Ənzəli zəhərinə ijjimi zabit və onlarca aitomobildən ibarət bir inqilis dəstəsi qəlmədi. Dəstənin baslındə general Denstervil dyryrdy. Dəstə o zaman Ənzəlidə yzyn muddət kala bilməjərəq Həmədana kajıtmış və müvəkkət olaraq orada mehqəmləşmişdi.

Inqilislərin qəlməsi daşnaklar ilə es-erləri ryhlandırmışdı. Onlar 3yra həquməti əlejhinə mubraəzədə inqilisləri ezlərinə silahdaş və dost hesab edirdilər. Bağı es-er və daşnakları ilə inqilis ceneralları arasında muzaqəratın nə zaman başlandıqları, ejnən qəstərməq mümkin dejildur. Amma qərunur hələ 1918-nci il jazdan başlanılmış imis. Denstervilin xatiratında belə bir xəbər var:

«Mən dəfələrlə programı bizim məksədlərə daha çox müvafik olan es-er şirkəsinin numajəndələri ilə muzaqərat apardıq... Onlar bizdən qəməq, xusysən mali yardım istəjirələr. Mən es-erlər ilə dostanə munasabat saklayıram və həquməti əllərinə alsalar çok sejdə biza ymydvar ola biləcəqlərini bilirlər. *)

Cökələrə mə'lym olan Bağı, kadeti Bajkov jazırlı qı:

«Ermanı milli 3yrası, uzvlərindən dava vəqili S.A. Ter-Gazarov, Baqınlı müdafiəsi üçün inqilisləri çağırımkarəsində muzaqərat aparmakdan ötrü İrana, Ənzəli zəhərinə, İranda inqiliz ordusu komandanı general Denstervilin janına qəndarılmıdı». **)

Qərulduqu üzrə daşnaklar ilə es-erlər jılınlız prinsipdə dejil, idədə inqilis imperjalizminin çalışkan acenti idilər.

General Denstervilin dəstəsi mikdarca çox qiçq oldygynadan onun İran joly ilə Zakafkasjaja müvəffəkijətli səfər edə bilməsinə ymyd çox az idid. Laqın İranda sabik rys ordysyndan 800-900 Tereq kazağından ibarət qiçq bir dəstəjə komanda edən kazak miralajı Biçeraxov onlara qəməq etdi. General Denstervilin xatiratında by xusysda belə jazılmışdır:

«Biçeraxov hələ ajiñ bəzəndə bənim zabitlərimdən 5 nəfərini zirehli aitomobil ilə qəturub Aljata qətmidi. Mən ony qərməjə Ənzəliyə qətdim. Qələcəqdə bir jerdə qəracəqimiz işlərin planı, həkkündə orada tamamilə yzlaadı, qəracəqimiz işləri suyqt ilə qecirəm. Ancak onlara bəjuq ymyd bəsləməqdəjam. O bolşeviqlərə koşulmakla jerli ryslər arasında bəjuq bir

*) «Kafkasja və İran səfəri» sahifa 163.

**) «Rysja inkilabı arxiv». Cild 9. Sahifa 129.

hejrat va dəhəzət ojatdı. Laqın mən onyn dogry rəftar etmiş oldygyna eminəm: Kafkasjaja jeqanə jol by idı. Amma elə qı, o orada məhqəmlədi, onda işlər asan olar.

Məndən başka heç qas ona inanmajır—nə ryslar nə inqilislər—əmən mən ona səmimi syrətdə inanıram. Hər halda eżumu ona inanmaga məcbur etməliyəm, cunqu by saat jeqanə umymymyz ondadır. O butun varlılığı ilə Rysja ygrynda çalışır va tərtib etdiyi planlar umymijatla Rysjanın və o cumlaçan 3imalı Kafkasjanın mənafəini qəzələməqdən ibarətdür. Anima by planları həmlisi, busbutun bizim mənafəimizə, müvafik qəlirlər.

O qedəndən bəri ondan heç bir xəbərim jokdır. Byrası, bəni bir kədər niqaran edir. Onyn butun planları bas dymajda da hılar; onların korkusyu çok bejuqdur, adamlarının ahvalı-ryhijisi də çok məhqəm dejildür. Byradən ryslar quman edirlər qı, onyn adamları, əz jerlərinə jakınlasdı, kda kaçıb dagılacaklardır. Hərçənd zənnimcə belqə də onlardan bəziləri kaça da bilər, laqın by fiqrə zəriq dejiləm». *)

By parçadan qəruldugu üzrə zəbhəsiz Biçeraxova ceneral Denstervil müəjjən bir tapşırıq vermiş və o da es-er və daşnakları nə qəməjilə əməl etmişdir.

Biçeraxovun Bağı, Kommynası ilə muzaqərat aparması, hakkında mə'lymati, 3aymjani 18 ibyn tarixli 3yra iclasındaqı mə'ryzəsindən ejrənə bilarəz. 3aymjyan deejir:

«Biz Biçeraxov ilə munasəbatda idiq, cunqu rys əmlaqını, əlkarıb qətirməq üçün onyn xidmətindən istifadə etməli idiq.

«Laqın Rysjada 3yra höqumətinin vazifəti məqəmləadiqca Biçeraxov və dəstəsinin nəkəteji-nəzərinin javaz-javaz dəjizməsi hakkında o kədər çok müəjjən mə'lymat alırdı.

«Zakafkasjada sejmin Turqija təməjulu ajdılənəsdi, kda Biçeraxovdan zəbhəsiz Rysja devləti nəkəteji-nəzərində dyran Bağı. 3yra höqumətini kəbəl və təsdiq etdiqini, Bağı 3yra höqumətinin sijasatını təsvib etdiqini və ona hər cur xidmət qəstərməqə hazırlı oldygyny bildirən bir arzihal aldı.

«Fəkat byny da deməq lazımdır qı, biz by qıbi bəjanata çok e'timad-sızlık və korky ilə bakdı. Byra inqilis dostlygy sijasatının Rysja 3yra höquməti sijasatına yığın qəldijini mulahəzə edirdi.

«Biçeraxavın sədakətqar, namysqar, Rysja devləti mənafəini hər sejdən juqsaq dytan bir vətəndəsmi, joksa kət'i dəkikadə by dəstənin xarc alındı. İngiltərə nəf'inə və Rysja devlətinə xəjanət etməqə hazırlı olan bir inqilis neqərimi oldygы bizim üçün bejuq bir sylalı.

«Son iqi aj muddətində by məsələ karşılıqlıda çok qəsəqin bir syrətdə dyrydy. 3yra höquməti ilə onyn munasəbatının nə kədər oldygyny ajdılənəsdi, lazımlı lazımlı idi, cunqu onyn dəstəsi bejuq bir hərbli kuvvə idi və by qəzəl dəstə ilə hesablaşmalı, idiq. Ona qərə də by məsələ bizi çatladı.

«Biz korkyrdyk qı, hər qah by qəzəl dəstə sadəcə olaraq İngiltərə höquməti xidmətində isə, Bağıja çatdı, kdan sonra 3yra höqumətini kəbəl və təsdiq etməq hakki, nəsli, bəjanatdan sonra sijasatını dejiədirə bilar. O zaman inqilis imperjalizminin pəncəsinə qəçəriz və adəta bizi aldatmış olar...

*) Rysja inkilab arxiv. Cild 9. Səhifə 164.

«Onyn yzyn maqtıb və ərzihalları, okymyjacagam, ancak bizim kat'i syrətdə qəstərilmiş taləblərimizə cavabən qəndərdiqi son telegrafı, okymak istəjirəm: «Komisar Kaganov, taqif etdiqi butun taləblərinizi bejuq bir mənsəb ala bildiğim üçün jok, bələqə Rysjanın nəcəti. 3yra höqumətində və onyn maksadə müvafik olmasında qərdəduqum üçün kəbəl edirəm. Rysjada məclisi-muassasən ja da zemstvo məclisi tərəfindən nəcət verilməsinə inanıram, cunqu 3yra höquməti kuvvətələnincəjə kədər, onları nə kararlılıq həjata qimsə qəçirməjəcəkdir. 3yra höquməti alejhina hər cur çi, kıl, cinajatqarana xəjanət hesab edirəm. 3yra höqumətini sabotaj etməqçi cinajat hesab edirəm. Höqumət başına ja da mə'sylilikli bir vəzifə başına qəçəməqə çalıqməjəram. Sijasat və sosializmi anlamıram. Jeni həjat kyrmagə hazırlıq, jokdır. Bən kazagam. Bir kədər muharəba etməqçi bacarıram. Bir kədər hərbi işlərdən başımlı çi, kar, vəssəlam.

Biçeraxov». *)

Jeri qəlmisən kejd edəlim qı, 1919-ncı ildə musavat höquməti Biçeraxovun arxivini erməni qilsəsindən tapmışdır. Byrası, erməni milli sýrası, və daşnaklar ilə İngiltərə byrzyazjası, acenti olan Biçeraxovun arasında sı, kıl, ələkə oldygyny bir daha təsdiq edir.

Jykarlıda misal qətirdiğimiz nitkündə 3aymjyan demisdi qı, onyn əkidesinə Biçeraxovun dəstəsi inqilis xidmətində olsa da, laqın təmiz rys dəstəsi oldygynan çətin anglofil nəkəteji-nəzərinə qəçə bilər. 3aymjyan by əkidejə bir dərcəjə kədər Ərəb-Iran cəbhəsinin Hərbi İnkilab Komitəsi sədri Çeljapinin verdiqi mə'lymat sajəsində qəlmisdi. 1918-ncı il ijynyn 6-ndə 3aymjana və Kaganova jazmisi oldygı məqtybynə Çeljapin belə kejd edir:

«Biçeraxofyn maqtıby qəstərir qı, Biçeraxov da inqilislərə nəkəteji-nəzərini dəjiiadırmışdır və onyn tamajulu sizinqinə oksajır. Joldas Kaganov, yzyn təfsiliata qətməjərəq mən zəxsən Biçeraxova inanmak lazımlı qədidiqini bəjan edirəm. Dogrydýr man Biçeraxov ilə bir qələm dənli, əməmli, əzam, ony qərməmizən və tanı, məjə, ram və onyn manmılı rəftarlınlı həmin fajdam olmadı, gına bəkmajarak quman edirəm qı. Ənzəlidə qəruşudquqə biri-birimizi anlağacak və vazifətə nə nəkəteji-nəzərlə bəkdilə, məlzi, ajdılənədəracagliz». **)

Sonra by məqtybdə Çeljapin ilava edir qı:

«Biçeraxovun numajandəsi Alxavi joldas 3yra höquməti üçün çok işlər qərmənadır, bizimla Biçeraxovun arasında vasita (byfer)da odur... və bizimla jan-jana işlədiqi üçün komita ona tamamailə inanır...»

Bir neçə qəndən sonra, ijynyn 19-ndə jenə haman Çeljapin 3aymjana jazır qı:

«Daşnaklar inqilislər ilə birdürülər və hər nə olyr-olsyn, onları Bağıja (Kafkasjaja) çəqməqə çok çalışırlar. İnkilab Komitəsi irəli qətməjə mane olan bir organ olmak həsabila Ənzəlidən yzaklaşdırılmışdır. By; firkənin birinci addı, mədýr.»

«İnkilab Komitəsi Biçeraxova demisdi qı: Rəatdən ojana bir inqilis qədə bilməz. Belə də edilir. Əqqər siz 3yra höqumətini Ənzəlidən çəqəsiniz 6 saat inqilislər Ənzəlidə olacaklardır.

*) S.T. 3aymjyan «Məkala və nitkləri» səhifə 203-4

**) S. 3aymjyanın «Bağı, Kommynası, hakkında» adlı qıtabdən al jazılsından iktibas edirəm.

«Plan mudhişdurdur—zübha var qi, Biçeraxov (bilmajırı) amma zabitlerin şarı, Bağıda Zıra həqumətinin pozmak, hərbi diktatorlyk bərpa etməq və daşnaklar, inqilislər və dəstə ilə birliqdə Tiflisi işgal edib alman—türkləri sükünlətməkdür.

Topladığımız mə'lymata qərə, dəstənin zabitləri pasxa bajramında Kəzvinde «Boze tsarja xranı» (çar Rıssası, marşadır) okuyub, laqın əz əsərləri tərafından «tufəng ilə» ihata edilərəq dağılımlıqlardır. Onlar kaçıb, dağılmışlardır. Bir sez daha—«Krasnaja Armija» (Kızıl Ordu) gazetəsinə biz muntəzəmən dəstəjə əlbəttə Biçeraxovyn adına qəndərirdi. Laqın gazetələr əsərlərinə əlinə qəcməjirdilər (byrası, dəstənin bəzi əsərlərinin verdiği mə'lymatdır).

«Biz, nə cur tələ kyrlydygyny qərərəq fəlaqətin karşılışını almak üçün hər cur tədbirlər qəruruz.

«Biçeraxov çok ağıllı, və ince bir diplomatdır və çok bacarıklı, siyaset apardır. Onun sezlerindən bir sezdə zübħələnməq mümkün dejildür. Onun hərəqətləri və dəstəni bizdən ajarıması, duşunməjə məcbur edir. *

Çeljapinin by mə'lymati, qəciqməzdi, çünqu ijjynyn 11-ndə Bağı, gəzətələrində Zaymjanın imzası, ilə Ənzəlija Hərbi İnkilab Komitəsinə çəqilmis belə bir radio-telegraf dərc edilmişdir:

«Bağda Biçeraxovun ozu olmak uzra Biçeraxov dəstəsi byndan belə Kafkasja Zıra Kızıl Ordysyna daxil olyr, Rıssya Sosyalist Zıra Cumhuriyyətinin Iran xalqına olan dostlygyny təsdiq və Iranı gəsb etməqə çalısanlardan xilas olmasını arzı edərəq, Biçeraxov Bağıja qəlməq üçün Kəzvin və Ənzəlidən qəldiqdə ona heç bir mumanət qəstəriiməməsini rəcə edirəm.

Zaymjanın radio-telegrafı,na bəkmajarak Biçeraxov özünə silah qucu ilə jol açmaga məcbur olmaz və Bağıja ancak ijjylən əvvəllerində çatmışdır. Gəribədur qi, Biçeraxov Bağıja qəlinçajə kədər es-er gəzətəsi o barədə bir sez belə jazmamışdır. Amma Biçeraxov Bağıja qəlib çəkdiyindən sonra es-er firkəsinin organı onun hakki nda bir bas məkalə jazıl, Kızıl Ordynyn «Jeni Rəhbəri»ni tə'rif etməq jolynda sez əsir-qəməməzdi. Gəzətə jazmı, qi:

«Ordymyzın yeni rəhbəri Biçeraxov joldası, mə'syiliyətli hərbi vazifəsində təbriq ediriz. Biz bir sosyalist—revolusioner olmak həsəbilərys inkilabının kabak sənqərlərində dyran bir mubarəzəçini təbriq etməjə bilmərəz.

Bələ rəzaləti hətta sosyalist-revolusionlərdən də qəzləməq çətin idi. Zubhəsiz es-erlər Biçeraxovyn general Denstervilin acenti oldığıny qəzalcasına bilirdilər. Ona qərə haman «rys inkilabının kabak sənqərində dyran bir mubarəzəçi»ni təbriq etməqlə onlar inkilabı, ləgv etməq üçün Bağıja qəlmış olan inqilis kapitalını, təbriq edirdilər.

*) S. Zaymjanın «Bağı, Kommynası» adlı qıtəbçəsindən əl jazılsından iktibas edildi.

Zaymjanın Biçeraxova dogrydan inandıqını və ondan Kızıl Ordu sırasında sədakətqarənə xidmət qəzələdiqini təsəvvür etməq çətinidur. Bizim zənnimizcə Biçeraxovyn çağırılmasına səbəb əvvəla by mülahəzə idi qi, rəsmi syratda Zıra həqumətin kəbəl və təsdiq etdiqdən sonra rys əsər kitəsini kəbəl etməməq es-er firkəsində qı provokatorlara bolşeviqlərin qıja zəhəri almanın təslim etməq istədiqlərini dənizəmək imqanı verərdi. Bizdə olan mə'lymata qərə, Xəzər donanması, hissələrindən bir çox Biçeraxovyn çağırılması, tələb etmişdilər və cəbhənin daglılaşması təhlükəsini jaratmadan onları tələbini rədd etməq mumqun dejildi. Byndan ilave Zaymjanın 3imali-Kafkasjadan jardım qəzələməqə əsaslı var idi. Ona qərə jəkin Bağıda Zıra həqumətinin vəzijəti üçün inqilislərin azacık kuvvəsinin kət'iyyətli əhəmiyyətli ola bilməjəcəjinə xatircəm' imiz. Ona lazımlı idi vakt kazansın və qəməq qəlinçajə kədər Bağınlı əldə saklası, n. Ijjynyn əvvəllerində Bağı, mətbuatında Zaymjanın adına Stalin imzası, ilə alınlıq belə bir telegraf nəzər edilmişdi:

«Radio ilə Bağıja Zaymjanə xəbər vermalı qi, mən Stalin cənybdajam, tezliklə 3imali—Kafkasjaya qələcəqəm. Hər nə cur olsa Xasaviyrt-Petrovsk xattı tə'mir ediləcəqdur. Bağınlı qəmaqına hər sej qəndərilmis və muntəzəmən qəndərələcəqdur. By qun Sarisindən kasid çılkıb Zaymjanı məqtyb apardır. Hər cur olsa taxlı qəndərəcəqiz. Hacı-Kabyl cəbhəsinin möhəqəmlədirməqə rəcə ediriz. Ryhdan, duşməməli».

Vəzijət elə idi qi, Turqijə hərbi tə'limatçıları, nərəbərliyi altında əqs-i-inkilabçı, bandaları hər tərəfdən Bağınlı təhdid edirdilər. Həqumət tərafından qıçıq bir səhv byrakılmış, inkilab üçün o kədər lazımlı olan zəhəri itirməq təhlükəsi ilə təhdid edirdi. 800 nəfərliq bir dəstəjə malik olan Biçeraxovyn çağırılması, bila-vasita Zıra həqumətini yılmak təhlükəsi jaratmajarırdı, və tezliklə və'd edilmiş jardımın qələcəqijini və o zaman Biçeraxovdan jaka kyrтarmagını asan olacaqını, ymyd etməq olardı. Mərqəzdən qəməq dogrydan da qəlməqə basıldı, amma az idi. Diqər tərəfdən də es-erlər və daşnaklar zəxsində əqs-i inkilab öz fəaliyyətini davam etdirirdi.

Jykarlıda ziqr etdiqimiz xatiratında Denstervil jazır qi:

«Sosyalist-revolusionerlər qət-qədə kuvvələnməqdə olan bir firkədilər. Ola bilər qi, by firkə jakınlarda Zıra həqumətini yıxı, n. Hər halda onları helə niyyəti vardır».

Sonra general nəkl edir qi, oz fiqrini Çeljapinə demis, laqın o:

«Belə sejler heç vakt ola bilməz. Onlar (es-erlər) bizim komitələrdə çalıçı və muəjjən kədər mə'syiliyətli vazifələr dytyırlar».

Dejə cavab vermişdir. Bəlqə də Çeljapin es-er «mə'syl» işçilərinə inanırmı, amma inqilis cənəralı, oz dostları, daha jaxəl tanıdı.

Ijjynyn əvvəllerində Bağıda Zıra həquməti əlejhinə syi-kəsd açılmışdır. Həmin syi-kəsd hakkında təssus qi, əlinmizdə mə'lymat azdır

və ancak 3yranın 18 ijjn tarixli iclasında 3aymjanın mə'ryzəsi üzərinə bəhs edə bilər. Syi-kəsdin bəzində sag es-er firkəsi uzu Ivanof adlı bir nəfər ilə «Ardahan» hərb qəmisi mexaniki Kiriçenko dyryrdy. «Ardahan»nın rəsmi qagızlarında (blanklarında) bir çox zavodlara və ordy kit'ələrinə by məzmynda bir çagırıç qəndərilmisdi:

«Kaspı donanmasının umumi iclası, rəca edir qı, hazırlıq, vəziyyət və zəhərin duzməndən mudaflası məsələlərinin müzakərəsi üçün çagırılmış olan umumi mitingə iaci və cəbhəçi joldaşlar hər 300 adama bir nəfər, kütül asqər joldaşlar isə hər kit'a və batarejadən bir nəfər numajəndə qəndərsinlər. Miting çərənba qunu majn 30-ndə, sahər saat 10-da dəniz qanarı,—byl-varda təj'in edilmisdir».

Çagırıç saxta çəkmişdi. Xəzər donanmasında heç qəsin qyja ondan xəbəri yok imiş.

Syi-kəsd rəhbərləri bir çox əmrnamalar və muracət namalar ha-zırlamışlardı. Onların arasında belə bir əmətnama da var idi:

«Hər nə eur olsa bilət xir 3aymjanın həbsə altınaması, əmr ediram.

Xalk Xaricijə və Hərblijə Komisari».

Kafkasja Kütü Ordysyna xitabən belə bir e'lən byrakılmışdı:

«Əməqçi xalqın manafei jolynda arası qasılməjən mubarəzədə şöryl-mız olan siz kütü asqər və bəhrijjeli joldaşlar by qonlarda Baqıja qəlib səzin stralalarında dyrəcək olan inqilis joldaşları, səmimi bir syratda və bejuq əzdiyəkla karşılamaşdırınz. Umumi ia ygrynda umumi duzənən olan alman—turqlar alejhina. Allah sizə jar olsyn. Jəsasın Rysja Kozmə 3yra höquməti, jəsasın Kütü Ordy. Jəsasın inqilis ordysi».

Həmçinin bir kət'nama hazırlanmışdı. Orada Almanja-Turqijə imperjalizmi tərəfindən bejuq təhlükə təhdid etdiyi və qyja Inqiltərə höquməti rəsmi syratda hərbi kuvvə ilə qəməq təqliif edib, və Baqı, Xalk Komisarlar 3yrasının isə by təqlifi rədd etdiyi qəstərilir. Byna qərə də iclas Baqı, 3yrasını byrakmak və 3aymjanı, dytdygy vəzifələrdən azad etməqi kərarlaşdırıltı.

Xusysən inqilis konsily üçün hazırlanmış məqtyb çox dikkətə la-jıldır. Məqtybdə əz-cümə deejilir qı:

«Hatta Brest mukavalası qibi sanlı, təd bit təraf üçün olverisi və hələ inididən, subhəsiz tarixdə by adı möhəqəm saklamak üzərə nəfratlı adı, kazanmış olan bir suh mukavalənaməsi,na karşı, by vaxt can misli qərulməmis hajaslzlək rəftarının cavabında, jerli 3yra höquməti əz vəzifəni ifa etməq və həmin kyldyr hucymyna karşı, alındı ola butun vəsajitlə mukavəmat təsəq etməjə kərər vermiadur.

«By məsələdə həm jerli 3yra höqumətinin, həm də Bagdad—Iran cəbhəsindəki Inqiltərə ordysynın manafei bir-birinə müvafik qələr. Ona qera Baqı iaci, asqər və bəhrijjelilər vəqilləri 3yrasının jeni hejət icraiijə komitəsi sizə xəbar verir və by xusysda inqilis kuvvaləri komandanı, na-məlymat vermənizi rəca edir qı, canab konsyl, inqilis komandanlığı, amansız, pənahsız olğamızın dinc shahı, ustunu kütünc və atəs ilə qələn Turqijə bandaları, alejhina hərbi amaliyat üçün Baqı, zəhəri və butun Baqı, gyberniyası, arazisindən istifadə edə bilər.

«Jerli 3yra höquməti əz hərəqətini məcbiri difa' çərəsi hasəbi ilə bəjan edir qı, Brest mukavalənaməsinə pozmamakla barabar ona karşı, adəbsizcəsinə roftara lakejd baka bilməz və digər tərəfdən Rysja Cumhuriyyətinin Zakafkasjada kalmış ərazilənlə (topragınlı) davasız təslim etməz.

«Səmimi ehtiramımlı, arzla kəbəlyny rəca edərək, konsyl afandım».

Ijjyn 12-ndə Ivanof ilə Kiriçenko həbs edilir. Anlaşıldıqına qə-rə, syi-kəsddə cəbhəçilər ittifakını sədri də istirəq edirmis. Syi-kəs-dilər ona bejuq umydlar baglaçlır və arasında bir çox kara kuvvələr olan cəbhəçilər ittifakından istifadə etməq istəjirimişlər. Sonradan istin-takdan anlaşıldıq uzra syi-kəsə Baqıja mərqəzdən qəlmis olan Con-kofsqi adlı bir nəfər rəhbərliq edirmis. Conkofsqinin əzu kaçıb qızılən-məqə müvəffək olmaya, laqın 3aymjanı, nümajəndələrin kartoçkası, taplımlılsı.

3aymjan əz mə'ryzəsində demidi:

«Kabakca kejd ediram qı, ben sag es-er firkəsinə laqə atmak istəmə-jiram. Sonradan anlaşıldıq, uzra firkənin by avantiyra ilə əsla əlakəsi yokmuy».

Sag es-er firkəsinin həmin syi-kəsə munasəbatı məsələsində 3aymjanın fırqənin ziddinə qetməqə imqanımlı jokdır. Laqın bynyn-la barabar subhəsiz inqilis dajirələrindən bas verən və ipinin ycy mər-qəzə qedib çıxan macəradan Baqı, es-erləri başçılıkları, bilmərrə xə-bəri olmadıqını, təsəvvür etməq çətindür. 3yranın bolzeviq fraksija-sı, uzvu əməq konisarı, Zevin, pəq haklı, olaraq syi-kəsdin əsas gərəzlə-rinin mə'dən və zavodlarda aparılan provokatorlıq fəaliyyətinə müvafik qəldiqini qəstərmisdi. Zevin dejir:

«Mən sizin nəzəri-dikkətinizi xırda olmajan by məsələja cəlb edirəm. Əgər 3aymjanın rolyundan, vətənin təhlükədə olmasından və sajirədən bəhs olynan qagızlara dikkət versəniz byrada hiləqar bir siyaset oldygyny qərarsınız. Iqi həftə byndan avvalıq mitingi jadı, nizə salı. Orada dejir-dilar, jərdə kalanları həmisi, jakəl, adamlardır, amma 3aymjan kyryk-cydır (kyrykda qədəndür). Aşqardır qı, byrada jaltı, iqi axmak macə-rası, dejil, bəlqə ortada daha ağılli, adamlar tapılmamış oldygündən iqi axmak çəkmişdir».

Ivanof-Kiriçenkony karikatyra syi-kəsdi paq tyaf olaraq, o za-man 3yralar Rysjasının bir çox jerlərində açılmış bir slra əqs-i-inkilab syi-kəsdlərinə təsaduf etmişdi. Nə olyr olsyn, həmin Baqıda 3yra hö-qumətini jukmak təzəbbusu umumi bir planın ancak bir hissəsi idi, və es-er firkəsinin by işdə az çox əli var idi.

Həqida Ivanof Kiricenko macərası, ilə əlakədar olaraq, ondan bir neçə qun sonra—ijjyn 20-ndə—Tereqdə vuky bylmya olan digər bir əqs-i-inkilab çəkilişinə bir kədər dikkət verməq istərəz.

Bz qı, Kommynasının mukaddəratı,na dərəcədə umymijjətlə 3imali Kafkasja və xusysən Tereq vilajəti ilə əlakədən aslı, oldygyny

jykarlıda qərdəq. 3imali Kafkasja ilə əlakənin jenidən bərpasına mane olan umdə səbəb — çəçenlər tərəfindən dagıdılmış olan Grozny-Xasavyrt dəmir joly xətti idi. 1918-nci ilin əvvəllərində Tereqdə bolşeviq təqsilatının rəhbərliyi altında xalk höquməti əmələ qəlib, Tereq vilayətində jazajan millətlər arasında suh və asajis bərpası üçün hər cur tədbirlər qərməsədu. İnkilab üçün Bağıja nəcət verməqin nə kədər bəjuq əhamiyyəti oldygyny dərqlə, Tereq bolşeviqləri Bağı, ilə dəmir joly munasəbatını bərpasına çalıçırlılar. Xalk höquməti yzyn muzaqərələrdən sonra çəçenləri Grozny-Xasavyrt dəmir jolynın bərpasına razı etməqə muvəfək oldy. Stalinin jykarlıda kejd etdiqimiz telegrafında da məzqyr dəmir jol xəttinin bərpasından bəhs olynyr. Is muvəffəkkiyətlə kytarmaga jakınlıqda Mozdokda ijjynyn 20-ndə xalk höquməti əlejhina isjan kaldi, rüldi və isjançular birinci nevbədə Proxladı, stansiyasına hucym edib Bağı ilə 3imali Kafkasja arasında joly qəsdi.

Mozdok isjanlınlı bazında by zaman Bağı cəbhəsinə komandan təjir edilmiş olan Lazar Biçeraxovun kardaşı, Tereqdə məzhyr Qeorgi Biçeraxov dyrmyzdy.

Muəjjən olmuyzdyr qı, Qeorgi Biçeraxov həmisi kardaşı Lazar ilə əlakədə olyb, ondan vəsajit və silah alırmış. Qeorgi Biçeraxov ezu də ona pyly, kardaşı miralaj Biçeraxof vasitəsi ilə Irandaqı. Inqiltərə komandanlığı, verməsini inqar etməjirdi. Ijyn ajlında hələ Lazar Biçeraxov Iranda olan zaman Karganova muracətələ Mozdokda Qeorgi Biçeraxova qyja 3yra höquməti ygrynda mubarəzə üçün silah və dava lavazlımatı, qəndərməqə təqəlif etmişdi.

Vladikafkasda olan xalk höqumətinin egsinə olaraq Qeorgi Biçeraxov, Mozdokda es-er və menzəviqlərdən ibarət bir «kazak—qəntli» höquməti jaratmışdı. By höqumətin bazında məzhyr sag es-er Leonid Orlov, Merxelev və sajirləri dyryrdylar.

Biçeraxov arxivinin olmaması, butun by egsi-inkilab zumrələrinin karşılıklı munasəbatını, ajdılınlaştırmaga imqan verməjir. Amma jykarlıda dediqlərimizin hamisəndən qəruldugu üzrə Bağıdaqı egsi inkilabçıları ilə Mozdok çikınlınlı arasında əlakə var imiz və bvnları, biri-biri ilə mərbyt edən, bilavasita inqilis komandanlığının rəhbərliyi altında es-er firkəsi idi.

Ijynyn 24-25-cən Bağı cəbhəsində hələ nizami Turqijə ordusu yox idi. O vaxta can ijynyn 15-də Qəncədə təqəlif olynymsə Azərbaycan höquməti adlanan höqumətin ordy dəstələri ilə muharəbə etməq lazımlı qəlirdi. Jakzı, silahlannaməsi dəstələrin kabagında dyrmak çok da çətin dejildi. Ona qərə ilq zamanlar Kızıl Ordı bir çox gələbələr çalımlıdı. Bağı höqumətinin umdə kuvvələri erməni zabitlərinin komandası, altında olan erməni kit'ələri ijynyn içinci jarılsından cəbhədə sabotaza hazırladılar. Bağı cəbhəsində muharəbədə istiraq etmiş Aga-

mirovyn dediqinə qərə ijjyn ajlında hələ çox irəli qetməq və duzmənə zərbe vymak imqanı, varmı, 3. Agamirov deejir:

«Ijynyn 18-ndə biz Qurdəmir dajırəsində hucyma qeçərəq duzmən kit'ələrini jerindən ojnadi, b. Mususlu tərafə kovdyk. Ondan sonra 3-cu liva komandanlığı, qınlı anlaşılmaz rəftarı devri başlandı. By livanın əşqərləri Karmarjanı işgal etdilər və duzmən əşqərləri tərəfindən quclu mukavəmat qərmədən, müvəffəkkiyətlə Qeçəçaj tərəfinə irəliliyidilər. Kabakda hucym edən duzmən kuvvəsi olmadı, halda və duzmən qəgil-məqdə iqən 3-cu liva əşqərləri çəqilmaqə başladılar. By zaman 7-ci tabyryn 2-ci boluq orta dasta ilə son dərəcə alverisi əzərijitlərində hucymda bylyna bilarqən birdən cəbhəjə qetməqdən imtina etdi. Məzqyr boluq menəeviç şirkə fədajilərindən və kışmən Balaxana menəeviç işçilərindən təqəlif edilmişdi... Kozy Agsyja çatdırıda jadımdadyr xətti-mustəkim ilə bəni çağırıldılar. By qant 3amaxının lap janınlıdadyr. 2-ci liva arqanı-hər uyları məni çağırıldılar. Bynlar komandan Amazaspı ziddətə axtarırdılar. Fəkət komandan gajib idi. Bynyn sabəbi açıkdən-açılgə xıyanatmı, joksa kejdizliqmi, ja -inqi Saljan milli şyrası ilə əlakəsi idi, bilmajram. Əldə olan mə'lyymata qərə Saljan milli şyrası, hələ ondan çox kabab turq ordyları ilə munasəbatda idi. O zaman turq komandanlığı, qazı, jazı və ermənilər əlejhina dejil bolşeviqlər əlejhina mubarəza aparıdı, onu ishat edirdi. *)

7-ci tabyr 2-ci boluğun xıyanəti həkkündə Agamirovın verdiqi mə'lymati, 1918-ci ildə gəzətələrdə jazlılmış xəbərlər ilə təsdiq edilər. «İzvestija» gəzətəsində «Kafkasja Kızıl Ordusy» gəzətəsindən ikribas olynymsə belə bir xəbər vardır:

«Ijynyn 18-ci qəcası N tabyry komandanlığına əmr verilmişdi qı, Mususlu altında əqs-i-inkilab bandaları tərəfindən suni syratda əmələ qatırılmış bataklığı, hər nə cur olsa qəcsin. Banlı, kahramanları, məzəqətərək komandanlarından əmr alındı, mərdənə bir syratda bataklığa atılarak, pyləmət və sajirlərinin cijinlərində daşılırlılar... Iqi bejuq məəkkətə bataklığı, qeçərəq, sənqər dytyr. Iqi diqər boluq ehtiyatda idi. Gəflətən duzmən atəz açır. Bataklığı, qeçmiş boluqlar çal-çarpaz atəz altında kalırlar. By zaman alçak xajinlər xıyanətqarana bir syratda əz sənqərlərini byrakır, joldasları, baslı, baslına byrakı, siçan qibi kaçırlar. *)

Ijynyn 22-ndə Zyranlı kapalı, fevkəl'adə iclasında cəbhədən əşqər kit'əsinin həbsə alınıması, məsələsi muzaqərə edildi. Səhbat haman hərbi komisarı, əmrilə tərqi-silah və həbs edilmiş 2-ci boluq ustundə idi. Hərbijjə komisarı, əvəz edən 3ebıldajevin bəjanatlı, dirlədiq-dən sonra menzəviqlər numajəndəsi belə bir kət'nama təqəlif edir:

«3yra hərbijjə komisarı, bəjanatlı, dirləjərəq və onun fəaliyyətini dogry hesab edərəq nevbatı məsələlərə qecir».

By kət'namaja ancak 7 səs verilir və 3yra bolşeviç fraksiasi, numajəndəsi tərəfindən təqəlif olynymsə belə bir kət'nama kəbəl edir:

*) Zalar Ittifakı, hərbi mahqəmə arxiv, Hərbi kollegija. Is № 125 cild 3. Sahifa 28-29.
**) «İzvestija» № 122 1918-ncl il.

«İşçi, kuzul esqər, bəhrijjeli və qəntli vəqilləri «şurası», ərgani-hərbin amri üzrə davaja qetməq istəməjan və bynynla da sajir kit'ələri bəhranlı, bir vazijjatda byrakmış olan cəbhə əşqərlərinin həbsi hakkında Zeyboldajevin mə'rızasını dinişərəq canilərə nəfrət, hərbəjja komisarlığı, və ərgani-hərbə e'timadıslı, gəlin, bejan və bütün xəjinləri təkbih edir. Zeyra Hərbijja Komisarlığına təqflif edir qı, byndan sonra da xəjinlərə karal an ziddatlı cəza tədbirlərilə mubarəzə aparsın. Bynynla barabar Zeyra hələ kabakca həbsin səbəblərini eşrənməmiş, həbsə karş protesto tə'tili e'lən etmiş olan bütün işçilərə nəfrətini bildirir». *)

By kət'nama Bağı, Zyrasının eżumu ihata edən düşmənlər əlejhinə mubarəzədə ağır vəzijjatda oldygyny qəstərir.

Ijyyn 20-ci qunlarında Zyralar Rysjasından bir dəstə zrehli avtomobil syratı ilə birinci qəməq qəldi. Qələn dəstənin hərbi cihadın kat'ijjatlı əhəmijjatlı ola bilməzdi, amma byrası, Mərqəzi Zeyra Həqu-matinin kuvvet və imqanı, çatan kədər Bağı proletarjatına eż azadlı-gını, mudaflə etməqdə jardım qəstərməqə hazırl oldygyny isbat etdi.

Ijyyn axırlarında Bağı cəbhəsində nizami turq kit'ələri qerundu və mubarəzə çok ağırlaşdı. Bağı əlejhinə əməlijjatda bylynan turq ordylarının mikdarı haklında əlimizdə kət'i mə'lymat jokdır. Laqin cəbhədən verilən azaqıdaqı, mə'lymat by barədə bir kədər təsəvvür etməq imqanı verir:

«Qurdəmirdən Bağıja, bir ijyl, qanduz saat uça 10 dəkikə işəmisi. Xalk Komisarları Zyrasına:

«Qoççaj altında ijyyn 27-dən 30-na kədər davam edən 4 qunluq vryzma kyrtdı. Çevirmə dəstəsi Qoççaj, bombardiman etdi. Əşqərlərimiz düşmənin arkasına qəcdilər. Əlverişli olmajan bir çox səbəblərə qəra, cəbhə mevki dytan ordylarımız Karamarjana çəqildilər. Düşmən talaan olmak təhlükəsi ilə təhdid edən çevirma (ihata olynnak) vazijjatindən kyrtararak ozu bizi muhasəra etməja başladı. Mevcyd vazijjatdan dolayı, və əşqərlərimizi qələcəq vryzmlar üçün kənətə koymak kəsdi ilə sag dəstəmizlə çəqilməqə vadar oldyk. Vryzma çok ziddatlı olyb, sunqu hucymy ilə qədirdi. Istinin ziddatindən və sy çatdırımk Mumqun olmadıqdan əşqərlər gəzə halına qəlirdilər, laqin eż səngərlərini mərdənə bir sırətdə mudaflə edir, hucyma atıldıqları. Düşmən sıralarında nizami Turqijə ordusu var. Komanda hej'ati və topçu pylemjotçuların çox hissəti turqijilərləndəndur».

Cəbhənin sajir xuttələrinindən də əlverişli olmajan xəbərlər qəlirdi. Bynynla əlakədar olaraq, işçilərin bə'zi hissələrinin əhvali-ryhijjəsi subatını zəifləşdirirdi. Byrası menzəviq provokatorlarına cəbhəni pozmak jolynda bojuq faalijjət açmak imqanı, verdi. By munasəbatla sosyalist-revolşyonerların organı, belə bir zej jazmılərdi:

«Ona qəra hər proletar, hər namysqar inkilabçı, jörylməksizlər, işəmisi saçan dedi-kodyçylardan qəsqin bir sırətdə yzaklaşmamışdır. Onlar deñiñlər by muharəba milli muharəbadır, qayı by məharəbadə təqərəmənilər manfaətdardırıllar, başqa millətlərə mansyb valandalarını turq-lerini umymijjatla müsalmanları, əzələrinə düşmən etmələrinə elitiq jokdır.

Qutlavı olmasa da, çox işçilərdən olmasa da hər halda təessuf qı, by cur sezər işçilərdən də cəidilir. Amma nihajat kara kuvvələrin by cur çirqin provokatorlyk faalijjətinə xitam vermaq lazımdır». *)

Ijyl ajına can Bağı, nə vəzijjəti elə idi qı, bilavasita təhlüqə an-ack Almanja-Turqijə imperjalizmi tərəfindən təhdid edirdi. Onun əlej-hina mubarəzədə bolzheviklər ilə sag es-erlər arasında sanqı bir əl-birlik əmələ qəlməsidi. İjyl ajında vəzijjət fənaləzdi. Turq orduları, tərəfin-dən təhlüqə artdı, amma ejni zamanda Zeyra Bağı, inqilis imperja-lizmi də təhdid etməqə başladı. Bağı Zyrasının organı, məzqyr təhlüqəni qəstərən belə bir zej dərc edilmişdi:

«Hamija əzqar oldygı üzrə Bağı hal-hazırda da bir tərəfdən inqilis, o biri tərəfdən alman kıldır imperjalistlərinin mənafei Tokyanın bir sohnə olmayıdır... Indi almanlar eż vazijjətlərini Tiflisdə məhəqələdirirlər, inqilislər də bizim kol-ordy İrlandan çağılın zaman və Biceraxov dəstəsinin Iranda olması, sajəsində Bejnənnahrejində Bagdad dairəsindən Rast va Ənzəlija cən iralılaməqə müvəffək olmuylardır. Ona qəra Turqijə-Alman imperjalistləri kol qucusu ilə Bağı, bizim inkilabçı proletarjatın əlindən almaga çalıqlarla, eż ussulhərəqələrindən yzak düşməs və byraja az-çök hiss ediləcəq miqdarda kuvvə əndərməq imqanı, olmajan inqilislər də ezzələrinin sənənməs, qəhnə usylları—ja'nı pyl qucusu və satın almak usly ilə is qerurlər». *)

Bağıda Inqiltərə imperjalizminin dosty az dejildi. Jalınlı byr-zayza dejil, menzəviqlər də əzələni Zeyra höqumətindən xılas edən hər qəs olyr olsyn ony təbriq etməqə hazırl idilər. Tiflis menzəviqlərə Turqijə-Almanca ceneralları, ilə rabitə kyryrdylar. Bağıda işçiləri turq-lərin tərəfinə çəqməq çətin idi. Ona qəra canab Ajollolar inqilislər zəx-sində muttəfik axtarırdılar. «Baqinsqi Raboci» paq haklı, olaraq qəstərirdi qı, inqilislərin çağırılması. Bağı, nə vəzijjətini fənaləzdirilər, çunqu o zaman Bağı, muharəba edən devletlər arasında bilavasita mubarəzə mejdəni olar. Laqin byrası menzəviqləri heç də osandırmajdır, çunqu onları məksədi inkilabdan xılas olmak idi. By məksəd üçün də inqilislər ilə turqlərin arasında fərk jok idi.

Bağı, sag es-erlərinin siyasetinin baslıca dəlili Brest mukavələnaması, əlejhinə mubarəzə idi. By da Bağı, cəbhəsinə və mudaflə təqəriləmis olan höqumətə karşılıqlı onları munasəbatından dogyrdy. Bynynla əlakədar olaraq ijyl ajında sag es-erlər ilə sol es-erlərin daha doğrysı sol es-er rəhbərlerinin jakınlazması, müzahədə olynnır. İjylyn əvvəllərində sol es-erlərin organı olan «Naza Znamja» gəzetəsi «jakınl program və taktika» ilə birləşməq məsələsi kaldırıldı. Sez «jakınlı» es-er fir-kəsi ilə əl-bir olmak ustundə idi. Dogrydyr məkalə sahibi, Tymanjan byny açıq soyləməqə cəsarət etməmişdi, laqin sol es-erlər rəhbərinin by işarəsinə sag es-er gəzetəsinin na cur karşılıqlı, nəzərə alındıkdə

*) «Znamja Tryda» № 58 1918-nel II.

**) «İzvestija» № 138 1918-nel II.

umumi bir siyasi xətt vucuda qətirildiğini anlamak olar. Mirbaxıñ kətlindən sonra, sağ es-erlər ilə sollar arasında bir vahid cəbhə əmələ qədir. «Naşa Znamja» gəzətəsi jazır qı:

«Brest mukavələnaması pozylmaz və parlak inkilab, zorlajanlarıñ hamısı jer üzündən supurulmalıdır.... Mirbaxıñ kətlini biz alman imperjalistləri tərəfindən Brest mukavələnaması, nüñ həjasızcasına pozylmasını bir cavab qibi təbriq ediriz.»

«Izvestija» pəq dogry olarak qəstərir qı, sol es-erlər məsələni yecə qətira bilməjirlər. Onlar qyja Brest mukavələnamasından həjəcanlanınlar, ony kəbəl etməjirlər, amma diqər tərəfdən də Mirbaxıñ kətlinə almanlarıñ Brest mukavələnaması, ərajinini pozmalarını səbəb qəstərirlər. Amma məsələnin ən muhummu byrasıdır qı, sol es-erlər saglar ilə əl-bir olmaya və onlar ilə bir dildə danışırlar. Mirbaxıñ kətlə munasəbəti ilə «Znamja Tryda» gəzətəsi belə bir əzəj jazmıdır:

«Biz Moskvada Mirbaxıñ kətlə dairənə vuky bylmaya olan hadisələri daha çox baza duşuruz. Moskvada graf Mirbaxıñ kətlə ilə bejnəlxəlk vazifətimizin həmisəqindən ciddi oldygyna şübhə etməjiriz.» *)

Həm in gəzətənin o biri numrəsində es-erlər belə bir syal verirlər:

«Almanya təmajulu ilə məzəkkətlə Rysja əlejhinəmi, joksa Almanya kaizeri tərəfindən təhkir edilmiş, lüt edilmiş Rysjanın səslənmis olan mukaddəs gəzəbi əlejhinə? Alman cəbrqarlarına karşı, jenidən müharəbə e'lan etdiq və ona jardım qəstəracaqız.»

Es-erlər inkilaba təmajul etməqi fiqirlərinə qətira bilməjirdilər. Onlar üçün məsələ belə idi: ja Almanya ilə, ja da İngiltərə ilə, Sag-es-erlər İngiltərəjə təmajul edirdilər və çox qəcmədən byny açıkdən-açıq, sejleməqi mumqun qərdular: Es-erlərin organı, 16 iyul tarixli bas məkaləsində jazır qı: «Baqınsqi Raboçi» son numrəsində inqilislərin bizə qəməqə çağırılmazı, sehbətlərinə heç də luzym olmadıqına inandırmak istajır. Gəzətə almanlarıñ tez-tez suhlu ərthnamasını pozmalarını qəstərir və ona qərə də lazımlı qərur qı:

«Şubhəsiz, üzərimizə qəlen təhlükə karlılındə öz zəxsi fəaliyyət və aktiflikimiz ilə janazı, olaraq, gəddar duşmən əlejhinə ezmumuza muttafik tapmamız da lazımdır. Çünqu by duşmən qəldiqdə, Rysja janacaksız kalmak təhlükəsi altında bylynmakla barabar, minlərcə canlar da kırğına veriləcəqdür... Ona qəra hər namysqar sosyalist, qeycirməqdə oldygymyz obzətif ərajin itçarısında iqi bələnin junqulunu seçir. Katı duşmən olan Almanya əlejhinə mubarəzədə proletarjat üçün, sosializm üçün, by saat muttafiklərin qəməqi bələnin junqulunu təsqil edir, o halda ondan vaz qəməq olmaz.» **)

Baqıja Rysja üçün nücat verməq cumlesi ilə es-erlərin kəsdən aldatmaga çalıdıklarını isbata hacət jok. Onlar inqilislərin İranda kuv-

*) «Znamja Tryda» № 90 1918-nel il.

**) Jena orada № 93.

vəsi olmadıqını, və Baqıja qəməq verə bilməjəcəqlərini qəzəlcəsinə bildirlər. Inqilislərin Baqıja qələmisi issa Almanja-Turqıjə ordularını, inqilislər əlejhinə qəniş cəbhə açmalarını bir səbəb və əsas təqəril edəcək idi. Həmçinin 3yralar Rysjasından jardım qəzələməqə əsas daha çox olar, amma inqilislərin çağırılması issa Baqıni, Rysja ilə əlakadən məhrim edəcəqi də ajdıl id. Deməq es-erlər inqilis komandanlığının direktivlərinə əməl edərəq, hər nə cur olyr olsyn, 3yra höqumətindən xillas olmaga kərar vermişdilər. Byrası da maraklıdır qı, inqilisləri çağırımkə məsələlərində də sol es-er rəhbərləri saglarıñ dəlinca surundular. «Izvestija» gəzətəsinin dediqinə qərə, sol es-er gəzətasının 15 iyul tarixli bir məkaləsində «ən həjasız bir əzqildə» muttafiklər «tərəfinə təmajul xətti aparılır». «Izvestija» iləvə edir qı, məzqyr makala «Svoboda Rossiji» adlı, byrzaçja gəzətəsində qəturulmuş və mənbə qəstərilmədən çap edilmiş imis.

Iyulya 16-ndə 3yranın kapalı iclası vake olyb, inqilisləri çağırımkə məsələsi muzaqərə edilmişdi. 3yra iclasında içi numajəndələrinin bir hissəsi avamlıck əhvali-ryhijəsinə kapılaraq inqilisləri çağırımagın lehine səs vermişdilər. «Izvestija»nın verdiqi məlymata qərə, «butun sajir firkələr, sag es-erlər, menzəviqlər, daşnaklar, sol es-erlər vahid imperjalist cəbhə ilə» kommunistlərin əlejhinə çıkmışdır. Inqilisləri çağırımkə məsələsi səsə kojylmaya və bolzəviqlərin kat'namasına qiciq bir əqsərijətlə səs verilmişdi. Sonra bir də səsə kojyldykda, heç bir müəjjən nəticə hasil olmamış və məsələ jakıñ iclasa tə'xir edilmişdi.

Sol es-erlərin ja-da by firkənin rəhbərlərinin mudarəçilər kətnaməsi, lehine səs verdiqləri qərunur. Kaspi hərbi donanma numajəndələri kizgılın bir syratda inqilislərin çağırılmışını, tələb edirdilər. Amma bəhrijə nəfərləri, (adi bəhrijəlilər) arasında hələ çox tərəddud var idi. Iyulya 14-ndə donanmanın bəzi hissələri, «üçüncü kuvvə» jəni inqilislərin byrakuılmışını, tələb edici bir kətnama çıkmışdır. 3yranın məzqyr iclasının iqinci qunu iyulya 17-ndə hərbi donanma bəhrijələrinin umumi iclası, belə bir kərar da çıkmışdır:

«Imperjalist inqilislərdən heç də qəməq istəməməli, Baqı əhərinin butun vətəndaşlarına kəti syratda, an siddətli mas'ylilik təhdidi ilə Kırız Ordı sıralarına dolmalart, və Baqı əhərinin müdafəə və mühafəzəsinə kalkızmaları təqəlf edilsin. Tə'cili syratda Baqı, Zəmaxlı, və 3imli Kafkasja cəbhələrini təhnik edib, sonra təhnikat natiqası və Baqı, və sajir cəbhələrin həlli hakkında donanma bəhrijəlilərinin umumi iclasına mə'reza verməq üçün bir komisya seçməli. Çünqu biz səbatla 3yra höqumətinizi müdafəə etməq tərəfdarı, hər nə cur olarsa olsyn Rysja Sosialist Koalisiya Cumhuriyijətə sənajei üçün ən muhum mərzəzi mevkə' olan Baqı əhərinin ez kuvvəmiz ilə müdafəə etməjiriz.» *)

*) «Izvestija» № 141 1918-nel il.

Səfərbərliq əmərnaması hələ ijjyn ajnnda verilmişdi, amma 3yra tərəfindən byrakılım, muracəənamalardan və bəhriyjelilərin jykarlıda qəstərlimiz kət'namasından anlaşıldığını qərə səfərbərliq hakimi bir nəticə verməmişdi.

3yranın 16 ijjyl tarixli iclası, inqilisləri çağırırmak məsələsində Barq proletarjati arasında rə'j birliqi olmadıqını isbat etdi. 3yra gəzətələri byrasını kejd etmiş və «İzvestija» 19 ijjyl tarixli numrásında hala belə səbəblər qəstərlmişdi:

«Hər sejdan əvvəl bütün 3yra təşqilatları, mudafəa, Kızıl Ordy və idarələr təqəil etməq ygrynda qondalıq işlərə başları, karxələb və jeni həyat kyrylyzy ilə maagyl olyb, əsla dikkət verməmişlər qı, inqilislərin Iranın qəlmələri jerli aqsi-inkilabçı, kuvvələri ryhlandırırlar və işçi qəntli höqumətinin işkmak kəsdilə qənardan onları kuvvə almalarına ymyd verir. Son zamanlar bizim 3yra təbliğat-məarif işləri və o cümlədən xarici siyaset və «təməjul» məsələlərini anlatmak işləri heç dərəcəsinə enmişdir».

Jalınlı 3yra təşqilatları, deejil, firxə təşqilatları, da təəssuf qı, bilavasita mə'dənlərdə və zavodlarda is aparmaga pəq az dikkət verirdilər. Byynyn da səbəbi bütün aktif işçilərin əhdəsində fevkəl'adə çok 3yra işləri olmayı idi. Byynyn nəticəsində mudaraçtlar işçilər arasında provokasiya tərətməqə imqan tapıb inandırıldılardır qı, inqilisləri çağırımkı heç də 3yralar Rysjasından el çəqməq deməq dejildür.

Es-erlər ilə daşnakların 3yradə istirəq etmələri ony fəaliyyətdən salırdı, və ən muhum dekretlər qazız üzərində kılırdı. Səfərbərliq hakkındaqı emra əmal edilməmiş oldygyny jykarlıda qəstərlmişdi, «İzvestija» jazlı qı:

«Biz tə'qidla kejd ediriz qı, ordylarımız goləba çaldıkları, haldə çəqilmışlar, həm də düşmən çəqilməqdə iqan ehtijat dəstələri çəqildiqindən aldıkları sənqərləri möhəqələndirdə bilmədiqlərindən ejni zamanda çəqilmışlardır».

3yranın 16 ijjyl tarixli iclası ilə o biri, ja'nı 25 ijjyl tarixli iclasının arasında es-erlər ilə daşnaklar inqilisləri çağırırmak qiblə xıjanətqarana bir əmr hazırlamak ygrynda qeniz fəaliyyət açmışdırlar. Jəkin məzqyr firkələr Biçeraxov ilə əlbir imişlər, və onun cəbhədən verdiqi xəbərlər qənardan jardıma ehtiyac oldygyny isbata çalıdırlı, qəstərlər. İylyn 20-də Biçeraxov 3aymjana telegraf çəqərəq cəbhədən jazlı:

«Zamaxı qetdi. Saljan qetdi. Cəbhədən başka bir də arkada ciddi təhlükə vucydə qalır. Kaçan kit'ələrin jerinə oraja bila tə'xir 2—3 qunaçon texnikaca tə'min olynmış təza kit'ələr qəndərməq lazımdır. Byynyn bəla Qurdəmir cəbhəsinin tələb etdiyi kuvvəyə daxli joxdyr. Ancak byzərtlərə əməl edildiğii təkdirdə by qun sizinlə damlıdır. Əməlijjata baza laja bilarəm. Ancak o zaman əməlijjatın müvaffəkijətinə ymyd olar. By vaktan manə və'd olynanları hamisi, hakikət olmaju bjalınlı kyry

mə'lymat halında kalmışdır: 20 qun muddatında ordyia ancak 200-a kədər adam qalmış, halby qı, elçü kəbəl etməz dəracədə çöklə tələfat olmuydur. Mənəm dəstəja çağırımagım da ancak 600-a kədər adam verdi. Jakın qunlarda nəja arxajın olmak və nə qiblə işlər qəracəqimini bilməq üçün nə vakt, haradan, nə qiblə kuvvələr qəla biləcəqini manə muhəkkək sejlijin. Taqrar edirəm, turqların irəliləməsilə arkada ciddi təhlükə vucydə qılır.

«Ordy kit'ələri ryhdañ dusaub mə'nəvi cahatca pozylməyədir. Byynyn işlahı, üçün bir tədbir qərulməmişdir. Dəfalarla və'd etdiqinə bəkmajarak arka bir əej verməmişdir. Cəbhəjə ancak heç dərəcəsində az və tə'lim almamış əsər qəndərləməsi davam edir. Topları, xədəmasız qəndərlər, təchizatı, jakaşlaşdırırmayırlar. Ona qərə məs'yiliyəti əhdəmdən atıb, komandanlığı, Avetisova verirəm və Xalk Komisarlar 3yrasına muracətlə jeni komandanın tə'jin etməsini rəca edirəm. Mən da bacardıgım kədər Baqıni mudafəa edəcəqəm.

«Byynyla barabar by qunlarda jari, məzqyr təhligatda aparılan təbliğata xitam verilməsini rəca edirəm. Çünqu məzqyr təhligat mə'lym məsələdə kabakcadan kat' olynmış bir kərər olyb, əhali, arasına nifak salır, ordyia kuvvə qəlməsini azaldır, ony kuvvaləndirməq əvəzində zaif salır, cəbhədə olan əsər kit'ələrini sajxdu, təbliğatda höqumətin vazididir. By kit'ələrin nekteji-nəzəri həmin təhligatın qudduqu nekteji-nazəra ziddir» № 800.*)

Qəruldugu uzra Biçeraxov artıq maskanı atıb, aqıq is qərməqə baslamışdır. Jykarlıda jazdı, gümz mə'lymati, Biçeraxov iylyn 20-də, ja'nı Baqıja qəlməsindən cəm'i iqı həftə sonra qəndərməşdi, və cəbhə təqəil etməq əvəzində bir çox tələbələr verərəq hətta cavabını qəzlamadən, məs'yiliyəti ez əhdəsindən atmığı mumqun hesab etmişdi. Biçeraxov inqilislərin çağırılması, əlejhina təbliğatdan höqumətin vaziqəməsini tələb etməqi mumqun qərur və səbəb olmak üzərə, by məsələnin «kabakca kat' olynmış bir kərər» oldygyny qəstərir və ordynın nekteji-nəzəri höqumət nekteji-nəzərinə zidd oldygyny kejd edir.

Maraklıdır qı, «Znamja Tryda» haman numrásında birisi Rəətdən və diqəri Baqıdan olmak üzərə iqı xəbər daha dərc edilmişdi. Birinci xəbər bejuq hərfərlə çap edilmişdir, byrası, da xəbərin fevkəl'adə muhum oldygyny qəstərir. Birinci xəbərdə gəzətə belə jazlı:

«Rəətdən qələnlər biza xəbər verirlər qı, iylyn 19, 20 21-ndə Qiçiqxan dəstələri Rəətdə inqilislər ilə muharəbə edirmişlər. Qiçiqxanın hucumy dəf edilmişdir. Inqilislərdən 2 nəfər elmuş, iqisi jaralanmışdır. Qiçiqxan dəstəsindən 150 nəfər elmuş və 300 əsir ali, nüvədir. Qiçiqxan dəstəsinin tə'kibi davam edir».

Iqinci xəbər adı hərfərlə çap edilmişdir. Məzmunu da bejlədur: «Petrov joldaşın 782 nəfərliq dəstəsi Moskvadan Baqıja qalmışdır».

By qiçiqiç əməlijjatın çok bejuq mə'nəsi, var. By, inqilis kapitalı, üçün es-erlərin alçak laqej roly ojnadtıkları, son dərəcə ajdılı, aqşara

*.) «Znamja Tryda» № 99, 1918-ci il.

çıkarır. Iranda inqilislərin kuvvəsi Petrovyn dəstəsindən çox az idi, və 3yralar Rysjasi, tərəfindən jardımlı təqə byndan ibarət olyb kalmajacağı şübhəsiz idi. By syrətlə qəruruz, es-erlər kəsdən işçiləri aldadırıqlar qı, 3yralar Rysjasi qəməqə qəlməjir və qəməqi ancak inqilislərdən almak olar. Onlar, inqilislərin çağırılması, tələb edirdilər, səbəbi ihata edən duzmənlərdən muhafəzə və müdafəçi tapmak fırıldırınlarda olmaları dejildi. Onları, məksədi inqilis cənərallarının direktivi üzrə 3yra höqumətinini məhv etməq idi.

Inqilisləri çağırmaq məsələsi ejni zamanda da 3yralar Rysjasi, na krası Baqlınlı munasəbəti məsələsi idi. 3yrən 16 iyl tarixli iclasında bolseviqlər isbat edirdilər qı, by məsələ xarici sijasət məsələsidir, ony həll etməqə ancak mərqəzi 3yra höqumətinin ixtiyarı vardır. Baqı 3yrası, by məsələnin həllini əz ixtiyarına qetirməqə Rysjadan ajrulmak məsələsini kabakcadan həll etmiş olyr. Mudaraçular bilirdilər qı, aldatılmış oldykları işçilər inkilabçı Rysjadan ajrulmaga razı, olmazlar və ona qərədə hər vach ilə Baqı 3yrası, mərqəzi höqumətə karşılık munasəbəti məsələsindən vaz qəcməqə çalıqlarırlar.

«Baqınsqi Raboçi» 18 iyl tarixli bas məkaləsində belə jazmılədi:

«Biz tə'qid ediriz qı, inqilisləri çağırmaq məsələsində bəzı firkələrin maddi cihətdən Rysjadan ajrulmak vasitəsilə fabriq və zavod hukuklarını, qəri kajtarmaga çalısan byrzyazjadən astı, olması, bəjuq rol oynamışdır. Biz tə'qid ediriz qı, o cumlədən «daşnaksutun» firkəsi byrzyazjadən çok bəjuq pyllar alır.»

Daşnaklar ilə es-erlərin xijaneti ancak ijjlyn 2-ci jarişləndən azaqar olmuyşdı, amma çox kabakdan hazırlanılgı, şübhəsizdir. «Baqınsqi Raboçi» işkarlıda misal qətirdiqimiz bas məkaləsində belə bir zej jazı:

«Bizim ordyların turq əşqərlərinin öldəsindən qədə bilməjəcəqini by agalar hələ ordymyzın muharəbəjə çıkmışləndən çox çox kabak damşırıdlar. Inqilis qəməqi tərəfdarları, kabakcadan «dogry» bilməs oldykları, üzrə əşqərlərimiz qəri çəqildilər... Bynlar elə bir zamanda cəqildilər qı, turqlar əzilənilər, kaçırdılalar, bizim çevirmə dəstəmiz Qəjçajda duzmənin arkasına qəcmiadi. Bilməjiriz ordylarımızın qəri cəqilməsinə komanda hejatının səhvlərimi səbəb olmuyşdır, joksa bəzək bir səbəb var. By cəqilişin əsl səbəblərinin bilməjiriz, ancak hələlik ejbli bir faktı, qəstəririz. By saat Daşnaksutun firkəsinin numajəndəsi N. Arzyməjan turqların kararqahında olyb, orada Baqı daşnakşakanları ilə muzaqərat aparırlar.»

Vəzijjat belə iqən əlbəttə 3yra höqumətini hucum edən duzmənlərdən müdafə məməqun olmazdı. Ziddətli ərzak bəhrəni, sajəsində tam mənastı ilə achiqdan dolayı, mudaraçuların provokatorlyk fəaliyyəti təsəssüf qı; işçilər arasında müvəffəkkiyyət kazanmışdı. Bynynla barabar məzqyr sahədə də mudaraçuların inkilaba ciddi zərbə vyrmagə müvəffək oldykları, kejd etməq lazımlı qəlir. Azaqıda jazi, lan sətrlər by məsaləni bir darəcaja kədər tələkləndirilərlər:

«Laqın ərzak işlərinin son qunlara cən müdafəçi firkələr numajəndəleri əlində olduğu az adamlara mə'lymdır. Hətta by saat belə Ləngəran kəzasında və Myganda məhsyly əla qətirməq işləri sag es-erlərin əlindədir. Halby qı, son ymydymız by məhsyladır. Ərzak müəssəsələrində olan ogyrlyk, xijanət və talanlar qıma mə'lym dejildir? Orada olan işləri «panamadan» başka bir ad ilə adlandırmak olmaz. Laqın orada «çalısanlar» təqə byrzyazja-mudafəçilər aləminin cinajatqar numajəndələri dejildürler. Orada «achi, gümüşlər» mudhiş alları ilə» işçi-qəntli höqumətinin bogmaga çalısan idraqlı, sabotazniqlər də işləjirdilər, onlar çok sejə müvəffək oldylar da. Myganda məhsyl jügləlməsi oldygyna bəkmajarak hələ biza taxıl qəlməjir. Ləngəran kəzasında ərzak komisarlığı, numajəndəsi olan sag es-erlər hələ hesablamak və statistika ilə məzqyldyrlər. Jəkin onlar o vakti, qəzələşirler qı, höqumət onları əlinə qəcsin, ta-inqi biza taxıl qondərsinlər.»*)

Misal qətirdiqimiz by parça jahı, ilə es-erlərin əqsi-inkilabçılık və xijanətqarlık fəaliyyətinin qostərməq cihətdən maraklı dejildür. By parça ejni zamanda bolseviqlərin əlində Baqıda hətta kommynanın birinci ajllarında belə qifajət kədər kuvva olmadıqları və mudaraç firkələrin jardımına muracət etməqə məcbyr oldykları, təsvir edir. Fəciyalı nihajətə də by səbəb oldu.

Jykarlıda qərdəqumuz qib 3yrən organı, proletarjat arasında tərəddud olmasının səbəbini 3yra müəssəsələri tərəfindən qifajət kədər mədəni-məarif işləri aparlılmamasında qərurdu. «Baqınsqi Raboçi» 24 iyl tarixli numrəsində belə bir məsələ daha kaldi, rəmli, zdı:

«Bojnymya almalı, qı, Kızıl Ordı jaratıldıkdə başlıca səhvimiz by olmuyşdır qı, by ordı organı sırtda proletar müəssəsələrlə mərbyt olmamışdır. O cumlədən fırka təqətilatımız Kızıl Ordıya hər nev' nufuz və tə'sirdən məhrüm idid. Bynyn nəticəsində qehnə istibdad «nizam və kajda»lərdən məhrüm olan Kızıl Ordı özüne məxsus nizam və kajda jarada bilməmişdir. By səbəbdən də ona bagladı, gümüş ymydy pycə çikardı.»

By noksantalıların mevcyd və kommynanın jılımlasına səbəb oldyndə mubahəsə ola bilməz. Amma byrada səhvlərdən bəhs etməq də o kədər mumqun dejildür. Bolseviqlər gələbələrini axıra vardi, rəmli, larsa, işçilər arasında qəenis fəaliyyət qostərmədilərsə, mudaraç firkələri qənar etmədilərsə—səhv etdiqləri səbəbə dejl bəlqə qifajət kədər kuvvələri olmadıqlarından idid. Baqıda çalısmak ərajiti es-er və daşnakları, nufuz və tə'sirini tezliqlə ləğv etməq imqani verməjirdi. Ona qərədə höqumət bir dərəcəjə kədər iflic qib ıdi. Byna bəkmajarak, Baqı işçiləri mudaraçlarla xijanətqarana təbliğatına yjsalar da, qutluvi sıratdə 3yralar Rysjasi, na sadik kalırıdlar. Mudaraçlar işçiləri aldatmaga belə müvəffək olmuyşdylər qı, qyja inqilislərin çağırılması. Baqı, 3yrən Rysja əlindən çıkması, məsələsini kabakcadan həll etmiş olmayırlar. By barədə xusysən sag es-er gəzətəsinin 25 iyl tarixli bas məkaləsi çox iibrəlidir. Məzqyr məkalədə əz-cumla belə dejilir:

*) «Baqınsqi Raboçi» № 146. 1918-ni il.

«Koju həqumat Baqlını, Rysja üçün ezi kuvvəmiz ilə muhafəzə və müdafiə edə bilməmizin mümkün olması haqqında by qun bizi həkiki (realni) məlyamat versin, o zaman, by saatəcan etdiqimiz qibl jöryolmadan joldaslarımızlı cəbhəjə çağırmaqla barabar həqumat ilə birliqdə üçüncü kuvvənin—inqilislərin—lazım olmadığı, haqqındaqı, kət'namanı, da imzalarız. Jələnləz bəhranlı bir zamanda biz iqi bəlanıñ ən junqulunu seçir və dejiriz: Rysja əlejhina vəhbi istibdadlı, turqlərdənə bejüq demokratik islahat olğasının inqilisləri jakalıdır».

Numynə qətirdijimiz parça jalan və iqi uzluluqun nadir bir numy-nəsidur. Dəfələrlə qəstərdiqimiz qibl sag es-erlər inqilislər tərəfindən ciddi jardım qəzələməq olmadığını, qəzəlcəsinə bilirdilər. Es-er gəzetəsinin məzqyr numrəsində «bejüq rəzil Velhelmin Hindistana dogry hərəqət etməq jolyny ezi sinəsi ilə qəsmis» olan Biçeraxova mədhijjə-lər jazılımlıdı. Biçeraxov dəstəsi 800 kədər kazakdan ibarət idi və əlbəttə Turqıjə orduları karşısında ciddi bir kuvvə dejildi. Ejni zamanda gəzətə Petrovyn dəstəsinə əsla e'tina etməjir, haldy qı, onyndə 800-ə kədər əsərə var idi. 3yralar Rysjasından qəməq qəlməqdə davam edirdi. İyylyn 24-ndə gəzətələrin verdiqi xəbərlərə qərə Həstərxandan Baqlı dava ləvazlımatı, və 170 nəfərlik komanda ilə 4 topdan ibarət bir atlı, batareja qəlmədi.

Hələ ən tyhaft, byrasıldyr qı, haman İyylyn 25-də, ja'ni sag es-erlər Baqlını turqlərdən müdafiə etməq üçün inqilisləri çağırmağı tələb edən qunu, bütün gəzətələrdə və o cümlədən es-er gəzətəsində «inqilislər bizzən qəməq istəjirlər» sərlevhəsilə belə bir xəbər dərc edilmişdi:

«Ənənəlidən radio-teləgraf, Rəsədə vəzifətənən çok fənadır. Qiçıqxan zəhərə daxil olmaya və konsylxanani, atəsa dytyr. Inqilislər bizzən qəməq istəjirlər».

Bynların hamısı isbat edir qı, es-erlər Baqlını Rysja üçün müdafiə etməq məsələsindən ancak onyndən üçün bəhs edirdilər. Ənqı muda-raçılardır tərəfindən aldadılmış işçilər həddi-zatında inkilabə sadik kalmadıllar.

Kommunist firkəsi təəqilatı, İyylyn 24-də bütün dajirələrdə, «ha-zırkı vəzifət» mevvyy ilə mitinglər çağırıldı. Mə'ryzəni firkə təəqilatı və Xalk Komisarları 3yrasınlı ən qərəməli uzvləri verməli idilər. By mitinglərə nə kədər ymyd baglandılgınlı və onlara nə kədər əhəmiyyət verilmiş oldygyny bilməq üçün zyra organınlıñ bas məkaləsindən by cümlələri okymak qifajətdür:

«Sosyalist Ziya Cumhuriyyati ilə əlakəni qasırlar..

Ba'zi düşmənlər mukavəmət kuvvələrimizi zəiflədirirlər. Cəbhə və müdafiə birliqini pozırlar. İaçılıarı aldadırlar, satırlar. Bütün by işlərə xitəm vermək lazımdır. By qun mitinglər qunu—by qunun ən müümət məsələlərinin açıq müzaqərəsi qunudur. By qun—provokatorlar, xəñətlər, sancıclar üzərində muhaqqıma qunudur. Imperializm noqərləri, qədələri üzərində muhaqqıma qunudur».

1928
396